

**ƏTRAF MÜHİT VƏ SOSİAL
SAHƏYƏ TƏSİR'LƏRİN
QİYMƏTLƏNDİRİLMƏSİ**

**Bakı – Tbilisi – Ceyxan
boru kəmərinin Azərbaycan
hissəsi**

**Əlavələr:
Texniki bölmələr və ilkin
durumu təsvir edən
bölmələr**

BP şirkəti üçün

**AETC Ltd və ERM
şirkətləri tərəfindən
hazırlanıb**

dekabr 2002-ci il

ÜMUMİ QEYDLƏR

Layihə №: P8107

Adı: **Ətraf mühit və sosial sahəyə təsirlərin qiymətləndirilməsi
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan hissəsi**

Əlavələr: Texniki bölmələr və ilkin durumu təsvir edən
bölmələr

Sifarişçi: BP

Nəşr tarixi: Dekabr 2002-ci il

Nəşr edən ofis: Helsbi

Təsdiq edirəm: _____ Layihənin meneceri Tarix _____

Təsdiq edirəm: _____ Layihə üzrə KN nüm. Tarix _____

AETC Şirkəti bu hesabatı, çərçivəsində işlər aparılan sazişdə göstərildiyi kimi, yalnız sifarişçinin inəzərdə tutulmuş məqsədlərlə istifadəsi üçün, lazımi bacarıqla diqqətlə hazırlanmışdır. Sifarişçinin AETC və ERM şirkətlərinin icazəsi olmadan və sifarişçinin razılığı olmadan başqa tərefər bu hesabata istinad edə bilməzler. Peşəkar məsləhət kimi bildirilmiş və ya nəzərdə tutulmuş başqa təminatlar, bu hesabatda qeydə alınmamışdır.

Güman edilir ki, sifarişçinin təqdim etdiyi və ya başqa mənbələrdən əldə edilmiş məlumatlar. Başqa tərefin təqdim etdiyi məlumatlardakı qeyri-dəqiqliyə görə, AETC Şirkəti heç bir məsuliyyət daşıya bilməz. Bu hesabatdakı noticələr və məsləhətlər, bütün əhəmiyyətli məlumatların tələb olunan yerlərdə alınmasına əsaslanaraq, hazırlanmışdır.

Sifarişçinin AETC və ERM Şirkətlərinin, hesabat hazırlanmış olduğu tərefin icazəsi olmadan hesabatın heç bir hissəsi nə təkrarlanmalı, nə də üzü çıxarılmalıdır.

Çöllətədilərinin aparılması şirkətin qoyulmuş işin yerinə yetirilməsi məsələsində detallaşmanın dərcəcisi ilə məhdudlaşmışdır.

Bu iş AETC Şirkətinin Keyfiyyət Nəzarəti Sistemine uyğun olaraq həyata keçirilmişdir.

Bu əlavədəki bəzi hesabatlar, ƏMSSTQ-nin gedidişdə istifadə üçün, AETC şirkətinin tapşırığı ilə müsteqil məsləhətçilər tərefindən hazırlanmışdır. Hesabat və tədqiqatlar vaxtı əldə edilmiş məlumatlar, sonralar dayışılı bilər. Bu hesabatlarında irali sürülmüş məsləhətlərin hamisinin hökmən tətbiq olunması zəruri deyil və yalnız əsas cilddə göstərilmiş tələblər və yumşaldıcı tədbirlər layihənin tərkib hissəsi kimi həyata keçiriləcəkdir.

Təşəkkürlər

Bakı-Tbilisi-Ceyxan Neft Kəmərinin Azərbaycan hissəsi üzrə Ətraf mühit və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ), BTC (BP şirkəti tərəfindən idarə olunan) sahiblərinin tapşırığına əsasən, AETC və ERM şirkətləri tərəfindən yerinə yetirilmişdir.

ƏMSSTQ hesabatının hazırlanmasında elmi ekspertlərin, bir sıra kompaniyaların, kollektiv və fərdi səylərini, AETC və ERM şirkətləri təsdiqləmişdir. AETC və ERM şirkətləri ayrı-ayrı şəxslərin və şirkətlərin ƏMSSTQ hesabatının tam və mükəmməl hazırlanmasında göstərdiyi köməyə görə öz minnətdarlığını bildirir.

AETC və ERM şirkətləri aşağıdakılara öz minnətdarlığını bildirir:

AES
Air Photo Services
Alan Saunders Associates
BEC
Holymoor Consultancy
Hydro Scientific Limited
M & M Impact
Synergetics
UTT
WSP

Şirkətlərinə

Alimlər və elmi ekspertlərə və onların təşkilatlarına

Bakı Dövlət Universiteti (zooloqiya)
Arxeoloqiya və Etnoqrafiya İnstitutu
Botanika İnstitutu
Eroziya və Suvarma İnstitutu
Coğrafiya İnstitutu
Zooloqiya İnstitutu
Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi
Mədəniyyət Nazirliyi
BP Şirkətinin Monitorinq və tədqiqatlar üzrə qrupu

MÜNDƏRİCAT

TEXNİKİ

1-ci hissə	Layihənin kodları və standartları
2-ci hissə	Ətraf mühit və sosial sahə məsələlərinin istiqamətləndirici icmali
3-cü hissə	Texniki inventarlaşdırılmalar
4-cü hissə	Nasos stansiyalarından atmosferə buraxılan tullantıların səpələnməsinin modelləşdirməsi
5-ci hissə	Bərpa olunma planının qısa icmali
6-ci hissə	Neft dağılmışının modelləşdirilməsinin nəticələri
7-ci hissə	Neft dağılmışına reaksiya planı - əsası
8-ci hissə	BTC və CQQK boru kəmərlərinin Azərbaycan hissəsi layihələrinin ictimaiyyətlə müzakirəsi və aşkarlanması planı

ƏTRAF MÜHİTİN VƏ SOSİAL SAHƏNİN İLKİN DURUMUNA DAİR HESABATLAR

1-ci hissə	Ətraf mühitin ilkin durumu
2a hissə	Mədəni İrslə əlaqadər işlərin planı
2b hissə	Aerofotoşəkillərin interpretasiyasına dair hesabat
2c hissə	İlkin arxeoloji məlumatlar
3-cü hissə	Hidrogeologiyanın ilkin durumu
4-cü hissə	Yol hərəkətinin qiymətləndirilməsi
5-ci hissə	Boru kəməri dəhlizinin çaylarla kəsişmələrinin tədqiqi
6-ci hissə	Çirkənmiş torpaqlar
7-ci hissə	Geoloji təhlükələr
8-ci hissə	Geologiya və torpaqlar
9-cu hissə	İqlim və meteorologiya
10-cu hissə	Hidrologiya

11-ci hissə	Sosial sahənin ilkin durumu
12-ci hissə	Nasos stansiyası üçün havanın keyfiyyətinin ilkin durumuna dair hesabat
13a hissə	Nasos stansiyası üçün fon səsinin tədqiqatı
13b hissə	Səsin modelləşdirilməsi
14-cü hissə	Landşaft və vizual təsir – Nasos stansiyası PS-A2

ÇAY DƏHLİZİNİN TƏDQİQATI

1	BORU KƏMƏRİ DƏHLİZİNİN KƏSDİYİ YERLƏRDƏ ÇAYLARIN TƏDQİQİ.....	1
1.1	GİRİŞ.....	1
1.2	TƏDQİQAT METODİKASI.....	1
1.3	TƏDQİQATIN NƏTİCƏLƏRİ.....	1
1.4	XÜLASƏ.....	26

Cədvəllərin Siyahısı

Cədvəl 1-1 Azərbaycanda çaylarla əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq.....	27
--	----

1 BORU KƏMƏRİ DƏHLİZİNİN KƏSDİYİ YERLƏRDƏ ÇAYLARIN TƏDQİQİ

1.1 GİRİŞ

Nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri və Cənubi Qafqaz Qaz kəməri eyni marşrutla keçir. Azərbaycan ərazisindəki 442 km-lük hissə beş yüzdən artıq çay və irriqasiya kanalından keçir. Bir çox çayın məcrası bütün il boyu və ya ilin əksər hissəsində quru olur.

Çay dəhlizi üzrə tədqiqat BTC və CQQK-nin ən mühüm çaylarla kəsişmə yerləri ətrafında morfoloji və ekoloji xüsusiyyətləri qeydə almaq məqsədi ilə keçirilmişdi. Tədqiqat üçün o çaylar seçilmiş ki, adətən axına malikdir və boru kəməri ilə nəzərdə tutulmuş kəsişmə nöqtəsində və ya onun yaxınlığında sulu çay yatağının eni ən azı 2 metrdir.

1.2 TƏDQİQAT METODİKASI

Çay dəhlizlərinin tədqiqatı (CKT) Böyük Britaniya standart metodikasına əsasən (NRA 1992, Conservation Technology Handbook No.1) 2001-ci ilin oktyabr və noyabr aylarında RSK Environment Ltd. şirkətinin işçisi doktor Canet Svan (Janet Swan) tərəfindən həyata keçirilmişdi. Böyük Britaniya çayları və Azərbaycan çayları arasındaki fərqləri nəzərə alaraq və boru kəməri tikintisinə dair xüsusi məlumatlarla təmin etmək məqsədi ilə qeydiyyata alınmış məlumatlara bir sıra dəyişikliklər edilmişdir (Bölmə 1.3).

Tədqiqatlar adətən nəzərdə tutulmuş kəsişmə nöqtəsindən çayların çay axını üzrə adətən 100 m yuxarı və 200 m aşağı olan hissələrini əhatə edirdi.

Nəzərdə tutulmuş kəsişmə nöqtələrinin coğrafi koordinatlarını müəyyən etmək üçün tədqiqatlar başlanmadan əvvəl göstəriciləri dəqiqləşdirilmiş portativ GPS-lərdən (Magellan 315) istifadə olunmuşdur. Tədqiqat keçirilən bütün hissələrdə çay axını üzrə 100 m yuxarı və 200 m aşağı olan nöqtələr təqribi olaraq müəyyən olunmuşdu, bundan sonra isə hər bir tədqiqat hissəsinin yuxarı və aşağı sərhədlərinin koordinatları və bütün mühüm xüsusiyyətləri qeydə alınmışdır.

Hər bir tədqiqat hissəsi NRA metodologiyasına uyğun olaraq standart işarələrlə təsvir edilirdi, və bundan sonra qeydiyyat cədvəli doldurulurdu (Bölmə 1.3). Hər bir tədqiqat hissəsinin fotosəkilləri çəkilmişdir (bu hesabata daxil edilməyib).

CKT üçün münasib miqyasda dəqiq xəritələr olmadığına görə, hər bir çay sahəsi aerofotosəkillərdən istifadə olunaraq xəritəyə köçürüllüb. Düzəliş aparılmış fotosəkillərin olmaması bu prosesin dəqiqliyinin azalmasına səbəb olur. Sahə şəkillərindən alınmış məlumatlar əsas xəritələrə köçürüllüb və Bölmə 1.3-ə daxil edilib.

1.3 TƏDQİQATIN NƏTİCƏLƏRİ

Çay Dəhlizinin Tədqiqatında alınmış məlumatlar nəzərdə tutulmuş BTC boru kəməri və CQQK-nin çaylarla kəsişmə sırasıyla təqdim olunur.

Qeydiyyat nömrəsi: 1
Çayın adı: Ceyrankeçməz
Təqribi PK (Marşrut D2): 9,3
Tədqiqatın keçirildiyi tarix: 31/10/01

Yuxarı axın sərhəddinin koordinatları: 88 73 161 Sq uz.; 044 59 473 Sm en.
Aşağı axın sərhəddinin koordinatları: 88 73 095 Sq uz.; 044 59 303 Sm en.
Təxminini mərkəzi xəttin koordinatları: 88 73 163 Sq uz.; 044 59 425 Sm en.

Hava və axın şəraiti: Parçalı buludlu / günəşli. Mülayim. Əvvəlki gecə və əvvəlki 4 gün ərzində yağış yağış. Axının sürəti təxminən 0,5 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Eroziyaya məruz qalmış dik klifə malik çay. Pilləli sahillər.

Sahilyam bitki örtüyü: axar suyun ətrafında yoxdur.

Sahil zonasının yaşayış mühiti: *Tamarix; Salsola nodulosa; Alhagi pseudoalhaga; Crassula sp;* otlar; əsas dərədə (adətən quru olan) bitən *Artemisia fragrans*

Ətraf torpaqlardan istifadə: Səhra. Müəyyən miqdarda otlqlar. Sahildə Qobustan tarixi-bədii Qoruğu yerləşir.

Xüsusi maraqlı doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Tamarix kolluqlarında oxuyan bir çox quşların yuvaları. Qumda çoxlu qarışqa yuvası.

Rekreasiya xüsusiyyətləri: çay orta xətt yaxınlığında nəqliyyat yolu ilə kəsişir

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Xəzər dənizinə tökülməz
- Boru kəməri ilə kəsişmə nöqtəsindən təqribən 1 km cənubda Qobustan tarixi-bədii qoruğunun ərazisindən keçir
- Xəzər dənizinə tökülməməzdən əvvəl Səngəçalın cənub kənarından axır
- Mühafizə olunan bitki və heyvan növləri yoxdur

Çay sahillərinin və s. mövcud idarə olunması : Yoxdur.

Əlavə qeydlər: Marşrutun sağ tərəfində sahillərin stabilliyini pozmamaq üçün yolun salınması və ya meyli diqqətlə planlaşdırılması zəruridir. Kliflərin stabilliyini təmin etmək üçün diqqətli planlaşdırma tələb olunur.

Qeydiyyat nömrəsi: 2
Çayın adı: Pirsaat
Təqribi PK (Marşrut D2): 42,1
Tədqiqatın keçirildiyi tarix: 1/11/01

Yuxarı axın sərhəddinin koordinatları: Qərb İxrac Boru Kəməri
Aşağı axın sərhəddinin koordinatları: 088 46 669 Şq uz.; 044 45 726 Şm en.
Təxminini mərkəzi xəttin koordinatları: 088 46 666 Şq uz.; 044 45 753 Şm en.

Hava və axın şəraiti: Günəşli və küləkli. Axının sürəti təxminən 0,25 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: bu yayın əvvəlində dibi dərinləşdirilmişdir. Pilləli sahillər, +ve sahilində tırəbəndlər.

Sahilyanı bitki örtüyü: *Phragmites* üstünlük təşkil edir.

Sahil zonasının yaşayış mühiti: çox pozulmuşdur. *Tamarix*; *Salsola sp*; *Alhagi pseudoalhagi*.

Ətraf torpaqlardan istifadə: Yarımsəhra. Az miqdarda əkinçilik.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: 2 qartal. Qurbağalar.

Rekreasiya xüsusiyyətləri: Yoxdur.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Xəzər dənizinə töküldür
- Boru kəməri ilə kəsişmə nöqtəsindən 3,5 km cənubda Navai ərazisindən keçir
- Sahadə mühafizə olunan bitki növü yoxdur
- Sahadən təqribən 2 km məsafədə *Nephron percnopterus* (Avropa miqyasında müdafiyyə olunur) qeydə alınmışdır

Çay sahillərinin və s. mövcud idarə olunması: son 6-12 ay ərzində dərinləşdirilmə işləri aparılmışdır.

Əlavə qeydlər: QİBKM başa çatdıqdan sonra sahillər hündür qalmışdı; bu işə axının xarakteristikalarının dəyişməsinə və sahillərin bitki örtüyündən məhrum olmasına səbəb olmuşdur. Ekoloji həssashlığı azdır, lakin texniki məhdudiyyətlər şərtlərinə müvafiq olaraq yeni boru kəmərinin tikintisindən sonra əvvəlki statusa malik olmaq üçün sahillərin profillərini yenidən dəyişmək lazımdır.

Qeydiyyat nömrəsi:	3
Çayın adı:	Ağsu kanalı
Təqribi PK (Marşrut D2):	111,2
Tədqiqatın keçirildiyi tarix:	4/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 087 84 680 Şq uz.; 044 64 384 Şm en.
Aşağı axın sərhəddinin koordinatları: 087 84 816 Şq uz.; 044 64 161 Şm en.
Təxminini mərkəzi xəttin koordinatları: 087 84 649 Şq uz.; 044 64 305 Şm en.

Hava və axın şəraiti: Buludlu. Müləyim. Axın sürəti 1 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Geniş, düz kanal. Sahillərin eroziyası və bitki örtüyü çay səviyyəsinin mühüm dərəcədə tərəddüdünən göstəricisidir.

Sahilyanı bitki örtüyü: Tiflis istiqamətində olan sahildə bitki yoxdur Bakı istiqamətində olan sahil *Phragmites*-lə əhatə edilib.

Sahil zonasının yaşayış mühiti: Tiflis istiqamətində olan sahildə flora yoxdur . Bakı istiqamətində olan sahildə otluqlarla yanaşı ayrı-ayrı yerlərdə *Tamarix sp.* mövcuddur.

Ətraf torpaqlardan istifadə: Hər iki sahildən otlaq kimi istifadə edilir. Tədqiqat zamanı çayın hər iki sahilində mal-qara və qoyun sürünləri ilə çobanlar müşahidə olunmuşdur.

Xüsusi maraqlı doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Quşlar. Çaydan kənarda gəmircilərin yuvaları. Hər iki sahildə yuvalar.

Rekreasiya xüsusiyyətləri: balıq ovlanma bilər, lakin bu cür fəaliyyət müşahidə edilməyib.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Ağsu kanalı boru kəməri ilə kəsişmə nöqtəsindən təqribən 40 km cənubda Kür çayına töküldür
- Aşağı, Dayıkazählə və Piraçətə kəndləri boru kəmərinə yaxın, kəsişmə nöqtəsindən aşağıda yerləşir
- Sahənin yaxınlığında mühafizə olunan bitki və heyvan növləri qeydə alınmayıb

Çay sahillərinin mövcud idarə olunması və s.: Kanallaşdırılmış çay, lakin hal-hazırda fəal istifadəsi müşahidə edilmir.

Əlavə qeydlər: Bərpa planında axının pik dövrləri zamanı tikinti işlərindən sonra sahillərin möhkəmləndirilməsi nəzərdə tutulmalıdır.

Qeydiyyat nömrəsi: 4
Çayın adı: Göyçay
Təqribi PK (Marşrut D2): 171.3
Tədqiqatın keçirildiyi tarix: 4/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 087 29 745 Şq uz.; 044 85 306 Şm en.
Aşağı axın sərhəddinin koordinatları: 087 29 655 Şq uz.; 044 85 156 Şm en.
Təxminini mərkəzi xəttin koordinatları: 087 29 725 Şq uz.; 044 85 251 Şm en.

Hava və axın şəraiti: Mülayim və yaxşı, lakin buludlu hava. Axın sürəti 1 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Geniş, palçıq substratlı kanal. Bitkilər su səviyyəsinin əhəmiyyətli dərəcədə tərəddüd etdiyini göstərir.

Sahilyanı bitki örtüyü: Sıx qarğılıq və qamışlıq.

Sahil zonasının yaşayış mühiti: Pilləvari sahillər. Tiflis istiqamətində olan sahildə möhkəm, Bakı istiqamətində olan sahildə isə sürüşən, +ve sahilində söyüd ağacları. Bakı istiqamətində olan sahilin yuxarı hissəsində *Artemisia fragrans*; *Salsola nodulosa*; nar; qınlı, qabıqlı bitkilər; araqac; nəfəsotu kolluğu; ağcaqovaq.

Ətraf torpaqlardan istifadə: Bakı istiqamətində sahildə əkinçilik (şumluq). Tiflis istiqamətində olan sahilin arxası görünmür və ya tədqiq edilməsi mümkün deyil.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Bakı istiqamətində olan sahildə nar ağacları; Tiflis istiqamətində olan sahildə görünmür, lakin bu, sahilin tədqiqinə mane ola bilməz. Müxtəlif əkin sahələrinin olması güman edilir.

Rekreasiya xüsusiyyətləri: Bakı istiqamətində olan sahil boyunca yol keçir.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Kür çayına tökülmür (cənuba doğru, xeyli aralıda)
- Ola bilsin ki, 10 km cənubda yerləşən Kazyan, Lak, Khaladz və Boyat kəndlərinə təsir göstərilə bilər.
- Çaydan 0,5 km-ə qədər aralı olyan sahədə *Hystrix indica* (QK-ya daxil olunması təklif edilmişdir) qeydə alınmışdır.

Çay sahillərinin mövcud idarə olunması və s.: qeydə alınmayıb.

Əlavə qeydlər: Açıq işlənməsi həyata keçirilərsə, sahillərin möhkəmləndirilməsi üçün təfsilatlı plan tələb olunacaqdır.

Qeydiyyat nömrəsi: 5
Çayın adı: Turyançay
Təqribi PK (Marşrut D2): 193,5
Tədqiqatın keçirildiyi tarix: 5/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları: 087 05 565 Sq uz.; 044 86 750 Sm en.

Hava və axın şəraiti: İsti, günəhli və mülayim. Axın sürəti 1 m/san

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Geniş, kanallaşdırıla bilən çaydır.

Sahilyani bitki örtüyü: demək olar ki yoxdur – ola bilsin ki, buna səbəb su səviyyəsinin tərəddüdü və sürətli axındır. Hərdən bir *Phragmites*.

Sahil zonasının yaşayış mühiti: Müxtəlif otlar, *Phragmites sp*, *Tamarix*; *Salix sp* (*S alba* və ya *S fragilis* – in olması ehtimal olunur, lakin əldə edilməyibdir); *Artemesia sp*.

Ətraf torpaqlardan istifadə: Tiflis istiqamətində olan sahildə alçaq kolluqlar, è müşahidə olunmur.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Xırda su məməliləri – ola bilsin ki su sıçovulu, lakin bu aydın görünmür (20 sm uzunluğunda, yuvaları suda yerləşir). Kəkilli torağaylar.

Rekreasiya xüsusiyyətləri: Tədqiq olunan zonada uşaqlar balıq ovu ilə məşğul olurlar.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Kür çayına tökülmür (cənuba doğru xeyli məsafədə)
- Boru kəməri ilə kəsişmə nöqtəsindən 10 km aşağıya doğru xəritədə qeyd olunmuş heç bir kənd yoxdur
- Tədqiq olunan sahə yaxınlığında mühafizə olunan bitki və heyvan növləri qeydə alınmayıb.

Çay sahillərinin mövcud idarə olunması və s.: qeydə alınmayıb.

Əlavə qeydlər: kəmər açıq torpaqdan çəkiləndə sahilləri diqqətlə bərpa etmək. QİBKM çox yaxşı yenidən quraşdırılmışdır. Sahadə su sıçovullarının olmasının tədqiqi məqsədə uyğunudur.

Qeydiyyat nömrəsi:	6 (Tiflis istiqamətində olan sahil)
Çayın adı:	Kür (marşrutla şərqi kəsişməsi nöqtəsi)
Təqribi PK (Marşrut D2):	223,6
Tədqiqatın keçirildiyi tarix:	5/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 086 85 044 Şq uz.: 044 96 307 Şm en.

Aşağı axın sərhəddinin koordinatları: 086 85 222 Şq uz.; 044 96 141 Şm en.

Təxminini mərkəzi xəttin koordinatları: 086 85 085 Şq uz.; 044 96 272 Şm en.

Qeyd: koordinatlar suyun kənarına deyil, sahillərin yüksək nöqtəsinə müvafiqdir

Hava və axın şəraiti: Mülayim və günəşli. Axın sürəti 2 m/san

Çay dərəsinin xarakterik xüsusiyyətləri: çay dirsəklərinin içəri hissələri qamişlıq olan çox geniş kanal.

Sahilyan bitki örtüyü: *Typha angustifolia*.

Sahil zonasının yaşayış mühiti: *Salix alba*, *Tamarix*-lə otlar; ayrı-ayrı alçaq kolluqlar

Ətraf torpaqlardan istifadə: Sahilin yuxarı hissəsində otlu/bitkisiz torpaqlar. Onlardan sonra cod otlu otlaqlar və kolluqlar.

Xüsusi maraqlı doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: cüllütlər, vağlar və vəhşi ördəklər də daxil olmaqla külli miqdarda ov quşları və bataqlıq quşları; qurbağalar; ağaçqanadlar. Sahillərdə çoxlu yuva.

Rekreasiya xüsusiyyətləri: Balıq ovu. Otlaqlar

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Xəzər dənizinə tökülmər, külli miqdarda yaşayış məntəqələrini su ilə təchiz edir.
- Kəsişmə nöqtəsinin təqribən 10 km ətrafında olan yaşayış məntəqələri: Aşağı Karxun, Ərəbşəki
- Kəsişmə nöqtəsinin 1 km ətrafında mühafizə olunan heyvanlar tapılmışdır:
 - *Bufo bufo* (QK)
 - *Monticola solitarius* (Avropa miqyasında mühafizə: həssas)
 - *Phalacrocorax pygmeus* (Avropa miqyasında mühafizə: həssas; Beynəlxalq miqyasda mühafizə: aşağı risk)
 - *Botaurus stellaris* (Avropa miqyasında mühafizə: həssas)
- Sahənin yaxınlığında mühafizə olunan bitki növləri qeydə alınmayıb.
- Kəsişmə nöqtəsindən axın üzrə 0,5 km aşağıda mineralların hasil edilməsi mümkünür.

Çay sahillərinin mövcud idarə olunması və s.: qeydə alınmayıb

Əlavə qeydlər: Quşların mühitinin pozulması. Axıdılan neftin qalıqları su bataqlıq sahələrinə və balıq ovuna təsir göstərəcəkdir. Çox yüksək həssashiq.

Qeydiyyat nömrəsi: 6 (Bakı istiqamətində olan sahil)
Çayın adı: Kür (marşrutla şərqi kəsişməsi nöqtəsində)
Təqribi PK (Marşrut D2): 23,6
Tədqiqatın keçirildiyi tarix: 5/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 086 85 123 Sq uz.; 044 96 476 Sm en.
Aşağı axın sərhəddinin koordinatları: 86 85 335 Sq uz.; 044 96 414 Sm en. (xüsusi diqqət yetirilməlidir ki, mərkəz xəttindən axın üzrə təqribən 170 m aşağıda tədqiqatlar aparmaq mümkün deyil)
Təxminini mərkəzi xəttin koordinatları: 086 85 212 Sq uz.; 044 96 451 Sm en.

Hava və axın şəraiti: ülayim və günəşli. Axın sürəti 2 m/san
Çay dərəsinin xarakterik xüsusiyyətləri: Cox geniş

Sahilyanı bitki örtüyü: Otlar

Sahil zonasının yaşayış mühiti: Otlar - otlaqlar

Ətraf torpaqlardan istifadə: Otlaqlar

Xüsusi maraq doğuran həşratlar/quşlar/məməlilər haqqında qeydlər: 086 85 145 Sq uz.; 044 96 524 Sm en.-də nar ağacları, əkilən bitki olması güman edilir. Küllü miqdarda yuvalar. Ağaclarla quş yuvaları. Kəpənəklər.

Rekreasiya xüsusiyyətləri: Bahq ovu. Maşın yolları – həftə sonunda rekreasiya məqsədi ilə istifadə edilməsi güman edilir.

Məlum olan aşağı axın xüsusiyyətləri: Bax: Kür (marşrutla şərqi kəsişmə nöqtəsində, Tiflis istiqamətində olan sahildə)

Çay sahillərinin mövcud idarə olunması və s.: Qeydə alınmayıb

Əlavə qeydlər: Cox geniş kəsişmə

Qeydiyyat nömrəsi: 7
Çayın adı: Qarabağ kanalı
Təqribi PK (Marşrut D2): 245,1
Tədqiqatın keçirildiyi tarix: 4/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 086 66 148 Şq uz.; 044 99 273 Şm en.
Aşağı axın sərhəddinin koordinatları: 086 66 243 Şq uz.; 044 99 053 Şm en.
Təxminini mərkəzi xəttin koordinatları: 086 66 180 Şq uz.; 044 99 216 Şm en.

Hava və axın şəraiti: İsti. Günəşli və mülayim.

Çay dərəsinin xüsusiyyətləri: Geniş kanal. Mərkəz axının sürəti (0,6 m/san) kənarlardan (0,3 m/san) daha sürətlidir. Axın üzrə aşağıda sərbəst üzən alaq otu.
Sahilyanı bitki örtüyü: hərdən bir *Phragmites*.

Sahil zonasının yaşayış mühiti: Otlar və *Salsola dendroides*.

Ətraf torpaqlardan istifadə: Əkinçilik.

Xüsusi maraqlı doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Qamışlıqlarda quşlar.

Rekreasiya xüsusiyyətləri: Balıq ovu. Kanalın üstündən keçən körpünün yaxınlığında suvərli məqsədi ilə suyun ayrılması (tədqiq olan hissədən dərhal şimalda)

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Cənuba doğru axır
- Kəsişmə yerindən axın üzrə aşağı istiqamətdə təqribən 10 km aralıda kəndlər yerləşir: Yaldilli, Qaraməmmədli, Malbinası
- Sahənin yaxınlığında mühafizə olunan bitki və heyvan növləri qeydə alınmayıb

Çay sahilərinin mövcud idarə olunması və s.: Tədqiq olunan yerdən axın üzrə yuxarıda çay dibinin dərinləşdirilməsi.

Əlavə qeydlər: Qeydə alınmayıb; texniki baxımdan kəsişmənin açıq üsulla işlənilməsi nəzərdə tutulmamışdır. Ayrılan suyun keyfiyyətini qorumaq üçün çirkənməyə qarşı tədbirlər görülməlidir.

Qeydiyyat nömrəsi:	8
Çayın adı:	Gorançay
Təqribi PK (Marşrut D2):	257,8
Tədqiqatın keçirildiyi tarix:	6/11/01

Qeyd: quru çay – xəritəyə alınmayıb.

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları: 086 54 180 Sq uz.; 045 02 987 Şm en.

Hava və axın şəraiti: Mülayim və günəşli.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Quru. 2 m dərinliyə malik kanalı vardır. Sahillər arası məsafə 8 m-dir.

Sahilyanı bitki örtüyü: Çay kənarında bitkilər yoxdur.

Sahil zonasının yaşayış mühiti: *Alhagi pseudoalhagi* və *Tamarix* ilə otlar.

Ətraf torpaqlardan istifadə: Tiflis istiqamətində olan sahildə səhra; Bakı istiqamətində olan sahildə ensiz səhra zolağından sonra əkin sahələri.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Oxuyan quşlar.

Rekreasiya xüsusiyyətləri: Çay yatağı qoyun sürülerinin keçilməsi üçün istifadə olunur.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Mingəçevir su anbarı (Kür çayı üzərində) istiqamətində axır
- Kəsişmə yerindən axın üzrə təqribən 10 km aşağıda yaşayış məntəqələri xəritəyə alınmayıb
- Sahənin ətrafında mühafizə olunan bitki və heyvan növləri qeydə alınmayıb.
- Kəsişmə nöqtəsinin hər iki tərəfində çayın sahillərində torpaq götürülmə sahələri

Çay sahillərinin mövcud idarə olunması və s.:

Əlavə qeydlər: Kəsişmə nöqtəsindən axın üzrə təqribən 200 m yuxarıda qurumuş qara material, ola bilsin ki neft mənşəlidir.

Qeydiyyat nömrəsi:	9
Çayın adı:	Kürəkçay
Təqribi PK (Marşrut D2):	276,5
Tədqiqatın keçirildiyi tarix:	6/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Tiflis istiqamətində olan sahil 086 36 955 Sq uz.; 045 03 642 \$m en.
Bakı istiqamətində olan sahil 086 36 957 Sq uz.; 045 03 543 \$m en.

Aşağı axın sərhəddinin koordinatları:

Tiflis istiqamətində olan sahil 086 37 179 Sq uz.; 045 03 767 \$m en.
Bakı istiqamətində olan sahil 086 37 206 Sq uz.; 045 03 691 \$m en.

Təxmini mərkəzi xəttin koordinatları:

Bakı istiqamətində olan sahil 086 37 053 Sq uz.; 045 03 656 \$m en.
Bakı istiqamətində olan sahil 086 37 083 Sq uz.; 045 03 556 \$m en.

Qeyd: çay yatağından +100 m və -200 m tədqiq olunubdur. Koordinatlar sahillərdə qeyd olunmuşdur.

Hava və axın şəraiti: Müləyim və günəşli

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Cox geniş, ensiz meandrlı axar su qollarına şaxələnən çay dərəsi. Bütün qollar çox dayazdır və səthləri enli yarpaqlı bitkilərlə və otlarla örtülüdür – əsas məcrada isə bozalaq üstünlük təşkil edir.

Sahilyanı bitki örtüyü: Otlar və seyrək *Typha latifolia* ilə *Tamarix*.

Sahil zonasının yaşayış mühiti: külli miqdarda yuvalar olan palçıqlı uçurumlu sahillər. Coxlu torpaq sürüşmələri – ayrı-ayrılıqda xəritəyə alınmayıb.

Ətraf torpaqlardan istifadə: Əkinçilik və Bakı istiqamətində olan sahildən axın üzrə 160 m aşağıda kənd.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: 086 37 051 Sq uz.; 045 03 547 \$m en. (təqribi mərkəzi xətt) nar ağacları, müxtəlif bitkilərin becəriləməsi güman edilir.

Bəzi dolayı kanallarda qurbağalar vardır. Sahillərdə quş yuvaları – +100m məsafədə əhəmiyyətli miqdarda arıyeyən quşların olması ehtimal olunur.

Rekreasiya xüsusiyyətləri: Çay yerli sakinlər tərəfindən paltar və nəqliyyat vasitələrinin yuyulması məqsədi ilə; qoyun/keçilərin su içdiyi yer kimi; uşaqların oyun yeri kimi istifadə olunur. Çay sahilində müxtəlif yerlərdə çıraqlı hasil olunur.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Mingəçevir su anbarı (Kür çayı üzərində) istiqamətində axır
- Kəsişmə nöqtəsindən axın üzrə təqribən 10 km aşağıda qeydə alınmış yaşayış məntəqələri: Səmədabad, Xasadəli
- Sahənin yaxınlığında mühafizə olunan bitki və heyvan növləri qeydə alınmayıb.

Çay sahillərinin mövcud idarə olunması və s.: Müəyyən olunmayıb.

Əlavə qeydlər: Kənd əhalisi tərəfindən çay suyunun istifadə edilməsini nəzərə alaraq tikinti zamanı suda çöküntünün qalxmasını minimuma endirmək zəruridir.

Qeydiyyat nömrəsi:	10
Çayın adı:	Korçay
Təqribi PK (Marşrut D2):	292
Tədqiqatın keçirildiyi tarix:	7/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Bakı istiqamətində olan sahil 086 30 111 Şq uz.; 045 15 667 Şm en.

Tiflis istiqamətində olan sahil 086 29 975 Şq uz.; 045 15 802 Şm en.

Aşağı axın sərhəddinin koordinatları:

Bakı istiqamətində olan sahil 086 30 227 Şq uz.; 045 15 874 Şm en.

Tiflis istiqamətində olan sahil 086 30 090 Şq uz.; 045 15 956 Şm en.

Təxmini mərkəzi xəttin koordinatları:

Bakı istiqamətində olan sahil 086 30 146 Şq uz.; 045 15 754 Şm en.

Tiflis istiqamətində olan sahil 086 30 009 Şq uz.; 045 15 856 Şm en.

Qeyd: ölçənlərin daxil olması üçün çətin olub, +100 m və -200 məsafə piyada keçmişdir

Hava və axın şəraiti: dumanlı-günəşli; zəif küləkli.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Tədqiqat sahəsindən yuxarıda bənd çökilmişdir. *Typha latifolia* və su altında qalmış və suyun üzərində üzən ikiləpəli bitkilər.

Sahilyanı bitki örtüyü: *Typha latifolia*, seyrək *Tamarix* və bəzi yerlərdə *Phragmites*. Bir qədər kərvəz, yarpaqlı qaymaqcıçayı.

Sahil zonasının yaşayış mühiti: Çay dərəsində six otlar. Sahillərdə və sahilin yuxarısında *Salsola*, *Alhagi pseudoalhagi*. Yuvaların sayı nisbətən azdır.

Ətraf torpaqlardan istifadə: Yol və yoldan sonra əkin sahələri.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Qamışlıqda çoxlu sayda tisbağalar, qurbağalar, müxtəlif növ quşlar, iynəcələr, ilanlar (30 sm uzunlığında, boz rəngli, karandaş qalınlığında).

Rekreasiya xüsusiyyətləri:

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Mingəçevir su anbarı (Kür çayı üzərində) istiqamətində axır
- Korçay Dövlət yasaqlığı axın üzrə 4 km aşağıda (şimala doğru) yerləşir
- Axın üzrə 10 km aşağıya qədər yaşayış məntəqələri xəritəyə alınmayıb
- Sahənin yaxınlığında mühafizə olunan bitkilər qeydə alınmayıb.
- Kəsişmə yerinin təqribən 1 km ətrafında mühafizə olunan heyvan növləri qeydə alınıb:
 - *Francolinus francolinus* (QK və Avropa miqyashlı mühafizə: həssas)
 - *Tetrax tetrax* (QK və Avropa miqyashlı mühafizə: həssas)
 - *Alectoris chukar* (Avropa miqyashlı mühafizə: həssas)
 - *Botaurus stellaris* (Avropa miqyashlı mühafizə: həssas)

Çay sahillərinin mövcud idarə olunması və s.: Müəyyən edilməyib

Əlavə qeydlər: Açıq üsul tətbiq olunarsa tikinti işlərini quru aylar dövründə aparmaq məqsədə uyğun olacaqdır. Bataqlıqda qarğı yolu çəkmək tələb oluna bilər. İşlər minimum

vaxt ərzində görülməlidir. Mümkün olduğu halda bu hissəyə xüsusi hissə kimi baxılmalıdır. Vaxt çərçivəsi çox önemlidir, çünkü qamışlıqlarda və sahillərdə törəyən quşlar ola bilər. Qurudulma zəruri ola bilər, bu halda ekoloji məsələlərinə xüsusi diqqət yetirilməlidir. Tədqiqat zamanı qamışlılar boyu bataqlıqdır.

Qeydiyyat nömrəsi:	11
Çayın adı:	Gəncəçay
Təqribi PK (Marşrut D2):	296
Tədqiqatın keçirildiyi tarix:	7/11/01 (Bakı istiqamətində olan sahil); 8/11/01 (Tiflis istiqamətində olan sahil)

Yuxarı axın sərhəddinin koordinatları:	Bakı istiqamətində olan sahil 086 26 619 \$q uz.; 045 17 185 \$m en. Tiflis istiqamətində olan sahil 086 26 567 \$q uz.; 045 17 230 \$m en.
Aşağı axın sərhəddinin koordinatları:	Bakı istiqamətində olan sahil 086 26 688 \$q uz.; 045 17 421 \$m en. Tiflis istiqamətində olan sahil 086 26 543 \$q uz.; 045 17 411 \$m en.
Təxminini mərkəzi xəttin koordinatları:	Bakı istiqamətində olan sahil 086 26 615 \$q uz.; 045 17 272 \$m en. Tiflis istiqamətində olan sahil 086 26 539 \$q uz.; 045 17 306 \$m en.

Hava və axın şəraiti: 7/11/01 – zəif küləkli və günəşli; 8/11/01 - six buludluluq və zəif külək. Olduqca zəif axım - yalnız çay dərəsi ensiz olanda mühahidə edilir.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: kəsişmə nöqtəsinin mərkəzindən çay axını üzrə 300 m aşağı məsafədə bənd çəkilib. Çay dərəsinin eni tərəddüd edir. Cox zəif axım. Qrunut mənşəli dik sahillər. Sapaoxşar yosunların mövcüdüluğu ilə bağlı zəngin bəsləyici mühitin olması güman olunur. Ensiz kəsilməz axım və ondan xeyli geniş olan çay dərəsi. Su basan yerlərdə bir qədər çay daşları vardır.

Sahilyanı bitki örtüyü: Ayrı-ayrı yerlərdə *Tamarix*, *Rannunculus sp.* Otluqlar.

Sahil zonasının yaşayış mühiti: *Salsola dendroides*, *Alhagia pseudoalhagi*, qanqal və *Tamarix*-lə otlar. Intensiv otalar və eroziyaya məruz qalır.

Ətraf torpaqlardan istifadə: Əkinçilik.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Sahillərdə və gilli kliflərdə çoxlu sayıda yuvalar. Bataqlıq tisbağaları. Quşlar. Tisbağalar. Xırda balıqlar.

Rekreasiya xüsusiyyətləri: Yoxdur.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Bəndin arxasındaki su anbarından suyun götürülməsi
- Mingəçevir su anbarı (Kür çayı üzərində) istiqamətində axır
- Axın üzrə aşağı 2,5 km məsafədə (şimala doğru) Korçay Dövlət yasaqlığı yerləşir
- Axın üzrə aşağıda 10 km-ə qədər məsafədə yaşayış məntəqələri xəritəyə alınmayıb.
- Sahənin yaxınlığında mühafizə olunan bitki növləri qeydə alınmayıb.
- Kəsişmə nöqtəsindən 2 km ətrafında *Falco tinnunculus* (Avropa məqyasında mühafizə: sayı azalan)

Çay sahillərinin mövcud idarə olunması və s.: Yoxdur

Əlavə qeydlər: planlaşdırma zamanı sahillərin davamlılığı və kliflərdəki yuvalar nəzərə alınmalıdır.

Qeydiyyat nömrəsi: 12
Çayın adı: Gəncəçay
Təqribi PK (Marşrut D2): 298,6
Tədqiqatın keçirildiyi tarix: 7/11/01
Tədqiqatçı: Dr Canet Svan

Quru çay olduğuna görə tədqiq edilməmişdir

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları:

Hava və axın şəraiti: quru çay – hal-hazırda əkin sahələri kimi istifadə olunur.

Çay dərəsinin xarakterik xüsusiyyətləri:

Sahilyanı bitki örtüyü:

Sahil zonasının yaşayış mühiti:

Ətraf torpaqlardan istifadə:

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər:

Rekreasiya xüsusiyyətləri:

Məlum olan aşağı axın xüsusiyyətləri:

Çay sahillərinin mövcud idarə olunması və s.:

Əlavə qeydlər:

Qeydiyyat nömrəsi:	13
Çayın adı:	Sarisu
Təqribi PK (Marşrut D2):	316,1
Tədqiqatın keçirildiyi tarix:	7/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 086 10 570 Şq uz.; 045 26 025 Şm en.

Aşağı axın sərhəddinin koordinatları: 086 10 543 Şq uz.; 045 26 199 Şm en. (çay axını üzrə <200 m aşağı, lakin daxil olmaq çətin idi)

Təxminini mərkəzi xəttin koordinatları: 086 10 573 Şq uz.; 045 26 078 Şm en.

Qeyd: Məsafələr çox təqribidir, çünki addimlamaq üçün yararlı torpaq yox idi.

Hava və axın şəraiti: Axın sürəti 0, 5 m san⁻¹. İsti və günəşli. Zəif külək.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Yüksək qamışlıqla örtülüdür. QİBKM-lə kəsişmə nöqtəsi istisna olmaqla çoxşaxəli çay dərəsinə malikdir.

Sahilyanı bitki örtüyü: Six qamışlıq.

Sahil zonasının yaşayış mühiti: Six qamışlıq və qarğılıq, söyüd ağacı və qızılıağac. QİBKM-lə kəsişmə yerində *Salsola*.

Ətraf torpaqlardan istifadə: Otlaqlar və səhra.

Xüsusi maraqlı doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Quşlar, kəpənəklər, qurbanğalar. Bataqlıq tısbağasının səsləri eşidilib, lakin özü görünməmişdir. Kolluqlarda quşların oxuması və hərəkət etməsi müşahidə olunur.

Rekreasiya xüsusiyyətləri: yoxdur.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Kür çayına axır, Mingəçevir su anbarından axın üzrə yuxarıda
- Axın üzrə 10 km aşağıda Qədirli və Yenikənd yaşayış məntəqələri yerləşir
- Şəmkir su anbarı axın üzrə 3,5 km aşağıda yerləşir
- Samux Dövlət Ovçuluq Təsərrüfatı axın üzrə 1 km aşağıda yerləşir
- Sahənin yaxınlığında mühafizə olunan bitki növləri qeydə alınmayıb
- Kəsişmə yerinin təqribən 0,75 km qədər ətrafında mühafizə olunan heyvan növləri qeydə alınıb:
 - *Hystrix indica* (QK-ya daxil edilməsi təklif edilir)
 - *Chettusia leucura* (QK)

Çay sahillərinin mövcud idarə olunması və s.: Yoxdur.

Əlavə qeydlər: Sahillərdəki bitki örtüyünü mühafizə etməklə əsaslı bərpa işləri tələb olunacaqdır.

Qeydiyyat nömrəsi: 14
Çayın adı: Qaşqaraçay
Təqribi PK (Marşrut D2): 316,7
Tədqiqatın keçirildiyi tarix: 7/11/01

Yuxarı axın sərhəddinin koordinatları: 086 09 986 Sq uz.; 045 26 188 Şm en.
Aşağı axın sərhəddinin koordinatları: 086 10 025 Sq uz.; 045 26 188 Şm en.
Təxminini mərkəzi xəttin koordinatları: 086 09 934 Sq uz.; 045 26 071 Şm en.

Hava və axın şəraiti: Günəşli və mülayim.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Sürətli axın. Çayın yatağı iri çay daşları ilə örtülüdür, bəzi yerlərdə isə açıqdır, səthi çöküntülər ilə örtülüdür.

Sahilyanı bitki örtüyü: Otlar və ikiləpəli bitkilər. *Ranunculus spp*

Sahil zonasının yaşayış mühiti: 0–1,5 m hündürlükdə qrunut mənşəli kliflər. Digər yerlərdə isə yer səthi çıraqlıqla və ya alçaq *Tamarix* kolluqları ilə və otlarla örtülmüşdür. Sahillərdə yuvalar mövcuddur.

Ətraf torpaqlardan istifadə: Ovlaq.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Qurbağalar. Quşlar. Daşlığın üstündən sürətli axın onurğasızlar üçün əlverişli şərait yaradır.

Rekreasiya xüsusiyyətləri:

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Mingəçevir su anbarından yuxarıda Kür çayına tökülür
- Qədirli və Yenikənd yaşayış məntəqələri çay axını üzrə 10 km aşağıda yerləşirlər
- Çay axımı üzrə 3,5 km aşağıda Şəmkir yasaqlığı yerləşir
- Çay axımı üzrə 1 km aşağıda Samux Dövlət Ovçuluq Təsərrüfatı yerləşir
- Kəsişmə nöqtəsi yaxınlığında mühafizə olunan bitki növü yoxdur
- Kəsişmə nöqtəsindən 1,3 km aralıda mühafizə olunan heyvan növləri qeydə alınıb:
 - *Hystrix indica* (QK-ya daxil olunması təklif edilib)
 - *Chettusia leucura* (QK)

Çay sahillərinin mövcud idarə olunması və s.: Yoxdur

Əlavə qeydlər: Yoxdur.

Qeydiyyat nömrəsi:	15
Çayın adı:	Qarasu
Təqribi PK (Marşrut D2):	320,9
Tədqiqatın keçirildiyi tarix:	9/11/01

Qeyd: Kanal boyu daxil olmaq mümkün olmadığına görə koordinat sxemi çəkilməyib

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları:

QİBKM kəsişmə nöqtəsi (nəzərdə tutulmuş BTC kəsişmə nöqtəsindən təqribən 100 m aşağıda) 086 06 402 Sq uz.; 045 24 567 Sm en.

Hava və axın şəraiti: c 1 m san⁻¹

Çay dərəsinin xarakterik xüsusiyyətləri: eni 1,5 m. QİBKM-lə kəsişdiyi yerdə sürətli axına malikdir - .qamışlığa daxil olan kimi genişlənir. Dərinliyi məlum deyil, lakin 05 m-dən dərindir.

Sahilyanı bitki örtüyü: Six hündür qamışlıq – tədqiqatın tam həcmində aparılmasına mənfi təsir göstərib.

Sahil zonasının yaşayış mühiti: Çay dərəsindən uzaqda səhra *Salsola* ilə müxtəlif qamışlıq növləri. Bir çox qamışlıq sahələri kəsilmişdir.

Ətraf torpaqlardan istifadə: Kənd təsərrüfatı

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Qamışlıda quşlar vardır. Otluqda xırda yuvalar.

Rekreasiya xüsusiyyətləri: Yoxdur. Dərə boyunca geniş otarma.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Mingəçevir su anbarından yuxarıda Kür çayına tökülür
- Çay axını üzrə 10 km aşağıda Yenikənd yaşayış məntəqəsi yerləşir
- Çay axını üzrə 4 km aşağıda Şəmkir su anbarı yerləşir
- Çay axını üzrə 1 km aşağıda Samux Dövlət Ovçuluq Təsərrüfatı yerləşir.
- Kəsişmə nöqtəsində mühafizə olunan bitki növləri yoxdur
- Kəsişmə nöqtəsindən 0,15 km ətrafda mühafizə olunan heyvan növləri qeydə alınmışdır
 - *Hystrix indica* (QK-ya daxil olunması təklif edilmişdir)
 - *Falco tinnunculus* (Avropa miqyasında mühafizə, sayı azalmaqdadır)
 - *Plegadis falcinellus* (QK-ya daxil olunması təklif edilmişdir, Avropa miqyasında mühafizə, sayı azalmaqdadır)

Çay sahillərinin mövcud idarə olunması və s.: QİBKM-lə kəsişmə nöqtəsinin Bakı istiqamətində olan sahildə damba qurulub.

Əlavə qeydlər: Yoxdur

Qeydiyyat nömrəsi: 16
Çayın adı: Şəmkirçay
Təqribi PK (Marşrut D2): 332
Tədqiqatın keçirildiyi tarix: 9/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları: 085 97 205 Sq uz.; 045 26 951 Sm en.

Hava və axın şəraiti: Günəşli və mülayim

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Quru çay dərəsi – lilli çıraqlılıq. Oraviy və çıraqlılıq geniş hasılatsı. Əsas çay dərəsinin – ve sahili 405 m yüksəkliyə, + ve sahili 1 m yüksəkliyə malikdir.

Sahilyan bitki örtüyü: Yoxdur

Sahil zonasının yaşayış mühiti: Ekoloji səhra. Seyrək ot və ruderallar növlər.

Ətraf torpaqlardan istifadə:

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Bəzən quşlar. Bakı istiqamətində olan sahildə yuvalar mövcuddur.

Rekreasiya xüsusiyyətləri: yoxdur

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Şimala doğru Şəmkir su anbarına (Kür çayı üzərində) tökülür
- Su axını üzrə 4 km aşağıda Şəmkir Qoruğu yerləşir
- Su axını ilə 6 km aşağıda Şəmkir Dövlət yasaqlığı yerləşir
- Çay axını ilə 10 km aşağıda Yeniabad və Kür yaşayış məntəqələri yerləşir
- Kəsişmə nöqtəsinin yaxınlığında mühafizə olunan bitki və heyvan növləri yoxdur

Çay sahillərinin mövcud idarə olunması və s.: açıq karxana

Əlavə qeydlər: Yoxdur

Qeydiyyat nömrəsi:	17
Çayın adı:	Zəyəmçay
Təqribi PK (Marşrut D2):	357
Tədqiqatın keçirildiyi tarix:	9/11/01

Qeyd: Ekoloji həssaslığı olmadığına görə xəritəyə alınmayıb

Yuxarı axın sərhəddinin koordinatları: 085 74 302 \$q uz.; 045 34 255 \$m en.

Aşağı axın sərhəddinin koordinatları: 085 74 309 \$q uz.; 045 34 467 \$m en.

Təxminini mərkəzi xəttin koordinatları: 085 74 344 \$q uz.; 045 34 329 \$m en.

Hava və axın şəraiti: Mülayim və günəşli.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: 400 m enində dibi çinqilliq/çöküntülər olan quru çay dərəsi. Hər iki sahili eroziyaya uğramış, orta xətt boyu + ve sahili 2 m yüksəkliyə, - ve sahili 4 m yüksəkliyə malikdir. Subasar ərazidə + ve sahilində eni 2-300 m, + ve sahilində oltuq.

Sahilyanı bitki örtüyü: yoxdur

Sahil zonasının yaşayış mühiti: Otluq

Ətraf torpaqlardan istifadə: Otlqlar

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: sahillərdə və çaykənarı sahələrdə yuvalar mövcuddur. Xüsusilə böyük yuva Bakı istiqamətində olan sahildə, koordinatları: 085 74 487 \$q uz.; 045 34 243 \$m en.

Rekreasiya xüsusiyyətləri:

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Şimala doğru (təqribən 8 km) Şəmkir anbarına töküür
- Axın üzrə 7,5 km aşağıda Şəmkir Dövlət yasaqlığı yerləşir
- Kəsişmə nöqtəsindən çay axını ilə aşağıda yaşayış məntəqəsi yoxdur
- Kəsişmə nöqtəsinin yaxınlığında mühafizə olunan bitki növləri yoxdur
- Kəsişmə nöqtəsinin 0,5 km ətrafında mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - *Testudo graeca* (QK)
 - *Falco tinnunculus* (Avropa miqyasında mühafizə, sayı azalmaqdadir)
- Arxeoloji sahə (kurqan və körpü) 0,5 km şərqə doğru

Cay sahillərinin mövəud idarə olunması və s.: axın üzrə 150 km yuxarıda çinqıl hasilatı

Əlavə qeydlər: nəzərdə tutulmuş kəsişmə nöqtəsindən keçən arxeoloji əhəmiyyət kəsb edən körpü dayaqları. Arxeoloji əhəmiyyətininə dair təlimatlandırmanın keçirilməsi tələb olunacaq.

Qeydiyyat nömrəsi:	18
Çayın adı:	Tovuzçay
Təqribi PK (Marşrut D2):	377,1
Tədqiqatın keçirildiyi tarix:	10/11/0
Topoqraf:	Canet Svon

Yuxarı axın sərhəddinin koordinatları: 085 56 748 Şq uz.; 045 42 378 Şm en.

Aşağı axın sərhəddinin koordinatları: 085 56 910 Şq uz.; 045 42 604 Şm en.

Təxminini mərkəzi xəttin koordinatları: 085 56 814 Şq uz.; 045 42 450 Şm en.

Hava və axın şəraiti: mülayim; parçalı buludlu.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Axına malik kiçik kanal ilə geniş çinqillli çay yatağı. Nəqliyyat vasitələri üçün yol mövcuddur – kanalla bir çox yerdə kəsişir.

Axına malik kanal: Axın sürəti 0,3 m/san. İri çinqillli / lilli yataq. Çayın dərinliyi 0,1- 0,2 m. Kanalın eni - 1,5 – 6,0. Əsaslı evtrof yaşılsarlı yosunlar və *Lemna*.

Sahilyanı bitki örtüyü: ayrı-ayrı yerlərdə *Mysotis* xxx su yaddaş çiçəyi və *Mentha sp.* daxil olmaqla otlar

Sahil zonasının yaşayış mühiti: Baş çay kanalında qumlu/çinqillli klif. Axına malik olan çay yatağında iri çay daşları.

Ətraf torpaqlardan istifadə:

Bakı istiqamətində olan sahil = yarımsəhra
Tiflis istiqamətində olan sahil= əkinçilik

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Bəzi quşlar. Kliflərdə seyrək yuvalar mövcuddur.

İqtisadi imkanlar:

Axın üzrə yuxarıda çay daşının və çinqılın çıxarılması və tullantıların axıdılması.
Çay sahilində suavrma üçün suyun ayrılmamasına aid olan bir neçə bina

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Şəmkir anbarı istiqamətində axır (11 km axın üzrə aşağı)
- Çay boyunca kəsişmə nöqtəsi və su anbarı arasında xəritəyə alınmış heç bir yaşayış məntəqəsi yoxdur
- Kəsişmə nöqtəsində mühafizə olunan bitki növləri yoxdur
- Axın üzrə 4 km aşağıda mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - Testudo graeca* (QK)
 - Aquila rapax* (QK, Avropa miqyaslı mühafizə: həssas)
 - Hystrix indica* (QK-ya daxil olunması təklif edilmişdir)

Çay sahillərinin mövcud idarə olunması və s.: yoxdur.

Əlavə qeydlər: yoxdur.

Qeydiyyat nömrəsi:	19
Çayın adı:	Həsənsu
Təqribi PK (Marşrut D2):	397,8
Tədqiqatın keçirildiyi tarix:	11/11/01

Yuxarı axın sərhəddinin koordinatları: GPS məlumatları götürülməmişdir (yaxınlıqda hərbi obyektlər vardır)

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları:

Hava və axın şəraiti: günəşli və küləkli. Axın sürəti 2 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: dərin girintili-çıxıntılı dərədə dayaz çoxsayılı axınlar. İçərisində seyrək yosunu və birləpəli bitkilər olan şəffaf su. Onurğasızlar üçün əlverişli şəraitin mövcud olduğu güman edilir.

Sahilyanı bitki örtüyü: Oltu sahilin kiçik hissəsindən təyinatı üçün mümkün olmayan sahələr – ikitəpəli bitkilər.

Sahil zonasının yaşayış mühiti: Yüksək qamışlı və sıx kolluqlu torpaq klifləri. Bəzi *Tamarix*, *Vitis* sp. Müəyyən miqdarda yuvalar mövcuddur.

Ətraf torpaqlardan istifadə: Bakı istiqamətində olan sahil - yarımsəhra. Tiflis istiqamətində olan sahil – yarımsəhra və kənd təsərrüfatı

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: yabanı almalıq, quşlar (çox az). Zəngin və müxtəlif bitki örtüyü. İynəcə. Çaydaçapanlar.

Rekreasiya xüsusiyyətləri: kiçik bəndlərdən qızılala balıqları tutulması

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Çayda su ilə təchizat üçün kiçik bəndlər.
- Balığın elektrik vasitəsilə tutulması
- Camışlar və digər mal - qara çaydan su içir.
- Kür çayı istiqamətində axır (axın üzrə 4,5 km aşağıda)
- Çay boyunca kəsişmə nöqtəsi və Kür çayı arasında xəritəyə alınmış heç bir yaşayış məntəqəsi yoxdur.
- Kəsişmə yerində mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - *Plegadis falcinellus* (QK-ya daxil olunması təklif edilmişdir, Avropa miqyasında mühafizə: sayı azalmaqdadır)
 - *Manduca atropos* (QK)
 - Kəsişmə nöqtəsindən 1,25 km aralıda mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - *Testudo graeca* (QK)
 - Kəsişmə nöqtəsindən 1 km aralıda mühafizə olunan bitki növləri qeydə alınmışdır:
 - *Glycyrrhiza glabra* (QK-ya daxil olunması təklif edilmişdir)

Çay sahillərinin mövcud idarə olunması və s.: yoxdur

Əlavə qeydlər: ekoloji müxtəliflik. Sahillərdən tökülen çöküntülər ciddi nəzarət altında olmalıdır.

Qeydiyyat nömrəsi:	20
Çayın adı:	Kür (qərb kəsişmə nöqtəsi)
Təqribi PK (Marşrut D2):	411
Tədqiqatın keçirildiyi tarix:	12/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Bakı istiqamətində olan sahil 085 37 543 Şq uz.; 045 67 631 Şm en.

Tiflis istiqamətində olan sahil 085 37 521 Şq uz.; 045 67 827 Şm en.

Aşağı axın sərhəddinin koordinatları:

Bakı istiqamətində olan sahil 085 37 777 Şq uz.; 045 67 691 Şm en.

Tiflis istiqamətində olan sahil 085 37 674 Şq uz.; 045 67 871 Şm en.

Təxmini mərkəzi xəttin koordinatları:

Bakı istiqamətində olan sahil 085 37 627 Şq uz.; 045 67 650 Şm en.

Tiflis istiqamətində olan sahil 085 37 547 Şq uz.; 045 67 839 Şm en.

Hava və axın şəraiti: Tam buludlu və küləkli. Soyuqdur (10°C). Axın sürəti 2-3 m/san.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: yüksək sürətli axına malik enli çay. Hərdən bir *Myryophyllum sp.*, *Ceratostrema sp.*, yosunlar.

Sahilyanı bitki örtüyü: Sahillərə yaxın suya batmış lifli bitkilər. Bağayarpağı.

Sahil zonasının yaşayış mühiti: 1-2 m hündürlüyüնə malik palçıqlı kliflər. *Tamarix* və otlar. Müəyyən miqdarda yuvalar mövcuddur.

Ətraf torpaqlardan istifadə: Ovlaqlar.

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər: Suquzğunları. *Tamarix*-lər arasında sıçan yuvaları. Bataqlıq tisbağaları. Bakı istiqamətində olan sahillə müqayisədə Tiflis istiqamətində olan sahildə, xüsusilə axın üzrə kəsişmə nöqtəsindən aşağıda, bitki növlərinin sayı daha çoxdur.,

Rekreasiya xüsusiyyətləri: Ovlaqlar. Balıq ovu.

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Quşlar
- Şərqə tərəf axın, sonda Xəzər dənizinə çatır
- Bu yerdən dərhal yuxarıda Qarayazı su tutarı yerləşir
- Bu yerdən dərhal yuxarıda Qarayazı-Ağstafa Dövlət yasaqlığı yerləşir
- Axın üzrə 5,5 km aşağıda yaşayış məntəqəsi: Kəsəmən
- Kəsişmə nöqtəsində mühafizə olunan bitki növləri yoxdur
- Axın üzrə yuxarıda və 5 km-ə qədər aşağıda mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - *Chettusia leucura* (QK)
 - *Alcedo atthis* (Avropa miqyaslı mühafizə, sayı azalmaqdadır)
 - *Testudo graeca* (QK)
 - *Circus cyaneus* (Avropa miqyaslı mühafizə: həssas)
 - *Porphyrio porphyrio* (QK-ya daxil olunması təklif edilmişdir, Avropa miqyaslı mühafizə: nadir)

Çay sahillərinin mövəud idarə olunması və s.: bu yaxılarda yanğın -nəzarət altında bitkilərin yandırılması güman edilir, lakin təsadüfi də ola bilər.

Əlavə qeydlər: Yüksək həssaslıq. Sahilyanı arealların vəziyyətini yaxşılaşdırmaq üçün çoxlu imkanlar vardır.

Qeydiyyat nömrəsi: 21
Çayın adı: Qurudərə
BTC RVX No.: 422,3
Tədqiqatın keçirildiyi tarix: 12/11/01

Yuxarı axın sərhəddinin koordinatları:

Aşağı axın sərhəddinin koordinatları:

Təxminini mərkəzi xəttin koordinatları: 085 29 508 Sq uz.; 045 74 120 Sm en.

Qeyd: Xəritəyə alınmayıb.

Hava və axın şəraiti: Sərin və buludlu.

Çay dərəsinin xarakterik xüsusiyyətləri: Daha geniş quru çay yatağında 0,5 – 2 m enində və 0,1 m dərinliyində ensiz axına malik çay dərəsi

Sahilyanı bitki örtüyü: yoxdur.

Sahil zonasının yaşayış mühiti: +ve sahilində və – ve sahilindən aşağıda qum klifləri

Ətraf torpaqlardan istifadə: Yarimsəhəra

Xüsusi maraq doğuran həşəratlar/quşlar/məməlilər haqqında qeydlər:

Rekreasiya xüsusiyyətləri: Yoxdur

Məlum olan aşağı axın xüsusiyyətləri:

- Axın üzrə 10 km aşağıda (cənub-şərq istiqamətində) Kür çayına tökülür.
- Qarayazı horizonsunda yerləşir
- Axın boyunca təqribən 10 km məsafədə Qarayazı-Ağstafa Dövlət yasaqlığına yaxınlaşır.
- Qurudərə çayının axarı boyunca kəsişmə nöqtəsi və Kür çayı arasında yaşayış məntəqəsi yoxdur.
- Kəsişmə nöqtəsində mühafizə olunan bitki növləri yoxdur
- Kəsişmə nöqtəsindən 1 km-dən az məsafədə mühafizə olunan heyvan növləri qeydə alınmışdır:
 - Testudo graeca (QK)

Çay sahillərinin mövcud idarə olunması və s.: yoxdur

Əlavə qeydlər: Bakı istiqamətində olan sahildə tikanlı məftil, metal, kirəmit (asbestdən ibarət olduğu güman olunur) və çoxlu miqdarda xırda şüşə qabalar (kimyəvi olduğu güman olunur) kimi tallantılar vardır.

1.4 XÜLASƏ

Cədvəl 1-1-də kəmər ilə kəsişən hər bir çayın ekoloji həssaslığını 1-dən 5-ə qədər şkalada cəmləşdirilir, burov 1 yüksək həssaslığı, 5 isə aşağı həssaslığı göstərir. Qiymətləndirmə adətən subyektiv xarakter daşıyır, lakin hər bir çayın ekoloji baxımdan nisbi əhəmiyyətinin göstəricisi kimi istifadə olunması nəzərdə tutulur.

Marşut boyanca ən həssas çaylar Kür və Həsənsu çaylarıdır; boru kəmərinin layihəsi hazırlanlığı və ətraf mühitə təsiri qiymətləndirildiyi zaman bu amillər nəzərə alınmalıdır.

Cədvəl 1-1 Azərbaycanda çaylarda əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq

River Ref. No.	Çay	Kəsişmə nöqtəsi (Marsrut D2-yə əsasən PK)	Ekoloji həssaslıq (1= yuxarı, 5 = aşağı)	Çay məcrasının eni və axının süresi Noyabr, 2001-ci il	Şəhrlər
1	Ceyrankeçməz	9,3	2	3 m; 0,4 m/san	Tədqiqat zamanı enli çay dərəsi və ensiz su axını. Həssaslıq akvatik faunaya deyil, əsasən çay sistemi daxili ndən müxtəlliyyinə aiddir. Sahillarda bir çox yuvalar müşahidə olunub. Kasıb bitki örtüyü və eroziyaya məruz qalan sahil materialları sahillərin stabilitiesinin pozulmasına səbəb olur. Çay axını yüksək dərəcədə mövşüni xarakter dəsəyi(yazda axın əhəmiyyəti dərəcədə artır). Çoxlu miqdarda çöküntü materialların olması xarakterikdir.
2	Pirsaat	42,1	3/4	3 m; 0,25 m/san	Zəif axına malik kanallaşdırılmış ensiz çay. Çoxlu miqdarda çöküntü materialları. Son 12 ay ərzində dərinleşdirilib.
3	Ağsu kanalı	111,2	4	25 m; 1 m/san	Kanallaşdırılmış enli çay. Çoxlu miqdarda çöküntü materialları. Həssaslıq göstəricisi aşağıdır, lakin dənə həssas ərazilərə çirkəndirici maddələri daşımaq potensialına malikdir
4	Göygəy	171,3	3	15 m; 1 m/san	Kanallaşdırılmış dərin, ensiz çay. Bitki örtüyü suyun səviyyəsinin böyük tərəddüdüntün göstəricisidir. Çoxlu miqdarda çöküntüler. Sahillərdə müxtəlli növ flora və quşlar.
5	Türyançay	193,5	2	15 m; 1 m/san	Six kolluqlar tədqiqatın tam şəkildə həyata keçirilməsinə mənfi təsir göstərmüşdür. Ola bilsə ki, su sıçrovullarının məskunlaşama yeri iddi. Çirkəndirici maddələri yüksək sürətlə aparmaq potensialına malikdir.

Cədvəl 1-1 Azərbaycanda çaylarda əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq

River Ref. No.	Çay	Kəsişmə nöqtəsi (Marsrut D2-yə əsasən PK)	Ekoloji həssaslıq (1= yuxarı, 5 = aşağı)	Çay məcrasının eni və axının süresi Noyabr, 2001-ci il	Şəhrlər
6	Kür (şərqi kəsişmə nöqtəsi)	223,6	1	>150 m; 2 m/san	Axın süresi yüksək olan geniş çay; ekstensiv balıqlılıq və əhəmiyyətli vəhşi hayatı. Kəsişmə nöqtəsindən aşağıda yerləşən qamışlıq quşlar üçün çox vacibdir. Axının yüksək sürəni nəzərə alaraq çay şirkətlərinin maddələri təz daşımınaq potensialına malikdir.
7	Qarabağ kanalı	245,1	4	25 m; 0,5 m/san	Sahiliyani bitki örtüyüdən təsir olunur. İriqasiya məqsədləri üçün su götürmə məntəqəsi kəsişmə nöqtəsindən bilavasitə çay axını üzrə yuxarıda yerləşir. Asağı ekoloji həssaslıq, lakin daha hessas ərazilərə şirkətlərinin maddələri aparmaq potensialına malikdir.
8	Gorançay	257,8	5	Quru	Kiçik və quru (tədqiqat zamanı)
9	Kürəkçay	276,5	2/3	3 m; 0,3 m/san	Geniş, çoxşaxəli çay dərəsi – su yalnız ensiz kanallarla axır. Orta ölçülli kliflərdə çoxlu yuvalar mövcüddür. Çayın suyu kənd camaati tərəfindən paltar yumnaq və s. məqsədlər üçün istifadə olunur. Eyni zamanda mal-qara üçün naxır kimi istifadə olunur.
10	Korçay	292	2/3	3 m; 0,5 m/san	Ensiş su kanallarına malik olan çoxşaxəli çay, bataqlıqda olan qamışlıq. Ekoloji cəhətdən müxtəlif (bataqlıq tisbağalarının və müxtəlif röv quşlarının məskunlaşması yeri). Eyni zamanda mal-qara üçün naxır kimi istifadə olunur. Tullantı baş verdiğdə şirkətlərinin maddələri qismən qamışlıqla saxlanılıcaq, lakin bunun əhəmiyyətli lokal təsiri ola bilər. Yazda suyun dəha çox olması ehtimal olunur.

Cədvəl 1-1 Azərbaycanda çaylarda əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq

River Ref. No.	Çay	Kəsişmə nöqtəsi (Marsrut D2-yə əsasən PK)	Ekoloji həssaslıq (1= yuxarı, 5 = aşağı)	Çay məcrasının eni və axının sürəti Noyabr, 2001-ci il	Şəhrlər
11	Gəncəçay	296	3/4	3-13m; 0,2 m/san	Eni dəyişkən zəif axına malik çay. Kliflərdə çoxlu sayda yuvalar mövcuddur. Boru kəməri ilə kəsişmə nöqtəsindən 300 m aşağıda bənd. Çay axını üzrə yuxanda tullantı baş verdiyə zaman onların yayılması bənd tərəfindən məhdudlaşması ehtimal olunur.
12	Gəncəçay	298,4	5	Quru	Qurumus çay – hal-hazırda əkin sahələri
13	Sarısu	316,1	3	1,5m; 0,5 m/san	Zəif axın və növlər müxtəlifliyi.
14	Qasıqaraçay	316,7	2/3	2-3 m; 2 m/san	Yüksək sürətli axın və növ müxtəlifliyi. Eyni zamanda mal-qara üçün naxır kimi istifadə olunur.
15	Qarasu	320,9	3	1,5 m; təxminən 0,5 m/san	Geniş çay dəresində bitki örtüyü əsasən qamışlıqlardan ibarət olan ensiz su axarı. Guşların əhamiyyətli məskunlaşma əraziyi. Tullantı baş verdiğədə ərkəkləndirici maddələr qismən qamışlıqla saxlanılacaq, lakin onların əhəmiyyətli lokal təsire malik olub.
16	Şəmkirçay	332	5	Quru	Geniş, lakin quru çay dəresi. Ekoloji cəhətdən az əhəmiyyətli və ya az həssas. Qurumuş çay dəresi cinqil hasilatı məqsədi ilə geniş istifadə olunur, tədqiqat zamanı cinqil hasilatı çay axını üzrə kəsişmə nöqtəsindən yuxanda.
17	Zeyəmcay	357	5	0,4 m;	Çox aşağı ekoloji həssaslıq və demək olar ki axını olmayan çay dəresi.

Cədvəl 1-1 Azərbaycanda çaylarda əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq

River Ref. No.	Çay	Kəsişmə nöqtəsi (Marsrut D2-yə əsasən PK)	Ekoloji həssaslıq (1= yuxarı, 5 = aşağı)	Çay məcrasının eni və axının sürəti Noyabr, 2001-ci il	Şəhrlər
18	Tovuzçay	377,1	4	1,5-6 m; 0,3 m/san	Axreoloji əhəmiyyət kəsb edir (qurumuş çay dərasında körpü dəvətlər)
19	Həsənsu	397,8	1	3-6 m; 2 m/san	Ensiç axara malik olan geniş, çinqılı çay dəresi. Əsas çay dəresi evtrofilidir. Yazda axımın ən yüksək və bu səbəbdən hər hansı bir çirkələnmənin çay axını üzrə aşağıda yerləşən məntəqələrə təsir etmə riski vardır.
20	Kür (qəribə kəsişmə nöqtəsi)	411	1	>100 m; 2-3 m/san	Təmiz suyu olan yüksək sürətli axın. Ekoloji müxtəliflik və əhəmiyyətli məskunlaşma ərazisi. Axın üzrə kəsişmə nöqtəsində dərhal aşağıda kiçik torpaq sahəsi və çaydan su içən mal-qara. Yerli əhali daima çayda böyük alabəliqlər tutur – gümən edilir, ballolalar burada küreleyirlər. Burada çirkələnmə baş verdiyi halda ciddi nəticələrə gətirib çıxara bilər və çay axını üzrə aşağı böyük məsafələrə daşına bilər.
21	Qurudərə	422,3	3	2-3 m; 0,5 m/san	Sürfəli axına malik və geniş. Eksentriv balıqlılıq. Su quzğununu daxil olmaqla müxtəlif növ quşlar. Boru kəməri ilə kəsişmə nöqtəsində aşağıda quşların istifadə etdiyi bataqlıq və adalar. Kəsişmə nöqtəsində çirkələnmə baş verdiyi halda çirkəndirici maddələr çay axını üzrə aşağı istiqamətdə sıratla daşına bilərlər.
					Tədqiqat zamanı 0,1 m dərinliyində, dibi qum / liidən ibarət olan ensiz axara malik çay dəresi. Çay dəresinin quru hissələrində çinqılıq / qumluq. Aşağı axında qum klifləri potensial yuvalama məskənləridir. Sahillərdə kimyevi qablar da daxil olmaqla tullantılar. Axın üzrə aşağıda yerləşən

Cədvəl 1-1 Azərbaycanda çaylarda əsas kəsişmə nöqtələri – ekoloji həssaslıq

River Ref. No.	Çay	Kəsişmə nöqtəsi (Marsrut D2-yə əsasən PK)	Ekoloji həssaslıq (1= yuxarı, 5 = aşağı)	Çay məcrasının eni və axının sürəti Noyabr, 2001-ci il	Şəhrlər
					Qarayazı su bataqlıq sahələrinin olması həssaslığı artırır.

GEOTƏHLÜKƏLƏR

1	GEOTƏHLÜKƏLƏR.....	1
1.1	GİRİŞ	1
1.2	MƏLUMAT MƏNBƏLƏRİ.....	1
1.3	Seysmiklik.....	1
1.3.1	Zəlzələlərin gücü	2
1.3.2	BTC neft kəməri marşrutu boyu seysmiklik.....	5
1.3.2.1	Səngəçaldan Qazıməmmədə qədər (PK 0-52).....	5
1.3.2.2	Qazıməmməddən Ucara kimi (PK 52-178).....	6
1.3.2.3	Ucardan Yevlaxa kimi (PK 178-223)	6
1.3.2.4	Yevlaxdan Gürcüstanla sərhəddə kimi (PK 240-442)	6
1.3.3	Aktiv qırılmalar zonası.....	6
1.3.4	Qırılmaların aşkar edilməsi.....	7
1.3.4.1	Nö1 qırılmanın kəsişməsi (PK 24).....	8
1.3.4.2	Nö2 qırılmanın kəsişməsi (PK 29).....	8
1.3.4.3	Nö3 və 4 qırılmanın kəsişməsi (PK 50-51).....	8
1.3.4.4	Nö5 qırılmanın kəsişməsi (PK 412-420).....	9
1.3.5	Torpaqların boşalması.....	9
1.3.6	Keçmişdə baş vermiş mühüm zəlzələlər	9
1.4	PALÇIQ VULKANLARI	10
1.4.1	Palçıq vulkanlarının morfolojiyası	11
1.4.2	Boru kəməri və qurğular üçün təhlükə	12
1.4.3	BTC neft kəməri marşrutunda palçıq vulkanları	12
1.5	QURUDA GEOLOJİ TƏHLÜKƏLƏR	14
1.5.1	Eroziya və torpaqlarla bağlı geoloji təhlükələr	14
1.5.2	Quruda hidroloji geotəhlükələr	14
1.5.3	Sürüşmələr.....	14
1.5.4	Sellər	14
1.5.5	Digər təhlükə növləri	15
1.6	ƏSAS ÇAY KESİŞMƏLƏRİNDE GEOLOJİ TƏHLÜKƏLƏR	15
1.6.1	Bu bölmənin əhatə dairəsi və məqsədi	15
1.6.2	Məlumat mənbələri	16
1.6.3	Çay kəsişmələri haqqında məlumatlar bankı	16
1.6.4	Çayların geomorfoloji şəraitи	17
1.6.5	Regional miqyasda çay yatağının qeyri sabitliyi	17
1.6.6	Çay yatağının dinamikası göstəriciləri	18
1.6.7	Çayların kəsişməsində yatağın qeyri sabitliyinin qiymətləndirilməsi	19
1.6.8	Çay yatağı dibinin yuyulması/tənəzzülü	21
1.6.9	Hidravlik məlumat	21
1.6.10	Çayların həssas kəsişmələri	22
1.6.10.1	Şəmkirçay çayı (PK 332)	22
1.6.10.2	Qarabağ kanalı	23
1.6.10.3	Kür çayının şərq kəsişməsi (PK 223.5)	24
1.6.10.4	Kür çayı ilə qərb kəsişməsi	25
1.6.10.5	Çayların digər kəsişmələri	26
1.6.11	Nəticələr	26

Cədvəllərin siyahısı

Cədvəl 1 Enerji dərəcələrinin və zəlzələlərin məqnitudasının müqayisəsi.....	3
Cədvəl 2 BTC neft kəməri dəhlizi boyu digər regionlarda baş verən zəlzələlərin intensivliyi	3
Cədvəl 3. İsmayıllı – Şamaxı rayonunda və Kür çökəkliyində güclü zəlzələlərin ehtimallığı (1000 km ² hesablanmışdır)	4
Cədvəl 4. 1965-1994-cü illər ərzində müxtəlif dövrlərdə neft kəməri marşrutu boyu zəlzələlərin gücü.....	4
Cədvəl 5 Şamaxı və Abşeron rayonlarında zəlzələlərin tezliyi	6
Cədvəl 6 BTC neft kəməri marşrutunun palçıq vulkanlarından uzaqlığı.....	14

Şəkillərin siyahısı

Şəkil 1 Zəlzələlərin ölçülmüş gücünün paylanması və dərinliyi (m), 1973-2000 qq.....	4
Şəkil 2. İBQKM əsasında BTC boru kəmərinin marşrutu boyu D > 9 zəlzələlərinin episentrlerinin sıxlığının təsnifatı.....	5
Şəkil 3 Xəzər regionunun tektonikası (Allen and Tull, 1997 üzrə modifikasiya edilmişdir)	7
Şəkil 4. Üstəgəlmə və qırılma-arananmalar.....	8
Şəkil 5 Palçıq vulkanının boğazı.....	12
Şəkil 6. BTC neft kəməri marşrutu boyu palçıq vulkanlarının yerləşməsi	13
Şəkil 7 Gəncəçay çayının (PK 295) qolunda sahillərin geniş eroziyası	20
Şəkil 8 Göyçay çayında (PK 175) eroziya proseslərinin son mərhələsi.....	20
Şəkil 9 Dərədən boru kəmərinin çəkilməsi nəticəsində üzə çıxma	21
Şəkil 10 Şəmkirçay çayı (Dames & Moore, 2000).....	23
Şəkil 11 Şəmkirçay çayı (Dames & Moore, 2000)	23
Şəkil 12 Qarabağ kanalı.....	24

1 GEOTƏHLÜKƏLƏR

1.1 GİRİŞ

Bu hesabatda BTC boru kəmərində onun tikilməsi və istismarı zamanı baş verə biləcək, müxtəlif geotəhlükələr (geoloji təhlükələr) tipinə baxılır. Geotəhlükələr, ətraf mühit və onun sakinləri üçün təhlükəli (və ya potensial təhlükəli) olan, təbii və ya antrapogen, geoloji fenomenlər və ya şəraitlər kimi təyin olunur. Təbii təhlükələrə, zəlzələlər və vulkan püşkürmələri aiddir, bu halda isə çayların kəsişməsində çay eroziyası, əsasən də böyük və ya efemer çaylarla bağlı. Ehtiyatların yeraltı hasilatı nəticəsində torpağın çökəməsi, insan fəaliyyəti ilə bağlı geotəhlükəyə misaldır.

1.2 MƏLUMAT MƏNBƏLƏRİ

Bu hesabatın hazırlanması zamanı BTC boru kəmərinin marşrutunda geoloji təhlükələrə aid olan aşağıda sadalanan sənəd və hesabatlardan istifadə olunmuşdur. Hesabatı əvvəlki bölmələri ilə analoji olaraq, həm də İBQKM-na aid olan materiallardan istifadə olunmuşdur

- Yanvar – Fevral 2001-ci il , BTC marşrutunun İBQKM-dan xeyli fərqlənən sahələrinin ilkin vəziyyətinin AETS şirkəti tərəfindən VR şirkəti üçün öyrənilməsi
- Avqust – Sentyabr 2000-ci il – İBQKM -nin ERM qrupu tərəfindən VR şirkəti üçün apardığı kəşfiyyat planaalması
- ABŞ üçün İBQKM-nin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinin bir hissəsi kimi İBQKM-nin ilkin vəziyyətinin AETS şirkəti tərəfindən öyrənilməsi (1997)
- Boru Kəmərinin Qərb Marşrutunun geologiyasına dair nəşrlərin icmali, 1996
- Regionun seysmikliyinə antropogen amillərin təsiri haqqında hesabat (1995)
- Azərbaycanın palçıq vulkanları Atlası (1971)
- USA Uniform Building Code, Volume 2. Structural Engineering Design (1997)
- Seysmiklik icmali üzrə hesabat (2000)
- Tikinti üçün nəzərdə tutulmuş sahədə boru kəməri üçün palçıq vulkanlarının fəaliyyəti ilə bağlı təhlükənin ilkin qiymətləndirilməsi (Avqust 2000)
- ABŞ Geoloji Xidməti USGS Zəlzələlər üzrə Milli Məlumat Mərkəzi
- Avropa Seysmik Cəmiyyəti ESO zəlzələlərin məlumat bazası
- Hidrologiya və çayların kəsişməsi üzrə hesabatlar seriyası (bax Bölmə 1.6.2)

1.3 SEYSMIKLİK

BTC neft kəməri marşrutu üçün bu hesabat-əlavəyə daxil edilmiş seysmiklik haqqında məlumatın çox hissəsi, seysmikliyin icmali üzrə Hesabat hazırlanması zamanı (avqust, 2000) toplanmışdır. Bu sənədin əsas məqsədi, BTC neft kəməri marşrutu regionunda seysmik aktivlik üzrə məlumatların ümumiləşdirilməsi, yerüstü qurğular və BTC neft kəməri üçün təhlükələrin aşkar edilməsi, eləcə də yerüstü qurğular və BTC neft kəməri layihələndirilən və tikilən zaman bu təsirlərin yüngülləşdirilməsi üzrə mümkün tədbirlərin müəyyən olunması və təsvir edilməsidir.

Azərbaycanda BTC marşrutunun keçdiyi region zəlzələlərə meyilliidir ki, bu da , torpağın əyilmələri və çatlamaları ilə bağlı , boru kəmərinin deformasiyası nəticəsində, onun partlamasına gətirib çıxara bilər.

Qara və Xəzər dənizləri arasındaki region, Alp-Himalay qırışılıq zonasının Mərkəzi Asiya seqmentinin bir hissəsidir və şimalda üstəgəlmə zonasını və Böyük Qafqaz qırışığını və cənubda üstəgəlmə zonasını və Kiçik Qafqaz-Pont qırışığını əhatə edir. Qafqazın dağ silsilələri Afrika, Ərəbistan və Hindistan tektonik plitalarının Avraziya plitaları ilə toqquşması nəticəsində formalaşmışdır.

Böyük Qafqaz dağları, orta plioen dövründə formalaşğından, geoloji cəhətdən çox cavandır. Cənubda yerləşən Kiçik Qafqaz, Qara Dənizdən şərqə doğru yaranmış və şimal istiqamətində yerini dəyişmişdir. Sixılma ilə əlaqədar dağ süxurlarının qalxması və yerdəyişməsi nə vaxtsa bir olan hövzəni qərb və şərq hissələrinə bölmüşdür; bu halda onun şərq hissəsi nəticədə Kürün hövzəsi olmuşdur.

Böyük Qafqazın dağ silsiləsinin şərq və qərb hissələri öz strukturuna, inkişaf meylinə və seysmikliyinə görə müxtəlisidir. Əsas fərqləndirici cəhətlərdən biri Böyük Qafqazın şərq hissəsində, 100 km-ə qədər dərinliyə kimi, dərinlikdə yatan zəlzələ episentrlerinin olmasıdır. Qərb hissəsində zəlzələlər əhəmiyyətli dərəcədə kiçik dərinliklərdə, adətən 30 km-ə yaxın, baş verir.

Plitaların davam edən konvergensiyası göstərir ki, Azərbaycan ərazisi yüksək seysmik aktivlik dövrü keçirir. 1600-ci ildən bəri 500-dən çox müxtəlif intensivlikli seysmik hadisə qeyd olunmuşdur (Ağamirzayev, 1987). Bu yaxınlarda, ümumi seysmik xarakteristikani qabaqcadan xəbər vermək üçün, seysmik rejimin sabitliyinin pozulmasına aparan mümkün faktorları və seysmik təhlükə dərəcəsini təyin etmək məqsədi ilə tədqiqatlar və monitorinq keçirilmişdir. Bəzi nəzəriyyələrə əsasən Xəzər dənizi altında olan stress rejimi və yüksək gərginlik, antropogen təsir nəticəsində (məsələn neft çıxarılması) 1,5 ball artmışdır ki, bu da seysmik fon səviyyəsini 7.5-dən 9 bala kimi artırılmışdır (Kərimov, 1995).

1.3.1 Zəlzələlərin gücü

Adətən, seysmik aktivliyi üç sinfə bölgülər, yəni, tektonik, vulkanik və süni yaradılmış seysmiklik. Bunlardan tektonik zəlzələ ən çox dağıdıcıdır və yer qabığını formalaşdırınan plitaların hərəkəti ilə əlaqədar olan stresslə yaranır. Xəzər dənizi Aralıq Dənizindən Himalaya qədər uzanan, tektonik zəlzələlərlə xarakterizə olunan zonada yerləşmişdir. Zəlzələlərin gücü haqqında məlumat Azərbaycanda adətən enerji dərəcələrində (D) verilirdi, Avropada isə ölçü vahidi Rixter şkalası üzrə maqnituda (M) götürülür. Hər iki sistem enerjini zəlzələnin ocağında xarakterizə edir. Rixter şkalasına görə intensivlik göstəriciləri zəlzələnin səthi effektinə aid olduğundan tam müqayisəli ola bilməz.

Zəlzələlər üzrə bir çox yerli hesabatlarda 1-12 diapazonunda ölçülən intensivlik vahidlərindən istifadə edilmişdir. İntensivlik, episentrən olan məsafədən və zəlzələnin gücündən asılı olaraq, konkret yerdə zəlzələ effektinin nisbi meyarıdır. Cədvəl 1 zəlzələ ocağı adlanan yerdə və ya zəlzələnin episentrində azad olan enerjini göstərən, bu üç vahidi müqayisə edir.

Cədvəl 1 Enerji dərəcələrinin və zəlzələlərin məqnitudasının müqayisəsi

ENERJİ DƏRƏCƏSİ (D)	MAQNİTUDA (M)	İNTENSİVLİK (EPİSENTR)	TƏSVİRİ (İNTENSİVLİK)
9	3	I	Xüsusi əlverişli şəraitdə kiçik sayılı insanlar tərəfindən hiss olunur
10	3.5	II	Əsasən, binaların yuxarı mərtəbələrində sakit vəziyyətdə olan kiçik sayılı insanlar tərəfindən hiss olunur
11	4	III	Əhəmiyyətli dərəcədə hiss olunur: evlər və avtomobillər silkələnir. Effekt daha çox binanın çöllündə yox, içərisində hiss olunur
12	5	V	Həm hiss edir. Pencərələr sınır, bəzi pis dayanmış əşyalar yerə düşür.
13	5.5	VI	Əhəmiyyətli dərəcədə hamı tərəfindən hiss olunur: ağır mebel yerini dəyişir, suvaq töküür. Yüngül zədələnmələr..
14	6.1	VII	Keyfiyyətsiz tikintilər əhəmiyyətli zədələnir, keyfiyyətli tikilmiş binalar kiçik zədələr alır.

BTC neft kəməri marşrutu keçən ərazi üçün Rixter şkalası üzrə 8 ballıq məqnitudası olan zəlzələlər xarakterikdir. Enerji dərəcəsi 9-dan çox olan zəlzələlərin episentrlerinin sıxlığı BTC neft kəməri marşrutundan şimala doğru, Böyük Qafqaz dağlarının ətəklərində, keçmişdə zəlzələlər nəticəsində yer səthindən bütöv şəhərlərin itdiyi, Şamaxı və İvanovka kəndinin yaxınlığında, qeyd olunmuşdur.


Abşeron yaxınlığında, Bakı arxipelaqı üçün qeydə alınmış 1960 – 1990-ci illerin məlumatı enerji dərəcəsi (D) 11-ə kimi olan çoxlu sayıda (maqnitudası 4-ə kimi) zəlzələlərin baş verdiyini göstərir. Aşağı Kür ovalığında enerji dərəcəsi D=12 olan (maqnitudası 5) seysmik hadisə qeydə alınmışdır. 1990-1997-ci illerin statistik məlumatlarında, Bakı arxipelaqı daxil olmaqla şərqi Azərbaycanın sahilyanı hissəsində enerji dərəcəsi D=13 (maqnitudası 5,5) olan hadisə, eləcə də İranın şimal-qərb hissəsində güclü zəlzələlər qeyd olunmuşdur. Ümumiyyətlə, zəlzələlər zonası Cənubi Xəzərin böyük hissəsini əhatə edir (şəkil 1-də göstərildiyi kimi), lakin, ən güclü zəlzələlərin episentrleri qurudadır və Qafqaz dağları rayonunda tektonik hərəkətlərlə bağlıdır.

Episentrleri BTC marşrutundan xeyli uzaqda yerləşməsinə baxmayaraq güclü zəlzələlər, buna baxmayaraq, BTC boru kəməri marşrutu boyu, şəkil 2-də göstərildiyi kimi, böyük intensivliyi malik ola bilərlər.

Cədvəl 2 BTC neft kəməri dəhlizi boyu digər regionlarda baş verən zəlzələlərin intensivliyi

YERLƏŞDİYİ YER	İL	EPİSENTR ÜZƏRİNDE SƏTHDƏ İNTENSİVLİK (I)	BORU KƏMƏRİ BOYU İNTENSİV LİK (I)	EPİSENTRDƏN BORU KƏMƏRİNƏ QƏDƏR OLAN MƏSAFƏ
Şamaxı	1859 1872 1902	8 - 9	5 - 6	təxminən 35 km
Dağıstan	1948	7 - 8	6	təxminən 250 km
Saatlı – Sabirabad	1959	8	8	təxminən 25 km
Tovuz rayonu	1962	7 - 8	7 - 8	0 km
Xəzər	1961	8	7	təxminən 100 km

Şəkil 1 Zəlzələlərin ölçülmüş gücünün paylanması və dərinliyi (m), 1973-2000 qq.



Azərbaycanın Geolojiya İnstitutu tərəfindən Kür hövzəsi boyu zəlzələlərin baş vermə ehtimalı hesablanmışdır (bax. Cədvəl 3). Həmçinin, cədvəl 4-də göstərildiyi kimi, 3 və 4 illik dövr ərzində zəlzələlərin intensivliyi qeydə alınmışdır.

Cədvəl 3. İsmayıllı – Şamaxı rayonunda və Kür çökəkliyində güclü zəlzələlərin ehtimallığı (1000 km² hesablanmışdır)

MAQNİTUDASI (M)	DÖVRİLİYİ
6.7 - 7.2 (Kür çökəkliyi)	10000
6.7 (Kür çökəkliyi)	2000 – 3000
6.1 (Kür çökəkliyi)	800-1000
6.1 – 7 (Şamaxı zonası)	15 – 35

Cədvəl 4. 1965-1994-cü illər ərzində müxtəlif dövrlərdə neft kəməri marşrutu boyu zəlzələlərin gücü

ENERJİ DƏRƏCƏSİ (D)	1965 - 1967	1970 - 1972	1973 - 1975	1976 - 1978	1979 - 1981	1982 - 1985	1986 - 1989	1990 - 1994	Cəmi
D = 9	18	22	23	35	48	20	25	23	214
D = 10	13	4	8	10	12	10	24	10	91
D = 11	3	1	3	4	2	3	3	1	20
D = 12	1	--	--	1	4	--	--	3	9
D = 13	--	--	--	--	2	--	--	--	2
Cəmi	35	27	34	50	68	33	52	37	

Şəkil 2. İBQKM əsasında BTC boru kəmərinin marşrutu boyu $D > 9$ zəlzələlərinin episentrlərinin sıxlığının təsnifatı



1.3.2 BTC neft kəməri marşrutu boyu seysmiklik

Zəlzələlərin orta sıxlıq zonası BTC neft kəməri uzunluğunun təxminən üçdə birini əhatə edir, bununla bərabər 1962-ci ildən bəri neft kəməri marşrutunun 30 km-lük hüdudlarında 200-dən çox episentr aşkar edilmişdir. Episentrleri boru kəməri marşrutundan uzaqda yerləşmiş daha güclü zəlzələlərin təsiri də mümkünndür.

Zəlzələlərin episentrlərinin ən çox sıxlığı BTC boru kəməri boyu Qazıməmməddən 25 km Kürdəmirin şərqinə tərəf olan (PK 52-dən PK 107-dək) hissədə və Mingəçevirdən (PK 243) Goranboya doğru (PK 258) kimi 15 km-lük hissədə, İBQKM boru kəmərinin marşrutuna əsaslanan şəkil 2-də göstərildiyi kimi, qeyd olunur.

BTC boru kəməri marşrutu boyu episentrlərin sıxlığının qeyri mütənasib paylanması ilə bağlı dörd seysmik zona aşkar edilmişdir. Onlar aşağıda şərqdən qərbə doğru istiqamətdə təsvir olunmuşlar.

1.3.2.1 Səngəçaldan Qazıməmmədə qədər (PK 0-52)

Qobustan zonasında cəmi bir neçə zəlzələ episentri var və zəlzələlərin gücü, əsasən, $D=9$ kimi qiymətləndirilir. Bununla bərabər, bu zonanın aid olduğu Abşeron hövzəsi, ümumiyyətlə, yüksək seysmik aktivlik zonası sayılır və ona görə də, zəlzələnin yaratdığı, sürüşmə və torpağın yerdəyişməsi nəticəsində BTC neft kəməri marşrutuna təsir edə bilən, təhlükəni nəzərə almaq lazımdır.

Episentri bu regiona təsir etmiş ən güclü zəlzələ, 2000-ci il noyabr ayında baş vermişdir.

Cədvəl 5-də Şamaxı və Abşeron rayonlarında zəlzələlərin tezliyi verilmişdir.

Cədvəl 5 Şamaxı və Abşeron rayonlarında zəlzələlərin tezliyi

ZONA	MÜDDƏT	İNTENSİVLİK (I)	HADISƏ LƏRİN SAYI	ORTA DÖVRİLİK İLLƏRLƏ
Şamaxı	1872 – 1963	7 - 8	7	12 – 13
	1902 – 1954	6 - 8	136	2 – 3
	məlumat yoxdur	7	məlumat yoxdur	17 – 20

1.3.2.2 Qazıməmməddən Ucara kimi (PK 52-178)

Sərhədləri Qazıməmməddəki qırılma və Gürcüstan sərhəddindən, təxminən, Qarasu çayı ilə kəsişmə yerinə kimi Kür çayına paralel uzanan iri qırılma ilə təyin olunan, bu yüksək seysmik zonada enerji dərəcəsi 9 – 11 olan zəlzələlər qeydə alınmışdır.

1.3.2.3 Ucardan Yevlaxa kimi (PK 178-223)

Bu zonada episentrlerin sıxlığı kiçikdən ortaya kimi qiymətləndirilir və burada zəlzələlər, əsasən, D=9-10 enerji dərəcəsinə aiddir.

1.3.2.4 Yevlaxdan Gürcüstanla sərhəddə kimi (PK 240-442)


Bu zona, əsasən, enerji dərəcəsi D=9 i D=10 olan, episentrlerin daha bərabər paylanması ilə xarakterizə olunur. Buna baxmayaraq, bu hissə yüksək tektonik və seysmik aktivlik zonasıdır və sürüşmə və ya torpağın yerdəyişməsi nəticəsində BTC boru kəmərinə təsir göstərən zəlzələ təhlükəsi, mütəxəssis-seysmoqrafların apardıqları dəqiq tədqiqatlar zamanı öyrənilibdir.

1.3.3 Aktiv qırılmalar zonası

BTC neft kəməri marşrutu bir neçə qırılma zonasından və tektonik blokdan keçir. VR şirkəti üçün aparılmış seysmik tədqiqat, BTC neft kəməri marşrutunu kəsən bir neçə iri qırılma müəyyən etdi. Zəlzələ mənbələri çox vaxt bu iri qırılmalar boyu yerləşə bilər. Aktiv qırılmaların ümumi istiqaməti şimalı-qərbdən cənub-şərqədir.

Aktiv qırılma zonalarında zəlzələlərin intensivliyi (D) ümumiyyətlə, 8 səviyyəsində müəyyən olunur. Aktiv qırılmalar olan zonalarda, zəlzələlərin ən çox intensivliyi qeyd olunur. Seysmik hadisə zamanı aktiv qırılma zonaları boyu torpağın yerdəyişməsi nəticəsində boru kəmərinin qırılması istisna olunmur, ən çox aktivlik zonaları isə Azərbaycanda BTC boru kəmərinin şərq və qərb uclarında yerləşmişdir. Yüksək intensivlikli hadisələrlə əlaqələndirilən sürüşmələr isə Kiçik Qafqaz düzənliliklərində və Qobustanın dik, sıxlasmamış sahələrində mümkündür. Bundan başqa, BTC boru kəmərindən uzaqda yerləşmiş zonalara (məsələn, Mingəçevir su anbarının zədələnməsi), güclü zəlzələlərin təsirini də nəzərə almaq lazımdır. Şəkil 3-də, BTC boru kəməri marşrutu boyu tektonik rejimi göstərilir.

Şəkil 3 Xəzər regionunun tektonikası (Allen and Tull, 1997 üzrə modifikasiya edilmişdir)



1.3.4 Qırılmaların aşkar edilməsi

Qırılmalarla şərtlənən seysmik təhlükələrin dəqiq tədqiqatı BP Exploration (Shah Deniz) Ltd. sifarişi ilə EQE International şirkəti tərəfindən aparılmışdır. Bu tədqiqatın əsas məqsədi, mühəndis layihələndirilməsi üçün aktiv qırılmaların təyin və xarakterizə olunması və torpağın hərəkəti nəticəsində yaranan təhlükənin qiymətləndirilməsidir.


BTC marşrutunun büyük hissəsinin keçdiyi Kür çayının vadisi, aktiv tektonik qırılmaların əmələ gəlmə prosesinə məruz qalmamışdır. Büyün və Kiçik Qafqaz dağlarının aktiv geoloji strukturları marsrutun sərq və qərb uclarında rast gəlinir.

Sərqdən qərbə istiqamətlənmış qırılmalar, adətən, tiplərinə görə üstəgəlmə kimi olurlar, şimal-şərq və ya şimal-qərb istiqamətində istiqamətlənmış qırılmalar isə, ümumiyyətlə qırılma-aralanma xarakterli olur. Üstəgəlmələr onunla xarakterizə olunur ki, belə qırılma yerdəyişməsi halında bir blok, qırılma müstəvisinin düşmə bucağı 45° -dən az olmamaqla, digərinin üstüne gəlir. Qırılma pozuntusunun qırılma-aralanma tipi halında iki blok bir-birinin yan tərəfi ilə yerdəyişirlər. Bu iki qırılma növünün birləşməsi də mümkündür. Bu halda üstəgəlmə tipli qırılmalar, həmcinin yan tərəfə də yerdəyişirlər. Şəkil 3-də üstəgəlmə və qırılma-aralanma tipli qırılmalar göstərilmişdir.

Bir çox zonalarda yamacların qeyri-sabitliyi aktiv qırılmalarla üst-üstə düşür ki, bu da, yamacların qeyri-sabitliyinin müəyyən hissəsinin qırılmalarla bağlı olduğunu göstərir.

BTC neft kəməri marşrutunun havadan çəkilmiş fotosəkillərinin öyrənilməsi göstərir ki, o, beş aktiv qırılmanı kəsib kecir. Bunun təfsilatı aşağıda verilmişdir.

Şəkil 4. Üstəgəlmə və qırılma-aralanmalar



1.3.4.1 №1 qırılmaının kəsişməsi (PK 24)

Bu qırılma tipinə görə qırılma-aralanmadan ibarətdir və iki aktiv palçıq vulkanı ilə bağlı aşkar olunur. Bu qırılmaya, PK 29 zonasında olan əsas qırılma üçün qeyd olunmuş ilkin yerdəyişmə ilə bağlı olan, ikinci element kimi baxıla bilər. Səthi qırılmaının uzunluğu təxminən, 7 km-dir. Guman edilir ki, bu qırılma ikinci dərəcəli təhlükədir və onun qırılması yalnız, PK 29 yaxınlığındakı əsas qırılma ilə bağlı baş verə bilər.

1.3.4.2 №2 qırılmaının kəsişməsi (PK 29)

Bu qırılma üstəgəlmə kimi təsnif olunur, baxmayaraq ki, burada daha cavan alluvial çöküntülərin əhəmiyyətli yerdəyişməsi qeyd olunmamışdır. BTC marşrutu ilə qırılmaının kəsişmə sahəsinin olduğu yer, boru kəməri ilə qırılmaının kəsişməsindən cənuba doğru yer səthində aydın görünən qırılma əsasında ekstrapolyasiya edilmişdir. Qırılmaının uzunluğu ən azı 22 km-dir. Bu qırılmaın hərəkəti, BTC neft kəməri marşrutundan cənuba doğru səthi yerdəyişmə haqqında məlumatın əsasında, qabaqcadan xəbər verilə bilər.

1.3.4.3 №3 və 4 qırılmaının kəsişməsi (PK 50-51)

İki qırılma çıxıntısı PK 50-51 yaxınlığında yerləşir. Şərqi çıxıntı, səthə çıxan çoxsaylı qolları olan daha qədim qırılmadır. Qərbi çıxıntı, daha qədim şərqi qırılmadan aralanan, daha cavan səthi qırılmadır. BTC neft kəməri marşrutu ilə kəsişmə sahələrində bu iki qırılma çıxıntısı, bir-birindən təxminən, 0,5 km məsafədə yerləşir. Hər iki çıxıntı, BTC marşrutu ilə kəsişmə yerində şimala doğru təxminən, 1,5 km məsafədə birləşir.

Bu qırılmalar sisteminin hərəkəti üçün ümumi tendensiya üstəgəlmədir. BTC neft kəməri marşrutu çıxıntıları kəsdiyi yerlərdə, kiçik şaquli yerdəyişmə ilə, sağtərəfli qırılma-aralanma tipli hərəkət nəzərdə tutulur. Qırılmaının hərəkəti istiqamətində bu dəyişiklik, BTC boru kəməri ilə kəsişmə yaxınlığında onun istiqamətində dəyişikliklə bağlıdır. Ümumiyyətlə, qırılma şimal-qərbdən cənub-şərqə istiqamətlənmişdir. BTC boru kəməri ilə kəsişmə sahəsində, qırılmaının şimaldan cənuba istiqamətlənməsi dəyişir və S hərfi şəkli alır..

Bu qırılmanın, xəritəsi çəkilmiş uzunluğu 100 km-dən çoxdur.. O, Böyük Qafqazın üstəgəlməsini və Kür çayı alluvial vadisinin sərhədlərini müəyyən edir.

1.3.4.4 №5 qırılmanın kəsişməsi (PK 412-420)

PK 412-413 və PK 420 sahələrində BTC neft kəməri marşrutu şimal-qərb istiqamətində uzanan qırılma çıxıntısına yaxınlaşır (havadan çəkilmiş fotosəkillərdən göründüyü kimi). Qırılma çıxıntısı şimal-qərbdən, cənub-qərb istiqamətində üstəgəlmə ilə, cənub-şərqə uzanır. Çıxıntıının yamaclarında kiçik drenaj kanalları dərin xəndəklər əmələ gətirmişdir və burada. cavan süxurların yerdəyişməsinin heç bir əlaməti yoxdur. Bu göstərir ki, qırılma , belə kanalların qırılma çıxıntısını kəsməsi üçün lazımlı vaxt ərzində hərəkətsiz olmuşdur. Göstərilən qırılma təxminən, 100 km məsafəyə qədər uzanır. Çıxıntı müstəvisinin çox qədim olması faktı, əhəmiyyətli qırılmaların təkrar olunmasının, az ehtimalli olmasını güman etməyə imkan verir və bu səbəbdən, bu qırılma, daha cavan və çoxkomponentli qırılmalara nisbətən az təhlükə törədir (çoxkomponentlilik, yaxın geoloji keçmişdə eyni bir qırılma boyu təkrar hərəkətlərin olmasını göstərir).

Kür çayı vadisində qırılmaların çöküntü materialı. Bu regionda Böyük və Kiçik Qafqaz dağlarının strukturları birləşməyə başlayır və bu da, nisbətən kiçik vadidə çöküntü süxurlarının aktiv deformasiyasına səbəb olur.

1.3.5 Torpaqların boşalması

Zəlzələ zamanı titrəyiş suyun təzyiqini çöküntü süxurlarında o dərəcəyədək artırı bilər ki, torpağın hissəcikləri bir-birinə nisbətən sərbəst yerdəyişə bilər. Boşalma kimi məlum olan bu fenomen, seysmik aktivlik nəticəsində baş verə bilər. Silkələnmə və ya hər hansı sürətli yüksəlmə səbəbindən torpağın bərkliyi və sıxlığı azaldıqda, torpaqlarda boşalma üçün əlverişli şərait yaranır. Çox vaxt zəlzələ zamanı silkələnmə suyun təzyiqini belə artırı bilər, lakin bu hadisə həm də inşaat işləri ilə məsələn, partlayış işləri ilə də əlaqədar ola bilər.

BTC neft kəməri marşrutuna görə bu təhlükə minimaldır, çünki çöküntü süxurlarının çoxu gillə zəngindir ki, bu da yaxşı çeşidlənən qumdan fərqli olaraq boşalmağa qarşı daha davamlıdır. Belə fenomenin baş verməsi ən çox mümkün olan yer, marşrutun Kürlə (PK 409) qərb kəsişməsi və Gürcüstan sərhəddi arasında yerləşir.

Havadan çəkilən şəkillərin analizi zamanı, torpaqların boşalmasının geomorfoloji əlamətlərinin təyin olunmasına cəhd edilmişdi. Torpaqların boşalması Kür çayı yatağı boyu problemdir, çünki sahilyani çökəmə süxurları, yer səthinin silkələnməsi zamanı boşalmaya və yana yayılmağa meyllidir. Havadan çəkilən şəkillərin nəticələri Azərbaycan ərazisində torpağın boşalmasının heç bir əlamətini göstərmir. Bunun mənətiqi izahı odur ki, çinqılın, qumun və lilin pis çeşidlənən çöküntülərində gilin miqdarı çox olduqda, onlar yüksək dərəcədə boşalmaya məruz qalmır. Bununla bərabər havadan çəkilən şəkillərin nəticələri son qərar kimi qəbul edilməlidir və neft kəməri marşrutu boyu torpağın həssaslığını və boşalma potensialını kəmiyyətcə təyin etmək üçün, nümunə götürüb test analizi keçirmək üçün geotexniki tədqiqat aparılmalıdır

1.3.6 Keçmişdə baş vermiş mühüm zəlzələlər

Şərqi Qafqazın bu regionunda keçmişdə baş vermiş ən əhəmiyyətli zəlzələ, 1968-ci il yanvarın 1-də olmuşdur. Zəlzələnin gücü standart şkalanın Maqnituda Momenti (Mw) ilə ölçülüdü və 7,5 Mw olmuşdu. Bu sxem zəlzələnin fiziki parametrlərini qiymətləndirməyə imkan verir və beləliklə, zəlzələnin əsl gücünü təsvir etmək üçün ən müvafiq üsul kimi baxılır. Ən böyük seysmik aktivlik sahəsi Bakıdan 300 kilometr qərbdə

doğru, nisbətən tez-tez zəlzələlər baş verən şərqi Qafqazın nisbətən kiçik sahəsində müşyən edilmişdir. Digər iri zəlzələlər keçmişdə Ermənistanda və Gürcüstanda qeyd olunmuşdu.

Bu yaxında, BTC neft kəməri marşrutu regionunda baş vermiş ən böyük zəlzələ, 2000-ci ilin 25 noyabrında Xəzər dənizi yaxınlığında olmuşdu (USGS, 2000). Ən azı 27 adam ölmüşdü (üçü zəlzələdən, 21 adam ürək xəstəliyindən, üç nəfər əsas təkan zamanı qaz qapaqlarının zədələnməsi səbəbindən 26 noyabrda baş vermiş qaz partlamasından, Sovet dövrünün boru kəməri ilə bağlı) və Bakı zonasında 400 -dən çox adam zədə almışdı. Bakı zonasında bəzi bina və tikililər zədələnmışdı. Zəlzələnin maqnitudası 6,3 Mw səviyyəsində qeyd olunmuşdu, zəlzələnin episentri birbaşa Bakı şəhəri yaxınlığında idi. Zəlzələnin təsiri Azərbaycan ərazisinin hər yerində və Türkmənistanda, Rüsiyada, Gürcüstanda və şimali İranda hiss olunmuşdu.

Şərqi-Qafqaz regionunda 1999-cu il iyunun 4-də zəlzələ qeydə alınmışdır. Onun episentri , BTC marşrutundan təxminən, 50 km-dən çox şimala doğru yerləşmişdi. Maqnitudası 5,5 Mw olan bu zəlzələ Azərbaycanın Ağdaş rayonunda 2,5 milyon ABŞ dolları məbləğində ziyan vurmuşdu. Episentri 33 kilometr dərinlikdə qeyd olunmuşdu, 15 adam yaralanmışdı və episentrin birbaşa yaxınlığında yerləşən təxminən 50 ev zədələnmışdı. Üç adam Ucarda travma almışdı (şəhər, nəzərdə tutulan BTC marşrutu yaxınlığında, PK79 yanında yerləşmişdir), Ağalı kəndində bir neçə ev zədələnmışdı. Azərbaycanın mərkəzi hissəsinə vurulan ümumi ziyan 5 milyon ABŞ dolları kimi qiymətləndirilir. Zəlzələnin təsiri Ermənistannın bəzi regionlarında , Gürcüstanda və İranın Ərdəbil regionunda hiss olunmuşdu.

Mərkəz kimi marşrutun orta nöqtəsi götürülməklə ESO veb-saytında olan məlumatlar bankından istifadə edərək, BTC neft kəməri marşrutunun 250 kilometr radiusunda sahələrin tədqiqatı aparılmışdır . Zəlzələlər üzrə əvvəldən yiğilmiş zəlzələlər üzrə məlumatın dəqiqləşdirilməsi üçün, 1994-cü ildən bu günə qədər olan dövr seçilmiştir. Tədqiqatların nəticələri göstərir ki, 3,8 i 4,1 Mw maqnitudalı iki zəlzələ müvafiq olaraq 1998-ci ilin fevralında və 1994-cü ildə qeydə alınmışdır. Hər iki zəlzələnin episentrləri Rusyanın ərazisində yerləşirdi və bu səbəbdən, BTC marşrutu rayonunda yalnız əhəmiyyətsiz effektler müşahidə oluna bilərdi.

1.4 PALÇIQ VULKANLARI

Həm quruda, həm də dənizdə yerləşən palçıq vulkanları şərqi Azərbaycanın geologiyasının xarakterik xüsusiyyətidir. Palçıq vulkanları həm neft kəməri, həm də onunla bağlı olan qurğular üçün potensial təhlükə mənbəyidir. Palçıq vulkanları təzyiqin yer təkindən azad olduğu (6 km dərinliyə qədər) yerlərdə formalaşır. Bu zaman yerin səthində palçıq, sükür qırıntıları, maye və qaz püskürür. Palçıq axını yamac üzrə aşağı axır. Müyəyen vaxtdan sonra xaricə püskürülən material konusşəkilli və ya platoya oxşar struktur əmələ gətirir. Palçıq vulkanları neotektonik quruluşla və zəif, kifayət qədər sixlaşmamış, tərkibində yüksək dərəcədə qaz və gil olan horizontlarla əlaqədardır.

Palçıq vulkanları bütün dünyanın yalnız bəzi yerlərində aşkar olunur, və praktiki olaraq bütün bu palçıq vulkanlarının yarısı Azərbaycanda yerləşir. 300-dən çoxu ölkənin dəniz və quru hissələrində aşkar edilmişdir (Quliyev və Feyzullayev, 1997). Geoloji cəhətdən relyefin bu elementləri uzunmüddətli olmur və dayanıqsız müstəvilər və ya qırılma xəttləri boyu yerdəyişməyə meylli olurlar.

Bu vulkanların püskürməsi kifayət qədər intensiv və gözlənilməz ola bilər və püskürülən material bir neçə yüz metr yüksəklikdə havaya yayılı bilər. Bəzi püskürmələr piroklastik axınlarla bağlıdır. Daha bir potensial problem, palçıq vulkanları ilə püskürülən qazların alışan olmasına.

Azərbaycanda 300-dən çox palçıq vulkanı vardır, onların çoxu antiklinal qırışqlığı strukturu ilə bağlıdır. Azərbaycanda 10 metrə kimi qalınlığı, bir neçə yüz metr eni və 5-10 km uzunluğu olan palçıq axınları qeydə alınmışdır (Yaqubov və baş., 1972). BTC marşrutu boyu aşkar edilmiş palçıq vulkanları Qobustan regionunda (PK 0-29) toplanmışdır.

1.4.1 Palçıq vulkanlarının morfologiyası

Palçıq vulkanları kalder formalı (qırıqları bilinən çalavari struktur) zirvəsi olan krater sahələrinə malikdir. Vulkanın zirvəsi çox vaxt maye ilə dolu kiçik konuslar və ya dəliklər şəklində olur. Bu zirvədən palçığın səthi axını baş verən yollar görünür. Müəyyən şəraitdə palçıq axınları mənbədən radial yayılaraq dağ ətəyinin bütün səthini örtə bilər. Palçıq, xarakterik sixilmiş və gərgin struktura malik kiçik meylli çalaların toplanma zonalarında yığılır. Təzə çalalar tünd göy/boz/ yaşıllı rənglərdə və bitgisiz olur. Müəyyən vaxtdan sonra küləklər çalaların rəngini qəhvəyi/sarı/boz rənginə kimi dəyişir. Mənbədən qeyd olunmuş maksimal axın 2,9 km -dir (Otman-Bozdağ vulkanı), bu halda toplanma zonaları orta hesabla mənbədən 0,8-2,3 km məsafədə yerləşir.

Palçıq vulkanının fəaliyyəti ilə bağlı torpağın yarılması baş verə bilər ki, bu da torpağın çökəməsi və qarışması, palçıq axınları ilə boru kəmərinin yüklənməsi təhlükəsi ilə müşayiət oluna bilər. Palçıq axınları müəyyən şəraitdə çox tez istiqamətini dəyişə bilirlər ki, bu da gözənlənməz yüksəlmə nəticəsində boru kəmərinə təzyiq göstərə bilər. Palçıq axınlarının yığıldığı çalaların eroziyası yarğanların əmələ gəlməsinə səbəb olur, yuyulan material isə dağətəyi düzənlilikləri əmələ getirir.

Müxtəlif maqnitudalı püskürmələr haqqında yazılar var, onlar üç kateqoriyaya təsnif olunurlar:

- **I Tip** – böyük həcmidə palçıq vulkanı brekciyasının, çoxlu səxur qırıntıları ilə, müxtəlif güclü partlayışlarla, güclü qaz şırnağı çıxımları (qazın alışması və ya bunsuz) ilə və yarıqların əmələ gəlməsi ilə müşayiət olunan püskürmə
- **II Tip** – Qazın partlaması və palçıq axını atılmadan, böyük çatların əmələ gəlməsi
- **III Tip** – İntensiv qaz çıxışı olmadan, nisbətən kiçik palçıq vulkanı brekciyasının axını
- **IV Tip** – Kiçik miqdarda qaz çıxımı ilə brekçiya atılması

Əvvələr palçıq vulkanları olmayan yerlərdə, yeni palçıq vulkanlarının əmələ gəlməsi ehtimalı çox kiçikdir. Axırıncı yüz il ərzində Azərbaycanda 17600 km² sahəsi olan ərazidə cəmi dörd yeni vulkan əmələ gəlmüşdür. Yeni əmələ gələn palçıq vulkanları, adətən, kiçik olurlar və konusvari və ya platoyaoxşar forma əmələ gəlməsi üçün püskürmənin çoxlu fazası tələb olunur.

Şəkil 5 Palçıq vulkanının boğazı



1.4.2 Boru kəməri və qurğular üçün təhlükə

BTC neft kəməri marşrutu üçün palçıq vulkanının töretdiyi təhlükənin xarakteri vulkanın tipindən asılı olaraq dəyişir. Vulkanın krater sahəsinin yaxınlığında təhlükəni, tez alışib yanın qaz töredir. Belə qaz, dəqiqlidə 16 m³ sürətlə atila bilər. Hesab olunur ki, püskürmənin 40 %-ə yaxını öz-özünə alışib yanın qazlardan ibarətdir, bu halda alovun dilinin hündürlüyü 100-dən çox olur. Temperaturun artması 2 kilometr məsafədə hiss oluna bilər (bu halda ocaqda temperatur 1200°C çata bilir).

Palçıq vulkanları çox təhlükəli ola bilər, məsələn, Bozdağ-Güzdək vulkanının 1902-ci ildə püskürməsi 6 adamın və 2000 qoyunun ölümünü səbəb olmuşdur. 1961-ci ildə daha bir hadisə səkkiz adamın xəstəxanaya düşməsinə səbəb oldu, onlardan bir neçəsi sonralar vəfat etdi.

Torpağın yarılması da vulkanın krater sahəsi ilə bağlıdır. Bunun təsirləri, çatlar boyu torpağın sixilmasını, qarışmasını və ya çökməsini və vulkan boğazı ətrafi qırılmaları əhatə edir.

100m eni ola bilən palçıq axınları 1 m qalınlıqda ola bilər (baxmayaraq ki, 5 m-dən az qalınlıq daha tez-tez təsadüf olunur). Bundan başqa, torpağın çökəmə zonaları və ya torpağın çatlar və qırılmalar boyu yerdəyişməsi, vulkanın boğazından tədqiq olunan rayonlara kimi uzana bilər.

1.4.3 BTC neft kəməri marşrutunda palçıq vulkanları

BTC neft kəməri marşrutuna təsir etmək potensialı olan palçıq vulkanları, şəkil 6-da və Ekoloji marşrut xəritəsində göstərilmişdir (Cild 2). Onlar BTC neft kəməri marşrutunun şərqi ucunda, Qobustan zonasında (PK 0-52) toplaşmışlar..

Azərbaycanda ən iri vulkanlardan biri olan Otman-Bozdaq, Sanqaçal terminalindən (PK 0) bir neçə kilometr şimal-qərbdə doğru yerləşir. Diametri 300 metr olan krater, ətrafındakı düzənlilikdən 400 metrdən çox hündürlüyü qalxmışdır. Vulkanın mövcud düzənliyə püskürdüyü palçıq vulkanı brekçiyası, işlənilmiş çöküntülərin və palçığın laylay yiğilması nəticəsində əmələ gəlmış, mürəkkəb konus çıxıntısı yaradır.

Şəkil 6. BTC neft kəməri marşrutu boyu palçıq vulkanlarının yerləşməsi



Otman-Bozdaq vulkanı aktivdir və onun püskürməsi 1845, 1904, 1922, 1951, 1965 və 1994-cü illərdə qeydə alınmışdır. Vulkanın başında üç əsas çat qeydə alınmışdır. Boru kəməri marşrutuna çatmaq üçün palçıq səli 4,9 km məsafləni qət etməlidir. Püskürmənin gücü maksimal olduqda belə, bunun az ehtimallı olması güman edilir.

Turaqay palçıq vulkanı (PK 17 yaxınlığında BTC neft kəməri marşrutundan cənuba doğru təqribən 2,5 km-də yerləşir) axırıncı dəfə 1955-ci ildə püskürmüştür və hal-hazırda o aktiv olmasa da, gələcəkdə onun püskürməsi ehtimalı var..

Palçıq vulkanları kompleksi rayonunda (Palçıq vulkanları sırası, şəkil 1-1-də göstərilir) sahəsindəki qiymətləndirməyə, əsasən, BTC neft kəməri dəhlizli üçün zəif təhlükə vardır. Bu rayonda iki paralel qırılma (BTC marşrutu ilə təxminən PK 24 və 30 yaxınlığında kəsişən) şimal-qərbdən cənub şərqə doğru keçir və qırılma xəttləri boyu palçıq vulkanlarının formalaşlığı sahəninin çərçivəsini göstərir

Boru kəmərinin, vulkan fəaliyyəti olan yerlərdə brekçiyalarla örtülmüş böyük sahələrə kəsişdiyi, sahələr əsas təşviş doğurur. Palçıq vulkanının fəaliyyəti bu regionda çatlarla bağlı olduğuna görə, yeraltı boru kəmərinə zədə vura biləcək yeni çatların yaranması və ya köhnə çatların genişlənməsi ehtimalı vardır. Bu yerdə qazın tullanışı və alışması ehtimalı vardır, baxmayaraq ki, boru kəmərinin mövcud olduğu bütün dövr üçün bu barədə bir çox qeyri-müəyyənlik vardır. Marşrut, bu ərazidə hal-hazırda fəaliyyətdə olan vulkanlardan yan keçir.

Cədvəl 6 BTC neft kəməri marşrutunun palçıq vulkanlarından uzaqlığı

PALÇIQ VULKANI	NEFT KƏMƏRİ MARŞRTUNDAN UZAQLIĞI
Otman-Bozdağ	4,9 km
Turaqay	2,5 km
Palçıq vulkanları sırası	Marşrutla kəsişir

1.5 QURUDA GEOLOJİ TƏHLÜKƏLƏR

1.5.1 Eroziya və torpaqlarla bağlı geoloji təhlükələr

Marşrutun böyük hissəsinini yüngül qazla bilən torpaq və süxurlardan keçməsinə baxmayaraq, müyyəyen yerlərdə eks çalovlu ekskavatorla qazmadan qabaq, torpağın bölünməsi və partladılması işləri tələb oluna bilməsi istisna edilmir. Bundan başqa, Gəncədən (PK 352-382) təxminən 30 km k qərbə doğru “bedləndər”, yəni məhsul verməyən torpağın çox kəsildiyi sahələr rast gəlir. Burada, ensiz dağ silsilərinin və dik yamacların və yüksək dərəcədə yuyulan və lilli-gilli torpaqların birləşməsi, BTC boru kəməri dəhlizi boyu və ya onun yaxınlığında güclü eroziya problemi yarada bilər. Gələcəkdə boru kəmərinin açılmasını və ekoloji təsirləri minimuma endirmək üçün, eroziyaya nəzarət tədbirləri lazımlı olacaqdır. Büyük Qafqazın cənub-şərq ətəklərində asan yuyulan torpaqların yüklənməsi üçün, tələb olunan kiçik sürətlər kandarı haqqında məlumat üçün Bax. Bölmə 1.6.4. (Kuznetsov et al., 1998).

1.5.2 Quruda hidroloji geotəhlükələr

Hidroloji problemlərlə şərtlənən BTC neft kəməri marşrutunun təhlükəsi, sahilyanı Sanqaçal düzənliyi boyu su basması üçün potensialı daxil edir.

Xəndəkləri xatırladan kanalların böyük miqdarı palçıq vulkanları kəməri sahəsində yerləşir. Bu kanallar yüksək potensialı ilə xarakterizə olunur. Palçıq vulkanlarından şimala doğru ensiz sıra boyu torpaqda, kiçik qırılmalarla dərələrin yamaclarının geri çəkilməsi üçün böyük potensial var. Kürdəmirdən qərbə doğru düzənliklərdə süni kanalların (kanallaşmış çayların və dərin drenaj kanalların) məcrasının yana hərəkəti baş verir və onlar tədricən meandr edən kanallara çevrilir.

Digər hidroloji problemlər səthi drenaj xətti boyu tez-tez təsadüf olunan karst qışları kimi tanınan, torpaqların kiçik qırılmalarının olmasını, daxil edir. Bu təzahürlərin mümkün olan təsirləri, BTC boru kəməri ətrafında qırılmanı və terminal zonasında fundamentlərin fərqli çökməsini, daxil edir.

1.5.3 Sürüşmələr

Azərbaycanda sürüşmələr bir qayda olaraq, leysan yağışları, zəlzələlər, vulkanik və antropogen fəaliyyət nöticəsində baş verir. Zəlzələlərin ən çox baş verdiyi BTC neft kəməri marşrutunun şərqi qurtaracağında, sürüşmə üçün ən böyük potensial vardır.

1.5.4 Sellər

Sellər, adətən, torpağın, süxurların qırıntılarından və su hopmuş digər səthi fraqmentlərdən ibarətdir. Onlar, suyun torpaqda tez yiğilması zamanı, məsələn, güclü leysan yağışları yağışda və ya torpağı palçıq axınına çevirən dolu düşəndə, baş verir. Sellər yamaclar və ya kanallar ilə sürətlə hərəkət edir. Sel axınları öz mənbələrindən bir neçə kilometr uzanaraq, özləri ilə ağacları, maşınları və digər əşyaları aparırlar.

Sellər, adətən, yüksək dərəcədə suyun tərkibində asılı sürətlə axan güclü, özlülü su və köksüz sükürələr qarışığından ibarət olur. Suyun miqdarının çox olması böyük sürəti şərtləndirir. Adətən, sellərin sürəti təxminən, saatda 15 km olur, lakin Azərbaycanda saatda 20 km-də kimi sürət də təsadüf olunur. Sel axınlarının bir forması olan palçıq axınları, palçıq vulkanları ilə bağlıdır və Bölmə 1.4.-də baxılır. Sel axınlarının digər tipləri, atmosfer yağıntılarının yüksək səviyyələri qeyd olunan, daha hündür yüksəkliliklərdə təsadüf olunur.

1.5.5 Digər təhlükə növləri

Şoran torpaqlar və onlarla bağlı yeraltı sular, boru kəmərinin korroziyasının səbəbi ola bilər. Bəzi ərazilərdə torpağın eroziyasına da rast gəlmək olur (bax Geologiya və Torpaq haqqında hesabat, Hissə 8, İlkin Durumun haqqında hesabat, əlavələr).

Nəzərdə tutulur ki, yüksək dərəcədə eroziyaya məruz qalan və tərkibində çoxlu lıl olan torpağın (yerin əvvəlki vəziyyətini bərpa edilməsi məqsədi ilə) geriyə tökülməsi çətin olacaqdır. BTC boru kəməri dəhlizi yüksək dərəcədə eroziyaya məruz qala bilər. Karst qıfları (torpağın qırılması təzahürü) həmçinin, səthi drenaj xətti boyu xüsusi haldır.

1.6 ƏSAS ÇAY KƏSİŞMƏLƏRİNDE GEOLOJİ TƏHLÜKƏLƏR

1.6.1 Bu bölmənin əhatə dairəsi və məqsədi

Bu bölmənin məqsədi BTC neft kəməri marşrutunun iri çaylarla kəsişməsinə dair ilkin vəziyyət haqqında əldə olan məlumatın siyahıya alınması və təhlilidir; marşrutun dəhlizi boyu çay yataqlarının qeyri sabitliyiin səbəbinin ilkin qiymətləndirilməsinin keçirilməsi; BTC neft kəməri marşrutuna potensial təsir göstərə bilən əsas kəsişmələri təyin edilməsi, kəsişmə yerlərinin layihələndirilməsində xüsusi diqqət tələb edir. Aktiv eroziyaya məruz qalan sahələrin sonrakı monitoring və yüngülləşdirici tədbirlər üçün, ƏSMTQ üzrə bu hesabatın 10-cu bölməsində göstərilmiş, məsləhətlər verilmişdir..

Qiymətləndirmənin səviyyəsi, xəttin piyada tədqiqatı məlumatları və digər operatorlar tərəfindən BTC və İBKQM boru kəmərləri üçün tərtib edilmiş, kəşfiyyat hesabatları əlavə edilmiş, analitik tədqiqatlara uyğun gəlir. Bu bölmə, hidrologiya və Suyun keyfiyyəti (10-cu hissə), Hidrogeologiya (3-cü hissə), İlkin Durum haqqında məlumatı təqdim edən hesabatla (Əlavələr) birlikdə oxunmalıdır. Bu bölmə, eləcə də sadalanan hesabat və bölmələr, çayların kəsişməsinin potensial təsirinin qiymətləndirilməsinin, potensial problemlər və onların yüngülləşdirilməsi tədbirlərinin, əsasını təqdim etməlidir. Konkret məsələlər bunlardır:

- Çay yatağının qeyri-sabitliyi və çay sahilərinin yuyulmasına aid məlumatın təqdim olunması və müzakirəsi
- BTC neft kəmərinin marşrutu üçün ən böyük təhlükə törədən marşrutla əsas kəsişmələri təyin etmək

BTC layihəsi üzrə ƏSMTQ-də çayların kəsişməsi üzrə xüsusi tədqiqatlar keçirilməmişdir (mütəxəssislərin hesabatı gözlənilir: yanvar 2002), lakin xəttin piyada gəzilməsi və kəşfiyyat tədqiqatlarının məlumatına əsaslanan, bəzi faydalı mənbələr 1.6.2 bölməsində verilmişdir.

1.6.2 Məlumat mənbələri

Bu bölmə aşağıda sadalanan hesabatlarda 1996-2001-ci illərdə hazırlanmış məlumatlara əsaslanır.

- Fookes və Bettess 6/9/2000 “ 2000-ci ilin avqustunda Azərbaycana, azərbaycan analitik tədqiqatlarının dəqiqliyini, və mövcud və gələcək marşrutların boru kəmərlərinin əsas çaylarla kəsişməsinə aid geotəhlükələri qiymətləndirmək üçün, çöl viziti” hesabatı (var.02, oktyabr 2000).
- İxracın alternativ variantlarının ekoloji qiymətləndirilməsi: 5-ci cild - Çayların kəsişməsinin tədqiqatı. Dames and Moore, iyul 2000.
- Ekoloji Manevlər üzrə hesabat; Kvaerner 2000
- Azərbaycan alimləri tərəfindən hazırlanmış ədəbiyyat icmalleri, Azərbaycan EA Coğrafiya İnstitutundan professor Qaşqayın və Azərbaycan Respublikası Geologiya və Mineral Ehtiyatları Dövlət Komitəsindən professor Firdovsi Əliyevin 1996, 1998 və 2000-ci illərdə tərtib etdiyi hesabatlar və Geologiya Dövlət Komitəsi, 2001-ci il hesabatları, daxil olmaqla.
- Professor Rəna Qaşqayın (2000) “AZERIGAZ boru kəməri marşrutu boyu çay sistemlərinin hidrologiyası”, Azəriqaz xətti üçün analitik iş kimi yazılmış hesabatı.
- Marşrutun yenidən istiqamətləndirilməsi üçün, AETS və ERM personali tərəfindən 2000-2001-ci illərdə hazırlanmış, piyada gəzinti tədqiqatlarının məlumatları
- D.M. Lawler, 1996 -ci il noyabr və dekabrda topladığı kəşfiyyat çöl tədqiqatlarının məlumatları
- Azərbaycanda İxrac Boru Kəməri Qərb Marşrutu (AİBQKM) ƏMTQ-si üçün yazılmış hidrologiya üzrə fəsil və bölmələr, 1997-ci ilin aprelində AETS hazırladığı.

Qeyd etmək lazımdır ki, Azərbaycanda çaylarla kəsişməni qiymətləndirmək üçün istifadə edilməsi mümkün olan çay sistemlərinin hidravlikası və ya injinerinqi, geomorfologiya, çay prosesləri üzrə məlumatlar olan elmi nəşrlər yoxdur.

1.6.3 Çay kəsişmələri haqqında məlumatlar bankı

Azərbaycanda bir çox sistem hidroloji məlumatlar vardır. Lakin, Azərbaycanda (bax Hidrologiya və Suyun keyfiyyəti haqqında ilkin məlumat, 10-cu Hissə, İlkin Durum haqqında hesabat, Əlavələr). hidravlika və çay geomorfologiyası və ya sedimentologiya haqqında olan məlumat çox məhduddur və asan təpələn az miqdarda olan məlumat, adətən, boru kəməri ilə kəsişmə sahələrindən çox uzaqda olan ölçü stansiyaları üçün hazırlanmışdır. Suyun orta sərfi üzrə məlumatlar var və bu məlumatlar seçilmiş iri çaylar üçün, axının ümumi gücünün məlumatlarına çevrilmişdir. Lakin, çayların kəsişmələrində qopardıcı güclər haqqında məlumatlar, eləcə də torpaq kəsiklərinin sadə həndəsi quruluşu haqqında məlumatlar yoxdur.

Mövcud məlumatın aşağıdakı məhdudiyyətlərini qeyd etmək lazımdır:

1. Üsulun qeyri müəyyənliyi. Ümumiyyətlə, qəbul edilmiş hidroloji monitorinq haqqında yüngül təpələn məlumat azdır, ona görə də çap olunmuş məlumatə əsasən etibarlı hüdudlar təyin etmək çətindir;
2. Məlumatların tarixinin göstərilməsi. Azərbaycanda hidrometrik sistem 1991/92-ci illərdən sonra xeyli azaldılmışdır, ona görə yalnız axırınca on il üçün bir neçə məlumat var. Bu, indiki şəraitin kəmiyyətcə qiymətləndirilməsini çətinləşdirir. İlkin

hidroloji məlumatlar sonrakı iqlim dəyişmələrini, hövzədə torpaqdan istifadənin dəyişilməsini, çay yatağının kross-seksiya Həndəsi quruluşu, kanalizasiya layihələrini, çinqıl hasilatı üzrə işləri, yeni suburaxıcılar, su resurslarının inkişaf sxemləri, və, sahilyanı stansiyalar haqqında, Xəzər dənizinin səviyyəsində dəyişiklikləri, əks etdirməyəcəkdir;

3. Kənar məlumatlar. Axının ölçülən sahələrinin (suölçən stansiyalar) çoxu, adətən, Qafqaz Dağlarının ətəyində və ya onların yaxınlığında, əsas etibarı ilə bu çaylarda əhəmiyyətli axının əmələ gəlməsinin hüdudu kimi baxıldığı üçün, yerləşir. Buna görə bəzən onlar, BTC boru kəməri marşrutu üzrə əhəmiyyətli məsafədə yuxarıda (və ya bəzən aşağıda) yerləşirlər (Şəkil 2.1). Ona görə bu sahədən məlumatların, birbaşa BTC boru kəmərinin çay yatağı ilə kəsişmə sahəsinə ekstrapolyasiya edilməsində, ehtiyath olmaq lazımdır. Bir çox yarım quraqliq şəraitlər üçün xarakterik olduğu kimi, bəzi çaylar axın üzrə aşağı istiqamətdə suyun sərfini faktiki olaraq itirir, çünkü bu itkiler paylanması, irriqasiya və su götürülməsi ilə bağlı olaraq, çayın aşağısında axın əmələ gəlməsini üstələyir;
4. Ekstremal vəziyyətə görə məlumatların azlığı. Əldə olan məlumatlar, adətən, orta qiymətlərə aiddir və boru kəmərinin bütövlüyü üçün ekoloji təhlükəni qiymətləndirərkən su basmalarının tezliyi, su bolluğuun şəraitləri kimi, hidroloji ifrat vəziyyətlər üzrə əlavə məlumat lazımdır.
5. Analitik əsərlərin məhdud miqdarı. Beynəlxalq elmi ədəbiyyatda Azərbaycan üzrə çox az hidroloji məlumat və ya analiz (məsələn, axının tezliyi /davamlılığı/ əyriləri; rast gəlmə intervalları statistikası) çap olunmuşdur.

1.6.4 Çayların geomorfoloji şəraiti

Yuyulan torpaqlar, dik dağ terrasları, yüksək dərəcədə mövsümi qar əriməsi və yarım quraqliq hidroloji rejimlər, marşrutla kəsilən bir çox su yığımı hövzələrində intensiv eroziya proseslərini şərtləndirir. Müasir su çöküntülərinin yerdəyişməsinin yüksək səviyyəsi torpaq eroziyasının yüksək səviyyəsi ilə bağlı dik yamaclar, intensiv yağışlar (ümumi illik yağıntıların aşağı səviyyəsinə baxmayaq), qar əriməsi ilə bağlı mövsümi axınlar, daşqınlar, dağ zonalarında donma-ərimə prosesləri, kiçik dənli yuyulan torpaqlar və cüzi bitki örtüyü ilə şərtlənir. Büyük Qafqazın belə çayları faktiki olaraq, keçmiş SSRİ-nin istənilən digər rayonundan çox, asılı vəziyyətdə olan müasir çöküntülər aparır (Bobrovitskaya, 1996). Eroziyanın izləri AİBQKM üçün ayırma zolaqlarının bir çox yerlərində, məsələn Korçayda və Şəmkirçayda görünür (URS/Dames & Moore, 2000). Güclü eroziya problemləri və müasir çöküntülərin yerdəyişməsi, Azərbaycanda boru kəmərinin bütövlüğünün təmin edilməsi və mühəndis konstruksiyalarının tikintisi üçün əsasdır (URS/Dames & Moore, 2000). Bitki örtüyü gedəndən və səthi laylar pozulandan sonra (məsələn, boru kəməri tikilən zaman), torpaqlar çox tez eroziyaya məruz qalırlar. Məsələn, Kuznetsov və həmmüəlliflərinin (1998), dağətəyi qəhvəyi torpaqlar (çöl torpağına oxşar), şabalıdı torpaqlar və Böyük Qafqazın cənubi-sərq yamacında açıq-şabalıdı torpaqlar haqqında məlumatlarına görə, 2 sm-lik dərinlikdə axın üçün yuyulmanın orta sürəti 0,20-0,24m/san hüdudlarında dəyişir.

1.6.5 Regional miqyasda çay yatağının qeyri sabitliyi

BTC marşrutu yaxınlığında öyrənilmiş çay sistemlərinin çoxu aktiv, dinamik və meandr edən və ya şaxələnən, xüsusi ilə, boru kəmərinin Kiçik Qafqazın qollarına yaxınlaşdığı qərbdə, çaylardır. Kür çayının bir çox qolları yüksək enerjili dağ çaylarıdır, onlardan

çoxu ensiz dərələrə girir və ya dəyişkən sərhədli çaylaq zonalarını tutur. Bu diqqətli kəsişmə tələb edəcəkdir.

Şaxələnən sistemlər, adətən, enli və xırda yataqla, yüksək enerjili şəraitlə, müasir çöküntülərin yüksək sürəti ilə, su sərfinin ani rejimi (iti-reaksiya verən) və yan tərəfə aktiv qeyri sabitlik ilə xarakterizə olunur. Şaxələnən sistemlər dik yamaclı vadilərdə yaranmağa meyillidir. Burada iridənəli çöküntü həcmələri sahil boyu şaxələnən sualtı səddlər (barlar) əmələ gətirir və sahillərin yuyulması və çay yatağı materialının tez-tez dəyişməsi üçün bol sulu, dəyişkən axınlar vardır. Dik yamaclı və qar sularının mövsümü rejimi olan Qafqaz çaylarının yataqları, çay yatağının istiqamətinin dəyişməsi və sahillərin yuyulması, yatağın tənəzzülü üçün ideal olan yüksək enerjili şərait yaradır. Müasir çöküntülərin lazımı miqdarı, ehtimal ki, dağ yamaclarından sürüşmələr, dərələrin materiallarının yuyulması, sahillərin və çay yataqlarının yuyulması və səthi axınlarının və təsadüfi sel axınlarının materialı hesabına tömin edilir. Qar ərimələrinin üstünlüyü, Azərbaycan çaylarının rejimində əsas məqamdır (Lawler, 1997). Bu, çay axının əmələ gəlməsinin yüksək dərəcədə mövsümü xarakterini izah edir (bax. Hidrologiya və Suyun keyfiyyəti haqqında hesabat, 10-cu hissə, İlkin Durum Haqqında hesabat, Əlavələr).

Azərbaycanın, demək olar ki, bütün çaylarında yüksək mövsümilik rejimi və qar əriməsinin üstünlüyü, onların yataqlarının şaxələnməsinə imkan yaradan faktordur. Yüksək mövsümilik, həm də onu göstərir ki, çayın öyrənilməsi və ya təftiş edilməsi vaxtının seçilməsi çox əhəmiyyətlidir. Əgər bu çaylara yayın axırından qışın əvvəlinə kimi (iyuldan fevrala kimi) suyun az olduğu vaxt gəlsələr, müti, sakit çay həqqında təsəvvür yarana bilər. Bu vaxt çayın geniş eninə baxmayaraq, yalnız bir və ya iki kiçik bölünmüş yataq, əgər ümumiyyətlə belə yataqlar varsa, sulu olur. BTC boru kəməri ilə kəsilən çayların tam gücünü qiymətləndirmək üçün, onları martdan iyuna kimi qar əriyən vaxtlar, çay suyunun yüksək və ya zirvə səviyyələri, bu çayların yataqlarında asılı vəziyyətdə olan çöküntülərin daşınması və eroziyası müşahidə olunan vaxt, görmək lazımdır.

1.6.6 Çay yatağının dinamikası göstəriciləri

Dinamik çay yataqları, yuyulan sahillərin materialının və yüksək enerjili çay şəraitinin qarşılıqlı əlaqəsinin nəticəsidir. BTC boru kəməri ilə kəsilən Kürün iri qollarında yatağın dinamizminin əsas indikatorları, xüsusi ilə qərbədə, daxil edir:

- Bir çox gəzilmiş sahələrdə sahillərin geniş və intensiv eroziyasını, mövcud qurğular və boru kəmərləri ətrafında sahələr də daxil olmaqla (məsələn, Şəkil 7-9). Bunu aşağıdakılardan subut edir:
 - Kəsilmiş, sallanan sahillər
 - Qısa kök sistemli, məhdud bitki örtüklü, sahillərin 'təzə', dik, çılpaq səthləri, sahilin əyilən-yüksələn profili ilə;
 - Kəsişmə sahəsindən axın üzrə aşağı və yuxarı bir çox metrə uzanan, yuyulmuş uçurumlar (kliflər);
 - Sahilin müəyyən sahələrinin üz tərəfinin arxasında gərginlik damarları (adətən, kütlənin uçmasından xəvər verir)
 - Sahilin qum və çinqıldan boş, yüngül yuyulan materialı, toxunanda və ya üstündən keçəndə çox asan dağlır
 - Mövcud üz daşlarının və digər sahil müdafiə konstruksiyalarının bəzi zədələnmələri
 - Körpünün dayaqlarının bəzi yerlərinin və köhnə boru kəmərlərinin zədələnməsi;

- Çinqıldan təşkil olunmuş yatağın materialında yosunların olmaması və şaxələnən barlarda cüzi yaşılıq: bu, adətən, hissəciklərin bu yaxında daşınmasını göstərir. Hissəciklərin ölçülərinin paylanması haqqında məlumat (Dames & Moore, 2000)
- Yatağın sərhəddlərinin deformasiya olunması və çay dibi materialının quruluşunun dəyişkən tipli olması üçün, kifayət qədər yüksək axın gücü və sürətləri (bax. əlavələrin 10-cu hissəsi, 2-ci cədvəl, Hidrologiya və Suyun keyfiyyəti haqqında məlumat)
- Çöküntülərin və asılı vəziyyətdə olan müasir çöküntülərin yüksək səviyyələri (bax. əlavələrin 10-cu hissəsi, Hidrologiya və Suyun keyfiyyəti haqqında məlumat);

1.6.7 Çayların kəsişməsində yatağın qeyri sabitliyinin qiymətləndirilməsi

Çay yatağının eroziyası və çay yatağının dəyişiklikləri problemlərinə bütöv çay hövzəsi kontekstində baxılmalıdır, çünkü:

- Qeyri sabitlik sahələri, boru kəmərinin layihədə nəzərdə tutulmuş davamlılıq müddətinə uyğun gələn, həmin vaxt çərçivəsində axınla aşağı miqrasiya edə bilər;
- İridənəvər çöküntülər, axın boyu yuxarıda fəaliyyət nəticəsində, bəzi sahələrin konfiqurasiyasını və ölçüsünü dəyişə bilər və dibin yuyulmasının səviyyələri, sürətlərinə və boru kəməri yaxınlığında sahilin eroziyasına təsir edə bilər;
- Çay ağızı zonalarda qarların əriməsi və ya leysan yağışlar, konkret sahələrdə sahillərin eroziyasına cavabdeh olan axınları əmələ getirir.

Piyada gəzinti üsulu ilə sahələrin tədqiqi AETC və ERM personalı tərəfindən 2000-ci ilin yayı və 2001-ci ilin qışı ərzində aparılmışdır. Su axınının hər kəsişmə sahəsi üçün çay yatağının (Thorne, 1998 formatında müəyyən qədər əsaslanmış) kəşfiyyat tədqiqatı vərəqələri tərtib olunmuşdur ki, bunların nəticəsində, əsasən, aşağıdakı məlumat qeydə alınmışdır: çay yatağının eni və dərinliyi (az sulu və bol sulu hallar üçün hesablamalar); çay yatağının xüsusiyyətinin aşkar olunması (planimetrik forma); tədqiqat zamanı suyun olması/olmaması; axının orta sürətinin hesablanması; uçqunun dominant formalarını və fəzada ölçüsü daxil olmaqla yuyulmuş sahələrin təsviri; dib materialının qranulometrik tərkibi.(keyfiyyət məlumatı). Çay dəhlizlərinin tədqiqi 2001-ci ilin noyabr ayı ərzində boru kəməri ilə kəsişən bütün əsas çaylarda aparılmışdır (bax Çay dəhlizlərinin tədqiqi haqqında hesabat, 5-ci hissə, İlkin durum Haqqında Hesabat, Əlavələr). AETC and Kvaerner* yatmış sahilləri, həssas girintili-çixıntılı barlar, boru kəmərinin çılpaqlaşmış sahələrinin xüsusiyyətlərini və s. təsvir etməklə bərabər, axınla yuxarı və aşağı görünüşdə, tarixi göstərilmiş və indeksləşdirilmiş çoxlu, yaxın rəngli çay fotosəkli hazırlanmışdır.

Suyun keyfiyyətinin sadə tədqiqatı cəhdləri, həmçinin 1996-ci ilin dekabrında D.M. Lawler (1997) və Environmental Resources Management şirkəti

Xətti gəzintinin nəticələri, regional miqyasın qeyri sabitliyini sübut edən, BTC marşrutu boyu çay yatağının kifayət qədər yayılmış yan tərəfə aktivliyini göstərdi. Sahil materialları ovalıq çayları arasındaki geniş su sahəsində nisbətən xirdadənəvər və dağ çaylarında, xüsusilə qərbədə, daha iridənəvərdir. Bir sıra kəsilmələrə (bax. aşağıda konkret çaylar) təsir göstərən sahillərin eroziya əlamətləri çoxdur. Geri çəkilmənin əsas mexanizmi, sahilyanı sahələrdə aşkarlanan, bəzi gərginlik damarlarında kütlənin uçqunudur. Bəzi çay döngələrində, üstdə yerləşən çöküntülərin uçqunu ilə bağlı olan, xarici sahillərin kəsilməsi qeyd olunmuşdur. Bəzi yerlərdə sahilin qorunma sxemləri tətbiq olunmuşdur ki, bu da mövcud olan problemdən hakimiyyətin xəbərdar

olduğundan xəbər verir. Bəzi çaylar (məsələn, şərqdə Ağsu və Girdimançay) axınları sabitləşdirmək və eroziya problemini azaltmaq üçün, öz uzunluğu boyu böyük sahələrdə kanallaşdırılmışdır.

Aktiv-yuyulan seçilmiş çay yataqları 7 – 9 fotosəkillərində göstərilmişdir.

Şəkil 7 Gəncəçay çayının (PK 295) qolunda sahillərin geniş eroziyası



Şəkil 8 Göyçay çayında (PK 175) eroziya proseslərinin son mərhələsi

Qeyd: Eroziya təbiətli sırlımlar yumşaq, sıxlasmamış lili və gilə daxil olmuşdur. Qeyri sabitliyin əlamətləri



Şəkil 9 Dərədən boru kəmərinin çəkilməsi nəticəsində üzə çıxma



1.6.8 Çay yatağı dibinin yuyulması/tənəzzülü

Çay yatağı dibinin çinqılı təmiz, əhəmiyyətsiz miqdarda yosunu görünürlər və çox güman ki, (mart ayından iyuna kimi*) yüksək sular mövsümündə möbildirlər. Dibin yuyulma və çay yatağının tənəzzülünün bəzi əlamətləri, Fookes və Bettess (2000) də daxil olmaqla, kəşfiyyat tədqiqatı aparan mütəxəssislər tərəfindən aşkar edilmişdir. Çay yatağının dibinin güclü tənəzzülünə əyani misal, təxminən 20 il bundan əvvəl dibin səthindən bir neçə metr yüksəkdə yerləşdirilmiş, köhnə AGP boru kəmərinin asılı vəziyyətdə olmasıdır (bax. Fookes and Bettess (2000) & AEO 2000). Çinqıl hasilatı məqsədi ilə çaylara antropogen təsir də, bəzi çaylara nəzərən (məsələn, Şəmkirçay)* mühüm amildir.

1.6.9 Hidrovlik məlumat

Azərbaycan da daxil olmaqla, inkişaf edən ölkələrdə çayların hidrovlikası barədə məlumat çatışdırır. Axın sürəti, selin gücü, kəsmə gücü və energetikası barədə məlumat boru kəmərinin tikintisində, işində, hidrotestləşdirilməsində çox vacibdir, xüsusilə, aşağıdakı təsirlər:

- Çayların kəsişməsində, xüsusilə dibin yarılmış yerlərində, çay yatağının qeyri sabitliyi
- Selin 1,5 xüsusi gücü ilə korrelyasiya edən, çöküntülərin daşınma səviyyələri (Thorne et al.* 1996)
- Boru kəmərinin çilpaq sahələrinə və ya dayaq strukturuna birbaşa abraziya effektləri
- Daxil edilmiş çırkləndiricilər (məsələn, tikinti qurğusundan yanacağın və ya sürtgü yağlarının axması) üçün reseptorlara və yayılmaya qədər daşınma vaxtının hesablanması

Dünya standartlarına görə Azərbaycanda axının orta gücü burada yüksəkdir və suyun sərf olunmasının yüksək səviyyələrini və yamacın xüsusiyyətlərini əks etdirir. Müfəssəl layihələşdirmə zamanı uzaqlaşma məsafəsinin və ya basdırılma dərinliyinin qiymətləndirilməsi məqsədi ilə kanalın stabilliyinin analizi aparılacaqdır.

1.6.10 Çayların həssas kəsişmələri

Müxtəlif hesabatlar su axınlarının müxtəlif kəsişmələrini araşdırır və həssas, aktiv-yuyulan və ya qeyri-sabit kəsişmələrin müxtəlif toplusunu təyin edir. Bu, görünür, məlumatların və aparılan analizlərin qıtlığını, və eləcə də tədqiq olunan boru kəmərinin və həssaslığın qiymətləndirilməsinə yanaşma fərqləndikdə, müxtəlif layihələrdən çıxarışları eks etdirir. Lakin, bu həm də, mart və iyun ayların arasında mövsüm selinin böhran dövrlərinə nəzərən müvafiq çöl səfərlərinin vaxtının təyini ilə əlaqədar ola bilər. Misallara aşağıdakılardaxildir: AIBQKM ətraf mühitin monitorinqi planı (1997, s.17) araşdırılan 35 kəsişmələrdən 13-ü təyin edir; Fookes and Bettess (2000) çoxlu miqdarda kəsişmələrin analitik tədqiqatından sonra 7 iri kəsişmədə 13 yeri öyrənərək, onlardan 4*-nün həssas olduğunu təyin etmişlər (C sinfi və ya yuxarı?*); AEO hesabatı (Dames & Moore, 2000) Azərbaycanda İBQKM marşrutu ilə çayların 10 kəsişmə yerinə baxır, onlardan 7* yüksək həssashığa malik olan kimi baxılır və bu yeddi kəsişmədən dördünü ətraflı müzakirə edir.

Aşağıdakı müzakirə, layihələndirmə zamanı, ya boru kəmərinin bütövlüyünün pozulmasına təhlükə yaradan sahillərin eroziyası/ dibin yuyulması problemləri ilə əlaqədar, ya da, su axınının çirkənməsi təhlükəsinin yüksək olması ilə əlaqədar, xüsusi diqqət tələb edən kəsişmə yerlərinin təyin edilməsi məsələsini öz qarşısına qoyan Dames & Moore (2000) hazırladığı, AEO-nin kifayət qədər təfsilatlı hesabatına əsaslanır. Dames & Moore (2000) hesabatında etiraf edildiyi kimi, bu məlumatlar toplusunda məlumatın mühüm çatışmamazlığı vardır və dəyişənlərin çıxarışı üsullarına aid heç bir təfsilat verilməmişdir (məsələn, yatağın materialından nümunə götürülməsi: Müxtəlif ölçülərin təsadüf olunması tezliyinə görə hissəciklərin ölçülərinin paylanması öyrənmək üçün Wolman hesabı, Ələkdən keçirmək və ya şəkillərin analizi?). Eləcə də, hissəciklərin ölçülərinin paylanması, çayın sərfinin orta qiymətlərinə, dibin yarıqlarının dərinliyinin hesablanmasına aid məlumatlar yoxdur.

Dames & Moore (2000) hesabatında müəyyən olunmuş dörd əsas çay aşağıda göstərilmişdir:

- Şəmkirçay çayı
- Qarabağ kanalı
- Kür çayı ilə şərq kəsişməsi (Mingəçevir su anbarından axın üzrə aşağı)
- Kür çayı ilə qərb kəsişməsi (Mingəçevir su anbarından axın üzrə yuxarı)

Bu dörd əsas çay kəsişmələrinin sonrakı müzakirəsi aşağıda verilmişdir, məlumatlar əsasən Dames & Moore (2000) hesabatından götürülmüşdür.

1.6.10.1 Şəmkirçay çayı (PK 332)

Qərbdə Şəmkirçay çayına (PK 332) yuyulma və eroziyanın yüksək səviyyəsi təsir edir. Buna görə, bu kəsişmə üçün təfsilatlı mühəndis layihələndirilməsinə 1999-cu ilin əvvəlində bərpa işləri aparıllarkən başlanılmışdır. Bu layihələndirmə, 100 ildə 1 dəfə daşma tezliyinə əsaslanmışdır, bu da, bu sahədə layihələndirmə üçün daha xarakterikdir (baxmayaraq ki, 500 ildə daşma tezliyi planlaşdırma üçün daha ciddi əsas ola bilər). Burada məlumatlar kifayətdir və daşma tezliyi hesabı, dibin yuyulma dərinliyi, və həm də qranulometrik tərkibin analizi, bu kəsişmə üçün başa çatdırılmışdır. Bu sahədən axınla, həm yuxarı, həm də aşağı çinqıl hasilatı davam etdiyinə görə mövcud olan kəsişmə sahəsi xeyli təsir altına düşəcək və Dames & Moore (2000) hesab edir ki, kəsişmə yeri və tipi gələcəkdə mühüm qiymətləndirmə tələb edəcəkdir.

Şəkil 10 Şəmkirçay çayı (Dames & Moore, 2000)




Şəkil 11 Şəmkirçay çayı (Dames & Moore, 2000)



1.6.10.2 Qarabağ kanalı

Qarabağ kanalı – boru kəməri ilə kesişən əsas kanaldır (PK 245). Qarabağ kanalı Mingəçevir su anbarında dolub, bir çox vacib sahələrdə istifadə olunur, məsələn, irriqasiya və sənaye ehtiyacları üçün xeyli həcmdə su verir.

Şəkil 12 Qarabağ kanalı




1.6.10.3 Kür çayının şərq kəsişməsi (PK 223.5)

Kür çayı, şübhəsiz ki, Azərbaycanın mühüm obyektlərindən biridir. Bu çay, insanların müxtəlif təlabatlarını ödəmək üçün əsas su təchizatı mənbəyidir, həm də bir çox mühüm fauna və flora növləri üçün əsas yaşayış yeridir.

Çay, mövcud olan şərq kəsişmə sahəsində daima sahillərin eroziya prosesinin təsirinə məruz qalıb və burada, əlamətləri aşkar görünən, sahillərin sabitləşməsi üzrə tədbirlər keçirilmişdir. Suyun səviyyəsinin əhəmiyyətli dərəcədə Mingəçevir su anbarı ilə tənzim olunmasına baxmayaraq, burada çayın geniş suyiğan hövzəsi (təqribən 66800 km²) və axının səviyyəsini dəyişdirmək üçün böyük potensial vardır. Bu ərazi axınlarda üzü aşağı bir neçə kəsişmələrlə və çinqıl hasilatı ilə bağlı yaranan əlavə maniələrə meyillidir, belə ki onlar çay dibinin yuyub aparılması və sahilin konfiqurasiyasının dəyişilməsi effektini gücləndirir.

Şəkil 13 Kür çayının şərqi hissəsi (PK 223.5)



1.6.10.4 Kür çayı ilə qərb kəsişməsi

Kür çayı ilə qərb sahəsində kəsişmə, əsas Mingəçevir və Şəmkir su anbarından axınla yuxarıda yerləşir. Deməli, şərqi kəsişməsi ilə əlaqədar olan bir çox suallar, burada daha çox əhəmiyyətlidir, çünki hər hansı daşma hadisəsinin və ya tikintinin təsirinin ekoloji əhəmiyyəti, bu sahədə xeyli çox olacaqdır. Bu kəsik, son dərəcə yüksək nəzarətsiz su sərfindən və Kürün şərqi hissəsindəki kəsişmə sahəsi ilə müqayisədə, daha aydın biruzə olunan mövsümi dəyişikliklərə məruz qalır. Bu kəsişmə üçün nisbətən daha çox məlumatlar var. Çay yüksək dərəcədə aktivdir və əhəmiyyətli yan tərəfə miqrasiyalar üçün potensialı var. Sahə, dibin yuyulması və sahillərin miqrasiya effektlərini gücləndirə bilən, çıraqlı hasilatı üzrə əməliyyatlar və axınla yuxarı bir neçə kəsişmə ilə əlaqədar olan, əlavə çətinliklər məruz qalır.

Şəkil 14 Kür çayının qərb hissəsi (PK 410)



1.6.10.5 Çayların digər kesişmələri

Bundan başqa, Fookes and Bettess (2000) Tovuzçayla kesişməni, əlavə diqqət tələb edən yer kimi təyin edir (PK 377). Daha xırda vadilərin Qobustan regionun daha quraqlıq şərqi hissəsində kesişmələri, həmçinin çox ehtiyatla layihələndiriləcəkdir. Kanalların qeyri-sabitliyi potensial olaraq Qobustan regionunda vacib məsələdir (şəkil 1), bu da eroziyanın yüksək səviyyəsi ilə xarakterizə edilir (Kashkay, 1996; Lawler, 1998). Burada, ümumiyyətlə, çayların yarıqurumuş və çox vaxt susuz olmasına baxmayaraq, onlar intensiv daşqınlara məruz qala bilərlər. Bü, bir qayda olaraq, dibin yuyulması doldurulmasına, qayayabənzər sahilərin əmələ gəlməsinə (bax. Leopold et al., 1964) və yan tərəfə qeyri-sabitliyə gətirib çıxarıır

1.6.11 Nəticələr

Asanlıqla yuyulan torpaqlar, dik dağ terrasları, çayların yüksək dərəcədə mövsümi və yarımquraqlıq-daşqın, qar əriməsi ilə şərtlənən, hidroloji rejimləri BTC boru kəmərinin marşrutunun kəsdiyi bir çox su toplanan hövzələrdə aktiv eroziya proseslərinə səbəb ola bilər. BTC marşrutu yaxınlığında yoxlanılan çay sistemlərindən çoxu xüsusi ilə, qərbdə, boru kəməri marşrutunun Kiçik Qafqaz dağı ətəklərinə yaxınlaşlığı yerdə aktiv, dinamik, girintili-çixıntılı və şaxələnəndir.

Sahilin yuyulması, çay yatağının istiqamətinin dönməsi və dibin tənəzzülü, bütövlükdə, xarakterik haldir. Sahilin yuyulması dik, yaşıllıqsız, kəsilmiş sahilərin, geniş qayaların, geniş gərginlik damarlarının, sahilin materialını təşkil edən boş, yüngül yuyulan qum və çinqılın, olması və mövcud köhnə boru kəmərlərinin və körpülərin, dayaqların zədələnməsi ilə təyin olunur. Dibin yuyulması, na vaxtsə yatağın dibində qoyulmuş asılı köhnə boru kəmərləri ("psevdohavadan asılmış") ilə aşkar olunur.

Hər çay kesişməsi, müxtəlif cür pozuntu və yüngülləşdirilməsi vacib olan mümkün təsirlərə, ələcə də daşqınlar və eroziya ilə bağlı zədələnmə təhlükəsinin fərqli səviyyələrinə malik olacaqdır.

Müxtəlif mənbələr çayların həssas kəsişmələrinin müxtəlif sayını göstərir. Buna baxmayaraq, onların yüksək həssaslığı ilə əlaqədar olaraq, kəsişmələrin layihələndirilməsi zamanı xüsusi diqqət tələb edən, heç olmasa, 7 əsas çay ilə kəsişmə var ki, onlardan 4-ü xüsusi baxılmasını və sonrakı analizi tələb edəcəkdir. Bu aşağıdakı kəsişmələrdür: Şəmkirçay, Qarabağ kanalı, Kür çayının şərq və qərb kəsişmələri. BTC marşrutu üçün potensial problemlər törədə bilən, həmçinin Tovuzçay kəsişməsi, eləcə də şərqdə olan bəzi müvəqqəti kanallar da, ola bilər (Qobustan regionu).

İQLİM VƏ METEREOLOGİYA

1 İQLİM VƏ METEREOLOGİYA	1
1.1 GİRİŞ	1
1.2 Məlumat mənbələri	1
1.3 TEMPERATUR	3
1.3.1 Günəşli hava və günəş radiasiyası	3
1.3.2 Havanın temperaturu	3
1.3.3 Torpağın temperaturu	4
1.4 HAVANIN RÜTUBƏTİ	5
1.4.1 Buxarlanma	5
1.4.2 Rütubət	6
1.5 YAĞINTI	6
1.5.1 İllik və fəsli yağıntılar	6
1.5.2 Atmosfer yağıntılarının miqdarı və tezliyi	9
1.5.3 Qar və qarların əriməsi	9
1.6 KÜLƏYİN SURƏTİ VƏ İSTİQAMƏTİ	11
1.6.1 Toz qasırğaları	12

Şəkillərin siyahısı

Şəkil 1-1 ehtimal olunan boru kəməri boyu metereoloji stansiyaların yerləşməsi	2
Şəkil 1-2 Nəzərdə tutulan boru kəməri marşrutu boyunca torpağın səthinin orta illik temperaturu	5
Şəkil 1-3 Azərbaycanda orta illik yağıntıların xəritəsi (Mənbə: Azərbaycanın Aqroiqlim xəritəsi, 1993)	7
Şəkil 1-4 Bakıda, Yevlaxda və Şəkidə yağıntıların aylar üzrə paylanması	8
Şəkil 1-5 Azərbaycanda iyul-avqust aylarında yağıntıların ehtimalı	9
Şəkil 1-6 Orta gündəlik temperatur və yağıntılar ilə əlaqədar Zurnaabad (Azərbaycanın Qərb hissəsi) yaxınlığında Gəncəçay çayına axıntıların mösumi dəyişməsi	10
Şəkil 1-7 BTC boru kəməri boyunca qar uyğunlaşmasına dair orta məlumatlar	11
Şəkil 1-8 İl ərzində Azərbaycanda küləyin surətinin 15 m/s-1 həddini keçən günlərinin orta sayı	12

Cədvəllərin siyahısı

Cədvəl 1-1 Nəzərdə tutulan boru kəməri boyunda yerləşən metereoloji stansiyalardan alınmış temperaturla dair məlumat (°C)	4
Cədvəl 1-2 Nəzərdə tutulan boru kəməri marşrutu boyunca metereoloji stansiyalardan alınmış yağıntılara dair məlumatlar (mm) (illər mötərizələrdə göstərilmişdir)	6

1 İQLİM VƏ METEREOLOGİYA

1.1 GİRİŞ

Bu hesabat İxrac Kəmərinin Qərb marşrutu boyunca toplanmış məlumatata əsaslanaraq nəzərdə tutulan boru kəməri marşrutu boyunca iqlimə, ələlxsus hərarətə, rütubətə, yağışlırlara və küləyin sürətinə dair məlumatı əks etdirir.


1.2 MƏLUMAT MƏNBƏLƏRİ

Hava və suyun keyfiyyəti üzrə mövcud olan ədəbiyyatın xülasəsi Coğrafiya İnstitutunun iqlimşünaslıq şöbəsinin rəhbəri pro. Eyyubov tərəfindən verilmişdir (Eyyubov, 1996). Bu bölmədəki məlumat adı çəkilən xülasəyə əsaslanıb. Əlavə olaraq, bioiqlim ehtiyatları haqqında nəşrlərdən (Eyyubov, 1993) və Azərbaycanın Aqroiqlim Atlasındaki müffəsəl xəritələrdən (Eyyubov, 1993) də istifadə olunub.

Azərbaycanda çox sayılı metereoloji stansiyalar mövcuddur və onlardan bəziləri məlumatları 100 ildən çoxdur ki, toprayırlar. Bu, etibarlı orta uzun müddətli iqlim məlumatlarının mövcudluğundan xəbər verir. Şəkil 1-1 göstərildiyi kimi boru kəməri marşrutu boyunca onun yaxınlığında və ya bərabər məsabələrdə bu stansiyalardan 10 yerləşmişdir. Hesabatın hazırlığı əlavəində təqdim edilmiş məlumatlar aşağıda göstərilmiş stansiyalardan alınmışdır:

- Bakı
- Puta (Güzdəkə yaxın)
- Ələt
- Qazi-Məhəmməd
- Kürdəmir
- Evlax
- Gəncə
- Şəmkir
- Qazax
- Ağstafa

Şəkil 1-1 ehtimal olunan boru kəməri boyu metereoloji stansiyaların yerləşməsi.



Metereoloji məlumatların toplanmasında stnadart üsullardan istifadə edildirdi günəşli saatların miqdarı, günəş şüalarının axını, havanın və torpağın hərarəti (səthində və 200 mm dərinlikdə), havanın rütubəti, yağıntı, küləyin istiqaməti və surəti daxil olmaqla, müxtəlif xarakteristikalar əldə edilmişdir. Həmçinin yağıntıları qiymətləndirən, boru kəmərlərinə təsir edə bilən, hidroloji və geomorfoloji proseslərdə mühüm əhəmiyyət kəsb edən leysanların tezliyini və gücünü müəyyən edən avtomatik cihazdan istifadə edilmişdir.

Azərbaycanda iqlimin bir çox tipləri təqdim edilmişdir. Respublikada məlum 11 iqlim tipindən doqquzu mövcuddur. Güzdəyə yaxın olan nəzərdə tutulan boru kəmərinin dəhlizinin şərqi hissəsinin iqlimi subtropik, müləyim yarımsəhra/quru bozqır kimi xarakterizə olunur, isti yayla, (havanın hərarəti 40°C qədər), yayda yüksək buxarlanması, güclü küləklərlə, rütubətin aşağı olması və az miqdarda yağıntılarla ($< 200 \text{ mm}$ ildə) səciyyələnir.

Qərbə doğru iqlim nisbətən soyuqlaşır, rütubətlik artır və küləklər azalır. Bu həmin yerlərin dəniz səviyyəsindən 300 m hündürlükdə yerləşməsi və Xəzər dənizindən olan məsafənin artması ilə əlaqədardır. Xəzər dənizinin təsirinəzərdə tutulan boru kəmərinin şərqi hissəsinin iqlimini yumşaltmaqla, həmin enlərdə gözlənilə bilən (orta hesabla 40° şimal enində) qışın müləyim, yayın isə daha sərin keçməsini təmin edir.

1.3 TEMPERATUR

1.3.1 Günəşli hava və günəş radiasiyası

Nəzərdə tutulan boru kəməri marşrutu boyunca günəşli saatların miqdarı orta dünya göstəricilərindən yüksəkdir. Azərbaycanın Aqroqlım Atlasında (Eyyubov 1993) təqdim olunmuş məlumatlara görə rayonların əksəriyyətində ildə, təxminən, 2200 günəşli saatlar müşahidə olunur. Bu Şirvan düzündə yerləşən Kürdəmirdə 2100 saat, azalmaqla, Gəncədə 2300 saat qədər artır. Ümumi miqdarın 60%-ə qədəri iyun ayından avqust ayına qədər olan müddətə düşür ki, bu zaman məsələn Bakıda günəşli saatların davamlılığı 11 saat təşkil edə bilər. Bakıda bu miqdardan qışda üç saata qədər azalır.

Nəzərdə tutulan boru kəməri dəhlizi boyunca orta illik günəş radiasiyası cüzi dəyişir. Bu göstərici 128 132 kkal sm² arasında şərq qurtaracağında dəyişdiyi halda, Azərbaycanda nisbətən az günəş radiasiyasını alan regionlardan olan qərb qurtaracağında 124 kkal sm² təşkil edir. Bütün marşrut boyu qış vaxtı oktyabr və mart ayları arasında alınan günəş radiasiyasının miqdarı 36 və 40 kkal sm⁻².

1.3.2 Havanın temperaturu

Əvvəllər bölmədə təsvir edilmiş günəş enerjisinin yüksək səviyyəsi temperaturu aşağı salmaq üçün yumşaldı bilən bitki örtüyünün məhdud olması (xüsusi ilə marşrutun şərq yarımsəhra hissəsində) bunu göstərir ki, havanın və torpağın temperaturu yüksək olur, xüsusi ilə yay vaxtı. Orta illik temperatur şərqə doğru, təqribən 12°C Gürcüstanla sərhəddən, 13,2°C Gəncədə və 14,6°C Ələtdə artır. Ələt Azərbaycanın ən isti yerlərindən biri sayılır. Hacıyevin (1996) mülahizəsinə görə Cənubi Qafqaz regionunda havanın orta illik temperaturu son 100 ildə kifayət qədər yüksəlmüşdür.

Cədvəl 1-də verilən orta aylıq temperatura dair məlumatın analizi temperaturun fəsli dəyişmələri haqqında təsəvvür yaradır. Adətən daha soyuq ay yanvar, daha isti aylar iyul və avqustdur. Dəniz qirağında yerləşən Putada və Gəncədə yanvar ayında orta temperatur, müvafiq olaraq, 3,4°C və 1,1°C, təşkil etdiyi halda, Aqstafada həmin vaxtda orta temperatur -0,1°C qədər düşür. Xəzərin sərinxədirici təsiri nəticəsində Putada və Gəncədə iyul ayında olan orta temperatur praktiki olaraq eynidir (25,8°C və 25,4°C, müvafiq olaraq). Nəzərdə tutulan boru kəməri marşrutunda, Respublikanın mərkəzi hissəsi olan Kürdəmir və Yevlax daha isti hissələr hesab edilir (hər ikisi 27,3°C). Bu sahələr Xəzərin iqlimi yumşaldıcı təsirindən uzaqda yerləşir və eyni zamanda temperaturun azalmasını təmin edə bilən dəniz səthindən kifayət qədər yüksək deyil (bax Cədvəl 1-1).

Temperaturun kənar göstəricilərinə gəldikdə yanvar ayının orta minimumu Putada 0,7°C, Gəncədə -2,4°C qədər dəyişir. Bu iki metereoloji stansiyalarda daha aşağı temperatur -17°C -18°C qeydə alınmışdır, müvafiq olaraq, (və -24°C Kürdəmirdə). İyul ayında orta maksimal temperatur Puta və Kürdəmirdə 30,4°C 34,6°C qədər dəyişir. Daha yüksək temperatur 41°C və 43°C, müvafiq olaraq, Puta və Kürdəmirdə qeydə alınmışdır.

Cədvəl 1-1 Nəzərdə tutulan boru kəməri boyunda yerləşən metereoloji stansiyalardan alınmış temperaturlar dair məlumat (°C)

STANSİYA	YANVAR					APREL				
	ORTA	ORTA MAKS.	ORTA MİN.	ABS. MAKS	ABS. MİN	ORTA	ORTA MAKS.	ORTA MİN.	ABS. MAKS	ABS. MİN
Puta	3,4	6,6	0,7	21	-17	10,9	15,3	7,5	34	-2
Ələt	3,4	7,2	0,0	22	-16	11,7	16,7	7,5	36	-1
Kürdəmir	1,4	6,2	-2,1	20	-24	12,6	19,2	7,1	34	-2
Yevlax	1,7	6,9	-2,2	20	-18	13,5	20,2	7,4	35	-3
Gəncə	1,1	5,5	-2,4	19	-18	12,0	18,2	6,7	33	-4
Qazax	0,0	5,0	-4,0	18	-25	11,1	17,5	5,7	31	-5
STANSİYA	İYUL					OKTYABR				
	ORTA	ORTA MAKS.	ORTA MİN.	ABS. MAKS	ABS. MİN	ORTA	ORTA MAKS.	ORTA MİN.	ABS. MAKS	ABS. MİN.
Puta	25,8	30,4	21,5	41	12	16,3	20,0	12,7	35	-2
Ələt	26,4	31,2	21,9	40	12	10,6	20,9	12,7	34	1
Kürdəmir	27,3	34,6	20,6	43	14	15,9	22,3	11,2	35	-4
Yevlax	27,3	34,0	20,4	42	11	15,6	21,9	10,2	36	-5
Gəncə	25,4	31,8	19,0	40	10	14,3	19,9	9,6	34	-5
Qazax	24,0	30,3	17,9	39	7	13,2	19,0	8,1	33	-6

1.3.3 Torpağın temperaturu

Torpağın temperaturu torpaq səthinin xüsusiyyətlərindən, ərazidə olan günəş radiasiyasından və torpaq səthinin enerji balansından asılıdır. Aşağıdakı faktorlar əhəmiyyətlidir:

- Köçürücülük kimi torpağın temperatur xassələrinə təsir göstərən onun struktur elementlərinin ölçüsü və xarakteri (misal üçün, xirdadənli material temperaturu alt qatlara daha effektli keçirməklə, torpaq səthinin temperaturunu aşağı salır)
- Torpaqda rütubətin miqdarı (rütubətli topaq istiliyi nisbətən dərin qatlara daha asan keçirməklə, torpağın üst qatının gündüz vaxtı qızmasını, gecə vaxtı isə soyumasını minimuma endirir)
- Temperaturun fəsl və gündəlik dəyişməsinə təsir göstərən bitki örtüyü digər amillərlə ilə yanaşı əhəmiyyətlidir.

Azərbaycanın mərkəzi hissəsində olan torpaqların səthinin orta illik temperaturu haqqında məlumat şəkil 2-də verilmişdir. Torpağın üst qatının orta günlük temperaturu hava temperaturundan 2°C - 3°C yüksəkdir. Bu günəş şüalarının təsirindən torpağın səthinin güclü qızmasından, (xüsusilə yayda), torpaq səthini örtən və transperasiyanı təmin edən bitki örtüyünün azlığından və soyuma ilə nəticələrə biləcək torpaqda buxarlanma üçün rütubətin möhdudluğundan xəbər verir. Torpaq səthinin orta illik temperaturu nisbətən sabitdir və 16°C və 18°C dərəcə arasında dəyişir. 18°C keçən daha yüksək temperatur Şirvan düzü və marşrutun şərqi hissəsi üçün xarakterikdir (Bax Şəkil 2). Torpaq səthinin temperaturu, Akstafanın qərbində və Şirvan düzündə, Sabirabadda 70°C keçə bilən maksimuma çata bilər. Bütün marşrut boyunca iyul ayında orta illik temperatur 30°C - 35°C qədər dəyişir. Bütün marşrut boyunca yanvar ayında torpağın səthinin orta temperaturu 0°C və 3°C , arasında dəyişir, Gündək rayonu istisna olmaqla, orada orta göstərici 3°C keçir.

Şəkil 1-2 Nəzərdə tutulan boru kəməri marşrutu boyunca torpaq səthinin orta illik temperaturu



1.4 HAVANIN RÜTUBƏTİ

1.4.1 Buxarlanması

Potensial buxarlanması (PB) temperatur rejimindən yüksək dərəcədə asılıdır. Məhdudiyyətsiz rütubət şəraitində transpirasiya və buxarlanması nəticəsində potensial buxarlanması əldə edilə bilər. PB səviyyələri aprel ayından oktyabr aymadək eynidir və çox yüksək olmaqla, Azərbaycanın şərqi hissəsində 800 mm, qərbi hissəsində isə 600 mm çox təşkil edir. Buxarlanması və transpirasiyanın yay zirvəsi aşağıdakı amillərlə tənzim olunur:

- Yüksək günəş radiasiyasının daxil olması (təqribən, 130 kkal cm⁻²)
- Uzun mərhələli fasıləsiz günəş durumu
- Havanın yüksək temperaturu (adətən 30°C və 35°C qədər)
- Quru hava hissələrinin yerdəyişməsini artırıran küləyin yüksək surəti
- Atmosfer rütubətinin aşağı olması nəticəsində və rütubət qradiyentinin stanadart prinsiplərinə müvafiq olaraq, torpaqın üst qatlarından güclü buxarlanması.

Buxarlanmadan və transpirasiyadan alınan potensial itgilər yağışların hədd səviyyəsini müəyyən qədər keçməklə (torpaqların duzlaşması və heyvanların otarılması ilə yanaşı) marşrutun şərqi hissəsində bitki örtüyünün kasad olmasına səbəb olur. Nəzərdə tutulan boru kəməri marşrutunun mərkəzi hissəsində suvarma sistemləri geniş yayılmışdır ki, bu da buxarlanması və transpirasiya nəticəsində itirilən torpaq rütubətini davamlı kənd təsərüfatı istehsal üçün yararlı edir (Wolfson and Daniell, 1995).

1.4.2 Rütubət

Orta illik mütləq rütubət qərbədə 11 q/sm³ təqribən 13 q/sm³ qədər şərq dəniz sahələrinə yaxın ərazilərdə artır. Mövsümi qanunauyğunluq müşahidə olunur Şirvanda, göstəricilər yanvar ayında 4,0 - 7,2 q/sm³ qədər və avqust ayında 14,3 - 22,2 q/sm³ qədər dəyişir. Orta illik nisbi rütubətə dair məlumatlar Şəmkirdə 67%, Kürdəmirdə isə 72% olmaqla, çox olmayan ərazi dəyişkənliliyinin olduğunu göstərir. Yay isti və qurudur, nisbi rütubətin yüksəkliyi qışda müşahidə olunur. Ən yüksək orta rütubət 87% səviyyəsində qışda Kürdəmirdə qeyd olunmuşdır ki, onun da səviyyəsi iyul ayında 72%-ə qədər enmişdir.

1.5 YAĞINTI

1.5.1 İllik və fəsli yağıntılar

Yağıntıların orta illik səviyyəsi şərqi dənizdən qərbdə doğru tədricən azalır, Gürcüstan sərhədinə yaxın 350 - 400 mm olduğu halda 104 mm Putada təşkil edir (bax Cədvəl 1-2). Atmosfer yağıntıları nəzərdə tutulan boru kəməri dəhlizində daha çox dəyişən iqlim göstəricisidir (bax Şəkil 1-3). Gündək/Sanqaçal rayonunda olan Arid səhra düzənləyi Azərbaycanda ən quraq rayonlardan biri hesab olunur. Yarıməsəhra və quraq sahələr üçün səciyyəvi olan illər üzrə dəyişkənlilik yüksəkdir və Putada bir ildə çoxlu miqdarda yağıntı 390 mm (1968) və digər ildə az 78 mm (1925) yağıntı düşə bilər. Həmçinin belə ümumi illik yağıntılar Ağstafada 567 - 253 mm arasında dəyişir (Cədvəl 2 -də göstərilən kimi). Lakin qeyd etmək lazımdır ki, yağıntıların kifayət qədər çox miqdarı (və qarərimə prosesi) Şəki stansiyasının məlumatına görə Qafqaz dağ silsiləsində (bir çox yerlərdə 1000 mm-dən çox) olur. Bu nəzərdə tutulan boru kəmərini keçən çayların axımına həmin yerlərə bila vasitə dəşən yağıntılardan daha çox təsir göstərir.


Cədvəl 1-2 Nəzərdə tutulan boru kəməri marşrutu boyunca metereoloji stansiyalarından alınmış yağıntılara dair məlumatlar (mm) (illər mötarizələrdə göstərilmişdir)

STANSİYA	YANVAR			APREL		
	ORTA	ORTA MAKS	ORTA MİN.	ORTA	ORTA MAKS	ORTA MİN.
Puta [⊗]	12	79 (1905)	1 (1898)	10	70 (1911)	0 (1957)
Ələt	16			20		
Kürdəmir	22	68 (1937)	1 (1912)	32	88 (1923)	2 (1950)
Gəncə	10	34 (1893)	0 (6 l)	27	64 (1895)	0 (1950)
Ağstafa	13	43 (1957)	0 (6 l)	38	92 (1912)	0 (1943)
Puta	2	48 (1922)	0 (19 l)	16	132 (1946)	1 (2 yrs)
Ələt	4					
Kürdəmir	17	121 (1926)	0 (9 l)	33	134 (1951)	0 (1954)
Gəncə	23	92 (1922)	0 (2 l)	22	95 (1951)	0 (1952)
Ağstafa	32	139 (1906)	0 (4 ls)	30	120 (1951)	2 (1932)


Cədvəl 1-2 Nəzərdə tutulan boru kəməri marşrutu boyunca metereoloji stansiyalardan ahməsi yağışlırlara dair məlumatlar (mm) (illər mötərizelərdə göstərilmişdir)

STANSİYA	YANVAR			APREL		
	ORTA	ORTA MAKS	ORTA MİN.	ORTA	ORTA MAKS	ORTA MİN.
STANSİYA	Cəmi il üçün			⊗ Etibarlı məlumatların olmamasından yağıntıların orta illik səviyyəsi Bakı üçün verilmişdir ki, bu da 198 mm təşkil edir.		
	ORTA	ORTA MAKS	ORTA MİN.			
Puta [⊗]	104	390 (1968)	78 (1925)			
Ələt	188					
Kürdəmir	325	551 (1963)	195 (1947)			
Gəncə	248	397 (1948)	150 (1932)			
Ağstafa	359	567 (1915)	253 (1925)			

Şəkil 1-3 Azərbaycanda orta illik yağışlırların xəritəsi (Mənbə: Azərbaycanın Aqroiqlim xəritəsi, 1993)




Şəkil 1-4 Bakıda, Yevlaxda və Şəkidə yağıntıların aylar üzrə paylanması



Hacıyev tərəfindən (1996) müəyyən edilmişdir ki, son 100 il ərzində Cənubi Qafqazın ayrı-ayrı ərazilərində böyük şəhərlər istisna olmaqla, orta illik yağıntıların miqdarı azalmışdır. Lakin İBKQM üçün ƏMTQ-nin hazırlanması zamanı aparılan son 60 il üzrə mürəkkəb olmayan təhlilə görə son onilliklərdə illik yağıntıların səviyyəsi kəskin artmışdır. Yağıntıların ümumi səviyyəsi 300 mm keçən illərin sayı, Bakıda və Gəncədə son 28 ildə 1963-1990-cı illər müddətində əvvəlki 28 illik mərhələ ilə müqayisədə üç dəfə artmışdır. Yağıntıların sayının analoji artımı Mumladze tərəfindən (1991) Potidə Gürcüstanın Qara dəniz sahilində müşahidə edilmişdir.

Yağıntıların fəsl Müəyyənləşməsi region üzrə təqdim edilməmişdir, amma BTC boru kəməri dəhlizi boyunca sahələrdə müxtəlif fərqlər çox deyil (bax Cədvəl 1-2). Yağıntıların çoxu sentyabr ayından aprel ayına qədər olan müddətə düşür. Şəkil 1-4 2 mövsümü zirvənin olmasına nümayiş etdirir: biri mart ayından may ayınadək, ikinci yaz/qış (Yevlaxda oktyabr və Bakıda dekabr ayında). BTC boru kəməri dəhlizində ən quraqlı ay iyul ayıdır ki, bu zaman yağıntıların səviyyəsi Bakıda 8mm (Darde, 1994, Putada 2mm, Ağstafada 32 mm olur. Amma qeyd etmək lazımdır ki, ildən ilə olan fərqlər əhəmiyyətlidir. Yay yağıntılarının ehtimalı üçün dəqiq şərq/qərb qradiyenti mövcuddur: Mingəçevirdən qərbə 50 mm-dən 100 mm-ə qədər həcmində yağıntıların düşməsi ehtimalı 80% təşkil etdiyi halda, bu rəqəm Güzdəkdə 10 mm-dən az olur (Şəkil 5). Bu hal nəzərdə tutulan dəhlizinin qərb qurtaracağında Qarayaz bataqlıq sahəsinin qorunmasını təmin edir.

Şəkil 1-5 Azərbaycanda iyul-avqust aylarında yağıntıların ehtimalı



1.5.2 Atmosfer yağıntılarının miqdarı və tezliyi

Leysan yağışlarının tezliyi haqqında məlumatlar orta aylıq göstəricilər haqqında olan məlumatlar kimi vacibdir. Belə ki, güclü sel boru kəmərinin iş vəziyyətinə mənfi təsir göstərə bilər. İldə orta hesabla sel Bakıda 58 gün müddətində, Kürdəmirdə 71 gün müddətində müşahidə edilir. Boru kəmərinin marşrutu boyunca gündəlik yağıntıların mütłəq maksimumu Bakıda 69 mm-dən Qazməmməddə 100 mm-ə qədər, 97 mm Kürdəmirdə, 77 mm Gəncədə və 95 mm Ağstafada müşahidə olunub. Yağıntıların olması kimi belə hallar çox zaman yaxşıdır, amma onlar qısa da ola bilər, xüsusi ilə dəniz kənarı yaxınlığında. Eyyubov (1996) qeyd edir ki, 75 mm-dən 100 mm-ə qədər həcmində olan gündəlik yağıntılar hər 100 ildə bir dəfə ola bilər.


Yağıntılar çox zaman intensiv yağıntılara səbəb olan konvektiv və ya frontal yağıntılar kimi səciyyələnirlər. Gündəlik yağıntıların müəyyən yerlərdə (məsələn. Ələt: il ərzində 0,3; Bakı il ərzində 0,2) 30 mm keçmə halı tez-tez olmadığı halda bu hal gözlənilməyən daşqınlar və yağıntılardan sonra əmələ gələn axınlar olan dağlarda daha geniş yayılmışdır. Orta illik yağıntıların aşağı səviyyəsinə baxmayaraq, belə yarım səhra mühitində intensiv sellərin olması hər 2-4 ilə təsadüf edir. Regionda böyük sahələrdə sıldırımlı yamacların və kasad bitki örtüyünün olması güclü daşqınlara səbəb ola bilər. Erozion proseslər və çöküntülərin ilin çox hissəsində quru və ya az sulu ola bilən çay yatağında yiğilması buna gətirib çıxarır. Bu xüsusi ilə boru kəmərinin şərq qurtaracağı üçün xarakterikdir. Güclü leysanlardan sellər yaranma bilər (bax tom 2, hissə 7 əlavədə).

1.5.3 Qar və qarların əriməsi


Yağıntılar əsasən yağış şəklində yağır: ildə yalnız 6 gün Bakıda və Kürdəmirdə qarlı gün hesab olunur. Gürcüstanla sərhəddə isə bu göstərici 15-18 gün artır. Ağstafada məsələn, il ərzində qarın 60-dan 200 mm-dək qalınlıqda düşməsi 8% təşkil edir. Lakin qarın Böyük və Kiçik Qafqazda çox toplanması hər il müşahidə olunur, bu da nəzərdə

tutulmuş borunun keçdiyi çaylara kifayət qədər təsir edir. Qarın əriməsi temperaturdan və suyun təsirindən asılıdır və leysanlar qar əriməsinə səbəb ola bilər. Ərimiş qarın miqdarının kifayət qədər çox olması nəzərdə tutulan boru kəməri rayonunda böyük axına səbəb ola bilər. Şəkil 6 məsələn, hava temperaturunun mövsümi 0°C sərhədindən yüksəlməsi, yağışların düşməsi ilə qəflətən yaranan iri çay axınlarının əmələ gəlməsini göstərir.

Şəkil 1-6 Orta gündəlik temperatur və yağıntılar ilə əlaqədar Zurnaabad (Azərbaycanın Qərb hissəsi) yaxınlığında Gəncəçay çayına axıntıların mösumi dəyişməsi



Şəkil 1-7 BTC boru kəməri boyunca qar uyğunlaşmasına dair orta məlumatlar




Şəkil 1-7 göstərir ki, BTC boru kəməri dəhlizi boyunca qarın əriməsi mart ayının sonuna təsadüf edir. Amma bir rəngli xəritə göstərir ki, çay mənbələri olan dağ rayonlarında qar mayın sonu iyunun əvvəlinə təsadüf edir və BTC çay keşidlərində axın vasitəsilə daşqınların olması ehtimalı iyun ayının sonuna qədər qalır. Su axınlarının qar əriməsi nəticəsində yaranmasının böyük hissəsi mart ayında başlayır aprel ya may ayında zirvəyə çatır və iyunun sonunda başa çatır. Hər bir ayrı hovuz özüne məxsus hidrometeoroloji xüsusiyyətlərə və xarakteristikalarla malikdir və gözləmək olar ki, Böyük Qafqazın cənub yamaclarında qar əriməsi prosesi Kiçik Qafqazın həmin eninidə Borzenko tərəfindən qeydə alınmış (1967, istinad edilir Barry, 1992 görə), kifayət qədər fərqli olmasına və günəş radiasiyasını almasına görə bir qədər erkən başlayacaq.

1.6 KÜLƏYİN SURƏTİ VƏ İSTİQAMƏTİ

Küləyin orta illik surəti nəzərdə tutulan boru kəmərinin şərq qurtaracağında çox yüksəkdir ($6,7 \text{ m s}^{-1}$ Putada), nəzərdə tutulan boru kəməri dəhlizinin mərkəzi hissəsində azalır ($2,3 \text{ m s}^{-1}$ Kürdəmirdə), nəzərdə tutulan boru kəmərinin qərb qurtaracığına yaxın yüksəkləri keçərək yenidən artır ($3,3 \text{ m s}^{-1}$ Gəncədə). Güzdək Azərbaycanın daha küləkli yerində yerləşir (Bax Şəkil 1-8). Küləyin yüksək surəti Xəzər dənizinin Abşeron yarımadasında yerləşən relyeflə əlaqədarlıdır və Güzdək şimaldan cənuba doğru olan topoqrafiq kanalın cənub qurtaracığında yerləşir ki, bu yer hava axımları ilə, xüsusilə qasırğa küləkləri ilə küləklənir. Putada orta hesablamalara görə hər il 114 gün küləyin 15 m s^{-1} həddini keçəməsi müşahidə edilir. Bu, Kürdəmirdə qeydə alınan göstəricidən 7 dəfə, Gəncə üçün səciyyəvi olan göstəricidən 4 dəfə çoxdur. Daha güclü küləklər avqust ayı üçün səciyyəvidir. Çox yüksək külək gücü (25 m s^{-1} keçən) həmçinin Abşeron rayonunda təsadüf edilir. Külək eroziyası və yerlərdə quru və xırda dənli səthi materialları Güzdək ətrafında tozlu tufanlara səbəb ola bilər.

Şəkil 1-8 İl ərzində Azərbaycanda küləyin surətinin 15 m/s-1 həddini keçən günlərinin orta sayı



Marşrutun şərq qurtaracağında üstünlük təşkil edən küləklər şimal, şimal-qərb və şimal-şərq (55% müddətin) istiqamətlərində mövcuddurlar, xüsusilə «Xəzri» kimi tanınan külək yayda temperaturun birdən azalmasına və hərdən qar yağmasına səbəb ola bilər. Cənub küləyi olan «Gilavar» da bu yerlərdə güclü ola bilər. Azərbaycanın mərkəzi və qərb hissələrində küləyin şərq və qərb sektorları üstünlük təşkil etməklə, Böyük və Kiçik Qafqaz dağ düzümünün yaxınlığını eks etdirir. Gürcüstanla sərhəd istiqamətinə hərəkət etdikcə, qərb istiqamətinin küləkləri artmağa başlayır, xüsusilə ilə qışda. Eyni zamanda dağdan əsən küləklər də müşahidə olunur (Eyyubov 1993 b).

1.6.1 Toz qasırğaları

Nəzərdə tutulan boru kəməri marşrutunun şərq qurtaracağı qərb qurtaracağına nisbətən daha yüksək gücə malik olan küləklərin təsirinə məruz qalır. Bu da regionda toz qasırğalarının yüksək tezliyinə səbəb olur. Adətən küləyin gecə 15 m s-1 həddini keçən 100 və ya daha çox gün qeydə alınır.

1 HİDROLOGİYA VƏ SUYUN KEYFİYYƏTİ

1.1 GİRİŞ

Bu hesabatın məqsədi təklif olunan boru kəməri marşrutunun keçdiyi və ya yaxınlığında yerləşən səth sularının ekoloji vəziyyətinin təfsilatını vermək və əsas hidroloji qanuna uyğunluqları, xüsusiyyətləri, problemləri və sahələri müəyyən etməkdən ibarətdir. Azərbaycanın quraq rayonlarında su ehtiyatları böyük əhəmiyyət kəsb edir və şirin su təminatında, enerji hasilatında, irriqasiya sistemində və suvarmada geniş istifadə olunur. ESIA-da təhlil olunan su ehtiyatlarına böyük və kiçik çay sistemləri, su anbarları, bataqlıqlar və ekoloji cəhətdən həssas şirin su mənbələri daxildir.

Hesabatın xüsusi məqsədləri:

- Azərbaycanda tətbiq olunan hidroloji məlumatın toplanması üsullarının və onların əsasında alınan yekun informasiyanın keyfiyyəti və səhihliyin müzakirəsi;
- Marşrut boyu əsas hidroloji və su ehtiyatı problemlərini müəyyən etmək;
- Proseslərin ilin fəslindən asılılığını nəzərə alaraq boru kəməri dəhlizinin yaxınlığında yerləşən çay sistemlərinin və hidroloji əməliyyatların əsas xüsusiyyətlərini müəyyən etmək;
- Çayların hidravlikası və sahil eroziyası problemləri ilə əlaqədar məlumatların təqdim olunması;
- Seçilmiş çay sistemləri üzrə suyun keyfiyyəti barədə məlumatın təqdim olunması (həm dərc olunmuş, həm də çöl tədqiqatları zamanı toplanmış);
- Azərbaycanın bu bölgəsində müşahidə olunmuş sellərin xüsusiyyətləri haqqında məlumatın toplanması.

1.2 MƏLUMAT QAYNAQLARI

Bu hesabat aşağıda göstərilən məlumat qaynaqları əsasında hazırlanıb:

1. Professor Qaşqay (AMEA Coğrafiya İnstitutu) və professor Firdovsi Əliyev (Dövlət Geolojiya və Mineral Ehtiyatlar Komitəsi) da daxil olmaqla Azərbaycan alimləri tərəfindən verilmiş ədəbiyyatın icmali;
2. Azərbaycanın seçilmiş illik hidrometriya hesabatları;
3. Dəyişdirilmiş marşruta dair AETC və ERM-in işçi heyəti tərəfindən 2000-2001-ci illərdə sahə tədqiqatları zamanı toplanmış məlumat;
4. ABƏŞ-in tapşırığı ilə D.M. Louler (D.M. Lawler) tərəfindən 1996-ci ilin noyabr və dekabr aylarında sahə tədqiqatları zamanı toplanmış kəşfiyyat məlumatı
5. Azərbaycanda Qərb İxrac Boru Kəməri Marşrutunun ƏMTQ, AETC, tərəfindən aprel, 1997-ci ildə yerinə yetirilməsi ƏMTQ sənədi;
6. Azərbaycanın çayları, onların təhlükələri, geomorfologiyası və mühəndisi işlər və qrunut suları haqqında 1998-2001-ci illərdə yazılmış hesabatlar, Fookes və Bettess (2000) və Banks (2001), BP-nin yardımı ildə əldə olunmuşdur;
7. Qafqaz regionunun hidrologiyasına dair dərc olunmuş elmi işlər (bax Ədəbiyyat Siyahısı)

1.3 HİDROLOGİYA ÜZRƏ ƏLDƏ OLUNA BİLƏN MƏLUMATLAR TOPLUSU

Hidrologiya üzrə bir sıra ilkin məlumat topluları keçmiş Dövlət Hidrometeorologiya və Dövlət Geoloji Komitələri, AMEA-nın Coğrafiya və Geoloji İstifadəciliyi tərəfindən toplanmış və işlənib-hazırlanmışdır. Boru kəməri marşrutu ilə kəsişən bir sıra böyük çay hövzələri haqqında hidrometrik məlumat toplanılıb. Su sərfi əksər hallarda telemetrik üsulla çayların mövcud səviyyəsinin ölçülməsi əsasında hesablanırdı. Uzun müddətli ölçmələr və məlumat topluları orta səviyyə haqqında dəqiq göstəricilər verir.

1.4 MƏLUMATLARIN MƏHDUDLUĞU

Məlumatlara və hidroloji hesabatlara qoyula biləcək məxfilikdə əhəmiyyətli rolları olduğu üçün hidroloji və hidrogeoloji məlumat toplularından istifadəyə görə aşağıda sadalanan məhdudiyyətlər qeyd olunmalıdır:

- Müasir məlumatın məhdudluğu. 1991/1992-ci illərdən sonra Azərbaycanın hidrometrik şəbəkəsi ciddi şəkildə azalıb və bu səbəbdən son on il üçün yalnız bir neçə məlumat toplusu vardır. Buna görə də hazırlı vəziyyəti müəyyən etmək olduqca mürkəb məsələdir. İlkin hidroloji məlumatların yararlı olmasına baxmayaraq, onlar iqlimin ardıcıl dəyişməsini, çay hövzələrinde torpaqların istifadəsində olan dəyişiklikləri, kanalların həndəsi kəsiyinin dəyişməsini, kanalizasya layihələrini, yerli çay hövzələrinə müdaxiləni (misal üçün, çıraqlı çıxarılması ilə bağlı), səth və yeraltı sulara dair yeni elmi nəticələri, su ehtiyatlarının yığılmış sxemlərini, və sahilənəri stansiyalar üçün Xəzər dənizinin səviyyəsinin tərəddüdünü göstərmir;
- Texniki vasitələr üzrə məlumatın məhdudluğu. Ümumiyyətlə, qəbul edilmiş hidroloji texnologiya və nümuneler götürülməsi şərtləri, məhdudiyyətlər, vaxt və tezlik, analitik üsullar, dəqiqlik limitləri və məlumat toplanması da daxil olmaqla monitorinq texnologiyası barədə çox az informasiya mövcud olduğundan, dərc olunmuş məlumat toplularına məxfilik məhdudiyyətləri qoymaq olduqca çətin məsələdir;
- Marşrut haqqında xüsusi məlumatın çatışmazlığı. Axını ölrezervuar stansiyalar (çayda yerləşən ölçmə stansiyaları), adətən Qafqaz dağlarının ətəklərində və ya onların yaxınlığında yerləşirlər, bunun səbəbi isə əsasən, bu çaylarda əhəmiyyətli axının həmin sahələrdə yaranmasıdır. Buna görə də onlar bəzən marşrutdan xeyli uzaq məsafədə yuxarı axında (arabir aşağı axında) yerləşirlər. Bu səbəbdən də axının ölçüməsi məntəqələrindən boru kəməri ilə kəsişmə sahəsinə kimi məlumatın ekstrapolyasiya edilməsində ehtiyatlı olmaq lazımdır. Bəzi çayların axını, bir çox quraq mühitlərdə olduğu kimi, faktiki olaraq aşağı istiqamətdə azalır, çünki transmissiya, irriqasiya və axındırma aşağı axında üstünlük təşkil edir;
- Ekstremal hadisələr üzrə məlumatın azlığı. Mövcud məlumat adətən orta göstəricilər şəklində verilir və istifadəyə yararlı olmasına baxmayaraq, ekstremal hidroloji hadisələr üzrə çox məhdud informasiya verir (məsələn, daşqın və quraqlığın qiyməti və intensivliyi).
- Dərc olunmuş və icmalı verilmiş analizlərin məhdudluğu. Beynəlxalq elmi ədəbiyyatlarda Azərbaycan üzrə az miqdarda hidroloji və hidrogeoloji məlumat və ya analizlər dərc olunub.

1.5 MARŞRUT BOYU ƏSAS HİDROLOJİ XÜSUSİYYƏTLƏR

1.5.1 Giriş

Marşrut boyu əsas hidroloji xüsusiyyətlər aşağıdakılardır:

Marşrutun qərb hissəsində, ona parallel və yaxın axan və onun iki dəfə kəsdiyi Kür çayı sisteminin əsas axını

Böyük Qafqaz və kiçik Qafqaz dağlarından axan Kürün böyük qolları

Mingəçevir su anbarı və bəndi

Şəmkir su anbarı və yasaqlığı

Gürcüstan sərhəddinə yaxın Qarayazı bataqlığı

Kəndləri şirin su və tarlaları suvarma suyu ilə təchiz edən kanal və boru şəbəkəsi

Ceyrankeçməz çayının kanalı daxil olmaqla, şərqdə quraq Qobustan sahəsi,

Boru kəməri layihəcili tərəfindən verilmiş xətt boyu gəzinti məlumatı (Linewalk data) və keçidlər, kəsişmələr siyahısı göstərir ki, Xəzərdə Səngəçal terminalı və Azərbaycan/Gürcüstan sərhəddi arasında marşrut 20 mühüm su xəttindən keçir (Cədvəl 1). Böyük çay sistemlərindən başqa olaraq marşrut bir sıra ikinci dərəcəli axınlardan, çoxlu vadilərdən və bərpa işləri baxından müxtəlif vəziyyətdə olan çoxlu sünü (kanallar, drenaj və irriqasiya sistemləri) su axınlardan keçir.

Cədvəl 1 Təklif olunan marşrutun kəsişdiyi çaylar

ÇAY	KƏSİŞMƏ NÖQTƏSİ (TƏXMINİ KP)	KƏSİŞMƏ NÖQTƏSİNİN ƏSAS XÜSUSİYYƏTLƏRI
Ceyrankeçməz	9.3	Müşahidə zamanı zəif axına malik geniş çay yatağı qeydə alınıb. Həssaslıq bir o qədər su faunasına deyil, daha çox çay sistemindəki növ müxtəlifliyinə aiddir; sahilərdə bir çox yuvalar qeyd olunmuşdur. Sahilləri təşkil edən materialların eroziyaya meylliliyi və kasib bitki örtüyü sahillərin qeyri-sabitliyi problemini yaradır. Çay axını kəskin mövsümi xarakter daşıyır (yazda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artır). Tipik olaraq çoxlu miqdarda çöküntü materialları daşıyır.
Pirsaat	42.1	Yavaş axına malik və kanallaşdırılmış ensiz çay. Çoxlu miqdarda çöküntü materialları. Son 12 ay ərzində qazılıb.
Ağsu kanalı	111.2	Kanallaşdırılmış geniş çay. Çoxlu miqdarda çöküntü materialları. Ekoloji cəhətdən təsirə az məruz qalan, lakin daha həssas ərazilərə çırkləndirici maddələri köçürmə ehtimalı mövcuddur.
Göyçay	171.3	Kanallaşdırılmış dərin, ensiz çay. Bitki örtüyü suyun səviyyəsinin qeyri-sabitliyinin göstəricisidir. Çoxlu miqdarda çöküntü materialları. Müxtəlifliyi ilə seçilən sahil florası və quşlar.
Türyançay	193.5	Six kolluqlarından ibarət mənəə üzündən tədqiqat başa çatdırılmayıb. Qunduzlارın məskunlaşması və yayılması güman olunur.

ÇAY	KƏSİŞMƏ NÖQTƏSİ (TƏXMINİ KP)	KƏSİŞMƏ NÖQTƏSİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Kür (şərq kəsişməsində)	223.6	Sürətli axına malik geniş çay, ekstensiv balıqçılıq və canlı təbiət. Kəsişmə nöqtəsindən aşağıda quşlar üçün çox vacib olan qamışlıq mövcuddur. Su yüksək axına malik olduğuna görə çayın çirkəndirici maddələri sürətlə başqa ərazilərə daşınması ehtimalı vardır.
Qarabağ kanalı	245.1	Sahil bitki örtüyünə malik kanallaşdırılmış çay. İrriqasiya qolu kəsişmə nöqtəsindən dərhal çay axarı ilə yuxarıda yerləşir. Ekoloji cəhətdən təsire az məruz qalan, lakin daha həssas ərazilərə çirkəndirici maddələri köçürmə ehtimalı mövcuddur.
Gorançay	257.8	Kiçik və quru (tədqiqat zamanı)
Kürəkçay	276.5	Çoxlu sayıda ensiz qollara ayrılmış kanal. Gil mənşəli enişlərdə çoxlu sayıda dəliklər mövcuddur. Yerli əhali paltar yumaq və s. üçün çaydan feal istifadə edir. Həmçinin naxır suvarmaq üçün geniş istifadə edilir.
Korçay	292	Bataqlıq-qamışlıqlarla səciyyələnən, çoxlu sayıda qollara bölünən, ensiz yatağı malik çay. Ekoloji cəhətdən müxtəlif (tisbağalar və quşlar üçün təbii məskunlaşma yeri). Həmçinin naxır bulağı kimi geniş istifadə edilir. Çirkəndirici maddələrin axması baş verdikdə onların başqa ərazilərə daşınması qismən qamışlıq tərəfindən dayandırılsa da, lakin lokal səviyyədə əhəmiyyətli təsiri ola bilər. Yazda suyun səviyyəsi ən yüksəkdir.
Gəncəçay	296	Zəif axına malik, dəyişkən enli çay. Enişlərdə çoxlu sayıda yuvalar. Boru kəməri ilə kəsişmə nöqtəsindən su axını istiqamətində 300 m. aşağıda bənd. Güman edilir ki, çirkəndirici maddələrin axması bənddən yuxarıda baş verdiyi halda onların başqa ərazilərə daşınması bənd tərəfindən məhdudlaşdırılacaq.
Gəncəçay	298.4	Qurumuş çay – hal-hazırda kənd təsərrüfatı məqsədləri ilə istifadə olunur.
Sarısu	316.1	Zəngin növ müxtəlifliyi ilə fərqlienən və yavaş su axınına malik çay.
Qaşqaraçay	316.7	Zəngin növ müxtəlifliyi ilə fərqlienən və sürətli su axınına malik çay. Həmçinin naxır bulağı kimi geniş istifadə olunur.
Qarasu	320.9	Bitki örtüyü əsasən qamışdan ibarət və enli dəhlizdə ensiz su yatağına malik olan çay. Quşların mühüm təbii məskunlaşma yeri. Çirkəndirici maddələrin axması baş verdikdə onların başqa ərazilərə daşınması qismən qamışlıq tərəfindən dayandırılsa da, lakin lokal səviyyədə əhəmiyyətli təsiri ola bilər.
Şəmkirçay	332	Enli, lakin quru çay yatağı. Ekoloji cəhətdən az dəyərə malik olan və ya çox az həssas. Qurumuş çay çıraqının çıxarılmasıında istifadə olunur.
Zəyəmçay	357	Ekoloji cəhətdən çox az həssas və əksər hallarda quru çay dehlizi.
Tovuzçay	377.1	Geniş və çıraqlı su dəhlizində axan, ensiz su yatağına malik çay. Əsas su dəhlizi evtrofikdir. Yazda suyun səviyyəsi arta bilər, bu da çirkənmə hadisələrinin çayın aşağı axını sahələrinə təsir etmə riskinə səbəb ola bilər.

ÇAY	KESİŞMƏ NÖQTƏSİ (TƏXMINİ KP)	KESİŞMƏ NÖQTƏSİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
Həsənsu	397.8	<p>Yüksək axın sürətinə malik dağ" çayı. Ekoloji cəhətdən müxtəlif və dəyərli məskunlaşma yeri. Aşağı axında sahəsi azalan bu çaydan naxır bulağı kimi də istifadə olunur.</p> <p>Yerli sakinlərin dediklərinə görə onlar bu çayda böyük alabalıqlar tuturlar – alabalıqların burada kürülədiyi güman olunur. Kesişmə nöqtəsində cirkələnmə halları baş verdikdə onlar ətraf mühitə ciddi mənfi təsir göstərə bilər və çay axını ilə aşağı istiqamətdə böyük məsafələrə daşına bilər.</p>
Kür (qərb kesişməsi)	411	Süreli axına malik geniş çay. Ekstensiv balıqcılıq. Müxtəlif quşlar (suquzığunu daxil olmaqla). Təklif olunan kesişmə yerindən aşağı quşların istifadə etdiyi bataqlıq və adalar. Kesişmə yerində baş vermiş cirkələnmə halları cirkələndirici maddələrin yüksək sürətlə köçürülməsinə səbəb ola bilər.
Kurdərə	422.3	<p>Su dəhlizi ensiz olan və tədqiqat vaxtı dərinliyi 0,1 m olan qumlu/lilli çay. Dəhlizin quru hissələrində çinqıllıq/qum. Qum terraslarından potensial yuva tikmə yeri kimi istifadə oluna bilər. Plastik qablar daxil olmaqla sahildə qeyri-mütəşəkkil zibillik. Aşağı axında yerləşən Qarayazı bataqlığı təsirlərə həssaslığı daha da artırır.</p>

1.5.2 Kür çayı

Marşrut əsasən böyük Kür çayı hövzəsindən keçir. Marşrut Kür çayı ilə iki dəfə kesişir. Aşağı axında yerləşən şərqi kesişməsi (şərqi Kür) Mingəçevir Su Anbarından cənub-şərqdə Yevlax şəhərinin yaxınlığında yerləşir (URS/Dames & Moore, 2000). Qeyd etmək lazımdır ki, çayın aşağı axınında əhəmiyyətli nərə balığı vətəqələri vardır (Ələkbərov, 1983; Əfəndiyeva, 2000; Lukyanenko və başqaları, 1999). Qərb kesişməsi (qərbi Kür) mühüm Şəmkir və Mingəçevir su anbarlarından yuxarıda, Gürcüstanla sərhəddin yaxınlığında yerləşən Poyludadır.

Başlanğıcını Türkiye ərazisindən götürən, sonra Gürcüstan ərasından kerezervuar və Poylu yaxınlığında Azərbaycana daxil olan Kür çayı Qafqaz regionunun ən böyük çay sistemidir. Azərbaycan ərazisində, şərqi Kür ovalığından keçməzdən və Xəzər dənizinə tökülməzdən əvvəl, Kür Şəmkir və Mingəçevir su anbarlarına axır. Kürzanda Poylunun yaxınlığında olan drenaj hövzə sahəsi 15000 km^2 -dən böyükdür və orta illik su axını $264 \text{ m}^3 \text{ s}^{-1}$ -ə bərabərdir (Cədvəl 2). Kürün rejimi onun qollarında olduğu kimi mövsümi xarakter daşıyır və əsas axın vaxtı mart-iyun ayları arasındadır, aprel ayında isə öz maksimal həddinə çatır (bax Şəkil 1). Bu isə Türkiye, Gürcüstan və Azərbaycan ərazisilərində Kür çayı hövzəsində yerləşən dağ qarlarının yazda əriməsi ilə əlaqədardır.


Cədvəl 2 Təklif olunan boru kəməri marsrutu ilə kəsişən əsas çayların hidrologiya və hidravlikası üzrə məlumat (mörterizdə göstərilən qiymətlər ehtimallara əsaslanır)

ÇAY	STANSI YA	ORTA MEYLLİ İK (M/M)	MINİMUM MEYLİL İK (M/M)	MİLLİK MƏKSİMAL	MİNİMAL L	ÇAYIN SU SƏRFİ (M ³ S ⁻¹)		GÜM AN EDİLƏN SÜRƏT (M S ⁻¹)	SU AXINININ GÜCÜ (W/M)	KƏSİMŞƏ NÖQTƏSİ NDƏN QƏBULEDİCİ İYƏ KİMİ EHTİMAL OLUNAN ORTA AXMA VAXTİ (SAAT)	SU YUN QƏBULEDİCİ İYƏ KİMİ EHTİMAL OLUNAN ORTA AXMA VAXTI (SAAT)	SÜRƏTLİ AXINDA SUYUN QƏBULEDİCİ YƏ KİMİ EHTİMAL OLUNAN ORTA AXMA VAXTI (SAAT)
						ÇAYIN SU SƏRFİ (M ³ S ⁻¹)	SU AXINI BOYU QƏBULEDİCİ İLƏR (M ³ S ⁻¹)					
Kür Çayı Hövzəsi (Azərbaycan ərazisində)												
Kür (Şəmkirdən yuxarı)	Kürzan	0.0034	0.000014	264	969	44.4	9.3	1.71	Şəmkir anbarı	7	1.1	1.0
Kür (Mingəçevir dən aşağı)	Yevlax	0.000831	N/A	313	1350	20	9.87	1.65	Nərə baliği vətəgələri	200	33.7	27.8
Böyük Qafqaz Dağlarının Cənub Yamaçından Aşan Çaylar												
Türyançay	Savalan	0.0205	0.00009	17.3	148	0.15	349	0.28	Kür çayı	25	24.8	3.5
Göyçay	Göyçay	0.0175	0.00050	14.1	91	4.72	243	0.55	Kür çayı	32.5	16.4	4.5
Girdimança	Qaranur	0.0328	0.00200	7.7	(185)	1.36	249	0.4	Qarasu kanalı	1	0.7	0.1
Ağsu	Ağsu	0.0247	0.00170	1.96	(246)	(0.048)	477	0.4	Qarasu kanalı	10	6.9	1.4
Pirsaat	Şossey	0.0682	0.01210	3.06	(287)	0.032	205	0.29	Xəzər	32.5	31.1	4.5

ÇAY	STANSI YA	ORTA MEYLİL İK (M/M)	MINİMUM MEYLİL İK (M/M)	ÇAYIN SU SƏRFİ (M ³ S ⁻¹)		GÜM AN EDİLƏN SÜRƏT (M S ⁻¹)	SU AXININ GÜCÜ (W/M)	KESİŞMƏ NÖQTƏSİ NDƏN QƏBULEDİK İYƏ KİMİ OLUNAN EHTİMAL (SAAT)	SU YUVASI QƏBULEDİK YƏ KİMİ ORTA VAXTI (SAAT)	SÜRƏTLİ AXINDA SUYUN QƏBULEDİK YƏ KİMİ EHTİMAL OLUNAN ORTA VAXTI (SAAT)
				İLLİK MAKSİMAL	MINİMAL L					
Kıçık Qafqaz Dağlarının Şimal-Şərq Yamaca İndan Aşan Çaylar										
Ağstafa	Əyri Köprü	0.0210	0.00680	10.7	158	0.02	221 N/A	N/A	N/A	N/A
Axınçacay Ağdam	0.0236	0.01270	2.94	(47.6)	0.05	684 N/A	N/A	N/A	N/A	N/A
Tovuzçay Oysulu	0.0343	0.01410	0.91	31.4	0.01	308 0.3	Kür çayı	8.5	7.9	1.2
Zeyəmçay Yanıqlı	0.0210	0.01410	5.66	179	(0.090)	117 1	Kür çayı	8	2.2	1.1
Şəmkirçay Barsum	0.0330	0.01400	8.56	(127)	0.95	278 1.3	Kür çayı	10	2.1	1.4
Qosqarçay Sarılıq	0.0300	0.01390	1.35	(2.44)	0.49	399 0.63	Kür çayı	11	4.9	1.5
Gəncəçay Zurnabada	0.0277	0.01200	4.61	(95.5)	0.39	125 0.8	Mingəçevir	10	3.5	1.4
Korçay Dozular	0.0245	0.00470	4.2	(168)	0.72	101 0.66	Mingəçevir	40	16.8	5.6
Gorançay Ağcakənd	0.0380	0.00830	2.4	(45.2)	0.3	899 0.87	Mingəçevir	27.5	8.8	3.8

** sürətli axın zamanı axın süreti 2m/s olduğu fərz edilir (7,2 km/saat)

Kür çayının axın rejimine Mingəçevir və Şəmkir su anbarlarının təsiri çox böyükdür. Çayın yuxarı və aşağı axınlarında suyun orta illik sürətinin yaxın olmasına baxmayaraq, Şəkil 1-dən görmək olur ki, illik təbii hidroqrafik sürəti Kürzən tərəfdə, Kür çayının anbarlardan yuxarıda olan hissəsində sürəti Yevlaxdan sonra əhəmiyyətli dərəcədə azalır. Bu isə su anbarları olan hövzələr üçün ümumi haldır (məsələn, Brandt, 2000). Buna zidd olaraq qışda və yayda, su anbarlarından aşağı axında suyun sürəti artır (Şəkil 1). Kür çayı hidrologiyasının kəskin mövsüm dəyişikliklərinin azaldılması vasitəsilə su anbarlarından aşağıda irriqasiya məqsədi ilə su axınının sabitləşməsinə nail olunmuşdur. Mingəçevir su anbarında böyük miqdarda çöküntülerin toplanması nəticəsində (Selivanov, 1996), və ERM (2000) su anbarı tutumunun azalması və bənd qurğularına təsir ilə bağlı bəndin dağılıması ehtimalı böyükdür.



Şəkil 1, Mingəçevir su anbarının suyun axımının əhəmiyyətli dərəcədə tənzimləməsinin Kür çayının mövsümi xarakterinə və pik axınlara olan təsiri: Yevlaxla müqayisədə (Mingəçevir su anbarı və Şəmkir su anbarından aşağıda) Kürzən üzrə (Mingəçevir su anbarı və Şəmkir su anbarından yuxarıda) 1985-ci il üçün orta günlük axım hidroqrafları

1.5.3 Kür çayının marşrutla kəsişən əsas qolları

Kür çayının əsas qollarının əksəriyyəti yüksək enerjiyə malik olan və bir qismi subasar sahələrdən axan və ya dar yataqlara malik olan dağ çaylarıdır. Bu çayların uzunluğu müxtəlifdir: ən qısaşı Tovuzçay (42 km), ən uzunu isə Türyançaydır (180 km).

Marşrutun şərq hissəsinin çayları Böyük Qafqazın cənub-qərbindən axır. Bunlardan Türyançay ən qüvvətli çaydır. Böyük Qafqazdan axan çayların əksəriyyətində yazda/yayın əvvəlində qarların əriməsi nəticəsində və payızda leysanlar nəticəsində daşqınlar baş verir. Leysanlardan yaranan daşqınlar 15 günə qədər davam edə bilər.

Qərbde, çaylar əsasən kiçik Qafqaz dağlarından şimal-şərq istiqamətində axırlar. Onların rejimində yaz/yayın əvvəlində qarların əriməsi dövrünün rolü əsasdır

1.5.4 Ceyrankeçməz çayı

Qobustan rayonunda axan Ceyrankeçməz çayı, ilin əksər hissəsində qurudur və eni 20m-dir. Çay boru kəmərinin Qobustan Qoruğu ilə kəsişmə nöqtəsindən təxminən 1 km cənubdan axır. Bu çay Kür çayı hövzəsinə aid deyil və Səngəçalda, təklif olunmuş boru kəməri marşrutu ilə kəsişmə nöqtəsindən 9 km uzaqlıqda, bilavasitə Xəzər dənizinə töküür. Çay yatağında sahillərin zəif dayanıqlığı müşahidə olunur və leysanlar zamanı çayda daşqınlar baş verə bilər. Qabarma zamanı çayda çöküntünün miqdarı yüksək olur.

1.5.5 Qarayazı bataqlığı

Boru kəməri marşrutu Poylu və Gürcüstanla sərhəd arasında yerləşən və böyük əhəmiyyətə malik olan Qarayazı bataqlığından keçir. Dəhlizin qərb qurtaracağında yerləşən bu ərazidə yay aylarında 50-100 mm yağıntı yağmacın 80% ehtimalı vardır. Bu yay yağışları, bataqlığın həyat qabiliyyətinin təmin olunmasına zəmanət verir.

30 Noyabr 1996-cı ildə aparılmış sahə tədqiqatı zamanı yeraltı suların Qarayazı bataqlığının səthində və ya səthə çox yaxın olduğu təsdiq olundu. Lakin bataqlıq sahəsi üzümlüklərlə, drenaj kanalları və Bakı-Tbilisi dəmir yolu ilə xeyli dərəcədə bölünmüştür.

30 Noyabr 1996-cı ildə bulanıqlığın, pH və elektrik keçirilicilik qabiliyyətinin ölçüləməsi zamanı Qarayazı bataqlığının suyunun təmiz (bulanıqlığı 2,36 NTU, qələvi pH 7.82) olduğu və yüksək dərəcədə minerallaşmadığı (elektrik keçiriciliyi: $665 \mu\text{S cm}^{-1}$) təsdiq olundu. Bu sahədə heç bir müasir hidroloji tədqiqatlar aparılmayıb, lakin 1980-ci illərin axırlarında keçmiş Dövlət Geoloji Komitəsi tərəfindən 1:100,000 miqyasında hidrogeoloji tədqiqat işləri aparılmışdır.

1.5.6 Kanallar

Boru kəməri çoxlu sayıda kanaldan keçir, xüsusilə irriqasiya məqsədi ilə geniş istifadə olunan və Kürdəmirlə Yevlax arasında yerləşən kanallardan. Onların əksəriyyəti dağıdilmiş vəziyyətdədir. Boru kəməri ilə kəsişən əsas kanal Qarabağ kanalıdır (KP 243.5). Başlanğıçı Kür çayında - Mingəçevir Su Anbarında yerləşən kanal vasitəsilə (Şəkil 2) irriqasiya və sənaye də daxil olmaqla, bir çox əhəmiyyətli məqsədlər üçün külli miqdarda su nəql edilir.

Şəkil 2 Qarabağ kanalı



1.6 MARŞRUT BOYU ŞƏRQ VƏ QƏRB ARASINDAKI HİDROLOJİ FƏRQLƏR

Boru kəməri marşrutu boyu, şərqdən qərbə, Xəzər dənizindən Gürcüstanla sərhəddə kimi, aşağıda göstərilmiş sırf hidroloji və çaya aid olan fərqləri və iqlim fərqlərini göstərmək olar:

Yağışının orta illik səviyyəsi 3 dəfə artaraq ildə 150 mm'dən 500 mm'ə qalxır. Qərbdə iqlimin daha da soyuyur, küləkliliyin və mümkün buxarlanması səviyyəsi azalır, marşrutun hündürlüyü isə dəniz səviyyəsindən 300 metrdən yuxarı qalxır. Ucqar qərbdə çayların mövsümi xarakter daşımıası nisbətən aydın seçilir.

Bir-iki istisnadən başqa, mövsümi axının en intensiv dövrü bir qayda olaraq daha erkən müşahidə olunur (iyun ayında deyil, may ayında). Çayda asılı hissəciklərin konsentrasiyası, bulanıqlıq, duzların ümumi həllolma miqdarı və TDS qiymətləri qərbə doğru getdikcə azalır.

Bu dəyişikliklərə əsaslanaraq, marşrut boyu 4 fərqli region müəyyən edilib:

- Marşrut Səngeçal və Pirsaat aralığının şərq qurtaracağında orta illik yağıntı miqdarı 200 mm olan olduqca quraq zonadan keçir. Region üçün bir sıra quraqlıq kanal sistemləri səciyyəvidir. Bura iki əsas çay (Ceyrankeçməz və Pirsaat) və bir çox dərə, yarğan və vadilər daxildir ki, bunlarda su axını yalnız ilin müəyyən dövründə gedir, lakin daşqınlar da müşahidə olunur. Axın zamanı suyun itkisi (dib axmaları və buxarlanması vasitəsilə) adətən bu kimi çaylar üçün səciyyəvidir. Region iribuynuzlu mal-qara üçün qışlaq məqsədi ilə istifadə olunur və eyni zamanda kiçik süni su anbarları da mövcuddur. Bu su anbarları və kiçik, şor göllər payız mövsümündə leysan yağışları ilə qidalanır. Az miqdarda intensiv kənd təsərrüfatı mövcuddur. Bu region su ehtiyatı baxından Azərbaycanda ən kasib regiondur və Ceyrankeçməz su anbarının orta axını yalnız 1.0ls-1km⁻² təşkil edir, sahil yaxınlığında isə sıfır enir.

- Ölkenin mərkəzinə getdikcə, marşrut geniş, düzən və nisbətən az quraq Kür çayı ovalığından keçir, harada ki, boru kəməri ətraf dağlardan (və onlara əlaqədar təhlükələrdən) geniş alluvial düzənlilikdən ibarət təbii sərhədlə ayrıılır. Marşrut, mənbələrini Böyük Qafqazdan götürən Kür çayının 4 sol qolundan keçir.
- Qərbə doğru, marşrut Kür çayı ilə Yevlax yaxınlığında kəsişdikdən sonra Gəncə-Qazax düzündən keçir. Marşrut Şəmkir su anbarı boyu davam edir və mənbələrini ki,çik Qafqaz dağlarının şimal-şərq yamaclarından götürən Kür çayının yüksək enerjiye malik, 7 böyük sağ qolundan keçir.
- Nəhayət, boru kəməri marşrutu Poyluda Kür çayı ilə ikinci dəfə kəsişir və Gürcüstana daxil olmazdan əvvəl böyük əhəmiyyətə malik olan Qarayazı bataqlığından keçir.

Boru kəməri marşrutu boyu daha az miqdarda orta illik yağıntı olmasına baxmayaraq, Böyük Qafqazdan axan Kürün sol qolları hidrometrik stansiyalarda, çay axınının adətən daha yüksək orta, maksimum və minimum göstəricilərinə malik olurlar. Türyançay, Göyçay, Girdimançay, Ağsu və Pirsaat kimi şərq qollarının orta illik axını adətən başlanğıcını ki,çik Qafqazdan götürən qərb çaylarından yüksəkdir (bax Cədvəl 2). Bunun bir səbəbi de şərq çaylarının dağlarda yerləşən mənbələrinin yağıntılarla daha çox qidalanmasıdır. Qeyd olunmalıdır ki, boru kəməri ilə kəsişən yerlərin eksəriyyətinin suyunun axını üzrə məlumatın çatışmazlığı vardır və bilavasitə marşrut üzərində yerləşən çaylardan qərbdə yerləşən ki,çik Qafqaz çayları daha güclüdür. Beləliklə, həm çay sistemləri hövzələrinin, həm de sahə və ya boru kəməri ilə kəsişən yerlərin tədqiqatına ehtiyac vardır. Hidroloji və fluvial proseslərin təsiri (məsələn, daşqınlar, yeraltı suların qidalanması və sellərin xüsusiyyətləri) aydınlaşsa və ətraf mühitə olan təsirin qiymətləndirilməsinə və bu təsirin yumşaldılmasına zərurət vardır.

1.7 SƏTH SULARININ AXIDILMA SİSTEMLƏRİ

1.7.1 Hidroiqlim şəraiti


Mərkəzi və qərbi Azərbaycanın iqlimi boru kəmərinin şərqində yarım-səhra tipli iqlimdən Gürcüstan sərhəddindən daha rütubətli və kontinental tipli iqlime qədər dəyişir (bax: Əsas Hesabat, Bölmə 9). Yağıntıların illik miqdarı Güzdək yaxınlığında təxminən 150 mm-dən Gürcüstanla sərhəddə yerləşən Qarayazı bataqlığında təxminən 500mm-ə qədər dəyişir. Bütün boru kəməri marşrutu boyu potensial illik buxarlanmasıının miqdarı çox yüksəkdir: aprel-oktyabr aylarında (buxarlanması əsas mövsümü) bu göstəricilər Azərbaycanın şərqində 800mm-dən, qərbdə isə 600 mm-dən yuxarıdır (Eyubov, 1993). Bu göstəricilər yağıntıların miqdalarından xeyli yüksəkdir.

Yüksək buxarlanması bir sıra hidroloji və geomorfoloji nəticəsi var:

- Bir çox yerlərdə torpaqların şoranlaşması;
- Hidroressursların çatışmazlığı və intensiv kənd təssərfəfatını dəstəkləmək üçün irriqasiya sisteminə zərurət. Ekstensiv kənd təssərfəfatına yardım məqsədi ilə buxarlanması nəticəsində torpağın itirdiyi rütubəti bərpa etmək üçün dəhlizin mərkəzi hissəsində irriqasiya sistemləri yaradılıb. (Wolfson and Daniell, 1995). İrrigasiya mövsümi xarakter daşıya biler: məsələn, avqust və sentyabr aylarında qarğıdalının suvarılması üçün;
- Kasıb bitki örtüyünə malik, güclü eroziyaya məruz qalan torpaqlar və intensiv yağışlar, yararlı torpaqların eroziyaya uğraması, bitki örtüyünün zəif qorunması və daşqınlar nəticəsində dərələrin yaranması problemləri, xüsusişə marşrutun şərq

hissəsində yarım-quraqlıq hidroloji sistemlərin və lanşaftların əmələ gəlməsi; Dağlarda yerləşən mənbələrdən əzaqlaşdırıqca çay axını azalır. Yuxarı hissədə çay axını ilkin artdıqdan sonra aşağı hissədə adətən azalır. Düzənliliklərdə suburaxıcıların sayının və tarlaların suvarılması üçün irriqasiya sistemlərinin sayının artması və çay yataqlarında su keçirən cinqildən suyun sızması bu tendensiyani daha da kəskinləşdirir.

Şəkil 3. Mərkəzi Azərbaycanın relyef xəritəsi



Çaylar əsasən yazda və erkən yayda Qafqaz dağlarında əriyən qarlarla və , xüsusilə payızda, yağışlarla qidalanır. Çay qollarının çoxu mənbələrini yüksək hündürlüklərdən (1900 – 3680 m) - ya Büyük Qafqazdan (şərqdə Kür çayının sol qolları), ya da ki,çik Qafqazdan (qərbdə Kür çayının sağ qolları) götürür (bax Cədvəl 3 və Şəkil 3). Orta illik yağışının miqdarı Büyük Qafqazda təxminən 1000 mm-ə, ki,çik Qafqazda isə 800 mm-ə çatır. Yüksək hündürlüklərdə, yağışının böyük hissəsi əsasən qar şəklində düşür.

İllik yağışının miqdarının aşağı olmasına baxmayaraq, orta hesabla hər iki və ya dörd ildə bir dəfə şiddətli leysanlar yağır. Kasıb bitki örtüyünü malik, nisbətən böyük və dik hövzələrə görə bu leysan yağışları aşağı axında mühüm daşqınlara səbəb ola bilər. Yüksək axın adətən sahil eroziyalarına və çay sistemlərində müasir çöküntülərin artmasına getirib çıxarır (hansılar ki, ilin əksər vaxtında quru və ya aşağı axında ola bilərlər). Bu əsasən marşrutun daha quru, şərq qurtaracağı üçün səciyyəvidir.


Cədvəl 3 Təklif olunan məşrut boyu əsas çay hövzələri üzrə hidroloji məlumat

ÇAY	STANSIYA	MÜŞAHİDƏ-LƏRİN MÜDDƏTİ (İL)	STANSIYANIN DƏNİZ SƏVIYYƏSİN-DƏN YÜKSƏKLİYİ (M)	QOVUŞMA NÖQTƏSİNDEN MƏSAFƏ (KM)	ÇAYIN UZUNLUĞU (KM)	ÇAY MƏNBƏYİNİN DƏNİZ SƏVIYYƏSİNDEN YÜKSƏKLİYİ (M)
Kür çayı hövzəsi (Azərbaycan ərazisində)						
Kür	Kürzən	20	149.3	739	1364	2,770
Kür	Yevlax	42	5.23	566	1364	2,770
Böyük Qafqaz dağlarının cənub yamaclarından axan çaylar						
Türyancay	Savalan	53	118	106	180	3,680
Göyçay	Göyçay	47	89	37	115	1,980
Girdimancay	Qaranur	29	751.5	50	88	2,900
Ağsu	Ağsu	26	N/A	48	85	2,100
Pir saat	Şosse körpüsü	14	N/A	144	119	2,400
Ceyrankəcməz	Sənqacal	N/A	-28	1	88	N/A
Kicik Qafqaz dağlarının Şimal-Şərq yamacından axan çaylar						
Ağstafa	Əyri Körpü	28	527.12	42	133	3,000
Axuncacıy	Äğdam	33	529.6	30	76	1,950
Tovuzcay	Öysüzlü	9	554.47	7	42	1,900
Zeyarpa	Yarınlı	N/A	641.52	37	90	2,020
Şəmkircay	Barsum	53	688.73	42	95	3,220
Qoşqaraçay	Sarıtele	25	N/A	32	76	2,360
Gəncəçay	Zurnabad	60	872.48	58	99	2,814
Kürəkçay	Dozular	49	617.64	87	126	3,100
Gorançay	Hacikənd	51	1210.5	60	81	3,100

1.7.2 Çay axınlarında qar əriməsinin rolü


Boru kəmərinin özünə qar çox az miqdarda yağır. Məsələn, Bakı və Kürdəmirdə qar orta hesabla ildə yalnız 6 gün, Gürcüstanla sərhəddə isə ildə 15-18 gün yağır. Lakin, qışda ağır qar kütlələri Büyük və kiçik Qafqaz dağlarında toplanır və mənbələri bu ərazilərdə olan və boru kəməri ilə kəsişən çaylara düşür. Qarların əriməsi yazda radiasiyanın miqdarı və havanın temperaturu yüksək olduğu zaman baş verir və bu proses leysanlarla müşayiət olunur. Külli miqdarda ərimiş qar aşağı axında sellərin baş verməsinə səbəb ola bilər. Yaz/yay aylarında qarların ərimə mövsümündə axınların yüksək sürətə malik olması Şəkil 4-də Ağstafaçay üçün aydın görünür. Qarla qidalanan çayların en yüksək səviyyəsi və hərarətin 0°C -dən yuxarı mövsüm xarakterli qalxması və nadir yağışlardan su ilə qidalanma arasında olan sıx əlaqə Gəncəçay üçün Şəkil 5-də göstərilib.

Şəkil 4: Ağstafaçayın illik axının hidroqrafiyası, 1985




Mart ayının sonundan boru kəməri dəhlizində qar olmasa da, dağ çaylarının mənbələri sahələrində may ayının sonuna/iyun ayının əvveline kimi qar ərimir (bax Şəkil 5). Boru kəmərinin çaylarla kəsişdiyi yerlərdə daşqlıların baş verməsi riskləri iyun ayının sonuna kimi mövcuddur. Qar sularının illik axını adətən mart ayından başlayaraq, aprel və ya may aylarında en yüksək səviyyəyə çatmaqla, 2-3 ay ərzində davam edir, və iyun ayının sonunda başa çatır. Lakin hər bir hövzənin onun meylliliyi də daxil olmaqla özünəməxsus əsas hidrometeoroloji xüsusiyyətləri vardır. Büyük Qafqazın cənub yamaclarında kiçik Qafqazın şimal-qərb yamaclarına nisbətən eyni yüksəkliliklərdə qarların əriməsi daha sürətlə gedir, bu da yamacların meylliliyinin xüsusiyyətlərindən asılı olaraq alınan radiasiyanın miqdarı ilə izah olunur (Borzenkova, 1967; sitat Barry-dən verilir, 1992).

Şəkil 5: Gəncəçayın illik hidroqrafiyası. Mövsümle əlaqədar havanın temperaturunun 0°C aşması, leysanlarla qidalanma və çay axınının mövsümi xarakter daşıması qeyd olunur



Şəkil 6. Azərbaycan ərazisində qarların əriməsinə dair orta qiymətlər xəritəsi (Eyyubov, 1993)






1.7.3 Çay axınının mövsümi xarakteri

Marşrutla kəsişən bütün çayların rejimi kəskin mövsümi xarakter daşıyır. Axının ən yuxarı səviyyəsi adətən aprel və iyun ayları arasında, aşağı səviyyəsi isə sentyabr-fevral aylarında müşahidə olunur (Şəkil 7). Mart və aprel aylarında qarların əriməsi və yağışların yağması çayların əksəriyyətində axının artmasına səbəb olur (Şəkil 7).

Ümumi illik axının təxminən 15-25%-i may ayının payına düşür (bax Cədvəl 4). Çayların yarısı üçün illik axının 50%-dən çoxu 3 ay ərzində baş verir və aprel-iyun aylarında müşahidə olunur.

Şərqdə Ağsu və Girdimançay (ən yüksək səviyyə aprel ayında qeydə alınıb) istisna olmaqla ən yüksək səviyyənin may ayında deyil, iyun ayında baş verməsi tendensiyası vardır (bax Şəkil 7). Bunun səbəbi, şərqi çaylarının əksəriyyətinin mənbəyinin Böyük Qafqaz dağlarında dəniz səviyyəsindən təxminən 3000 m yüksəklilikdə yerləşməsi ola bilər (800 m yüksəklilikdən başlayan Ceyrankeçməz istisna olmaqla). Belə yüksək hündürlüklerdə yerləşən hövzələrdə qarların əriməsi may və ya iyun aylarına kimi ləngiyir, qərbdə, kiçik Qafqaz hövzələrində isə qarların əriməsi aprel/may aylarında baş verir. Həmçinin, sentyabr-oktyabr aylarında da payız yağışları nəticəsində şərqi çaylarının səviyyəsinin qalxması tendensiyası mövcuddur.





Şəkil 7: Marşrutun keçdiyi əsas çayların mövsümi axınlarının paylanması (A) Kürzanda və Yevlaxda Kür çayı; (B) ki,çik Qafqazdan başlayan qərb çayları; (C) ki,çik Qafqazdan başlayan mərkəzi-qərb çaylar; (D) Böyük Qafqazdan başlayan çaylar

Cədvəl 4 Çaylarda su sərfinin orta aylıq paylanmasıının (%), mövsümən asılılığını göstərir

ÇAY	STANSİYA	AYLAR										CƏMI	APREL-İYUN AYLARINDA AXIN ÜZRƏ NİŞBƏT (%)		
		YAN	FEV	MAR	APR	MAY	İYU N	İYU L	AVQ	SEN	OKT	NOV	DEK		
Kür çayının hövzəsi (Azərbaycan ərazisində)															
Kür	Kürzən	4.3	4.6	7.0	18.4	21.4	14.5	6.9	3.9	4.2	5.2	5.0	4.6	100.0	54.3
Kür	Yevlax	10.1	10.6	9.1	7.1	7.2	8.8	8.8	7.9	6.7	6.8	4.5	9.4	97.0	23.1
Böyük Qafqaz dağlarının cənub çayları															
Türyançay	Savalan	6.7	6.8	7.6	9.8	11.4	11.4	8.3	6.7	8.8	8.6	7.3	6.6	100.0	32.6
Göyçay	Göyçay	6.2	6.3	7.4	11.4	12.7	13.5	8.4	6.7	6.9	7.6	6.5	6.3	99.9	37.6
Girdimançay	Qaranur	4.1	4.6	7.7	16.7	15.5	14.3	7.3	5.7	8.6	6.5	4.8	4.2	100.0	46.5
Ağsu	Ağsu	6.3	7.5	11.3	16.7	14.7	11.4	5.8	3.8	4.2	5.5	5.8	7.0	100.0	42.8
Pırsaat	Sosse körpüsü	0.8	1.0	6.5	14.1	16.9	24.3	4.4	3.7	4.0	10.9	7.8	5.1	99.5	55.3
Kicik Qafqaz dağlarının Şimal-Qərb yamacından axan çaylar															
Qərb çayları															
Əştəfa	Əyri körpü	1.5	1.7	5.2	21.5	25.1	17.6	9.2	4.7	3.7	4.3	3.5	2.0	100.0	64.2
Axıncaçay	Əğdam	2.6	3.1	7.2	18.7	23.0	15.5	8.6	4.3	4.8	5.0	4.1	3.1	100.0	57.2
Tovuzçay	Öksuzu	0.8	1.9	8.3	19.4	16.7	20.6	11.3	8.5	2.6	3.6	5.5	0.7	99.9	56.7
Zəyəmcay	Ağbaslıar	3.0	3.1	6.2	16.1	18.2	15.1	10.1	6.9	6.6	6.1	4.9	3.7	100.0	49.4
Zəyəmcay	Yanıqlı	2.3	3.0	6.2	17.1	19.7	19.9	12.1	4.8	4.9	3.9	3.5	2.6	100.0	56.7
Şəmkircay	Barsum	2.9	3.0	5.2	13.9	19.8	17.6	11.2	7.4	5.4	5.5	4.6	3.5	100.0	51.3
Mərkəzi-qərbi çaylar															
Qusqaraçay	Santəpə	3.4	3.9	7.9	14.2	13.9	19.4	8.7	7.6	6.4	5.4	5.1	4.1	100.0	47.5
Gəncəçay	Zurnabad	3.1	3.2	5.3	12.7	18.4	19.3	10.9	7.2	5.8	5.7	4.7	3.7	100.0	50.4
Kürəkçay	Dozular	3.8	3.7	4.9	10.5	15.5	19.5	12.7	7.8	6.3	5.9	5.1	4.3	100.0	45.5
Gorançay	Ağcakənd	3.5	3.5	4.5	9.2	17.5	20.5	12.2	7.7	6.3	5.8	5.1	4.2	100.0	47.2

Cədvəl 5 Təklif olunan mərsutlu kəsişən seçilmiş çaylar üçün asılı hissəciklərin aylıq konsentrasiyası (AHK, mg l-1), çökisi (AHÇ, kg s-1) və su sərfi (Q, m3s-1)

Çaylar və Hidrometrik stansiyalar	Parametrlər	Yan	Fev	Mart	Apr	May	İyun	İyul	Avq	Sən	Okt	Noy	Dek	Orta illik qiymət
Türyançay (Savalan)	AHÇ	0.1	0.5	3.5	85.5	147	133	61	17	79.5	79	6.8	2.5	51.3
	AHK	Q	12.3	12.6	13.9	18.5	23.8	22.6	13.4	12.5	18	19.9	15.2	13.4
Göyçay (Göyçay)	AHÇ	8	40	152	4629	6177	5850	3729	1365	4419	4404	447	186	3128
	AHK	Q	7.97	8.2	11	17	21.1	17.3	9.85	6.95	8.28	14.4	10.9	8.68
Girdimançay (Gülüllü)	AHÇ	70	729	726	5250	8730	10330	4670	4780	4300	5460	1246	507	4810
	AHK	Q	0.12	0.55	1.76	11.7	70.4	37.3	0.78	1.82	0.6	1.76	0.042	0.068
Ağsu (Ağsu)	AHÇ	0.84	0.9	1.31	3.75	8.03	4.99	1.08	0.6	0.3	1.69	0.32	0.48	2.03
	AHK	Q	612	1312	3119	8760	7560	722	3036	2000	1041	131	142	5220
Firsaat	AHÇ	1.1	1.8	10	7.8	8.8	6.9	3.55	1.25	2.2	2.4	2.8	1.5	4.17
	AHK	Q	1.33	1.53	2.53	3.48	3.78	1.92	1.37	0.91	1.14	1.74	1.84	1.42
Ağstafaracay (Krivoym most)	AHÇ	827	11.76	3952	2241	2329	3594	2591	1365	1930	1380	1521	1056	2172
	AHK	Q	0.1	0.9	2.46	2.18	5.51	0.66	0.6	0.004	0.6	0.2	0.057	0.03
Axıncaçay (Ağdam)	AHÇ	0.62	1.42	2.99	2.8	2.62	1.66	0.85	0.18	0.53	1.45	1.35	0.57	1.42
Tovuzçay (Öksüzlü)	AHÇ	0.05	0.1	0.85	13.8	18.8	7.8	2.1	0.8	0.35	0.55	0.38	0.12	3.82
	AHK	Q	2.12	2.51	6.03	23	26.2	17.3	9.28	5.92	4.13	5.03	4.26	2.7
Zəyəmmçay (Yanıqlı)	AHÇ	0.002	0.017	0.027	0.02	0.038	0.095	0.09	0	0.001	0.003	0	0	0.024
	AHK	Q	0.21	0.7	0.84	1.45	1.54	1.2	0.64	0.091	0.89	0.19	0.16	0.084
	AHK	Q	9.9	24	32	14	25	79	141	0	11	16	0	40

Çaylar və Hidrometrik stansiyalar	Paramet rler	Yan	Fev	Mart	Apr	May	İyun	İyul	Avq	Şen	Okt	Noy	Dek	Orta illik qiymət
Şəmkirçay (Barsum)	Q	1.33	1.43	3.51	9.43	8.57	8.01	6.87	3.71	2.26	2.15	1.49	4.33	
	AHK	14	11	40	69	191	295	180	102	32	12	12	27	
	AHQ	0.15	0.15	0.52	7.55	19	16.5	8.35	4.55	0.37	0.4	0.2	0.1	
	Q	3.02	3.12	5.51	14.5	20.4	18.4	11.6	7.41	5.6	5.82	4.92	8.66	
Göşqarçay (Daşkəsən)	AHK	50	48	58	521	932	897	720	614	66	69	41	27	
	AHQ	0.002	0.004	0.046	0.19	0.16	0.14	0.11	0.031	0.009	0.006	0.003	0.001	
	Q	0.34	0.36	0.81	1.78	1.17	2	1.11	0.36	0.28	0.46	0.5	0.78	
	AHK	5.9	11	57	107	137	70	99	86	32	13	6	3.2	
Gəncəçay (Zurnababad)	AHQ	0.01	0.01	0.05	0.6	1.55	1.19	0.48	0.34	0.23	0.33	0.05	0.02	
	Q	1.49	1.6	2.4	6.49	9.39	9.82	5.77	3.58	2.84	3.53	2.34	4.25	
Kürəkçay (Dozular)	AHK	7	6	21	93	165	121	83	95	81	94	21	11	
	AHQ	0.05	0.05	0.06	1.12	2.6	4.25	3.35	0.55	0.25	0.17	0.1	0.06	
	Q	1.69	1.62	2.02	4.91	7.12	9.17	6.36	3.74	2.96	2.72	2.29	1.96	
	AHK												3.88	
Gorançay (Ağcakənd)	AHQ	0.01	0.02	0.01	0.08	0.23	0.3	0.16	0.06	0.04	0.04	0.03	0.02	
	Q	0.86	1.12	0.98	2.15	4.2	5.01	3.34	1.96	1.57	1.49	1.28	1.04	
	AHK	12	18	10	37	55	60	48	31	26	27	24	19	
													39	

1.7.4 Ekstremal hidroloji hallar

Güman ki, ekstremal hidroloji hadisələr (daşqınlar/ yüksək dərəcədə quraqlıq/ tezlik göstəricisi/ müddət) boru kəmərinin təhlükəsizliyi və ekoloji təsirlər baxından orta illik axından daha əhəmiyyətlidir. Bu baxından, Cədvəl 2-də axının minimum və maksimum qiymətləri göstərilib. Çayların əksəriyyətində bir sıra mühüm axınlar qeydə alınmışdır. Məlumatlar bir daha onu göstərir ki, şərq istiqamətində axan Böyük Qafqaz çayları regionda ən yüksək su axınlarına malikdir. Ağsu, Pirsaat və Ceyrankeçməz çaylarında müvafiq olaraq $246 \text{ m}^3/\text{s}$, $287 \text{ m}^3/\text{s}$ və $393 \text{ m}^3/\text{s}$ miqdardında (Cədvəl 2) qeydə alınmış ekstremal axın halları, nadir, lakin intensiv yağışlar nəticəsində drenaj sahəsində baş verən gözlənilməz daşqınları eks etdirir.

Mənbələrini Böyük Qafqazın yüksək sahələrindən götürən iki çayın (Göyçay və Girdimançay) axınlarının səviyyəsi heç vaxt müvafiq olaraq saniyədə 4.7 m^3 və ya 1.3 m^3 -dən aşağı düşməməsinə baxmayaraq (Cədvəl 2), minimal axınlar üçün qərb və şərq arasında aydın fərq seçilmir. Yayda, quraqlıq şərq zonasında Pirsaat və Ceyrankeçməz çaylarının axını sıfır düşə bilər.

1.8 ÇAYLARIN HİDRAVLİKASI

1.8.1 Giriş

Çayların tezlik, axın gücü, horizontal yerdəyişmədə gərginlik və enerji kimi hidroavlık məlumatlar, boru kəməri və onunla bağlı aparılan tikililər, ətraf mühitə təsirin qiymətləndirilməsi, hidrotestlər və əməliyyatlar üçün böyük əhəmiyyət kəsb edir. Bu, xüsusilə aşağıdakı təsir zonaları üçün doğrudur:

- Marşrutla kəsişdiyi yerlərdə boru kəmərinin və ya onunla bağlı konstruksiyaların bütövlüyünü təhlükə altına qoya bilən və boru kəməri marşrutunun çaylarla kəsişmə yerlerinin müəyyən olunmasına, onun layihələndirilməsi və idarə edilməsinə təsir göstərə bilən yan eroziya, dib eroziyası, çöküntülərin və asılı hissəciklərin daşınması kimi çay yatağının qeyri-müntəzəmliyi ilə əlaqədar problemlər (bax Əsas hesabat, Bölmə 7).
- Çaylarla kəsişmə sahələrində səthdə yerleşən borulara, izolyasiya materiallarına və ya dayaq konstruksiyalarına bilavasitə təsir edən flivid abraziya və ya korroziya
- Çaylara tökülen çirkəkdirici maddələrin daşınma müddəti və yayılma xüsusiyyətləri. Tikinti sahələrindən və ya nasos stansiyalarından axan yanacaq, sürkü yağıları və ya çirkəb suları, eləcə də dağılmış xam neft tipik çirkəkdirici maddələr siyahısına daxildir, ki bu da boru kəmərinin pozulmasına gətirib çıxara bilər.
- Şirin suyun ekohidrologiyası, xüsusən organizmlərin stress səviyyəsinə, həll olmuş oksigen konsentrasiyasına, çökmə-yuyulma proseslərinə, asılı hissəciklərin konsentrasiyaları və su qatının işıqlanma dərəcəsinə təsir edən və onurğasızlar, baliqlar və su florası populyasiyaları arealları üçün böyük əhəmiyyət kəsb edən hidroavlık şərait
- Təhlükəsizlik planları daxil olmaqla, fövqəladə vəziyyətlərə və neft axıdlmasına dair planların tərtib olunması

1.8.2 Hidravlik İnformasiya və nəzəri pilot tədqiqatları

Çayı keçərkən boru kəmərinin dalma (suya oturma) məsafəsinin və ya basdırılma dərinliyinin qiymətləndirilməsi məqsədilə çay yataqlarının davamlılığı üzrə aparılan hər hansı ciddi təhlili üçün, çayın hidravlikasına, flüvial proseslərə, çöküntülərin köçürülmə xüsusiyyətlərinə dair yüksək axın zamanı əsas sahələrdən toplanmış külli miqdarda dəqiq məlumatlar toplusu tələb olunacaqdır.

Hal-hazırda Azərbaycanda əsas dövrlərdə, çayların müvafiq sahələrindən toplanmış bir qədər əhəmiyyətli hidravlik məlumat vardır. Lakin, axınlara dair əsas məlumat marşrutla kəsişən əsas çayların hidrometrik stansiyalarından əldə edilə bilər (bax Cədvəl 2-yə). Qeyd etmək lazımdır ki, həmin stansiyalar marşrutun kəsişdiyi yerlərdən bir qədər yuxarıda (və bəzən də aşağıda) yerləşə bilər və onlar kəsişmə nöqtələrinin xüsusiyyətlərini tam əks etdirməyə bilər.

Dağ çaylarında çayların qradiyenti kəskindir və 0.034-ə çatı bilər (Cədvəl 2). Cədvəl 2-dən görünür ki, boru kəmərin yaxınlığında yataqların meylliliyi qərbdə yerləşən kiçik Qafqaz çaylarında daha yüksəkdir. Bu o deməkdir ki, dibin kələ-kötür çıngıllı örtülməsinə və dərinliyi az olmasına baxmayaraq, axın sürəti adətən yuxarıllarda daha yüksəkdir. Belə sürətlər çıngıllıların yerindən tərpənməsinə və kanalın potensial qeyri-stabiliyyinə səbəb ola bilər. Axın gücünün cəm qiymətləri aşağıdakı düstura əsasən Cədvəl 2-də hesablanmışdır:

$$\Omega = \rho g Q S(1)$$

burada Ω - yatağın uzunluq vahidində axın gücünün cəm qiyməti, ρ - suyun sıxlığı (1000 kg/m^3), g – sərbəst düşmə təcili (9.81 m/s^2), Q – axın (m^3/s^1) və S – yatağın meylliliyi (m^{-1}), adətən su səthinin meylliliyi, lakin texniki olaraq enerji meylliliyi. Axın gücü çay suyunun eroziya qabiliyyətini təmsil edən ən həssas göstərici kimi geniş istifadə edilən enerji ölçüsüdür və çox vaxt yatağın qeyri-sabitliyini və çöküntülərin köçürülmə ehtimalını müəyyən etmək üçün istifadə edilir. Burada orta axın gücü, yüksək axın sürətini və çayın dağlıq xarakterini əks etdirərək, qlobal standartlara nisbətən yüksəkdir.

1.8.3 Çaylara axıdılan çirkənləndirici məddələrin daşınma müddəti

Tikinti işləri və ya neft boru kəmərinin işlədilməsi zamanı çaylara və ya digər su mənbələrinə çirkənləndirici maddələrin təsadüfi axıdılması ehtimalı mövcuddur. Təklif olunan marşrutda, mümkün olan axıdılmalar ssenarilərinə aşağıdakılardır:

- Tikinti və ya istismar sahələrindən neftin, dizelin, sürtkü yağlarının axması;
- Soyuducu suyun buraxılması, mühərrik və onun hissələrinin yuyulması nəticəsində neftlə çirkənləşmiş suların axıntıları;
- Qapalı sahələrdən və YERÜSTÜ QURĞULAR-lərdən çirkəb suların axması və yağış sularının axması;
- Boru kəməri yarılan zaman neftin axması.

Məhz bu səbəbdən, çaya daxil olduqdan sonra çirkənləndirici məddələrin hansı müddətdə digər sistemlərə və ya kommunal su təchizatı sistemlərinə, su anbarlarına, ekoloji cəhətdən yararlı bataqlıqlara, sahilboyu sahələrə və ya sulu laylar kimi həssas sahələrə yayılması çox mühüm məsələdir. Bu kimi məlumat ətraf mühitin idarə olunması planı və neft dağıdılmalarına qarşı tədbirlər planı hazırlayaraq zamanı çox yararlıdır. Təklif olunmuş boru kəməri marşrutunda çirkənləndirici maddələrin təsirinə məruz qalan potensial sahələrə ümumiyyətlə çay yatağı, Şəmkir su anbarı, Mingəçevir su anbarı,

Qarayazı bataqlığı, müxtəlif aquifers, suburaxıcı məntəqələr, kənd təsərrüfatı torpaqları və yaşayış məntəqələri daxildir.

Cədvəl 2-də göstərilmiş axın sürəti haqqında məlumat çaya daxil olduqdan sonra xam neft, sürtkü yağları və ya yanacağın təxminini daşınma vaxtının asanlıqla hesablanması məqsədi ilə istifadə oluna bilər (baxmayaraq ki, burada neft/yağ və su arasında olan davranış/qalınlıq fərqləri və axının mövsümi xarakteri nəzərə alınmır).

Buradan aydın olur ki, yazın sonunda və yayın əvvəllerində (aprel-iyun aylarında), xüsusiylə axının yüksək sürətində Kür çayının yuxarı axınında, Kürzan yaxınlığında axıdılmış neft Şəmkir su anbarına (7 km məsafədə) təxminən 1 saat ərzində çatır (bax Cədvəl 2). Analoji olaraq, birbaşa ki,çik Qafqazdan axan Kür çayının sağ qollarında baş verən axıdılmalar baş Kür çayına 6 saatdan az müddətdə daşınılacaq. Mingəçevir su anbarından 10 km aralıda yerləşən Gəncəçayda baş verən axıdılmalar, həmin su anbarına 4 saatdan tez çatır bilər.

Aydındır ki, çaylarda çirkəndirici maddələrin köçürülmə vaxtı axının sürətindən asılıdır. Yayın əvvəllerində axın piki zamanı, çay axını və sürəti daha yüksək olacaqdır və çöküntülərin köçürülmə sürəti də artacaqdır. Zəif su axın şəraitində (sentyabr-fevral aylarında) isə sürət xeyli aşağı olacaqdır və köçürülmə vaxtı xeyli uzana bilər, lakin daxil olan çirkəndirici maddələrin çox az həll olunması nəticəsində çirkənmə konsentrasiyasının artma ehtimalı vardır. Bu, o deməkdir ki, arzu olunmayan ekoloji effektler, habelə zəif axın şəraitində də güclü ola bilər, lakin bu dövrlərdə onlar daha çox lokal təsire malikdir.

Yuxarıda göstərilən sadə ssenarilər marşrutun çaylarla kəsişmə məntəqələrinin layihələndirilməsində, axın sürəti və potensial dispersiyanın maksimal olduğu dövrlərdən qorunmaq məqsədi ilə mühafizə tədbirləri və ətraf mühitin qorunması və qəza hadisələrinə dair planların tərtib edilməsində yararlı ola bilər.

1.9 ÇAY YATAĞININ QEYRİ-MÜNTƏZƏMLİYİ

1.9.1 Giriş

Marşrut yaxınlığında və ya üzərində, xüsusiylə boru kəmərinin ki,çik Qafqaz ətəklərinə yaxınlaşlığı qərb sahələrində tədqiq olunmuş fluvial çay sistemlərinin bir çoxu, fəal, dinamik, meandrlı və ya çoxşaxəlidir (bax Əsas Hesabat, Bölüm 7). Bele çoxşaxəli sistemlər adətən yatağın en-dərinlik nisbətlərinin böyüklüyü, yüksək enerjiye malik axınlar, müasir çöküntülərin köçürülməsinin yüksək sürəti, tez reaksiya verən axıdılma sistemi (məsələn, leysanlar üçün) və fəal çay yatağı qeyri-müntəzəmliyi ilə səciyyələnir. Çoxşaxəli sistemlər adətən çoxmeylli yamaclarda, harada ki, böyük miqdarda alluvial çöküntüleri toplanıb təbii sərhədlər yaradır, və dibə çökmüş materialların köçürülməsinə və dib eroziyasına şərait yaranan sürətli, lakin qeyri-müntəzəm axın mövcuddur. Azərbaycan ərazisində bu cür şəraitin səbəbi çoxmeylli yamaclar və qarların mövsümi əriməsidir. Çöküntü materialları dağlarda baş verən sürüşmələr, su axını nəticəsində əmələ gəlmış dərələr, dib və yan eroziya, yuxarı axının deformasiyası və vaxtaşırı daşqınlar nəticəsində yaranır.

Sahə tədqiqatları göstərir ki, çay yatağının çıngıl qatı müasir dövrə aiddir, məhdud yosun örtüyünə malikdir və mart-iyun aylarında gur sulu mövsümdə daha mobil olur. Dib materialları düzənlik çayları boyunca müvafiq olaraq cilalanmış xırda hissəciklərdən ibarətdir, lakin dağ çaylarında, xüsusiylə qərbdə, daha iridir. Bəzi çay yataqlarında

çinqılın çıxarılması kimi antropogen müdaxilənin rolü böyükdür (məsələn, Şəmkirçayda) və bu halın ərazidən kerezervuar boru kəmərinə təsir göstərmə ehtimalı vardır.

Yüksek dərəcədə mövsümi xarakter daşıyan çay sistemlərinin sahə tədqiqatları üçün lazımi vaxtin seçilməsi çox əhəmiyyətlidir. Tədqiqat işləri çayların yalnız bir və ya iki kiçik qolu su ilə dolduğu payız və qış mövsümlərində aparıldığı hallarda, asanlıqla bu çayların fəallığının məhdud olması təəssüratı yarana bilər.

Misal üçün, 1996-ci ilin sentyabr və oktyabr ayları arasında aparılan müşahidələr, 1996-ci ilin dekabr ayında və 2000-ci ilin avqust ayında keçirilmiş su keyfiyyətinə dair monitorinqlər göstərir ki, qolların çoxu qurudur və ya zəif su axınına malikdir.

Marşrutla kəsişən çayların qüvvəsini düzgün qiymətləndirmək üçün tədqiqatları mart-iyun aylarında, çay axını səviyyəsi yüksək və ya pik səviyyəyə çatdıqda aparmaq lazımdır.

1.9.2 Marşrut boyu çay yataqlarının dinamizmi göstəriciləri

Dinamik yataqlar çayların yüksək enerji səviyyəsi və eroziyaya həssas sahil materialları nəticəsində yaranır. Yataq dinamizminin yüksək göstəriciləri Kür çayının marşrutla kəsişən qollarında, xüsusilə qərbədə aydın görünür. Bu göstəricilərə aşağıdakılardır:

- Xüsusilə yayın əvvəllerində qarların əriməsi dövründə, tipik çöküntü materiallarını (bax Cədvəl 2) hərəkətə gətirməyə qadir sürət və axın gücü;
- Qollararası təbii sərhədlərdə seyrek bitki örtüyünün mövcudluğu, və yatağın ən yüksək qırıcılarından ibarət dibində yosunların olmaması (adətən müasir hissəciklərin köçürülməsinin göstəricisi);
- Mövcud boru kəmərləri və tikinti etrafı sahələr daxil olmaqla tədqiq edilən çoxsaylı sahələrdə geniş və kəskin yan eroziya;
- Asılı hissəciklərin yüksək konsentrasiyası və kütləsinə dair son dekadalarda əldə olunmuş məlumat (bax Cədvəl 5).

1.9.3 Yan və dib eroziya

Yan eroziya problemi hər zaman drenaj baxından araşdırılmalıdır, çünkü:

Çayların yuxarı axarında, eroziyaya səbəb olan çay axınları qarların əriməsi və ya yağışlarının nəticəsində yaranır;

- (a) Yuxarı axardan gələn lokal köndələn-kəsik formaya malik dəyişkən bərk çöküntülər ki, bunlar sürətin dəyişməsi, yerindən tərpətməkdə gərginlik sahəsinin yaranması, dib eroziyası və boru kəmərinin yaxınlığında yan eroziyanın intensivləşməsinə səbəb olabilir; və
- (b) Boru kəməri üçün qurğuların tikintisi zamanı çay axını üzrə aşağı istiqamətdə yerini dəyişə bilən qeyri-sabit zonalar

Sahə tədqiqatları zamanı təklif olunan boru kəməri marşrutu boyu geniş yayılmış regional qeyri-sabitliyin göstəricisi olan yatağın yan fəallığı aşkar olunmuşdur. Yan eroziya nəticəsində əmələ gələn uçurumlar çoxsaylıdır və marşrutla bir çox kəsişmələrdən keçir. Hal-hazırda Azərbaycan dövlət strukturları bəzi sahələrdə yan eroziyanın qarşısını almaq məqsədini daşıyan tədbirlər həyata keçiriblər. Bu mühafizə sxemlərinin tərtibati dövlət strukturlarının əvvəlki problemlərdən xəbərdar olduqlarını göstərir. Axını sabitləşdirmək və eroziya problemini həll etmək məqsədi ilə bəzi

çaylardan (misal üçün, Ağsu və şərqdə Girdimançay) uzaq məsafələrə kanallar çəkilibdir.

Tədqiqatlar zamanı az sayda yatağın sərt və geniş yayılmış yuyulması faktları aşkar olunmuşdur, lakin onlar çoxşaxəli çaylarda baş verib, onlar da, ənənəvi olaraq şaquli deyil, üfqı fəallılıqları ilə səciyyələnirlər.

1.10 ÇAYLARDA SUYUN KEYFIYYƏTİ

1.10.1 Giriş

Boru kəmərinin keçdiyi və ya yaxınlığında axan çaylarda suyun keyfiyyəti və digər hidroloji xüsusiyyətlər üzrə məlumat, boru kəmərinin ƏMTQ-si üçün aşağıdakı səbəblərə görə əhəmiyyətlidir:

Asılı hissəciklərin yüksək konsentrasiyası və ya çay yatağının dəyişkənliyi bilavasitə çayda yerləşən boruların, halqaların və ya digər qurğuların sürtünüb yeyilməsii problemlərinə səbəb ola bilər.


Asılı hissəciklərin yüksək dərəcədə daşınması yuxarı axında torpaq eroziyası, torpaq degradasiyası, yataq və ya sahillərin qeyri-sabitliyi kimi daha mühüm problemlərin göstəricisi ola bilər. Bu kimi problemlərin axın istiqamətində daha da artmasına və boru kəmərinin sabitliyinə təsir etmə potensialı var. Çay suyundan çox vaxt boru kəməri sınaq məqsədilə istifadə olunur və bunun üçün keyfiyyət tələbləri ola bilər. Suyun keyfiyyətinə dair məlumat tikinti zamanı yaranan tullantılar, hidrostatik testlər və boru kəmərinin və ya yerüstü qurğuların sonrakı istismarı zamanı əmələ gələn su axınlarının davranışını (hərəkətini) hesablamaq üçün əsas göstəricilərlə təmin edir. Bura asılı hissəciklərlə çirkəndirici maddələrin tam birləşməsi, müxtəlif temperatura, asılı hissəciklərin konsentrasiyasına, özlülüyə, tərkibə və pH-a malik suda yanacaq və ya digər çirkəndirici maddələrin davranışının dəyişməsi daxildir.

Suyun keyfiyyəti təbii mühitin keyfiyyətinə, xüsusilə şirin suda növ müxtəlifliyi və növ zənginliyinə təsir göstərir və Azərbaycanın şirin su hövzələri mühüm fauna və floraya malikdir.

1.10.2 Suyun temperaturu

Mövsümdən asılı olaraq suyun temperaturu qışda $2-7^{\circ}\text{C}$ dərəcədən, yayda $17-25^{\circ}\text{C}$ qədər dəyişir (bax Şəkil 8). Çay suyunun ən yüksək temperaturu avqust ayında müşahidə olunur, ən yüksək temperaturu iyul ayında müşahidə olunan Pirsaat çayı istisna olmaqla (bax Şəkil 8). Çay suyunun ən aşağı temperaturu dekabr və mart ayları arasında müşahidə olunur, yanvarda və ya fevralda isə minimuma düşür (bax Şəkil 8). Qışın əvvəline aid dərc olunmuş orta qiymətlər 1996-cı ildə birbaşa sahədə, seçilmiş çay sistemlərində ölçülmüş temperaturlarla uyğun gelir. Çayın temperaturu ekoloji baxından şirin su ehtiyatına mühüm təsiri göstərir, habelə çirkəndirici maddələrin yayılmasınınadə təsir edir.

Şəkil 8. Marşrutla kəsişən seçilmiş çaylar üçün orta aylıq çay temperaturları, 1985



1.10.3 Suda asılı hissəciklərin daşınması

1.10.3.1 Asılı hissəciklərin konsentrasiyası

Boru kəməri marşrutu ilə kəsişən çaylarda suyun keyfiyyətini xarakterizə edən asılı hissəciklərin və tamamilə həll olunmuş bərk cisimlərin konsentrasiyasına (Qaşqay, 1996; 2000) dair orta aylıq məlumatlar Cədvəl 5-də göstərilmişdir. Uzun vaxt üzrə orta qiymətlərə dair məlumat hesablama və nümunə götürmə xüsusiyyətlərindən asılı olaraq tam və orta kütlədən daha aşağı göstəriciyə malik ola bilər, lakin onlar bu kimi dəyişkən sistemlərdə hidroqrafin dinamikasından alınan məlumatları genişləndirmək üçün yararlı ola bilər. Asılı hissəciklərin orta konsentrasiyası çaydan və mövsümündən asılı olaraq çox dəyişir, və eyni zamanda bu vaxt ərzində də tərəddüd edə bilər, lakin bu kimi vəziyyətlərə dair heç bir məlumat yoxdur. Qeyd olunmalıdır ki, buna baxmayaraq tipik olaraq ən sürətli axın zamanı asılı hissəciklərin konsentrasiyası orta qiymətləri qat-qat aşa bilər.

Dünya standartları ilə müqayisədə çöküntülərin orta konsentrasiya və çekisi yüksəkdir, və mənbələrini buzlaqlardan götürən və qarla qidalanan digər çayların göstəriciləri ilə uyğun gəlir. Büyük Qafqaz çaylarında asılı hissəciklərin illik konsentrasiyası ki,çik Qafqazın çay sistemlərinə nisbətən daha yüksəkdir. Mənbələrini Büyük Qafqaz dağlarından götürən Girdimançay (5,220 mg l-1) və Göyçay (4,810 mg l-1) çayları ən yüksək orta illik qiymətlərə malikdirlər Girdimançay (8,760 mg l-1) və Göyçay (10,330 mg l-1) çayları habelə tədqiq olunmuş çayların içərisində maksimum orta aylıq qiymət alırlar. Asılı hissəciklərin daşınması kəskin mövsümi xarakter daşıyır və çayların əksəriyyəti üçün asılı hissəciklərin ən yüksək konsentrasiyası mart və iyun aylarında qeydə alınmışdır, ikinci yüksək qiymət isə payızda alınır (bax Cədvəl 5).

1.10.3.2 Asılı hissəciklərin çekisi

Büyük Qafqaz çayları, həmçinin asılı hissəciklərin yüksək çekisi ilə səciyyelənir (vahid zamanda daşınan kütlə). Göyçay çayı yenə də çöküntülərin ən yüksək axını ilə fərqlənir və may ayında öz hövzəsindən orta hesabla 184 kg s^{-1} çöküntü daşıyır (bax Cədvəl 5). Regionun mərkəzində yerləşən və Kür çayının sol qolları olan Türyançay, Göyçay və Girdimançay eroziyaya məruz qalan Büyük Qafqaz dağlarından sürətli axır

Çöküntülərin daşınmasının yüksək sürəti torpaqların güclü eroziyası, şiddetli yağışlar, kəskin mövsümi xarakter daşıyan ərimiş qar axınları, daşqınlar, dağlıq zonalarda güman olunan buz qatının əriməsi prosesləri, eroziyaya məruz qalan yararlı torpaq və seyrək

bitki örtüyü ilə bağlıdır. Faktiki olaraq, Büyük Qafqaz çayları keçmiş Sovet İttifaqının hər hansı digər regionundan olan çaylardan daha çox asılı hissəciklər daşıyır (Bobrovitskaya, 1996). Eroziyaya məruz qalmış torpaqlar xüsusi bir problemdir. Məsələn, Kuznetsov və b. (1998) aşkar ediblər ki, Büyük Qafqazın dağetəyi cənub-şərq yamaclarında qonur və açıq qonur çöl torpaqları üçün 2 sm dərinliyində axın yaratmaq üçün su eroziyasının orta süreti 0.20-dən - 0.24 m/s arasında olmalıdır. Eroziya yarıqları mövcud WREPA ROW-da (URS/Dames & Moore, 2000), bir çox yerlərdə görmək olar, o cümlədən Korçay və Şəmkirçay çaylarında. Torpağın güclü eroziyası və çöküntülərin köçürülməsi problemləri boru kəməri tikintisine və onun bütövlüyünə təsir edən əsas məsələlərdəndir (URS/Dames & Moore, 2000). Bitki örtüyünün olmaması və torpağın yuxarı qatının pozulması hallarında torpaqlar asanlıqla eroziyaya uğrayır.

Mingəçevir su anbarı 1953-cü ildə tikilib, lakin asılı hissəciklərin toplanması nəticəsində o az müddətdə lillə örtülmüşdür(1953-cü ildə həcmi 16 km³, 1982-də isə -14.5 km³). Su anbarı Kür çayından müasir çöküntülərin təxminən 70 %-ni aradan qaldırır(Selivanov, 1996).

1.10.4 Həll olunmuş bərk cisimlərin ümumi konsentrasiyası (HOBCÜK)

İBKQM marşrutu ilə kəsişən çaylarda Qaşqaya məxsus olan bir sıra TDS səviyyəsinə dair göstəricilər təklif edilən marşrut üçün də əhəmiyyət kəsb edir və onlar Cədvəl 6-da əks olunur. Lakin, nümunə götürülməsi, analitik və hesablama metodologiyaları məlum deyil. TDS qiymətləri şərqdə, Büyük Qafqaz çaylarında adətən daha yüksəkdir, harada ki, orta TDS konsentrasiyası 274 - 1812 mg l⁻¹ arasında dəyişir (bax Cədvəl 6). Bu, məsafənin düzənlilik zonasında aşağı olmasını və bunun nəticəsində daha çox məhlul əmələ gəlməsini (Trudgill, 1996), və kənd təserrüfatının istifadə payını əks etdirə bilər. Burada həmcinin qərb çaylarının hidrokarbonat və karbonatlardan ibarət tərkibindən, şərqi çaylarının sulfatların üstünlük təşkil etdiyi tərkibinə kimi qərbdən şərqi doğru fəqlər mövcuddur (bax Cədvəl 6). Ceyrankeçməz çayında bu aydın görünür, harada ki, bir sıra analizlər göstərir ki, suyun tərkibində SO₄²⁻ həll olunmuş bərk cisimlərin ümumi miqdarında 40% və 56% arasında üstünlük təşkil edir. Növbəti dominantlar arasında anionlar HCO₃⁻-dür və bəzən, Cl⁻ (Qaşqay, 1996). Kationaktiv nisbətlər aşağıdakı kimidir: Ca²⁺ > Na⁺ > K⁺ > Mg²⁺.

Cədvəl 6 Azərbaycan çaylarında suda həll olunmuş bərk cisimlərin ümumi konsentrasiyaları (Qaşqay tərəfindən, 1996)

ÇAYLAR	ORTA TDS KONSENTRASI YASI MQ/L	MİNİMUM TDS KONSENTRASIYA SIMG L ⁻¹	MAKSİMUM TDS KONSENTRASI YASI MG L ⁻¹	HİDROKİMYƏVİ TİP	DOMİNANT KATION
Kiçik Qafqaz çayları	198 – 313	200	500	Hidrokarbonat	Ca və ya Na+K
Böyük Qafqaz çayları					
Türyançay	466	351	685	Karbonat	Ca
Göyçay	274			Hidrokarbonat	NA
Girdimançay	563	510	1110	Sulfat	NA
Pirsaat	N/A	410	1278	Natrium sulfat	NA
Ceyrankeçməz	1812			Sulfat	Ca

N/A = məlumat əldə olunmayıb

1.10.5 Sahə kəşfiyyatından alınan məlumatlar

30 noyabr 1996 və 1 dekabr 1996-cı ildə marşrutun plan kəşfiyyatı zamanı seçilmiş çaylardan suyun keyfiyyətini yoxlamaq məqsədi ilə nümunələr götürülmüşdür. Bu işlər ekşər çayların axlığı zaman (zəif axına baxmayaraq) boru kəməri ilə kəsişən seçilmiş çayların və əsas bataqlıq ərazinin bulanıqlıq, suyun temperaturu, pH və elektrik keçiriciliyi üzrə ən yeni məlumatın əldə olunması üçün həyata keçirilib. Elektrik keçiriciliyi (EC) suyun tərkibində olan bərk cisimlərin konsentrasiyası haqqında ümumi məlumat almaq üçün istifadə olunur. İki əraziidə yerləşən yeddi nümunəvi sahə seçimişdir. Birinci əraziyə Tovuzçayın qərb hissəsi, və Kür çayının yuxarı axını və Qarayazı bataqlığı daxildir (bax Şəkil 9). İkinci əraziyə isə Mingəçevir su anbarının şərqində olan bir sıra çaylar daxildir, o cümlədən Yevlax yaxınlığında Kür çayının aşağı axlığında boru kəməri ilə kəsişdiyi yer və asılı hissəciklərin miqdarı yüksək olan Göyçay və Türyançay çayları.

Temperaturu tam kompensasiya edən RS Components Temperature and Conductivity Meter cihazı (RS 180-7127) və temperaturu kompensasiya edən RS 610-540 pH meter 0.03 pH dəqiqliklə ölçü cihazlarından istifadə olunurdu. Bulanıqlıq göstəricisi Hach 2100P Turbidimeter cihazı ilə 15-ml nümunələrdə +/- 2% dəqiqliklə ölçülürdü (Nefelometrik Bulanıqlıq Vahidləri). Nümunələr suyun səthindən, çay yatağının kənarından götürüldür. Qeyd olunur ki, bu rəqəmlər, xüsusilə turbulent çaylarda dibə doğru asılı hissəciklərin konsentrasiyası qiyməti daha yüksək olduğundan, həqiqi orta rəqəmlərdən az ola bilərlər. Boru kəmərinin keçdiyi çay sistemlərinin yüksək dərəcədə dəyişkən olmasını nəzərə alaraq, su keyfiyyətinin bütün ölçüləri yalnız müəyyən vaxtda və müəyyən şəraitdə götürülən nümunələrin nəticəsi kimi nəzərə alınır.

Şəkil 9 : Qarayazı bataqlığı



1996-ci ildə keçirilən tədqiqatın nəticələri Cədvəl 7-də göstərilib. Çaylar orta temperatura malik idi, və $9.7 - 12.7^{\circ}\text{C}$ arasında dəyişirdi (müqayisə üçün Şəkil 8-də verilmiş orta qiymətlərə bax). Bütün çay suları qələvəlidir və pH $7.82 - 8.20$ arasında dəyişir. Şərq çaylarında pH daha yüksəkdir (bax Cədvəl 7). Bu rəqəmlər çayların dağlarda yerləşən mənbələrinin əhəngdaşlı geologiyası ilə uzlaşırlar. Çirkənmələrin lazımı tərzdə saxlama qabiliyyəti yaxşıdır. Bulanıqlıq göstəriciləri əsasən kiçikdir (Poylu yaxanlığında Kür çayı çox təmizdir), və nümunələrin sürəti az olan axınlardan alınması ilə uzlaşırlar. Lakin, suyun bulanıqlığı şərqə doğru artır, bu fakt asılı hissəciklərin orta konsentrasiyası ilə təsdiq olunur, və ən yüksək qiymətlər Türyançay, Göyçay və Girdimançayda müşahidə edilib.

Çay suyunda pH, elektrik keçiriciliyi, nitritlərin və nitratların miqdarını ölçmək məqsədi ilə 2000-ci ilin avqust ayında ERM (2000) tərəfindən ikinci ilkin kəşfiyyat tədqiqatı keçirilib və alınan rəqəmlər Cədvəl 7-yə əlavə edilib. Bu rəqəmlər 1996-ci ildə alınan rəqəmlərlə geniş mənada uzlaşırlar.

1.10.6 Çay suyunu çirkəndirən maddələr

Azərbaycanda mövcud olan qaynaqlarda təklif olunan boru kəməri marşrutu ilə kəsişən çayların suyunu çirkəndirən əsas çirkəndirici maddələrin səviyyəsi haqqında məlumat azdır. Lakin, qonşu Qafqazda və MDB ölkələrində pestisidlərin yüksək səviyyəsi ilə bağlı (misal üçün, DDT; Richardson, 1998), nitritlər və eutrofifikasiyadan (hövzələrinin dibinin bitkilərlə dolması) (m.ü., Hovhanessian and Gabrielyan, 2000), ağır metalların miqdardından, hidrokarbonla çirkənmədən və pambıq istehsalında istifadə olunan zəhərli defoliantlarla çirkənmədən irəli gələn problemlərdən əziyyət çekirlər. Buna görə Azərbaycan su ehtiyatlarının ən azı bir hissəsi bu çirkəndirici maddələrin müəyyən təsirinə məruz qalacaq. Mingeçevir su anbarından aşağı axında Kür çayının suyunu tədqiq edən Əliyev (1995) bu suların standart göstəricilərdən yüksək səviyyədə ağır metallarla çirkənməsini aşkar edib və suyun yalnız irriqasiya və sənaye məqsədləri üçün yararlı olduğunu göstərib.

2001-ci ildə təklif olunan marşrut boyun aparılan əsas qiymətləndirmə zamanı suyun keyfiyyəti analizləri 8, 9, 10-cu Cədvəllərdə verilib.

Cədvəl 7 Azərbaycan boru kəməri marşrutu boyu seçilmiş çay və su hövzələrində (A) 30 noyabr və 1 dekabr 1996-cı ildə və (B) 2000-ci ilin avqust ayında ERM (2000) şirkəti tərəfindən suyun keyfiyyətinə dair aparılmış tədqiqatların nəticələri

ÇAY/SU HÖVZƏSİ	SAHƏNİN YERLƏŞMƏSİ	TARİX	YERLİ VAXT	TEMPERATUR (°C)	ELEKTRİK KEÇİRİCİLİYİ (US CM ⁻¹)	PH	BULANIQLIQ (NTU)
Su keyfiyyəti analizləri: noyabr/dekabr 1996, qərbəndən şərqə doğru							
Qarayazı	Bataqlıq	30-noyabr-96	14:40	10.7	665	7.82	2.4
Kür	Pöylü	30-noyabr-96	16:40	10.9	646	7.98	5.8
Tovuzçay	Şosseyniy most	30-noyabr-96	17:49	10.8	1368	8.03	2.4
Kür	Yevlax	1-dekabr-96	10:33	12.7	630	8.12	14.7
Türyançay	Ləki	1-dekabr-96	11:45	10.0	660	8.16	72.1
Göygəy	Ucar	1-dekabr-96	12:30	10.5	609	8.20	62.7
Ağsu	Kərrar	1-dekabr-96	16:50	12.0	4080	8.15	560.0
Su keyfiyyəti analizləri : avqust 2000, qərbəndən şərqə doğru							
Kür	Ağstafaya yaxın	Avqust 2000	N/A	N/A	750	8.4	N/A
Həsən su	?	Avqust 2000	N/A	N/A	800	8.4	N/A
Towuz	(əsas?)	Avqust 2000	N/A	N/A	970	8.4	N/A
Qarasu	?	Avqust 2000	N/A	N/A	1960	8.2	N/A
Qoşqar	?	Avqust 2000	N/A	N/A	1300	8.2	N/A
Gencə	?	August	N/A	N/A	1610	8.2	N/A

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

ÇAY/SU HÖVZƏSİ	SAHƏNİN YERLƏŞMƏSİ	TARİX	YERLİ VAXT	TEMPERATUR (°C)	ELEKTRİK KEÇİRİCİLİYİ (US CM ⁻¹)	PH	BULANIQLIQ (NTU)
Qarabağ kanalı	?	2000	August 2000	N/A	N/A	980	7.9
Kür	Yevlaxa yaxın	2000	Avqust 2000	N/A	N/A	740	8.6
Girdiman	?	2000	Avqust 2000	N/A	N/A	558	8.3
Pirsaat	?	2000	Avqust 2000	N/A	N/A	1710	8.1

Cədvəl 8 2001-ci il boru kəməri marşrutu boyu seçilmiş su hövzələrində aparılmış tədqiqatların nəticələri - Metallar

ÇAYIN MƏNBƏYİ	TƏQRİBİ KP	NÜMUNƏNİN GÖTÜRÜLMƏ TARIXİ	METALLAR METALS (MG/L)					QURGUŞUN
			BARIUM	KALSIUM	XROM	MİS	MANQAN	
TƏBII SU HÖVZƏLƏRİ								
Kür çayı	Cənub 82	20-noyabr-01	0.046	140	0.009	0.020	0.310	0.025
Kür çayı	223	13-noyabr-01	0.037	80	0.008	0.013	0.031	0.018
Kür çayı	227	13-noyabr -01	0.048	NA	0.005	0.008	0.028	0.010
Kür çayı	410	15- noyabr -01	0.066	NA	0.007	0.078	0.081	< 0.005
Kür çayı	310	14- noyabr -01	0.059	120	0.005	0.065	0.070	0.009
Keçmiş Qıtbək düşərgəsi yaxınlığında axan çay	410	15- noyabr -01	0.085	NA	0.005	0.009	0.017	0.008
Marsrutdan 4 km şimal-şərqdə yerləşən göl	440	15- noyabr -01	0.034	NA	< 0.005	0.007	0.021	0.005
SÜNI SU HÖVZƏLƏRİ								
Muğandan 2 km cənubda yerləşən irriqasiya kanalı	63	11- noyabr -01	0.036	NA	0.012	0.013	0.120	0.028
Yerli irriqasiya kanalı	129	19- noyabr -01	0.056	NA	0.005	0.011	0.049	< 0.005
Yerli irriqasiya kanalı	176	19- noyabr -01	0.064	NA	0.040	0.014	0.180	0.036
Irriqasiya kanalı	200	20- noyabr -01	0.037	NA	0.005	0.010	0.100	0.018
Yevlaxda baş kanał	227	13- noyabr -01	0.035	NA	0.006	0.005	0.036	0.056
Yerli irriqasiya kanalı	227	13- noyabr -	0.033	NA	0.006	0.006	0.071	0.010
								< 0.01

ÇAYIN MƏNBƏYİ	TƏQRİBİ KP	NÜMUNƏNİN GÖTÜRÜLMƏ TARİXİ	METALLAR METALS (MG/L)					QURGUŞUN	
			BARIUM	KALSIUM	XROM	MİS	MANQAN		
Gəncədən şimalda yerləşən irriqasiya kanalı	298	12- noyabr - 01	0.012	NA	0.005	0.015	0.019	< 0.005	0.013
İrriqasiya kanalları	298	14- noyabr - 01	0.039	NA	< 0.005	0.005	0.013	0.013	<0.01
Yerli irriqasiya kanalları	440	15- noyabr - 01	0.040	NA	< 0.005	0.006	0.029	0.011	0.017
Çoxranlı məntəqəsi (irriqasiya kanalı)	124	19- noyabr - 01	0.061	NA	0.005	0.010	0.010	0.014	<0.01
Ağsu kanalı	111	20- noyabr - 01	0.027	1900	0.010	0.021	0.040	0.007	0.031
Dağlıq Qarabağ kanalı	244	13- noyabr - 01	0.047	100	0.006	0.055	0.013	0.006	0.085

Qeydlər:

N/A - Tədqiq olunmayıb

Bütün nümunələr, həmçinin tərkibində arsen, kadmium və cıvənin olub olmaması üzrə yoxlanılıb, lakin bu metalların konseptasiyası laborator həssaslıq limitindən (müvafiq olaraq 0.005mg/L, 0.001mg/L və 0/0002mg/L) yüksək olmaması səbəbindən aşkar edilməyib

Cədvəl 9 2001-ci ildə boru kəməri marşrutu boyu seçilmiş su hövzələrində aparılmış tədqiqatların nəticələri – bakterioloji parametrlər

ÇAYIN MƏNBƏYİ	TƏQRİBİ KP	NÜMUNƏNİN GÖTÜRÜLMƏ TARİXİ	COLIFOR MS (Hə/YOX)	E. COLİ (YES/NO)	SULFAT AZALDAN BAKTERİYALAR	BAKTERİYALAR (MPN/ML)	HETEROTROF BAKTERİYALAR (MPN/ML)
TƏBII SU HÖVZƏLƏRİ							
Kür çayı	Cənub 82	20-noyabr-01	H	Y	25	2.4E+06	2.7E+04
Kür çayı	223	13-noyabr-01	H	Y	5.9	1.9E+06	9.4E+04
Kür çayı	227	13-noyabr-01	H	H	NA	NA	NA
Kür çayı	410	15-noyabr-01	H	H	NA	NA	NA
Kür çayı	310	14-noyabr-01	H	Y	0.36	1.9E+06	5.2E+04
Keçmiş QıBK düşərgəsi yaxınlığında axan çay	410	15-noyabr-01	H	H	NA	NA	NA
Marsrutdan 4 km şimal-şərqdə yerləşən göl	440	15-noyabr-01	H	H	NA	NA	NA
SÜNI SU HÖVZƏLƏRİ							
Muğandan 2 km cənubda yerləşən irriqasiya kanalı	63	11-noyabr-01	H	Y	NA	NA	NA
Yerli irriqasiya kanalı	129	19-noyabr-01	H	H	NA	NA	NA
Yerli irriqasiya kanalı	176	19-noyabr-01	H	H	NA	NA	NA
Irriqasiya kanalı	200	20-noyabr-01	H	H	NA	NA	NA
Yevlaxda əsas kanal	227	13-noyabr-01	H	H	NA	NA	NA
Yerli irriqasiya kanalı	227	13-noyabr-01	H	H	NA	NA	NA

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

ÇAYIN MƏNBƏYİ	TƏQRİBİ KP	NÜMUNƏNİN GÖTÜRÜLMƏ TARİXİ	COLIFOR MS (HƏ/YOX)	E. COLİ (YES/NO)	SULFAT AZALDAN BAKTERİYALAR	ANAEROB BAKTERİYALAR (MPN/ML)	HETEROTROF BAKTERİYALAR (MPN/ML)
Gəncədən şimalda yerləşən irriqasiya kanalı	298	12- noyabr - 01	H	Y	NA	NA	NA
Irriqasiya kanalları	298	14- noyabr - 01	H	H	NA	NA	NA
Yerli irriqasiya kanalları	440	15- noyabr - 01	H	H	NA	NA	NA
Çoxranlı məntəqəsi (irriqasiya kanalı)	124	19- noyabr - 01	H	H	NA	NA	NA
Ağsu Kanalı	111	20- noyabr - 01	H	H	180	1.7E+06	2.4E+06
Dağlıq Qarabağ Kanalı	244	13- noyabr - 01	H	Y	6.9	2.4E+06	3.0E+05

geydlər:

NA - tədqiq olunmayıb

Cədvəl 10 2001-ci ildə boru kəməri marşrutu boyu seçilmiş su hövzələrində aparılmış tədqiqatların nəticələri –diger analizlər və parametrlər

ÇAY HÖVZƏLƏRİ	TƏQRİBİ KP	NÜMUNƏ LƏRİN GÖTÜRÜLMƏ TARİXİ	KIMYAVI OKSIGENE TƏLABATI	TEMPERATUR	PH	SÖRLÜQ	XLORA TƏLABAT	5 GÜNDƏ BIOLOJİ OKSIGENE OLAN TƏLABAT	(BOD-5) (MAX)	SULFAT	XLORİD	AMMONIUM	BIKARBONAT	SUYUN CODLUGU (CA)		
TƏBLİ SU HÖVZƏLƏRİ																
Kür çayı	82	20-noyabr -01	110	12.1	0.09	9.6	7.3	0.04	139	1.8	0.63	190	51	0.4	220	110
Kür çayı	223	13-noyabr -01	200	16.6	0.64	9.1	7.9	0.02	14	1.8	0.68	130	110	0.3	110	85
Kür çayı ⁽¹⁾	227	13-noyabr -01	170	16.6	0.64	9.0	7.8	0.02	14	NA	NA	NA	NA	NA	NA	NA
Kür çayı ⁽¹⁾	410	15-noyabr -01	230	12.8	0.67	10.3	7.7	0.02	24	NA	NA	NA	NA	NA	NA	NA
Kür çayı	310	14-noyabr -01	50	12.8	0.67	10.3	7.7	0.02	24	2.0	1.1	140	110	< 0.2	135	85
Kecmiş QIBK düşərgəsi yaxnlığında axan çay ⁽¹⁾	410	15-noyabr -01	130	14.1	0.12	13.4	7.9	0.05	1.4	NA	NA	NA	NA	NA	NA	NA
Marşrutdan 4 km şimal-şərqdə yerləşən göl ⁽¹⁾	440	15-noyabr -01	140	10.3	0.47	10.5	7.9	0.01	31	NA	NA	NA	NA	NA	NA	NA
SÜNI SU HÖVZƏLƏRİ																
Muğandan 2 km cənubda yerləşən irriqasiya kanalı ⁽¹⁾	63	11-noyabr -01	320	15.9	0.39	9.0	8.8	0.19	50	NA	NA	NA	NA	NA	NA	NA
Yerli irriqasiya kanalı ⁽¹⁾	129	19-noyabr -01	170	10.8	0.83	10.0	7.7	0.03	71	NA	NA	NA	NA	NA	NA	NA
Yerli irriqasiya kanalı ⁽¹⁾	176	19-noyabr -01	150	10.7	0.60	11.3	7.8	0.02	211	NA	NA	NA	NA	NA	NA	NA

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

ÇAY HÖVZƏLƏRİ	TƏQRİBİ KP	NÜMUNƏ LƏRİN GÖTÜRÜL- MƏ TARIXİ	KIMYƏVI OKSİGENE TƏLABAT	TEMPERATUR	KEÇİRİCLİYİ HƏLL OLUNMUS OKSİGEN	PH	SÖRLÜQ	XLORA TƏLABAT	5 GÜNDƏ BIOLÖJİ OKSİGENE OLAN TƏLABAT	(BOD-5) (MAX)	AMMONIUM	BİKARBONAT	SUYUN CODLUGU (CA)	
		MG/L	°C	MG/L	MG/L	-	%	NTU	MG/L	MG/L	MG/L	MG/L	MG/L	MG/L
İriqasiya kanalı ⁽¹⁾	200	20- noyabr -01	170	NA	NA	NA	NA	NA	NA	NA	NA	NA	NA	NA
Yevlaxda baş kanal ⁽¹⁾	227	13- noyabr -01	60	15.0	0.30	8.4	8.0	0.14	51	NA	NA	NA	NA	NA
Yerli iriqasiya kanalı ⁽¹⁾	227	13- noyabr -01	150	14.7	0.16	10.5	7.9	0.07	28	NA	NA	NA	NA	NA
Gəncədən şimalda yerləşən iriqasiya kanalı ⁽¹⁾	298	12- noyabr -01	110	11.7	0.42	9.8	7.9	0.01	9.6	NA	NA	NA	NA	NA
İriqasiya kanalları ⁽¹⁾	298	14- noyabr -01	200	12.6	0.63	9.2	7.9	0.02	2.2	NA	NA	NA	NA	NA
Yerli iriqasiya kanalları ⁽¹⁾	440	15- noyabr -01	200	11.0	0.46	9.2	7.9	0.01	5	NA	NA	NA	NA	NA
Çoxranlı məntəqəsi (İriqasıya kanalı) ⁽¹⁾	124	19- noyabr -01	250	11.2	0.15	6.2	7.7		3.8	NA	NA	NA	NA	NA
Ağsu kanalı	111	20- noyabr -01	130	7.9	0.32	11.2	7.2	0.15	7.6	2.8	0.67	110	120	0.4
Dağlıq Qarabağ kanalı	244	13- noyabr -01	210	19.7	0.55	7.8	7.9	0.02	5.2	3.0	0.47	100	65	< 0.2

Qeydləri:

NA - tədqiq olunmayıb
⁽¹⁾ - nümunələr həmçinin dizel tipli orqanik strukturlar, çoxnüvəli aromatik hidrokarbonlar, polixlorid bifenillər və bir sıra pestisidlərə görə tədqiq ediliblər.

Bu nümunələrdən heç biri laborator aşkar etmə limiteini aşmadığına görə qeydə alınmayıb.

Boru kəmərinin layihəsi üçün suyun keyfiyyət üzrə ən yeni sahə tədqiqatları 2001-ci ilin 9 noyabr və 20 noyabr arasında ERT Caspian (2001) şirkəti tərəfindən həyata keçirilib (Cədvəl 8, 9 və 10). BP/Kvaerner şirkətlərinin yaratdığı qrupla birgə, suyun keyfiyyətini qiymətləndirmək məqsədi ilə, irriqasiya kanalları daxil olmaqla nümunələrin götürülməsi üçün sahələr və Kür çayı daxil olmaqla seçilmiş çaylar müəyyən olunub. Yuxarıda göstərildiyi kimi, suyun keyfiyyəti üçün əhəmiyyətli olan hər hansı bir mövsüm dəyişikliklərinin nəzərə alınmadığına görə bu «bir dəfə» tipli tədqiqatdır və yalnız mövcud vəziyyətin ani şəklidir. Məlumat almaq məqsədilə yerli əhali arasında su təchizatının etibarlılığı və hər hansı bir çirkənmənin yol verilməsinə dair sorğu-sual aparılıb. Nümunələrdə hər hansı bir çirkənmənin aşkar edilməsi sahə tədqiqatlarında nəzərdə tutulmamışdı.

Götürülmiş nümunələrdə su və səhiyyə agentlikləri tərəfindən içməli suyun keyfiyyətini qiymətləndirmək üçün metalların, orqanik birləşmələrin və koliformların miqdarı müəyyən edilib. Az miqdarda nümunələr Birleşmiş Krallıq/Avropa Birliyinin mövcud standartlarına cavab versə də, 2003-cü ildən qüvvəyə minəcək daha sərt standartların tələblərinə cavab vermir (ERT Caspian, 2001). Həmçinin, bir çox nümunələr keyfiyyət testlərinin xarakterik determinantlıqlarından keçəsə də, ümumiyyətlə bir sıra su keyfiyyətinin əhəmiyyətli xassələri üzrə qiymətləndirilərkən standartlara cavab vermir.

Bütün nümunələr PAH, arsenium, barium, kadmium, xrom, mis, civə, pH, elektrik keçiriciliyi və ammonium üzrə beynəlxalq standartlara cavab verir. Qarabağ kanalından başqa bütün sahələr qurğunun testindən uğurla keçib. Kür çayının, Muğandan şimalı da daxil olmaqla, bir sıra sahələrdə maqneziumun miqdarı limitdən yüksəkdir. Nikelin konsentrasiyası isə bir sıra sahələrdə Avropa Birliyinin limitlərindən yuxarıdır. Gözlənilən kimi bir sıra çaylar və kanallarda bulanıqlıq göstəricisinin limitdən yuxarı olduğu aşkar olunub. Ağsu kanalında sulfat və kalsium konsentrasiyaları limitdən yuxarıdır.

İnsan sağlamlığı üçün əsas göstəricilərdən biri koliformların miqdardır. Baxmayaraq ki, bir neçə nümunələr uzun müddəti saxlanmadan sonra təhlil olunublar və bu sahələr üçün alınan nəticələr etibarlı sayıla bilməz, qeyd etmək lazımdır ki, su nümunələrinin əksəriyyəti Birleşmiş Krallıq və Avroba Birliyinin standartlarına cavab vermir (ERT Caspian, 2001).

Cədvəl 11 Təklif olunmuş məşrut üzrə olan hövzələrdə qeydə alınmış sellər

ÇAY	TARİX	SEL MÜDDƏTİ (SAATLAR)	BAŞ VERMƏ SƏBƏBİ	HADİSƏNİN DƏNİZ SƏVİYYƏSİNİN NƏŞƏKLİYİ (M)	SEL HADİSƏLƏRİNİN NƏTİCƏLƏRİ						
					QARLARIN ƏRİMƏSİ	LEYSAN	DAŞQININ VURDUĞU ZƏRƏR	TİKINTİ-LƏRƏ VURULAN ZƏRƏR	YOLLARA VURULAN ZƏRƏR	DƏMİR YOLUNA VURULAN ZƏRƏR	KANALA VURULAN ZƏRƏR
Türyançay	avgust 1905			✓		1800-2400	✓	✓			
Türyançay	01-sent-30	8		✓		1800-2400	✓				
Türyançay	29-may-37	20	✓	✓		600-2600	✓				✓
Türyançay	26-iyun-52	15	✓	✓		1800-2400	✓				✓
Türyançay	26-iyun-56	20	✓	✓		600-2600	✓				✓
Türyançay	05-sent-60	24	✓	✓		600-2600	✓				✓
Türyançay	11-iyun-63	30	✓	✓		600-2600	✓				✓
Türyançay	23-iyul-74	10	✓	✓		1800-2400	✓				✓
Burunçay	may 1927	3	✓	✓		1000-2500	✓	✓			
Türyançay	13-avqust-45	8	✓	✓		1000-2500	✓	✓			
Bumçay	20-iyul-06	10	✓	✓		600-1800	✓	✓			✓
Bumçay	20-may-16	1	✓	✓		600-1000	✓	✓			✓
Bumçay	13-iyun-35	6	✓	✓		600-1800	✓	✓			✓
Bumçay	30-may-49	2	✓	✓		1000-1800	✓				
Bumçay	30-iyul-55	2	✓	✓		600-1800	✓				✓
Bumçay	02-iyul-57	6	✓	✓		600-1800	✓				✓
Bumçay	07-iyul-63	8	✓	✓		1000-1800	✓				✓
Bumçay	30-may-72	2	✓	✓		1000-1800	✓	✓			✓
Bumçay	06-iyun-72	1.5	✓	✓		1000-1800	✓	✓			✓
Girdimangay	27-iyul-15	2	✓	✓		1500-2000	✓	✓			✓
Girdimangay	18-okt-51	2	✓	✓		1500-3000	✓				
Girdimangay	03-iyul-57	2-7	✓	✓		1500-2000	✓				✓
Girdimangay	07- iyul -57	2-7	✓	✓		1500-2000	✓				✓
Girdimangay	12- iyul -57	2-7	✓	✓		1500-2000	✓				✓
Girdimangay	19- iyul -57	2-7	✓	✓		1500-2000	✓				✓

ÇAY	TARİX	SEL MÜDDƏTİ (SAATLAR)	BAŞ VERMƏ SƏBƏBİ QARLARIN ƏRİMƏSİ	HADİSƏNİN DƏNİZ SƏVİYYƏSİNİN NƏZƏKƏLİYİ (M) LEYSAN	SEL HADİSƏLƏRİNİN NƏTİCƏLƏRİ					
					DAŞQININ VURDUĞU ZƏRƏR	TIKINTİ-LƏRƏN VURULAN ZƏRƏR	YOLLARA VURULAN ZƏRƏR	KÖRPÜ-LƏRƏN VURULAN ZƏRƏR	DƏMİR YOLUNA VURULAN ZƏRƏR	KANALA VURULAN ZƏRƏR
Girdimçay	06-may-72	4		✓	1500-2000	✓	✓			
Girdimçay	24-iyun-75	2		✓	1500-2000	✓	✓			
Ağsu	15-iyul -47	3		✓	1200-1500	✓			✓	
Ağsu	09-iyun-62	2		✓	1200-1500	✓			✓	
Ağsu	02-may-64	1		✓	1200-1500	✓				
Ağsu	06-iyun-68	4		✓	1200-1500	✓			✓	
Ağsu	06-may-72	6		✓	1200-1500	✓			✓	
Ağsu	24-iyun-75	5		✓	1200-1500	✓			✓	
Ağsu	27-iyun-59	5		✓	1200-2000	✓				
Ağsu	16-may-66	4		✓	1400-2200	✓				
Axıncacay	25-iyun-52	3		✓	500-1500	✓				
Axıncacay	08-iyul -72	5		✓	500-1500	✓				
Tovuzçay	24-iyul -63	5		✓	500-1500	✓				
Tovuzçay	08-iyul -72	3		✓	500-1500	✓				
Gəncəçay	10-iyul -06	4		✓	1000-2500	✓		✓		✓
Gəncəçay	26-avqust-31	3		✓	1000-1500	✓		✓		
Gəncəçay	11-iyul -65	6		✓	1000-1500	✓		✓		

1.11 SELLƏR

Sellər marşrutun keçdiyi ən azı yeddi çayda baş verən mühüm hadisələrdir (Qaşqay, 1996). Qeydə alınmış 41 seldən 34-ü dörd Büyük Qafqaz çayında (Türyançay, Göyçay, Girdimançay və Ağsu) baş vermişdir ki, burada vurulan zərər ən böyük olmuşdur. Yeni məlumatların çatışmazlığına baxmayaraq, bu, regionun hidrogeomorfoloji dinamizminin əlavə sübutudur. Bu hadisələr zamanı bir milyon kub metrdən çox material bir neçə saat ərzində infrastruktura zərər vuraraq və ölüm halları ilə nəticələnərək aşağı axınla yayılı bilər (məsələn, 1945-cu ildə avqust ayında Yuxarı Qəmərvanda Türyançay hövzəsində baş vermiş sel nəticəsində 40 nəfər həlak olmuşdu). Boru kəməri marşrutunun yaxınlığı da daxil olmaqla, kommunikasiyalara vurulan zərər ağır idi və tez-tez baş verirdi. Sellər, adətən aprel və oktyabr ayları arasında baş verən, lakin pik tezliyi may, iyun və iyul aylarında müşahidə olunan mövsümi hadisələrdir. Cədvəl 11-də ən çox zərər vuran sellərin siyahısı verilmişdir.

Fəlakətli sellər Ceyrankeçməz hövzəsində baş vermişdir və hətta Səngeçala da çatmışdır. 1941- 1972-ci illər arasında Ceyrankeçməzdə təxminən 2-5 il fasilelərlə səkkiz sel qeydə alınmışdır. Onların çoxu may-iyul aylarında baş vermişdi və əsasən dəniz səviyyəsindən 300-800 m yüksəkdə əmələ gəlmışdı. Bu cür hadisələrin əmələ gəlməsinin səbəbinin şiddetli leysanlar zamanı yamacların eroziyası və ya dağıılması nəticəsində sürətli hərəkət edən materialların nəqli olduğu güman edilir. Sonra isə yuyulub aparılan materiallar çay kanallarına yüksək sürətlə axan qalın palçıq qatına döñür. Diametri 0,4-0,7 m olan qaya parçaları digər çöküntülərlə qarışaraq su ilə aparıla bilər.

1.12 ƏTRAF MÜHİTİN DƏYİŞİLMƏSİ VƏ BORU KƏMƏRİ DƏHLİZİNUN HİDROLOGİYASI

Hal-hazırda Azərbaycanda mühüm ekoloji və hidroloji (əsasən temperaturda, yağışlıarda, yeraltı sularда, torpaqdan istifadədə, sənaye fəaliyyətində və dənizin səviyyəsində) dəyişikliklər baş vermişdir. Misal üçün, Hadiyev (1996) son 100 ildə Cənubi Qafqazda temperaturun əhəmiyyətli dərəcədə artmasını əsaslandırmışdı. Buna əlavə olaraq, Hadiyev (1996) göstərib ki, son yüz ildə, böyük şəhərləri çıxməqla, Cənubi Qafqazda seçilmiş bölgelərinde illik yağışlarının miqdarı azalıb. Lakin, son 60 ilin rəqəmlərinin sadə təhlilindən sonra, Lawler (1997) bu onillikdə illik yağışlarının əhəmiyyətli dərəcədə artmasını aşkar edib. 1963-1990-ci illərdə (28 il ərzində) Bakı və Gəncədə yağışlarının miqdarı 300 mm-dən çox olan illərin sayı 1936-1962-ci illər üçün bu kimi illərin sayından üç dəfə çoxdur (Lawler (1997)). Poti üçün yağışlırla bağlı analogi nəticələr Mamladze (1991) tərəfindən aşkar edilib.

1978-ci ildən (Əfəndiyeva, 200) başlayaraq Xəzər dənizinin səviyyəsi orta hesabla ildə 11 sm artıb. Nəticədə 1978-1996-ci illərdə dənizin səviyyəsi 2m çox artıb. Bu isə yeraltı suların səviyyəsinə, təklif olunan boru kəmərinin marşrutu üzrə axınların növlərinə və istiqamətinə öz təsirini göstərə bilər.

Qafqaz regionunda son əsrənə ola bu əhəmiyyətli dəyişiklikləri və Ümumi Dövran Modelinə əsasən iqlimin ehtimal olunan dəyişikliklərini nəzərə alaraq, təklif olunan boru kəməri marşrutu üzrə ətraf mühitin dəyişməsi mümkündür. Bura iqlim dəyişiklikləri (yağışlılar və havanın hərarəti), torpaqdan istifadə və kənd təssərüfatı fəaliyyəti, yeraltı suların səviyyəsi və istiqamətləri və Xəzər dənizinin səviyyəsi daxildir. Bu dəyişikliklər çayların hidroloji rejimine və suyun keyfiyyətinə, boru kəmərinin tikintisi vaxtı gələcək daşqınlar arasında olan vaxta, çayların eroziyasına və torpaqların şoranlaşmasına, ətraf mühitin çirkənməsi risklərinin artmasına təsir göstərə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın gələcək iqtisadi inkişafı torpağın kənd təssərüfatında istifadəsində çayların axınına, səth sularına və yeraltı suların keyfiyyətinə təsir edə biləcək.

İLKİN SOSİAL-İQTİSADI VƏZİYYƏT

YAŞAYIŞ MƏNTƏQƏLƏRİ VƏ ONLARIN XARAKTERİSTİKALARI CƏDVƏLİ

QARADAĞ		Yaşayış mənşəsi	Əhalinin Sayı	Piket	Əhalinin gözlədiyi və narahatlıqlar	İnfrastruktur və Komunal xidmətlər	Xahişlər/ Mümkün ola bilən icmala investisiyalar
Sangaçal, Əzimkənd daxil olmaqla	4010	PK2	②-Yerli məşquilliq - Səsler - Nəqliyyat - Yolların pis vəziyyəti	Su: Daimi Elektrik enerjisi: Daimi Qaz: Daimi Yollar: qənaətbəxşdir	BP-nin avadanlıqlarının istifadəsi Yolların tamiri Çırğab sular üçün xəndək qazıntı		
HACIQABUL	2850	PK40	② - Yerli məşquilliq - Yolların temiri - Layihə ilə əlaqədar dolayı məşquilliq ② - Torpağa görə kompensasiyanın olmaması - Boru kəmərinin təhlükəsizliyi	Su: Suvarma Elektrik enerjisi: tez-tez kəsilih Qaz: Qismən təchiz olunur (Qaz kəməri) Telefon: Bəziləri (ictimai yerlər) Yollar: Qismən asfaltaşdırılıb	Çırğab sular üçün xəndək qazıntı Yolların temiri Artezian quyularının qazılıması İnşaatının başlanmasına haqda məlumatlandırılmalı		
Rəncber	852	PK 45	*	Su: Daimi Elektrik enerjisi: Fasılərlə Qaz: Qaz ballonları Telefonlar: ictimai yerlərdə Yollar: Pis vəziyyətdədir	*		
Pirsaqat	22279	PK 51-55	② - Yerli məşquilliq + layihə ilə əlaqədar dolayı məşquilliq - Qaz təchizatını təkmiləşirməli ② - Partlayış mümkinlüyü	Su: Bütün meqsədlər üçün kifayətdir, lakin keyfiyyəti pisdir Elektrik enerjisi: Fasılərlə verilir Qaz: Fasılərlə təchiz olunur (Qaz kəməri) Telefonlar: Evlərin əksəriyyəti Yollar: Pis vəziyyətdədir	Yolların temiri Kanalizasiyanın temizlənməsi KOM-lər üçün kredit mikro programı qurmalı		

Muğan	4000	PK 63	<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> - Lokal məşqulluq + layihə ilə əlaqədar dolayı məşqulluq - Yolların təmiri - Məktəblərin bərpası <input checked="" type="checkbox"/> - Partlayış mürmkünlüyü Qaz sızması 	<p>Su: Daimi Elektrik enerjisi: Fasilərlə verilir</p> <p>Qaz: Qaz ballonları</p> <p>Telefonlar: Mobil + Evlərin əksəriyyəti</p> <p>Yollar: Pis vəziyyətdədir</p>	<p>Boru kəmərinə aid daha çox informasiya</p> <p>Tibb mərkəzinin yeniləşdirilməsi</p> <p>Məktəb formalaşmasının bərpası</p> <p>Çırkab sular üçün xəndəklərin qazılması</p> <p>Yolların təmiri</p> <p>Güç transformatorunun yeniləşdirilməsi</p>
Qarasu	2266	PK 79	<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> - Lokal məşqulluq - Yolların təmiri - Su kanallının təmiri <input checked="" type="checkbox"/> - Yox 	<p>Su: Demək olar ki, daimi Elektrik enerjisi: Fasilərlə verilir</p> <p>Qaz: Qaz kəməri ilə təchizat</p> <p>Telefonlar: Mobil telefonu üstündür təşkil edir</p> <p>Yollar: Pis vəziyyətdədir</p>	<p>Çırkab sular üçün xəndəklərin qazılması</p> <p>Xəstəxana tikintisine yardım</p> <p>Yolların təmiri</p> <p>Kəndin mədəniyyət evinin formalaşdırılması</p>
Padar	752	PK 91	<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> - Lokal məşqulluq - Elektrik enerjisinin keyfiyyəti təchizatlı - Qaz təchizatlı <input checked="" type="checkbox"/> - Yox 	<p>Su: Su məşinlərindən alınır</p> <p>Elektrik enerjisi: Böyük fasilələrə verilir</p> <p>Qaz: Qaz ballonları (ayda 2 ədəd)</p> <p>Telefonlar: Yerli və mobil</p> <p>Yollar: Pis vəziyyətdədir</p>	<p>Artezian quyularının qazılması</p> <p>Məktəb tikintilərinin bərpası</p> <p>Kəndin yaxınlığında olan kanaldan istifadə etmək le kəndə su təchizatının bərpası</p> <p>Qaz təchizatı</p>
Kürdəmir	17676	PK 128-132	<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> - Lokal məşqulluq - İnfrastrukturuya yaxşılaşdırılmalı - Elektrik enerjisi və qaz təchizatını yaxşılaşdırılmalı <input checked="" type="checkbox"/> - Yox 	<p>Su: Hərdən bir</p> <p>Elektrik enerjisi: Qeyri-müntəzəm</p> <p>Qaz: Qaz ballonu</p> <p>Telefonlar: Mobil + ev təsərrüfatları</p> <p>Yollar: Qənaatbəxşdir</p>	<p>BP-dən informasiya alınması</p> <p>Su təchizatının təkmilləşdirilməsi</p> <p>üçün BP S-İmşanlarından istifadə etməli</p> <p>Yerli süd zavodlarına investisiyalar</p> <p>Xalqacılıq sənayesinin yardım etmək</p>
Şirqlı	5403	PK 105	<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> - Lokal məşqulluq - Qaz təchizatlı <input checked="" type="checkbox"/> - Partlayış baş verərsə etraf mühitə ziyan vurulacaq - İşçi konstruksiyaların lazımlı olmaması 	<p>Su: Suvarma</p> <p>su – pulla alınır</p> <p>Elektrik enerjisi:</p> <p>Gündə 7 saat</p> <p>Qaz: Yoxdur</p> <p>Telefonlar: Bezi ev xəttəri + mobil</p> <p>Yollar: Cox pisdir</p>	<p>Layihədə böyük sayıda nəlumət</p> <p>Yolların təmiri</p> <p>Suyun təchizatı sisteminin yeniləşdirilməsi</p>

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSİTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

Karrar	2196	PK 110	<ul style="list-style-type: none"> ⌚ - Lokal məşqulluq - Kompensasiya almalı - Qaz təchizatı - Yollar xidmət edilməsi ⌚ - Boru kəməri yaxşı və münbəti torpaqdan keçə bilərdi - Ses 	<p>Su: Təchizat tələbatı ödəmir</p> <p>Elektrik enerjisi: Fasillərlə</p> <p>Qaz: Qaz ballonu</p> <p>Telefonlar: Yerli və seyyar</p> <p>Yollar: Pis vəziyyətdədir</p>	<p>Məktəblərin bərpası!</p> <p>Sistemin yeniləşdirilməsi</p> <p>Yolların temini</p>
Stansiya Karrar	1390	PK 119	<ul style="list-style-type: none"> ⌚ - Lokal məşqulluq - Qaz təchizatı - Kompensasiyaların alınması ⌚ - Torpağın zədələnməsi - Qaz partayı - Yolların zədələnməsi 	<p>Su: İcməli su üçün kanal</p> <p>Elektrik enerjisi: Qeyri-müntəzəm</p> <p>Qaz: Qaz ballonları</p> <p>Telefonlar: Yerli və mobil</p> <p>Yollar: Pis vəziyyətdədir</p>	<p>İcməli suyun emal olunması</p> <p>Tibbi müəssisələr</p> <p>Şərab zavodunun bərpası</p>
Çöhranlı	1118	PK 123	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - BP avadanlığının istifadə edilməsi - Ticarət əlaqələri. Yerli məşqulluq - Ticarət əlaqəleri avadanlığından istifadə edilməsi 	<p>Su: Çok azdır</p> <p>Elektrik enerjisi: Gündə 4-5 saat</p> <p>Qaz: Qaz ballonları</p> <p>Telefonlar: Yerli və mobil</p> <p>Yollar: Qənaətbəxşdir</p>	<p>Boru kəməri haqqında böyük</p> <p>miqdarda informasiya</p> <p>Tibbi xidmət müəssisələri</p> <p>Məktəb tikintilərinin bərpə edilməsi</p> <p>Su kanalının uzadılması</p>
Yeni Şiximli	215	*	⌚ - Yoxdur	<p>Su: Kommunal təchizat yoxdur,</p> <p>kanallar</p> <p>Elektrik enerjisi: Fasillərlə</p> <p>Qaz: təchizat yoxdur, kanistrlar çox</p> <p>bahadır</p> <p>Telefonlar: Yox</p> <p>Yollar: Qənaətbəxşdir</p>	*
Arşalı	652	*	*	<p>Su: təchizat yoxdur, su ehtiyatları</p> <p>Elektrik enerjisi: Fasillərlə</p> <p>Qaz: təchizat yoxdur, kanistrler</p> <p>Telefonlar: Evinin çoxunda</p> <p>Yollar: Pisdir</p>	*

Ucar	Təzə Şiliyan	2800	PK 150	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Qaz ilə təchizat - Su ilə təchizatın yaxşılaşdırılması - Yolların zədələnməsi - Əhalinin köçürülməsi 	<p>Su: Çatışmayırlar, əsasən kənd təsərrfatı işləri üçün İşləri üçün Elektrik enerjisi: Fasilələrlə Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır</p>	<p>Su: Çatışmayırlar, əsasən kənd təsərrfatı işləri üçün İşləri üçün Elektrik enerjisi: Fasilələrlə Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır</p>	<p>Yolların təmiri Tibb mərkəzinin bərpası Su təchizatı sisteminin tikintisi</p>
Çyni	511	PK 159	PK 163	<ul style="list-style-type: none"> ⌚ - Lokal məşqulluq - Biznesin kreditləşdirilməsi - Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması ⌚ - Su kanallarının zədələnməsi 	<p>Su: Fis keyfiyyətli, yay aylarında çatışır Qaz: Qaz ballonları Elektrik enerjisi: Qeyri müntəzəm Telefonlar: Yerli və mobil Yollar: Pisdır</p>	<p>Su: Fis keyfiyyətli Qaz: Qaz ballonları Elektrik enerjisi: Nadir həllərdə Telefon: Bir neçə yerli Yollar: Pisdır</p>	<p>Yeni məktəbin tikintisi Tibbi yardımın təşkilii Yerli su təchizatı üçün təmizləyici tədbirlər Mikrokreditləmə programlarının təsisisi</p>
Ənvar Məmmədxanlı	216	PK 163		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Yolların yaxşılaşdırılması ⌚ - Yolların zədələnməsi - Kanalların zədələnməsi 			<p>İcmali su ilə təchiz olunmaq üçün təmizlik tədbirləri Yeri məktəbin tikintisi və ya köhnə məktəbin əsaslı təmiri Tibb xidmətə yönəlmüş xərclərin müəyyən edilməsi Məscidin rekonstruksiyası</p>
Güləbənd	1120	PK 170		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Kompensasiyaların alınması - Yolların rekonstruksiyası ⌚ - Torpaqdan istifadənin pozulması 	<p>Su: Bulaqdan Elektrik enerjisi: Cədvəl üzrə Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır</p>	<p>Boru kəmərə haqqında böyük məlumat Yeni məktəb binası Su təchizatı sisteminin yardımına Yolların təmiri</p>	<p>Boru kəmərə haqqında böyük məlumat Yeni məktəb binası Su təchizatı sisteminin təşkilinə Yolların təmiri</p>
Qarabək	3500	PK 175		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Koipensasiyaların alınması ⌚ - Səsər - Torpaqa, yollara və su mənbələrinə vurulan zədələr 	<p>Su: Su kanaldan istifadə olunur Qaz: Qaz ballonları Elektrik enerjisi: Daimi Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır</p>	<p>Tibb məntəqəsinin təşkilii Balıq təchizatı ilə təmin edilməsi</p>	
Ucar (şəhər)	15483	PK178		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - qazılımsız quyular hesabına kompensasiyaların alınması 	<p>Su: Çatışmır. Uzaqdan gətirmək lazımlı olur Elektrik enerjisi: Tez-tez kasılır</p>	<p>Artezian quyularının qazılması Boru kəməri haqqında əlavə məlumat. Elektrik enerjisi ilə təchizatı</p>	

			⊗ - yolların abadlaşdırılması - nəqliyyət hərəkətini intensivlaşdırırmak	Qaz: Qaz ballonları Telefon: Mobil Yollar: Abadlaşdırılmayıb	yaxşılaşdırılmış Yolların yaxşılaşdırılması
Əlpout	3270	PK 180	⊗ - Lokal məşqulluq - Qaz borusunun qurasdırılması - Yollara xidmət göstərilməsi ⊗ - Torpaqlara ziyan - Köçürülmə - Yollara ziyan	Su: Kanallar Qaz: Qaz ballonları Elektrik enerjisi: Qeyri-müntəzəm Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Məktəb binasının yenileşdirilmesi Yolların temiri VR-dən böyük informasiya
Qaradağlı	2265	PK 182	⊗ - Yerli məşqulluq - Qaz ilə təmin olunması - Kərpənsasiyaların alınması - Torpaqların zədələnməsi - Torpaqlara görə kompensasiya. Qaz sizməsi yoxdur	Su: Suvarmaya çatmayırlı, içmək üçün yararsızdır Qaz: Qaz ballonları Elektrik enerjisi: Arası kəsilməklə Telefonlar: Bir neçə yerli və mobile Yollar: Pisdır	Məktəbin bərpası Xəstəxananın tikintisi. Su təqhzitati obyektlərinin tikintisi
Əlikənd	700	PK 189	⊗ - Yerli məşqulluq - Elektrik enerjisi təchizatının yaxılışdırılması ⊗ - Yoxdur	Su: Kanallar Qaz: Qaz ballonları Elektrik enerjisi: Qeyri-müntəzəm Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Nəfəs yolları xəstəliklərinin müalicəsi Məktəblərin yenileşdirilmesi Pambiq istehsalının təşkiline yardım
Rəməl	720	PK190	⊗ - Yerli məşqulluq ⊗ - Partlayış ehtimalı var - Yolların zədələri - Toraqların dağılıması	Su: Kanaldan suyun istifadə edilməsi, yadda məhduddur Elektrik enerjisi: Qeyri-daimi Qaz: Qaz ballonları Telefon: Bir neçə yerli Yollar: Abadlaşdırılmayıb	İcmək üçün yararlı suyun emallı Yolların temiri
Şahlıq	1400	PK 190	⊗ - Yerli məşqulluq - Qazla təchizat - Yolların bərpası	Su: Demək olar ki, daimi Elektrik enerjisi: qeyri-müntəzəm Qaz: Qaz ballonları Telefon: Gör neçə yerli	Elektrik enerjisinin yaxşılaşdırılması Yolların abadlaşdırılması

			⊗ - Səsər - Köçürülmələr ehtimalı - Torpağın daşınması - Partlayış ehtimalı	Yollar: Kənd yolları
AĞDAS				
Aşağı Ləki	1454	PK 198	⊗ - Yerli məşqulluq - Kompensasiyalıların alınması - İnfrastrukturun inkişafı - Partlays ehtimalı	Su: Problemlər vardır, xüsusilə yayda Elektrik enerjisi: Qeyri-müntəzəm Qaz: Qaz ballonları Telefonlar: yerli və mobil Yollar: Pisdır
Qəpitli	518	PK 198	⊗ - Yerli məşqulluq - Yeni quyular - Layihə ilə əlaqədar dolayı məşqulluq ⊗ - Partlays ehtimalı - Yolların zədələnməsi - Su kanallarının zədələnməsi - Toza bulanma	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 1-2 saat Qaz: Yoxdur Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır
Ləki	3854	PK 205	⊗ - Yerli məşqulluq - VR avadanlığından istifadə edilməsi ⊗ - Yolların zədələnməsi	Su: Çatışmayır Elektrik enerjisi: Arası kəsilmələrle Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır
Quvəkənd	1443	PK 205	⊗ - Yerli məşqulluq - VR avadanlığından istifadə edilməsi ⊗ - Yolların zədələnməsi	Su: Çatışmayır Elektrik enerjisi: Fasilələrlə Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır
Əmirax	1014	PK 205	⊗ - Yerli məşqulluq - Sosial infrastrukturun inkişaf etdirilməsi - Su təchizatı - Elektrik enerjisi təchizatın inkışaf etdirilməsi	Su: Nadir hallarda Elektrik enerjisi: Gün ərzində 3 saat Qaz: Bir neçə dəz ballonu Telefonlar: Bir neçə yerli və mobil Yollar: Pisdır

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSİTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

	Acaqovaq	110		<input checked="" type="checkbox"/> - Torpaqlar üçün kompensasiymanın miqdarı azdır <input checked="" type="checkbox"/> - Yerli məşqulliq - Məhsulun satışı - Məktəb və uşan bağçasının tikintisi - Kompensasiyaların alınması <input checked="" type="checkbox"/> - Su kanalların və yolların zədələnməsi ehtimalı vardır	Su: azdır Elektrik enerjisi: çox azdır Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yerli məktəb və uşaq bağçası (ancaq, hal hazırda yox) Tibb məntəqəsi üçün yeni avadanlıq Pambiq və taxiil istehsalına yardım
	YEVLAX	Duzdak	446	<input checked="" type="checkbox"/> - Torpaqlar üçün kompensasiyının miqdarı azdır <input checked="" type="checkbox"/> - Yerli məşqulliq - Qaz ilə təchizat <input checked="" type="checkbox"/> - Suvanılan torpaqların dağıdırılması	Su: Gətişmayır Elektrik enerjisi: Gün ərzində 5-6 saat Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli telefon Yollar: Qənaətbəxşdir	*
	Aşağı Qarxun	1211	PK 237	<input checked="" type="checkbox"/> - Yerli məşqulliq - Qaz ilə təchizat <input checked="" type="checkbox"/> - Suvanılan torpaqların dağıdırılması	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 5-6 saat Qaz: Azdır Telefonlar: Yerli və mobil Yollar: Qənaətbəxşdir	Tibb məntəqəsinin yaradılması Məktəbin əsaslı təmiri Görlüşlər vasitəsiənə əmək informasiya əldə etmək
	Yevlax	51952	PK 231	<input checked="" type="checkbox"/> - Yerli məşqulliq - Kanalizasiya sistemi - Şəhər infrastrukturunun inkişaf etdirilməsi <input checked="" type="checkbox"/> - Toza bulanma <input checked="" type="checkbox"/> - Ses	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 8-10 saat Qaz: Azdır Telefonlar: Yerli və mobil Yollar: qənaətbəxşdir	Mərkəzi kanalizasiyanın tikintisi
	Nərimanabad	1573	PK 235	<input checked="" type="checkbox"/> - Yerli məşqulliq - VR-nin avadvılığından istifadə edilməsi - Məktəbin təmiri <input checked="" type="checkbox"/> - Türkiyəyə gedən qazdan istifadə edilməsi	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 1-2 saat Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Tibbi yardım obyektinin təşkil edilməsi
	Səmədabad	1161	PK 237	<input checked="" type="checkbox"/> - Yerli məşqulliq - Qaz ilə təchizat <input checked="" type="checkbox"/> - Yoxdur	Su: Azdır Keyfiyyəti pisdir Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSİTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

	Neymatabad	1295	PK 238	⌚ - Yerli məşqulluq - Qaz ilə təchizat ⊗ - Yoxdur	Su: Azdır Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Mikrokreditləmə Programı
Yədili	1226	PK 242	⌚ - Yerli məşqulluq - Qaz ilə təchizat ⊗ - Yoxdur	Su: Azdır. Keyfiyyəti pisdir Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Tibb məntəqəsinin təmiri Məktəb binasının yenidən rekonstruksiyası	
Aran	6694	PK 242	⌚ - Yerli məşqulluq - Qaz ilə təchizat - Ticarət əlaqələri ⊗ - Qazın sızması - Qəzalar	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 10 saat Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Artezian quyularının qazılması Yolların təmiri Mikrokreditləmə programı Layihə haqqında böyük məlumat	
Gəncə	299000	PK 297-302	⌚ - Yerli məşqulluq - Sahibkarlığın inkişaf etdirilmesi ⊗ - Yoxdur	Su: Daimi Elektrik enerjisi: Demək olar ki, daimi Qaz: Demək olar ki, hemişə Telefonlar: Yerli və mobil Yollar: Qənaətbehəxşdir		
Geranboy	Yaşayış məntəqəsi	Əhalini say Kazanbulaq Yaxarıçı Qazaxlar Əlpout Evvazlılar	Piket PK 272 PK 287 PK 291 PK 251	Əhalinin gözəldiyi və narahatlıqlar *	İnfrastruktur və Komunal xidmətlər *	Xahişlər/ Mümkün ola bilən icmala investisiyalar *
Cinli Boluslu	1230	PK 253	⌚ - Yerli məşqulluq - Səslər	Su: Çox azdır Elektrik enerjisi: Gün ərzində 1-2 saat Qaz: Qaz ballonları Telefonlar: Bir neçə yerli xəttlər Yollar: Pisdır	Artezian quyularının qazılması Yolların təmiri Yeni məktəb Yeni tibb məntəqəsi	Yolların təmiri Tibb məntəqəsinin tikintisi

			⊗ - Yoxdur	Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Məktəb binasının əsaslı təmiri Su üçün əlavə quyuların qazılması
Yerevanlı	214	PK 256	⊗ - Yerli məşqulluq - Qaz ilə təchizat - Ticarət əlaqələri - İqlisadi inkişaf ⊗ - Torpaqların zədələnməsi - Yolların zədələnməsi - Torpağın daşınması	Su: Cəx azdır Elektrik enerjisi: Gün ərzində 5-6 saat Qaz: Əvəzine odundan istifadə olunur Telefonlar: Bir neçə yerli Yollar: Pisdır	Layihə haqqında böyük məlumat Yolların təmiri Tibbi yardım müəssisəsi Artezian quyularının qazılması
Nadirkənd	1380	PK 256	⊗ - Yerli məşqulluq - Torpaqlara görə kompensasiya alınması - Qaz ilə təchizat	Su: Cəx deyil Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Nisbətən qənaətbaşdırılar	Tibb məntəqəsinin tikintisi Məktəbin əsaslı təmiri
Borsunlu	3460	PK 272	⊗ - Yoxdur ⊗ - Yerli məşqulluq - Qaz ilə təchiz olunması	Su: Azdır Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Məktəb binasının əsaslı təmiri Tibb məntəqəsinin tikintisi
Əzizbəyev	690	PK 280	⊗ - Yerli məşqulluq - Qaz ilə təchizat ⊗ - Yoxdur	Su: Azdır, keyfiyyəti pisdir Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Yollar: Pisdır	Yeni yoluñ tikintisi Elektrik enerjisi təchizatının yaxşılaşdırılması Qaz ilə təmin olnunması
Muzdurlar	1272	PK 281	⊗ - Yerli məşqulluq - Qaz ilə təmin olunması ⊗ - Yoxdur	Su: Azdır Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yol tikintisi Məktəb binasının əsaslı təmiri Tibb məntəqəsinin yaradılması
Yolpak	590	PK 282	⊗ - Yerli məşqulluq - Qaz ilə təmin olunması ⊗ - Səslər - Parlays ehtimalı yاردır	Su: Azdır Elektrik enerjisi: Fasilərlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil	Məktəb tikintisini başa çaldırmalı Artezian quyularının yeniləşdirilməsi Layihə haqqında böyük məlumat

			- Ağacıların yenidən ekiliməsi ehtimalı vardır	Yollar: Pisdır	
Beşirli	428	PK 283	② - Yerli məşqulluq - Dövlətdən pul ayırmalocarını artırmaq ③ - Əkinlərin itirilməsi - Evlerin və su kanallarının zədələnməsi - Yolların zədələnməsi	Su: Çox uzaqda yerləşir Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Artezian quydalarının qazılması Tibb məntəqəsinin əsaslı təmiri Layihə haqqında böyük məlumat Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması
Sarov	850	PK 285	② - Yerli məşqulluq - Dövlət büdcəsinə dotasiya Qaz ilə təmin olunması - Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması ③ - Torpaqların zədələnməsi	Su: Çox deyil Elektrik enerjisi: Fasılərlə Qaz: qaz boruları ilə Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Layihə haqqında böyük məlumat
Fəxralı	2500	PK 288	② - Yerli məşqulluq - Qaz ilə təchizat - İqtisadi inkişaf ③ - Yoxdur	Su: Azdır, keyfiyyəti pisdır Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Artezian quydalarının qazılması Məktəbin təmir edilməsi
Qurbanzadə	580	PK 289	② - Yerli məşqulluq Qaz ilə təmin olunması ③ - təşülkəsizlik	Su: Nadir halda Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Artezian quydalarının qazılması Tibb məntəqəsinin yaradılması Yolların təmiri
SAMUX					
Yaşayış məntəqəsi	Əhalini sayı	Piket	Əhalinin gözlədiyi və narahatlıqlar	İnfrastruktur və Komunal xidmətlər	Xahişlər/ Mümkün ola bilən icmala ra investisiyalar
Lək	1096	PK 298	*	*	*
Kadılı	451	PK 316	*	*	*
Aşağı Ağasıbəyli	447	PK 293	② - Yerli məşqulluq - Məhsulların satışı - Qaz təchizatı	Su: Çox deyil Elektrik enerjisi: Fasılərlə	Yolların təmiri Tibb məntəqəsinin bərpə edilməsi Yeni məktəb Layihə haqqında böyük məlumat

			⊗ - Torpaqların zədələnməsi - Torpaqların itirilməsi	
Əli-Bayramlı	816	PK 294	⊗ - Yerli məşqulluq - İqtisadiyyatın inkişafı ⊗ - Torpaqların pozulması - Körpünün zədələnməsi	Su: Yoxdur Elektrik enerjisi: Gün ərzində 1-2 saat Qaz: Yoxdur (odun) Telefonlar: Yerli və mobil Yollar: Pisdır
Xocalı	1098	PK 302	⊗ - Yerli məşqulluq - Kompensasiyaların alınması ⊗ - Yoxdur	Su: Demək olar ki, həmişə, lakin hər yerde yox Elektrik enerjisi: Çox vaxt Qaz: Qaz ballonları Telefonlar: mobil Yollar: Pisdır
Seyidlər	538	PK 316	⊗ - Yerli məşqulluq - Qaz təchizatı - Kompensasiyaların alınması - Ticarət - Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması ⊗ - Tehlükəsizlik - Torpaqların zədələnməsi	Su: Daimi Elektrik enerjisi: Gün ərzində 2 saat Qaz: Qaz ballonları
Gərərx	510	PK 320	⊗ - Yerli məşqulluq - Ticarət - icarə müqaviləsinin bağlanması - Qazla təmin olunması ⊗ - Torpağın zədələnməsi	Su: Daimi Elektrik enerjisi: Gün ərzində 2-3 saat Qaz: Qaz ballonları Telefonlar: Mobil Yollar: Pisdır

SƏMKİR	Yaşayış mənzəresi	Əhaliinin sayı	Piket	Əhaliinin gözlediyi və narahatlıqlar	İnfrastruktur və Komunal xidmətlər	Xahişləri/ Mümkün ola bilən icmlərlə investisiyalar
Çaparılı	1510	PK 336	*		*	*
Talış	562	PK 318		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Yeni quyu - Qaz təchizatı - Elektrik enerjisi ilə təminat <ul style="list-style-type: none"> ⌚ - Təhlükəsizlik - Yolların zədələnməsi 	<p>Su: Daimi Elektrik enerjisi: Gün ərzində 2-3 saat Qaz: Qaz ballonları Telefonlar: Yerli Yollar: Pisdır</p> <p>Yolların təmiri Poliklinikanın yeniləşdirilməsi Yeni məktəbin tikilməsi</p>	
Qaraçəmirlı	5300	PK 326		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Qaz ilə təminat - Binalar üçün icarə müqaviləsi <ul style="list-style-type: none"> ⌚ - Təhlükəsizlik - Yolların zədələnməsi 	<p>Su: Azdır Elektrik enerjisi: Nadir hallarda Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Nisbətən qənaətbəxşdir</p> <p>Məktəblərin rekonstruksiyası Artezian quyularının təmiri</p>	
Mahmudlu	3165	PK 330		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Qaz ilə təchizat - Bina üçün icarə müqaviləsi <ul style="list-style-type: none"> ⌚ - Torpaqların zədələnməsi - Yolların zədələnməsi 	<p>Su: Arabır, pis keyfiyyətli Elektrik enerjisi: Gün ərzində 8 saat Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Qənaətbəxşdir</p> <p>Su kəmərinin yeniləşdirilməsi Uşaq bağçasının rekonstruksiyası Layihə həqqında böyük məlumat Elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması</p>	
Kəçili	5600	PK 332		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Qaz ilə təminat ⌚ - Yoxdur 	<p>Su: Arabır Elektrik enerjisi: Qeyri müntəzəm Qaz: Qaz boruları ilə Telefonlar: Yerli və mobil Yollar: Qənaətbəxşdir</p> <p>Yolların təmiri Poliklinikanın yeniləşdirilməsi Məktəb şəraitinin yaxşılaşdırılması</p>	
Dəllər Cirdaxan	2540	PK 338		<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - qaz təchizatı ⌚ - Yoxdur 	<p>Su: Demək olar ki, daimi Elektrik enerjisi: Fasilərlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır</p> <p>Yolların təmiri Məktəbin rekonstruksiyası</p>	

Dəllər	4169	PK 340	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Kənd məktəbinə kömək etmək ⌚ - Yolların zədələnməsi - Fəhlərlər mühəbisələr baş verə bilər 	<p>Su: Arabı Elektrik enerjisi: Çox nadir hallarda Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Qənaətətxəşdir</p>	<p>Mərkəzi məktəb tərəfindən yerli məktəblərə kömək + təmir Su təchizatının yaxşılaşdırılması Tibbi yardımın yaxşılaşdırılması Elektrik enerjisi üçün yeni naqılın çəkilməsi Yolların təmiri</p>
Dəllər Ceyir	4857	PK 342	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Dövlət büdcəsindən dotasıya - Kompensasiyaların alınması - Qaz təchizati ⌚ - Təhlükəsizlik - Torpaqların itirilməsi - Evlərin itirilməsi 	<p>Su: Azdır Elektrik enerjisi: Fasılərlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır</p>	<p>Poliklinikanın yeniləşdirilməsi Məktəblərin rekonstruksiyası Yolların təmiri</p>
Dəllər Daşbulğ	2061	PK 343	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Kompensasiyaların alınması - Ticarət - Qaz təchizati - Su və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına kömək etmək ⌚ - Təhlükəsizlik 	<p>Su: Azdır Elektrik enerjisi: Fasılərlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır</p>	<p>Yolların təmiri Poliklinikanın yeniləşdirilməsi Məktəblərin rekonstruksiyası</p>
Sarı Təpə	510	PK 350	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Torpaqlara mənfi təsir - Səsler - Toz - Partlayış 	<p>Su: Azdır Elektrik enerjisi: Gün ərzində 3-4 saat Qaz: Qaz ballonları Telefonlar: Mobil Yollar: Pisdır</p>	<p>Layihə haqqında böyük məlumat Tərəvəzin emal olunması üçün sex Artezian quyularının qazılması Yolların təmiri</p>
Bayramlı	2670	PK 352	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Qaz təchizati ⌚ - Yoxdur 	<p>Su: Azdır Elektrik enerjisi: Fasılərlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır</p>	<p>Poliklinikanın yeniləşdirilməsi Məktəblərin rekonstruksiyası</p>
Zeyəm	7225	PK 354	<ul style="list-style-type: none"> ⌚ - Yerli məşqulluq - Su təchizatının yaxşılaşdırılması 	<p>Su: Azdır Elektrik enerjisi: Daimi Qaz: Qaz ballonları</p>	<p>Su üçün artezian quyularının qazılması Yolların təmiri</p>

			⊗ - Yolların zədələnməsi	Telefonlar: Yerli və mobil Yollar: Qənaətbaşdır	Məktəb binasının rekonstruksiyası Mərkəzi kanalizasiyanın salınması Layihə haqqında böyük məlumat
TAUZ	Xatnlı	2774	PK 382	⊗ - Yerli məşqulluq - Qaz təchizatı - Mal və xidmətlər üçün şərait ⊗ - Partlayış ehtimalı var - Torpaqların zədələnməsi	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 5-6 saat Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır
AŞAĞI MÜLKÜLÜ	Aşağı Kəsəmənli	2200	PK 384	*	*
AKSTAF A	Zəlimxan	2560	PK 400	⊗ - Yerli məşqulluq - Kompensasiyaların alınması ⊗ - Torpaqların itirilmesi - Torpaqların zədələnməsi - Yolların zədələnməsi - Səsler	Su: Azdır Elektrik enerjisi: Gün ərzində 2-3 saat Qaz: yoxdur Telefonlar: Yerli və mobil Yollar: Pisdır
Poylu		1145	PK 401	⊗ - Yerli məşqulluq - Qaz təchizatı ⊗ - Təhlükəsizlik - Torpaqların itirilmesi	Su: Azdır Elektrik enerjisi: Fasilələrlə Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır
		1255	PK 410	⊗ - Yerli məşqulluq ⊗ - Yoxdur	Su: Azdır Elektrik enerjisi: Bəzən Qaz: Qaz ballonları Telefonlar: Yerli və mobil Yollar: Pisdır
	Saloğlu	1300	PK 420	⊗ - Yerli məşqulluq ⊗ - Torpaqların zədələnməsi	Su: Daimi Elektrik enerjisi: Çox vaxt Qaz: Qaz ballonları

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSİTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

			Telefonlar: Yerli və mobil Yollar: Pisdır	
Soyuq Bulaq	640	PK 429	*	*
Kecveli	1100	PK 432	*	*
Böyük Kəsik	1300	PK 440	☺ - Yerli məşqulluq - Kompensasiyaların alınması ☺ - Torpaqların zədələnməsi Su: Azdır Elektrik enerjisi: Fasiləli Qaz: Yoxdur Telefonlar: Yerli və mobil Yollar: Pisdır	Yolların təmiri Su ilə vəziyyətin yaxşılaşdırılması (BP avadanlığından istifadə etməklə Layihə haqqında böyük məlumat

* məlumat toplanmayıb

DƏQİQ DURUMUN HESABATININ HAZIRLANMASI ÜÇÜN TƏDQİQ OLUNMUŞ İCMALAR

Aran	Eyyəzħlar	Sanqaçal
• Aşağı Ağasıbeyli	• Cinli Boluslu	• Sarov
• Aşağı Qarxun	• Zeyam	• Sarı Tepə
• Aşağı Kəsəmənli	• Zəlimxan	• Seyidlər
• Aşağı Ləki	• Yevlax	• Stansiya Karrar
Ağcaqovaq	• Yerevanlı	• Sığırlı
Bayramlı	• Yolpak	• Səmedobad
Bəşirli	• Yıldızlı	• Talsı
Borsunlu	• Kazyan	• Tərə Şilyan
Böyük Kəsik	• Karrar	• Ucar
Qazi-Məhəmməd	• Keçili	• Fəxrieli
Qapılı	• Kirax Kesaman	• Xatırlı
Qarabərk	• Kürdəmir	• Xocalı
Qaradağlı	• Ləki	• Ciyani
Qaracallı	• Mahmudlu	• Çoxraklı
Qarasu	• Muzdurular	• Şaxlıq
Qaracevilli	• Muğan	• Gülbənd
Qüvəkənd	• Nadirkənd	• Gerax
Qurbanzade	• Neymetabاد	• Əzizbəyov
Qəncə	• Nərimanabاد	• Əli Bayramlı
Dəliməmmədli	• Padar	• Əlikənd
Dəllər Daşbulaq	• Poylu	• Əlpout
Dallər Cəfir	• Rəncər	• Əmirax
Dallər	• Rəmal	• Ənvər Məmmədəxanlı
Dallər Cirdaxan	• Saloğlu	

NASOS STANSİYASI SAHƏSİNDE HAVANIN KEYFİYYƏTİNİN İLKİN VƏZİYYƏTİ HAQQINDA HESABAT

1	Nasos stansiyası sahəsində havanın keyfiyyətinin ilkin vəziyyəti haqqında hesabat.....	2
1.1	Giriş	2
1.2	Tədqiqatların həcmi.....	2
1.2.1	Cırkləndiricilər	2
1.2.2	Yerləşdiyi ərazilər.....	2
1.3	Nümunələrin götürülmə üsulları.....	3
1.3.1	Diffuziya sinaq boruları.....	3
1.3.2	Bərk hissəciklər	4
1.4	Nəticələr	5
1.4.1	Azot oksidləri və kükürd 4-oksid	5
1.4.2	Karbohidrogenlər.....	5
1.4.3	Bərk hissəciklər	6
1.4.4	Nəticələrin xülasəsi	6
1.5	Xülasə və nəticələr	6

Cədvəllərin siyahısı

Cədvəl 1-1.Nümunələrin götürülmə nöqtələri.....	3
Cədvəl 1-2 Azot oksidləri və kükürd 4-oksid üzrə nəticələr.....	5
Cədvəl 1-3 Karbohidrogenlər üzrə nəticələr	5
Cədvəl 1-4 Bərk hissəciklər üzrə məlumatlar.....	6
Cədvəl 1-5 Havanın keyfiyyətinin ilkin vəziyyətinə görə nəticələrinin xülasəsi.....	6

Şəkillərin siyahısı

Şəkil 1. Nümunələrin götürülmə nöqtələri	3
--	---

1 NASOS STANSİYASI SAHƏSİNDE HAVANIN KEYFİYYƏTİNİN İLKİN VƏZİYYƏTİ HAQQINDA HESABAT

1.1 GİRİŞ

ƏMSSTQ üçün A2 (NS A2) nasos stansiyasının tikiləcəyi sahədə ətraf mühitin ilkin vəziyyəti haqda məlumatları əldə etmək məqsədilə PK 243,5 yaxınlığında hava nümunələri götürülmüşdür. Tədqiqatların məqsədi sahədə ətraf mühiti çirkləndirən bəzi maddələrin mövcud səviyyəsini aşkar etmək və havanın ilkin keyfiyyətinin qiymətləndirilməsi üçün imkanların araşdırılmasıdır.

1.2 TƏDQİQATLARIN HƏCMI

1.2.1 Çirkləndiricilər

Aşağıdakı çirkləndiriciləri müəyyən etmək üçün tədqiqatlar aparılmışdır.


- Azot oksidləri(NOx) - bunlara azot iki oksid(NO₂) və azot monooksid (NO) aiddirlər
- Kükürd 4-oksid
- Karbohidrogenlər (KH)
- Benzol
- Toluol
- Etilbenzol
- Ksilol (m- və r-izomerlərlə birlikdə, ayrılıqda o-izomeri)
- Karbohidrogenlərin ümumi ölçülü biləcək miqdarı (KÜÖM)
- Bərk hissəciklər (toz)

Benzol, toluol, etilbenzol və ksilol aromatik maddələri adətən BTEK adı altında birləşirlər.

1.2.2 Yerləşdiyi ərazilər

Tədqiqatların aparıldığı zaman nasos stansiyasının inşası üçün iki mümkün sahə nəzərdən keçirilmişdir (bunlardan biri BTC boru kəmərinin nəzərdə tutulan marşrutundan şimalda, digəri isə - cənubda). Nümunələr səkkiz nöqtədə götürülmüşdür – hər ehtimal olunan sahənin hər bucağından bir nümunə. Sonradan nasos stansiyasının yerləşdirilməsi üçün cənub sahəsi daha məqsədə uyğun sayılmışdır. Nümunələrin götürülməsi nöqtələri şəkil 1-də göstərilmiş planda qeyd edilmişdir, nəticələr isə cədvəl 1-də toplanmışdır.

Şəkil 1. Nümunələrin götürülmə nöqtələri



Cədvəl 1-1.Nümunələrin götürülmə nöqtələri

POSTUN N-Sİ	NASOS STANSİYASININ SAHƏSİ	BUCAQ NÖQTƏSİ	KOORDİNATLAR	
			ŞƏRQƏ MEYL	ŞİMALA MEYL
1	CƏNUBİ	Ş - Q	8667049	4499242
2		Ş - Ş-Q	8667367	4499319
3		C - Ş-Q	8667429	4499159
4		C - Q	8667097	4499000
5	ŞİMALI	C - Q	8667036	4499627
6		C - Ş-Q	8667383	4499626
7		Ş - Ş-Q	8667375	4499779
8		Ş - Q	8667030	4499862

1.3 NÜMUNƏLƏRİN GÖTÜRÜLMƏ ÜSULLARI

1.3.1 Diffuziya sınaq boruları

Azot oksidlərinin, kükürd 4-oksidin və karbohidrogenlərin varlığını müəyyən etmək üçün nümunələr diffuziya sınaq boruları vasitəsilə götürülmüşdür. Diffuziya sınaq borularından istifadə edilməsi prinsipi ondan ibarətdir ki, sınaq boruları havada müəyyən müddət ərzində açıq vəziyyətdə saxlanılırlar. Çirkəndiricilərin buxarları diffuziya nəticəsində sınaq borularının daxilinə nüfuz edirlər və tədqiq olunan konkret çirkəndiriciyə uyğun seçilmiş absorbsiya materialının üzərinə çökürlər. Nümunələrin götürülməsi müddəti başa çatdıqdan sonra sınaq boruları bağlanılır və analiz aparılması üçün laboratoriya gəndərilirlər.

Bütün diffuziya sınaq boruları təqribən insan boyu hündürlüyündə olan ağac dirəklərdə bərkidilərək 20 gün ərzində (noyabrın 2-dən 22-nə kimi) saxlanılmış, sonra isə eyni komplektlərlə əvəz olunmuşlar ki, bunlar da 13 (22 noyabrdan 5 dekabra qədər) və ya 14 gün (6 dekabra qədər) saxlanılmışdır (yalnız 8 №-li post üçün).

1.3.1.1 Azot oksidləri

Hər bir nümunə götürülən nöqtədə eyni zamanda iki sınaq borusu quraşdırılmışdır. Bunlardan biri NO₂ üçün standart sınaq borusu, digərinin girişində isə oksidləşdirici agentin dənələri yerləşdirilmişdir. Standart sınaq borusu yalnız NO₂-ni qeyd edir, oksidləşdirici agentli sınaq borusu isə həm də NO₂-yə qədər oksidləşmiş bütün NO -ları qeyd edir, buna görə də ümumi NOx (NO₂kimi) məlumatlarını göstərir.

Nümunələr toplandıqdan sonra sınaq boruları UKAS tərəfindən nümunələrin müayinəsini keçirəcək Gradko International Ltd laboratoriyasına göndərilmişdir ki, burada ultrabənövşəyi və görünən dalğalar spektrometri vasitəsilə trietanolamin nitrit kimi absorbsiya olunmuş NO₂ 540 nm dalğa uzunluğunda təyin olunmuşdur.

1.3.1.2 Kükürd 4-oksid

Kükürd 4-oxsidli ,sınaq boruları absorbsiya olunmuş kükürdün kütləsini müəyyən edən ion xromatoqrafiyası üsulu ilə Gradko kompaniyası tərəfindən analiz edilmişdir. Sonra bu kəmiyyət, diffuziya və udma dərcəsi əmsalları vasitəsilə təyin edilmiş sabitlərdən istifadə etməklə kükürd 4- oksidin qatılığına keçirilir

1.3.1.3 Karbohidrogenlər

Karbohidrogenləri müəyyən edən sınaq boruları üzvi birləşmələrin çox hissəsini absorbsiya edir (Gradko şirkətində hesab edirlər ki, C4 -dən nisbətən az uçucu olan birləşmələr absorbsiya olunurlar). Analiz prosesində üzvi birləşmələrin buxarları termiki desorbsiyaya uğrayırlar və qaz xromatoqrafiyası sisteminə keçirlər. Alınan zirvə qiymətlər imüəyyən olunur, birləşməni təşkil edən maddələrin qatılıqları isə, hər bir zirvənin sahəsi kalibr qiymətləri ilə müqayisə olunaraq müəyyən edilirlər. Bu metodika Böyük Britaniyada qəbul edilmiş (HSL,1999) MDHS 80 standart metoduna uyğun gəlir.

1.3.2 Bərk hissəciklər

Bərk hissəciklərin nümunələri üfüqi vəziyyətdə qurulan, yapışqanlı lövhələrdən ibarət toz ölçənlər vasitəsi ilə əldə edilmiş və müayinə olunmuşdur. Bu iş, TES Bretby Ltd laboratoriyasına UKAS tərəfindən həvalə edilmişdir. Tozölçən, sahəsi təqribən 100 sm² olan, üzərinə bərk hissəciklərin yapışması üçün yapışqanlı lövhələrdən ibarətdir. Lövhələr insan boyu hündürlüyündə taxta dirəyə, horizontal qurulmuş taxta lövhəciklər üzərində bərkidilmişdilər.

Tozölçənlər, reflektometrdə əks olunmanın ölçülməsi yolu ilə təhlil edilir. Uduşmuş işığın miqdarı nümunənin götürülməsi müddətdə günlərin sayına bölünür və nəticələr gün ərzindəki effektiv örtülmüş sahənin faizi (EÖS/ gün,%) şəklində göstərilir. Bu nəticələr havanın keyfiyyəti üzrə təlimatların və standartların tələbləri ilə müqayisə edilsə bilməsə də TES Bretby şirkəti hesab edir ki, 2 % EÖS/gün-dən aşağı nəticə, ümumilikdə iddia qaldırmaq üçün səbəb ola bilməz.

1.4 NƏTİCƏLƏR

1.4.1 Azot oksidləri və kükürd 4-oksid

Cədvəl 1-2 Azot oksidləri və kükürd 4-oksid üzrə nəticələr

GÖTÜ RÜLDÜY Ü NÖQTƏ	NO2 İLƏ NOX (MKQ/M ³)			NO2 (MKQ/M ³)			SO2 (MKQ/M ³)		
	KOMPL. 1	KOMPL. 2	ORTA	KOMPL. 1	KOMPL. 2	ORTA	KOMPL. 1	KOMPL. 2	ORTA
1	13,1	3,7	8,4	4,1	2,5	3,3	4,5	7,4	5,9
2	BURAX I-LIB ⁽²⁾	3,7	3,7	4,1	2,5	3,3	1,8	3,1	2,4
3	4,1	2,5	3,3	2,5	2,5	2,5	4,8	2,3	3,6
4	BURAX I-LIB ⁽²⁾	6,2	6,2	2,5	1,2	1,8	3,5	1,9	2,7
5	11,6	11,0	11,3	2,5	2,5	2,5	3,3	1,9	2,6
6	8,2	3,7	6,0	2,5	0,0	1,2	2,5	1,2	1,9
7	5,0	4,9	5,0	5,0	2,5	3,7	4,6	4,7	4,6
8	4,9	5,8	5,4	3,3	1,2	2,2	3,0	4,4	3,7
ORTA	7,8	5,2	6,5	3,3	1,8	2,6	3,5	3,4	3,4

komplekt 1 = 2 – 22 noyabr 2001 – ci il komplekt 2 = 22 noyabr – 5/6 dekabr 2001 = ci il buraxılma sınaq borularını yığarkən oksidləşdirici qapağın olmaması ilə şərtlənib

1.4.2 Karbohidrogenlər

Cədvəl 1-3 Karbohidrogenlər üzrə nəticələr

GÖTÜRÜL DÜYÜ NÖQTƏ	BENZOL (MKQ/M ³)			TOLUOL (MKQ/M ³)			ETİLBENZOL (MKQ/M ³)		
	KOMPL. 1	KOMPL. 2	ORTA	KOMPL. 1	KOMPL. 2	ORTA	KOMPL. 1	KOMP. 2	ORTA
1	0,4	0,0	0,2	0,1	<LOD	0,1	0,0	<LOD	0,0
2	2,7	3,4	3,0	2,9	3,6	3,3	0,5	0,8	0,6
3	2,6	2,7	2,7	4,0	2,4	3,2	1,3	1,3	1,3
4	2,9	3,3	3,1	3,7	2,4	3,0	0,7	0,4	0,5
5	2,2	2,1	2,2	30,4	2,3	16,3	1,1	0,9	1,0
6	1,5	2,6	2,0	1,3	1,7	1,5	2,4	0,8	1,6
7	3,1	2,7	2,9	1,6	9,2	5,4	0,9	1,7	1,3
8	3,1	1,9	2,5	4,1	2,2	3,1	1,5	0,9	1,2
ORTA	2,3	2,3	2,3	6,0	3,4	4,7	1,1	1,0	1,0
1	0,0	< HH	0,0	0,0	< HH	0,0	9,0	13,1	11,0
2	0,8	1,2	1,0	0,0	0,2	0,1	131,3	54,0	92,6
3	1,2	1,1	1,1	0,7	0,3	0,5	39,4	53,3	46,3
4	1,3	1,1	1,2	0,7	0,1	0,4	30,7	47,6	39,1
5	8,1	0,7	4,4	1,1	0,7	0,9	49,7	169,1	109,4
6	3,3	0,3	1,8	8,1	0,1	4,1	747,2	81,0	414,1
7	1,2	1,3	1,3	0,5	1,0	0,8	64,4	35,5	50,0
8	1,2	1,1	1,1	1,2	0,4	0,8	29,4	187,3	108,4
ORTA	2,1	1,0	1,5	1,6	0,4	1,0	137,6	80,1	108,9

< hh – həssaslıq həddindən aşağı

1.4.3 Bərk hissəciklər

Cədvəl 1-4 Bərk hissəciklər üzrə məlumatlar

NÜMÜNƏNİN GÖTÜRÜLDİYİ NÖQTƏ	GÜN ƏRZİNDƏ EFFEKTİV ÖRTÜLMƏ SAHƏSİ (%)		
	KOMPLEKT 1	KOMPLEKT 2	ORTA
1	0,5	BURAXILIB	0,5
2	BURAXILIB	0,3	0,3
3	0,4	0,3	0,4
4	0,4	0,3	0,4
5	0,4	0,4	0,4
6	0,4	0,3	0,4
7	0,4	0,9	0,7
8	0,5	0,5	0,5
ORTA	0,4	0,4	0,4

Buraxılma yapışqan zolaqların yığıldığı zaman onların yoxluğu ilə əlaqədardır

1.4.4 Nəticələrin xülasəsi

Cədvəl 1-5 Havanın keyfiyyətinin ilkən vəziyyətinə görə nəticələrinin xülasəsi

MADDƏ	ORTA QATILIQ (MKQ/M ³)
AZOT OKSIDLƏRİ (NO ₂ İLƏ CƏMNOX)	6,5
AZOT 2 - OKSİD	2,6
KÜKÜRD 4-OKSİD	3,4
BENZOL	2,3
TOLUOL	4,7
ETİL BENZOL	1,0
KSİLOL (BÜTÜN İZOMERLƏR)	2,5
ÜMUMİ KARBOHİDROGENLƏR	108,9

Bərk hissəciklərin ümumi səviyyəsi gün ərzində effektiv ötürülmə sahəsinin 0,4-% təşkil etmişdir

1.5 XÜLASƏ VƏ NƏTİCƏLƏR

Nəticələr göstərmişdir ki, nəzərdə tutulan nasos stansiyasının sahəsində havanın keyfiyyəti yaxşıdır. Çirkəndiricilərdən heç birinin miqdarı ƏMSSTQ 10 – cu bölməsində müzakirə edilmiş mühitin standartlara və məhdutiyyətlərə çatmır, baxmayaraq ki, bu müayinənin nəticələri bilavasitə məhdudiyyətlərlə orta vaxtı və həddi aşmanın buraxıla bilən fərqlərindən artıq olduqlarına görə müqayisə oluna bilməz.

Tədqiqatlar sahədə hava çirkəndiricilərinin səviyyəsi haqda təsəvvür yaratmağa imkan vermişdir. Bu məlumat modelləşmənin nəticələri ilə birlidə nəzərdə tutulan BTC boru xəttinin tikintisi və istimarı zamanı çirkəndiricilərin miqdarını proqnozlaşdırmağa imkan yaradır.

NASOS STİANSİYASININ SAHƏSİNDE FON SƏSİNİN TƏDQİQİ

1	NASOS STİANSİYASININ (2100) SAHƏSİNDE FON SƏSİNİN TƏDQİQİ	1
1.1	GİRİŞ.....	1
1.2	İLKİN ŞƏRTLƏR.....	1
1.3	SƏSİN SƏVİYYƏSİNƏ OLAN TƏLƏBLƏR.....	2
1.4	SƏSİN İLKİN SƏVİYYƏSİNİN TƏDQİQATI.....	2
1.5	NƏTİCƏLƏR.....	3
1.5.1	Gündüz vaxtı	4
1.5.2	Gecə vaxtı.....	4
1.6	YEKUN.....	4
	Akustik terminologiya.....	5
	Səs tezliklərinin oktava diapazonu	6
	Torpaq təpələri və seddləri .Səs sipərinin effektiv hündürlüyü.....	6
	İnsan tərəfindən geniş diapazonlu səsin qavranılması	6

Cədvəllərinin Siyahısı

Cədvəl 1	Əl üsulu ilə ölçülərin göstəriciləri.....	3
Cədvəl 2	Səs səviyyəsinin ölçülməsinin nəticələri.....	4
Cədvəl 3	Yol səsi səviyyələrinin fərdi təfsiri	7

1 NASOS STANSİYASININ (2100) SAHƏSİNDE FON SƏSİNİN TƏDQİQİ

1.1 GİRİŞ

PK 243,5 yanında, Gəncədən təxminən 80 km şərqdə, boru kəmərinin Azərbaycan bölməsinin mərkəzində BTC boru kəməri üçün nasos stansiyası tələb olunacaq.

Təklif olunan sahə kiçik Yardılı kəndinin nisbətən yaxınlığındadır. Nasos stansiyasının səsinin yerli sakinlərə təsirini minimuma endirmək üçün bu səsə gecə və gündüz nəzarət olunmalıdır.

Bu hesabat, nəzərdə tutulmuş RSA 2 nasos stansiyasının qurğularının tikilməsi və istismarı ilə bağlı ehtimal olunan səsin təsirinin tədqiqatının bir hissəsini əks etdirir.

Nəzərdə tutulmuş tikintinin ərazisində indiyə qədər mövcud olan səs səviyyəsi haqqındaki məlumat, tikintinin ətraf mühitə səs təsirinin qiymətləndirilməsinin tərkib hissəsidir. Ona görə də təcrübədə qəbul olunmuşdur ki, nəzərdə tutulmuş sahənin ətrafindakı səsə həssas olan nöqtələrdə fon səsinin tədqiqatı aparılsın. Adətən belə həssas obyektlər tikinti sahəsinə yaxın yerləşən yaşayış binalarıdır.

Bu hesabatda Alan Saunders Associates şirkətinin nasos stansiyası üçün nəzərdə tutulmuş sahənin ətrafında apardığı fon səsinin seriya tədqiqatlarının nəticəsi verilmişdir.

Səs təzyiqinin bütün qiymətləri 20 mPa-a uyğun dB və ya dB (A) –lərlə göstərilmişdir.

1.2 İLKİN ŞƏRTLƏR

BTC boru kəmərinin nəzərdə tutulmuş marşrutu üzrə (biri şimal, digəri cənub) nasos stansiyasının quraşdırılması üçün hal-hazırda iki sahə nəzərdən keçirilir. Qərb İxrac Boru Kəməri (QİBK) marşrutunun mövcudluğu və onunla yanaşı BTC boru kəmərinin yerləşməsi əlavə layihə məhdudiyyətlərinin yaranmasına səbəb olur. İki variantdan şimal sahəsi yaşayış binalarına daha yaxın olacaq. Hər iki sahə 1-1 şəklində №2461/SPİ planında göstərilib.

Kompleksin tikilməsi səs yaradacaq, əgər o azaldılmasa, yerli sakinlərdə xoşa gəlməz hiss yarada bilər. Ehtimal ki, layihənin həyata keçirilməsi ilə bağlı stansiyanın istismarından daha böyük narahatlılıq yaranacaq. Baxmayaraq ki, BTC boru kəmərinin istismarı zəif səslə və ya onun tam olmamazlığı ilə müşayət olunacaq, nasos stansiyası çox güman ki, «istehsalat» xarakterli səs yaradacaq. Təcrübədən görünür, baxmayaraq ki, məşəl nadir hallarda istifadə olunacaq, məşəllərin səsi yaxındakı binalarda daha çox «eşidilmiş» olacaq.

Mühitin şəraiti Azərbaycanın mərkəzi hissəsində yerləşən kəndlərə xasdır. Nəzərdə tutulmuş sahənin nisbi yaxınlığında orta ölçülü kənd, eyni zamanda qacqınlar üçün düşərgə yerləşir. Sahədən qərbe Qarabağ kanalı keçir, ondan sonra çılpaq qayalıq süxurları yerləşir. Sahənin qalan hissəsi, tək-tük rast gələn çəperlər və irriqasiya kanallarından ibarət çılpaq düzənlilikdir.

1.3 SƏSİN SƏVİYYƏSİNƏ OLAN TƏLƏBLƏR

Nasos stansiyasındaki səsin səviyyəsinə tətbiq olunacaq tələblər hələ öyrənilir. Səsin səviyyəsinə nəzarət haqqında yeganə sənəd iş zonasındaki səslərin səviyyəsinə və peşə xəstəliklərinin profilaktikasına aiddir; digər yerli standart və qanunlar yoxdur.

Dünyanın digər ölkələrində tətbiq edilən tələblərə uyğun olaraq, ehtimal olunan səsin sərhəd səviyyəsinin təsirini müəyyənləşdirmək üçün fon səsinin səviyyəsi mütləq nəzərə alınmalıdır. Bu qiymətləndirmə BS 4142 Britaniya standartına əsaslanır. «Yaşayış məntəqələrinin və sənaye obyektlərinin qarşıq yerləşdiyi zonalara təsir göstərən sənaye səsinin səviyyəsinin qiymətləndirilməsi metodu», 1997.

Bu hesabatdakı tədqiqatların nəticələri əsasında, səsin layihə səviyyələrini müəyyən etmək üçün bu sənəd və digər standartlar müvafiq maraqlı tərəflərlə nəzərdən keçiriləcək və müzakirə olunacaqdır.

1.4 SƏSİN İLKİN SƏVİYYƏSİNİN TƏDQİQATI

31.10.01 - 03.11.01 tarixli çöl tədqiqatları zamanı səsin ilkin səviyyəsi səkkiz nöqtədə müəyyən edilmişdir. Təhlükəsizlik texnikasının tələblərinə əsasən gecə vaxtı əl üsulu ilə ölçülər aparmaq mümkün olmamışdır. Gecə vaxtı səsin səviyyəsini müəyyən etmək üçün 24 saat ərzində 15 dəqiqəlik ölçmələri avadanlıqlar həyata keçirmişlər. Bu üsulla α_{Aeq} , α_{A90} , α_{A10} və α_{Amax} görə məlumatlar qeydə alınmışlar. Uzaq məsafədən rabitə sistemi ilə qeyd olunmuş məlumatlarla birgə bu məlumatlar əsasında gecə vaxtında səsin səviyyəsini qiymətləndirmək mümkün olmuşdur. Bu hesabatda işlədilən akustik terminlərin izahı A əlavəsində verilmişdir. Səsin səviyyəsinin ölçülməsi aşağıdakı avadanlıqlarla aparılmışdır:

- səsin səviyyəsini ölçən Norsonic Type 116 Type Precision (4 cihaz)
- ətraf mühitin tədqiqatını aparmaq üçün mikrafon GRAS Type 41 AL (4 cihaz)
- akustik kalibrator Norsonic Type1251
- məlumatı ötürmək üçün modem Siemens M20T
- Mobil telefon Nokia 5110
- Noutbuk Dell Inspiron 7000

Ölçülərdən əvvəl və sonra səsin səviyyəsini ölçən cihazlar kalibrənmiş və onların işində heç bir xəta qeydə alınmamışdır.

Avadanlıqların hamisinin kalibrənmə sertifikatı vardır və IEC : 651 :1971 (BS 5969 standartına uyğundur) – görə birinci akustik dəqiqlik sinfinə aiddirlər. Bundan başqa avadanlıq, səsin səviyyəsini ölçən kombinə edilmiş cihazlar üçün nəzərdə tutulan IEC 804:1985 (BS 6698: 1986 standartına uyğundur) -dəki xarakteristikalara cavab verir. Bütün ölçülər ölçən cihazların sürətli reaksiya və sərbəst qəbul rejimində aparılmışdır

Ölçülər BS 7445: 1991 «Ətraf mühitdə səsin ölçülməsinin təsviri 2 hissə : torpaq istifadəsinə aid məlumatların toplanılması» standartına uyğun aparılmışdır.

Bütün nöqtələrdə mikrofonlar yerdən 1,5 m hündürlükdə qurulmuşdur.

Tədqiqat aparılan zaman küləyə qarşı sıpərlər qoyulmuşdur. Ölçülər zamanı hava quru və dəyişən sürətli küləkli idi. Ümumən tədqiqat proseslərində hava şəraiti yaxşılaşırıdı. Ölçülərin aparılması üçün seçilmiş 24 saatlıq müddət ərzində daha çox

zəif külək əsirdi. Bu həmin yerin səs səviyyəsinə maksimum yaxınlaşmağa imkan verdi.

Aşağıda tədqiqatlar aparılan nöqtələrin siyahıları verilir. Bir və iki nöqtələrində avtomatlaşdırılmış avadanlıqlardan, 3-dən 8-ə qədər isə müqayisəli köməkçi ölçülərdən istifadə olunubdur.

- Nöqtə 1.** SQP əl cihazı ilə PK 243,5 sahəsinin mərkəzində müəyynləşdirilib.
- Nöqtə 2.** Sahədən şimal-qərbə yaşayış obyektinin yanında. Nöqtə PK 243,5 – dən şərqə 322 azimut istiqamətində yerləşdirilmişdir.
- Nöqtə 3.** Mövcud Qərb ixrac boru kəmərinin Qarabağ kanalı ilə kəsişmə nöqtəsinin yaxınlığında yerləşən yarımtansiyadan 25 m şərqə tərəf .
- Nöqtə 4.** Qarabağ kanalına paralel kəndarası yolun kənarında, şərqdə yerləşən qaçqınların düşərgələri səviyyəsində
- Nöqtə 5.** Avtomagistralla Qarabağ kanalının kəsişdiyi yerdən 10 m cənubda
- Nöqtə 6.** Mövcud QİBK PK 257 də, şərqdə yerləşən yaşayış obyektlərinin yaxınlığında səsin reprezentativ fon səviyyəsi
- Nöqtə 7.** Ehtimal olunmuş tikinti sahəsinin kənarında PK 243,5 dən cənuba
- Nöqtə 8.** PK 243,5 –dən şimala ,nasos stansiyası üçün nəzərdə tutulmuş ən şimal nöqtəsinə yaxın (şimal variantı)

1.5 NƏTİCƏLƏR

1-2 və 1-3 şəkillərində (2461/TN1 və 2) gecə müşahidələrinin nəticələri göstərilibdir. Əl üsulu ilə ölçülərin nəticələri cədvəl 1-də verilib.

Cədvəl 1 Əl üsulu ilə ölçülərin göstəriciləri

Vaxt	Nöqtə	LAeq dB	LAfmax dB	LA10 dB	LA90 dB
13.09	3	61,2	67,7	62,0	60,2
13.25	4	56,8	76,3	58,,0	35,9
13.54	5	61,2	74,6	65,5	46,7
14.18	8	29,6	45,2	32,2	25,9
14.34	6	41,2	65,5	42,4	36,2
14.36	6	50,3	68,7	53,3	37
14.54	7	38,5	64,3	39,6	32,7
15.11	6	41,5	56,2	43,8	35,5
15.14	6	46,1	71,3	50,6	34,9

Bu və gündüz zamanı 3 - 8 nöqtələrində aparılan əlavə ölçmələrin əsasında gündüz və gecə vaxtları üçün aşağıdakı fon səsi səviyyələrinin minimal qiymətləri müəyyən edilmişdir.

Bu hesabat üçün sutka gündüz (07.00-23.00) və gecə (23.00-07.00) saatlarına bölünübdir. Nəticələr cədvəl 2-də verilmişdir.

Cədvəl 2 Səs səviyyəsinin ölçülməsinin nticələri.

Nöqtə	Gündüz vaxtı	Gecə vaxtı	Şərhlər
	L_{A90} dB	L_{A90} dB	
1	32	22	
2	36	31	
3	60	60	Elektrik yarım stansiyasının səsi
4	34	31	
5	39	35	
6	34	34	Su kanalının səsi
7	29	22	
8	31	25	

Yuxarıda göstərilən ölçülər yalnız 1 və 2 nöqtələrdəki fon səsinin minimal qiymətləridir. Xüsusi ilə gecə vaxtı sahələrə yaxınlaşmaq çətin olduğuna görə, 3 – 8 nöqtələri üçün minimal göstəricilər təxminidir.

1.5.1 Gündüz vaxtı

Gündüz vaxtı bütün nöqtələrdə (3-dən başqa) kənd təsərrüfatı maşınlarının, yola yaxın nöqtələrdə isə yol nəqliyyatının səsi üstünlük təşkil edir. Yardıllı qəsəbəsinin içindən şərqdən qərbə keçən magistralda, bəzən baş verən canlanmaları nəzərə almasaqla, hərəkət tək-tək hallarda müşahidə olunurdu. Yoldakı səsin səviyyəsi nisbətən yüksəkdir, ancaq bu yol örtüklerinin pis vəziyyəti və avtomobilərin (əsasən böyük yük daşıyanlarının) texniki nasazlığı ilə əlaqədardır.

Nöqtə 3-də səsin səviyyəsi yaxında yerləşən elektrik yarımstansiyasının mövcudluğu ilə müəyyənləşdirilir. Qeyd etmək lazımdır ki, səs mənbəyinin bilavasitə yaxınlığında iri yaşayış binası yerləşir.

1.5.2 Gecə vaxtı

Yerlərdə aparılmış tədqiqatlarda $\alpha A90$ göstəricisinə əsasən fon səsi 22 - 30 dB(A) həddində olmuşdur. Bu fon səsi gecə vaxtı kənd yeri üçün normal hesab olunur.

Yayılmadan təxminini hesablamalarına görə müəyyən olunmuşdur ki, nöqtə 3-dəki elektrik yarım stansiyasının yaradığı səsin səviyyəsi, sahə ətrafında yerləşən həssas reseptorların yaxınlığında 20 dB (A) olacaq.

1.6 YEKUN

PK243,5 yanındakı nəzərdə tutulmuş nasos stansiyası rayonunda səs fonunun geniş tədqiqatları aparılmışdır.

Səsin səviyyəsi nisbətən zəif idi və kənd mühitinə uyğun idi. Amma gecə vaxtı elektrik yarım stansiyasının (PK 259 yaxınlığında yerləşən transformator stansiyası) daimi işləməsində səs gəlirdi.

Səsin təsirinin tikinti və istimar fazalarında qiymətləndirilməsi və nəzarətdə saxlanması üçün sahədə səsin səviyyəsinə olan tələblər tədqiqat əsasında müəyyənləşdiriləcəklər.

ƏLAVƏ A

AKUSTİK TERMINOLOGİYA VƏ İNSANIN GENİŞ DİAPOZONLU SƏSƏ OLAN REAKSİYASI

Akustik terminologiya

Səsin yaratdığı qıcıqlandırıcı təsir, onun tezliyi (ton gurluğu), gurluğu və səviyyəsinin müxtəlif variasiyaları kimi bir-biri ilə əlaqədar olan çoxlu müxtəlif amillərdən asılıdır. Bu qıcıqlandırıcı təsirin obyektiv qiymətləndirilməsi üçün subyektiv amilləri nəzərə alan cədvəl işlənib hazırlanmışdır.

D_b (A): İnsan qulağı yüksək və alçaq tezliklərə nisbətən orta tezlikli səslərə daha həssasdır. Bu faktı nəzərə alaraq, ölçülən səsin orta insanın ayırd edə biləcəyi ümumi səs səviyyəsinə təqribən uyğun gəlməsi üçün səsin ölçülməsində A cədvəlindən istifadə edilir. A cədvəli üzrə səsi hesablamaq üçün həqiqi spektrdə bəzi dəyişikliklər etmək lazımdır. A cədvəli üzrə ölçülmüş və ya hesablanmış səsin səviyyəsi dB(A) səs səviyyəsi kimi qəbul olunmuşdur.

L₁₀ & L₉₀: Qeyri-stasionar səsi təsvir etmək üçün onun səviyyəsini və dəyişmə dərecələrini bilmək zəruridir. Bu məqsədlər üçün zamanın n% müddətində səsin aşılmış səviyyəsini göstərən L_n indekslərindən istifadə olunur. Uyğun olaraq L₁₀ – zamanın 10% müddətində səsin aşılmış səviyyəsidir və «orta maksimal səviyyə» kimi müəyyən olunur. Deməli L₉₀, səsin fon səviyyəsini təyin etmək üçün istifadə edilən «orta minimal səviyyəni» göstərir.

Adətən təcrübədə yüksək orta qiymət olan L₁₀ indeksi yoldakı səsi göstərmək üçün istifadə olunur. Belə ki, o yoldakı səsin qeyri-stasionar xüsusiyyətinin yaratdığı qıcıqlanmanın artmasını nəzərə alır.

Səs tezliklərinin oktava diapazonu

Tezliklər cədvəli üzrə səs enerjisinin paylanması təyin etməkdən ötrü, Standartlar üzrə Beynəlxalq Təşkilat (ISO) səsin ölçülümsi və təhlili üçün «münasib» olan tezliklər diapazonunu müəyyənləşdirmişdir. Oktava diapazonu ən geniş və tez-tez işlənən diapazondur. Bu diapazonlarda tezliyin yuxarı həddi aşağı həddindən iki dəfə yüksəkdir və onlar, yuxarı tezlik həddi ilə aşağı tezlik həddinin tən ortasında yerləşən, öz «mərkəzi tezlikləri» ilə təyin olunurlar. Misal üçün, 250 Hs – lik oktava diapazonu 176 Hs – dən 353 Hs – ə qədər uzanır. Ən geniş yayılmış tezliklər diapazonu aşağıdakılardır:

Oktavaların mərkəzi tezlikləri:

Tezlik Hs – lərlə 63 125 250 500 1000 2000 4000 8000

Torpaq təpələri və səddləri .Səs sıpərinin effektiv hündürlüyü.

Səddlər vasitəsilə mənbənin səs səviyyesinin azaldılmasını nəzərdən keçirdikdə «səs sıpərinin effektiv hündürlüyü» mütləq müəyyən olunmalıdır. Misal üçün, əgər səs mənbəyi ilə dinləyici arasındaki 3 metr hündürlüklü sədd varsa və həmin sədd dinləyiciyə daha yaxın yerləşirse, insan pilləkanlarla yuxarı qalxdıqca (səddin yuxarı hisəsinə yaxınlaşdıqca) bu səs yer səviyyəsinə nisbətən yüksəkdən eşidiləcək. Uyğun olaraq, əgər o, aşağı enərək yere otursa, səs ayaq üstəki vəziyyətə nisbətən alçaqdan eşidiləcək. Bu, yuxarıda göstərilən üç halda «səs sıpərinin effektiv hündürlüyü» nün dəyişildiyini göstərir. Belə ki, səs sıpərinin effektiv hündürlüyü nə qədər yüksək olarsa, səs səviyyəsi bir o qədər azalar.

Müxtəlif yolların səs mənbəyi olduğu halda, müəyyən bir təssərrüfatın etrafında qurulmuş səddin hesabına, səddə yaxın yollardan gələn səs nisbətən çox, səddə uzaq yollardan gələn səs isə nisbətən az azalacaq.


İnsan tərəfindən geniş diapazonlu səsin qavranılması

Desibellərlə göstərilmiş səs cədvəli loqarifmik xarakterli olduğu üçün, dB – lərlə verilmiş səs səviyyələri xətti asılılıqlı deyillər. Misal üçün, 100 dB(A) – lik səs səviyyəsi 50 dB(A) – lik səs səviyyəsindən iki dəfə çox ola bilməz. Təcrübələr zamanı müəyyən olunmuşdur ki, insanın aydın eşidə bilməsi üçün, yol səsi kimi dəyişən səsin orta qiyməti təqribən 3 dB(A) dəyişməlidir. Digər təcrübələr göstərir ki, səsin 10 dB(dəyişməsi orta dinləyici tərəfindən səsin 2 dəfə yüksəlməsi kimi qəbul olunur. Bu məlumatlardan istifadə edərək, yol səsinin dəyişməsinin fərdi qavranılma sxemini tərtib etmək olar.

Cədvəl 3 Yol səsi səviyyələrinin fərdi təfsiri

Səs səviyyəsinin dəyişməsi, dB(A) – lərlə	Fərdi qavrama	İnsanın səsə olan reaksiyası
0 – dan 2 – dək	Səs gurluğunun cüzi dəyişməsi	Minimal
3 – dən 5 – dək	Səs gurluğunun hiss olunacaq dərəcədə dəyişməsi	Gözə çarpacaq dərəcədə
6 – dan 10 – dək	Səs gurluğunun iki dəfə artması və ya azalması	Əhəmiyyətli dərəcədə
11 – dən 15 – dək	Səs gurluğunun iki dəfədən çox artması və ya azalması	Çox əhəmiyyətli dərəcədə
16 – dan 20 – dək	Səs gurluğunun dörd dəfə azaldılması və ya artırılması	Çox əhəmiyyətli dərəcədə
21 və ondan yuxarı	Səs gurluğunun dörd dəfədən çox artırılması və ya azaldılması	Ən çox əhəmiyyətli dərəcədə

N
+



Nezerde tutulan nasos stansiyasının texminen yerleşmesi

ALAN SAUNDERS ASSOCIATES
Akustika, ses-küy ve vibrasyon maslahatları

Vestçeyt xauz
39-41 Romsey Road
Vicarster
SO22 5BE
Tel: 01962 872 130
Fax: 01962 872 131
mail@alansaunders.com

Adı: Ses-küyen derecesinin ölçümme noqtelerinin texmini
yerleşmesini gösteren sahe planı

Layihə: PK244 BTC boru
kəmərinin nasos stansiyası

Tarix: 14/11/2001

Miqyassız

Şəkil № 1-1

EKOLOGİYA

1 EKOLOGİYA.....	2
1.1 GİRİŞ	2
1.2 METODİKA	2
1.2.1 Növlərin statusu və yayılması.....	5
1.3 AZƏRBAYCANIN BİTKİ VƏ HEYVANAT ALƏMINİN ÜMUMİ İCMALI	5
1.4 MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR	7
1.5 YAŞAYIŞ MÜHİTLƏRİ VƏ BİTKİ ÖRTÜYÜ.....	10
1.5.1 Səhra və yarımsəhra.....	11
1.5.2 Su-bataqlıq sahələri.....	14
1.5.3 Mühafizə olunan bitki növləri	17
1.6 FAUNA.....	18
1.6.1 Ümumi informasiya.....	18
1.6.2 Məməlilər	18
1.6.3 Quşlar.....	21
1.6.4 Suda-quruda yaşayanlar	25
1.6.5 Sürünənlər	25
1.6.6 Balıqlar.....	27
1.6.7 Onurğasızlar.....	28

Cədvəllərin siyahısı

Cədvəl 1-1 Cəlb olunmuş yerli mütəxəssislər	3
Cədvəl 1-2 Təhlükə yaradan kateqoriyanın statusu.....	5
Cədvəl 1-3 Yayılmanın şəhri.....	5
Cədvəl 1-4 Azərbaycanın təhlükə altında olan bitki və heyvanlarının statusu	6
Cədvəl 1-5 Azərbaycanın bitki və heyvanat aləminin təhlükə statusunun müxtəlifliyinin xülasəsi	6
Cədvəl 1-6 Mühafizə obyektlərinin əhəmiyyətliliyi (yuxarı mühafizə əhəmiyyətindən aşağıya doğru sadalanır)	7
Cədvəl 1-7 BTMİ tərfindən tənzim edilən mühafizə olunan ərazilərin təsnifatı	7
Cədvəl 1-8 Boru kəmərinin yaxınlığında olan mühafizə olunan ərazilər	9
Cədvəl 1-9 BTC boru kəmərinin keçdiyi təbii mühitin əsas tiplərinin ölçüsü	10
Cədvəl 1-10 Təbii mühitin müxtalif kateqoriyalarındakı bitkilər birlilikləri.....	10
Cədvəl 1-11 Əsas səhra və yarımsəhra indikator kolluqları və onların torpaq və şoranlıqla ilə əlaqəsi	12
Cədvəl 1-12 BTC boru kəməri marşrutu boyunca qeydə alınmış Qırmızı Kitab bitki növləri	17
Cədvəl 1-13 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca mövcud ola bilən mühafizə baxımından mühüm məməlilər	19
Cədvəl 1-14 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca mövcud ola bilən mühafizə əhəmiyyətli quşlar.....	22
Cədvəl 1-15 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca aşkar oluna bilən mühafizə əhəmiyyətli suda-quruda yaşayanlar.....	25
Cədvəl 1-16 Nəzərdə tutulmuş BTC boru kəməri boyunca təsadüf oluna bilən mühafizə əhəmiyyətli sürünen növləri	26
Cədvəl 1-17. Aralıq dənizi tisbağasının çoxalması və yumurtalarının inkubasiyası dövrləri .	26
Cədvəl 1-18 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca yerləşmiş su hövzələrində mövcud ola bilən mühafizə əhəmiyyətli balıqlar	27
Cədvəl 19 Nəzərdə tutulmuş boru kəməri boyunca qeyd oluna biləcə Qırmızı Kitab növləri.....	28

1 EKOLOGİYA

1.1 GİRİŞ

Hesabata edilən bu əlavədə nəzərdə tutulmuş BTC boru kəməri ilə əlaqədar aparılmış kameral işlər və çöl tədqiqatları zamanı ekologiya və ətraf mühitin mühafizəsinə dair əldə edilmiş nəticələr əks edilmişdir. Buraya daxil olan təbii mühitlər, bitki və heyvan növləri yerin ekosistemlərinin mühafizəsi, saxlanması və fəaliyyət göstərməsi cəhətdən mühüm əhəmiyyətə malikdir. Buna görə də, təbii mühitlərin və onların biomüxtəlifliyinin, təkcə növlərinin deyil, genlərinin və populyasiyaların da mühafizəsi, uzunmuddətli davamlı inkişafı üçün vacibdir.

Tədqiqatın məqsədi BTC boru kəməri boyunca tapılmış ayrı-ayrı yaşayış mühitlərində müxtəlif bitki və heyvan populyasiyalarının yayılmasının təsviri olmuşdur. Təbiətin mühafizəsi baxımından mühüm olan və boru kəmərinin inşası zamanı təsirə məruz qala biləcək sahələr və ya növlər müəyyən edilmişdir. Bu nəticələr əlavə tədqiqatlara ehtiyacı olan sahələrin müəyyən olunması, həmçinin BTC boru kəmərinin işlənməsinin təsirlərinin zəiflətməsi üçün yumşaldıcı tədbirlərin işlənib hazırlanması üçün material kimi istifadə edilmişdir.

Boru kəməri marşrutunun müəyyənləşdirilməsi prosesində mühafizə olunan sahələrdən, təsirə həssas olan yaşayış mühitlərindən və növlərdən yan keçilməsinə xüsusi diqqət yetirilmişdir. Bünün nəticəsi olaraq, hal-hazırda marşrutun keçidiyi yerlərin yalnız 2,5%-i mühafizə olunması nəzərdə tutulmuş sahələrə, əsas (62,2 %) hissəsi isə kənd təsərrüfatı torpaqlarına aiddir.

1.2 METODİKA

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutunun çox hissəsi Qərb İxrac Boru Kəməri Marşrutu (İBKQM) boyunca gedir. 2000-ci ilin avqust və sentyabr aylarında ERM şirkətinin mütəxəssisləri və yerli ekspertlər (ERM, 2000) ətraf mühitin ilkin durumunun qiymətləndirilməsi üçün çöl tədqiqatları aparmış, daha sonra isə marşrutun dəyişməsi ilə əlaqədar olaraq 2001-ci ilin yanvar ayında AETS şirkəti və yerli mütəxəssislər (AETS, 2001) tərəfindən ətraf mühitin ilkin durumunun qiymətləndirilməsi üzrə tədqiqatlar həyata keçirilmişdir.

Bununla belə 2001-ci ilin ikinci yarısının sonunda marşrutun dəyişilməsi nəticəsində boru kəməri marşrutunun qısa sahəleri ERM və AETS şirkətlərinin əvvəlcədən tədqiq etdiyi sahələrdən kənardı qalmışdı. İlın tədqiqat üçün əlverişli vaxtinin ötməsi ilə əlaqədar olaraq dəyişmiş sahələrdə çöl tədqiqatlarının aparılması məqsədə uyğun sayılmamış və marşrutun dəyişilmiş hissələri aerofoto çəkilişi (2001-ci ilin yayında BP şirkəti üçün aparılmışdır) zamanı alınmış fotosəkillərin köməyi ilə xəritələşdirilmişdir.

Qeyd etmək lazımdır ki, aerofotosəkillər əsasında altı əsas yaşayış mühiti (səhralar, yarımsəhralar, kənd təsərrüfatı sahəleri, meşə sahəleri, kolluqlar, su-bataqlıq sahələri və b.) təyin edilə bilərdi. Mühafizə statusuna malik olan bitki örtüyünün, bitki və heyvan populyasiyalarının və növlərinin təfərrüatlı təsviri mümkün olmamışdır. Buna görə də məqsədə nail olmaq üçün şərti olaraq belə qəbul edildi ki, BTC boru kəmərinin ilkin marşrutu boyu çöl tədqiqatları zamanı müəyyən edilmiş flora və faunanın nadir və kökü kəsilməkdə olan növləri bu marşruta paralel keçən dəyişilmiş marşrutda da mövcuddur.

Ətraf mühitin ilkin durumunun qiymətləndirilməsinə dair hazırkı hesabatda verilmiş məlumatların təsdiqi məqsədi ilə, nəzərdə tutulan boru kəmərinin dəhlizi daxilində inşaatdan qabaq tədqiqatlar aparılacaqdır.

Ətraf mühitin bu təsvirinin hazırlanmasında yuxarıda adı çəkilmiş iki tədqiqatın nəticəsində əldə edilmiş məlumatlar, həmçinin İBKQM-in geniş ədəbiyyat xülasəsi və 1996-ci ilin avqust-sentyabr aylarında bütün İBKQM boyunca aparılmış çöl tədqiqatları əsasında hazırlanmış ƏMTQ-də (ABƏŞ, 1997) olan əlavə məlumatlardan istifadə edilmişdir.

Aşağıda verilmiş Cədvəl 1-1-də bütün layihə boyunca ekoloji işlərin müxtəlif sahələrinə cəlb olunmuş yerli mütəxəssislərə dair məlumat göstərilmişdir.

Cədvəl 1-1 Cəlb olunmuş yerli mütəxəssislər

FƏALİYYƏT	ADI	TƏŞKİLAT	İXTİSAS
İBKQM üçün ədəbiyyat xülasəsi, 1996-ci il	Akademik Vahid Hacıyev	Botanika institutu	Flora
	Akademik Musa Musayev	Zoologiya institutu	Fauna
	Professor Zülfüqar Quliyev	Balıq sənayesi institutu	Şirin su balıqları
İBKQM üçün çöl tədqiqatları 1996-ci ilin avqust-oktyabr ayları	Eldar Şükürov	Botanika institutu	Flora
	Professor Şaiq İbraqimov	Zoologiya institutu	Fauna
Cənub Qafqaz qaz kəməri üçün çöl tədqiqatları, 2000-ci ilin avqust-sentyabr ayları	Doktor Maya Nuriyeva	Botanika institutu	Flora və yaşayış mühiti
	Eldar Şükürov	BP şirkəti	Flora və yaşayış mühiti üzrə kömək
	Professor İlham Ələkbərov	Zoologiya institutu	Fauna və mühafizə olunan sahələr
Cənubi Qafqaz Qaz Kəməri marşrutunun dəyişdirilməsi üçün çöl tədqiqatları, 2001-ci ilin yanvar ayı	Professor Səlim Musayev	Botanika institutu	Flora
	Nicat Həsənov	Zoologiya institutu	Fauna
	Professor Şaiq İbrahimov	AETC şirkəti	Fauna

İBKQM -in ƏMTQ-də (ABƏŞ, 1997) olan məlumatə əlavə olaraq, ERM və AETS şirkətləri tərəfindən ətraf mühitin ilkin durumuna dair çöl tədqiqatının aparılması aşağıdakıları təmin etmək üçündür:

- Nəzərdə tutulmuş boru kəməri marşrutu yaxınlığındakı yerləşən təbii mühit və bitki örtüyünün tipləri haqqında müfəssəl məlumat

- Nəzərdə tutulmuş boru kəməri marşrutu yaxınlığında heyvan qrupları haqqında dəqiq məlumat
- Flora və faunanın beynəlxalq mühafizə statusuna malik olan və ya Azərbaycan Respublikasının Qırmızı Kitabına (1989) daxil edilmiş növlərinin olması və ya ola bilməsi haqqında məlumat
- Tələb olunan əlavə tədqiqat üçün vacib olan mütəxəssisler haqqında məlumat
- İBKQM -ə dair məlumatın təsdiqlənməsi
- İBKQM -nın koridorunun vəziyyətinin təhlili

Tədqiqatın standart zonası olaraq mərkəzi xətdən hər yan tərəfə 100 metr çıxmaqla əmələ gələn zolağı əhatə edən dəhliz götürülmüşdür. Tədqiqat zamanı botanikdən və zooloqdan hər bir ətraf mühit, müxtəlif mühitlərdə olan bitki və heyvan populyasiyaları və ya hər bir qeyri-adi və ya nadir növə dair xüsusi formanın doldurulması tələb olunurdu.

Floranın qeydiyyatı formasına növlərin siyahısı, mühitlərin təsviri, təbiətin xüsusiyyətləri, yaşayış mühitinin ölçüsü, təbii tarazlığın pozulması halları, antropogen təsirlər və təbiətin mühafizəsinin vacib aspektləri daxildir. Yaşayış mühitləri Azərbaycanın bitkilik xəritəsindən (1996), növlər isə Azərbaycanın florasından (1950-1961) istifadə etməklə təyin edilmişdir.

Heyvanlar birbaşa müşahidə olunduqda və ya ləpirləri, yem qalıqları, fekali qalıqları, tükləri, cəsədləri və başqa izləri tapıldıqda qeydə alınır. Əlavə məlumat kimi yerli əhalidən alınan və əldə olan ədəbiyyatdakı məlumat da istifadə olunurdu. Növlər faunaya dair xüsusi formada, onların nadirliyini və mühafizəsinin vacibliyini göstərilməklə sadalanırdı.

ERM şirkəti tərəfindən aparılan ilkin duruma dair tədqiqat işi əslində İBKQM ətrafindan keçən qısa tədqiqat işidir. Boru kəməri marşrutu boyunca mütəmadi olaraq dayanmalar zamanı fauna və floraya dair xüsusi vərəqlərin doldurulması ilə QPS-in köməyi ilə təyinat aparılmışdır. Maraq doğuran obyektlərin qeydə alınması zamanı əlavə formalar doldurulmuşdur.

Marşrutun dəyişilməsi ilə əlaqədar AETC şirkəti tərəfindən aparılan tədqiqatlar piyada getməklə həyata keçirilmiş və daha müfəssəl olmuşdur, çünkü yeni marşrutdakı ətraf mühitin ilkin durumuna dair məlumatlar yox idi. Bitki və heyvan populyasiyalarının təsviri və ya nadir/mühafizə olunan növlərin təsviri tələb olunan yaşayış mühitlərində QPS vasitəsi ilə hesablanma aparılır və formalar doldurulurdu. Müşahidələr yanvar ayında aparıldığı üçün bir çox bitki və heyvan növlərini qeydə almaq mümkün olmamışdır. Birillik bitkilərin əksəriyyəti yox idi və ya inkişaflarının ilkin mərhələsində idi, bu da onların təyin olunmasını çətinləşdirirdi, faunanın bəzi nümayəndləri, o cümlədən suda-quruda yaşayanlar, sürünenlər və onurğasızlar qış yuxusunda idilər və ya qışlama üçün köcmüşdülər. Ona görə tədqiqatlar əsasən bu yerlərdə daim yaşayan və ya qışlayan çoxilik bitkilər, məməlilər və quşlara yönəlmüşdi.

ABƏŞ-in və ERM şirkətinin ilkin müşahidələri yayın sonunda və payızda aparılmışdır. Bu şəraitdə də birillik bitkilər müəyyən edilməmişdir, çünkü bu vaxt üçün onlar məhv olur. Amma fauna daha yaxşı əhatə olunmuşdur, çünkü bu zaman heyvanlar hələ qış yuxusuna getməmişdi. Bəzi quş növləri bu bölgəni tərk edə bilərdilər, amma tədqiqatların miqrasiya vaxtı aparılması müşahidə olunan quş növlərinin qeydiyyata alınmasına imkan yaratmışdı. Botanika üzrə orijinal tədqiqatların çatışmamazlığını aradan götürmək üçün YY dövründə XX tərəfindən əlavə tədqiqatlar aparılmışdır.

Hesab etmək olar ki, quşlara və məməlilərə dair məlumatın həcmli və dəqiq olması yaxşı standartlara müvafiqdir. Onurğalıların başqa qruplarına dair məlumatlar da kifayətdir, amma bir çox müddəalar heyvanların yaşayış mühitində olan tələbatına və onların yayılmasına dair məlumatlara əsaslanaraq verilmişdir. Onurğasızlar daha az əhatə

olunmuşlar və bununla əlaqədar olaraq, mühüm onurğasızları nəzərdən qaçırılmamaq üçün qəbul olunmuşdur ki, burada kasib bitki örtüyü və ya nadir bitkilərlə bağlı hər hansı nadir onurğasız heyvan növləri mövcud ola bilər.

1.2.1 Növlərin statusu və yayılması

Növlərin mühafizə statusu Azərbaycanın Qırmızı Kitabına (1989), yerli alımların Qırmızı Kitabın olunacaq əlavələr haqqında verdikləri məlumat, «Avropanın quş populyasiyaları: qiymətləndirmələr və meyllər (Birdlife International/ European Bird Census Council, 2000)» kitabına və BTMİ-nin kökü kəsilmək təhlükəsi olan növlərin Qırmızı siyahısına 2000-ci il üçün əlavələr haqqında məlumatına əsasən qiymətləndirilmişdir. Növbəti bölmələrdəki cədvəllərdə istifadə olunmuş statusun kateqoriyaları Cədvəl 1-2-də izah edilmişdir. Mühitlərin boru kəmərinin marşrutu boyunca müəyyən edilməsi və ya burada olma ehtimalı Cədvəl 1-3-də göstərildiyi kimi üç müxtəlisf kateqoriya üzrə təsvir edilmişdir.

Cədvəl 1-2 Təhlükə yaradan kateqoriyanın statusu

STATUSUN KATEQORİYALARI	TƏSVİR
Bkk	Beynəlxalq mühafizə əhəmiyyətli növlər – nəslə kəsilməkdə olan
Bth	Beynəlxalq mühafizə əhəmiyyətli növlər – təsire həssas
Bar	Beynəlxalq mühafizə əhəmiyyətli növlər – aşağı risk
Akk	Avropa mühafizə əhəmiyyətli quşlar - nəslə kəsilməkdə olan
Ath	Avropa mühafizə əhəmiyyətli quşlar - təsire həssas
An	Avropa mühafizə əhəmiyyətli quşlar – nadir
Aaz	Avropa mühafizə əhəmiyyətli quşlar - azalan
QK	Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmişdir
QKİ	Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmək üçün təklif olunmuşdur

Cədvəl 1-3 Yayılmanın şəhri

YAYILMASI	
Olması mümkünür	Ədəbiyyat xülasəsindən (ABƏŞ, 1997) məlumdur, lakin boru kəməri marşrutu boyunca və onun ətrafindakı müasir durum haqqında məlumat yoxdur
Olması ehtimal edilir	Ədəbiyyat xülasəsindən (ABƏŞ, 1997) məlumdur, boru kəməri marşrutu boyunca çöl tədqiqatlarına dair məlumatlara görə olması ehtimal edilir
Olması təsdiq edilmişdir	Çöl tədqiqatı zamanı müşahidə (birbaşa və ya dolayı) edilmişdir

1.3 AZƏRBAYCANIN BİTKİ VƏ HEYVANAT ALƏMINİN ÜMUMİ İCMALI

BMT-nin ekoloji programının (UNEP) Ümumdünya ətraf mühitin mühafizəsinin monitorinqi programı yaxınlarda (2001) Azərbaycanda bioloji müxtəlislik ehtiyatları haqqında məlumatları əks etdirən - ölkədə bioloji müxtəlisliyin vəziyyəti, yerlərdə onların mühafizəsi tədbirləri və bioloji müxtəlisliyin riski haqqında sənəd buraxılmışdır. Aşağıdakı məlumatlar həmin hesabatdan götürülmüşdür.

Avropa (qonur ayı, vaşaq qarapaqa, xallı maral), Orta Asiya (dağ keçisi, bəbir) və Kiçik Asiya (zolaqlı kaftar, ceyran) üçün səciyyəvi olan növlərə malik olaraq Azərbaycan ən azı üç bioloji rayonun kəsişməsində yerləşir. Ölkənin belə coğrafi yerləşməsi, iqlim, topoqrafiya və geologiya ilə birgə yüksək bioloji müxtəlislik səviyyəsinə gətirib çıxarmışdır.

Azərbaycan 25 «mühüm bioloji müxtəliflik rayonları» Conservation International siyahısına daxil edilmişdir. Bir sıra rayonlar var ki, onlarda bioloji müxtəliflik ciddi məhv olma təhlükəsindədir və üç meyara əsasən müəyyən olunan qlobal ekosistem müxtəlifliyinə malikdir: mövcud növlərin miqdarı, ekosistemdəki endemik növlərin miqdarı və risk dərəcəsi. Mühüm rayonlar qlobal ərazi ekosistemin 2%-ni təşkil etməsinə baxmayaraq, bütün nadir bitkilərin 44%-i və quşların, həmçinin məməlilər, sürünenlər 38%-i bu ərazilərdə yaşayırlar. Azərbaycan «Qafqaz» regionuna daxil edilmişdir. Bu zonaya həmçinin Gürcüstan, Rusiya (Dağıstan), Ermənistan, həm də Şimal-şərqi Türkiyənin bir hissəsi daxildir.

Azərbaycandakı əsas müxtəliflik ekosistemlərə dəniz və sahil biosenozları, meşələr (düzənlik və dağlıq), subalp və alp çəmənlilikləri, quraqlıq və yarımsəhra əraziləri, zəmi/çöl su-bataqlıq əraziləri daxildir.

Azərbaycanın bitki örtüyü 125 fəsilə və 920 cinsə daxil olan, təxminən 4200 məlum növdən ibarətdir ki, bunlar da Gürcüstan və ya Ermənistandakından çıxdır. Qiymətləndirilməyə görə bitgilərin 270-ə qədər növ (6,4%) Azərbaycan üçün endemik hesab edilir, lakin bitgilərin böyük hissəsi «Qafqaz» regionu üçün unikaldır.

Ölkənin faunasında 99 növ məməli, 360 növ quş, 54 növ sürünen, 11 növ suda-quruda yaşayan, 95 növ balıq və 14000 növ həşərat vardır. Azərbaycan bəzi heyvan qrupları, xüsusilə quşlar və yarasalar üçün çox əhəmiyyətlidir. Buradakı məməli heyvanlara bezoar keçisi, (*Capra aegagrus*), dağ qoyunu (*Ovis orientalis*), xallı maral (*Cervus elaphus*), nəcib maral (*Capreolus capreolus*), həmçinin canavarl (*Canis lupus*), vaşaq (*Lynx lynx*) və bəbir (*Panthera pardus*) kimi yırtıcılar daxildir.

Ümumiyyətlə, Azərbaycanda təhlükə altında olan 77 heyvan növünə və 3 bitki növü mvardır (IUCN, 2000). Azərbaycanın heyvanat və bitki aləmi populyasiyasının qlobal vəziyyətinin məzmunu Cədvəl 1-4 verilmişdir.

Cədvəl 1-4 Azərbaycanın təhlükə altında olan bitki və heyvanlarının statusu

	CR	EN	VU	LR/CD	LR/NT	DD	CƏMI
Bitki örtüyü	0	0	0	0	2	1	3
Heyvanat aləmi	2	7	28	3	21	16	77

Mənbə: Xilton-Taylor, C. (topl) 2000 və IUCN-nin <http://www.redlist.org> saytında olan Qırmızı siyahısı.
Qeyd: CR = nəslə kəsilmək təhlükəsində olanlar; EN = təhlükədə olanlar; VU = həssaslar; LR/CD = aşağı risk (mühafizədən asılı); LR/NT = aşağı risk (demək olar ki, təhlükəyə altında olanlar); DD = məlumat kifayət qədər deyil.

Cədvəl 1-5 Azərbaycanın bitki və heyvanat aləminin təhlükə statusunun müxtəlifliyinin xülasəsi

	NÖVLƏRİN SAYI	ENDEMİK NÖVLƏRİN SAYI	BÜTÜN DÜNYADA TƏHLÜKƏDƏ OLAN NÖVLƏRİN SAYI	NƏSLİ KƏSİLMƏK TƏHLÜKƏSİNDE OLAN NÖVLƏRİN SAYI
Məmələlər	99	0	11	
Quşlar (çoxalanlar)	360 (248)	0	8	
Sürünenlər	52	0		
Suda-quruda yaşayanlar	8	0		
Şirin su balıqları		0		
Bitkiler	4300	240	28	0*

Mənbə: Xilton-Taylor, 2000; WCMC, 2000; Uolter və Cilett, 1998.

1977-ci ildə Azərbaycan hökuməti Qırmızı Kitabın hazırlanmasına dair qərar qəbul etmişdir. Bu kitab 1989-cu ildə çap edilmiş və buraya kəsilmək təhlükəsi altında olan ən qiymətli milli bitki və heyvanat növləri daxil edilmişdir. Bu kitaba təhlükə altında olan 50 növ bitki və 5 növ balıq, 5 növ suda-quruda yaşayan, 8 növ sürünen, 36 növ quş, həm 14 növ məməli daxil edilmişdir (təhlükənin qiymətləndirilməsi haqqında məlumat yoxdur). Sonralar Azərbaycan botanikləri tərəfindən Qırmızı Kitaba daha 16 bitki növünün daxil edilməsi təklif edilmişdir. Qırmızı Kitaba həm də yayılması son illərdə, xüsusilə Azərbaycanın sahillərində aşağı düşən balıqların - mursanın (*Barbus mursa*) və şamayının (*Chacalburnus chalcoides*) da salınması nəzərdə tutulur. İndi kitabın ikinci buraxılışına hazırlıq gedir.

Azərbaycanda biomüxləfliliyə əsas təhlükələr kimi- çırklənmə, yaşayış mühitinin dağdırılması, təbii sərvətlərdən həddən çox istifadə, həmçinin digər təhlükələr, məsələn müharibə, Xəzər dənizi suyunun səviyyəsinin qalxması müəyyən olmuşmuşdu.

1.4 MÜHAFİZƏ OLUNAN ƏRAZİLƏR

Azərbaycanda təbiətin mühafizəsi baxımından maraq doğuran ərazi və zonalar mühafizə olunan ərazilər kimi müəyyən edilir və *Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadə qurunu* ilə tənzimlənir (Anon, 1992). Onlar qoruqlarda olan fəaliyyətdən tutmuş lisenziyalı ovçuluğa icazə verilən ovçuluq təsərrüfatlarına və ayrı-ayrı ağacların mühafizəsi, yaxud paleontoloji obyektlərə qədər müxtəlif mühafizə rejimində malikdir.

Cədvəl 1-6 Mühafizə obyektlərinin əhəmiyyətliliyi (yuxarı mühafizə əhəmiyyətindən aşağıya doğru sadalanır)

ADI	ƏHƏMİYYƏTİ	İSTİFADƏDƏ MƏHDUDİYYƏTLƏR
Qoruqlar	Milli	Kənar şəxslərə daxil olmaq qadağandır, bəzi elmi tədqiqatlar
Yasaqlıqlar	Milli	Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin icazəsi ilə məhdud fəaliyyət
Milli parklar	Milli	Kənar şəxslər daxil ola bilər
Ovçuluq təsərrüfatları	Milli və ya yerli	Dövlətin icazəsi ilə ovçuluq əraziləri. Mühit idman ovçuluğu üçün istifadə edilir.
Təbiət abidələri	Milli	Xüsusi landşaft obyektləri: ağaclar, mağaralar, paleontoloji obyektlər

Bundan başqa, Azərbaycanın bir sıra mühafizə olunan əraziləri Beynəlxalq Təbiəti Mühafizə İttifaqı tərəfindən tənzim olunan kateqoriyalarına (BTMİ, 1994) da aid edilmişdir. BTMİ kateqoriyalarına aid olan obyektlərin tam siyahısı Cədvəl 1-7-də verilmişdir. Azərbaycanda buraya daxil olan yalnız iki kateqoriya vardır: Ia kateqoriyaya və IV kateqoriya. Boru kəməri marşrutu yaxınlığında yerləşən 10 mühafizə olunan ərazilən yalnız dördü BTMİ kateqoriyalarına aid edilə bilər.

Cədvəl 1-7 BTMİ tərəfindən tənzim edilən mühafizə olunan ərazilərin təsnifikasi

ADI	VƏZİFƏLƏRİ
Kateqoriya Ia	Ciddi təbiət qoruğu: yalnız elmi fəaliyyətə icazə verilir
Kateqoriya Ib	Vəhşi təbiət sahələri: əsasən yalnız vəhşi təbiəti qorumaq məqsədi ilə idarə edilən mühafizə olunan sahə
Kateqoriya II	Milli park: əsasən ekosistemin qorunması və rekreasiya üçün idarə edilən mühafizə olunan sahə
Kateqoriya III	Təbiət abidələri: əsasən ayrı-ayrı təbiət abidələrin qorunması üçün idarə edilən mühafizə olunan sahə
Kateqoriya IV	Yaşayış mühitlərinin/növlərin idarə edildiyi sahələr: mühafizəsi istiqamətlənmiş idarə olunma ilə həyata keçirilir.
Kateqoriya V	Mühafizə olunan landşaftlar/dəniz landşaftları: əsasən landşaftların/dəniz landşaftlarının qorunması və rekreasiyası

ADI	VƏZİFƏLƏRİ
	üçün idarə edilən mühafizə olunan sahələr
Kateqoriya VI	Təbii ehtiyatları idarəetmə üzrə mühafizə olunan sahələr: əsasən təbii ekosistemlərdən davamlı istifadə üçün idarə edilən mühafizə olunan sahələr

Artıq qeyd edildiyi kimi, boru kəmərinin nəzərdə tutulan marşrutunun 10 kilometrliyində yerləşən 10 mühafizə olunan ərazidən dördü göstərilən kateqoriyalara aiddir. İBKQM üç mövcud və iki mühafizəsi nəzərdə tutulmuş ərazidən keçdiyi halda, BTC-nin nəzərdə tutulmuş marşrutu elə seçilmişdir ki, mumkun olduqca mühafizə olunan ərazilərdən yayınsın. Bununla belə bir sırə səhra və yarımsəhra yaşama mühitlərinin yerləşdiyi və Səngəçalı əhatə edən Qobustan Dövlət Milli Parkı ilə kəsişməkdən yayınmaq mümkün olmamışdır. Bərdə Dövlət yasaqlığı Kürə şərq tərəfdə kəsişmədən axın üzrə 6 km aşağıda yerləşir. Cədvəl 1-8-də mühafizə olunan ərazilərin yerləşməsi və boru kəmərindən uzaqlığı, Ekoloji xəritələrdə isə (bax: Cild 2) isə ərazilərin ölçüləri göstərilmişdir.

Bundan başqa, Azərbaycan canlı təbiətin və beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazilərinin mühafizəsi məqsədi daşıyan və YUNESKO-ya daxil olmaq üçün bir alət olan Ramsar Konvensiyasına qoşulma prosesindədir.

Candar gölü Azərbaycanın Gürcüstanla sərhəddinin hər iki tərəfində yerləşir və Azərbaycanda potensial Ramsar sahələri siyahısına daxil edilmişdir, lakin onun Ramsar sahəsi kimi tanınacağı və bunun nə vaxt baş verəcəyi hələ aydın deyildir.

Cədvəl 1-8 Boru kəmərinin yaxınlığında olan mühafizə olunan ərazilər

MÜHAFİZƏ OLUNAN ƏRAZİ	BTMİ KATEQORİ YALARI	TANINMA ÜÇÜN ƏSAS	BORU KƏMƏRİ BOYUNCA TƏQRİBİ YERLƏŞMƏSİ (PK NÖQTƏLƏRİ)	BORU KƏMƏRİ KƏMƏRİNDƏN TƏQRİBİ MƏSAFƏSİ (KM)
Qobustan Dövlət Milli Parkı (nəzərdə tutulmuşdur)	-	Sahəsi 178700 hektar (ha) olan milli əhəmiyyətli səhər istiqamətində yerləşir	PK 19,5-28,5	0
Əsas bozqır dövlət qoruğu (nəzərdə tutulmuşdur)	-	Sahəsi 268000 ha olan Əmənən-bozqır yaşayış mühiti. Hal-hazırda sahə güclü tənzəzzüle məruz qalmışdır və gələcəkdə ona mühafizə statusunun veriləcəyinə güman yoxdu.	PK 120-122,5	1
Şilyan dövlət yasaqlığı (nəzərdə tutulmuşdur)	-	Qurudulmuş və tənzəzzüle uğramış su-bataqlıq sahəsi. Gələcəkdə ona mühafizə statusunun veriləcəyinə güman yoxdur.	PK 146-147,5	1,5
Bərdə dövlət yasaqlığı	IV	Bərdə və Ağdaş rayonlarında sahəsi 7500 ha olan tuğay meşələrinin nadir çayqırğı sahələri	PK 200-215	6
Varvara dövlət ovçuluq təsərrüfatı (yerli əhəmiyyətə malik olan kimli nəzərdə tutulmuşdur)	-	Varvara yasaqlığının ərazisi və ona bitişik Yevlax rayonunda ümumi sahəsi 5650 ha olan ərazi	PK 232-237	4,5
Korçay dövlət yasaqlığı	-	Samux və Goranboy rayonlarında sahəsi 27050 ha olan sahə və Yarimsehərə ərazi	PK 285-301	3
Samux dövlət ovçuluq təsərrüfatı (milli əhəmiyyətli)	-	Mingeçevir su anbarının bir hissəsi də daxili olmaqla sahəsi 40-24 ha olan bataqlıq sahəsi	PK 301-319	3,5
Şəmkir dövlət yasaqlığı	IV	Şəmkir rayonunda sahəsi 110000 ha olan tuğay meşələrinin nadir çay qırğı zonası	PK 332-359	5
Qarayazı-Ağstafa dövlət müvəqqəti qoruğu	IV	Qazax rayonunda sahəsi 17873 ha olan tuğay meşələrinin nadir çay qırğı zonası	PK 410-434	0,5
Qarayazı dövlət qoruğu	Ia	Qazax rayonunda sahəsi 4900 ha olan tuğay məşələrinin nadir çay qırğı zonası	PK 434-442	4
Candar gölü (potensial Ramsar sahəsi)	-	Qoxlu sayda qışlayan quşlarla tanınmış iri su-bataqlıq ərazi	PK 437-442	3

1.5 YAŞAYIŞ MÜHİTLƏRİ VƏ BITKİ ÖRTÜYÜ

Bitki örtüyünün tədqiq edilməsinin nəticələri 1:50000 miqyasında xəritələşdirilmişdir və Bioloji xəritələr (Cild 2) sırasında təqdim edilmişdir. Nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca bitkilik ətraf mühitin 6 geniş yayılmış tipinə aid edilmişdir. Onlara nəzərdə tutulmuş boru kəmərənin kəsişdiyi yaşayış mühitinin təhlili verilmiş Cədvəl 1-9-də müfəssəl baxılmışdır.

Cədvəl 1-9 BTC boru kəmərinin keçidiyi təbii mühitin əsas tiplərinin ölçüsü

YAŞAYIŞ MÜHİTİ TİPİ	UZUNLUĞU, KM-LƏ	ÜMUMİ UZUNLUQDAN %-İ
Səhra	110,15	24,9
Yarimsəhra	35,5	8,0
Meşəlik və kolluq	4,3	1,0
Bataqlıq	16,25	3,7
Kənd təsərrüfatı	275	62,2
Diger (karxanalar, qəçqın düşərgələri və s.)	0,8	0,2
Cəmi	442	100

Çöl tədqiqatları prosesində bitkilər toplanarkən yerlərdə həmçinin hər yaşayış mühiti üçün bitkilik tipləri də müəyyən edilmişdir. Bu məlumatlar Cədvəl 1-10-də verilmişdir. Onların yayılması ƏMSSTQ-nin Ekoloji xəritələr (Cild 2) göstərilmiş, onların strukturunu və növ tərkibi isə aşağıda təsvir edilmişdir.

Cədvəl 1-10 Təbii mühitin müxtəlif kateqoriyalardakı bitkilər birlikləri

SƏHRA	
D1	<i>Artemisia fragrans</i>
D2	<i>Artemisia fragrans</i> + <i>Salsola nodulosa</i>
D3	<i>Artemisia fragrans</i> + <i>Salsola dendroides</i>
D4	<i>Artemisia fragrans</i> + <i>Suaeda dendroides</i>
D5	<i>Salsola nodulosa</i>
D6	<i>Salsola dendroides</i>
D7	<i>Suaeda dendroides</i>
D8	<i>Kalidium caspicum</i>
D9	<i>Halocnemum strobilaceum</i>
D10	<i>Capparis spinosa</i>
D11	Efemer səhraları
D12	Zona daxili
D13	<i>Salsola nodulosa</i> + <i>Artemisia fragrans</i>
D14	<i>Salsola ericoides</i>
YARIMSƏHRA	
SD1	<i>Artemisia fragrans</i>
SD2	<i>Artemisia fragrans</i> + <i>Salsola nodulosa</i>
SD3	<i>Artemisia fragrans</i> + <i>Salsola dendroides</i>
SD4	<i>Salsola dendroides</i>
SD5	Zona daxili
KƏND TƏSƏRRÜFATI TORPAQLARI	
A1	Tarlalar
A2	Köhne tarlalar
MEŞƏLIK VƏ KOLLUQ ƏRAZİLƏR	
WS1	Meşəsalmalar
WS2	Kolluqlar

SU-BATAQLIQ	
W1	Çaylar
W2	Göller
W3	Kanallar (əsaslar)
W4	Bataqlıqlar
W5	Fesli bataqlıqlar/çala çəmənlər
DİGƏRLƏRİ	
Ayrıca adlandırılır	

Boru kəmərinin keçdiyi təbii mühit tipləri arasında kənd təsərrüfatı üstünlük (62,2%) təşkil edir. Buna görə boru kəməri keçən torpaqların çoxu faunanın bir sıra növləri üçün yaşayış şəraiti yaratsa da, buradakı bitki növləri biomüxtəliflik və mühafizə baxımından maraq doğurmur. Digər torpaq istifadəçiləri, məsələn, karxanalar marşrutun 0,2%-ni tutur.

Boru kəməri marşrutu boyunca yerləşən təbii mühitlərin qalan 37,6%-i kənd təsərrüfatı torpaqları ilə müqayisədə daha geniş struktur və növ müxtəlifliyinə malik olub böyük təbiəti mühafizə əhəmiyyətlidir, xarakterinə görə yarımtəbii olan bu yaşayış mühitlərinin bəziləri əhəmiyyətlinarahatlıq obyektləri olmuşdur.

Bu yarımtəbii yaşayış mühitləri canlı təbiətin bir sıra mühüm obyektlərinin mövcudluğunu və məskunlaşmasını təmin edir, boru kəməri marşrutu boyunca kənd təsərrüfatı şəraitində yaşaya bilməyən bir çox heyvanlara sığınacaq olmuşdur. Xətti strukturlar əmələ gətirən ağac sıraları və ya su axınları heyvan və bitkilər üçün dəhliz rolunu oynayaraq, onların yaşayış üçün yararlı bir mühitdən digərinə keçməyə kömək edir və beləliklə təcridin qarşısını alır.

Əsas yaşayış mühitlərinin təsviri və onların boru kəməri marşrutu boyunca yerləşməsi təsərrüati ilə aşağıda verilmişdir.

1.5.1 Səhra və yarımsəhra

Bölgənin səhra və yarımsəhra bitki aləmi daxili kontinental səhralar üçün xarakter olan, bitkilərin böyümə ritmində və toxum əmələ götirmə prosesində fəslilik formalasdırıyan yağışlarının aşağı səviyyəsi və yüksək yay temperaturu ilə səciyyələnən ekstremal iqlimi ilə müəyyən edilmişdir. Qobustan rayonunun bəzi sahələrində Xəzər dənizinin yaxın olması ilə əlaqədar olaraq iqlim yumşalır.

Azərbaycanın geoloji, topoqrafik və torpaq şəraiti müxtəlif bitki birliliklərinin müəyyənləşməsinə, xüsusən səhra və yarımsəhra bitki senozlarının formalasmasına az da olsa təsir göstərir. Bu amillər torpağın zəif şoranlaşmış olduğu təpəlik yerlərdən şoranlaşma dərəcəsinin müxtəlif olduğu ovalıqlara qədər dəyişir.

Bölgənin səhra və yarımsəhra bitkilikləri iki əsas komponentlə tərənnüm olunmuşdur: çoxillik bitkilər və birillik efemer bitkilər. Çoxilliklərə ətirli yovşan (*Artemisia fragrans*) və şorangə (*Salsola sp.*) kimi bitkilər aiddir, onlar bütün il boyu müşahidə olunur və böyüməyə erkən yazda yağışların yağması ilə başlayır, yayın ortasında böyümə yavaşıyır, payız yağışlarının başlaması ilə böyümə prosesi bərpa olunur və temperaturun aşağı düşməsi nəticəsində yarpaqların tökülməsinədək davam edir. Kserofit səhra bitkiləri daxil olmaqla digər çoxillik növlər - yovşan (*Artemisia spp.*) və şorangə (*Salsola spp.*) növləri ilə müxtəlif qarşılıqlı münasibətdə olan soğanaqlı qırtıq (*Poa bulbosa*) efemeroiddirlər. Onlar hər yaz 40-50 gün ərzində çiçəkləyir və meyvə gətirir, sonra torpaq altında qorunan kökləri yenidən böyüməyə stimullaşdırın payız yağışlarına qədər quruyurlar. Balaca qarayonca (*Medicago minima*) kimi birillik və ya efemer növlər, yalnız bir il yaşayaraq, payız yağışları zamanı çoxalır, qışda asta böyüyür, sonra isə yaz yağışları zamanı və torpağın temperaturunun

artması nəticəsində tez inkişaf edirlər. Onlar yazda və erkən yayda çiçəkləyir və meyvə verirlər.

Efemer və efemeroit bitki növləri ilə örtülmüş səhra və yarımsəhra mühitləri bir-birindən bitkilərin kök sistemləri və çim yaratmaq qabiliyyəti ilə fərqlənilər. Səhralarda bitki ilə örtülmə səviyyəsi 40-45%-ə çatır və ayrı-ayrı bitkilərin kökləri qarşılıqlı əlaqə əmələ gətirməyərək çim formalasdırırmır. Bunun əksinə olaraq, yarımsəhra sahələrdə bitki örtüyü 75%-ə çatı bilir və bitkilərin kökləri qarşılıqlı əlaqəli olur. Hər iki tip bitkilikdə çox zaman eyni növ bitkilər olur.

Çimlə örtülmüş sahələr ərazidə qeyri-bərabər, ləkələr kimi yayılmışdır. Bitki örtüyünün həcmini müxtəlif amillər müəyyən edə bilər. İntensiv otlama aparılan sahələrdə torpağın tərkibində heyvanların peyini olur ki, bu da efemer və efemeroit növlərin böyüməsinə kömək edir. Yastı yaylalarda və ya düzənliklərdə torpağın su ilə eroziyası az olduğundan, bunlar xeyli dərəcədə çimlə örtüle bilər. Antropogen amillərdən olan avtomobil hərəkəti və ya mal-qaranın sürülməsi bu örtüyü zəiflədir.

Səhra və yarımsəhra bitkiliklərində ot bitkilərinin bir çox növləri efemer olduğundan və müxtəlif fəslə rütmə malik olduğundan, bitkiliyin təsnifatında əsas götürülən çoxillik kol bitkilərinin növləri bitki örtüyünün müxtəlifliyinin müəyyənləşməsində dominantlıq təşkil edir. Bütövlükdə bir və ya iki bitki növü bitkiliyin əsasını əmələ gətirir.

Keçmiş Sovet İttifaqında səhralar üçün dörd əsas torpaq tipi müəyyən edildi: gillik, şoranlıq (zəif şoranlaşmış torpaqlar), qumluq və daşlıqlar. Boru kəməri boyunca əsas torpaq tipi ətirli yovşan (*Artemisia fragrans*) və ya gəngizin (*Salsola nodulosa*), yaxud bunların ikisinin birgə dominantlıq təşkil etdiyi gilli torpaqlardır. Şorangə səhrası marşrutun aşağı qurtaracaqları üçün xarakterikdir. Knistautasa (1987) görə belə tip səhralar çay terrasları ilə əlaqədardır. Orada çox şorlaşmış su yığılır. Belə yaşayış mühiti Qobustan və Şirvan düzənliyində boru kəməri marşrutunun aşağı qurtaracağındakı ərazilərdə vardır.

Cədvəl 1-11-də çöl tədqiqatları zamanı müşahidə edilən torpaq və indikatorlar əsasında əsas səhra və yarımsəhra bitkilərinin xarakteri əsasında şoranlaşma haqqında məlumat təqdim edilmişdir.

Cədvəl 1-11 Əsas səhra və yarımsəhra indikator kolluqları və onların torpaq və şoranlıqla ilə əlaqəsi

NÖVLƏR	TORPAQLA ƏLAQƏ
Ətirli yovşan (<i>Artemisia fragrans</i>)	Zəif şoranlaşma, tipik gil
Ağacvari şoran (<i>Salsola dendroides</i>)	Yüngül şoranlaşma, gil və gilli torpaq
Gəngiz (<i>Salsola nodulosa</i>)	Şoranlaşmış gilli torpaq
Tikanlı kəvər (<i>Capparis spinosa</i>)	Misə qarşılıqlı əlaqə
Kövrək yovşan (<i>Salsola ericoides</i>)	Şoranlaşmış gil
Ətli şoran (<i>Salsola crassa</i>)	Şoranlaşmış gilli torpaq (şorakət)
Çəren (<i>Suaeda dendroides</i>)	Şoranlaşmış gilli torpaq (şorakət)
Yoğunlaşmış qaraşoran (<i>Halocnemum strobilaceum</i>)	Rübubətli şoranlaşmış gilli torpaq (şorakət)
Xəzər sarıbaşı (<i>Kalidium caspicum</i>)	Şoranlaşmış gilli torpaq (şorakət)

Botaniki nöqtəyi-nəzərdən Qobustan rayonunda olan səhra və yarımsəhra bitkilikləri boru kəməri marşrutu boyunca ekoloji cəhətdən daha vacib mühitlər hesab edilir. Bunlar bölgədə olan ən təbii və geniş yaşayış mühitləridir, ətirli yovşanlı (*Artemisia fragrans*) geniş səhraların olması ilə milli əhəmiyyətə malikdir. Səhrada olan bir çox bitki senozlarının botaniki əhəmiyyəti onların böyük yaşı və yavaş böyüməsi ilə artır. Belə mühit tipinin mühümlüyü və müvafiq mühafizə səviyyəsinin təmin edilməsinin lazımlığı ilə əlaqədar Qobustan Milli Parkının yaradılmasına dair təklif hazırlanmışdır. Səhra bitkilərinin buna bənzər senozları

çox yavaş inkişaf edir, narahathqlara həssasdır, tez məhv olur və gələcək bərpaları üçün uzun illər tələb olunur.

Bu mühitlərdə olan bitki növlərinin bir çoxu dərman, yağı, boyaq xassələrinə malik olaraq insan üçün də böyük əhəmiyyətə malikdirlər. Bu bitkilərin bəziləri qanunla mühafizə edilir, digərlərindən isə, xüsusən ətirli yovşandan (*Artemisia fragrans*) qış vaxtı alkaloidlərin miqdarının azalması zamanı mal-qaranın yemlənməsi üçün geniş istifadə olunur. Yazda və yayda yovşanda alkaloidlərin çox toplanması bu bitkiləri yem üçün yararsız edir. Gəngiz (*Salsola nodulosa*) çox qidalı yemdir və onun hər qram kütləsi ətirli yovşana (*Artemisia fragrans*) nisbətən xeyli çox enerji daşıyır.

Qobustan bölgəsində (məsələn, İBKQM , PK 16) Qırmızı Kitab növlərinin bəzilərinin mövcud olması gözlənilir ki, onlardan da biri itikənarlı süsəndir (*Iris acutiloba*). O, ABƏŞ (ABƏŞ, 1997) üçün aparılan çöl tədqiqatları zamanı qeyd edilmişdir. Fəslin sonunda həyata keçirilmiş tədqiqatlarda qeydə alınma və xəritələşdirilmə gec aparılmışdır.

1.5.1.1 Səhra senozları

Boru kəməri dəhlizi boyunca aşkar edilmiş səhra bitki senozları cədvəl 1-10-da təsvir edilmişdir. Daha geniş yayılmış səhra birliliklərdən biri ətirli yovşan (*Artemisia fragrans*) və gəngizdən (*Salsola nodulosa*) ibarət olan, yaxud onların birinin, ya da birlidə dominantlıq təşkil etdiyi komplekslərdir. Bu mühitlərlə efemerlər və efemeroидlər olan şərq bozağı (*Eremopyrum orientale*), ətli şoran (*Salsola crassa*), soğanaqlı qırtıq (*Poa bulbosa*), torulariya (*Torularia contortuplicata*), bozalaq (*Lepidium perfoliatum*), balaca qarayonca (*Medicago minima*), noea şoranı (*Noaea mucronata*), səhra çuğundurotu (*Alyssum desertorum*), qırmızı soğan (*Allium rubellum*), arpa (*Hordeum leporinum*), quramat (*Lolium rigidum*) və qızaran tonqalotu (*Zerna rubens*).

Daha çox şoranlaşmış torpaqlarda ağacvari şoran və kövrək şoranın (*Salsola dendroides*, *Salsola ericoides*) dominantlığı ilə şorango bitkililiklərinə (*Salsuletum*) rast gəlmək olur. Bu növlər və çərən (*Suaeda dendroides*) kifayət qədər yayılmışlar. Ağacvari şoran (*Salsola dendroides*) yüksək örtüyü olan ərazilərdə erkən suksesiya vaxtı dominantlıq təşkil edən növlərə aiddir və bunun nəticəsində onun kolluqları tikilmiş İBKQM sahəsində cəmləşmişdir. Əlaqəli növlərə yaz otları olan torulariya (*Torularia contortuplicata*), soğanaqlı qırtıq (*Poa bulbosa*) və balaca qarayonca (*Medicago minima*), həmçinin ətli şoran (*Salsola crassa*) kimi qalofitlər aiddir.

Çərən (*Suaeda dendroides*) yaradan fitosenozlar çox yayılmışdır və xırda sahələrdə mövuddur. Səciyyəvi aləqəli növlərə balaca qarayonca (*Medicago minima*), arpa (*Hordeum leporinum*), şərq bozağı (*Eremopyrum orientale*) və çoxbudaqlı efedra (*Ephedra procera*), həmçinin dəvəayağı (*Limonium spicatum*) və çərən (*Suaeda altissima*) kimi qalofitlər aiddir.

Şoranlaşmış yerlərdə Xəzər sarıbaşı (*Kaliđium caspicum*) senozları Qobustanın böyük olmayan ərazisində yayılmışdır. Səciyyəvi olan və qeydə alınan fitosenozlar ətli şoran (*Salsola crassa*) və çərəndir (*Suaeda microphylla*). Tipik kserofit növlər olan arpa (*Hordeum leporinum*), yapon tonqalotu (*Bromus japonicus*) və torulariya (*Torularia contortuplicata*) növləridir. Şərqi Qafqaz və Xəzər düzü şoranlaşmış sahələri üçün xarakterik olan qammokun formasiyalarına nadir halda rast gəlinir və bəzi sahələrdə onlar yox dərəcəsindədir.

Rütubətli şorakət fitosenozlar yoğunlaşmış qaraşoran (*Halocnemum strobilaceum*) əvvəllər Şirvan düzündə olan Şilyan gölü (hazırda qurumuşdur) kimi rütubətli və güclü şoranlaşmış torpaqlarda müşahidə edilir. Bu şorakət fitosenozlar kasad növ tərkibi ilə Meyer dəvəayağı

(*Limonium meyerii*), çərən (*Suaeda confusa*) və Avropa duzlaq çögəni (*Salicornia europaea*) kimi qalofitlərdən ibarətdir.

Kəvər fitosenozları (*Capparis spinosa*) adətən mis mineralları ilə əlaqəlidir və daimi qırtıcı (*Poa bulbosa*), balaca qarayonca (*Medicago minima*), pazı (*Alyssum desertorum*) və arpa (*Hordeum leporinum*) kimi indikator növlərə malikdir. Onlardan yalnız arpa (*Hordeum leporinum*) bir rayonda qeydə alınmışdır ki, bu fitosenoz İBKQM boyunca yerləşir. Müşahidə edilən adı dəvətikanının dominantlığı (*Alhagi pseudoalhagi*) həmçinin mühit arasında pozulmuş forma olmasını ehtimal etməyə imkan yaradır. Dəvətikanı (*Alhagi pseudoalhagi*) və alaqların daxil olduğu yalançı zəfəran (*Karthamus glaucus*) və cirtdaquş (*Cichorium intybus*) səhra fitosenozları pozulmuş olub səhra interzonal kimi təyin edilmişdir. Belə interzonal fitosenozlar güclü antropogen təsirlərə məruz qalan yerlər üçün səciyyəvidir.

Efemer fitosenozlar suksessiyanın erkən mərhələlərində səhra/yarımsəhra sahələrində bitkilərin azalması ilə mövcud olurlar. Belə növlərə Qobustanda və Şirvan düzündə rast gəlinir və efemer növlər olan arpa (*Hordeum leporinum*), buğdavari bozağı (*Eremopyrum triticeum*), bağayarpağı (*Plantago praecox*), balaca qarayonca (*Medicago minima*) və soğanaqlı qırtıca (*Poa bulbosa*) rast gəlinir.

1.5.1.2 Yarımsəhra fitosenozları

Bitki örtüyünün xarakteri və kök sisteminin bir-birinə mürəkkəb keçməsi kimi xüsusiyyətlərə əlavə olaraq yarımsəhra bitkililikləri daha kserofit səhra fitosenozlarından mövcud iqlimə uyusan bitki senozları olan qara gəndalaş (*Sambucus nigra*), qım (*Elymus repens*), şovis şiyavı (*Stipa szowitsiana*) kimi səhra otları ilə fərqlənir.

Yovşan fitosenozları (*Artemisieta*) Azərbaycanda ən çox rast gəlinən yarımsəhra tipli bitkilik olduğu kimi BTC boru kəməri marşrutu boyunca da ən çox rast gəlinir. Belə bitkilik üçün qışda payız yağışları nəticəsində əmələ gələn yaşıl örtük səciyyəvidir. Boru kəməri marşrutu boyunca dominantlıq təşkil edən yarımsəhra bitki formaları olan şorangə fitosenozlarına (*Salsuletum*), yovşana (*Artemisia fragrans*) və şorangələrə (*Salsola dendroides* və ya *Salsola nodulosa*) rast gəlmək olur.

Tərkibində, digər növlərlə bərabər dəvətikanı (*Alhagi pseudoalhagi*), tikanlı kəvər (*Capparis spinosa*) və ətirli yovşan (*Artemisia fragrans*) kimi yarımsəhra elementlərinə, yalançı zəfəran (*Karthamus glaucus*) və cirtdaquşça (*Cichorium intybus*) rast gəlinən becərilən torpaq fitosenozları da qeyd edilmişdir. Bu fitosenozların olması yaşayış mühitlərinin pozulduğunu göstərir. Yarımsəhra interzonal bitkililikləri nəzərdə tutulan boru kəməri marşrutu boyunca nadir halda rast gəlinən intensiv antropogen təsirə məruz qalmış yerlərdə aşkar olunur. İnterzonal yarımsəhra sahələrinin belə yerləşməsi mövcud və təsirlə əlaqədar olan bitki növlərindən az botaniki əhəmiyyətə malikdir.

1.5.2 Su-bataqlıq sahələri

Nəzərdə tutulan boru kəməri marşrutu boyunca müşahidə edilən iri olmayan su-bataqlıq sahələri aşağıdakı dörd tipə bölünə bilər:

- Çaylar
- Suvarma kanalları və arxlar
- Göllər və gölmələr
- Bataqlıqlar və çala çəmənlər

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu ətrafında qeydə alınmış su-bataqlıq sahələri il ərzində öz morfolojiyasına, duzluluğuna, təbiətinə və il ərzində əmələ gəlmə xarakterinə görə dəyişir. Bundan başqa onların bəziləri yosunların çiçəklənməsi və evtrofik növlərin bir yerə toplanması nəticəsində yaranmış evtrofifikasiya ilə xarakterizə olunur. Bu, neftlə, kanalizasiya suları ilə, becərilən torpaqlarda isə kübrələrlə cirkənlənmə nəticəsində baş verə bilər.

1.5.2.1 Çaylar

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu 21 iri çay, bir sıra xırda çay və kanallarla kəsişir. Ceyrankeçməz və Pirsaatdan başqa buradakı bütün əsas çaylar Kür hövzəsinə daxildir.

Çaylar çox vaxt çox sürətli axına və qeyri-stabil məcraya malikdir, bu da məcra sahillərində bitkiliklərin formalaşmasını məhdudlaşdırır və ya onların fəsillərə görə qeyri-müəyyən vaxtda yaranmasına səbəb olur. Adı qamış (*Phragmites australis*), həmçinin nanə (*Mentha spp*), acı qızı (*Nasturtium spp*), saçaqotu (*Myriophyllum spp*), suuççayı (*Potamogeton spp*) və qaymaqcıçayı (*Ranunculus spp*) növlərinə əsasən şorlaşmış nohurlarda və fəslə çay döngələrində təsadüf olunur.

Çay ətrafında olan bitkiliyi ağac və kolluqlardan yaranmış, içərisində çoxbudaqlı yulğun (*Tamarix ramosissima*), böyürtkən (*Rubus spp*), qızılıgül (*Rosa spp*), ensizyarpaq iydə (*Elaeagnus angustifolia*), söyüd (*Salix spp*), adı nar (*Punica granatum*) (Qırmızı Kitab növü) və qovaq (*Populus spp*), həmçinin bataqlıq növləri olan adı qamış (*Phragmites australis*), dəniz piqvəri (*Bolboschoenus maritimus*), su qırxbuğumu (*Polygonum hydropiper*) və salaməleyküm (*Cyperus longus*) vardır.

İlin müəyyən fəsillərində quruyan çaylarının sahillərində olan bitkiliklər çoxbudaqlı yulğun (*Tamarix ramosissima*), adı qamış (*Phragmites australis*), qalğan (*Silybum marianum*), südləyən (*Euphorbia helioscopia*), ağacvari şoran (*Salsola dendroides*) və müxtəlif otlardan ibarətdir.

1.5.2.2 Kanallar və çay döngələri

Süni suvarma kanalları geniş yayılmışdır və onların florası əsasən su sevən bitkilərdən ibarətdir, bunlar əsasən adı qamış (*Phragmites australis*) (geniş yayılmış və çoxsaylıdır), enliyarpaq ciyən (*Typha latifolia*) (geniş yayılmışdır), dəniz piqvəri (*Bolboschoenus maritimus*), salaməleyküm (*Cyperus longus*), su qırxbuğumu (*Polygonum hydropiper*) və sıvri sinanxum (*Cynanchum acutum*) kimi bataqlıq bitkilikləri ilə təmsil olunmuşdur.

Kanalların sərhəddində həmçinin tez-tez ağlarota (*Lythrum salicaria*) rast gəlmək olur, o da onurğasızlara lazım olan əhəmiyyətli nektar daşıyıcısıdır. Bəzi yerlərdə duza davamlı növlərdən olan Avropa duzlaq çəğanına (*Salicornia europaea*) və Meyer dəvəayağına (*Limonium meyerii*) rast gəlmək olur. Sahillər çox zaman çoxbudaqlı yulğun (*Tamarix ramosissima*), qanşırəli böyürtkən (*Rubus sanguineus*), tatar sirkəni (*Atriplex tatarica*) və dəvətikanı (*Alhagi pseudoalhagi*) kimi növlərə yaşayış məskəni olur.

Qırmızı Kitaba daxil ediləcəyi ehtimal edilən növlərə, məsələn, bəzi dayaz xəndəklərdə tüksüz biyan (*Glycyrrhiza glabra*) mövcuddur, bəzi yerlərdə meşə üzümünə də (*Vitis sylvestris*) rast gəlmək olur (PK 190).

1.5.2.3 Bataqlıqlar / Çala çəmənlər

Çala çəmənlər təbii bitkilik olmaqla, zəngin növ tərkibi, böyük ekoloji əhəmiyyəti ilə səciyyələnir və heyvanların qidasını təşkil edir, saman və dərman bitkiləri tədarükündə istifadə olunur.

Çəmən bitkilikləri zəif şoranlaşmış çuxurlarda və alçaqlıqda yerləşən sahələrdə inkişaf edir. Onlar fəsli xərakter daşıyır, quruyur və sonra bərpa olunur, zəngin növ tərkibinə malikdir və İBKQM boyunca geniş yayılmışdır. Məsələn, Kürdəmirdən qərbdə yerləşən ərazi olan qurumuş Şilyan gölünün (PK 145) çox hissəsi çala çəmənlərin dominantlığı ilə səciyyələnir.

Səciyyəvi olan növlər biyan (*Glycyrrhiza glabra*) (Qırmızı Kitaba daxil olunması təklif edilmişdir), Meyer dəvəayağı (*Limonium meyerii*), dəvətikanı (*Alhagi pseudoalhagi*), barmaqvari çayır (*Cynodon dactylon*), ağacvari şoran (*Salsola dendroides*) və tatar sirkənidir (*Atriplex tartarica*). Kolluqlar yulğunla (*Tamarix spp*) geniş təmsil olunmuşdur.

1.5.2.4 Gölmlər və çaylar

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca bir sıra göllər qeydə alınmışdır ki, onların ən əhəmiyyətli Kürün boru ilə kəsişən şərq hissəsi ilə əlaqəli olan qurumuş köhnə çay yataqlarıdır. Dominantlıq təşkil edən bitkilər adı qamış (*Phragmites australis*) və yulğun (*Tamarix spp*) növləridir.

1.5.2.5 Meşəlik yerləri və kolluq sahələri

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca meşə sahələri olduqca məhduddur. Onlar çox zaman becərilən olurlar və görüs (*Fraxinus spp*) növləri ilə, palidla (*Quercus robur*) və böyürtkən (*Rubus spp*) növləri ilə təmsil olunmuşlar. 150-dən 600 metrə kimi olan xırda sahələr PK 105,5, 106, 175, 192,5, 223, 387,5, 411,5 və 423,5-də boru kəməri ilə kəsişirlər.

Tapılmış bütün yerlərdə görüs (*Fraxinus spp*) və uzunsaplaqlı palid (*Quercus longipes*), böyürtkən (*Rubus spp*), ağ və ya qara tut (*Morus nigra*), dominantlıq edir. Burada həmçinin iki Qırmızı Kitab növü olan: meşə üzümü (*Vitis sylvestris*) və adı nar (*Punica granatum*) mövcuddur. Bu əkilmələrin süni xarakteri, təcrid edilmiş olması və nisbətən xırda ölçüləri (< 500 m) onların ekoloji dəyərini azaldır.

Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca PK 175, 192,5 və 411,5-də kolluqlar da mövcuddur. Bu ərazilərdə əsasən çoxbudaqlı yulğun (*Tamarix ramosissima*) dominantlıq təşkil edir. O çala çəmən kimi digər bitkiliklərlə mozaika əmələ gətirə bilir və ya kanal və çayların sahiləri boyunca kolluq əmələ gətirən qanşıraklı böyürtkəni (*Rubus sanguineus*) də daxil edir. Bu ərazilər heyvanlara sığınacaq və qida verir.

Tuğay meşələrinin düzənlik yaşayış mühiti əsasən Kür çayı boyunca olan alluvial düzənliklərlə əlaqədardır və onların ölçüsü ərazidə olan qrunt sularının hündürlüyündən asılıdır. Hal-hazırda onlar Bərdə, Qarayazı-Ağstafa Dövlət Yasaqlığı və Qarayazı Dövlət Qoruğu ərazilərində mövcuddur. Bu qorunan ərazilər boru kəməri marşrutundan müvafiq olaraq 6 km, 0,5 km və 4 km məsafədə yerləşir.

Tuqay meşələri beynəlxalq miqyasda tanınan meşə mühiti kimi qəbul edilmiş və qədim zamanlardan Kür çayı sahiləri üçün səciyyəvi olmuşdur. Məşələr Kürün əvvəllər subasan sahiləri vadisində yerləşərək, meşə növləri bitkiləri üçün lazım olan təbii mühit yaratmışdır. Meşələrin təbii mühiti Mingəçevir bəndi tikildikdən, enerji və yanacaq çatışmamazlığı ilə

əlaqədar meşələrin qırılması səbəbindən ciddi pozulmuşdur. Bunun nəticəsində, sahil zonasında bir-birindən təcrid olmuş meşə zolaqları sahələri əmələ gəlmış və beləliklə meşə üçün fəvqəladə pis təbii mühit yaranmışdır. Beləliklə meşələrin yabani təbiətkoridor əmələ gətirmək üçün olduğu imkanı itirilmişdir.

Çaya yaxın və qrunut sularının yüksək səviyyəyə malik olduğu ərazilərdə cənub soyüdüne (*Salix australis*), boz enliyarpaq qovağa (*Populus canescens*), qara qovağa (*Populus nigra*), 100 ildən çox yaşı olan və daş sarmaşığı (*Hedera helix*) ilə örtülü bir çox qovaq növlərinə (*Populus spp*) rast gəlmək olar. Söyüdün müxtəlif növləri (*Salix spp*) kəsilmiş və onların yerində çox zaman coxbudaqlı yulğun (*Tamarix ramosissima*), çaytikanı (*Hippophae rhamnoides*) və iydə (*Elaeagnus spp*) bitmişdir. Təsir indikatorları olan digər növlər sahilyanı bitkiliklərin nümayəndələridir ki, onlar yay zamanı meydana gəlirlər, bunlara yumşaq süpürge (*Calamagrostis pseudophragmites*), ciğəvər (*Eleocharis palustris*), ciğ (*Juncus articulatus*) və bataqlıq pulikariyası (*Pulicaria uliginosa*) aiddir. Müşahidə olunan digər növlərə pitraq (*Xanthium spp*) və dəlibənk (*Datura stramonium*) aiddir.

Çaydan uzaqlaşarkən qrunut sularının səviyyəsi aşağı olan yerlərdə palid (*Quercus pedunculiflora*) və qarağac (*Ulmus carpinifolia*) yetişir. Meşə sahələrində müşahidə edilən digər növlərə Qafqaz vələsi (*Carpinus caucasica*), çərən (*Suaeda australis*), yemişan (*Crataegus spp*), adı yapon birgözü (*Ligustrum vulgare*), hündür mərevçə (*Smilax excelsa*), ağəsmə (*Clematis vitalba*), meşə üzümü (*Vitis sylvestris*) və adı daşsarmaşığı (*Hedera helix*) aiddir. Kənd təsərrüfatı torpaqlarını suvarmaq üçün kanallardan çıxan bir çox axınlar meşələrdən keçib gəlir. Su basmış sahələrdə yazda adı qamış (*Phragmites australis*) bitir.

Sahilyanı meşə sahələrində *Campylium chrysophyllum*, *Brachytecium mildeanum*, *Fissidens taxifolius* və *Amblystegium serpens* kimi ibtidai bitkilər xarakter meşə örtüyünü əmələ gətirir.

1.5.3 Mühafizə olunan bitki növləri

Nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca Qırmızı Kitaba artıq daxil edilmiş yaxud Qırmızı Kitaba daxil olunması təklif edilmiş bir sıra növlər qeydə alınmışdır (Cədvəl 1-12).

Cədvəl 1-12 BTC boru kəməri marşrutu boyunca qeydə alınmış Qırmızı Kitab bitki növləri

NÖVLƏR	STATUS	MÖVCUDLUQ
Biyan (<i>Glycyrrhiza glabra</i>)	QKt	təsdiq edilmişdir (ABƏŞ, 1997) (ERM, 2000), (AETC, 2001)
İtikənarlı süsən (<i>Iris acutiloba</i>)	QK	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Üçtuncuqlu danaqran (<i>Merendera trigyna</i>)	QKt	təsdiq edilmişdir (AETC, 2001)
Adı nar (<i>Punica granatum</i>)	QK	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Meşə üzümü (<i>Vitis sylvestris</i>)	QK	təsdiq edilmişdir (ABƏŞ, 1997)

İtikənarlı süsən (*Iris acutiloba*) Qobustanda rast gəlinə bilən müxtəlif nadir növlərdən biri olaraq 1996-cı ildə ABƏŞ tərəfindən aparılan tədqiqat zamanı qeydə alınmışdır. Tədqiqatlar mövsümün sonunda aparıldığına görə ola bilər ki, bu növlərin tam qeydə alınması və xəritələşdirilməsi mümkün olmamışdır. Üçtuncuqlu danaqran (*Merendera trigyna*) növü PK 51-də Qazıməmməddən şərqdə Qobustan səhra zonasının qərb qurtaracağında qeydə alınmışdır. Hər iki bitki soğanaqlıdır və inşaat zamanı mühafizə məqsədi ilə başqa yerə köçürürlə bilər.

Tüksüz biyan (*Glycyrrhiza glabra*) boru kəməri marşrutu boyunca süni su axarları olan bir çox yerlərdə və çala çəmənlərdə qeydə alınmışdır. Bu növ qiymətli dərman bitkisi olub 100-

dən çox tibbi preparatın tərkibində istifadə edilir və 22 sənaye sahəsində (qida sənayesi, təbii boyaq maddələri) tətbiq olunur.

İki növ - meşə üzümü (*Vitis sylvestris*) və adı nar (*Punica granatum*) müxtəlif yerlərdə, lakin daha çox kanalların, körfəzlərin və çayların sahilərində aşkar edilmişdir. Amma, bu növlər Qırmızı Kitabın yeni nəşrinə daxil olunmaq üçün təklif edilməmişdir, ona görə onların vəziyyətinin təhlilinə ehtiyac olmamışdır.

1.6 FAUNA

1.6.1 Ümumi informasiya

Nəzərdə tutulmuş boru kəməri boyunca və tədqiq edilmiş dəhlizin hüdudlarında bir çox heyvan növü mövcuddur ki, onların da çoxu geniş yayılmışdır və bu yerlər üçün adıdır. Ədəbiyyat xülasəsində olan və çöl tədqiqatları nəticəsində əldə edilən məlumat bütövlükdə nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca təbii mühitin müxtəlif tipləri ilə əlaqədar olan faunanın tərkibini müəyyən etməyə, mühüm milli və beynəlxalq əhəmiyyəti olan növləri aşkar etməyə imkan verir.

Kür ovalığının faunası Avropa və Asiya zoocoğrafi regionlarının elementləri ilə təzahür edilmişdir. Lakin bəzi növlər, xüsusən Asiya zoocoğrafi qrupuna aid olan və Azərbaycanın şimal-qərb zonasında yayılmış sürünenlər cənub-şərqə doğru getdikcə nisbətən nadir olur. Bu təbii yaşayış mühitlərinin əsasən kənd təsərrüfatı fəaliyyəti nəticəsində itirilməsi zamanı baş verir.

Nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca yaşayan heyvanların ən asan qruplaşdırılması səhralarda və yarımsəhralarda, meşə massivləri və kolluqlarla örtülü sahələrdə, kənd təsərrüfatı və su-bataqlıq yaşayış mühitlərində qeyd olunmalarına görədir. Sonrakı bölmələrdə nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca müxtəlif taksonomik qrupların faunistik tərkibi nadir və ya mühafizə statusu olan növlər vurgulanmaqla təsvir olunur.

1.6.2 Məməlilər

Kameral tədqiqatlar (ABƏŞ, 1997) Kür çayı ovalığının mərkəzi hissəsində Qobustandan Gürcüstanla sərhəddə qədər rast gəlinən 51 məməli növünün təyin olunmasına imkan verdi. Lakin kameral tədqiqatlar daha çox 1940-ci və 1980-ci illər arasında dərc edilmiş ədəbiyyat məlumatına əsaslanır. Bunlardan daha yeni olan tədqiqatların nəticəsində dərc olunmuş məqalələr yarasalara aiddir.

Təhlil edilmiş məqalələrin əksəriyyətinin dərcindən sonra keçən zaman ərzində bir çox yaşayış mühitlərinə insannın geniş təsiri olmuş, çöl donuzu (*Sus scrofa*), ceyran (*Gazella subgutterosa*) və digər heyvanlar güclü ov təsirinə məruz qalmış, çoxlu sayıda yırtıcı məhv edilmişdir. Bununla əlaqədar olaraq güman etmək olar ki, əvvəllər qeydə alınmış müxtəlif növlərin bir çoxu artıq bölgədə yoxdur.

Ehtimal etmək olar ki, nəzərdə tutulmuş BTC boru kəməri marşrutu yaxınlığında milli və ya beynəlxalq səviyyədə nadir sayılan məməlilərin 14 növü mövcuddur (Cədvəl 1-13). Göstərilən növlərdən beşi artıq Azərbaycanın Qırmızı Kitabına (1989) daxil edilmiş, altısı Qırmızı Kitabın yeni nəşrinə daxil edilmək üçün təklif olunmuş, altısı isə nəslə kəsilmək təhlükəsi olan növlər kimi BTMİ-nin 2000-ci il Qırmızı siyahısına salınmışdır.

Cədvəl 1-13 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca mövcud ola bilən mühafizə baxımından müüm məməliş

NÖVLƏR	STATUS	MÖVCUDLUQ
Su sıçovulu (<i>Arvicola terrestris</i>)	QKt	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Avropa enliqulağı (<i>Barbastella barbastellus</i>)	Bh	təsdiq edilmişdir (AETC, 2001)
Qamışlıq pişiyi (<i>Felis chaus</i>)	QKt	ola bilər
Çöl pişiyi (<i>Felis lybica</i>)	QK	təsdiq edilmişdir (AETC, 2001)
Ceyran (<i>Gazella subgutterosa</i>)	QK	təsdiq edilmişdir (A. Pritchard, 1998)
Süleysin (<i>Glis glis</i>)	Bar	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Kaftar (<i>Hyaena hyaena</i>)	QK, Bar	ola bilər
Asiya tirəndazı (<i>Hystrix indica</i>)	QKt	təsdiq edilmişdir (ERM, 2000)
Çay samuru (<i>Lutra lutra</i>)	QKt, Bh	ehtimal edilir
Adı iriqanad (<i>Miniopterus schreibersii</i>)	QK	ola bilər
Böyük nalburun (<i>Rhinolophus ferrumequinum</i>)	Bar	təsdiq edilmişdir (AETC, 2001)
Kiçik nalburun (<i>Rhinolophus hipposideros</i>)	QKt, Bh	təsdiq edilmişdir (AETC, 2001)
Cırdan (<i>Suncus etruscus</i>)	QKt	ola bilər
Cırdan ağdış (<i>Vormela peregrina</i>)	QKt	ehtimal edilir

Çöl pişiyinə (*Felis lybica*) əsasən Qobustan rayonunda və tuğay meşələri zonasında təsadüf edilir, lakin yerli əhalinin dediyinə görə bu növ həmçinin PK 349-da (Şəmkir Dövlət Yasaqlığından bilavasitə cənubda) (AETC, 2001) mövcuddur.

Ceyrana (*Gazella subgutterosa*) nəzərdə tutulmuş BTC boru kəməri marşrutundan cənuba doğru yerləşən Şirvan qoruğunun hüdudlarından kənarda adətən artıq rast gəlinmir, lakin 1998-ci ilin aprel ayında aparılan çöl tədqiqatları zamanı bu bölgəni ötüb keçən iki fərd nəzərdə tutulan marşrutdan şimalda Qobustan zonasında qeyd olunmuşdur (A.Pritchard, şəxsi məlumat).

Asiya tirəndazı (*Hystrix indica*) Azərbaycanda yaşayan ən iri gəmiricidir. Onun üstünlük verdiyi yaşayış mühiti çay sahilləridir, onurğasızlara qidalanır. Son 60 il məlumatının təhlilinin nəticələrinə görə bu növün yayılma sahəsi genişlənmişdir. ERM şirkətinin apardığı tədqiqatlar zamanı bu heyvanların onurğa sütunlarının qalıqları PK 171,5 (Göyçayın sahil), PK 315 (Qaşqarçayın yaxınlığında) və PK 320,5 (Qarasu çayı yaxınlığında) qeydə alınmışdır (ERM, 2000). Müxtəlif ədəbiyyat mənbələrinə müvafiq olaraq onların mövcudluğunu nəzərdə tutulmuş marşrut boyu PK 170 və PK 400 arasında gözləmək olar.

Böyük nalburun (*Rhinolophus ferrumequinum*), kiçik nalburun (*Rhinolophus hipposideros*) və Avropa enliqulağına (*Barbastella barbastellus*) dair bu yaxınlarda aparılmış tədqiqatların nəticələrindən (AETC, 2000) aydın olmuşdur ki, onlar Qobustan rayonunda mövcuddurlar. Onlar adı uzunqanadla (*Miniopterus schreibersii*) birlikdə bina və mağaralarda toplaşa və marşrut boyunca səhra zonalarda qidalana bilərlər.

Çəmənlərdə yaşayan və qidalanan su sıçovulu (*Arvicola terrestris*) və tuğay meşələrinin sakını kimi tanınan süleysin (*Glis glis*) İBKQM boyunca qeydə alınmışlar (ABƏŞ, 1997).

Kaftar (*Hyaena hyaena*) (QK) yalnız tuğay meşələri sahəsində qeydə alınmışdır. Bataqlıq növü olan su samuruna (*Lutra lutra*) əsasən çaylarda və əsas su hövzələrində təsadüf edilir.

Cırdan ağıdış (*Suncus etruscus*) Azərbaycanda qeydə alınmış ən balaca məməlidir. Aparılan çöl tədqiqatları zamanı aşkar edilməsə də, Kür-Araz ovalığında PK 47 və 155 arasında mövcud ola bilər.

Safsarın (*Vormela peregusna*) miqdarı və yayılması səhra və yarımsəhra ərazilərinin kənd təsərrüfatı torpaqlarına çevrilməsi, onun ov obyekti olan gəmiricilərlə mübarizə nəticəsində kəskin ixtisar olmuşdur. Bu heyvanın PK 43 və 160 arasında mövcudluğunu gözləmək olar.

Qamışlıq pişiyi (*Felis chaus*) Kür, Araz çayları və onların qolları boyunca yayılmışdır. Onun Göyçay, Turyançay və Kür boyu, Şəmkir rayonunda (PK 330-370) və Qarayazı Dövlət Qoruğunda (PK 410-441) olan su və bataqlıq yaşaması ehtimal olunur.

Əvvəllər aparılmış çöl tədqiqatları zamanı qeydə alınmış yerdə qalan məməlilər əsasən bütün Azərbaycanda geniş yayılmışlar. Qeyd etmək lazımdır ki, yuvalarda yaşayan bir çox məməlilər, xüsusən xırda gəmiricilər QİBM-in üstünü örən torpaqlarda daha çox aşkar edilmişdir. Ehtimal ki, bu həmin yerdə torpağın yumşaq olması və asan qazla bilməsi ilə əlaqədardır.

Qeyd olunan məməlilər arasında dovşan (*Lepus europaeus*), gəmiricilərdən qırmızıquruq qum sıçanı (*Meriones erythrourus*), ev sıçanı (*Mus musculus*), meşə sıçanı (*Apodemus sylvaticus*), tarla sıçanı (*Apodemus agrarius*) və çöl sıçanı (*Microtus socialis*), həmçinin tülükü (*Vulpes vulpes*), çäqqal (*Canis aureus*), canavar (*Canis lupus*) və porsuq (*Meles meles*) geniş yayılmış növlərdir.

Gəmiricilərdən olan kiçik ərəbdovşanı (*Allactaga elater*) və Kiçik Asiya dağ ərəbdovşanı (*Allactaga williamsi*) Qobustanın səhra zonalarında və Qazıməmməddə qeydə alınmışlar, onların boru kəməri marşrutu boyu yayılması bu rayonlarla məhdudlaşır (AETC, 2001). Həşəratyeyənlərdən olan uzunquruq ağıdış (*Crocidura goldenstaedti*) və qulaqlı kirpi (*Hemiechinus auritus*) də Qobustan bölgəsində yayılmış növlər kimi tanınmışdır (AETC, 2001). Səhra və yarımsəhra ərazilərində mövcudluğu gözlənilən digər məməli növləri ağıdış kirpi (*Erinaceus concolor*), Külli şəbpərəsi (*Pipistrellus kuhli*) və səhra yarasasıdır (*Eptesicus bottae*) (ERM, 2000).

Bitkiliyin və ekoloji şəraitin müxtəlifliyi ilə əlaqədar Qobustan rayonu boru kəməri marşrutu yaxınlığında məməlilər və digər fauna qrupları üçün mühüm yaşayış mühitidir. Bu Ceyrankeçməz çayına, Cingildağ və Əzrayıldağ hündürlüklərinə aiddir.

Kanallar, çaylar və digər su-bataqlıq ərazilərinin ətrafında olan six qamış cəngəllilikləri boz sıçovul (*Rattus norvegicus*), çöl donuzu (*Sus scrofa*) və introduksiya edilmiş növ olan nutriya (*Myocastor coypus*) üçün çox əlverişlidir.

Kür çayının daşqın sahələrində olan tuğay meşələri heyvanatla zəngindir və yaşama yerlərini itirmiş bir sıra növlər üçün son sığınacaqdır. boru kəmərinin bu ərazidən keçib getməsi ehtimal azdır. Bu ərazidə məməlilərin 35 növü aşkar edilmişdir ki, onların bir hissəsi, o cümlədən çay samuru (*Lutra lutra*) və kaftar (*Hyaena hyaena*) Beynəlxalq Heyvanları Mühafizə İttifaqının təhlükədə olan növlərin 2000-ci il üçün tərtib olunmuş siyahısına daxil edilmişdir. Tuğay meşələri zonasında nəcib maralın (*Cervus elaphus*) təcrid olunmuş

populyasiyası yaşayır, bu mühit həmçinin üç endemik növ - boz siçan (*Cricetus migratorius*), Kiçik Asiya dağ siçanı (*Mesocricetus brandti*) və Şelkovnikov kutorası (*Neomys schelkovnikovi*) üçün xarakterikdir. Təsdiq olunmuşdur ki, bu ərazilərdə çöl donuzunun (*Sus scrofa*), qum siçanı (*Meriones lybicus*) və bəzi başqa xırda məməlilərin (ABƏŞ, 1997), bıgli şəbpərənin (*Myotis mystacinus*) və meşə süleysininin (*Dyomys nitedula*) populyasiyaları vardır (ERM, 2000).

1996-ci il noyabr ayının ortasında (ABƏŞ, 1997) çay sahiləri boyu növlərə nəcib maral (*Cervus elaphus*), adı tülkü (*Vulpes vulpes*), meşə pişiyi (*Felis silvestris*) və adı dovşanın (*Lepus europaeus*) ləpirləri qeydə alınmışdır. Marşrutu keçməkdə olan çapqala (*Canis aureus*) da rast gəlinmişdir.

1.6.3 Quşlar

Quşların tərkibi onların yüksək mobilliyi və miqrasiyaları nəticəsində il ərzində əhəmiyyətli dərəcədə dəyişir və bu yerlərdə quş faunasına yayda çoxalan, daimi yaşayan, qışlayan və ya miqrasiya edən növlər daxildir. Quşların növ tərkibi də müxtəlif mühitlərdə güclü surətdə dəyişir.

Məhsuldarlığı qida ehtiyatı baxımından aşağı olan səhra və yarımsəhra ərazilərin, yaxud mövsümü çala çəmənliklər və bataqlıqların çox olması bu yerlərdə quşların miqdarının məhsuldar sahələrə nisbətən aşağımasına götərib çıxarır. Burada mövcud olan növlərə kəkilli torağay (*Galerida cristata*), boz torağay (*Calandrella rufescens*), adı çaxraqçı (*Oenanthe oenanthe*), oynaq çaxraqçı (*Oenanthe isabellina*), qaraboyun çaxraqçı (*Oenanthe finschii*) və çöl torağayı (*Melanocorypha calandra*) aiddir.

Kənd təsərrüfatı sahələrinin və antropogen təsirlər nəticəsində yüksək dərəcədə tənəzzülə uğramış sahələrin - səhra ərazilərində və tuğay meşələrində yerləşmiş qış otaqlarının və biçənək yerlərinin olması bütün ölkə üzrə geniş yayılmış quşların burada yaşamamasına səbəb olunmuşdur və bu quşlar bütün çöl tədqiqatları zamanı qeydə alınmışlar. Bu növlərə qızılı qızlarquşu (*Merops apiaster*), çöl sərcəsi (*Passer montanus*), dam sərcəsi (*Passer domesticus*), sahil qaranquşu (*Riparia riparia*), göycəqarğı (*Coracias garrulus*), sağsağan (*Pica pica*), sığırçın (*Sturnus vulgaris*), zağça (*Corvus frugilegus*), qara qarğı (*Corvus corone*) aiddir. Müşahidələrə görə ağ leylək (*Ciconia ciconia*) və vağlar (*Ardea spp.*) adətən kənd təsərrüfatı heyvanları üzərində oturub sonuncuları narahat edən həşəratlarla qidalanırlar.

Nəm sahələr olan çaylar, kanallar, göllər və bataqlıqlar bir sıra su-bataqlıq quşları, o cümlədən vağlar (*Ardea spp* və *Egretta spp*), qaşqaldaq (*Fulica atra*), yaşılbəş ördək (*Anas platyrhynchos*) və qağayılar (*Larus spp*) üçün yaşayış mühiti hesab edilir.

Tənəzzül etməmiş tuğay meşələri sahələri və Kür çayının onlara birləşən düzən daşqın sahələri çoxlu quş növləri üçün əlverişli yaşama mühitiidir. Kameral tədqiqatlar (ABƏŞ, 1997) göstərdi ki, tuğay meşələrində 98 quş növü vardır ki, onlardan 20-si su quşu, 11-i isə yırtıcı quşdur. Boru kəməri dəhlizi yaxınlığında aşağıda sadalanan mühafizə əhəmiyyətinə malik quşlar qeydə alınmışdır: aqquruq dəniz qartalı (*Haliaeetus albicilla*) (QK, Ah, Bar), boz kəkklik (*Perdix perdix*) (Ah), turac (*Francolinus francolinus*) (QK, Ah). Tuğay meşələrinin düzən hissələrində yuvalayan digər quşlara boz vağ (*Ardea cinerea*), qarildaq (*Nycticorax nycticorax*) (Aaz) və kiçik danquşu (*Ixobrychus minutus*) (Ah) aiddir.

1996-ci ilin oktyabr ayında və noyabr ayının ortalarında aparılmış tədqiqatlar (ABƏŞ, 1997) zamanı meşə üzərində aşağıdakı növlər qeydə alınmışdır: çöl sarı (*Buteo rufinus*) (Akk), qara çalağan (*Milvus migrans*) və kiçik qartalca (*Aquila pomarina*). Su mühitləri ilə gümüşü qağayı (*Larus argentatus*), boz vağ (*Ardea cinerea*), kiçik vağ (*Egretta garzetta*), ağ çaydaçapan (*Motacilla alba alba*), baliqcıl (*Alcedo atthis*) və iri qarabattaq (*Phalacrocorax carbo*)

bağlıdır. Meşədə sadalanan quşların səsi qeyd edilmişdir: qaratoyuq (*Turdus merula*), ziğziğ (*Garrulus glandarius*), uzunquyruq ariquş (*Aegithalos caudatus*), iri arıquş (*Parus major*), ariquş (*Parus cinereus*). Adı sarın (*Buteo buteo*) çağırılan səsi də qeydə alınmışdır.

Cədvəl 1-14 Nəzərdə tutulmuş BTC boru kəməri marsrutu boyunca mövcud ola bilən mühafizə əhəmiyyətli quşlar

NÖVLƏR	STATUSU	MƏSKUNLAŞMASI *	YAYILMASI
Balıqcıl (<i>Alcedo atthis</i>)	Aaz	D	təsdiq edilmişdir (ABƏŞ, 2001)
Keklik (<i>Alectoris chukar</i>)	Ah	D	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2000)
Bərqut (<i>Aquila chrysaetus</i>)	QK, An	D	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Çöl qartalı (<i>Aquila rapax</i> <i>(nipalensis və orientalis</i> yarımnövleri)	QK, Ahv	M/Q	təsdiq edilmişdir (ABƏŞ, 1997), (ERM, 2000)
Sarı vağ (<i>Ardeola ralloides</i>)	Ah	M/Q	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Iri danquşu (<i>Botaurus stellaris</i>)	Ah	M/Q	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2001)
Çobanaldadan (<i>Burhinus oedicnemus</i>)	Ah	Y	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2001)
Çöl sarı (<i>Buteo rufinus</i>)	QKt, Akk	D/M	təsdiq edilmişdir (ABƏŞ, 1997), (ERM, 2000), (AETC, 2001)
Keçisağan (<i>Caprimulgus europaeus</i>)	Aaz	Y/ M	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Çökükburun cüllüt (<i>Chettusia gregaria</i>)	Qk	M	təsdiq edilmişdir(ERM, 2000)
Ağquyruq çökükburun (<i>Chettusia leucura</i>)	Qk	Y	təsdiq edilmişdir(ERM, 2000)
Ağ leylek (<i>Ciconia ciconia</i>)	AH	Y	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Tarla belibağlısı (<i>Circus cyaneus</i>)	Ah	Q	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2001)
Çöl muymulu (<i>Falco naumanni</i>)	Ah, Bh	D	ola bilər
Adı muymul (<i>Falco tinnunculus</i>)	Aaz	D	təsdiq edilmişdir (AETC, 2001)
Turaç (<i>Francolinus francolinus</i>)	QK, Ah	D	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2001)
Çəmən haçaquyruğu (<i>Glareola pratincola</i>)	Akk	Y	ola bilər
Çöl haçaquyruğu (<i>Glareola nordmanni</i>)	QK, An	Y	təsdiq edilmişdir (ERM, 2000)
Boz durna (<i>Grus grus</i>)	Ah	M	təsdiq edilmişdir (ABƏŞ, 1997)

NÖVLƏR	STATUSU	MƏSKUNLAŞMASI *	YAYILMASI
Ağqırıraq dəniz qartalı (<i>Haliaeetus albicilla</i>)	QK, An, Bar	D	təsdiq edilmişdir (ERM, 2000), (AETC, 2001)
Göy qaratoyuq (<i>Monticola solitarius</i>)	Ah	Y	təsdiq edilmişdir (AETC, 2001)
Leşyeyən qartal (<i>Neophron percnopterus</i>)	Akk	D/M	təsdiq edilmişdir (ABƏŞ, 1997), (AETC, 2001)
Qırızıldımdık dalğıcı (<i>Netta rufina</i>)	Aaz	M	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Qarıldaq (<i>Nycticorax nycticorax</i>)	Aaz	M/Q	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Çay qaraquşu (<i>Pandion haliaetus</i>)	Qk, An	Y	təsdiq edilmişdir (ERM, 2000)
Kiçik qarabattaq (<i>Phalacrocorax pygmeus</i>)	Ah, Bar	M	təsdiq edilmişdir (AETC, 2001)
Qaranaz (<i>Plegadis falcinellus</i>)	QKt, Aaz	Y	təsdiq edilmişdir (ERM, 2000)
Sultantoyuq (<i>Porphyrio porphyrio</i>)	QK, An	Q	təsdiq edilmişdir (AETC, 2001)
Anqut (<i>Tadorna ferruginea</i>)	Ah	Y/D	təsdiq edilmişdir (AETC, 2001)
Bəzgək (<i>Otis tetrax</i>)	QK, Ah	Q	təsdiq edilmişdir (AETC, 2001)
Boz kəklilik (<i>Perdix perdix</i>)	Ah	D	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Bildirçin (<i>Coturnix coturnix</i>)	Ah	Y	təsdiq edilmişdir (ERM, 2000)
Kiçik danquşu (<i>Ixobrychus minutus</i>)	Ah	M	təsdiq edilmişdir (ABƏŞ, 1997)

*) Məskunlaşması: D=daimi məskunlaşır və çoxalır; Y=yayda çoxalır; Q=qışlayır; M=miqrasiya yolu üzərindədir.

Bu bölmənin sonrakı hissəsində nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca qeyd olunmuş və milli, Avropa və beynəlxalq səviyyələrdə mühafizə əhəmiyyətinə malik olan quş növləri műzakirə edilir.

Nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca adətən uçub keçən yırtıcı quş növləri qeyd olunmuşdur. Güman edilir ki, onlar nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca şikar axtarır və ya miqrasiya zamanı bu ərazinin üzərindən uçurlar. Lakin onların çoxunun nəzərdə tutulmuş marşrut boyu çoxaldığını güman etmək olmaz. Çünkü iri qartallar və şahinlər qayalıqda və ya iri ağaclarда yuvalayırlar, adı muymul (*Falco tinnunculus*) yuvasını binalarda və ya ağaclarда qurur.

Adı muymul (*Falco tinnunculus*) nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca xüsusi ilə onun qərb hissəsində mütəmadi olaraq qeydə alınmışdır. Cöl sarı (*Buteo rufinus*) PK 216,5-də qeyd edilmişdir, lakin əsasən Şəmkir rayonunda PK 338,5 və PK 349,5-də təsadüf olunmuşdur. Çay qaraquşu (*Pandion haliaetus*) balıqla qidalanlığı üçün çaylara və subataqlıq sahələrinə üstünlük verir, O PK 395-də qeydə alınmışdır (Kür çayının qərb kəsişməsi). İri qartallardan olan ağqırıraq dəniz qartalına (*Haliaeetus albicilla*) düzən yerlərdə rast gəlinir. Tədqiqatlar zamanı bu növ PK 0, PK 328, PK 402,5 və PK 414-də qeydə alınmışdır. Leşyeyən qartal (*Neophron percnopterus*) PK 10, PK 40-də və Qobustan

ərazisində tapılmışdır. Çöl qartalı (*Aquila rapax*) (iki yarımnövü vardır: *nipalensis* və *orientalis*) yarımsəhərə düzənliliklərə üstünlük verir və 2000-ci ildə PK 81 və PK 98-də 2 dəfə qeydə alınmışdır. 1996-ci ilin (ABƏŞ, 1997) tədqiqatlarının nəticələri göstərir ki, bərquq (*Aquila chrysaetus*) (QK, An) PK 22-də qeydə alınmışdır.

Digər yırtıcı quşlardan fərqli olaraq belibağlılar yuvalarını yerdə qururlar. Marşrutdakı PK 386 və PK 411,5-də Avropa mühafizə statusuna malik növlərdən biri olan tarla belibağlısı (*Circus cyaneus*) qeydə alınmışdır.

Ərazidə çöl muymulu (*Falco naumanni*) da mövcud ola bilər, digər yırtıcı quşlardan fərqli olaraq yalnız bu növ nəzərdə tutulmuş boru kəməri marşrutunda ova çıxır.

Digər mühafizə əhəmiyyətinə malik olan quşlar torpaqda, düzənliliklərdə, səhralarda və hərdən kənd təsərrüfatı torpaqlarında da yuva salırlar. Boru kəmərinin inşası ilə əlaqədar onlar ən çox narahatlılığı səbəb olur, çünki bu quşlar iş sahəsində də yuva sala bilərlər.

Bu növlərdən olan çobanaldadana (*Burhinus oedicnemus*) (Ev) Qobustan rayonunda PK 13,5-də rast gəlinə bilər. Kəklik (*Alectoris chukar*) Qobustan ərazisində çoxala bilər və PK 12-də, həmçinin Kürçay çayı rayonundakı PK 291,5-də torpaqda yuvalayan digər quşla - turacla (*Francolinus francolinus*) birgə qeydə alınmışdır. Hər iki növ PK 106,5 rayonunda potensial baxımdan əlverişli yerdə müşahidə olunmuşdur.

Su-bataqlıq mühitləri ilə əlaqədar olan bir çox quşlar da yer üzərində yuvalayır, bunların mühafizə əhəmiyyətinə malik olan bir neçə növü qeydə alınmışdır.

Çöl haçaquruğu (*Glareola nordmanni*) PK 79-da tapılmışdır. Ağquruq çökükburun (*Chettusia leucura*) dayaz göllərə və su basmış bataqlıq yaşayış mühitinə üstünlük verir. Bu növ PK 116, 315 və 411,5-də qeydə alınmışdır. PK 140,5-də keçisağanın (*Chettusia gregaria*) olması təsdiq edilmişdir. Qaranaz (*Plegadis falcinellus*) tədqiqat zamanı üç dəfə qeydə alınmışdır: bir fərd - suvarma kanalı yaxınlığında (PK 145,5) kiçik vağların (*Egretta garzetta*) arasında, 15-dən artıq fərddən ibarət dəstə - Quşqaraçaydakı (PK 319) su-bataqlıq ərazisində içərisində və bir fərd də - PK 396,5-də.

Boru kəmərinin Kürlə şərq kəsişməsində (PK 223,5) göy qaratoyuq (*Monticola solitarius*) qeydə alınmışdır.

Boru kəmərinin Kürlə şərq kəsişdiyi PK 411-də ağ leyləyin (*Alcedo atthis*) mövcud olduğu və sahillərdə yuvaladığı müəyyən edilmişdir.

Təsdiq edilmişdir ki, PK 205-də ağ leylək (*Ciconia ciconia*) yuvalayır. Çöl haçaquruğu (*Glareola pratincola*) bu ərazidə mövcud ola bilər. Bu növ becərilmiş sahələrdə və samanlıqlarda qidalanır, adətən su-bataqlıq ərazilərinin ətrafında yerdə, otlar arasında yuvalayır.

Bölgəyə yalnız qışlamaq üçün uçub gələn növlərə bəzgək (*Otis tetrax*) və iri dan quşu (*Botaurus stellaris*) aiddir ki, onlar PK 291,5-də qeydə alınmışlar. Dan quşu (*Botaurus stellaris*) həmçinin PK 223,5 (Kürlə şərqdə kəsişmə) və PK 311-də tapılmışdır. Qeydə alınmış keçisağan (*Caprimulgus europaeus*) çox güman ki, miqrasiya edirdi. Sultantoyuq (*Porphyrio porphyrio*) 2001-ci ilin yanvarındaki tədqiqat zamanı Kür çayı ilə qərbədə olan kəsişmədə PK 311-də qeydə alınmışdır. PK 311-də qeydə alınmış Avropa əhəmiyyətli digər növlərə qarılداq (*Nycticorax nycticorax*), sarı vağ (*Ardeola ralloides*), qırmızıbaş dalğıc (*Netta rufina*) və boz durna (*Grus grus*) aiddir. Son iki növün miqrasiya edən quşlar olması dəqiqdır, qalan növlər ya miqrasiya edən, ya da qışlayandırlar. Beynəlxalq əhəmiyyətli nadir növ olan kiçik qarabattaq (*Phalacrocorax pygmeus*) da Kür çayı ilə şərq kəsişməsində qeydə alınmışdır, amma bu növ Azərbaycanda yalnız miqrasiya edən növ kimi tanınır.

1.6.4 Suda-quruda yaşayanlar

1996-ci ildə aparılmış kameral tədqiqatlar zamanı nəzərdə tutulmuş boru kəməri rayonunda suda-quruda yaşayanların 5 növü aşkar edilmişdir (ABƏŞ, 1997). Cəngəlliklərdə aşkar edilən ağac qurbağası (*Hyla arborea*) (Bar) müstəsna olmaqla, onlara əsasən kanallarda, çaylarda, göllərdə və başqa su olan yerlərdə rast gəlmək olar. Cədvəl 1-15-də mühafizə baxımından əhəmiyyətli olan və nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca mövcud ola bilən növlərin adı çəkilmişdir.

1996-ci ildə aparılmış tədqiqat zamanı İBKQM boyunca hər dəfə yaşıl quru qurbağsına (*Bufo viridis*) və göl qurbağmasına (*Rana ridibunda*), tuğay meşələrində isə Suriya sarımsaqılı qurbağasına (*Pelobates syriacus*) rast gəlinirdi. 2000-ci ildə aparılan tədqiqat (ERM, 2000) zamanı yenidən böyük miqdarda göl qurbağası (*Rana ridibunda*) aşkar edilmişdir. Azərbaycanda ən iri quru qurbağası olan adı quru qurbağası (*Bufo bufo*) (QK) suvarma kanallarının yaxınlığında PK 140,4 və tuğay meşələrinin kənarında PK 223,5 rayonunda yixilmiş ağacın koğuşunda qeydə alınmışdır.

Cədvəl 1-15 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca aşkar oluna bilən mühafizə əhəmiyyətli suda-quruda yaşayanlar

NÖVLƏR	STATUS	YAYILMA
Adı ağac qurbağası (<i>Hyla arborea</i>)	Bar	ehtimal edilir
Adı quru qurbağası (<i>Bufo bufo</i>)	QK	təsdiq edilmişdir (ERM, 2000)

2001-ci ilin yanварında aparılan tədqiqatlar (AETC, 2001) zamanı suda-quruda yaşayanlar qeydə alınmamışdır, çünki bu qış yuxusu zamanı idi.

1.6.5 Sürünənlər

1996-ci ildə (ABƏŞ, 1997) hazırlanmış ədəbiyyat xülasəsinə görə nəzərdə tutulmuş boru kəməri marşrutu yaxınlığında 27 növ sürünen qeydə alınmışdır. Sürünənlərin burada 2 qrupu vardır: quraqlıq səhra və yarımsəhralarda yaşayanlar; nəm sahələrdə, bataqlıqlarda, meşələrdə və su tutarlarında yaşayanlar. Cədvəl 1-16-da nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca aşkar oluna bilən mühafizə əhəmiyyətli sürünen növləri təqdim edilmişdir.

1996-ci (ABƏŞ, 1997) və 2000-ci (ERM, 2000) illərdə aparılmış tədqiqatlar zamanı səhra və yarımsəhra ərazilərdə tez-tez qeydə alınan sürünenlərə Xəzər çılpaqayaq gekkonu (*Gymnodactylus caspius*), Qafqaz kələzi (*Agama caucasica*), sıçrayan kərtəkələ (*Lacerta agilis*), ortancıl kərtəngələ (*Lacerta trilineata*) (nadır növdür, lakin Qırmızı Kitabə daxil edilməmişdir) (ABƏŞ, 1997), qayalıq kərtənkələsi (*Lacerta saxicola*), həmçinin gürzə (*Vipera lebetina*) və Aralıq dənizi tısbağası (*Testudo graeca*) (QK, Bh) daxildir. Digər qeydə alınmış növlərə zolaqlı kərtənkələ (*Lacerta strigata*), Azərbaycan qayalıq kərtənkələsi (*Lacerta raddei*), cəld kərtəngələcik (*Eremias velox*), təlxə (*Coluber schmidtii*) və qərb yatağı (*Eryx jaculus*) aiddir.

Nəm ərazilərdə, kanallar boyunca və düzən meşə ərazilərində geniş yayılmış və adətən qeydə alınan növlərə Xəzər tısbağası (*Clemmys caspica*) (QK1), bataqlıq tısbağası (*Emys orbicularis*) (QKt), adı su ilanı (*Natrix natrix*), su ilanı (*N. tessellata*). Sürünənlərdən burada həmçinin biçimli ilanbaş kərtənkələ (*Ophisops elegans*) və kələz ilanı (*Malpolon monspessulanus*) qeydə alına bilər.

2001-ci ilin tədqiqatları (AETC, 2001) qış yuxusu dövrü olan yanvar ayında aparıldığından Aralıq dənizi tısbağasından (*Testudo graeca*) (QK, Bh) başqa sürünen qeydə alınmamışdır.

Cədvəl 1-16 Nəzərdə tutulmuş BTC boru kəməri boyunca təsadüf oluna bilən mühafizə əhəmiyyətli sürünen növləri

NÖVLƏR	STATUS	YAYILMASI
Xəzər tısbağası (<i>Clemmys caspica</i>)	QKt	təsdiq edilmişdir (ABƏŞ, 1997), (ERM, 2000)
Zaqafqaziya təlxəsi (<i>Elaphe hohoneckeri</i>)	QKt	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Bataqlıq tısbağası (<i>Emys orbicularis</i>)	QKt	təsdiq edilmişdir (ABƏŞ, 1997)
Uzunayaq ssink (<i>Eumeces schneideri</i>)	QK	ehtimal edilir
Aralıq dənizi tısbağası (<i>Testudo graeca</i>)	QK, Bh	təsdiq edilmişdir (ABƏŞ, 1997), (ERM, 2000), (AETC, 2001)

Tədqiqatlar zamanı aşağıda göstərilmiş bəzi mühafizə əhəmiyyətli növlər aşkar edilmişdir. Zaqafqaziya təlxəsi (*Elaphe hohonackeri*) nəzərdə tutulmuş boru kəmərinin qərb qurtaracağında (PK 311,5) qeydə alınmışdır (ABƏŞ, 1997).

Tısbağaların 2 növü - Xəzər tısbağası (*Clemmys caspica*) və bataqlıq tısbağası (*Emys orbicularis*) 1996-ci və 2000-ci illərin tədqiqatları zamanı mütamadı olaraq nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca su-bataqlıq ərazilərində qeydə alınmış, lakin çöl şəraitində bu iki oxşar növ fərqləndirilməmişdir. Bu səbəbdən güman edilir ki, hər iki növ aşağıdakı PK-larda: 33, 97, 106, 114,5, 130,5, 141,5, 143, 146, 152,5, 153,5, 154, 155,5, 157, 167,5, 183,5, 189, 192, 203,5, 213, 216, 219, 220, 225, 228,5, 247, 319, 321, 362, 394, 402, 413 və 423,5-də mövcud ola bilər.

Hər üç tədqiqat zamanı Aralıq dənizi tısbağası (*Testudo graeca*) (QK, Bh) tez-tez səhra, yarımsəhra və kolluq sahələrdə əsasən nəzərdə tutulmuş boru kəməri marşrutunun qərb hissəsində, xüsusi ilə Şəmkir rayonunda qeydə alınmışdır. Bu tısbağa Azərbaycanda nisbətən çoxsaylıdır, amma antropogen təsirlərə çox həssasdır. Bu növ qış yuxusuna adətən yuvalarda getsə də, 2001-ci ilin yanvar ayında AETS şirkətinin tədqiqatları zamanı qeydə alınmışdır.

Bu tısbağas bitkilərin yanında əzilmiş yumşaq torpaq komaları əmələ gəlmış yerlərdə daha tez-tez təsadüf olunur. Belə təbii şərait yuva tikmək və yumurta qoymaqla ideal yerdir (ildə 3 dəfə yumurta qoyulur). Onlar ilin ilk isti günlərində, xüsusilə cütłəşmə dövrü, daha tez-tez rast gəlinir (ən çox aprelin əvvəllərində).

Cədvəl 1-17. Aralıq dənizi tısbağasının çoxalması və yumurtalarının inkubasiyası dövrləri

ADI	HADISƏ	AYI											
		J	F	M	A	M	i	i	A	S	O	N	D
Aralıq dənizi tısbağası	Çoxalma												
	İnkubasiya												

Aralıq dənizi tısbağası aşağıdakı PK-larda qeydə alınmışdır: 17, 146, 304, 311, 314, 349,5, 351, 359, 361,5, 363, 399, 401, 402,5, 412, 421,5 və 441,5.

Boru kəməri xətti baxımından heyvanların yerləşdiyi yerləri təyin etmək üçün daha dəqiq tədqiqat işləri 2002-ci ilin yazında başlanacaqdır.

1.6.6 Balıqlar

Bu bölmə İBKQM üçün toplanmış məlumatə əsaslanır (ABƏŞ, 1997). Nəzərdə tutulmuş boru kəməri marşrutunun əsasən mərkəzi və qərb hissələrində 21 əsas çay kəsişməsi və bir sıra xırda axınların kəsişməsi mövcuddur. Axıb bilavasitə Xəzər dənizinə tökülen Ceyrankeçməz və Pirsaat istisna olmaqla, boru kəmərinin kəsişdiyi bütün çaylar Kür çayı hövzəsinə aiddir.

Kür çayında və onun qollarında 50 növdən çox balıq yaşayır ki, bunlardan 20-si vətəgə əhəmiyyətlidir. Amma hal-hazırda bəzi növlərin sayı azalmışdır və bunun əsas səbəbi Mingəçevir su anbarının tikilməsi olmuşdur.

Balıq faunası 2 qrupa bölünə bilər. Birinci qrupa çəkikimilər daxildir: çəki (*Cyprinus carpio*), külmə (*Rutilus rutilus caspicus*) və çapaq (*Abramis brama orientalis*), onlar əsasən yaz daşması zamani apreldən iyuna qədər olan müddətdə kürü tökürlər. İkinci qrupa əsasən keçici balıqlar aiddir ki, onlar da müxtəlif vaxtlarda, əsasən oktyabrдан martadək Xəzərdən Kürə daxil olaraq çay yuxarı qalxırlar. Bu növlərin bəziləri çoxalma yerlərinə çatan kimi kürü tökür, digərlərində isə bu proses bir az gec baş verir. Əslində ilin hər vaxtı müxtəlif növ balıqlar çayda axın üzrə yuxarı və aşağı miqrasiya edərək kürü tökə bilərlər.

Cədvəl 1-18-də Kür çayında və onun qollarında qeydə alınmış mühafizə əhəmiyyətli 10 balıq növü haqqında məlumat verilmişdir. Kür bütün bu növlərin məskunlaşma yeri olduğu halda onun axınlarında heç olmasa göstərilən növlərdən biri mövcuddur, Ceyrankeçməz və Pirsaat çaylarında Qırmızı Kitab növləri yoxdur.

Cədvəl 1-18 Nəzərdə tutulmuş BTC boru kəməri marşrutu boyunca yerləşmiş su hövzələrində mövcud ola bilən mühafizə əhəmiyyətli balıqlar

NÖVLƏR	STATUS	YAYILMA
İlanbalıq (<i>Caspiomyzon wagneri</i>)	QK	Ehtimal edilir
Kələmo (<i>Acipenser nudiventris</i>)	QKt, Bkk	Ehtimal edilir
Qızılbalıq (<i>Salmo trutta fario</i>)	QK	Ehtimal edilir
Poru (<i>Abramis sapo</i>)	QKt	Ehtimal edilir
Qaraqaş (<i>Acanthalburnus microlepis</i>)	QKt	Ehtimal edilir
Xəzər şirbiti (<i>Barbus brachycephalus</i>)	QKt	Ehtimal edilir
Zərdəpər (<i>Barbus capito</i>)	QKt	Ehtimal edilir
Mursa (<i>Barbus mursa</i>)	QKt	Ehtimal edilir
Qafqaz enlibası (<i>Leuciscus cephalus</i>)	QKt	Ehtimal edilir
Qılıncbalıq (<i>Pelecus cultratus</i>)	QK	Ehtimal edilir

1.6.7 Onurgasızlar

Kameral tədqiqatlar nəticəsində (ABƏŞ, 1997) nəzərdə tutulmuş boru kəməri yaxınlığında 1700 növdən çox bugumayaqlı, o cümlədən 1600 növ həşərat qeydə alınmışdır. Bundan başqa burada bir neçə yüz növ də ibtidai vardır. Bütövlükdə nəzərdə tutulmuş boru marşrutu boyunca 9 Qırmızı Kitab növü mövcud ola bilər (Cədvəl 1-19). Onlara 2 növ it arısı (*Bombus persicus* və *B. daghestanicus*), 2 növ böcək (*Megacephalus euphraticus* və *Anchylocheria salmoni*), 2 növ kəpənək (*Colias aurorina* və *Tomares romanovi*) və 2 növ də eşşək arısı (*Manduca atropos* və *Daphnis nerii*) aiddir. *Astacus pyzlowi* xərçəngi keçmiş SSRİ-nin Qırmızı Kitabına daxil edilmişdir və məlumdur ki, nəzərdə tutulmuş boru kəmərinin keçdiyi çaylardan birində mövcuddur.

Başqa qrup heyvanlar kimi onurgasızların da növ tərkibi tuğay meşələrində daha zəngindir. Nəzərdə tutulmuş boru kəməri marşrutunda yaşayan onurgasızların bir çoxu, o cümlədən kəllə şəkilli haf (*Manduca atropos*), *Coenonympha saad* kəpənəyi, maxoon kəpənəyi (*Papilio machaon*), nadir *Iphiclus podalirius* kəpənəyi və zərqañadlılardan *Mellituga clavicornis*, *Xylocapa valga*, *Bombus lagsus*, *B. muscorum*, *B. argillaceous* və *Anthophora nigriceps* keçmiş SSRİ-nin Qırmızı Kitabında göstərilmişdir. Sonuncu iki növ Qafqazın endemikidir. Lakin göstərilən növlərdən yalnız *Manduca atropos* Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.

Cədvəl 19 Nəzərdə tutulmuş boru kəməri boyunca qeyd oluna biləcə Qırmızı Kitab növləri

NÖVLƏR	STATUS	YAYILMA
Xərçəng (<i>Astacus pyzlowi</i>)	SSRI QK	ehtimal edilir
Böcək (<i>Anchylocheria salmoni</i>)	QK	ola bilər
Böcək (<i>Megacephalus euphraticus</i>)	QK	ola bilər
Kəllə şəkilli haf (<i>Manduca atropos</i>)	QK	təsdiq edilmişdir (ERM, 2000)
Kəpənək (<i>Tomares romanovi</i>)	QK	ola bilər
Kəpənək (<i>Colias aurorina</i>)	QK	ola bilər
İt arısı (<i>Bombus daghestanicus</i>)	QK	ola bilər
İt arısı (<i>B. persicus</i>)	QK	ola bilər
Eşşək arısı (<i>Daphnis nerii</i>)	QK	ola bilər

1996-ci (ABƏŞ, 1997) və 2000-ci (ERM, 2000) illərdə aparılmış çöl tədqiqatlar nəticəsində bir çox onurgasızlar, o cümlədən mollyusklar, hörümçəklər, çayırtkələr, böcəklər, arılar, qarışqalar, kəpənəklər qeydə alınmışdır. 2001-ci ildə AETS tərəfindən aparılmış tədqiqatlar zamanı onurgasızlar qeydə alınmamışdır, belə ki, yanvar ayında yalnız bir neçə növ aktiv olmuşdur.


2000-ci ildə ERM şirkəti tərəfindən aparılmış tədqiqatlar zamanı PK 140,5 və 397,5-də uzunluğu 15 sm-ə çatan kəllə şəkilli haf (*Manduca atropos*) (QK) qeydə alınmışdır.

Güman edilir ki, boru kəməri marşrutu boyunca bir çox su hövzələrində *Astacus pyzlowi* xərçəngi mövcuddur.

Onurgasızların kompleks tədqiqatı praktiki olaraq qeyri-mümkündür, çünkü nisbətən xırda sahələrdə torpaqda, qaya çatlarında, ağac gövdələrində və digər qapalı yerlərdə bir neçə yüz növ mövcud olur.

Bundan başqa, ötən il xeyli iş aparılmışdır. Buna görə də yaşayış mühitlərinin və ya yem bitkilərinin kifayət olmadığı şəraitdə onurgasızlarla əlaqəli ola bilən qeyri-adi yaşayış mühitlərinin yaxud nadir bitkilərin öyrənilməsi adı praktikadır. Marşrut boyunca mühüm yaşayış mühitlərinə və bitkilərə olan təsirin yumşaldılması onlarla əlaqəli yaşayan nadir onurgasızların mühafizəsi üçün əhəmiyyətli olacaqdır.


**BTC BORU KƏMƏRİNİN NASOS STANSİYASI
AZƏRBAYCAN, PK-244 YAXINLIĞINDA**
ətraf Mühitdəki Səsin Vaxt Üzrə Dəyişməsi - Mövqə 1



1(cümə axşamı) - 2 (cümə) noyabr 2001-ci il

Səkil 1-2

**BTC BORU KƏMƏRİNİN NASOS STANSİYASI
AZƏRBAYCAN, PK-244 YAXINLIĞINDA
Ətraf mühitdə ekı səsin vaxt üzrə dəyişməsi - Mövqə 2**



1(cümə axşamı) - 2 (cümə) noyabr 2001-ci il

Şəkil 1-3

SƏSİN MODELLƏŞDİRİLMƏSİ

1	SƏSİN MODELLƏŞDİRİLMƏSİ	1
1.1	XÜLASƏ.....	1
1.2	SƏS TULLANTILARININ MEYARLARI.....	1
1.3	SƏSİN YAYILMASI	2
1.4	MODELİN TƏFSİLATI.....	2

1 SƏSİN MODELLƏŞDİRİLMƏSİ

1.1 XÜLASƏ

AETC şirkəti tərəfindən Alan Saunders Associates şirkətinə Azərbaycanda BTC boru kəmərinin PK 442 nəzərdə tutulan PS-A2 nasos stansiyasının da yerləşdirilməsi səsinin qiymətləndirilməsini həvalə etmişdir. Nasos stansiyası orta ölçülü Yardılı kəndindən təqribən 1 km məsafədə yerləşir.

Nasos stansiyasının yaxınlığında ərazidə, səs fonunun tədqiqi səsin cari vəziyyətini müəyyənləşdirildi. Səs fonunun nisbətən aşağı səviyyəli, səs çirkənməsinin arzu olunan meyarda 30 dsb olması təyin edildi (A), halbuki, bəzi yerlərdə fonun səviyyəsi bir qədər yuxarıdır. BS 4142 [1] tövsiyəsinə uyğun 35 dB (A) səs səviyyəsi yol verilə bilən səs tullantılarının maksimum səviyyəsi olmalıdır.

Nasos stansiyası üzrə verilən təkliflərdə güman edilir ki, stansiya perimetri üzrə 60 dB (A) sərhəd həddi ola bilər. Bu, insan olmayan təbiətə təsir üzrə məhdud miqdarda rəhbər sənədə əsaslanır və layihənin texniki təsvirinə daxil edilmişdir. Səs yayılması modeli o forziyyəyə əsaslanır ki, nasos stansiyasının bütün konturu üzrə xarakterik səs mənbələri hesabına bu səviyyə sərhəd nöqtələrində ola bilər.

Modelləşdirmənin nəticələri göstərir ki, sərhəd qiymətinə uyğun səviyyə yaxında yaşayarlara kifayət qədər təsirin yumşalmasını təmin etməyəcək, hərçənd Yardılı kəndinin çox hissəsi 35 dB (A) maksimum səs səviyyəsinə məruz qalır.

Ona görə səs səviyyəsinin bir çox ətraf zonaları üçün 30 dsb (A)-dən aşağı düşməsinə və minimal miqdarda təsərrüfatlarda 30-35 dsb (A) hədd səviyyəsinə nail olmaq üçün ümumi səviyyəni 5 dsb(A) miqdarında aşağı salmaq tələb olunur. Buna nail olmaq üçün 55 dsb (A) sərhəd qiymətindən istifadə edilə bilər, hərçənd nəzərdə tutulan obyektiñ daha müfəssəl modelləşdirilməsi səsə nəzarət üçün daha praktik variant təmin edərdi.

Daha səslili avadanlıq növləri üçün əlavə hava boşluqları, avadanlığın təcridi, həmçinin obyektlərdə binaların lazımı konstruksiyası hesabına səsi azaldan texniki tədbirlər təmin ediləcək. Daha doğrusu, bina və qurğularla səsə əlavə ekran maneəsi təmin ediləcək. Bu, nasos stansiyası layihəsinin işlənməsindən sonra daha müfəssəl aydın olacaq.

1.2 SƏS TULLANTILARININ MEYARLARI

Ümumdünya Sağlamlıq Təşkilatı² qəbul edir ki, sağlamlıq mənfi təsir gurultu atqlarının 45 dsb səviyyəsindən çox olan halında baş verir. Lakin az səslü mühitdə səs səviyyəsi göstəriləndən az olanda da usandırıcı və şikayət üçün səbəb ola bilər. Bu, o vaxt ehtimal olunur ki, səs mənbələri «anonim», yaxud keçici deyil, məsələn, nəqliyyat hərəkətinin gurultusu, qonşu tədbirlərdən aydın edilən səslər.

Lakin ən az fon şərtləri ilə müqayisədə ən kiçik səs səviyyəsində insanların dinamik eşitmə dərəcəsinin daha aşağı səviyyəsinə baxılır və sonrakı azalmaların üstünlüyü hiss edilmir.

Bu BS4142 Britaniya Standartında qəbul edilib, hansı ki, göstərir ki «30 dsb-dən aşağı səs fonu və 35 dsb-dən aşağı klassifikasiya səviyyələri çox az sayılır».

¹ BS4142: «Метод классификации промышленного шума, оказывающего воздействие на смешанные жилые и промышленные районы», 1997

² 'Guidelines for Community Noise'. World Health Organisation, 1999.

1.3 SƏSİN YAYILMASI

Səsin atmosferdə yayılmasının qiymətləndirilməsində metereoloji təsir o vaxt əhəmiyyətli hesab edilir ki, məsafə 200 m-dən çox olsun. Atmosfer hərarəti və təzyiqi nisbətən az təsirlidir, ona görə ki, səsin havada udulma tipinə təsir göstərir. Bu, yüksək tezlikdə əhəmiyyətli effektə malikdir. Az tezlikli səslər topoqrafik maneələr olmayanda daha effektli yayılır, çünkü, həm havanın, həm də torpağın səsi udma qabiliyyəti ona az təsir edir. .

Amma küləyin sürəti və istiqaməti səs keçən mühit hərəkət etdiyindən əhəmiyyətli təsirə malikdir. Güclü və zəif güləkdə, həmçinin normal şəraitdə səsin səviyyələrinin sönməsi 5 dsb (A) fərqlənə bilər. Daha güclü küləyin təsiri (5 m/san. çox) narahatlıq üçün səbəb deyil, ona görə ki, üstünlük təşkil edən başqa səs fonlarının səviyyəsi mövcud şəraitdə xeyli artmağa meylli olur.

Daha yüksək səs atmları səviyyələri müstəsnalıq təşkil edir və fon şəraiti ilə tutuşdurma mütłəq səviyyələrə nisbətən əhəmiyyət kəsb etmir, ekstremal hallarda səs təsirində eşitməni itirmək ehtimalı mövcuddur.

1.4 MODELİN TƏFSİLATI

Nasos stansiyasının səs modeli SiteNoise 2000 modulundan istifadə etməklə NoiseMap 2000 proqnoz təminatlı program nəzərə alınmaqla hazırlanmışdır. SiteNoise2000 BS5228 [3] metodologiyasına əsaslanmışdır. Model CONCAWE [4] daxil edilməklə yaxşılaşdırılmışdır. Buraya yumşaq torpaq və təfsilatı ilə verilmiş səs tezliklərinin səddləri vasitəsilə səsin udulmasının hesabatları daxildir (modeldə Yardılı üçün səs maneələri nəzərə alınmir).

Model bütün nasos stansiyası üzrə xarakterik paylanması səs mənbələrinin sahə sərhədində şərti yaratdığı ətalətli səs təzyiqinin LAeq 60 dsb səviyyəsinə əsaslanmışdır. Bu, ən pis variantdır, ona görə ki, obyekti sərhədi istismarın adı şəraitdə 60 dsb (A) səs səviyyəsinə məruz qalması inandırıcı deyil.

Nasos stansiyasında əməliyyat səsləri ehtimal ki, daimi xarakter daşıyacaq, üçün ki, nasos stansiyası avadanlıqlarının əsas hissəsi daimi istismar rejimində olacaqdır. Bəzi avadanlıq növləri, hansı ki, müvəqqəti fəaliyyət göstərəcək, səs səviyyəsinə az təsir göstərəcək, lakin işə salma və dayandırılma zamanı diqqəti cəlb edəcək. Belə effektə nail olmaq üçün vacib şərt bütün sistemlərin daimi istismarda olmasıdır, bu şərtlə ki, onların təsirinin birgə hesabı fəaliyyətdə olan dövrü müddətini əhatə etsin.

Səsin modelləşdirilməsi üzrə işlərin nəticələri sxemi əlavə olunan şəkildə göstərilir. Səsin 1-ci mərtəbə səviyyəsində olmasını və torpaq tərəfindən udulma təsirin minimum olmasını təqdim etmək üçün ümumi təsəvvür konturları yer səthindən 4 m yuxarıda yerləşdirilmişdir. Bütün səs mənbələrinin hündürlüyü bu səviyyə üzrə hesablanmışdır. Model bütün istiqamətlərdə ən pis metereoloji şəraiti nəzərdə tutur. Səsin konturları açıq sahədə, binalardan səsin əks sədasını nəzərə almadan, səs səviyyəsini LAeq əks etdirir.

³ BS5228: «Tikinti və açıq sahələrdə səsin və titrəmənin nəzarəti: Hissə 1. Səsin və titrəmənin nəzarəti üçün əsaslı məlumatların və prsədurların normativləri», 1997

⁴ CONCAWE Hesabat 4,81 «Neft və Neftkimya Komplekslərinin Səsinin Yaxınlıqda olan obyektlərə Yayılması»

BP Exploration (Caspian Sea) Limited

BTC Boru Kəməri Layihəsi

**Azərbaycan üçün Mədəni İrsin Qorunması
sahəsində Təşkilat Fəaliyyətinin Planı**

Rev 03

MÜNDƏRİCAT

1	MƏDƏNİ İRSİ İDARƏ PLANI.....	III
1.2	TƏNZİMLƏMƏNİN ƏSASI.....	III
1.3	AZƏRBAYCANDA BTC LAYİHƏSİ ÜZRƏ ARXEOLOJİ İŞLƏRİN STRATEGIYASI.....	IV
1.4	ARXEOLOJİ İŞLƏRİN STRATEGIYASI – FAZA 1: İLKİN DURUMUN TƏDQİQİ	IV
1.5	FAZA 2 ÜZRƏ POTENSİAL SAHƏLƏRİN XƏNDƏKLƏRİ QAZIMAQLA KƏŞFİYYAT TƏDQİQİ.....	VII
1.6	ARXEOLOJİ İŞLƏRİN STRATEGIYASI – FAZA 3: SAHƏLƏRİN TƏDQİQİ	VIII
1.7	ARXEOLOJİ İŞLƏRİN STRATEGIYASI – FAZA 4: BORU KƏMƏRİNİN TİKİNTİSİ ÜZRƏ İŞLƏR	VIII
1.8	ARXEOLOJİ İŞLƏRİN STRATEGIYASI – FAZA5: TİKİNTİ QURTARANDAN SONRA FƏALİYYƏT	X
2	CƏDVƏL 1-4 BORU KƏMƏRİ YAXINLIĞINDA (MARŞRUT 9) AŞKAR OLUNMUŞ ARXEOLOJİ SAHƏLƏR.....	I

1 Mədəni irsi idarə planı

1.2. İşin Həcmi

Bu planda Azərbaycandan keçən BTC boru kəmərlərinin yaxınlığında yerləşən sahələrin arxeoloji və mədəni xüsusiyyətlərinin idarə edilməsi təsvir olunur. BTC boru kəməri üçün dəhliz Azərbaycan ərazisində 442 km təşkil edir. Bunlar Sənqəçaldakı Terminaldan başlayaraq Azərbaycanın Gürcüstanla sərhəddinə qədər uzanacaqdır.

Rayonun mədəni irsinə obyektlərin iri miqyashi ehtiyatsız tikintisi sayəsində əvəzolunmaz zərər yetirilə bilər. Lakin işlərin dəqiq və diqqətli yerinə yetirilməsi nəticəsində layihəni elə həyata keçirmək olar ki, həm mədəniyyət abidələrinə təsir minimum olar, həm də bu rayonda yerləşən arxeoloji tapıntıların sayı xeyli artar.

Bu Mədəni İrsi İdarə Planı və onun əsaslandığı məlumatlar Azərbaycan qanunvericiliyinə və Beynəlxalq kredit verən təşkilatların standartlarına uyğun olaraq ƏMSSTQ prosesinin bir hissəsi kimi işlənib hazırlanmışdır. Konkret olaraq, Plan Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) «Mədəni mülkiyyət» adlanan OPN 1103 (1986) Qeydinə tabe olur. BTC şirkətinin siyaseti bütün layihələrdə mədəni irsin mühafizəsini ilkin vəzifə hesab etmək və tətbiq oluna bilən bütün müvafiq milli və beynəlxalq tələblərə tabe olmaqdır.

1.2 Tənzimləmənin əsası

Azərbaycanda arxeoloji abidələr dövlət tərəfindən mühafizə olunur. Azərbaycanın arxeoloji abidələri özlərinin tarixi əhəmiyyətinə görə üç sinfə bölünür:

- Ümumdünya əhəmiyyətli abidələr: hazırda 64 belə memarlıq və arxeoloji abidə qeydə alınmışdır.
- Milli əhəmiyyətli abidələr – 583 memarlıq abidəsi və 3109 arxeoloji abidə daxildir
- Yerli əhəmiyyətli abidələr. Onlara 3318 memarlıq, 195 bağ-park və mədəniyyəti landşaft abidəsi və təxminən 2000 arxeoloji abidə aiddir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkədə bir sıra milli qoruqlar yaradılmışdır. Hazırda 14 tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəniyyət, tarixi-etnoqrafiya qoruğu vardır. Daşına bilən maddi mədəniyyət abidələri də Dövlətin mühafizəsi altındadır və onun mülkiyyətidir.

Azərbaycan Respublikasının mədəni irsimizin mühafizəsi haqqında qanunvericilikdə, məhz *Mədəni və Tarixi abidələrimizin qorunması və istifadə edilməsi haqqında* deyilir:

“Maddə 18. Yeni tikinti aparılan ərazilərdə arxeoloji tədqiqatlar

Tikinti aparən və iqtisadi fəaliyyət göstərən dövlət və qeyri-dövləi müəssisələri/ şirkətləri/ təşkilatları, layihələrin yerinə yetirilməsinin iqtisadi məqsəd-uyğunluğunun təhlili mərhələsində müvafiq dövlət orqanlarına və Azərbaycan Elmlər Akademiyasına müraciət etməlidirlər. Nəzərdə tutulan ərazilədə arxeoloji abidə olarsa tikinti aparacaq müəssisə/şirkət/ təşkilat Elmlər Akademiyası ilə müqavilə bağlamalı və öz hesabına həmin arxeoloji abidənin tədqiqini təmin etməlidir. Müvafiq elmi tədbirlər həyata keçirmədə tikintinin aparılması və iqtisadi fəaliyyət qadağandır.”

Bu yaxında qanunvericilikdə dəyişiklik aparılmış, arxeoloji abidələr və milli irsin abidələri olan yerlərdə qazma işlərinə icazə vermək məsuliyyəti Mədəniyyət Nazirliyi üzərinə qoyulmuşdur. Həmin icazə haqqında qərar Elmlər Akademiyasının səlahiyyətli şəxslərinin rəyi əsasında veriləcəkdir.

1.3 Azərbaycanda BTC layihəsi üzrə arxeoloji işlərin strategiyası.

Azərbaycanda BTC layihəsi üzrə arxeoloji işlərin strategiyası aşağıda verilmişdir:

- Faza 1. İlkin araşdırırmalar daxil olmaq şərti ilə, aerofotoçəkilişlərin nəzərdən keçirilməsi və öyrənilməsi əsasında Mədəni İrsə aid məsələlərin idarə olunması planının inkişafına yönəlmış İlkin durumun tədqiq olunması
- Faza 2. Müfəssəl qazıntılar və ilkin tədqiqatlar
- Faza 3. Təhlükəyə daha çox məruz qalan yerlərin tam tədqiqatı
- Faza 4. Tikinti dövrü ərzində yeni ayırd edilmiş sahələrin ötəri nəzərdən keçirilməsi və orada qazıntıların aparılması
- Faza 5. Tikintinin sonunda nəzərlə tutulmuş işlər : tapıntıların təhlil olunması, Hesabatların tərtib olunması və arxivləşdirilməsi, işin nəticələrinin müxtəlif üsullarla yayılması

BTC boru kəmərinin CQQK – dən əvvəl, bir – birinə paralel və eyni marşrut üzrə tikiləcəyini nəzərə almaqla, faza 2 üzrə işin miqyası azalacaq, belə ki, bu işlərin çox hissəsi BTC layihəsinin çərçivəsində həyata keçiriləcəkdir. Buradan belə bir nəticə çıxarmaq olar ki, arxeoloji əhəmiyyətə malik sahələrin əvvəlcədən müəyyən edilməsi üçün çoxlu yardımçı məlumat əldə ediləcək.

Bu sənəd mədəni irsin qorunması sahəsində təşkilat fəaliyyətinin planını özündə birləşdirir. Bu sənəddə strategiyanın hər bir elementinin layihənin həyata keçirilməsi dövründə necə yerinə yetirilməsi təsvir edilmişdir. Bu fəaliyyət göstərən sənəddir və layihənin yerinə yetirilməsi prosesində təzələnəcəkdir.

1.4 Arxeoloji İşlərin Strategiyası – Faza 1: İlkin Durumun Tədqiqi

Cədvəl 1-1 İlkin durumun tədqiqində iştirak

İlkin durumun tədqiqində iştirak

Məqsəd	Hazırlıq, işləri, müdəxiləsiz (kəşfiyyat işləri aparmadan) mə'lum yaxud potensial arxeoloji sahələrin BTC boru kəmərinin dəhlizi daxilində müəyyən edilməsi və qeydə alınması. Əhəmiyyətinə görə Arxeoloji sahələrin mühümlük dərəcəsinə görə təsnif olunması.
Kim	Arxeologiya və Etnoqrafiya İnstitutu (müxtəlif) Ətraf mühitin mühafizəsi şöbəsində topoplanalma üzrə nümayəndə (Nigel Buçanan) BTC Layihəsinin arxeoloqu (Deyv Meynard) Aerofotoçəkiliş üzrə mütəxəssis (Roq Palmer)
Nə vaxt	Marşrutda gələcəkdə dəyişikliklər olmazsa, işin qurtarması (avqust 2000 – iyul 2001ci illər).

Harada	Boru kəmərinin Azərbaycandakı dəhlizi
Necə	<p>Arxeoloqların ilkin durumun bütün tədqiqatlarında iştirak etməsi</p> <p>Bütün potensial arxeoloji sahələrdəqə məlumatların qlobal pozisiyalasdırma cihazları (GPS) vasitəsi ilə təyin edilməsi və xəritəyə köçürülməsi</p> <p>Arxeoloji mütəxəssisi topoqrafik planalma işlərinə cəlb etmək</p> <p>BTC şirkəti və Arxeologiya v Etnoqrafiya institutu arasında görüşlər və müzakirələr</p> <p>Əsas sahələrdə layihənin arxeoloqu və Arxeologiya v Etnoqrafiya institutu tərəfindən çöl işlərinin aparılması</p> <p>Bütün potensial arxeoloji sahələr sayılıb, təsvir edilib, yerləri GPS-lə qeydə alınıb GİS-ə daxil edilməsi (geoinformasiya sistemi)</p> <p>Bütün arxeoloji sahələrin fotoqrafik qeydə alınması (yazılması)</p> <p>Arxeoloji sahələrdən aralanmaq üçün marşrutda xırda dəyişmələr etmək</p> <p>Tikintidən qabaq əlavə işlər tələb edən əsas arxeoloji sahələrin razılışdırılmış siyahısı (sayı)</p> <p>Arxeoloji sahələrlə əlaqədər olaraq əsas problemlərin siyahısı (sayı), tikintiyə müqavilənin alınması üçün tenderə olan dəvətdə göstəriləməsi.</p>
Təhvil verilməlidir	

Arxeologiya v Etnoqrafiya İnstitutunun nümayəndələri BTC dəhlizi boyunca fon şəaitlərinin bütün tədqiqatlarında iştirak etmişlər.

Bu tədqiqatların həyata keçirilməsi sayəsində boru kəməri marşrutunda, yaxud onun yaxınlığında toxminən 70 potensial arxeoloji sahə aşkar edilmişdir. Bu sahələr geniş diapazonda – bir çox dövrü əhatə edən lay yataqlarından tutmuş sadəcə keramika qırığına qədər olan sahələr arasında dəyişir. Bu sahələrinin bir çoxunun yaşı ölçüləri və təbiəti hələ də məlum deyildir. Sahələrin müəyyən edilməsi hazırda orada tapılan mədəni materialın yaşınnı, dövrünün dəqiqləşdirilməsi və ya başqa əlamətlərin öyrənilməsi əsasən aparılır. Boru kəməri marşrutu boyunca işlər həyata keçirilərkən digər arxeoloji sahələrin aşkar edilməsi mümkündür.

Ilkin durumun tədqiqi üzrə işlər bir neçə mərhələdə aparılmışdır və onun ardınca boru kəmərin marşrutu və layihəsi seçilmiş və dəyişikliklər edilmişdir (Cədvəl 1-2).

Cədvəl 1-2 İlkin durumun tədqiqatları

Tədqiqatların tarixi	Tədqiqatların sahəsi
Avqust 2000-ci il	Mövcud Qərb İxrac boru kəməri marşrutunun tədqiqi
Avqust 2000-ci il	Mövcud Azəriqaz boru kəmərinin öyrənilməsi
Yanvar- Fevral 2000-ci il	Marşrutun dəyişmə yerlərindəki hissələrin öyrənilməsi
Mart-Aprel 2001-ci il	Arxeoloji tədqiqatların nəticələrinin təklif olunan BTC dəhlizinin topoqrafik çökilişinə daxil edilməsi
İyul 2001-ci il	Əsas sahələrin BTC layihəsinin arxeoloqunun iştirakı ilə arxeoloji tədqiqatları
Yanvar 2002-ci il	Aerofotoşəkillərin öyrənilməsi

2002-ci ilin avqust ayında həyata keçirilən ilkin tədqiqatlarda nəzərdə tutulan boru kəməri dəhlizi boyunca ətraf mühitin müdafiəsi üzrə daha iri qrupun nümayəndəsi kimi Arxeologiya və Etnoqrafiya institutunun nümayəndəsi cəlb olunmuşdur. Bu kifayət qədər qısa tədqiqatın arxeoloji məqsədi dəhlizdə bütün potensial və ya mövcud arxeoloji sahələrin müəyyən edilməsi və qeydiyyatıdır.

Buna oxşar tədqiqat həmçinin 2001-ci ilin yanvar ayında avqustda keçirilən tədqiqatda əks olunmayan marşrutun dəyişilmiş sahəsində aparılmışdır. Bu işdə layihənin həyata keçirilməsi zamanı bütün məlumatların tam uçotunun aparılması tələbi əks olunmuşdur.

Ətraf mühitin ilkin durumun tədqiqi növbəti mərhəlesi potensial sahələrin hər birinin daha ətraflı qiymətləndirilməsini və sahədə daha əlverişli təşkilati işlərin aparılmasına dair qərarı əks etdirir. 2001-ci ilin mart ayında Arxeologiya və Etnoqrafiya institutunun nümayəndəsi nəzərdə tutulan boru kəməri dəhlizi üzrə topoqrafik çökiliş həyata keçirən qrupu müşayiət etmişdir. Topoqrafik çökilişin ümumi məqsədi qəbul olunmuş dəhliz çərçivəsində boru kəmərinin marşrutunun dəqiqliyi müəyyən edilməsi olmuşdur. Arxeoloji məqsəd isə məlum və ya aparılmış işlər sayəsində aşkar edilmiş potensial sahələrin hər biri ilə yaxından tanış olma və hər bir sahə üçün daha əlverişli təşkilati işlərin aparılması variantını seçmək idi. Bu variantlar aşağıda verilir:

- Əlavə işlər tələb olunmur, boru kəmərinin tikintisini normal iş rejimində davam etdirmək
- Tikinti zamanı arxeoloji müşahidə zəruridir
- Arxeoloji sahədən yayınmaq üçün marşrutun dəyişdirilməsi
- Tikintinin başlanmasına qədər tələb olunan intruziv işlər

Seçilmiş variant tikinti işlərinin və qazıntılarının aparılması ilə bağlı maddi mədəniyyət abidələrinə zərər vurulmasının mümkün dərəcədə qarşısını almaq məqsədi ilə marşrutu dəyişdirmək və arxeoloji sahələrdən yayınmağı nəzərdə tuturdu. Bəzi hallarda bu texniki məhdudiyyətlərdən, həmçinin marşrutdan və ya ətraf mühitin xüsusiyyətlərindən irəli gələn məhdudiyyətlərdən və sahənin səthinin uzunluğundan asılı olaraq mümkün olmamışdır.

Bu işlər başa çatdıqda Cədvəl 1-3-də göstərildiyi kimi Mədəni İrsin idarəsi Planı hazırlanmışdır.

Cədvəl 1-3 Mədəni irin idarə olunması planının işlənib hazırlanması

Mədəni İrsin idarəsi planının işlənib hazırlanması

Məqsəd	BTC boru kəmərinin layihələndirilməsi və tikintisi zamanı arxeoloji məsələlər sahəsində işlərin təşkilini təsvir etmək.
Kim	BTC-nin ƏMSSTQ üzrə meneceri (Fil Midlton) BTC Layihəsinin arxeoloqu (Deyv Meynard)
Nə vaxt	Tikinti üçün tenderə Dəvətlə birlikdə təqdim edilmək üçün sona çatdırılıb (2001-ci ilin oktyabr ayının sonu) «Fəaliyyətdə olan» sənəd – müntəzəm olaraq təzələnməlidir. Bakı və Böyük Britaniyada tərtib edilmişdir.
Harada	
Necə	İlkin layihə Deyv Meynard tərəfindən Qərb İxrac Boru Kəməri Marşrutu üzrə Arxeoloji sahədə idarə planı əsasında hazırlanmışdır. AQŞ boru kəmərinin layihəsinin ƏMSSTQ qrupu tərəfindən şərh edilmişdir. Fil Midlton tərəfindən yeniləşdirilmiş və düzəlişlər edilmişdir. Rev.01 gələcək qeydlər üçün verilmişdir Tikinti üçün Tenderə Dəvətə əlavə sənəd kimi Arxeologiya sahəsində idarə Planı
Təhvil verilməlidir	

Bu potensial arxeoloji sahələr qiymətləndirilmiş və onlar potensial əhəmiyyətinə görə yuxarıda göstərilən metodologiyadan istifadə etməklə sistemləşdirilmişdir. Nəticədə tikinti işlərinə başlamazdan əvvəl BTC boru kəməri üzrə arxeoloji strategiyanın 2-ci Fazasının hissəsi olaraq daha dəqiq arxeoloji qiymətləndirilməyə ehtiyacı olan rayonların siyahısı tərtib edilmişdir. Bu sahələr tenderə Dəvətlə birlikdə nəşr olunmuş «Azərbaycan. Tikinti zamanı ətraf myhit ilə bağlı məhdudiyyətlər və narahatlıq yaradan suallar» sənəddə müəyyən edilmişdirler və aşağıdakı bölmədə göstərilmişdir.

Azərbaycandan keçən kifayət qədər geniş dəhlizin öyrənilməsi məlum sahələr barədə yazıları təsdiq etdi və bir sıra yeni sahələrin aşkar edilməsinə kömək etdi. BTC boru kəmərənin keçəcəyi intensiv məskunlaşmış ərazilini son bir neçə min ildə six məskunlaşmış ərazilərdən biri kimi tanınması boru kəmərinin marşrutu boyu tapılmış arxeoloji sübutların uçotu məqsədi ilə yeni tədqiqat tələb edir.

1.5 Faza 2 üzrə Potensial Sahələrin Xəndəkləri Qazımaqla Kəşfiyyat tədqiqi

Kəşfiyyat tədqiqatlaçı aparılması tələb olunan sahələrin ilkin siyahısı hazırlanmışdır. Gələcəkdə boru kəmərinin dəyişdirilmiş marşrutunun sahələrinin tədqiqatı ilə əlaqədar yeni sahələr əlavə ediləcək. Çox ehtimal ki, Şəmkir və Tovuz rayonlarındakı sahələrdə əlavə işlər aparılması lazımdır.

BTC layihəsi üzrə işlər aşağıda göstərilən yerlərdə aparılacaq:

- Qobustan (PK 9 – 11) Sahə 4, 5, 6
- Qazi Məhəmməd (PK 54) Sahə 21, 22
- Yevlax (PK 221) Sahə 52, 53, 54
- Neymətabad (PK 236) Sahə 56
- Mingəçevir (PK 248) Sahə 57
- Nadirkənd (PK 275.5) Sahə 59
- Dəlməmmədli (PK 280) Sahə 60
- Zəyəmçay (PK 355) Sahə 111, 112, 113
- Qıraq Salahlı (PK 405) Sahə 138

Kəşfiyyat xəndəkləri qazımaqla aparılan vasitəsi ilə tədqiqatların məqsədi gələcəkdə tələb olunan işlərin planı hazırlanması üçün bu yerlərdə arxeoloji tapıntıların təbiətini və yerləşmə dərinliyini daha dəqiq təyin etməkdən ibarətdir. Bundan sonra müvafiq yumşaltma tədbirləri hazırlanacaqdır; bunları boru kəməri marşrutunun dəyişməsi, toxunulmuş elementlərin qazılıb çıxarılması və ya bu yerdə işin dayandırılması ola bilər. Müəyyən olunmuş hər bir rayon üzrə aşağıdakı məlumatları öks etdirən ayrıca metodika işlənib izah ediləcəkdir:

- Sahənin yerləşməsi və təsviri
- Boru kəmərinin tikilməsi üzrə tələblərin detalları
- Nəzərdə tutulan arxeoloji işlərin miqyası və müddəti
- Torpaq sahibkarlığı haqda təfsilatlar
- Sahəyə yol açmaq üçün planlar
- Sağlamlığın qorunması və Təhlükəsizlik texnikası üzrə sahənin xüsusiyyətinə müvafiq olaraq tələblər
- BTC işçi heyəti üçün əlaqə detalları
- Digər boru kəmərləri üçün əlaqənin detalları və sahənin xüsusiyyətlərinə müvafiq xidmətlər.

1.6 Arxeoloji işlərin strategiyası – Faza 3: Sahələrin tədqiqi

Arxeoloji cəhətdən əhəmiyyət kəsb edən bəzi sahələr müəyyən edilmiş. Yumşaltmanın müvafiq strategiyası müəyyən olunmuşdur, detalların tam qazılıb çıxarılmasına başlanacaqdır. İnşaat işlərinin arxeoloji abidələrə təsir göstərə biləcəyi yerlərdə boru kəmərinin keçməsi üzrə işlər məhdudlaşdırılacaqdır.

Bu sahələr üçün xəndəklər vasitəsi ilə kəşfiyyat əməliyyatında olduğu kimi metodikalar hazırlamaq lazımlı gədəcəkdir. Bu işlərin həyata keçməsi arxeoloji obyektlərin faktiki zədələnməsinə səbəb olacağı ilə əlaqədar (xəndəklərin qazılması zamanı potensial zədələrdən artıq) arxeoloji qazıntılarının aparılması üçün Mədəniyyət Nazirliyindən icazə almaq lazımlı gələcəkdir.

1.7 Arxeoloji işlərin strategiyası – Faza 4: Boru kəmərinin tikintisi üzrə işlər

Hər bir inşaat qrupunu müvafiq ixtisasa malik olan çöl arxeoloqu müşayiət edəcəkdir. Arxeoloqu vəzifələrinə daxildir:

- Məlum arxeoloji sahələrdə tədqiqat aparan qruplara məsləhətlər vermək.
- Boru kəmərinin tikintisi zamanı aşkar edilmiş obyektlrin uçotunu aparmaq.
- Boru kəmərinin marşrutu üzrə yeni arxeoloji tapıntıların əhəmiyyəti və nəticələri barədə tikinti rəisini məsləhətlər vermək.

Arxeoloji tapıntı aşkar edilərkən bu məsləhətlərə əməl etmək lazımdır.

1.7.1 Az əhəmiyyətli arxeoloji tapıntılar

Bu tipli arxeoloji tapıntı kiçik ölçülü ola bilər, məsələn, ayrıca obyekt və ya ayrıca sahə. Guman edilir ki, inşaat arxeoloqu obyekti özü müvafiq qaydada uçota götürə bilər. Belə arxeoloji tapıntı gecikməyə səbəb və ya tikintiyə maneə olmamalıdır.

İnşaat arxeoloqu tapıntı barədə mümkün qədər tez tikinti rəisini, sonra Bakıdakı Arxeologiya və Etnoqrafiya İnstitutuna və BTC-nin Ətraf mühitin mühafizəsi şöbəsinə, guman ki, hər ay məlumat verəcəkdir.

1.7.2 Yerli yhəmiyyətli arxeoloji tapıntılar

Bu tipli arxeoloji tapıntılar kiçik və orta ölçülü olacaqlar, belə ki, obyektlər qrupu və ya ayrıca dəfn edilmələr. İnşaat arxeoloqu belə tapıntıları özü uçota ala bilməz. Qazıntıların aparılması və tapıntıların uçotunu aparılmasında digər arxeoloqların və fəhlə qüvvəsinin köməyi tələb olunacaqdır. Arxeoloji tapıntıların aşkar edilməsi və uçota alınması tikinti işlərində müəyyən fasiləyə səbəb ola bilər, lakin əsas işlər davam etdirilməlidir. Arxeoloji abidənin tikinti texnikasından ayırməq və zədələnməsinin qarşısını almaq məqsədi ilə onun sərhədlərinin müəyyən olunması tələb oluna bilər.

İnşaat arxeoloqu tapıntı barədə dərhal tikinti rəisini, o isə öz növbəsində BTC-nin Ətraf mühitin mühafizəsi şöbəsinə məlumat verməlidir, ordan isə məlumat Arxeologiya və Etnoqrafiya İnstitutuna veriləcəkdir. Texnik arxeoloq qrupları arxeoloji obyektin uçota alınmasına kömək məqsədi ilə göndərilməsi üçün əvvəlcədən müvafiq tədbirlər görüləcək.

1.7.3 Böyük əhəmiyyətli arxeoloji tapıntılar

Bu tip arxeoloji tapıntılar məskunlaşma rayonu və ya dəfn olunmuş qrup kimi kifayət qədər böyük əhəmiyyətə malik olacaqdır. Arxeoloji obyekt boru kəmərinin eni boyu elə yerləşə bilər ki, tikinti texnikası və avadanlığı bu rayonda arxeoloji basdırımlara xətər yetirmədən hərəkət edə bilməz. Qazıntıların aparılması və bu obyektlərin uçota alınması çox vaxt aparmaqla bir müddət tikinti işlərində fasiləyə səbəb ola bilər, odur ki, bu rayon daxilində marşrutun alternativ variantının tapılması tələbatı yarana bilər.

İnşaat arxeoloqu tapıntı barədə dərhal tikinti rəisini, o isə öz növbəsində BTC-nin Ətraf mühitin mühafizəsi şöbəsinə məlumat verməlidir, ordan isə məlumat Arxeologiya və Etnoqrafiya İnstitutuna veriləcəkdir. Texnik arxeoloqların kiçik qrupları arxeoloji obyektin uçota alınmasına kömək məqsədi ilə göndərilməsi üçün əvvəlcədən müvafiq tədbirlər görüləcək.

1.8 Arxeoloji işlərin strategiyası – Faza5: Tikinti qurtarandan sonra fəaliyyət

Əsas torpaq işləri qurtardıqdan sonra, Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən BTC-nin Ətraf mühitin mühafizəsi şöbəsi üçün qısa hesabat hazırlanmalıdır. Hesabatda tikinti monitorinqinin arxeoloji aspektlərinin əsas nəticələri öz əksini tapmalıdır.

Hesabatda boru kəməri marşrutu boyunca təqdim edilmiş arxeoloji materialın işlənməsi və analizinə dair təkliflər təqdim edilməlidir. Təkliflərdə arxeoloji tədqiqatların nəticələrinin dərc edilmə dərəcəsi barədə təyinat öz əksini tapmalıdır. Bu çap (dərc) boru kəməri marşrutu boyunca arxeoloji tədqiqatların bütün fazalarını özündə əks etdirə bilər.

2 Cədvəl 1-4 Boru kəməri yaxınlığında (marsrut 9) aşkar olunmuş arxeoloji sahələr

Sahə	Adı	PK	Period	Növü	Qeydlər
1	Səngəçal	1	Orta Əsrlər	Saxsı qırıntıları	Səngəçal terminalının tədqiqi zamanı müəyyən edilmiş xüsusiyyətlər. Burada müxtəlif tədqiqatçılar zamanı saxsı qırıntılarından ibarət ayrı-ayrı sahələr aşkar edilmişdir.
2	Qaradağ	1	Orta Əsrlər	Kərpic qırıntıları	
3	Səngəçal	3	Orta Əsrlər	Saxsı qırıntıları	
4	Ceyrankeçməz 1	8	Orta Əsrlər	Saxsı qırıntıları	Qobustan qoruğu hündünda
5	Cingirdağ	10	Orta Əsrlər	Saxsı qırıntıları	Qobustan qoruğu hündünda
6	Əzralıdağ	10	Orta Əsrlər	Qobustan qoruğu hündünda	
10	Qoç Nohur 3	14			
12	Cingir 1	16	Orta Əsrlər	Saxsı və kərpic qırıntıları	
13	Cingir 2	16	Orta Əsrlər	Saxsı qırıntıları	
14	Turoğay	24	Orta Əsrlər	Saxsı qırıntıları	
15	Qazi Məhammed 1	49	Orta Əsrlər	Saxsı qırıntıları	
16	Turağay	49	Orta Əsrlər	Saxsı qırıntıları	
17	Qazi Məhammed 2	50	Orta Əsrlər	Saxsı qırıntıları	
18	Qazi Məhammed 3	51	Antik döv, Orta Əsrlər	Saxsı qırıntıları	
21	Qazi Məhammed 4	53	Orta Əsrlər	Saxsı qırıntıları	21 sayılı sahə Azəriqaz qurğularının sayca çox olduğu ərazidə yereləşir
22	Qazi Məhammed 5	54	Orta Əsrlər	Saxsı qırıntıları	22 sayılı sahə Azəriqaz qurğularının sayca çox olduğu ərazidə yereləşir
26		71	Orta Əsrlər	Saxsı qırıntıları	
35	Kərrar	87	Orta Əsrlər	Saxsı qırıntıları	Saxsı qırıntıları, yaxınlıqdan boru kəmərinin deyisilmiş marsrutu keçir
47	Əli Bayramlı	159	Orta Əsrlər	Saxsı qırıntıları	
50	Ləki	210	Orta Əsrlər	Saxsı qırıntıları	Marsrut keçmiş çay mərası ərazisindən keçir və qurumus gölə gətirib çıxarı.
52	Ləki	220	Orta Əsrlər	Saxsı qırıntıları, məzarlıq	Marsrut keçmiş çay mərası ərazisindən keçir və qurumus gölə gətirib çıxarı.
53	Yevlax 1	220	Orta Əsrlər	Saxsı qırıntıları	Mümkün ki, keçmiş çay mərasında
54	Yevlax 2	221	Orta Əsrlər	Saxsı qırıntıları	
56	Neyməatabad	235-237	Orta Əsrlər	Saxsı qırıntıları	Saxsı qırıntılarının intensiv yayılması

57	Mingəçevir	247- 250	Orta Əsrlər	Saxsı qırıntıları	Az miqdarda sapələnmiş saxsı qırıntıları, lakin QİBKİM boyunca 1 km artıq mesafəni ehətə edir.
58	Goran	257	Orta Əsrlər	Kərpiç və saxsı qırıntıları	Çay keçidi yaxnlığında heç görünmeyən Gorançaydan Şərq istiqamətində şumlannmış zəmidə kərpiçlər, keçmiş karxananın çıxarmanın qalıqları yaxud çaydan qərbədə yerləşən arazinin eroziyası nəticəsində əmələ gələn məhsul
59	Nadirkənd	276	Orta Əsrlər	Yaşayış məntəqəsində kurğan	Üzərində QİBKİM keçən təpe. Boru kəməri tapədən cənub-qərbədə yerləşən bəcəriliş zəmidən keçir.
60	Dəlməmmədi 1	280	Orta Əsrlər	Saxsı qırıntıları	Boru kəməri məşrutunu qətbə tərəf dəyişir, lakin saxsı qırıntıları yene rast gelir.
62	Sərab	285	Orta Əsrlər	Saxsı qırıntıları	
65	Günesli	287	Orta Əsrlər	Saxsı qırıntıları	
67	Fakrəli	289	Orta Əsrlər	Saxsı qırıntıları	
68		289	Orta Əsrlər	Saxsı qırıntıları	
70		290	Orta Əsrlər	Saxsı qırıntıları	
71		291	Orta Əsrlər	Saxsı qırıntıları	
72	Korçay	291	Orta Əsrlər	Saxsı qırıntıları	
73	Ağasibeyli	292	Orta Əsrlər	Saxsı qırıntıları	
74		293	Orta Əsrlər	Saxsı qırıntıları	
76	Əli Bayramlı	295	Antik dövər, Orta Əsrlər	Saxsı qırıntıları	
77		295	Orta Əsrlər	Saxsı qırıntıları	
78	Gəncəcay 1	295	Orta Əsrlər	Saxsı qırıntıları	
81	Xocalı 1	300	Orta Əsrlər	Saxsı qırıntıları	
82	Xocalı 2	301	Orta Əsrlər	Saxsı qırıntıları	
83	Yeni Kənd 1	301	Orta Əsrlər	Saxsı qırıntıları	
84	Yeni Kənd 2	302	Orta Əsrlər	Saxsı qırıntıları	
85	Xocalı 5	302	Orta Əsrlər	Saxsı qırıntıları	
86	Xocalı 6	303	Orta Əsrlər	Saxsı qırıntıları	
88	Samux 2	305	Orta Əsrlər	Saxsı qırıntıları	
96	Qarasu	320	Orta Əsrlər	Saxsı qırıntıları	
97	Şəmkirdə abidə	328	Orta Əsrlər	Saxsı qırıntıları	
101	Şəmkirdə abidə 3	335	Orta Əsrlər	Saxsı qırıntıları	
103	Şəmkir 4	347	Orta Əsrlər	Saxsı qırıntıları	

104	Səmkir 1	348	Orta Əsrlər	Saxsı qırıntıları	
105	Səmkir 3	348	Orta Əsrlər	Saxsı qırıntıları	
106	Səmkir 2	350	Orta Əsrlər	Saxsı qırıntıları	
108	Səmkir 5	350	Orta Əsrlər	Saxsı qırıntıları	
110	Zeyam 1	354	Orta Əsrlər	Saxsı qırıntıları	
111	Zeyam 2	355	Neolitdən orta əsrlərdək	Yaşayış məntəqəsində kurqan	1,5 m dərinlikdə yerləşən neolitdən orta əst dövründən görünen geniş yaşayış yataqları. Boru kəməri marşrutunun qərəbə doğru deyişməsi əsas qırılıqlardan yayıllı.
113	Zeyənçay 1	356	Tunc dövü	Saxsı qırıntıları	Tunc dövrünün yaşayış yerləri boru kəmərindən 20 m şimal istiqamətində yerləşir. Boru kəməri Zeyənçayla kəsişən yerdən 100 m aralı.
114	Zeyənçay Vadnal	356	Orta Əsrlər	Kölpü qalıqları	
116		357	Orta Əsrlər	Saxsı qırıntıları	
118	Diyalı	358	Orta Əsrlər	Saxsı qırıntıları	
119	Aşağı Ayıblı 1	358	Orta Əsrlər	Saxsı qırıntıları	
121	Aşağı Ayıblı 2	360	Orta Əsrlər	Saxsı qırıntıları	
122	Aşağı Ayıblı 3	361		Saxsı qırıntıları	
123	Aşağı Ayıblı 4	362	Orta Əsrlər	Saxsı qırıntıları	
124	Aşağı Ayıblı 5	362	Orta Əsrlər	Saxsı qırıntıları	
133		390	Orta Əsrlər	Saxsı qırıntıları	
134	Qiraq Kəsəmənlı	399	Orta Əsrlər	Saxsı qırıntıları	
135	Qiraq Kəsəmənlı	400	Orta Əsrlər	Saxsı qırıntıları	
138	Qiraq Salahlı	405	Antik döv, Orta Əsrlər	Qəbiristanın yeri	
139	Qiraq Kəsəmənlı	407		Saxsı qırıntıları	
150	Qiraq Kəsəmənlı	422	Orta Əsrlər	Saxsı qırıntıları	Çayın mətrasında görmüyməyen, tərkibində asbest olan tezlikcə yaranan material qalağı.
156	Böyük Kəsik 4	437	Orta Əsrlər	Saxsı qırıntıları	

HAVA ÇƏKİLİŞİNİN MATERİALLARININ ŞƏRHİ HAQQINDA HESABAT

1	HAVA FOTO ÇƏKİLİŞİNİN ARXEOLOJİ MATERİALLARI	1
1.1	MÜŞAHİDƏ	1
1.2	FOTO MATERİALLARIN EKSPERT TƏHLİLİ ÜSULU	1
1.3	NƏTİCƏLƏR	2
1.3.1	Arxeoloji mövqelər	3
1.3.2	Qəbiristanlıqlar	5
1.3.3	Boru kəmərindən 200 metrlik zonanın hüdudlarında strukturlar	6
1.3.4	Fotoşəkillərdə müəyyən olunmuş digər arxeoloci strukturların seçiləməsi	11
1.4.	BİBLİOQRAFIYA	20

Şəkillərin Siyahısı

Şəkil 1	8543/1 sayılı Arxeoloji Mövqe	4
Şəkil 2	8575/1 sayılı Arxeoloji Mövqe	5
Şəkil 3	8585/2 divarlarla və ya ehtimal olunan məskunlaşmaya işarə edən daxili struktura malik olan istehkam qurğuları ilə əhatə olunmuş düzbucaqlı konstruksiya. Foto şəkil - mənbə: 6056.	5
Şəkil 4	8813/2 və 3 mövqeləri	6
Şəkil 5	7
Şəkil 6	Yeri 8619/3.	7
Şəkil 7	8
Şəkil 8	8815/1 Sahəsinin bir hissəsi	8
Şəkil 9	8816/1-3 Sahələri	9
Şəkil 10	8816/1-5, 8817/1 Sahələri	9
Şəkil 11,	8566/1 Sahəsi	10
Şəkil 12	8863/1 Sahəsi	10
Şəkil 13,	8869/5 Sahəsi	10
Şəkil 14,	Sahə 8525/1. Yerli yüksək torpaqda divarlanmış əyrixətli konstruksiya. Mümkün əhatə olunan ərazi. Fotoşəkil-mənbə: 6024. Fotoşəkil-mənbə:	12
Şəkil 15,	Sahə 8528/1. İki yuyuju kanal arasında yüksək torpaq səviyyəsində beş və ya daha çox kiçik dairələr. Mümkün istifadə və ya qəbiristanlıq. Fotoşəkil-mənbə: 6026. Fotoşəkil-mənbə:	12
Şəkil 16,	Sahə X2. Yaşayış ərazisini göstərən və daxili bölgüləri olan divarlanmış əyrixətli konstruksiya. Fotoşəkil-mənbə: 6028. Fotoşəkil-mənbə:	12
Şəkil 17	Yeri 8530/2.	13
Şəkil 18	Yeri 8533/6.	13
Şəkil 19	Yeri 8535/1.	13
Şəkil 20	Yeri 8540/4.	14
Şəkil 21	Yeri X3.	14
Şəkil 22	Yeri 8560/1.	14
Şəkil 23	Yeri 8560/2.	15
Şəkil 24	Yeri X4.	15
Şəkil 25	Yeri 8618/4.	15
Şəkil 26	Yeri 8641/1.	16
Şəkil 27	Yeri 8641/1.	16
Şəkil 28	Yeri 8735/1.	16
Şəkil 29	Yeri 8775/2.	17
Şəkil 30	Yeri X5.	17
Şəkil 31	Yeri 8777/5.	17
Şəkil 32.	Yeri 0778/1	18

Şəkil 33. 8778/4.....	18
Şəkil 34. yeri x8.....	18
Şəkil 35. yeri x13	19
Şəkil36. yeri 8799/2	19
Şəkil 37. yeri 8818/1	20

1 HAVA FOTO ÇƏKİLİŞİNİN ARXEOLOJİ MATERİALLARI

1.1 MÜŞAHİDƏ

Arxeoloji strukturların müəyyən edilməsi məqsədi ilə BTC boru kəmərinin yolunun bir sıra foto şəkillərinin yoxlanılması həyata keçirilmişdi. Foto şəkillər Xəzər dənizindən Azərbaycan – Gürcüstan sərhədinə kimi boru kəmərinin yolu boyu təxminən 4 km enində dəhlizi əhatə edirdilər. Aşkan olunmuş 1500 obyektdən 67-si arxeoloji obyektlərə bənzəyirdi. Bu ərazilərdə keçmişdə normand qabilələrinin məskən salması barədə şəhadət edən böyük miqdarda digər obyektlərin qeydiyyatı yerinə yetirilmişdi. Bu tədqiqat Azərbaycanın böyük bir ərazisinin, hava foto çəkilişindən istifadə edən arxeoloqlar tərəfindən, yüksək səviyyəli informasiyadan istifadə olunması vasitəsi ilə ilk məlum təhlilidir. Əldə olunmuş informasiya məlum arxeoloji mövqelərin əhatə mühiti haqqında bilik səviyyəsinin yüksəlməsinə imkan verir və bütövlükdə Azərbaycan üzrə bütün zaman dövrləri üçün torpaqdan istifadə üzrə əldə oluna biləcək informasiyanın parametrlərini nümayiş etdirir.

1.2 FOTO MATERİALLARIN EKSPERT TƏHLİLİ ÜSULU

2001-ci ilin iyununda 1:15 miqyasında çəkilmiş şaquli materiallar surəti çıxarılmış elektron təsvirlər kimi kompakt-disklərdə təqdim edilmişdilər. Onlardan 11 – 15 MB ölçülərində faylların tərtib olunması üçün onlar ER Mapper program təminatının istifadə olunması vasitəsi ilə sixilmişdilər, bundan sonra ER Viewer program təminatından istifadə vasitəsi ilə ekran ekspert təhlili keçirilmişdi. Köçürülmənin keyfiyyəti çox gözəl idi və ayrı-ayrı hissələrin təhlili üçün çəkilmiş obyektlərin əhəmiyyətli dərəcədə yaxınlaşdırılmasına imkan verirdi.

Foto şəkillər stereoskopik müşahidə aparılması üçün hazırlanmışdı və, beləliklə, bir-birinə yaxın olan kadrlar 60%-ə qədər üst-üstə düşürdülər. Bu o demək idi ki, alternativ kadrların nəzərdən keçirilməsi vasitəsi ilə ekranda boru kəmərinin bütün yolun təhlilini əks etdirmək olurdu. Boru kəmərinin yolu foto şəkillərdə heç də həmişə mərkəzdə olmadığından, bütün kadrın təhlili yerinə yetirilmişdi. Daha sonra, boru kəmərinə yaxın ərazidə yerləşən zonaların müəyyən edilməsi üçün sonrakı qiymətləndirmə yerinə yetirilmişdi. Tədqiqatlar yerinə yetirilən an üçün boru kəmərinin yolu 9-cu Yol idi.

Foto şəkillərlə iş başlayana qədər çap olunmuş materiallarda və surəti çıxarılmış təsvirlərdə bir sıra arxeoloji zonaların yoxlanılması yerinə yetirilmişdi. Onların heç də hamısının müşahidə edilməsi mümkün deyildi və bu foto şəkillərin arxeoloji tədqiqatlar üçün nə qədər faydalı ola biləcəyi məlum deyildir. Onların yay faxtı yerinə yetirilməsi və kölgələrin olmaması landşaftın az əhəmiyyətli strukturlarının və ya rəngin az əhəmiyyətli dəyişmələrinin qeydə alınması üçün tam imkan vermir, rəngli təsvirlərin istifadə olunması strukturların bəzi növlərinin müəyyən edilməsinə yardım edə biləcək stereoskopik təhlildən əvvəl yerinə yetirilmişdir.

Ölçülərin ilkin olaraq təsvirlərin təxminən 4 dəfə, müəyyən strukturların təhlili üçün zəruri böyütmə səviyyəsində, artırılmışından istifadə edilməsi vasitəsi ilə foto təhlil həyata keçirilmişdi. Belə böyütmə miqyası şübhə doğurmayan və, ola bilər ki, yaxın zamanlarda meydana çıxmış strukturların aşkar edilməsi üçün kifayət idi, lakin aydın oldu ki, ehtimal olunan daha maraqlı arxeoloji obyektlərin əksəriyyəti təsvirlərin nəsə

başqa bir şeyin nəzərdən keçirilməsi üçün böyüdülməsi nəticəsində aşkar edilmişlər. Buna görə də, ola bilsin ki, bəzi strukturların müəyyən edilməsi yerinə yetirilməmişdi. Buna alternativ olan - foto şəkillərin zəruri olan səviyyədə təhlilidir, bu isə bir neçə aylıq iş tələb edir.

Foto təhlil hava çəkilişlərinin izahında təcrübəyə malik olan, materialları eyni vaxtda ekranda nəzərdən keçirən iki arxeoloq tərəfindən yerinə yetirilmişdi. İki mütəxəssisdən istifadə üsulu problemlı zonalar üzrə müzakirələr keçirməyə və təsvirlərlə manipulyasiyaya imkan verdi.

Ədədi təsvirlərin istifadə edilməsi nəticəsində iki problem aşkar edildi:

1. Stereoskopik təhlilin mümkün olmaması.
2. Foto şəkillər yuxarı hissənin şimala təxmini yönəlməsi yolu ilə qurulmuşdu. Bu o demək idi ki, kölgələr müşahidəcidiən başlanırdı, bu isə topoqrafiyanın düzgün izahı üçün problemlər yaradırdı. (Şəhəri foto şəkillər müşahidə üçün daha məqsədə uyğunurlar, çünkü kölgələr müşahidəçi tərəfə düşür. Bu beyinə informasiyanı «yuxarı» və «aşağı» hesablamaq üçün kömək edir.)

Təhlil anına qədər hava foto çəkilişlərinin orto-düzləndirilməsi yerinə yetirilməmişdi. Buna görə də, bu hesabatda göstərilən foto şəkillərdə BTC boru kəmərinin yolunun dəqiq qeyd olunmasının yerinə yetirilməsi təsəvvür oluna bilmirdi. Lakin, boru kəmərinin müəyyən obyektlərə münasibətdə profilləşdirilməsi yolun mövcud xəritələrinin müqayisə edilməsi yolu ilə yerinə yetirilmişdi. Yolun Azərbaycan sahəsi üçün orto-düzlənmə ilə hava foto şəkilləri 2002-ci ilin mayında hazırlanacaqlar.

Foto təhlil Azərbaycan – Gürcüstan sərhədi sahəsində başlanır və Şərqi istiqamətində yerinə yetirilirdi. Müəyyən strukturlardan ilkin siyahı tərtib olunmuşdu (Cədvəl 1). O əsas mənbə kimi kompakt-diskin nömrəsini, xəttin nömrəsini və foto şəkilin nömrəsini, habelə ekrandaki koordinatları istifadə edirdi. İki haldan (53 və 54 Xətləri) başqa bütün yerdə qalan hallarda başlangıç nöqtəsi hər bir kadrin şimal-qərb küçədər, koordinatlar isə Qərdən, sonra isə Şimaldan məsafəni təmin edir. 11000\23 amilindən istifadə olunması vasitəsi ilə bu verilənlərin santimetrlərə çevrilməsi piksellərin santimetrə münasibətdə olan qiymətini verir, bu isə çap zamanı zonaların yerləşməsini qeyd etməyə imkan verir.

1.3 NƏTİCƏLƏR

Cədvəl 1-də, eksəriyyəti müddətinə görə «yeni» olan 1460 strukturun siyahısı təqdim olunmuşdur. Arxeoloji və ya ehtimala görə arxeoloji kimi izah olunan strukturlar «A» kimi qeyd olunmuşlar. «Yeni» strukturlar arasında çox güman ki, çobanların müvəqqəti yaşayış yerləri və toplanma yerləri olanların sayı çoxdur. Bu yerlər Ucar - Sıxırlı yolundan cənuba doğru istiqamətdə daha səciyyəvidirlər.

Cədvəl 1 yenidən işlənmiş və aşağıdakı meyarlara cavab verən 223 mövqeyədək ixtisara salınmışdı:

- Foto şəkillərdə arxeoloji mövqelər. Arxeoloji və ya arxeoloji olması ehtimal olunan 67 struktur müəyyən olunmuşdu.
- İstənilən foto şəkillərdə olan qəbiristanlıqlar. 38 qəbiristan və ya qəbiristanlıqların ehtimal olunan yerləşməsi müəyyən olunmuşdu.

- 9-cu Yolun təxminən 200 m-lik hüdudlarında yerləşən strukturlar. Siyahıda 128-i göstərilmişdir və onlar bəzi arxeoloji mövqeləri və qəbiristanlıqları da özünə daxil edirlər.

223 mövqeyə onların 1:10000 miqyaslı xəritələrdə qiymətləndirilən vəziyyətlərinə görə Pulkovo yüksəkliklərinin koordinatları və, mövqelərin şərq əhəmiyyətli nömrələrinin vasitəsi ilə salələrin nömrələri verilmişdi, bunlardan sonra isə ancaq bu yerləşməyə aid edilmiş identifikasiya nömrələri (məs., 8517\1) gelir. Mövqelər həmçinin 1:10000 miqyaslı xəritədə nömrələr verilmiş və ən yaxın kilometraj nöqtələri qeyd edilmişdi. Bu qısalılmış siyahı Cədvəl 2-də təqdim olunmuşdur.

Cədvəllərdə xəritələrə istinadlar iki səviyyəyə ayrılmışdır. Xəritələrin 347-dən 377-ə kimi olan nömrələri FS1 (25-01-01) Təftişinə, digər vərəqlər isə boru kəmərinin foto şəkillərin şərhinin başlanmasından sonra əldə olunmuş sonuncu müəyyən edilmiş yolunu göstərən D2 (19-10-01) Təftişinə aid edilirlər. «Xəritədə olmayan kimi» müəyyən edilmiş zonaların D2 Təftisi xəritələrində olmamasını təsdiq etmək üçün yoxlamalar keçirilməmişdir.

Cədvəl 1 bəzi qeyri-ardıcılığa malikdir. Bəzi strukturlar ilkin müəyyən olunma zamanı qeyd olmuşular, lakin foto təhlil irəlilədikcə onların təbiəti daha çox müəyyən oldu və nümunələrin heç də hamısı qeyd olunmadı. Belə nümunələr «klaviaturalı» və ya «klavişli» strukturlardır, onların funksiyaları onların ilkin aşkar olunması zamanı məlum deyildi, lakin onlar, sonradan müəyyən edildiyi kimi, yolların inşası nəticəsində mövcud idilər. Çobanların tikililəri kimi qiymətləndirilən bəzi sahələrdə göllər aşkar edilmişdi. Onlardan bəziləri təbii, bəziləri isə süni təsir bağışlayırdı. Bəziləri, lakin heç vəchlə hamısı yox, Cədvəl 1-də təqdim olunmuşlaar.

Bu hesabatda istifadə olunan şəkillər, formanın və topoqrafiyanın oxunmasına yardım etmək məqsədi ilə, 180 dərəcə rotasiyaya uğradılmışdır. Foto şəkillərin Şimal istiqaməti (bax: paleolitin izləri) indi hər bir şəkilin aşağısında yerləşirlər.

1.3.1 Arxeoloji mövqelər

Böyük Britaniyada «arxeoloji mövqelər» qədim zamanlardan ta 1945-ci ilə qədər tarixə malik ola bilərlər. Azərbaycanda arxeoloji mövqelər üçün zaman etibarı ilə ən yaxın hündüd məlum deyildir, lakin Cədvəldə göstərilənlər orta əsrlərdən xeyli əvvəl tarixə malik olan təxmini meydana gəlmə dövrünə malikdirlər. Əyər arxeoloji abidələr üçün daha gec tarix məqbuludursa, aşkar edilmiş mövqelərin bir çoxu bu kateqoriyaya aid edilə bilərlər, hərçənd ki, bunu ancaq çöl axtarışları təsdiq edə bilər.

Cədvəllərdəki qısalılmış təsvirlər strukturların funksiyalarından daha çox onların formalarının müəyyən edilməsinə meyl edirlər, halbuki, onların əksəriyyəti qədim yaşayış məskənlərin mövcudluğunu göstərir. Cədvəllərdə «tikili» və «xüsusiyyət» anlayışlarının istifadə edilməsi izahat tələb edə bilər. «Tikili» anlayışı ərazilərin örtülməsi üçün istifadə olunan strukturların, məsələn, divar tikililərinin, hasar tikililərinin və düzbucaqlı tikililərin müəyyən edilməsi üçün istifadə olunur. «Strukturlar» eyni ilə tikililər kimi formalara malik ola bilərlər, lakin onlar adətən daha az ölçülərə malikdirlər və digər məqsədlər üçün tikilmişlər. Nümunələrə trapesiya şəkilli tikililər, dairəvi tikililər daxildir. Əksər hallarda konstruksiyalar, bəzi hallarda xəndəklərlə müşayiət olunan divarlar və torpaq təpələri ilə müəyyən edilirlər. Divarlar və torpaq təpələri eroziyaya uğramış və daha kiçik yüksəkliyə qədər dağlımışlar. Sədd xəndəkləri ancaq dai olmayan, lakin PK

118-dən (Pulkovo yüksəkliklərinə uyğunlaşma nöqtəsi yanında 8777 sayılı sahə) cənubda yerləşən bir yerləşmədə aşkar olunmuşlar.

Bu regionda torpağın rənginin müxtəlifliyi arxeoloji mövqelərin müəyyənedicisi ola bilər (Donaxyu *et al* 2002; Filipp *et al* 2002), lakin, o foto şəkillərin ekran vasitəsilə təhlili zamanı aşkar edilməmişdir. Materialların stereoskopik təhlili nəticəsində aşkar olunan rəng dəyişməsi və hündürlük mümkün mövqelərin müəyyən edilməsinə yardım edə bilər, lakin onlar torpaqda təsdiq tələb edəcəklər.

Məlum arxeoloji mövqelərin və ya onlara yaxın olan strukturların kiçik sayı hava foto şəkillərində ayrıca müəyyən edilmişlər. Cədvəllərdə göstərilən strukturların əksəriyyəti ancaq foto şəkillərdə müəyyən edilmişdi və çöl tədqiqatları ilə təsdiq olunmamışdı. Bölgü mövqelərin BTC boru kəmərinin yolunun qərbində və şərqində becərilməyən yüksəklik zonasında yerləşdiyini göstərir.

Bu nəticə o səbəbdən gözənlərilə ki, yolun mərkəzi hissəsi düzənlilik kənd təsərrüfatı torpaqlarından keçir. Bu sahədə aparılan foto çəkiliş hər hansı bir yeraltı xüsusiyyətlər (arxeoloji və ya təbii keyfiyyətli) aşkar edə bilməmişdi. Bu ərazidə kultivasiya işləri bu torpağın dəhə evvəlki dövrdə işlənilməsi sübutlarını məhv edə bilərdi.

Ancaq üç ehtimal olunan arxeoloji sahə BTC boru kəmərinin yolundan 200 m-lik hüdudlarda yerləşir. Onlar üzrə illüstrasiyalar və qısa təsvir verilmişdir:

8543/1 mövqeyi yüksəklikdə ən azı üç yanaşı divardan və ya möhkəmləndirmə qurğularından ibarətdir. Mövqe çöl işləri zamanı müəyyən edilmişdi və 135-ci Arxeoloji Mövqe ülə üst-üstə düşür (bax: Yolun Ekoloji Xəritələri, 2-ci cild).

Şəkil 1 8543/1 sayılı Arxeoloji Mövqe.



Yüksəklikdə divar və ya istehkam hörülmələri. 135 sayılı arxeoloji sahə. Foto-mənbə: 6126.

8575/1 mövqeyi ehtimal olunan əhatə divarı ünsürləri və hamar olmayan daxili səthi olan ayrılmış sahə kimi müəyyən edilmişdi. Hava foto şəkili əsasında ehtimal etmək olar ki, bunlar yaşayış yerinin qalıqlarıdır. Mövqe çöl işləri aparıllarkən müəyyən edilmişdir və 112 sayılı məlum Arxeoloji Mövqe ilə üst-üstə düşür (Bax: Yolun Ekoloji Xəritələri, 2-ci Cild).


Şəkil 2 8575/1 sayılı Arxeoloji Mövqe.



Əhatə divarı ünsürləri olan ayrılmış sahə. 112 sayılı Arxeoloji Mövqe. Foto şəkil- mənbə: 6075.

8585/2 mövqeyi divarlarla və ya istehkam qurğuları ilə hasarlanmış düzbucaqlı konstruksiyadan idarətdir. Bu, çox güman ki, yaşayış məntəqəsidir və onun eroziya dərəcəsi onun qədim olduğunu ehtimal etməyə imkna verir.

Şəkil 3 8585/2 divarlarla və ya ehtimal olunan məskunlaşmaya işarə edən daxili struktura malik olan istehkam qurğuları ilə əhatə olunmuş düzbucaqlı konstruksiya. Foto şəkil - mənbə: 6056.



Digər arxeoloji mövqelər üzrə şərhlər aşağıda, 1.3.4. Bölməsində təqdim edilmişdir.

1.3.2 Qəbiristanlıqlar

Hava foto şəkillərində qəbiristanlıqları müəyyən etmək kifayət qədər asan idi. Onların çox hissəsi qapalı sahələrdə yerləşirdi, və hamısı özlüyündə kiçik qəbirlərlə daha iri məqbərlərin qarışığından ibarət idi. Onlar həmçinin 1:10000 miqyaslı xəritələrdə müəyyən edilmişlər, və bu hal onların foto şəkillərdə müəyyən edilməsi işinə yardım etdi. fəaliyyətdə olan və istifadə olunmayan qəbiristanlıqların müəyyən edilməsi qeyri-mümkin idi, lakin onlardan bəziləri öz hüdudları daxilində genişlənmə imkanına malik idilər.

Boru kəmərinin 200 m-lik hüdudlarında yeddi qəbiristanlıq yerləşir. Onlardan biri, 8587/1 sayılı, İBQİ-nin cənub sərhədində yerləşir, BTC boru kəmərinin yerləşməsi isə İBQİ yolundan 50 metr şimaladır. 85887/1 sayılı qəbiristanlıqdan şərqə doğru 500 metr məsafədə 8586/2 sayılı digər qəbiristanlıq yerləşir. BTC boru kəməri ondan 50 metr cənubda qeyd olunmuşdur. Digər beş qəbiristanlıq BTC boru kəmərindən 80- 200 metrlik hüdudlarda göstərilmişlər.

1.3.3 Boru kəmərindən 200 metrlik zonanın hüdudlarında strukturlar

Boru kəmərinin 200 m-lik hüdudlarında yerləşmiş strukturlar cədvəllərdə təqdim olunmuşlar və bütün yuxarıda adı çəkilmiş kateqoriyaları və, onların növlərinə və tarixlərinə görə ümid olmayan digərlərini əhatə edir. Onlardın bir çoxları sadəcə «trapesiya şəkilli strukturlar» kimi təqdim olunmuşlar, lakin ölçülərinə, forma və qruplaşmalarına görə fərqləndirilirlər, bu isə onların anlaşılmamasına yardım edə bilər. Onlar, çox güman ki, köçəri çobanların dayanacaqlarının və ayrı-ayrı qurğularının qalıqlarıdırıllar və çox qısa zaman müddətində və ya mövsümlülük əsasında istifadə edilirdilər. Bu strukturların yerləşməsi onu göstərir ki, bu mövqelərə qayıdırıllarmış, lakin foto şəkillərdə bu konstruksiyaların qədimliyi tarixini müəyyən etmək mümkün deyildir. Foto şəkillərin təhlili ehtimal etməyə imkan verir ki, hər bir konstruksiya ola bilər ki, yüngülə bərkidilmiş parallel uzun tərəflərdən ibarətdir, daxildə torpağın rəngi daha tünddür, bu isə yaşayış nəticəsində tapdalanmanın və ya çirkənmənin nəticəsi ola bilər. 2002-ci ilin fevral ayında mövqelərə baş çəkilməsi şərhin nəticələrini təsdiq etdi və göstərdi ki, trapesiya şəkilli konstruksiyalar çox güman ki, qamış və torpaqdan hörülülmüş tikililərin qalıqlarıdır. Hərçənd ki, konstruksiyalar özlüyündə əhəmiyyətsiz ola bilər, onların dağıılma forması və onların bacarılmış torpaqda tikilməsi faktı onların uzun müddətli mövcudluq müddətini ehtimal etməyə imkan verir və bəzi mövqelərdə onların istifadə olunmasının davam edilməsi məsələsini ortaya çıxarıır. Boru kəməri bu konstruksiyaların bəzilərində keçir ki, bu da bu strukturların torpaq işləri aparılan zaman yoxlanılması imkanı yarada bilər.

Bu mövqelərin növlərinin nümunələri və qruplaşmaları illüstrasiyaların aşağıda göstərilən seçimlərində təqdim olunmuşlar.

Şəkil 4 8813/2 və 3 mövqeləri.



Şəkil 4-də soldan sağa xətt İBQİ-nin yoludur. Bu sahədə BTC boru kəməri haradasa ondan 70 metr şimala (aşağıya) doğru yerləşir və müxtəlif formalı strukturların yiğcam şəkildə yerləşdiyi sahələrdən keçir. Bu qrup (8813\2) əsasən düzbucaqlı strukturlardan ibarətdir, lakin bəzi kiçik həcmli dairəvi və ya demək olar ki, dairəvi konstruksiyaları da daxil edir. 8813\3 qrupu, şəkilin yuxarı hissəsində, cənub tərəfdən «girişi» olan düzbucaqlı strukturlar xəttini, həmçinin mal-qara üçün nəzərdə tutula bilən bəzi trapesiya şəkilli konstruksiyaları daxil edir. Foto şəkil – mənbə: 6230.

Şəkil 5



Şəkil müasir binaların və ya bina yerlərinin ətrafında düzbucaqlı strukturların toplantısını nümayiş etdirir. Foto şəkilin yuxarı sağ mərkəzində göl yerləşir. Bu struktur qrupu 8813-dən şərqə doğru yerləşir, mərkəzi binalar isə boru kəmərindən cənubda 600 m-likdə yerləşir. Foto şəkil – mənbə: 6230.

Şəkil 6 Yeri 8619/3.



Şəkil 6-ya siyahıya alınmış müxtəlif sahələr daxildir ki, onlardan 8619/3 planın sol mərkəzinə daha yaxındır və eroziyaya uğramış düzbujaqlı struktur nümunəsini göstərir. Bu sahə boru kəmərinin marşrutuna çox yaxındır. 8619/12 -nin yuxarı hissəsinin solunda yerləşir və böyük düzbujaqlı strukturun kiçik düzbujaqlı strukturla jütləşməsini göstərir və bu da hər tərəfdən görünür. Şəkil-mənbə: 6412. Fotoşəkil-mənbə:

Şəkil 7



8777/2 və 3 sahələri. 7-jı Şəklin sağında struktur qrupuna «çalovlar» (onların kənarları qalxıb demək olar ki, daxili hissəni əhatə etdiyiinə görə belə adlanır) və dağlımış düzbujaqlı strukturlar daxildir. Bu qrupda strukturların bəzilərinin qoyulmasını görmək olar və müasir mexanizm digərlərinin də düzülməsini və ya birləşdirilməsini həyata keçirir. Foto şəklinin solunda kiçik qrupa strukturun hər iki növü daxildir. Hər iki sahənin təfsilatları axtarış işləri 1:10,000 miqyaslı xəritədə göstərilmiş və həmin xəritədən onların mövjud olduğunu və həmin tarixdə göründüyünü görmək mümkündür. Mənbə foto şəkli: 6289.

Şəkil 8 8815/1 Sahəsinin bir hissəsi



Bunlar yarım düzbujaqlı strukturların və onlarla əlaqədar əlavələrin formalarının həjmini və qruplaşdırılmasını təsvir edir. O həmçinin müvəqqəti strukturların ləğv olunmasından sonra baş verən dağılma mərhələlərini göstərir. Maraq üçün demək olar ki, bu şəklin yuxarı hissəsi daxilində əkilmiş ərazi olan tökmə ilə əhatələnmiş düzbujaqlı ərazi vardır. Divarlar mal-qaranın çıxarılması məqsədi üçün təklif oluna bilər. Bu ərazi ona yanaşma marşrutları, digər yarım-düzbujaqlı strukturların çoxu kimi 1:10,000 miqyaslı xəritədə göstərilmişdir. Mənfə fotoşəkli¹⁰ 6230.

Şəkil 9 8816/1-3 Sahələri



Şəkil 9-un (8816/1) sağındakı yarımdüzbujaqlının strukturları və variantları daha iişqli ərazini, ola bilsin mal qaranın yerini göstərir. Həmin ərazinin sol hissəsi hərəsi dairəvi konstruksiya daxilində olmaqla iki konstruksiya və strukturdan ibarətdir. Kiçik dairəvi konstruksiyanın daxili strukturu yoxdur və mərkəzdə yerləşdirilmiş dairədən (8816/2) dərhal aşağıdadır. Şəklin sol hissəsində geniş ərazili strukturların arkavari hissəsi yerləşmişdir (bax: Şəkil 1.10, 8816/4). Mənbə fotosəkli: 6228.

Şəkil 10 8816/1-5, 8817/1 Sahələri



Şəkil 10 əvvəlki şəkildəki sahələrin geniş məzmununu göstərir (burada yuxarıda sağ hissədə göstərilmişdir). Geniş ərazidə yerləşmiş yarımdüzbujaqlı strukturların xətti (8816/4) 8816/3 məsafəsindən başlayır (yuxarı sağ mərkəz) və şəklin sonunda kiçik variantların xətti ilə sonda görünür. Strukturların bu xəttini QIK kəməri kəsir və BTJ kəməri buna paralel və 100 m şimala doğru düzüləjəkdir. 8817/1 sahəsi açıq sonunda yarımdüzbujaqlı strukturlarla ikiqat divarlanmış dördəbujaq sahədən (və ya sahənin üç tərəfi) ibarətdir. Bu «arxeoloci» kimi siyahıya alınmışdır, lakin divarların təzəliyi onların mənşəsinin son vaxtlara təsadüf etdiyini göstərir. 8817/1 sahəsinin sağında oxşar ölçülü daha çox dağılmış struktur erkən və oxşar konstruksiyanın qalıqları ola bilər. Mənbə fotosəkli: 6228.

Boru kəmərinə yaxın sahənin digər növlərinə aşağıdakılardaxildir:

Şəkil 11, 8566/1 Sahəsi



Qaldırılmış və ya bərkidilmiş sonluqlarla qazmaları göstərən birləşdirilmiş uzun düzbujaqlı strukturların ərazisi. Onların hərəsinin müasir marşrutu qarşı dayanmış açıq sonluqları vardır və tarixən son dövrlərə təsadüf edir. Açıq rəngli sahələr aşınmış torpaqları və hamarlanmış strukturları göstərə bilər. Mənbə fotosəkli: 6114.

Şəkil 12 8863/1 Sahəsi



Şəkillərlə tədqiqat zamanı müəyyən olunmuş «ləkələrin» müxtəlisif jərgələrindən biri. Bu strukturlar üzrə heç bir aydınlıq verilə bilməz. Mənbə fotosəkli: 6189.

Şəkil 13, 8869/5 Sahəsi



Xətti qurğulara parallel düzülən «ləkələrin» uzun düzgün jərgəsinin bir hissəsi – baxmayaraq ki, son adı çəkilən avtomobil marşrutu ola bilər. Ləkələrin səbəbi və ya məqsədi məlum deyil. Mənbə fotosəkli: 6177.

1.3.4 Fotoşəkillərdə müəyyən olunmuş digər arxeoloci strukturların seçilməsi

Fotoşəkli çəkilmiş tam ərazinin axtarış işləri jəmi 67 arxeoloci və ya mümkün argeoloci sahələrin mövjudluğunu müəyyən etmişdir ki, onların da əksəriyyəti boru kəmərinin marşrutundan 200m məsafədə yerləşir. Bu sahələr lazımi miqdarda nümunələr göstərir ki, marşrut boyunja onların təhlilinə imkan yaratsın. Sahələrin artmış sayı bəzi yerli növlərin mövjudluğunu göstərir ki, onlar da yaxın məsafəli axtarış dəhlizində görünməyə bilər.

Ümumi şərtlərə əsasən, əlavə olunmuş sahələrin üç əsas növə aid olduğu müəyyən olunmuşdur: In very general terms, the enclosed sites identified are of three main types:

- Düzxətli və ya əyrixətli planlı divarlanmış konstruksiyalar, hansılar ki, bəzən birləşir. Bəziləri gölməçələrin müəyyən olunmamasından ibarət ola bilər – onlar da divarlanmış ola bilər. Onlar daha çox marşrutun qərb hissələrində təsadüf olunur.
- Qazma şəkilli konstruksiyalar bəzən torpaq tökməsi ilə müşayiət olunur. Düzxətli və əyrixətli formalar ən azı bir hibrid nümunə kimi baş verir. Üstün tutulan ərazinin yenidən istifadəsini təklif edən bəzi quraşdırma işləri baş verir. Bu strukturlar marşrutun şərqinə doğru yerli qrup təşkil edir və fotoşəkli çəkilmiş ərazinin daxilində 8777 şərqə yönələn six yerləşdirilmiş paylama vardır. Onların tarixi və ya təxminini vaxtı Neolit Dövründən kənardı olmayıajaqdır (Bradford 1957; və Braasch and Musson tərəfindən son vaxtlar dərj olunmuş aero çəkiliş) və Britaniyada Bürünj və Dəmir Dövrü konstruksiyalarına bənzəyir (məsələn: Palmer 1984, Şəkil 3).
- Ya təpəjiklər, ya da açıq üzükvari formalar şəklində olan kiçik dairəvi strukturlar və dəfn olunan sahələri göstərə bilərlər. Bəzi tək nümunələr müəyyən olunmuşdur, digərləri kiçik qrupları formalaşdırır və 8641 şərq kordinatı ilə kəsişən yaxınlıqda yerləşmiş yerli qazmalarda iki əsas diqqət mərkəzi vardır.

Əkinçilik izləri də müşahidə olunmuşdur. Uzaq şərq torpağında bunlar səkilər kimi qəbul olunur və son vaxtlar və ya hazırda istifadədə olan çoxlu nümunələrə malikdir. On six səkilər Azərbaycanın qərbində – boru kəmərinin şimalında müşahidə olunur.

Marşrutun şərqində İngiltərenin mərkəzi ərazilərinin təpəjiklərini və kanallarını xatırladan kiçik təpəjikli əkin əraziləri vardır. Azajıq əyilmiş şırımlar onların heyvanla dərtilan və sadə ağır kotanla işləndiyindən xəbər verir (Bowen 1960, 8). Şırımlı torpaq ərazilərinin bəziləri hasarlanmış, lakin digərləri hasara alınmamışdır. Marşrut təpəjiklərdən keçə bilər, lakin ən azı bir halda (8775/1) təpəjiklər xətti struktura malikdirlər. Təpəjikli ərazidə yerləşmiş əkin sahəsinin çoxu qazma konstruksiyalıdır, lakin onların xronoloci əlaqələri heç də həmişə aydın deyildir.

Müəyyən olunmuş strukturların növləri aşağıdakı nümunələrlə təsvir olunmuşdur. Əlaqədar strukturlar hər şəkil üçün mərkəz rolunu oynayır. Şəkillər boru kəmərini qərbdən şərqə doğru əhatə edir və X hərfi ilə sahələrin sayını göstərir. Bunlar 1:10000 miqyaslı xəritənin sahəsinə düşməyib və dəqiq şərq koordinatları ilə təyin oluna bilməmişlər. Jədvəl 1-dəki onların qonşuları təxminini yeri göstərəjək və fotoşəkillərin sayını və koordinatlarını istifadə etməklə böyük dəqiqlik əldə olunajaqdır.

**Şəkil 14, Sahə 8525/1. Yerli yüksək torpaqda divarlanmış əyrixətli konstruksiya.
Mümkün əhatə olunan ərazi. Fotoşəkil-mənbə: 6024. Fotoşəkil-mənbə:**



**Şəkil 15, Sahə 8528/1. İki yuyuju kanal arasında yüksək torpaq səviyyəsində beş və ya daha çox kiçik dairələr. Mümkün istifadə və ya qəbiristanlıq. Fotoşəkil-mənbə:
6026. Fotoşəkil-mənbə:**



Şəkil 16, Sahə X2. Yaşayış ərazisini göstərən və daxili bölgüləri olan divarlanmış əyrixətli konstruksiya. Fotoşəkil-mənbə: 6028. Fotoşəkil-mənbə:



Şəkil 17 Yeri 8530/2.



Əyrixətli divarlı hasara alınmış sahə, tutulmuş sahədən çox gölməçəyə oxşayır.
Fotoşəkil-mənbə: 6030. Fotoşəkil-mənbə:

Şəkil 18 Yeri 8533/6.



Yoxlanılmış əraziyə bitişik iki (bəlkə də çox) kiçik dairəvi yerlər ola bilsin ki,
karxananı göstərir. Fotoşəkil-mənbə: 6032.

Şəkil 19 Yeri 8535/1.



Ən azı üç kiçik dairəli jərgə. Onların eroziyaya uğramış görkəmi arxeoloci
olmalarını güman etməyə imkan verir, amma ətrafdakı digər oxşar sahələr (məs:
8535/2, 8536/1) ola bilsin ki, lap yaxınlarda düzəldilmişdir. Məlum deyil, amma çox
güman ki, qəbiristanlıqdır. Fotoşəkil-mənbə: 6032.

Şəkil 20 Yeri 8540/4.



Torpağın üstü açıq və nizamsız oval şəkilli təpələrlə örtülmüşdür. Bunlar görkəmli eynidir. Ola bilsin yuxarıda sağ künjdə olan belə ikinji təpə müasir fermer həyatı ilə bağlıdır. Fotoşəkil-mənbə: 6130.

Şəkil 21 Yeri X3.



Dairəvi bəndlərlə haşiyələnmiş təpənin içərisində çala-çuxur torpaq sahəsi vardır. Ola bilsin ki, burada yaşayış məskəni olubdur. Fotoşəkil-mənbə: 6108.

Şəkil 22 Yeri 8560/1.



Su kanalları arasında hündür torpaq tökməsinin üstündə bir qrup dairəvi jizgilər vardır. Ola bilsin ki, yaşayış məskəni olubdur. Onlardan sağa dördbujaq jizgilər digər çoban düşərgələri ilə eynidir (bax: Şəkillər 1.5, 1.6). Şəkil 23 bu fotoşəklin aşağı hissəsi ilə üst-üstə düşür. Fotoşəkil-mənbə: 6091.

Şəkil 23 Yeri 8560/2.



Yaşayış yerinin olduğu güman edilən kiçik dördbujaq ərazinin jizgiləri. Şəkil 22 fotosəklin yuxarı hissəsi ilə üst-üstə düşür. Fotoşəkil-mənbə: 6091.

Şəkil 24 Yeri X4.



Yüksək torpaq tökməsində yerləşmiş divarlı konstruksiya dağlıq ərazidən ibarətdir. Fotoşəkil-mənbə: 5569.

Şəkil 25 Yeri 8618/4.



İki D formali bitişik sahələr aşağıda birbaşa su kanallarına baxır. Ola bilsin ki, lap yuxarılarda yaşayış məskəni olmuşdur. Fotoşəkil-mənbə: 6412.

Şəkil 26 Yeri 8641/1.



Bir çox dairəvi və digər jizgilərlə yerli üstü açılmış nümunələr həmin yerlərdə qəbiristanlıq olduğunu və yerli eroziyaya məruz qaldığını göstərə bilər. Şəkil 27-dəki kimi böyüdülmüş bir hissə aşağıda verilibdir. Şimala 1,5 km məsafədə oxşarlıq var, amma o nümunələr daha böyükdür (sahə 8640/2). Fotoşəkil-mənbə: 6384.

Şəkil 27 Yeri 8641/1.



Şəkil 26-nın böyüdülmüş sahəsi. Fotoşəkil-mənbə: 6384.

Şəkil 28 Yeri 8735/1.




Daxili qurğularla birgə bəndə alınmış və divarla əhatə olunmuş sahə. İki qurumuş çayın birləşdiyi yerdə yerləşmişlər. Fotoşəkil-mənbə: 6272.

Şəkil 29 Yeri 8775/2.



Daxili sahili olan izlərlə birgə xəndəkli əyrixətli (oval) sahə. İki xətt sahənin başında kəsişir və müəyyən edilmiş tutqun ləkələr onun sonrakı tarixlərə aid olduğunu göstərir. Şəkilin aşağı sağ künjündə qılıçı həamarlanmış sahə var. Bu da həmin şəkildə lap son zamanlarda iş yerinin olduğunu göstərir. Fotoşəkil-mənbə: 6288.

Şəkil 30 Yeri X5.



Mümkün olan daxili və xarici jizgilərlə birlikdə qoşa xəndəkli əyrixətli (oval) sahə verilir. İki xəndək arasında yerləşmiş müasir koma güman etməyə imkan verir ki, onlar torpaq üzərində grünən olmuşlar. Bir neçə iz, ləpir saəni kəsib keçir. Fotoşəkil-mənbə: 6288.

Şəkil 31 Yeri 8777/5.



Üst-üstə düşən hazırlanmış yerlə birgə xəndəklənmiş əyrixətli ərazi görünür. Fotoşəkil-mənbə: 6289.

Şəkil 32. Yeri 0778/1



Şəkil 32 işin 3 mərhələsini göstərə bilər. Dağ qılıcının hazırlanması və əyri xətt boyunca xəndeklənmiş ərazi bir-birinin üstünə elə formada salınıb ki, hansının əvvəl olduğundan müəyyən etmək çətindir. Bunların hər ikisi yuxarıda əyrixətli divar və ya sahildir ki, konsentrik formada deyil, xəndəyə salınmış ərazi daxilində qurulmuşdur. Foto mənbə: 6889.

Şəkil 33. 8778/4



Şəkilin mərkəzi yarımdüzbucaklı çəpərə alınmış və xəndeklənmiş sahədir və onun aşağı sol tərəfində doğru olan oval formalı sahə konsentrik olmaqla ikiqat xəndeklərlə əhatə əhatə olunur. Foto-mənbə: 6289

Şəkil 34. Yeri x8.



Xəndəklə əhatə edilmiş bir sahənin üzərini iki çoxqatlı sahə örtür. Şəkilin sağ tərəfindəki hazırlanmış dağ qılıcı ola bilsin ki, ən son qatla örtülsün. Foto mənbə: 6289.

Şəkil 35. yeri x13



Şəkilin mərkəzi oval sahə ilə xəndəyə salınıbdır. Bu da yəqin ki, qılıcı hazırlanmış sahə ilə örtülmüşdür. Şəkilin sol tərəfində olan düzbucaqlı sahənin hazırlanma (hamarlanması) ilə çox az əlaqəsi vardır. Amma onun içərisində keçən qara çalarlı dar və uzun cizgilərlə üst-üstə düşdüyü müşahidə olunur. X10 da əyrixətli dar və uzun xəndəyin üzərinə düşə bilər ki, bu da şəkli kəsib keçir. Foto mənbə: 6289.

Şəkil36. yeri 8799/2



Şəkil 36-nın mərkəzində içərisində xəndək olan platforma və ya mərkəzi torpaq təpəsi, arx, xarici sahili əhatə edən balaca dairəvi cizgi vardır. Bu basdırılan abidəni göstərə bilər. Sol tərəfdə çobanların düşərgəsinin qalıqlarını eks etdirən yarımdördbucaq cizgilərin bir neçə mərhələsi vardır. Foto mənbə: 6240

Şəkil 37. yeri 8818/1



Yeddi və ola bilsin ki, daha çox silsilə ölçülərdə zəif divarlı arakəsmələr. Çobanların tez-tez gəldikləri ərazilərdə oxşar formalı açıq divarlar qeydə alınmışdır. Amma bu ətrafda onların adı strukturları belə yoxdur. Foto mənbə: 6228.

1.4. BİBLİOQRAFIYA

- Bowen, H.C., 1961. *Ancient Fields*. British Association for the Advancement of Science.
- Bradford, J.S.P., 1957. *Ancient Landscapes: studies in field archaeology*. London.
- Donoghue, D.N.M., Galiatsatos, N., Philip G. and Beck, A.R., 2002. Satellite imagery for archaeological applications: a case study from the Orontes Valley, Syria, in Bewley, R.H. and Roczkowski, W., (ed). *Aerial archaeology: developing future practice*. NATO Science Series, Vol 337, 211-223.
- Palmer, R., 1984. *Danebury: an iron age hillfort in Hampshire: an aerial photographic survey of its environs*. RCHME Supplementary Series 6. London.
- Philip, G., Donoghue, D., Beck, A. and Galiatsatos, N., 2002. CORONA satellite photography: an archaeological application from the Middle East. *Antiquity* 76, 109-118.

1.5. Əlavə 1. Fotoqrafik xüsusiyyətləri olan seçilmiş ərazilərə baxışın yekunları.

2002-ci ilin fevral ayı ərzində David Maunard müəyyən edilmiş bir sıra ərazilərə tədqiqat işlərini təhvil etmək üçün baş çəkmişdir. Bu yerlər fotoqrafik xüsusiyyətlərə malik olduğundan onların maraqlarından fərqli olaraq boru xətləri marşrutu boyu səyahətləri zamanı təsadüfən seçilmişdi. Bu səfərlərdə foto nüsxələrin xeyri olmamışdır. Odur ki, yalnız ən aydın cizgilər görünə bilər. Havadan çəkilən fotolar bu yerlərə səfərlər zamanı nə qədər faktın buraxıldığını ardıcıl olaraq əks etdirir.

8799/1-5.

1:10000 miqyaslı xəritədə müəyyən səviyyədə bir sıra bənd və deşiklər görünür. Yeganə əsas isə qumdaşından tikilmiş binaların yazılması 979880,4460421-də bir sıra müasir özüllərdir. 1:10000 miqyaslı xəritə bu yerlərdəki tikintini göstərir.

Dövri yerüstü işlər 8798792, 4460561-dir. Bu kənara 6m diametrlı çöldə bir az sahilə çıxıntılı, deşikli ərazisi 1-1,5m enində, 0,3m dərinlikdə, hamar dibli dik sahillidir. Mərkəzi 1,5m diametrindədir və onu əhatə edən torpaqdan bir az hündür ola bilər, amma bu çox deyil. Torpaq təpəsindən fərqli zirvəsi hamardır. 9798762, 4460573-də yuxarıda oval formada olmaqla 10m x 7m ölçüsündədir. Bu ərazilər, deyək ki, 6m x 6m ölçüdə kvadrat şəklində çoban daxmaları şəklində örtülmüşdür. Nizamsız sahillər boyunca ola bilsin ki, heyvanları (mal-qaranı) küzə salmaq üçün istifadə olunan böyük çuxurlar da mövcuddur.

8640/2.

Bu qurğular çilpaq xarakterli dik sahilli təpəliklərdir. Yerin səthi böyük böyük daşlar və ya kiçik qala daşları ilə örtülmüşdür. Bu ərazilərin fotosəkillərində kiçik təpələr və dairəvi sahələr görünür.

Bu təpələrin mərkəzdə diametri 5 metr hündürlüyü 1 metrə çatır. Hər biri ola bilsin ki, 4-5 metr çıxıntıya malik kiçik dairəvi şəkilli, yer səthi səviyyəsindən bir az qabarıq təpələr olmaqla əraziyə səpələnmişlər. Hazırda hansısa müasir bir işin aparılmasını sübut edən bir əsas yoxdur.

Bu kiçik təpələrin qəbristanlıq və ya kurqanlar olması ehtimalı var. Hər halda bunların sayı kifayət qədər çoxdur və bunlardan bəzilərinin təbii olması mümkündür. Jənub Şərqə doğru oxşar təpələrin daha böyük ərazidə yayılması müşahidə olunur. BP. Ərazinin fotosunu çəkməklə bu cür yerlərin daha iki formada ağ və qara təsvirdə nümunəsini və 8640/1 ərazisini göstərmişdir.

8874.

8874200, 4459500 səviyyələrdə Ceyrankeçməz çayının şərqiñə səyahət edərkən səmadan foto araşdırma zamanı bu ərazilərdə əvvəllər yaşayış sahələrinin olması müəyyənləşdirilməmişdir. Bu yerləri su ilə təmin etmək üçün betondan hazırlanmış çənlərə Ceyrankeçməzdən su gətirilir. Ya da artıq suoarı yığmaq üçün süni gölməçələrə su axıdılır və qoyunları sulamaq üçün betondan hazırlanmış axurlara su doldurulur. Ərazidə 6-dan çox çoban daxmaları olan qazma alaçıqlar var. Büyük dördbucaq şəkilli bir sıra binaların özüllərinin qalıqları görünür. Ola bilsin ki, qum daşından tikilmiş binalar sökülb istifadə olunmaq üçün başqa yerə aparılmışdır. Cənub şərqdə böyük daş karxanası olubdur. Yəqin ki, bu insanların yaşaması üçün alternativ iqtisadi baza kimi fəaliyyət göstərmişdir. Bütün bunlar ərazinin foto şəkilləri ilə tutuşturulduqda daha aydın görünür. Eləcə də bunu boru kəməri marşrutunun bu hissəsində görünən digər nümunələrlə daha yaxşı müqayisə etmək olar.

8869.

bu 1.13 şəklində göstərilən sahənin bir hissəsidir. Buna oxşar cizgilər yenidən bu ərazinin ətrafında 8869000, 4460600 civarlarında da görünür.

Qum daşından tikilmiş blokların divar kəsikləri hələ də qalmaqdadır. Ola bilsin ki, onlardan hələ də istifadə olunur. Bu alaçıqlardın birinin çöl divarları qum daşı ilə örtülübdür. Bu isə görünən yegənə misaldır. Bu yaşayış yeri Ceyrankeçməzdə olan anbar sistemləri ilə eyni olan su təchihatı avadanlıqları ilə təchiz edilmişdir. Təyyarədən çəkilən bu fotolarda şərqə doğru vadidə kiçik qəbristanlıqla birgə ozsar tikililər görünməkdədir.

8871.

Ceyrankeçməzin şimal tərəfi.

Təyyarədən çəkilən şəkillər bu ərazilərdə topoqrafik quruluşlara əlavə olaraq, ayrı-ayrı qaya və daşları kobud daş divarlarla birlikdə eks etdirir. Fotonun çap olunmuş variantı ayrı-ayrı qaya daşının yonulması barədə qeydlər etmək və yerini müəyyənləşdirməkdə faydalı olardı.

1.6. Cədvəllər

Ərazinin fotosəkillərinin yoxlanması nəticələri iş aparıldıqca cədvələ salınmışdır. Cədvəl 1-ə hər növ ərazi daxil edilmişdir ki, onlar iş vaxtı müəyyənləşdirilmişdir. Cədvəl 2 cədvəl 1-in yarı qurulmuş formasıdır. Buraya 3 növ ərazinin siyahısı daxildir. Bunlar boru kəməri marşrutu boyunca 200 metr daxilində hər hansı ərazinin qəbristanlığın, arxeoloji işin olmasını nəzərdə tutur.

Sütunlar aşağıdakı məlumatları göstərir:

- Geoloji işlə bağlı olmayan fotoların CD (kompakt disk), sətr və çərçivə sayıları
- X və Y korzinatları və X və YS kord çap və ekranı müvafiq olaraq əlaqələndirməyi göstərir. Ölçüleri santimetrlə vermək üçün ekran üzərindəki vahidləri 11000/23- e vurmaqla çap uzunluğu hesablanır. Bu da ərazinin fotoda yerləşdirilməsinə imkan verir.
- Cizginin müəyyən edilmiş növünün qısa təsvirinə şərh deyilir (bax yuxarıda 1.3.1).
- Arxeoloji qəöristanlıq və < 200 m. Boru kəməri marşrutunun daxilində 200 m. ərazi arxeoloj və qəbristanlığın olmasını bildirir. Sonuncuya bəzi arxeoloji ərazilər və qəbristanlıqlar daxildir.
- Ərazi №-si nadir sayın ardınca gələn 1 km. Şərq ərazisi olan Pulkovodan törəyibdir. 1:10000 miqyasında ərazidən kənar 15 arxeoloji sahə X-lə nömərlənmişdir.
- Pulkovo E və N 1:10000 miqyasının azaldılması, baş sahənin istifadə olunması koordinatlarıdır. Geoloji fotolardan istifadə olunması azcada olsa dəyişə bilər. Heç də cədvəl 1-dəki bütün sahələrin Pulkovo koordinatı yoxdur.

- Xəritə 1:10000 miqyası nömrəsidir. Cədvəllərdəki xəritə lərə arayışlar iki dəst arasında bölübdür. 347-dən 377-dək olan xəritə nömrələri Yoxlama FC 1 (25-01-01)-ə aiddir. Digər vərəqlər Yoxlama D2 (19-10-01) aiddir ki, ən son boru kəməri marşrutunu göstərir və foto təhlillər başlandıqdan sonra alınmışdır. Yoxlama işi aparılmamışdır ki, ərazilər xəritə üzərində, yoxsa Yoxlama D2-nin xəritəsinin içərisinə cədvəl kimi salınıb ya yox.
- PK boru kəməri marşrutu daxilində 200 m. ərazi üçün KP-nin sayını göstərir.

CD	Cərəqe	Tikinti	X Koord	Y Koord	Şəhərlər	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
						Q	Q	xəritədə	8517/1	8517/60		
28	17	6015	6,79	3,22	1541 Qəbirstan.	A		8522/1	8522/10	4582/10	377	
28	17	6017	10,08	10,38	4964 Müsəri qəbirşənləğin bitişik dərin qanovla əhatə olunmuş əyrixtəli sahə.	A		8525/1	8525/45	4579/39	375	
28	17	6020	19,01	7,43	9092 Hündür səthdə yerləşən su ilə əhatə olunmuş guman edilən qurğu.	A		8525/2	8525/49	4579/44	375	
28	17	6024	15,14	13,73	7241 Ola biler ki, bəndə alınnış əyrixtəli qapalı sahə.	A		8525/3	8525/21	4579/22	375	
28	17	6024	15,68	13,32	7499 Ola biler ki, bəndə alınnış əyrixtəli qapalı sahə.	A		8528/1	8528/80	4577/75	375	
28	17	6024	14,53	15,38	6949 Xırda düzbucaqlı obyektlər C612+C4+12	A		X1	xəritədə			
28	17	6026	21,50	10,27	10283 Bes və ya artıq struktur.Gumanki dəfn yeri.	A		8530/1	853005	4574/33	374	
28	17	6028	14,86	1,79	7107 Hündür səthdə yerləşən guman edilən obyektlər.Aydın deyil.	A		X2	xəritədə			
28	17	6028	16,08	2,42	7690 Hündür səthdə yerləşən guman edilən obyektlər.Aydın deyil.	A		8532/1	853244	4573/97	374	
28	17	6028	17,03	0,61	8145 Daxiliind parçalanmış sahələr olan əyrixtəli bəndə alınnış qapalı sahə.	A						
28	17	6030	21,08	15,11	10082 Müsəri maşınlarla sökülmüş düzbucaqlı çəpər.Yolun şimal sahəsində düzbucaqlı strukturlar.	A						
28	17	6030	8,58	20,89	4103 Bəndə alınnış əyrixtəli struktur.	A		8530/2	853029	4574/42	374	
28	17	6032	21,48	7,29	10273 Üç xırda dairələr sırası,guman ki,dəfn yeri.	A		8535/1	853530	4573/48	373	
28	17	6032	18,78	5,01	8982 Kicik daire, guman ki, dəfn yeri.	A		8535/2	853536	4574/02	373	
28	17	6032	11,26	11,19	5385 Xırda dairələr qrupu.	A		8533/6	853366	4573/87	373	
28	17	6032	9,72	11,08	4649 Yolla böülünlü adı daire.	A		8533/5	853341	4574/11	373	
28	17	6032	22,62	6,44	10818 Naməlum mənşəlli divarlar.	A						
28	17	6032	10,33	8,20	4940 Yaxılarda olılmış düzbucaqlı obyektlər sahəsi.	A						
28	17	6032	10,84	9,46	5184 Bəndə alınnış əyrixtəli struktur. Ola biler ki, torpaq çuxarılması nəticəsində eroziyaya uğramış zonaya bir misaldır (baş 8.86, 10.43).	A						
28	17	6032	19,99	18,71	9560 İki qanov qrupu.	A		8534/1	85341	373		
28	17	6032	18,94	18,95	9058 Düzbucaqlı qurğu.Gumanki bu yaxılarda	A		8533/1	85331	373		
28	17	6032	17,40	19,48	8322 Düzbucaqlı qurğu.Gumanki bu yaxılarda	A		8533/2	85332	373		
28	17	6032	15,30	18,18	7317 Düzbucaqlı qurğu.Gumanki bu yaxılarda	A		8533/3	85333	373		
28	17	6032	11,26	17,85	5385 Düzbucaqlı qurğu.Gumanki bu yaxılarda	A		8533/4	85334	373		
28	17	6032	17,08	4070	8,51 Düzbucaqlı obyektlər qrupu. Güman ki, yenidir.	A		8532/1	853261	4572/51	373	
28	17	6034	14,44	7,17	6906 İki daire, ola biler ki, qəbir.	A		8536/2	853615	4572/54	373	
28	17	6034	12,81	9,19	6127 İri, balıq üç xırda daire (qəbir). Bitişik obyektlər, ola biler ki, yenidirler.	A		8536/3	853621	4572/22	373	
28	17	6034	13,60	10,19	6506 İki daire, ola biler ki, qəbir.	A		8535/3	853527	4570/65	372	
28	17	6034	14,00	21,54	6696 Düzbucaqlı qurğu. Bu yaxılarda	A						
28	17	6034	8,30	2,22	39970 Dörd düzbucaqlı qurğudan ibaret sıra.Görəntür yəni.	A						
28	17	6034	8,34	7,61	3989 Güman ki, bir az əvvəlki ləkələr.	A						
28	17	6034	9,98	10,99	4773 Düzbucaqlı obyektlər.Görəntür yəni.	A						
28	17	6034	12,09	11,73	5782 Düzbucaqlı obyektlər.Görəntür yəni.	A						
28	17	6034	16,56	15,20	6696 Namelemədir.	A						
28	17	6036	2,13	5,73	1019 Namelemədir.	A						
28	17	6036	21,19	13,74	10134 Düzbucaqlı qurğu. Bu yaxılarda	A						
28	17	6036	15,29	14,80	7313 Düzbucaqlı obyektlər sahəsi.Yaxılarda olmus,	A						
28	17	6036	3,43	19,72	1640 Düzbucaqlı obyektlər. Bu yaxılarda	A						
28	17	6036	6,18	17,94	2956 Düzbucaqlı obyektlər. Görəntür yəni.	A						
26	18	6134	12,35	3,53	5907 Düzbucaqlı obyektlər. Görəntür yəni.	A						
26	18	6134	10,43	5,38	4988 Düzbucaqlı obyektlər. Görəntür yəni.	A						
26	18	6134	15,52	10,29	7423 Bir sıra kiçik, bünövşə yeri.Yaxılarda.	A						
26	18	6132	17,81	4,56	8518 Namelemə mensəli dairəvi obyektlər.	A						
26	18	6132	16,41	5,87	7848 Çoxsaylı keçmən tikişləri ərazisi,gumanki keçmiş düşərgə.	A						

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	Sənətlər	Aşağı Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
					Aq	Qəbiris	<200m	8540/4	854055	371
					A	Y	Y	8540/1	854052	371
26	18	6130 5,10	11,24	2441	5376	Səthi kele-kötürlü təpeciyi daxil edən oval torpaq sahəsi.	8540/4	456495	371	405
26	18	6130 15,43	17,48	7380	8360	Dizbucraqlı obyektlər. Gümankı yeni. 138 arxeoloji sahənin yaxınlığında.	8540/1	456320	371	405
26	18	6130 10,75	1,50	5141	717	Yeni özül.				
26	18	6130 1,59	2,87	760	1373	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6130 10,69	2,72	5113	1301	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6130 15,49	2,81	7408	1344	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6130 7,56	6,07	3616	2903	Dizbucraqlı obyektlər gruppı. Güman ki, yenidir.				
26	18	6130 4,24	11,92	2029	5700	Səthi kele-kötürlü təpeciyi daxil edən oval torpaq sahəsi.	8540/5			
26	18	6130 11,39	20,66	5447	9881	Dizbucraqlı obyektlər. Görünürki yeni.	8539/1			
26	18	6130 14,75	20,69	7054	9895	Dizbucraqlı obyektlər. Görünürki yeni.	8539/2			
26	18	6130 15,99	22,15	7647	10593	Naməlumduudur.	8539/3			
26	18	6130 20,48	22,33	9795	10580	Xırda dairə.	8540/2			
26	18	6128 12,23	19,13	5849	9149	Kvadrat cəpəri. Naməlum mənsəli.	8541/3	456104	370	403
26	18	6128 12,61	18,72	6031	8953	Naməlum mənsəli xətti üzənmış obyektlər.	8541/2	456102	370	403
26	18	6128 16,38	18,52	7834	8857	Özül yerləri. Yeni.	8541/4	456050	370	403
26	18	6128 19,81	7,84	9474	3750	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6128 18,88	7,60	9030	3635	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6128 7,75	11,64	3707	5567	Dizbucraqlı qurğu. Gümankı bu yaxınlarda				
26	18	6128 7,86	12,56	3759	6007	Çalalar. Gümankı yaxınlarda olmuş.				
26	18	6128 8,82	9,78	4218	4677	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6128 13,26	12,51	6342	5983	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6128 20,43	11,15	9771	5333	Naməlum mənsəli xətti obyektlər.				
26	18	6128 8,28	19,28	3960	9221	Naməlumduudur.	8541/1			
26	18	6128 13,30	20,10	6361	9613	Dizbucraqlı obyektlər. Görünürki yeni.	8541/5			
26	18	6128 12,58	21,01	6017	10048	Dizbucraqlı obyektlər. Görünürki yeni.	8541/6			
26	18	6128 5,12	20,92	2449	10005	Dizbucraqlı obyektlər. Görünürki yeni.	8540/3			
26	18	6126 11,84	17,32	5663	8208	Təpə üzərində hasar allılmış xırda obyektlər. Arxeoloji məntəqə 125.				
26	18	6126 13,12	2,81	6275	1344	Güman ki, hasar allılmış obyektlər.				
26	18	6126 21,20	4,95	10139	2367	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6126 14,67	5,15	7016	2463	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6126 1,46	9,15	698	4376	Dizbucraqlı obyektlər gruppı. Güman ki, yenidir.				
26	18	6126 8,46	12,83	4046	6136	Dizbucraqlı obyektlər gruppı. Güman ki, yenidir.				
26	18	6126 20,08	12,79	6117	9603	Dizbucraqlı obyektlər gruppı. Yenidir.				
26	18	6126 6,61	20,65	3161	9876	Çalalar. Gümankı yaxınlarda olmuş.	8542/2			
26	18	6124 14,51	0,74	6940	354	Yeni bina. Nivənlərinədir.				
26	18	6124 17,36	3,26	8303	1559	Yeni bina. Nivənlərinədir.				
26	18	6124 15,48	5,03	7403	2406	Güman ki, qonşu tikiillərdə birlikdə yeni AA yeri..				
26	18	6124 1,39	6,36	665	3042	Dizbucraqlı qurğu. Gümankı bu yaxınlarda				
26	18	6122 18,70	12,95	8943	6193	Dizbucraqlı obyektlər. Görünürki yeni.				
26	18	6122 10,60	4,18	5070	1999	Dizbucraqlı obyektlər gruppı. Gümankı bu yaxınlarda				
26	18	6122 6,37	4,87	3047	2329	Dizbucraqlı obyektlər gruppı. Yenidir.				
26	18	6122 21,52	17,65	10292	8441	Dizbucraqlı obyektlər gruppı. Yenidir.				
26	18	6122 20,72	19,26	9910	9211	Dizbucraqlı obyektlər gruppı. Yenidir.				
26	18	6120 6,26	10,12	2994	4840	Parallel qanava yaxın düzbucraqlı obyektlər qrupu. Miasirdir.				
26	18	6120 7,38	3,00	3530	1435	Dizbucraqlı qurğu. Bu yaxınlarda				
26	18	6120 8,83	3,07	4223	1468	Dizbucraqlı obyektlər. Görünürki yeni.				

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Səhifə	Aşx	Qəbiris	<200m	Sahə №	Puljovo E	Puljovo N	Xəritə	PK
26	18	6120	9,09	2,70	4347	1291	Daxili obyektləri olan D-şəkilli qapalı sahə.								
26	18	6120	20,92	3,27	10005	1564	Deimri sahə guman ki şimala davamı var.								
26	18	6120	15,16	12,76	7250	6103	Güman ki, bir az əvvəlki ləkələr.								
26	18	6120	17,40	16,58	8322	7930	Kəndarasi yola bitişik iki yəxətli obyekt.								
26	18	6118	9,04	1,98	4323	947	Düzbucaqlı qırğı. Gümanki bu yaxınlarında								368
26	18	6118	19,76	5,29	9450	2530	Düzbucaqlı qırğı. Gümanki bu yaxınlarında								367
26	18	6118	18,74	12,62	8963	6036	Bəndə əhatə olunmuş deimri sahə. Müasir tikillər yaxnlığında düzbucaqlı obyektlər.								
26	18	6117	7,06	8,38	3377	4008	Düzbucaqlı binalar bünövərsi.								
26	18	6117	10,75	8,08	5141	3864	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	18	6117	16,99	13,78	8126	6590	Yolun yanında əyixəti qapalı sahə. Bitişik düzbucaqlı obyektlər.								
26	19	6101	11,28	2,88	5395	1377	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6101	18,24	2,73	8723	1306	Deimri sahə guman ki şimala davamı var.								
26	19	6101	21,33	8,22	10201	3931	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6101	4,85	6,48	2320	3099	Kəndarasi yola bitişik iki yəxətli obyekt.								
26	19	6101	4,01	22,45	1918	10737	Xəndeklər qrupu.								
26	19	6101	17,43	21,75	8336	10402	Hasara alınmış dairəvi obyektlər. Yeni tikillər yaxnlığında düzbucaqlı obyektlər.								
26	19	6101	20,88	21,66	9986	10359	Düzbucaqlı obyektlər qrupu. Yenidir.								
26	19	6101	21,27	22,69	10173	10352	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6099	20,88	4,89	9986	2339	Müasir tikilləri bitişik düzbucaqlı ve başqa xırda strukturların qrupu.								
26	19	6099	21,77	10,92	10412	5223	Daxili qosmali oval çəper.								
26	19	6099	6,49	19,34	3104	9250	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6097	21,24	4,93	10158	2358	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6097	4,22	5,80	2016	2772	Su axarına bitişik bəndləmiş dehə.								
26	19	6097	5,30	19,67	2535	9407	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6095	16,63	8,67	7953	4147	Təpənin başından müəyyən olunmamış insan fealiyyəti.								
26	19	6095	14,48	7,80	6925	3730	Çəkəkkil qrupu. Ola biler ki, qratər.								
26	19	6095	5,08	5,77	2430	2760	Düzbucaqlı obyektlər qrupu.								
26	19	6095	3,84	5,51	1837	2635	Düzbucaqlı obyektlər quplan.								
26	19	6095	11,74	15,78	5615	7547	Qonşu ayrı xətti obyektlərin düzbucaqlı qırğu.								
26	19	6094	8,24	0,63	3941	301	Femer təsərrüflərinə yaxın düzbucaqlı obyektlər.								
26	19	6094	6,82	1,80	3262	861	Düzbucaqlı obyektlər. Görünürki yəni.								
26	19	6094	19,89	18,90	9513	9039	Bir sıra düzbucaqlı obyektlər. Gumanlı yaxınlarında.								
26	19	6094	17,15	17,48	8202	8360	Düzbucaqlı obyektlər qrupu.								
26	19	6094	9,70	22,59	4639	10304	Düzbucaqlı qırğu.								
29	51	6038	14,18	16,90	6782	8083	Guman ki, hasarlanmış sahəde tikillər sahəsi.								
29	51	6038	10,72	19,29	5127	9226	Yaxınlarında olan fealiyyətin izləri. Kōhne düşərgə yüksəkaldırıcı olan şəpəre								
29	51	6038	2,40	3,40	1148	1626	alınmış ətəzi.								
29	51	6038	5,94	2,86	2841	1368	Yaxnlığında naməlum xətti obyektlər.								
29	51	6038	6,88	2,64	3290	1263	Çevrə.								
29	51	6038	7,10	2,52	3396	1205	Qonşuluğunda düzbucaqlı olan dairevi obyektlər.								
29	51	6038	15,64	4,16	7480	1990	Düzbucaqlı obyektlər. Yəni								
29	51	6038	3,57	12,64	1707	6045	Bəndə alınmış əti sahə.								
29	51	6040	21,41	8,97	10240	4290	Qəbilsanlıq								385
					Y	854940	455016	368							
					Y	854875	455058	368							389
									Xəritədə						
									teyl						
									Q						

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Şəhərlər	<200m	Sahə №	Pul/İkovo E	Pul/İkovo N	Xəritə	PK
29	51	6040	4,94	4,37	2363	2090	Müsair təsərrüfat yaxınlığında düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	51	6040	11,40	21,78	5452	10417	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	51	6042	13,90	6,59	6650	3150	Qəbirşanlıq.					xəritədə	deyil
29	51	6042	5,49	20,48	2626	9795	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	51	6042	8,53	19,24	4080	9202	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	51	6044	9,81	20,57	4690	9840	Qəbirşanlıq.					xəritədə	deyil
29	51	6045	18,63	20,08	8912	9604	Qəbirşanlıq.					xəritədə	deyil
29	52	6102	14,60	12,97	6203	6293	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6104	21,70	8,98	10378	4295	Yeni binalarla yaxın yerləşmiş düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6104	15,84	19,55	7576	9350	Müsair binaya bitişik düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6106	13,72	1,95	6562	933	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6106	19,79	6,04	9465	2889	Yeni fermər təsərrüfatları yaxınlığında düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6106	14,60	12,97	6203	6293	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6106	5,63	8,30	2693	3970	Yeni binalarla yaxın yerləşmiş düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6106	4,68	8,01	2238	3831	Düzbucaqlı obyektlər. Görünürki yəni.					xəritədə	deyil
29	52	6106	11,17	16,96	5342	8111	Fermər təsərrüfatlarına yaxın düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6106	6,22	14,05	2975	6720	Fermər təsərrüfatlarına yaxın düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6106	6,14	14,90	2937	7126	Fermər təsərrüfatlarına yaxın düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6106	13,90	19,84	6648	9489	Hündürlükde yerləşən düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6108	5,63	2,43	2693	1162	İçərisində nəhənar erazilər daxil olan őrde bənd. Bəzi xarici obyektlər. Ola bilər ki, yaşayış nənteqləndirid.					xəritədə	deyil
29	52	6108	11,46	4,09	5481	1956	Düzbucaqlı obyektlər. Görünürki yəni.					xəritədə	deyil
29	52	6108	9,14	4,59	4371	2195	Hündürlükde əhətə olunmuş və başqa obyektlər.					xəritədə	deyil
29	52	6108	8,48	4,14	4056	1980	Hasara alınmış xırda obyektlər.					xəritədə	deyil
29	52	6108	6,49	3,24	3104	1550	Düzbucaqlı obyektlər qrupu. Güman ki, müasirdir.					xəritədə	deyil
29	52	6108	8,58	1,06	4103	507	Dəhəne.					xəritədə	deyil
29	52	6108	11,11	1,11	5313	531	Müxtəlif yaşlı düzbucaqlı tərtəmələrin səpələnməsi.					xəritədə	deyil
29	52	6108	8,15	0,58	3898	277	Düzbucaqlı obyektlər qrupu. Bəziləri keçmiş tikilələr dələlet edir, digərləri yaxınıqdakı tikilələr üçün torpaq göttürüldiyünü göstərir.					xəritədə	deyil
29	52	6110	21,81	10,17	10431	4864	Fermər təsərrüfatlarına yaxın düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6110	18,56	5,91	8877	2827	Düzbucaqlı obyektlər qrupu. Yeni binalarla yaxın düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6110	13,07	5,56	6251	2659	Düzbucaqlı obyektlər. Görünürki yəni.					xəritədə	deyil
29	52	6110	10,81	11,69	5170	5591	Xırda kurqanlı qrupu. Bezilər, cüman ki, dağlılmışdır.					xəritədə	deyil
29	52	6110	14,06	13,49	6724	6452	Bizlecahle premoulqoştıraqlı obyektlər. Mitaslı fermər təsərrüfatı yaxınlığında davimli, hasara alınmış obyektlər. Yaxınlığında dənəvi obyektlər yerləşir.					xəritədə	deyil
29	52	6112	16,65	13,81	7963	6605	Düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6112	4,09	0,80	1956	3833	Özül yeri.					xəritədə	deyil
29	52	6112	18,54	3,24	8867	1550	Düzbucaqlı divarlar, guman ki, tikili. C376 Yaxnlarda.					xəritədə	deyil
29	52	6112	18,45	1,56	8824	746	Düzbucaqlı obyektlər.					xəritədə	deyil
29	52	6112	20,01	1,69	9570	808	Yanım dairevi bənd.					xəritədə	deyil
29	52	6112	19,61	3,80	9379	1817	Müsair yolla kəsişən bir sila qılıclır.					xəritədə	deyil
29	52	6112	15,64	3,41	7480	1631	Geyri-simmetrik yerdə düzbucaqlı obyektlər. Guman ki çəpərə alınmayıb.					xəritədə	deyil
29	52	6112	9,28	4,56	4438	2181	Düzbucaqlı obyektlər qrupu.					xəritədə	deyil
29	52	6112	10,10	2,80	4830	1339	Düzbucaqlı obyektlər.					xəritədə	deyil

8563/1

364

yoxdur

göstərilmir

368

Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo N	Xəritə	PK
CD	Tikinti	X Koord	Y Koord	Şəhər	Y Skr	
29	Cərge	6112	8,63	3,52	4127	1683
29	52	6112	2,99	4,32	1430	2066
29	52	6112	6,85	6,50	3276	3109
29	52	6112	12,49	6,41	5973	3066
29	52	6112	17,83	5,44	8527	2602
29	52	6112	21,94	7,53	10493	3601
29	52	6112	16,65	17,50	7963	8370
29	52	6112	14,84	20,41	7097	9761
29	52	6112	19,30	20,03	9230	9580
29	52	6112	21,63	22,27	10345	10651
29	52	6114	4,58	10,83	2190	5180
29	52	6114	6,53	10,33	3123	4940
29	52	6114	6,69	13,19	3200	6308
29	52	6114	6,45	2,15	3085	1028
29	52	6114	5,45	4,26	2607	2037
29	52	6114	11,61	1,36	5553	650
29	52	6114	17,73	1,62	8480	775
29	52	6114	19,48	3,24	9317	1550
29	52	6114	21,06	3,90	10072	1865
29	52	6114	4,83	8,65	2310	4137
29	52	6114	20,15	11,50	9637	5500
29	52	6116	5,51	17,05	2635	8154
29	52	6116	9,76	17,78	4668	8503
29	52	6116	9,03	5,64	4319	2697
29	52	6116	5,07	4,57	2425	2186
29	52	6116	10,44	10,02	4993	4792
29	52	6116	11,11	12,93	5313	6184
29	52	6116	8,90	20,79	4257	9943
16	20	6093	2,36	1,93	1129	923
16	20	6093	15,32	4,72	7327	2257
16	20	6093	16,19	7,19	7743	3439
16	20	6093	22,00	10,04	10522	4802
16	20	6093	18,72	10,11	8953	4835
16	20	6093	4,41	9,78	2109	4677
16	20	6093	16,30	14,33	7796	6853
16	20	6091	18,65	8,99	8920	4482
16	20	6091	18,59	7,94	8891	3797
16	20	6091	18,62	7,29	8905	3487
16	20	6089	8,96	0,35	4285	167
16	20	6089	21,36	6,28	10216	3003
16	20	6089	14,10	7,07	6743	3381
16	20	6089	20,50	9,17	9804	4386
16	20	6089	21,44	11,09	10254	5304
16	20	6089	20,36	10,96	9737	5242
16	20	6089	16,38	10,59	7534	5065

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	Səhifə	Arx	Qəbiris	<200m	Sahə №	Pullovo E	Pullovo N	Xəritə	PK	
16	20	6089	9,11	13,48	6447	Y Skr	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.							
16	20	6089	12,37	12,76	5916	6103	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.							
16	20	6089	10,60	13,20	5070	6313	Düzbucaqlı obyektlər qrupu.							
16	20	6089	11,45	13,76	5476	6581	Düzxətti bürövə yeri.							
16	20	6089	21,47	13,98	10268	6686	Əyrükəti və düzxəti obyektlər.							
16	20	6089	19,51	13,56	9331	6485	Düzbucaqlı obyektlər.							
16	20	6089	21,51	17,47	8355	8357	Düzbucaqlı obyektlər.							
16	20	6089	17,40	21,94	8322	10493	Düzbucaqlı obyektlər qrupu.							
16	20	6087	3,88	7,00	1856	3348	Düzbucaqlı obyektlər qrupu.							
16	20	6087	2,68	11,55	1282	5524	Düzbucaqlı obyektlər.							
16	20	6087	3,86	11,68	1846	5586	Düzbucaqlı obyektlər.							
16	20	6087	6,26	13,05	2994	6241	Naməlumdur.							
16	20	6087	10,49	11,40	5452	5457	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.							
16	20	6087	11,19	19,50	9326	9322	Düzbucaqlı obyektlər.							
16	20	6087	12,17	19,85	5820	9493	Dairevi obyektlər.							
16	20	6087	19,08	18,76	9125	8972	Düzbucaqlı obyektlər.							
16	20	6087	20,74	19,25	9919	9207	Əyrükəti obyektlər.							
16	20	6087	16,76	21,55	8016	10307	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.	A		8565/1	856530	454388	364	
16	20	6085	4,92	3,29	2353	1573	Hündür sahədə düzbucaqlı töremələr.							
16	20	6085	22,52	5,15	10770	2463	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.							
16	20	6085	19,51	4,14	9331	1980	Assimetrik formadlı obyektlər.							
16	20	6085	5,47	6,59	2616	3152	Bir sıra düzbucaqlı obyektlər.							
16	20	6085	17,85	9,97	8537	4768	Fermət təsərütfatına yaxın düzbucaqlı obyektlər.							
16	20	6085	10,78	11,71	5156	5600	Yeni binalara yaxın düzbucaqlı obyektlər							
16	20	6085	10,06	9,49	4811	4539	Bir sıra sepalənmiş bünövrə yeri.							
16	20	6085	5,06	14,05	2420	6720	İki düzbucaqlı obyektlər qrupu.							
16	20	6085	11,00	15,86	5261	7585	Özü yeri.							
16	20	6085	19,98	19,16	9556	9163	Müasir kəndərasi yolun yaxınlığında obyekt. Yaxınlıqdə - düzbucaqlı obyektlər.							
16	20	6085	17,15	17,07	8202	8164	Düzbucaqlı obyektlər qrupu.							
16	20	6085	11,43	19,40	5467	9278	Əyrükəti obyektlər.							
16	20	6085	2,95	18,19	1411	8700	Kəndərasi yolla ayrılmış iki yanxəlli obyektlər.							
16	20	6085	10,64	21,63	5089	10345	Yeni binalara yaxın düzbucaqlı obyektlər.							
16	20	6083	1,29	1,51	617	722	Kıçık çay arxasında düzbucaqlı ağıllı.							
16	20	6083	14,75	5,52	7054	2640	Düzbucaqlı töremələrin sapələnməsi.							
16	20	6083	8,04	9,71	3845	4644	Qövrşəkili bändə alınmış sahə.							
16	20	6083	12,74	8,46	6093	4046	Binalara yaxın düzbucaqlı obyektlər.							
16	20	6083	12,46	11,01	5959	5266	İki düzbucaqlı obyektlər qrupu.							
16	20	6083	12,58	14,16	6017	6772	Düzbucaqlı obyektlər.							
16	20	6083	14,03	14,85	6710	7102	Kəndərasi yolların kəsişməsində hasara alınmış sahə.							
16	20	6083	17,90	18,30	8561	8752	Düzbucaqlı obyektlər.							
16	20	6083	12,72	19,75	6083	9446	Mümkin ki, yol ilə bölülmüş karxana.	Y	8569/1	856986	453701	363	362	
16	20	6079	4,02	13,51	1923	6461	Səpələnmüş düzbucaqlı töremələr qrupu. 123 arxeoloji sahənin yaxınılığında.	Y	8571/1	857127	453606	362	361	
16	20	6079	15,52	12,26	7423	5863								
16	20	6079	2,73	8,17	1306	3907								

CD	Cərəqe	Tikinti	X Koord	Y Koord	Ara	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK	
16	20	6079	5,60	17,07	2678	8164	Düzbucaqlı töremələrin sepalənməsi.						
16	20	6077	14,35	6,79	6863	3247	Yeni binalara yaxın düzbucaqlı obyektlər.						
16	20	6075	12,13	4,68	5800	2240	Tecrid olunmuş kurgan. Güman ki, yaşayış məntəqəsi. Arxeoloji sahə.	A	Y	8575/1	453368	361 356	
16	20	6075	14,81	8,86	7083	4237	Kicik töremələr, guman kibitsik divarlar. Yaxnlıqdə düzbucaqlı töremələr.		Y	8575/2	453293	361 355	
16	20	6075	13,67	10,83	6538	5180	Xandak yaxnligında düzbucaqlı obyektlər.						
16	20	6075	18,57	11,00	8881	5261	Yeni binalara yaxın düzbucaqlı obyektlər.						
16	20	6075	19,19	14,01	9178	6700	Təpəlikli iki qrup.						
17	21	6046	14,32	8,94	6849	4276	Düzbucaqlı obyektlər.						
17	21	6046	12,89	16,02	6165	7662	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6046	14,13	14,86	6758	7107	Xandak yaxnligında düzbucaqlı obyektlər.						
17	21	6046	16,12	13,66	7710	6533	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6046	20,12	20,73	9623	9914	Təzə yolun yaxnligında naməlum obyektlər.						
17	21	6046	18,34	19,41	8771	9283	Təpəlikli iki qrup.						
17	21	6046	18,64	17,24	8915	8245	Yeni binalara yaxın düzbucaqlı obyektlər.						
17	21	6050	17,09	0,62	8173	297	Sepelemiş düzbucaqlı obyektlər.						
17	21	6050	10,74	6,73	5137	3219	Yeni yolla kasılmış sepalənmüş düzbucaqlı obyektlər.						
17	21	6050	3,75	4,41	1793	2109	Bina və tirkini sahəsi.						
17	21	6050	20,14	12,92	9632	6179	Düzbucaqlı obyektlər.						
17	21	6050	22,07	11,30	10555	5404	Dairevi obyektlər.					360	
17	21	6050	7,58	16,48	3625	7882	Düzbucaqlı obyektlər.						
17	21	6052	11,26	4,91	5385	2348	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6052	9,69	5,51	4634	2635	Yeni binalara yaxın yerləşmiş düzbucaqlı obyektlər qrupu.						
17	21	6052	8,19	5,66	3917	2707	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6054	9,76	8,77	4668	4194	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6054	15,96	8,92	7633	4266	Düzbucaqlı töremələrin sepalənməsi.						
17	21	6054	21,38	9,76	10225	4668	Düzbucaqlı obyektlər.						
17	21	6054	4,87	5,11	2329	2444	Təpəli sırası.						
17	21	6054	7,88	3,55	3769	1698	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6054	12,61	4,93	6031	2358	Düzbucaqlı obyektlər qrupu.						
17	21	6054	21,20	12,19	10139	5830	Sepelemiş düzbucaqlı və başqa obyektlər.						
17	21	6054	14,99	12,61	7169	6031	Düzbucaqlı obyektlər.						
17	21	6054	14,28	15,21	6830	7274	Düzbucaqlı obyektlər.						
17	21	6054	14,99	17,57	7169	8403	Yeni binalara yaxın düzbucaqlı obyektlər.	A	Y	8585/2	858575	452972	359 344
17	21	6056	3,18	11,54	1521	5519	Hasar almış düzbucaqlı obyektlər.		Y	8587/1	858778	452959	359 342
17	21	6056	14,98	7,62	7162	3645	Qəbirşanlıq. Arxeol. Sənət 102.		Y	8586/2	858699	452960	359 343
17	21	6056	10,25	9,23	4901	4415	Güman ki, qəbirşanlıq.		Y	8588/1	858855	452850	359 341
17	21	6056	22,35	12,66	10688	6054	Qəbirşanlıq.		Y	8586/3	858660	452986	359 344
17	21	6056	6,64	7,96	3176	3807	Düzbucaqlı obyektlər.						
17	21	6056	21,87	4,54	10460	2171	Düzbucaqlı töremələrin və çəlavolların sepeleməsi.						
17	21	6056	8,49	5,64	4060	2697	Yeni binalara yaxın düzbucaqlı obyektlər. Yeni.						
17	21	6056	6,74	7,08	3223	3386	Özüli yeri.						
17	21	6056	4,95	15,31	2367	7322	Bəndə almış iri sahə.						
17	21	6058	10,24	7,95	4897	3802	Topaq qalağında obyektlər.						
17	21	6058	15,46	11,45	7394	5476	Düzbucaqlı obyektlər.						
17	21	6058	4,92	6,05	2353	2893	Özüli yeri.						
17	21	6058	4,33	4,74	2071	2267	Düzbucaqlı obyektlər və qazılmış bünövrə yeri sahəsi.						

Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo N	Xəritə	PK
CD	Tikinti	X Koord	Y Koord	Şəhərlər		
Cərge	21	6058	18,08	13,07	8647	6251
17	21	6058	19,12	14,05	9144	6720
17	21	6058	11,88	14,52	5682	6944
17	21	6058	8,41	15,31	4022	7322
17	21	6058	8,43	18,14	4032	8676
17	21	6060	6,62	4,85	3166	2320
17	21	6062	19,81	22,26	9476	10648
17	21	6064	11,19	11,83	5350	5658
17	21	6068	12,78	14,16	6110	6772
17	21	6070	18,10	4,10	8657	1961
17	21	6070	18,82	5,03	9001	2406
17	21	6072	11,08	21,37	5300	10222
17	21	6073	15,79	11,66	7552	5577
17	21	6073	15,90	13,34	7604	6380
18	22	5567	17,39	11,59	8317	5543
18	22	5567	17,61	11,74	8422	5615
18	22	5567	15,53	11,89	7427	5687
18	22	5567	19,34	16,34	9250	7815
18	22	5567	20,19	17,00	9656	8130
18	22	5567	16,40	3,67	7843	1755
18	22	5567	14,62	2,48	6992	1186
18	22	5567	14,38	2,92	6877	1397
18	22	5567	13,90	3,48	6648	1664
18	22	5567	15,24	4,38	7289	2095
18	22	5567	13,38	6,92	6389	3310
18	22	5567	15,04	7,39	7193	3534
18	22	5567	15,83	7,89	7571	3773
18	22	5567	17,10	8,18	8178	3912
18	22	5567	17,66	7,52	8446	3597
18	22	5567	14,36	3,43	6868	1640
18	22	5567	16,24	6,00	7767	2870
18	22	5567	20,20	9,33	9961	4462
18	22	5567	20,62	12,35	9862	5907
18	22	5567	20,09	11,68	9608	5586
18	22	5567	19,90	12,66	9517	6059
18	22	5567	18,50	11,31	8848	5409
18	22	5567	20,34	18,50	9728	8848
18	22	5567	18,38	16,98	8790	8121
18	22	5567	12,15	16,70	5811	7987
18	22	5567	12,51	17,80	5983	8513
18	22	5569	17,58	4,45	8408	2128
18	22	5569	3,29	15,90	1573	7604
18	22	5569	9,92	22,45	4744	10737
18	22	5569	0,70	3,07	335	1468
18	22	5569	6,14	0,99	473	2937

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər
Arx	Qəbiris	<200m	Sahə №	Pullovo E	Pullovo N	Xəritə	PK
18	22	5569	11,00	3,30	5261	1578	Düzbucaqlı obyektlər.
18	22	5569	11,58	1,73	5538	827	Assimetrik obyektlər qrupu.
18	22	5569	12,95	4,93	6193	2358	Naməlumdur.
18	22	5569	12,09	4,86	5782	2324	Qonşu obyektlərlə düzbucaqlı obyektlər.
18	22	5569	11,05	4,94	5285	2363	Düzbucaqlı obyektlər.
18	22	5569	10,55	3,83	5046	1832	Xətti obyekt.
18	22	5569	7,37	3,53	3525	1688	Düzbucaqlı obyektlər.
18	22	5569	6,57	4,33	3142	2071	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	11,88	10,47	5682	5007	Düzbucaqlı obyektlər.
18	22	5569	11,09	9,48	5304	4534	Düzbucaqlı obyektlər.
18	22	5569	11,66	8,48	5577	4056	Düzbucaqlı obyektlər.
18	22	5569	10,27	8,68	4912	4151	Düzbucaqlı obyektlər.
18	22	5569	12,63	7,14	6040	3415	Düzbucaqlı obyektlər.
18	22	5569	13,23	6,98	6327	3338	Düzbucaqlı obyektlər.
18	22	5569	12,64	6,09	6045	2913	Assimetrik formada obyektlər.
18	22	5569	14,48	7,29	6925	3487	Düzbucaqlı obyektlər.
18	22	5569	13,77	5,88	6586	2812	Düzbucaqlı obyektlər.
18	22	5569	16,82	5,40	8044	2583	Düzbucaqlı obyektlər.
18	22	5569	19,82	6,72	9479	3214	Düzbucaq obyektlər zolağı.
18	22	5569	20,27	6,44	9694	3080	Düzbucaq obyektlər zolağı.
18	22	5569	20,42	7,14	9766	3415	Düzbucaq obyektlər zolağı.
18	22	5569	22,12	11,60	10579	5548	Düzbucaq obyektlər zolağı.
18	22	5569	18,98	11,95	9077	5715	Xətti obyekt.
18	22	5569	16,55	12,27	7915	5868	Düzbucaqlı və digər obyektlər qrupu.
18	22	5569	15,69	11,38	7504	5443	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	14,92	9,85	7136	4711	Məsə salımıya oxsar səthi fealiyyət.
18	22	5569	11,92	10,53	5701	5036	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	11,11	9,50	5313	4543	Düzbucaqlı obyektlər.
18	22	5569	4,07	8,90	1947	4257	Səpələnmış düzbucaqlı obyektlər.
18	22	5569	3,40	12,18	1626	5825	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	11,41	13,19	5457	6308	Düzbucaqlı obyektlər.
18	22	5569	13,24	12,39	6332	5926	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	14,46	12,26	6916	5863	Düzbucaqlı obyektlər.
18	22	5569	17,95	12,93	8585	6184	Düzbucaqlı obyektlər qrupu.
18	22	5569	16,55	14,93	7915	7140	Düzbucaq obyektlər zolağı.
18	22	5569	15,81	16,31	7561	7800	Düzbucaq obyektlər zolağı.
18	22	5569	17,37	15,32	8307	7327	Qum tapşısında düzxatlı obyekt.
18	22	5569	11,85	14,29	5667	6834	Özüllü yerləri.
18	22	5569	11,26	15,39	5385	7360	Düzbucaqlı obyektlər.
18	22	5569	16,11	19,35	7705	9254	Düzbucaqlı obyektlər zolağı.
18	22	5569	16,08	17,19	7690	8221	Düzbucaqlı qırğı.
18	22	5569	16,67	18,20	7973	8704	Düzbucaqlı obyektlər və dum təpələri.
18	22	5569	15,53	19,91	7427	9522	Üç xırda kvadrat şəkilli obyektləndən ibarət qrup.
18	22	5569	18,99	18,05	9082	8633	Güman ki, düzbucaqlı obyektlər.
18	22	5569	15,47	20,56	7399	9833	Düzbucaqlı obyektlər zolağı.
18	22	5569	14,98	21,67	7164	10364	Düzbucaqlı obyektlər qrupu.

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər
Arx	Qəbiris	<200m	Sahə №	Puljovo E	Puljovo N	Xəritə	PK
18	22	5569	11,05	22,20	5285	10617	Düzbucaqlı obyektlər.
19	23	6418	11,16	2,98	5337	1425	Düzbucaqlı obyektlər.
19	23	6418	11,00	0,87	5261	416	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	11,37	3,17	5438	1516	Xətti obyekt.
19	23	6418	13,73	2,58	6519	985	Düzbucaqlı obyektlər.
19	23	6418	13,63	2,06	6791	957	Düzbucaqlı obyektlər.
19	23	6418	14,20	2,00	7126	885	Düzbucaqlı obyektlər.
19	23	6418	14,90	1,85	7126	1373	Asimmetrik formada obyektlər.
19	23	6418	14,41	2,87	6892	1234	İki xırda düzbucaqlı obyektlər.
19	23	6418	20,53	3,40	9819	1047	Düzbucaqlı obyektlər.
19	23	6418	20,46	4,11	9785	1966	Düzbucaqlı obyektlər.
19	23	6418	20,41	5,06	9761	2420	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	17,11	0,85	8183	407	Düzbucaqlı obyektlər.
19	23	6418	21,59	3,22	10326	1540	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	16,76	3,78	8016	1808	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	15,73	5,06	7523	2420	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	15,46	2,93	7394	1401	Düzbucaqlı obyektlər.
19	23	6418	15,21	3,50	7274	1674	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	14,57	3,64	6968	1741	Güman ki, ayrıxatlı obyektlər.
19	23	6418	6,41	4,97	3066	2377	Düzbucaqlı obyektlər.
19	23	6418	12,54	3,41	5997	1631	Düzbucaqlı obyektlər.
19	23	6418	12,16	4,53	5816	2167	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	12,83	4,36	6136	2085	Düzbucaqlı obyektlər.
19	23	6418	15,71	5,06	7513	2420	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	17,55	6,06	8393	2898	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	16,18	6,09	7738	2913	Düzbucaqlı obyektlər.
19	23	6418	17,18	8,03	8217	3840	Düzbucaqlı ve digər obyektlər qrupu.
19	23	6418	15,07	6,26	7207	2994	Düzbucaqlı obyektlər.
19	23	6418	15,36	6,49	7346	3104	Bina və təkini sahəsi.
19	23	6418	9,20	5,50	4400	2630	Düzbucaqlı obyektlər.
19	23	6418	9,42	6,51	4505	3113	Düzbucaqlı ve digər obyektlər qrupu.
19	23	6418	9,05	7,27	4328	3477	Müsəir yolun keçiyi düzbucaqlı obyektlər qrupu.
19	23	6418	5,80	5,79	2774	2769	Mümkün ki, təkin az, guman ki, ağıl.
19	23	6418	1,36	6,52	650	3118	Düzbucaqlı obyektlər.
19	23	6418	4,20	8,06	2009	3855	Düzbucaqlı obyektlər.
19	23	6418	7,98	9,49	3817	4539	Düzbucaqlı obyektlər.
19	23	6418	11,57	11,28	5533	5395	Sepələnmiş düzbucaqlı obyektlər.
19	23	6418	10,18	11,13	4869	5323	Düzbucaqlı obyektlər.
19	23	6418	10,27	10,65	4912	5093	Özül yeri.
19	23	6418	9,99	12,72	4778	6083	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	8,84	13,06	4228	6246	Düzbucaqlı ve ayrıxatlı obyektlər.
19	23	6418	8,50	12,30	4065	5883	Sepələnmiş düzbucaqlı obyektlər.
19	23	6418	7,97	13,57	3812	6490	Sepələnmiş düzbucaqlı obyektlər.

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər
							Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	7,82	14,37	3740	6873	Yeni binalara yaxın düzbucaqlı obyektlər
19	23	6418	4,63	11,08	2214	5299	Güman ki, düzbucaqlı obyektlər.
19	23	6418	3,23	12,81	1545	6127	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	7,82	14,38	3740	6877	Düzbucaqlı obyektlər qrupu.
19	23	6418	8,03	13,56	3840	6485	Yeni binalara yaxın düzbucaqlı obyektlər
19	23	6416	8,51	12,90	4070	6170	Müsasi yoluñ keçdiyi düzbucaqlı obyektlər qrupu.
19	23	6416	13,31	17,66	6366	8446	Müsasi yoluñ keçdiyi düzbucaqlı obyektlər.
19	23	6416	14,29	17,56	6834	8398	Düzbucaqlı obyektlər.
19	23	6416	15,47	0,46	7399	220	Düzbucaqlı obyektlər.
19	23	6416	18,78	2,08	8982	995	Düzbucaqlı obyektlər.
19	23	6416	11,21	11,74	5361	5615	Bir sıra qeyri-simmetrik obyektlər.
19	23	6416	12,20	11,65	5835	5572	Düzbucaqlı obyektlər qrupu.
19	23	6416	12,46	12,20	5959	5835	Xətti obyektlər.
19	23	6416	13,25	12,15	6337	5811	Düzbucaqlı obyektlər.
19	23	6416	9,57	18,13	4577	8671	Düzbucaqlı obyektlər.
19	23	6416	10,41	17,98	4979	8599	Xətti obyektlər.
19	23	6416	9,86	17,38	4716	8312	Düzbucaqlı obyektlər.
19	23	6416	11,11	18,19	5313	8700	Düzbucaqlı obyektlər.
19	23	6416	11,90	18,28	5691	8743	Xətti obyektlər.
19	23	6416	12,88	18,89	6160	9034	Düzbucaqlı obyektlər.
19	23	6416	21,03	18,23	10058	8719	Düzbucaqlı obyektlər.
19	23	6416	22,27	18,88	10651	9030	Yeni binalara yaxın düzbucaqlı obyektlər.
19	23	6416	22,45	17,83	10737	8527	Bina və təkinti sahəsi.
19	23	6416	20,78	19,41	9938	9283	Düzbucaqşəklinde tikilən müasir dağıntımlar
19	23	6416	10,53	19,64	5036	9393	Düzbucaqlı ve ayrıxetli obyektlər.
19	23	6416	10,89	19,98	5208	9556	Düzbucaqlı obyektlər.
19	23	6416	12,41	20,21	5935	9666	Düzbucaqlı obyektlər.
19	23	6416	13,43	20,95	6423	10020	Düzbucaqlı obyektlər.
19	23	6416	13,90	20,31	6648	9713	Düzbucaqlı obyektlər.
19	23	6416	14,59	20,28	6978	9699	Düzbucaqlı obyektlər.
19	23	6414	21,47	5,69	10268	2721	Dağlımlı düzbucaqlı obyektlər qrupu.
19	23	6414	9,00	6,89	4304	3295	Düzbucaqlı obyektlər.
19	23	6414	7,71	6,00	3687	2870	Kəndarəsi yox yaxnlığında düzbucaqlı və xətti obyektlər.
19	23	6414	2,23	6,46	1067	3090	Yeni binalara yaxın düzbucaqlı obyektlər
19	23	6414	2,07	9,04	990	4323	Düzbucaqlı obyektlər.
19	23	6414	6,24	9,04	2984	4323	Özil yeri.
19	23	6414	11,53	7,96	5514	3807	Düzbucaqlı obyektlər.
19	23	6414	9,09	9,99	4347	4778	Düzbucaqlı ve ayrıxetli obyektlər.
19	23	6414	10,96	13,55	5242	6480	Düzbucaq obyektlər zolağı.
19	23	6414	1,29	14,23	617	6806	Səpalənmış düzbucaqlı obyektlər.
19	23	6414	7,00	16,06	3348	7681	Düzbucaqlı obyektlər.
19	23	6414	9,35	17,65	4472	8441	Düzbucaq obyektlər zolağı.
19	23	6414	8,66	18,41	4142	8805	Düzbucaqlı obyektlər.
19	23	6414	2,69	18,16	1287	8685	Düzbucaqlı obyektlər.
19	23	6414	3,88	18,84	1856	9010	Yeni binalara yaxın düzbucaqlı obyektlər
19	23	6414	4,15	17,76	1985	8494	Bina və təkinti sahəsi.

	Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo N	Pulkovo E	Pulkovo S	Xəritə	PK
CD	Tikinti	X Koord	Y Koord	Sərhələr					
CD	Cərge	6414	9,87	19,12	9144	Düzbucaqlı obyektlər.			
19	23	6414	10,69	18,72	5113	Düzbucaqlı obyektlər.			
19	23	6414	11,48	19,80	5490	Düzbucaqlı obyektlər.			
19	23	6414	11,43	18,06	5467	Düzbucaqlı obyektlər qrupu.			
19	23	6414	11,31	17,94	5409	8553 Düzbucaqlı obyektlər.			
19	23	6414	12,86	17,43	6150	8336 Yeni binalara yaxın düzbucaqlı obyektlər.			
19	23	6414	19,18	21,62	9173	Düzbucaqlı obyektlər.			
19	23	6414	17,76	22,12	8494	10579 Düzbucaqlı obyektlər.			
19	23	6412	12,13	20,36	5801	9737 Hasara almış düzbucaqlı obyektlər.			
19	23	6412	10,88	6,38	5203	Müxtəlif torpaq istifadəsi olan ərazi yaxınlığında düzbucaqlı obyektlər.			
19	23	6412	14,95	10,99	7150	Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	13,46	11,08	6437	Naməlum zədə.			
19	23	6412	18,20	9,63	8704	Düzbucaqlı obyektlər.			
19	23	6412	18,93	10,96	9053	5088 Düzbucaqlı obyektlər.			
19	23	6412	10,18	0,57	4869	273 Düzbucaqlı obyektlər.			
19	23	6412	11,68	2,27	5586	1086 Düzbucaqlı obyektlər.			
19	23	6412	13,16	3,36	6294	1607 Düzbucaqlı ve əynixətti obyektlər.			
19	23	6412	13,87	3,90	6633	1865 Düzbucaqlı ve əynixətti obyektlər.			
19	23	6412	14,86	2,97	7107	1420 Düzbucaqlı ve əynixətti obyektlər.			
19	23	6412	15,04	2,15	7193	1028 Düzbucaqlı ve əynixətti obyektlər.			
19	23	6412	16,08	2,33	7690	1114 Düzbucaqlı obyektlər.			
19	23	6412	14,33	0,85	6853	407 Düzbucaqlı obyektlər.			
19	23	6412	16,27	2,35	7781	1124 Əhatə olunmuş və başqa obyektlər.			
19	23	6412	17,32	1,72	8283	823 Düzbucaqlı detallannı səpalənməsi.			
19	23	6412	18,15	2,41	8680	1153 Dairevi obyektlər.			
19	23	6412	17,87	3,79	8547	1813 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	19,18	3,61	9173	1727 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	20,39	3,39	9752	1621 Düzbucaqlı ve əynixətti obyektlər.			
19	23	6412	19,39	4,67	9273	2233 Yola yönəlmüş düzbucaqlı çələvələrin səpalənməsi.Yaxınlarda emələ gəlmİŞ.			
19	23	6412	18,04	5,54	8628	2650 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	19,69	5,83	9417	2788 Xətt obyektlər.			
19	23	6412	14,60	4,72	6983	2257 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	14,80	5,24	7078	2506 Müasir yola parallel yerləşmiş xırda himamlar xətti seriyası.Xətt verilmiş koordinatlardan şərqi və qərəbə doğru uzanıb gedir.			
19	23	6412	14,29	6,82	6834	3262 Düzbucaqlı obyektlər.			
19	23	6412	12,72	6,81	6083	3257 Özü yerləri.			
19	23	6412	7,33	4,43	3506	2119 Düzbucaqlı obyektlər.			
19	23	6412	17,03	7,82	8145	3740 Düzbucaqlı obyektlər.			
19	23	6412	18,05	7,80	8633	3730 Düzbucaqlı obyektlər.			
19	23	6412	17,56	8,76	8398	4190 Düzbucaqlı obyektlər.			
19	23	6412	20,10	8,00	9613	3826 Düzbucaqlı çələvənin səpalənməsi			
19	23	6412	16,80	12,67	8035	6060 Düzbucaqlı obyektlər.			
19	23	6412	16,51	11,67	7896	5581 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	15,66	12,06	7490	5788 Düzbucaqlı obyektlər qrupu.			
19	23	6412	15,13	11,13	7236	5323 Düzbucaqlı obyektlər qrupu.			

	Arx	Qəhrəmən	<200m	Sahə №	Pulkovo N	Xəritə	PK
CD	X Koord	Y Koord	X Skr	Sərhədler			
Cərəge	Tikinti						
19	23	6412	14,33	13,04	6853	6237	Düzbucaklı obyektlər.
19	23	6412	13,72	11,94	6562	5710	Düzbucaklı obyektlər qrupu.
19	23	6412	6,73	16,60	3219	7939	Müsər tikillərə bitişlik xətti obyektlər və şirnamlar.
19	23	6412	15,03	14,24	7188	6810	Düzbucaklı obyektlər qrupu.
19	23	6412	16,61	14,37	7944	6873	Düzbucaklı obyektlər zolağı.
19	23	6412	16,38	16,54	7834	7910	Düzbucaklı obyektlər.
19	23	6412	13,15	19,15	6289	9159	Düzbucaklı obyektlər.
19	23	6412	7,32	19,93	3501	9532	Düzbucaklı obyektlər qrupu.
19	23	6412	5,83	19,75	2788	9446	Düzbucaklı obyektlər zolağı.
19	23	6412	0,98	20,81	469	9953	Düzbucaklı obyektlər.
19	23	6412	0,98	10,83	469	10440	Düzbucaklı obyektlər.
19	23	6412	3,05	21,86	1459	10455	Düzbucaklı və aynıñlı obyektlər.
19	23	6412	3,70	21,02	1770	10053	Düzbucaklı obyektlər.
19	23	6412	4,86	21,82	2324	10436	Özül yeri.
19	23	6412	6,13	20,43	2932	9771	Düzbucaklı obyektlər.
19	23	6412	10,65	20,55	5093	9828	Düzbucaklı tövemənin sepeleñməsi.
19	23	6412	12,95	19,70	6193	9422	Xırda şirnamlar.
19	23	6410	14,67	6,45	7016	3095	Yuyulanş şirnamlar.
19	23	6410	12,12	7,26	5797	3472	Yeni binalar yaxınıñında düzbucaklı obyektlər.
19	23	6410	10,17	11,70	4864	5596	Sepeleñmiş düzbucacağı obyektlər.
19	23	6410	8,43	14,00	4032	6696	Dəhne.
19	23	6408	15,97	18,89	7638	9034	Düzbucaklı obyektlər. Yeni
19	23	6406	10,20	15,95	4878	7628	Coxsallı cuxunlarla ehətə olunan çəper.
19	23	6404	11,27	22,42	5390	10723	Güman ki, qabırısanlıq.
19	23	6402	5,81	17,48	2779	8360	Xırda düzbucacağı tikiliñər qrupu. Kənd planıdır, lakin iki dəfə kığıkdır.
19	23	6398	8,71	11,20	4166	5357	Bir sura bünövər yeri.
19	23	6398	11,10	12,77	5309	6107	Naməlumdur. Dairevi sahadır, ola bilər ki, hasara alınmışdır.
19	23	6398	8,80	12,58	4209	6017	Düzbucaklı obyektlər qrupu.
19	23	6398	9,35	13,46	4472	6437	Assimetrik obyektlər.
19	23	6398	6,53	18,02	3123	8618	Düzbucaklı obyektlər qrupu.
19	23	6398	5,50	18,79	2630	8987	Naməlumdur. Kənddə yolların olan xırda ərazidir.
19	23	6398	8,43	17,39	4032	8317	Kığık qum topaları sahəsi. Güman ki, zəminin temizlənməsi.
19	24	6396	8,36	17,11	4000	8152	Qəbirşanlıq.
19	24	6394	4,24	12,38	2030	5921	Güman ki, qabırısanlıq.
19	24	6394	20,80	12,52	9949	5989	Qəbirşanlıq.
19	24	6394	6,13	13,22	2932	6323	Düzbucaklı obyektlər qrupu.
19	24	6394	12,41	14,60	5935	6983	Düzbucaklı obyektlər yaxınlarda tikiñmiş.
19	24	6392	21,60	14,52	10330	6944	Düzbucaklı obyektlər.
19	24	6392	22,73	4,65	10871	2224	Müsər rend fəsərütüñindən kənddə qalmış dairəvi obyektlər.
19	24	6392	18,07	12,07	8642	5773	Düzbucaklı obyektlər.
19	24	6390	16,03	16,27	7667	7781	Naməlumdur. Kənddə yolların olan xırda ərazidir.
19	24	6390	8,03	6,03	3840	2884	Düzbucaklı obyektlər. Görünürkü yeri.
19	24	6390	7,77	5,96	3716	2850	Düzbucaklı obyektlər.
19	24	6390	7,63	6,63	3649	3171	Düzbucaklı obyektlər.
19	24	6390	7,59	7,89	3630	3773	Düzbucaklı obyektlər.
19	24	6390	8,12	8,45	4041	3863	Güman ki, hasara alınmış obyektlər.

CD	Cərəqe	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər	Qəbiris	<200m	Sahə №	Pullovo E	Pullovo N	Xəritə	PK
19	24	6390	5,41	11,32	2587	5414	Düzbucaqlı obyektlər.							
19	24	6390	8,80	10,91	4209	5218	Düzbucaqlı obyektlər.							
19	24	6390	8,47	11,56	4051	5529	Düzbucaqlı obyektlər.							
19	24	6390	9,42	10,71	4505	5122	Özil yeri. Yeni. Şirmlar.							
19	24	6390	9,71	11,13	4644	5323	Çala qrupu.							
19	24	6390	9,50	11,62	4543	5557	Çay yanında sırmalar. Düzbucaqlı obyektlər.							
19	24	6390	10,15	10,74	4854	5137	Düzbucaqlı obyektlər. Keçmiş binalarla bitişik düzbucaqlı obyektlər.							
19	24	6390	9,87	10,30	4720	4926	Keçmiş tikiili yaxılarda düzbucaqlı obyektlər.							
19	24	6390	9,13	8,78	4367	4199	Düzbucaqlı obyektlər.							
19	24	6390	8,13	13,32	3888	6370	Səhələnnmiş çalovlar.							
19	24	6390	8,92	12,93	4266	6184	Yeni binalara yaxın düzbucaqlı obyektlər							
19	24	6390	10,13	12,45	4845	5954	Düzbucaqlı obyektlər.							
19	24	6390	8,28	14,39	3960	6882	Düzbucaqlı obyektlər.							
19	24	6390	8,08	22,00	3864	10522	Düzbucaqlı obyektlər.							
19	24	6388	17,96	5,85	8590	2798	Düzbucaqlı ve başqa obyektlər sahəsi.							
19	24	6388	13,89	12,26	6643	5863	Müsəir tikiili yaxılarda düzbucaqlı obyektlər.							
19	24	6388	6,87	12,88	3286	6160	Kortannmış torpaq sahələri.							
19	24	6388	7,14	14,00	3415	6696	Keçmiş suvarma kanalı. İndi hamarlanmışdır.							
19	24	6387	10,83	1,35	5181	646	Qəbirsanlıq.							
19	24	6387	15,23	2,85	7284	1363	Yeni yolla və canub quturacağında kiçik obyektləri olan çəpərlə kesilən qum təpəsi istündə düzbucaqlı obyektlər.							
19	24	6387	15,77	9,21	7542	4405	Düzbucaqlı obyektlər.							
19	24	6387	16,96	8,99	8111	4300	Düzbucaqlı obyektlər qrupu.							
19	24	6387	17,76	9,22	8494	4410	Düzbucaqlı obyektlər.							
19	24	6387	18,50	11,52	8848	5510	Düzbucaqlı obyektlər.							
19	24	6387	17,42	10,95	8331	5237	Düzbucaqlı obyektlər.							
19	24	6387	17,83	12,18	8527	5825	Düzbucaqlı obyektlər qrupu.							
19	24	6387	18,75	12,43	8967	5945	Düzbucaqlı obyektlər qrupu.							
19	24	6387	19,27	13,59	9216	6500	Düzbucaqlı obyektlər qrupu.							
19	24	6387	21,61	15,00	10335	7174	Oval obyektlər							
19	24	6387	20,06	18,85	9594	9015	Düzbucaqlı obyektlər qrupu.							
20	25	6386	17,46	22,05	8350	10346	Düzbucaqlı obyektlər.							
20	25	6384	13,46	10,49	6435	50124	Dasdərənən piramidlərin iri qrupu.							
20	25	6384	19,26	21,75	9211	10402	Əsasən ayrıntılı obyektlər olan iki sahə.							
20	25	6384	16,70	23,05	7987	11024	Düzbucaqlı obyektlər.							
20	25	6384	14,98	22,97	7164	10386	Düzbucaqlı obyektlər qrupu.							
20	25	6378	18,26	2,23	8733	1067	Düzbucaqlı obyektlər qrupu.							
20	25	6372	14,03	23,00	6710	11000	Qəbirsanlıq.							
20	26	6367	20,88	18,16	9986	8685	Düzbucaqlı və digər obyektlər qrupu.							
20	26	6365	4,99	19,77	2387	9455	Düzbucaqlı obyektlər qrupu.							
20	26	6365	4,61	20,44	2205	9776	Düzbucaqlı obyektlər.							
20	26	6363	6,83	20,87	3267	9981	Müsəir tikiili yaxınlığında düzbucaqlı və başqa tərəf mələtin sepiellənməsi.							
20	26	6361	19,24	0,61	9200	290	Qəbirsanlıq.							
20	26	6358	19,97	3,21	9550	1535	Güman ki, qəbirsanlıq.							
A	A				8640/2	864070	450150	347	272					
					8641/1	864150	449970	347	344					
					8657/1	865770	450100	344						
Q	Q				8669/1	866907	450148	341						
Q	Q				8673/1	867311	450010	341						

	Arx	Qəbirisə	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
CD	Cərgə	Tikinti	X Koord	Y Koord	Şəhər			
21	27	6357	11,20	4,18	5357	1999	Xətti və düzbucaqlı obyektlər.	
21	27	6353	15,36	12,05	7348	5762	Qabırısanlıq.	
21	27	6349	17,74	12,75	8484	6098	Təzə ucunlmış ev.	
21	27	6349	18,62	20,45	8905	9780	Dairevi obyekt.	
21	27	6347	13,96	8,71	6677	4166	Xətti və düzbucaqlı obyektlər.	
21	27	6347	13,10	9,48	6265	4534	Düzbucaqlı obyektlərin qrupu.	
21	27	6347	11,65	8,49	5572	4060	Düzbucaqlı obyektlər.	
21	27	6347	12,34	8,42	5902	4027	Müsəir sənədli kəsişən bir sıra "ləkələr".	
21	27	6347	13,48	10,43	6447	4988	Yeni yolla təsliyan qum təpəsində düzbucaqlı sahə.	
21	27	6347	17,80	15,12	8513	7231	Düzbucaqlı obyektlər.	
21	27	6347	16,37	13,95	7829	6672	Düzbucaqlı obyektlər.	
21	27	6345	4,50	2,30	2150	1100	Kladbihə, pəmatnik veyne, MIQ 17 (ili 15) Mühərriyə abidə ollan qəbirisanlıq. MIQ 17 və ya 15.	
21	27	6344	14,97	21,34	7160	10206	Yeni binalara yaxın düzbucaqlı obyektlər	
34	28	6339	10,00	5,05	4783	2415	Yeni binalara yaxın düzbucaqlı obyektlər	
22	29	6331	17,92	4,42	8570	2114	Naməlum mənşəli D-şəkilli qəpalı sahə.	
22	29	6331	18,42	13,23	8810	6327	Yeni binalara yaxın düzbucaqlı obyektlər	
22	29	6329	7,63	9,84	3649	4706	Düzbucaqlı obyektlər.	
22	29	6329	6,67	13,29	3190	6356	Düzbucaqlı obyektlər.	
22	29	6329	15,20	20,92	7270	10005	Yeni binalara bitişiy düzbucaqlı obyektlər.	
22	29	6327	16,10	1,08	7700	517	Düzbucaqlı tövəmə.Mümükün ki, qədim stü yolu ilə bağlı.	
22	29	6323	18,40	10,18	8800	4869	Qabırısanlıq.	
22	30	6322	16,86	7,00	8065	3350	Qabırısanlıq.	
22	30	6322	1,83	20,44	875	9776	Dairevi obyektlər.	
23	31	6312	16,12	2,78	7708	1329	Qabırısanlıq.	
23	31	6312	3,21	13,86	1534	6629	Qabırısanlıq.	
23	31	6312	10,08	10,26	4821	4907	Canlı çəşərin sərhədlerini şərqi davam edən torpaq çəpərlərinin üç sahəsi.	
23	31	6312	13,72	9,79	6562	4682	C429 Yaxılarda.	
23	31	6304	20,76	17,12	9929	8188	Düzbucaqlı yarınlımsız deliklər. Bu yaxılarda.	
23	31	6304	10,18	22,37	4869	10699	Sərhəddə bitişik kvadrat çəpər. 8717/1 oxşar. Özüllü yerləri.	
23	31	6304	15,07	22,36	7207	10694	Önce arxeoloji kimi qeyd edilmiş kvadrat çəpər, lakin guman kimi sıvurma elementidir. 8718/1 oxşar.	
23	31	6302	7,52	7,84	3597	3750	Su ilə dolu müasir fermaya bitişik düzbucaqlı tövəmlər. Yaxılarda emalə	
23	31	6300	5,52	19,36	2640	9259	gəlmiş.	
23	31	6300	12,46	16,60	5959	7939	Cənub-qərb künclərdə düzbucaqlı obyektlər ötən altbucucaqlı sahə. Xəndək	
24	33	6274	4,80	3,22	2294	1541	qəbiristənlər sahərin şərq hissəsinin hüdudlarından kanəra çıxmış miasir	
24	33	6272	19,30	5,33	9230	2549	qəbiristənlər sahəsi.	
24	33	6270	3,32	6,86	5352	3281	Xında düzbucaqlı obyektlər, yəqin ki, dövranlar. Yenidir.	
24	33	6270	11,19	14,00	6696	873559	Cəpəre alının zəməndə dördbucadlı tövəmlər. Yaxılarda tikilmiş.	
					A	8730/1	873000	448685
					Q	8735/1	873559	448418

CD	Cərəgə	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Səhifə	<200m	Sahə №	Puljovo E	Puljovo N	Xəritə	PK
								Q	8741/1	874108	447930		
24	33	6268	19,59	17,76	9369	8494	Daxili strukturları olan bəndlə əhatə olunmuş qapalı sahə. Guman ki , qəbristanlıq.	Q	8745/1	874578	447824	327	
24	33	6268	2,71	15,63	1296	7475	Pozitiv düzbucaqlı sahə. Miasirdir.	Q	8749/1	874941	447843	326	
24	33	6264	8,93	11,51	4271	5505	Guman ki, hasara alınmış qəbristanlıq. Yerqin ki, yenidir.						
24	33	6262	8,73	3,17	4175	1516	Guman ki, hasara alınmış qəbristanlıq.						
24	33	6262	14,25	3,02	6815	1444	Bəndə alınmış iki sahə C444						
24	33	6260	3,50	4,94	1674	2363	Daxili strukturları olan qapalı sahə. Ola bilar ki, müasir təsərifat.						
24	33	6260	10,66	15,14	5098	7241	Müasir sərhədə kesilmiş düzbucaqlı bəndli obyektlər.						
24	33	6260	16,96	15,49	8111	7408	Daglılmış çalarlar qrupu.						
24	33	6260	14,45	17,17	6911	8212	Kiçik qeyri-simmetrik obyektlər. Gumaniki lekeler. gumaniki tabii.						
24	33	6260	11,55	19,95	5524	9541	Müasir traslardan yayının birləşmiş dairəvi və kvadrat çəpərə alınmış sahələr.						
24	33	6260	12,25	20,61	5859	9857	Müasir tikillərə bitişik düzbucaqlı və basqa obyektlərin iki sahəsi.						
24	33	6258	17,73	7,18	8480	3434	Bir sıra düzbucaqlı obyektlər yeni qırğınlara qonşuluqda.						
24	34	6277	21,04	3,44	10063	1645	Müasir yolun yaxınındakı ayrixtəti sahə.						
24	34	6277	20,42	5,86	9766	2803	Yeni binalara yaxın düzbucaqlı obyektlər						
24	34	6277	19,70	6,12	9422	2927	Yeni binalara yaxın yerləşmiş düzbucaqlı obyektlər orupu.						
24	34	6277	19,84	7,13	9489	3410	Yeni binalar yaxnılığında sepişənmiş düzbucaqlı obyektlər grupu.						
24	34	6277	20,25	6,70	9685	3204	Yeni binalar yaxnılığında sepişənmiş düzbucaqlı obyektlər.						
24	34	6279	14,79	12,95	7073	6193	Nisbatən xırda sahaların və düzbucaqlı obyektlərin iki qapalı sahəsi.						
24	34	6279	16,49	19,47	7887	9312	Hənginin müasir tikililər.						
24	34	6281	18,82	5,23	9000	2500	Düzbucaqlı obyektlər.						
24	34	6285	14,76	12,95	7059	6193	Qəbirسانlıq.	Q	8766/1	876655	447230	323	
24	34	6285	4,01	21,03	1918	10058	Kəndarasi yollar və düzbucaqlı obyektlər sahəsi. Gumaniki yaxınlarda olmus.						
24	34	6287	22,44	5,78	10733	2765	Daxili strukturları olan qapalı sahə. Müasir yola giriş.						
24	34	6288	11,76	17,89	5622	8558	Qəbirsanlıq.	Q	8776/1	877644	446844	321	
24	34	6288	12,41	18,33	5935	8766	"Qılıc və şırımnı" kiçik sahəsi.	A	8775/1	877543	446599	321	
24	34	6288	13,04	19,82	6235	9478	Əyrixətli obyektlər.	A	8775/2	877556	446595	321	
24	34	6288	13,16	20,23	6294	9674	Düzbucaqlı obyektlər.	A	8775/6	877556	446570	321	
24	34	6288	14,65	17,30	7006	8272	Əyrixətli obyektlər.	A	8775/7	877555	446561	321	
24	34	6288	13,92	20,07	6657	9600	Daxili bölmələri düzbucaqlı obyektlər.	A	8775/8	877556	446565	321	
24	34	6288	11,10	21,20	5311	10140	Düzbucaqlı obyektlər.	A	8775/5	877521	446561	321	
24	34	6288	15,00	22,59	7175	10804	Coxsallı cuxurular əhatə olunan əyrixətli çəpər.	A	X5		dəyiş		
24	34	6288	11,30	22,31	5404	10568	Əyrixətli obyektlər.	A	8775/4	877511	446537	321	
24	34	6288	12,30	19,77	5883	9455	Xətti obyektlərə bitişlik iki xırda düzbucaqlı obyektlər.						
24	34	6288	10,03	19,03	4798	9100	Uzunsov tömənlərə bitişlik düzbucaqlı tömənlər.						
24	34	6288	18,96	19,41	9070	9281	Qılıc və şırımnı sahəsində əvrəxatlı qosmənin hissəsi.						
24	34	6288	14,79	21,12	7073	10101	Yeni tikililərə bitişlik düzbucaqlı və digər obyektlər qrupu.						
24	34	6288	15,18	22,39	7142	10586	Yeni binalar yaxnılığında kırıq obyektlər düzbucaqlı obyektlər.						
24	34	6289	18,88	20,85	9030	9972	Əyrixətli obyektlər.	A	8778/2	877813	446459	320	
24	34	6289	18,11	20,83	8661	9962	Krivolineyniy zamknutuy uçastok, vozmocno pokrivaçılıq qredü i borozdi	A	8778/1	877803	446465	320	
24	34	6289	17,50	20,82	8370	9957	Əyrixətli obyektlər.	A	8777/4	877793	446471	320	
24	34	6289	17,44	21,38	8341	10225	Əyrixətli obyektlər.	A	8777/5	877791	446459	320	
24	34	6289	18,81	21,78	8996	10417	Əyrixətli obyektlər.	A	8778/3	877812	446441	320	

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	Sənətlər	Y Skr	Şənətlər	Ax	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
24	34	6289	17,07	22,14	8164	10589	Əyrikəti obyekti.	A	A		877778	877778	446449	320	
24	34	6289	17,63	22,00	8432	10522	Əyrikəti obyekti.	A	A		877776	877776	446447	320	
24	34	6289	18,57	22,02	8881	10531	Düzbucaqlı obyektlər.	A	A		87784	87784	446441	320	
24	34	6289	19,09	22,82	9130	10914	Düzbucaqlı obyektlər.	A	A		87785	877808	446448	320	
24	34	6289	17,41	22,96	8327	10981	Düzbucaqlı obyektlər.	A	A		87778	877784	446432	320	
24	34	6289	10,65	20,70	5093	9900	Əkincilik sahəsi (tarixi naməlum). Ləklərə və şirnimlərə oxşayır.	A	A	X6	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	9,82	21,37	4697	10220	Düzbucaqlı obyektlər.	A	A	X7	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	11,55	20,76	5524	9929	Bütmiş element qızılıma çoxтарəflü cəper.	A	A	X8	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	12,72	21,86	6083	10455	Əyrikəti tərəmanın hissəsi.	A	A	X9	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	13,07	22,16	6251	10598	Düzbucaqlı obyektlər.	A	A	X10	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	10,80	21,60	5165	10330	Düzbucaqlı obyektlər.	A	A	X11	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	10,89	22,51	5208	10766	Düzbucaqlı obyektlər.	A	A	X12	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	9,88	22,15	4725	10593	Düzbucaqlı obyektlər.	A	A	X13	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	10,36	21,76	4955	10407	Əyrikəti obyektləri.	A	A	X14	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	10,09	22,89	4826	10947	Əyrikəti obyektləri.	A	A	X15	xəritədə	dəyiş	dəyiş	dəyiş	
24	34	6289	10,76	21,25	5146	10163	Əkincilik sahəsi (tarixi naməlum). Ləklərə və şirnimlərə oxşayır.	A	A	Y	877771	877799	446620	321	118
24	34	6289	16,04	12,39	7671	5926	Müsəris yolun dolanıb keçdiyi əyrikəti sahə.	A	A	Y	877772	877780	446630	321	118
24	34	6289	14,53	12,88	6949	6160	Yeni kendarası yolun yaxınlığında özül yerləri.	A	A	Y	877773	877752	446638	321	119
24	34	6289	12,94	12,88	6189	6160	Baziləri bir-birinin üzəndə düşən şirin və düzbucaqlı obyektlər qrupu.	A	A	Y	877615	877648	446696	321	
24	34	6289	7,28	11,12	3482	5318	Yeni binalarda bitişli düzbucaqlı obyektlər.								
24	34	6289	18,43	18,21	8814	8709	Kompleks obyektlər və ona bitişlik xətti kanal. Naməlum.								
24	34	6289	18,32	18,61	8762	8900	Əyrikəti obyektləri.								
24	34	6289	18,86	19,18	9020	9173	Müsəris binaların yaxınlığında düzbucaqlı və başqa obyektlər.								
24	34	6289	17,95	19,89	8585	9513	Xırda düzbucaqlı tərəmələrin səpalənməsi.								
24	34	6289	17,03	21,87	8145	10460	Əyrikəti obyektlərin qövrüsü.								
24	34	6289	19,67	21,99	9407	10517	Küçük düzbucaqlı cəper bitişlik tərəmələrlə.								
24	34	6289	12,65	18,81	6050	8996	Müsəris tikiiliyi yaxınlığında sepeleməni bili sıra əzəlvilər. Gunan ki, "qılıcı və sırmalar".								
24	34	6289	11,80	18,77	5643	8977	Yeni binalarla ilə sərhədənən düzbucaqlı obyektləri.								
24	34	6289	11,14	18,91	5328	9044	Dəhəne.								
24	34	6289	12,08	19,90	5777	9517	Müsəris binalar yaxınlığında düzbucaqlı və başqa obyektlər.								
24	34	6257	18,41	9,49	8805	4539	Şubhəli obyektlər.								
24	35	6253	15,89	11,06	7600	5290	Yeni binaların yaxınlığında düzbucaqlı və xətti obyektlər.								
24	35	6253	15,92	11,81	7614	5648	Yeni binalara yaxın düzbucaqlı obyektlər.								
24	35	6253	10,59	22,69	5065	10852	Yeni binalara yaxın düzbucaqlı obyektlər.								
24	35	6251	21,54	4,24	10303	2026	Qəbirisanlıq.								
24	35	6249	18,84	3,85	9010	1841	Yeni binalara yaxın düzbucaqlı obyektlər. Yeni.								
24	35	6249	20,29	3,57	9704	1707	Müsəris drenaj xəndəki ilə sarhadənən torpaq quşgularının düzbucaqlı obyektləri.								
24	35	6249	20,32	4,31	9718	2061	Müsəris axara bitişmiş L-şəkilli obyektləri.								
24	35	6249	20,71	4,72	9905	2257	Gruppa dərəvəyey, vərcətə zamknutae, no böle verəcən okruennaa səvəmməni dərəməni.								
24	35	6249	7,93	8,86	3793	4237	"Təbəssümli sıfət".								
24	35	6249	22,16	12,76	10598	6103	Dairevi obyektlər, kuman ki, kifdir.								
24	35	6245	16,80	22,60	8035	10809	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6244	6,95	8,44	3324	4037	Gumanki yolla kəstən düzbucaqlı obyektləri.								
						Q					8786/1	878603	446640	319	

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Şəhərlər	Aşx	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
25	36	6240	17,64	15,38	8437	7356	Mərkəzi olan birləşmiş dairevi sahələr: Gumaniki dəfn yeri.	A	A		8799/1	879954	446039	3117	
25	36	6240	16,67	15,21	7973	7274	Mərkəzi elementi dairmi sahə - gumanik dəfn yeri.	A	A		8799/2	879934	446046	3117	
25	36	6240	15,50	15,40	7413	7365	İçərisində ləkə olan dairevi obyektlər. Ola biler ki, qəbürdülər.	A	A		8799/3	879915	446010	3117	
25	36	6240	15,64	16,10	7480	7700	İçərisində ləkə olan dairevi obyektlər. Ola biler ki, qəbürdülər.	A	A		8799/4	879903	446031	3117	
25	36	6240	15,87	15,97	7590	7638	İçərisində ləkə olan dairevi obyektlər. Ola biler ki, qəbürdülər.	A	A		8799/5	879907	446037	3117	
25	36	6240	6,87	12,52	3286	5988	Iki birləşmiş kvadrat obyekt.				8797/1				
25	36	6240	17,90	16,30	8561	7796	Xətli ensiz arxalarla kəsişən iki yüzüle kiçik düzbucaqlı obyektlər.								
25	36	6240	18,68	14,75	8934	7054	Düzbucaqlı qanovlar, ola biler ki, zəmi sistemlərinin bir hissəsi.								
25	36	6240	18,76	14,95	8972	7150	Əyrixəti obyekt.								
25	36	6240	17,56	15,30	8398	7317	Düzbucaqlı obyektlər.								
25	36	6240	17,44	15,39	8341	7360	Kvadrat obyekt.								
25	36	6240	17,58	15,84	8408	7576	Əyrixəti obyekt.								
25	36	6240	17,05	15,48	8154	7403	Əyrixəti obyektlər.								
25	36	6240	16,72	16,43	7997	7858	Xətli obyektləri növbələnən ikiqat xəndəkə əhatə olunmuş əyrixəti sahə.								
25	36	6240	16,97	16,88	8116	8073	Trapesiya şəklində obyekt								
25	36	6240	17,78	16,23	8503	7762	Xətli obyektlə bitişen ikiqat xəndəkə əhatə olunmuş əyrixəti sahə.								
25	36	6240	18,13	16,16	8671	7729	Xətli obyektlə bitişen ikiqat xəndəkə əhatə olunmuş əyrixəti sahə.								
25	36	6240	17,78	16,40	8503	7843	Məndululamış düzəltli törmələrə kvadrat çapır. C:688								
25	36	6240	18,81	16,84	8996	8054	Düzbucaqlı obyektlər.								
25	36	6240	18,61	16,76	8900	8016	Düzbucaqlı obyektlər.								
25	36	6240	18,45	16,76	8824	8016	Düzbucaqlı obyektlər.								
25	36	6240	18,63	16,71	8910	7992	C:şəkilli obyektlər.								
25	36	6240	16,95	17,23	8107	8240	Coxsallı qururları əhatə olunan əyrixəti çapır.								
25	36	6240	14,33	17,38	6853	8312	İkiqat xəndəkə əhatə olunmuş əyrixəti sahə.								
25	36	6240	13,67	16,87	6538	8068	Dairəvi obyektlər.								
25	36	6240	13,58	17,60	6495	8417	Güman ki, əyrixəti obyektlər.								
25	36	6240	15,95	16,71	7628	7992	Qismən hasiləyə alınmış və radial yayılmış düzbucaqlı obyektlərin iri düzbucaqlı sahəsi.								
25	36	6240	17,58	0,26	8408	124	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6240	18,94	1,78	9058	851	Cox dağılımsız xırda düzbucaqlı obyektlər qrupu.								
25	36	6240	19,02	2,89	9097	1382	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6240	20,32	3,15	9718	1507	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6240	22,27	18,37	10651	8786	Təsəritfatın həyətində xırda obyektlər qrupu.								
25	36	6238	8,38	3,57	4008	1707	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6238	9,18	4,69	4390	2243	Bir sıra düzbucaqlı obyektlər.								
25	36	6238	10,78	4,95	5156	2367	Düzbucaqlı törmələr radial əhatə olunmun düzbucaqlı çapır.								
25	36	6238	11,81	5,28	5648	2525	Düzbucaqlı törmələr sırası ilə bitişik düzbucaqlı çapır.								
25	36	6238	18,78	4,83	8982	2310	Müsai traxla kəsişən ikiqat xəndəkə əhatə olunmuş əyrixəti sahə.								
25	36	6238	12,29	5,55	5878	2654	Əyrixəti obyektlər.								
25	36	6238	10,44	6,49	4993	3104	Naməlumdur, ola biler ki, tabiidir.								
25	36	6238	14,36	15,20	6868	7270	Yuxulmuş şirniytlər.								
25	36	6238	20,41	16,08	9761	7690	Düzbucaqlı obyektlər qrupu. Düzbucaqlı obyektlərin izləri şimalda, sərđe və qəribə.								
25	36	6238	22,13	17,99	10584	8604	Bir sıra düzbucaqlı və kvadrat obyektlər.								

CD	Cərəgə	Tikinti	X Koord	Y Koord	Sərhər	Şəhər	Arx	Qəbiris	<200m	Sahə №	Pullovo E	Pullovo N	Xəritə	PK	
25	36	6238	21,06	17,71	10072	Düzbucaqlı obyektlərin müümkin qrupu.									
25	36	6238	11,50	18,93	9053	Yeni binalara yaxın düzbucaqlı obyektlər.									
25	36	6238	12,91	20,27	6174	Düzbucaq obyektləri radial etnə olunur və ikiqat xəndəkələrə əhətə olunmuş əyrixəti sahə. Onunla bitişik düzbucaqlı obyektləri əyrixəti qapalı sahə. Yanında yerləşmiş uzunsov düzbucaqlı obyektlər müasir binaların qalıqları ola bilər.									
25	36	6238	11,70	20,07	5596	9599 Radial hissəyə alınmış düzbucaqlı obyektləri əyrixəti qapalı sahə. Yanında yerləşmiş uzunsov düzbucaqlı obyektlər müasir binaların qalıqları ola bilər.									
25	36	6238	13,31	20,33	6366	Düzbucaqlı obyektlər.									
25	36	6238	13,22	20,85	6323	9972 Düzbucaqlı obyektlər.									
25	36	6238	10,85	22,93	5189	10367 Düzbucaqlı obyektlər.									
25	36	6238	13,76	19,20	6581	9183 Əyrixəti obyekt.									
25	36	6238	14,18	19,05	6782	9111 Əyrixəti obyekt.									
25	36	6238	14,85	19,10	7102	9135 Düzbucaqlı obyektlər.									
25	36	6238	18,53	19,99	8862	9560 Əyrixəti və düzbucaqlı obyektlər qrupu. Bir hissəsi paleokanalalla örtülüdür.									
25	36	6238	18,60	14,92	8896	7134 Küncəri yumrulaşdırılmış bändə allımlış düzbucaqlı sahə. Şimal tərəfdən tikilmişdir.									
25	36	6238	20,79	16,18	9944	7737 Düzbucaqlı obyektlərin iri sahəsi.									
25	36	6236	13,94	2,70	6667	1291 Bir neçə düzbucaqlı obyektlər.									
25	36	6236	21,27	5,35	10173	2559 Güman ki, əyrixəti obyektlər.									
25	36	6236	20,89	5,06	9991	2420 Güman ki, əyrixəti obyektlər.									
25	36	6236	18,84	5,69	9010	2721 Trapesiya şəklində keçiyən bitişik kığış düzbucaqlı obyektlər.									
25	36	6236	17,53	5,59	8384	2673 Miasir yolun keşib keçiyən əyrixəti sahə.									
25	36	6236	18,89	4,72	9034	2257 Düzbucaqlı törmələrin sevələnməsi.									
25	36	6236	18,36	4,99	8781	2387 Yeni binalara yaxın düzbucaqlı obyektlər									
25	36	6236	17,55	5,19	8393	2482 Düzbucaqlı obyektlərin xırda qrupu.									
25	36	6236	17,56	5,39	8398	3056 Əyrixəti obyektlərin xırda qrupu.									
25	36	6236	21,55	13,13	10307	6280 Əyrixəti obyektlər. Bəziləri qədim çay yatağı üzərinə düşür.									
25	36	6236	22,82	13,78	10914	6590 bitişətli düzəzləti və əyrixəti obyektlər.									
25	36	6236	21,65	15,26	10354	7298 Bitişik kığış obyektlər və hamisi birləşdə bir iki sahə yaradınan düzbucaqlı obyektlər dəstisi ilə bitişmiş əyrixəti sahələr.									
25	36	6236	21,52	14,71	10292	7035 Əyrixəti obyektlər.									
25	36	6236	22,93	15,00	10967	7174 Əyrixəti obyektlər.									
25	36	6236	21,80	14,71	10426	7035 Ikiqat xəndəkələrə əhətə olunmuş əyrixəti sahə.									
25	36	6236	22,26	14,51	10646	6940 Düzbucaqlı obyektlər.									
25	36	6236	20,64	16,89	9871	8078 Düzbucaqlı obyektlər qrupu.									
25	36	6236	18,12	19,28	8666	9221 Bir sıra düzbucaqlı obyektlər.									
25	36	6236	19,48	18,38	9317	8790 Əyrixəti obyektlər qrupu.									
25	36	6236	19,56	18,88	9355	9030 Əyrixəti obyektlər qrupu.									
25	36	6236	18,87	19,04	9025	9106 Əyrixəti obyektlər.									
25	36	6236	18,95	18,28	9063	8743 Yeni binalara yaxın düzbucaqlı obyektlər.									
25	36	6236	7,51	18,93	3592	9053 Radial "çərçivəli" və düzbucaq tərəmlək kvadrat şəpar.									
25	36	6236	7,36	19,57	3520	9360 Bitişik düzbucaqlı obyektləri sırası olan əyrixəti və düzbucaqlı sahə.									
25	36	6236	6,75	18,96	3228	9068 Düzbucaqlı törmələrin sevələnməsi.									
25	36	6236	8,90	20,21	4257	9666 Düzbucaqlı obyektlər qrupu.									
25	36	6236	20,33	21,58	9723	10321 Düzbucaqlı obyektlər.									
25	36	6234	17,82	10,65	8523	5093 Bir hissəsi müasir yolla örtülen düzbucaqlı törmələr.									

Y 8809/1 8809/15 445758 315 84

CD	Cərəo	Tikinti	X Koord	Y Koord	Səhifə	Şəhər	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
25	36	6234	9,67	12,63	6040	Güman ki, deyimi və düzbucaqlı obyektlər.	Y	880711	880750	315	86	
25	36	6234	7,60	12,56	6035	Güman ki, deyimi və düzbucaqlı obyektlər.	Y	880712	880708	315	86	
25	36	6234	8,59	13,38	6108	Müsər dərin yoluñ keşfi reçiyi düzbucaqlı obyektlər qrupu.	Y	880713	880721	315	86	
25	36	6234	10,97	0,80	5247	Düzbucaqlı obyektlər.	383					
25	36	6234	13,27	3,52	6347	Güman ki, düzbucaqlı obyektlər.	1683					
25	36	6234	13,51	1,57	6461	Çayın qədim mərcisi ilə sərhədənən düzbucaqlı obyektlər.	751					
25	36	6234	10,43	5,64	4988	Düzbucaqlı obyektlər sırasına bitişik əyrixəlli qapalı sahə.	2697					
25	36	6234	9,73	5,64	4653	Düzbucaqlı obyektlər sırasına bitişik əyrixəlli qapalı sahə.	2697					
25	36	6234	6,96	5,75	3329	Düzbucaqlı obyektlər sırasına bitişik əyrixəlli qapalı sahə.	2750					
25	36	6234	6,80	5,42	3252	Düzbucaqlı obyektlər sırasına bitişik əyrixəlli qapalı sahə.	2592					
25	36	6234	6,67	5,89	3190	Düzbucaqlı obyektlər qrupu.	2817					
25	36	6234	5,30	5,96	2535	Düzbucaqlı törmələrin seپələnməsi.	2850					
25	36	6234	11,07	15,51	5294	Düzbucaqlı obyektlər.	7418					
25	36	6234	10,02	15,05	4792	Üç düzbucaqlı obyektdən ibarət sıra.	7198					
25	36	6234	9,60	14,02	4591	Düzbucaqlı obyektlər qrupu.	6705					
25	36	6234	6,70	16,00	3204	Düzbucaqlı obyektlər.	7652					
25	36	6234	6,96	15,19	3329	Düzbucaqlı obyektlər.	7265					
25	36	6234	6,76	15,02	3233	Qayıular.	7183					
25	36	6234	8,13	15,83	3888	Dairevi obyektlər.	7571					
25	36	6234	7,86	16,06	3759	Düzbucaqlı obyektlər.						
25	36	6234	8,39	18,27	4013	Çayların qədim macralarına bitişik düzbucaqlı çəpərlər.	8738					
25	36	6234	8,59	18,72	4108	Çayların qədim macralarına bitişik düzbucaqlı çəpərlər.	8953					
25	36	6234	7,92	19,66	3788	Güman edilən obyektlərin hissəsi.	9403					
25	36	6234	8,64	20,17	4132	Düzbucaqlı obyektlər.	9647					
25	36	6234	10,49	20,18	5017	Dairevi obyektlər.	9651					
25	36	6234	10,91	19,77	5218	Düzbucaqlı törmələrin seپələnməsi.	9455					
25	36	6234	10,34	19,78	4945	Düzbucaqlı obyektlər.	9460					
25	36	6234	10,01	19,88	4787	Düzbucaqlı obyektlər.	9508					
25	36	6234	11,55	20,38	5524	Bir sıra seپələnmış düzbucaqlı obyektlər.	9747					
25	36	6234	11,63	19,48	5562	Düzbucaqlı obyektlər.	9317					
25	36	6234	12,16	19,32	5816	Düzbucaqlı obyektlər.	9240					
25	36	6234	12,27	19,61	5868	İki birləşmiş deyimi obyektlər.	9379					
25	36	6234	11,84	19,05	5663	"Pəncə iżi" daxili olan düzbucaqlı törmələr sırası.	9470					
25	36	6234	13,78	19,65	6590	Dairevi obyektlər.	9398					
25	36	6234	15,00	17,71	7174	Dairevi obyektlər.	8470					
25	36	6234	17,35	21,86	8298	Düzbucaqlı törmələr seپələnməsi.	10455					
25	36	6232	20,33	8,90	9723	Düzbucaqlı obyektlər.	4257					
25	36	6232	19,16	8,66	9163	Düzbucaqlı obyektlər.	4142					
25	36	6232	8,35	1,25	3993	Düzbucaqlı törmələr seپələnməsi.	598					
25	36	6232	9,77	0,73	4673	Müsər yolla keşisan düzbucaqlı çəpər.	349					
25	36	6232	6,33	0,68	3027	Düzbucaqlı törmələrin seپələnməsi.	325					
25	36	6232	10,28	0,94	4917	Düzbucaqlı törmələrin seپələnməsi.	450					
25	36	6232	11,82	0,33	5653	Maskallanmış şəkil ilə gizlədilmiş düzbucaqlı çəpər.	158					
25	36	6232	11,89	1,84	5687	Düzbucaqlı törmələr seپələnməsi.	880					
25	36	6232	13,75	1,66	6576	Düzbucaqlı törmələr seپələnməsi.	794					
25	36	6232	13,65	2,42	6528	Düzbucaqlı törmələr seپələnməsi.	1157					

CD	Cərəo	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Səhifə
							Bütöñü abşqa obyektləri düzbucaqlı obyektlər qrupu.
25	36	6232	14,49	2,90	6930	1387	Kvadrat xətə çərçivələnmiş qymalı düzbucaqlı tövəmələrin səpələnməsi.
25	36	6232	12,64	3,09	6045	1478	
25	36	6232	7,02	1,43	3357	684	Topaq qalağında obyektlər.
25	36	6232	7,64	1,20	3654	574	Obyektlər, yəqin ki, yenidirər.
25	36	6232	9,11	2,22	4357	1062	Obyektlər, yəqin ki, yenidirər.
25	36	6232	13,02	2,09	6227	1000	Obyektlər, yəqin ki, yenidirər.
25	36	6232	15,11	3,82	7227	1827	Obyektlər, yəqin ki, yenidirər.
25	36	6232	15,57	2,16	7447	1033	Düzbucaqlı tövəmələrin səpələnməsi.
25	36	6232	16,13	4,12	7714	1970	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	17,33	3,58	8288	1712	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	18,15	0,80	8680	383	Bir sıra düzbucaqlı obyektlər.
25	36	6232	20,48	2,02	9795	966	Düzbucaqlı ve digər obyektlər qrupu.
25	36	6232	20,79	0,75	9943	359	Daşlıdan olan daşları pırmalıma.
25	36	6232	21,95	2,01	10498	961	Düzbucaqlı tövəmələrin səpələnməsi.
25	36	6232	21,77	1,39	10412	665	Aralarında düzbucaqlı tövəmələr olan əyri çəpərlər.
25	36	6232	19,70	2,95	9422	1411	Düzbucaqlı tövəmələrin səpələnməsi.
25	36	6232	11,20	6,35	5357	3037	Düzbucaqlı obyektlərin ki bitişik qrupu.
25	36	6232	11,50	5,13	5500	2453	Naməlumdur, bir hissəsinin teze yol kəsib.
25	36	6232	13,55	4,71	6480	2253	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	17,40	5,00	8322	2391	Müsər tikiliyər bitişik dənələr olar ki, kvadrat obyektlər qrupu.
25	36	6232	18,28	5,49	8743	2626	Düzbucaqlı ve demək olar ki, kvadrat obyektlər qrupu və nisbəten iri qapalı sahə.
25	36	6232	20,00	5,00	9565	2391	Demək olar ki, kvadrat obyektlər qrupu.
25	36	6232	18,41	7,53	8805	3601	Düzbucaqlı ve demək olar ki, kvadrat obyektlər qrupu və nisbəten iri qapalı sahələr.
25	36	6232	22,42	4,58	10723	2190	Demək olar ki, kvadrat obyektlər qrupu.
25	36	6232	22,17	6,35	10603	3037	Demək olar ki, kvadrat obyektlər qrupu.
25	36	6232	22,31	9,23	10670	4414	Düzbucaqlı obyektləri in qrupu.
25	36	6232	21,42	8,16	10244	3903	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	19,86	8,09	9498	3869	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	14,63	8,17	6997	3907	Düzbucaqlı obyektlər.
25	36	6232	19,56	13,16	9355	6294	Naməlumdur, bir hissəsinin teze yol kəsib.
25	36	6232	20,19	13,33	9656	6375	Düzbucaqlı obyektlər.
25	36	6232	20,92	13,81	10005	6605	Düzbucaqlı obyektlər.
25	36	6232	19,60	15,99	9374	7647	Düzbucaqlı obyektlər qrupu.
25	36	6232	8,17	18,39	3907	8795	Müsər yola kəsişən oval çəpər.
25	36	6232	16,60	18,46	7939	8829	Düzbucaqlı obyektlər qrupu.
25	36	6230	20,54	6,35	9823	3037	Geniş raylinin düzbucaqlı obyektlər qrupu.
25	36	6230	12,97	6,33	6203	3027	Assimetrik obyektlər.
25	36	6230	11,73	6,68	5610	3195	Düzbucaqlı obyektlər.
25	36	6230	10,24	6,40	4897	3061	Müsər yola kəsişən oval çəpər və daşlar.
25	36	6230	4,20	7,10	2009	3396	Düzbucaqlı obyektlər.
25	36	6230	4,79	7,90	2291	3778	Düzbucaqlı obyektlər qrupu.
25	36	6230	5,59	8,80	4209	4514	Bitişik apallı saheli düzbucaqlı obyektlər qrupu.
25	36	6230	4514	4514	3760	3760	IBGM boru kəməri ilə kəsilen düzbucaqlı obyektlər.

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK	
								Y	8813/4	881380	445620	314	79	
25	36	6230	9,58	8,57	4582	4099	Müsəir yolların kəsdiyi düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	3,01	1,70	1440	813	Düzbucaqlı törmələr sepałenməsi.							
25	36	6230	2,87	3,82	1373	1827	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	3,60	0,60	1722	287	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	5,13	0,57	2453	273	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	5,77	3,37	2760	1612	Düzbucaqlı törmələr sepałenməsi.							
25	36	6230	6,35	1,27	3037	607	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	6,97	2,98	3333	1425	Əyrükəti obyektlər qrupu.							
25	36	6230	8,16	3,13	3903	1497	Düzbucaqlı ve demək olar ki, kvadrat obyektlər qrupu.							
25	36	6230	9,78	4,00	4677	1913	Düzbucaqlı törmələr sepałenməsi.							
25	36	6230	10,94	3,26	5232	1559	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	10,97	2,35	5247	1124	Düzbucaqlı törmələr və bitişik çəpərlər.							
25	36	6230	8,21	1,70	3927	813	Das galəğü.							
25	36	6230	12,29	1,36	5878	650	Düzbucaqlı obyektlər.							
25	36	6230	13,02	3,18	6227	1521	Assimmetrik obyekt.							
25	36	6230	13,07	1,76	6251	842	Assimmetrik obyektlər.							
25	36	6230	13,38	0,99	6399	473	Düzbucaqlı törmələr və bitişik çəpərlər.							
25	36	6230	14,56	1,10	6963	526	7							
25	36	6230	13,50	6,24	6457	2984	Düzbucaqlı obyektlər.							
25	36	6230	9,70	4,00	4639	1913	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	6,89	6,27	3295	2999	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	6,11	5,04	2922	2410	Düzbucaqlı obyektlər.							
25	36	6230	5,08	5,20	2430	2487	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	5,82	4,17	2783	1994	Düzbucaqlı obyektlər.							
25	36	6230	6,94	10,25	3319	4902	Düzbucaqlı obyektlər.							
25	36	6230	10,91	9,43	5218	4510	Müsəir yolların kəsdiyi düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	15,68	8,44	7499	4037	Xətti obyektlərin bitişmiş bir sira nöqtələri.							
25	36	6230	18,28	9,32	8743	4457	İçərisində yol giriş düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	21,72	10,97	10388	5247	Yeni binanı yaxın yerləşmiş düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	20,31	11,57	9713	5533	Dairevi obyektlər.							
25	36	6230	20,27	12,58	9694	6017	Dairevi obyektlər.							
25	36	6230	20,23	13,23	9675	6327	Dairevi obyektlər.							
25	36	6230	9,65	12,23	4615	5849	Düzbucaqlı törmələr sepałenməsi.							
25	36	6230	8,28	10,80	3960	5165	Yeni binanı yaxın yerləşmiş düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	5,95	11,41	2846	5457	Düzbucaqlı obyektlər qrupu.							
25	36	6230	5,68	10,38	2717	4964	Düzbucaqlı obyektlər sırası.							
25	36	6230	21,00	17,93	10043	8575	Bir ranglı sahəni etibarə edən çalovlar, guman ki, keçmiş nohur.							
25	36	6228	16,23	6,26	7762	2994	Əyrükəti çəpərlər sepałenməsi.Çox dağlımış düzbucaqlı obyektlər qrupu.	A			8818/1	881850	445484	313
25	36	6228	11,17	8,05	5342	3850	Başqa öğrəktərlər birleşmiş düzbucaqlı obyektlər.	A			8817/1	881732	445500	313
25	36	6228	5,38	14,21	2573	6796	Əyrükəti obyektlər, ahatə olunmuş qəhrəmanlıq.	Q			8815/2	881590	445435	314
25	36	6228	6,69	10,78	3200	5156	Qövrəkili fiqurlar seklinde birləşmiş düzbucaqlı obyektlər.	Y			8816/1	881638	445487	314
25	36	6228	7,17	11,08	3429	5299	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.	Y			8816/2	881641	445480	314
25	36	6228	8,05	11,52	3850	5510	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.	Y			8816/3	881656	445465	314
25	36	6228	9,70	10,07	4639	4816	Bir sira düzbucaqlı obyektlər.	Y			8816/4	881699	445480	314
25	36	6228	8,32	9,09	3979	4347	Düzbucaqlı obyektlər.	Y			8816/5	881672	445505	314

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Səhərlər	Aşx	Qəbiris	<200m	Sahə №	Pullıovo E	Pullıovo N	Xəritə	PK
25	36	6228	12,99	3,19	6213	1526	Das galağı.								
25	36	6228	17,93	2,72	8575	1301	Bitşik "qaşları olan" düzbucaqlı obyektlər sırası.								
25	36	6228	18,47	2,03	8833	971	Assimetrik obyekt.								
25	36	6228	18,74	2,55	8963	1220	Əynixətti obyekt.								
25	36	6228	18,87	3,27	9025	1564	Əyrükati obyekt.								
25	36	6228	5,94	11,35	2841	5428	Düzbucaqlı ve digər obyektlər qrupu.								
25	36	6228	7,15	11,68	3420	5586	Düzbucaqlı ve əynixəttli obyektlər.								
25	36	6228	9,74	8,14	4658	3893	Düzbucaqlı obyektlər.								
25	36	6228	10,64	8,41	5089	4022	Assimetrik obyekt.								
25	36	6228	12,42	8,56	5940	4094	Bir sıra kiçik düzbucaqlı obyektlər.								
25	36	6228	16,89	8,62	8078	4123	Müasir kənddarası yolun yaxınlığında obyekt. Yaxınlıqda - düzbucaqlı obyektlər.								
25	36	6228	19,75	16,00	9446	7652	Cox ixti xatlı düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	15,44	17,33	7384	8288	Xatlı obyektlərin birləşmiş bir sıra nöqtələri.								
25	36	6228	14,65	15,06	7007	7203	Xırda obyektlərin nisbatən iki obyekte bitişmiş in qrupu.								
25	36	6228	12,69	15,76	6069	7537	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	12,24	14,42	5854	6897	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	10,55	14,60	5046	6983	Məndudulşəmsiz qeyri-düzətli törmələrlə kvadrat çəper.								
25	36	6228	8,95	16,48	4280	7882	Geniş düzbucaqlı törmələr sırası guman ki, trapesiya çəparı.								
25	36	6228	8,19	12,56	3917	6007	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.								
25	36	6228	7,12	12,13	3405	5801	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.								
25	36	6228	7,55	12,42	3611	5940	Obyekt.								
25	36	6228	5,96	12,54	2850	5997	Birleşmiş əyrükati obyektlər.								
25	36	6228	4,61	16,02	2205	7662	Dairmi sahə guman ki,köhnə nohur.								
25	36	6228	5,19	16,85	2482	8059	Xatlı obyektlər.								
25	36	6228	8,08	18,77	3864	8977	Dairmi sahə guman ki köhne nohur.								
25	36	6228	7,59	18,19	3630	8700	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	11,80	18,33	5643	8767	Dairəvi obyektlər.								
25	36	6228	15,46	17,33	7394	8288	Xatlı obyektlərin birləşmiş bir sıra nöqtələri.								
25	36	6228	15,66	18,05	7490	8633	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	14,38	18,06	6877	8637	Düzbucaqlı törmələr sepalənməsi.								
25	36	6228	19,08	17,92	9125	8570	Dairmi sahə guman ki köhne nohur.								
25	36	6228	20,76	18,00	9929	8609	Dairmi sahə guman ki,köhnə nohur.								
25	36	6228	21,53	18,26	10297	8733	Dairmi sahə guman ki,köhnə nohur.								
25	36	6228	20,77	18,51	9933	8853	Düzbucaqlı obyektlər qrupu.								
25	36	6228	21,82	17,80	10436	8513	Düzbucaqlı törmələr sepalənməsi.								
25	36	6228	15,68	19,47	7499	9312	Bitşik xəlit törmələr "ləkələr" sırası.								
25	36	6228	11,90	20,12	5691	9623	Dəş qalağı.								
25	36	6228	9,08	21,83	4343	10440	Kənddarası yolla kəsişən düzbucaqlı obyektlər.								
25	36	6228	10,81	22,02	5170	10531	Qövsəkkili fiqular şəklinde birləşmiş deyimi obyektlər.								
25	36	6228	12,34	22,58	5902	10799	Düzbucaqlı obyektlər.								
25	36	6228	13,36	22,67	6390	10842	Nazik düzbucaqlı obyektlər.								
25	36	6226	8,37	12,43	4003	5945	Nazik düzbucaqlı obyektlər.								
25	36	6226	7,89	12,51	3773	5983	Düzbucaqlı obyektlər.								
25	36	6226	7,12	12,28	3405	5873	Əynixətti obyekt.								
25	36	6226	13,63	13,96	6519	6677	Əynixətti obyekt.								

Y Y 8819/1 881946 445310 313
Y Y 8819/2 881938 445310 313
Y Y 8819/3 881925 445319 313
Y Y 8820/1 882031 445249 313

	Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
CD	Tikinti	X Koord	Y Koord	Şəhər/İl				
25	Cərge	6226	18,22	0,30	8714	143	Naməlumdur.	
25	36	6226	19,74	0,34	9441	163	Naməlumdur.	
25	36	6226	16,06	13,13	6280	6280	Naməlumdur.	
25	36	6226	12,81	15,09	6127	6127	Dairmi sahə guman ki köhnə nöhr.	
25	36	6226	9,89	17,64	4730	8437	Əyrixətli çəper daxilində düzbucaqlı obyektlər qrupu.	
25	36	6226	8,83	17,05	4223	8154	Mütasir yoluñ örtüyü əyrixəti sahə.	
25	36	6226	7,25	16,61	3467	7944	Mütasir yoluñ bitişik düzbucaqlı töremələr.	
25	36	6226	9,03	19,02	4319	9097	Düzbucaqlı obyektlər.	
25	37	6222	21,72	14,34	10388	6858	Nöqteli klementləri olan xətti obyekt.	
25	37	6222	20,63	7,02	9887	3357	Guman ki, dağlımış düzbucaqlı obyekt.	
25	37	6222	19,77	13,39	9455	6404	Əyilən xətti obyekt.	
25	37	6222	10,58	15,89	5060	7600	U-şəkilli sahili dolanıb keçən yol.	
25	37	6222	5,93	15,63	2836	7475	Dairevi obyekt.	
25	37	6222	5,34	16,23	2554	7762	Dairevi obyekt.	
25	37	6220	14,74	14,01	7050	6700	Qonşu obyektləri düzbucaqlı obyektlərə	
25	37	6220	20,58	4,31	9843	2061	Əyrixətli obyekt.	
25	37	6220	19,78	7,00	9460	3348	Guman ki, das qalağı.	
25	37	6220	11,18	5,34	5347	2554	Əyrixətli obyekt.	
25	37	6220	8,74	4,42	4180	2114	Əyrixətli obyekt.	
25	37	6220	11,51	7,39	5505	3534	Kvadrat çəpəli düzbucaqlı töremələrin sepələnməsi.	
25	37	6220	12,35	7,47	5907	3573	Mütasir yoluñ keçdiyi əyrixəti sahə.	
25	37	6220	14,00	10,70	6896	5117	Mütasir tikilləri bitişik xırda töremələrin sepələnməsi.	
25	37	6220	17,82	8,97	8523	4290	Düzbucaqlı obyektlər qrupu.	
25	37	6220	20,77	8,82	9933	5543	Əyilən xətti obyekt.	
25	37	6220	17,53	11,59	8384	5543	Eroziyaya uğramış əyrixəti obyekt.	
25	37	6220	12,89	11,94	6165	5710	Dairevi obyekt.	
25	37	6220	11,95	12,52	5715	5988	Dairevi obyektlər.	
25	37	6220	11,62	15,67	5557	7494	Düzbucaqlı töremələr sepələnməsi.	
25	37	6220	11,15	17,43	5333	8336	Düzbucaqlı obyektlər.	
25	37	6220	10,07	17,50	4816	8370	Düzbucaqlı obyektlər.	
25	37	6220	8,86	17,57	4237	8403	Düzbucaqlı obyektlər.	
25	37	6218	12,72	16,55	6083	7920	Düzbucaqlı töremələr sepələnməsi.	
25	37	6218	8,18	1,64	3912	784	Düzbucaqlı obyektlər.	
25	37	6218	12,06	15,93	5768	7619	Kvadrat çəper.	
25	37	6218	7,52	16,61	3397	7944	Kvadrat obyekt.	
25	37	6218	4,68	4,08	2238	1951	Düzbucaqlı obyektlər.	
25	37	6218	7,73	1,75	3697	837	Dairmi çəpəre almış düzbucaqlı töremələr.	
25	37	6218	12,18	1,64	3912	784	Düzbucaqlı obyektlər.	
25	37	6218	10,07	3,24	4816	1550	Düzbucaqlı obyektlər.	
25	37	6218	16,22	3,11	7757	1487	Düzbucaqlı obyektlər.	
25	37	6218	16,61	1,34	7944	641	Mütasir yoluñ dolanıb keçdiyi əyrixəti sahə.	
25	37	6218	17,21	1,88	8231	899	Əyrixətli obyekt.	
25	37	6218	17,83	0,25	8527	120	Düzbucaqlı obyektlər.	
25	37	6218	20,70	3,15	9900	1507	Düzbucaqlı obyektlər sırasına bitişen əyrixəti obyekt.	
25	37	6218	10,06	3,22	4811	1540	Düzbucaqlı obyektlər.	
25	37	6218	4,08	4,96	1951	2372	Düzbucaqlı obyektlər.	
25	37	6218	8,85	9,16	4233	4381	Düzbucaqlı töremələr sepələnməsi.	

	Arx	Qəbirs	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
CD	X Koord	Y Koord	X Skr	Y Skr	Səhifə			
Cərəge	Tikinti	6218	11,13	9,26	5323	4429	Düzbucaklı töremələri səpalənməsi.	
25	37	6218	11,77	7,82	5629	3740	Dəş qalağı.	
25	37	6218	16,40	7,21	7843	3448	Iki ləke sırası ilə kəsişən iki assimetrik obyektlər.	
25	37	6218	17,47	11,74	8355	5615	Düzbucaklı obyektlər.	
25	37	6218	8,29	10,00	3965	4783	Düzbucaklı obyektlər.	
25	37	6218	8,31	12,21	3974	5840	Düzbucaklı obyektlər.	
25	37	6218	7,35	11,98	3515	5730	Düzbucaklı obyektlər.	
25	37	6218	5,89	10,63	2817	5084	Bir sıra düzbucaklı obyektlər.	
25	37	6218	11,38	13,60	5443	6504	Düzbucaklı obyektlər.	
25	37	6218	19,97	14,95	9551	7150	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6218	21,55	13,52	10307	6466	Kvadrat çəpar. Naməlum mənşə+C408li.	
25	37	6218	14,61	18,09	6987	8652	Kvadrat obyekt.	
25	37	6216	14,85	12,47	7102	5964	Düzbucaklı obyektlər.	
25	37	6216	14,39	13,05	6882	6241	Düzbucaklı obyektlər.	
25	37	6216	14,27	12,51	6825	5983	Bir sıra möqət.	
25	37	6216	18,13	13,33	8671	6375	Düzbucaklı obyektlər.	
25	37	6216	5,87	1,24	2807	593	Düzbucaklı obyektlər qrupu.	
25	37	6216	6,88	1,48	3290	708	Müsəs binaya yaxın kəsişən düzbucaklı obyektlər qrupu.	
25	37	6216	7,12	1,00	3405	478	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	9,30	3,34	4448	1597	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	10,01	1,94	4787	928	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	11,75	3,75	5620	1793	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	13,28	2,95	6351	1411	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	11,91	3,87	5696	1851	Eni şəkili ilə kəsişən bir sıra ləke. 6214-də genişləndir.	
25	37	6216	19,15	6,05	9159	2893	Üç dördbücaqlı töremələr sırası, bir hissəsi aydın deyil.	
25	37	6216	8,52	4,03	4075	1927	Düzbucaklı obyektlər qrupu.	
25	37	6216	6,73	6,22	3219	2975	Kvadrat obyekt.	
25	37	6216	7,84	8,90	3750	4257	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	17,96	8,57	8590	4099	Muasir tiki və nohurla bitişik düzbucaklı töremələrin səpalənməsi.	
25	37	6216	19,46	7,64	9307	3654	Bir sıra düzbucaklı obyektlər.	
25	37	6216	19,82	5,93	9479	2836	Ləkələrin ikiqat qrupu.	
25	37	6216	22,79	8,30	10990	3970	Düzbucaklı töremələr səpalənməsi.	
25	37	6216	21,51	11,70	10287	5596	Düzbucaklı obyektlər.	
25	37	6216	15,62	11,37	7470	5438	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6216	11,55	15,78	5524	7547	Ləkələrin ikiqat qrupu.	
25	37	6216	20,77	18,43	9933	8814	Düzbucaklı obyektlər.	
25	37	6216	6,76	18,06	3233	8637	Düzbucaklı obyektlər.	
25	37	6214	16,25	15,20	7772	7270	Qəbrsənləq. Cümən ki, şimala uzanır.	
25	37	6214	22,01	13,34	10527	6380	Düzbucaklı obyektlər.	
25	37	6214	11,50	2,77	5500	1325	Eni şəkili ilə kəsişən bir sıra ləke. 6216-də genişləndir.	
25	37	6214	17,53	4,65	8384	2224	Bir sıra ləke. 6212 yönəldilir.	
25	37	6214	12,54	1,09	5997	521	Assimetrik obyekt. Yəqin ki, nohurdur.	
25	37	6214	7,84	6,66	3750	3185	Düzbucaklı töremələr və nohur.	
25	37	6214	5,16	9,26	2468	4429	Düzbucaklı töremələrin səpalənməsi.	
25	37	6214	6,70	11,63	3204	5562	Bitişik töremələri, gümənki nohur, düzbucaklı töremələrin səpalənməsi.	
25	37	6214	7,77	12,03	3716	5753	Örys.	

CD	Cərəgə	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhələr	<200m	Sahə №	Pullıovo E	Pullıovo N	Xəritə	PK
25	37	6214	8,22	11,58	3931	5538	Dizbucaqlı obyektlər.						
25	37	6214	11,74	12,13	5615	5801	Qruppa neodnorodnx obyektov. Veroatno prudi. Müxtəlif obyektlər qrupu. Ola bilən ki, nohurdur.						
							Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6214	11,15	10,24	5333	4897	Dizbucaqlı obyektlər.						
25	37	6214	10,48	9,42	5012	4505	Ola bilən ki, nohurdur.						
25	37	6214	12,14	9,41	5806	4500	Dizbucaqlı obyektlər.						
25	37	6214	15,21	10,71	7274	5122	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6214	16,38	11,58	7834	5538	Dizbucaqlı obyektlər qrupu.						
25	37	6214	18,68	10,83	8934	5180	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6214	18,28	11,99	8743	5734	Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6214	19,77	12,03	9455	5753	Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6214	21,72	10,73	10388	5132	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6214	16,68	12,90	7977	6170	Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6214	6,41	14,01	3066	6700	Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6212	22,13	15,85	10584	2798	Dizbucaqlı obyektlər qrupu.						
25	37	6212	21,85	6,90	10450	3300	Dizbucaqlı obyektlər.						
25	37	6212	8,79	11,45	4204	5476	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6212	5,14	0,67	2458	320	Bir sıra lake: 6214 yönəldili.						
25	37	6212	10,48	2,27	5012	1086	Trapesiya şəklində obyekt. Gumaniki nohydr.						
25	37	6212	17,00	5,00	8130	2391	Əvvəl qapalı olan iri sahə. Gumaniki keçmiş düşərgə.						
25	37	6212	21,19	4,89	10134	2339	Dizbucaqlı obyektlər.						
25	37	6212	16,05	6,81	7676	3257	Dizbucaqlı obyektlər.						
25	37	6212	7,06	6,00	3377	2870	Xətti obyektlər.						
25	37	6212	5,28	4,61	2525	2205	Xətti obyektlər.						
25	37	6212	5,86	5,25	2803	2511	Xətti obyektlər.						
25	37	6212	7,26	7,07	3472	3381	Xətti obyektlər.						
25	37	6212	2,48	5,15	1186	2463	Ləkələrin ikiliq qrupu. 6214-ə qədər uzanı.						
25	37	6212	10,90	11,91	5213	5696	Assimetriq obyekt. Yəqin ki, nohurdur.						
25	37	6212	4,07	10,69	1947	5113	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6212	10,29	13,34	4921	6380	Xətti obyektlər.						
25	37	6210	5,27	13,89	2522	6641	Qabırısanlıq.						
25	37	6210	11,43	4,05	5467	1937	Bir sıra nöqtə.						
25	37	6210	11,16	6,28	5337	3003	Dizbucaqlı obyektlər.						
25	37	6210	8,94	5,00	4276	2391	Dizbucaqlı obyektlər.						
25	37	6210	7,03	5,06	3362	2420	Dizbucaqlı obyektlər.						
25	37	6210	3,57	5,19	1707	2482	Dizbucaqlı obyektlər qrupu.						
25	37	6210	3,83	3,88	1832	1856	Dizbucaqlı obyektlər qrupu.						
25	37	6210	5,07	7,76	2425	3711	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6210	7,08	10,21	3386	4883	Dizbucaqlı obyektlər.						
25	37	6210	6,96	12,08	3329	5777	Kvadrat obyekt						
25	37	6210	11,07	15,97	5294	7638	Dizbucaqlı ve digər obyektlər qrupu.						
25	37	6210	14,59	14,92	6978	7136	Kvadrat obyekt.						
25	37	6210	13,29	16,64	6356	7958	Kvadrat obyekt.						
25	37	6210	19,36	16,63	9259	7953	Dənhal çay arzindica gələn düzbucaqlı törmələr.						
25	37	6210	20,67	14,69	9886	7026	Dizbucaqlı törmələr sepiələnməsi.						
25	37	6210	20,57	19,07	9838	9120							

CD	Cərəqe	Tikinti	X Koord	Y Koord	Sərhər	Şəhər	Aşx	Qəbiris	<200m	Sahə №	Puljovo E	Puljovo N	Xəritə	PK
25	37	6210	14,11	19,70	6748	Düzbəcaqlı obyektlər.	Y							
25	37	6210	14,93	19,39	7140	Düzbəcaqlı detalların sepalənməsi.		9273	Düzbəcaqlı tərəmlər sepalənməsi.					
25	37	6210	15,46	22,15	7394	Kvadrat obyektlər.		10593	Kvadrat obyektlər.					
33	38	6208	12,05	7,66	5763	Düzbəcaqlı obyektlər qrupu.		3663	Düzbəcaqlı tərəmlər sepalənməsi.					
33	38	6208	16,34	8,24	7815	Düzbəcaqlı obyektlər.		3941	Düzbəcaqlı obyektlər.					
33	38	6208	16,83	8,90	8049	Düzbəcaqlı obyektlər.		4257	Düzbəcaqlı tərəmlər sepalənməsi.					
33	38	6208	11,20	10,67	51357	Düzbəcaqlı tərəmlər sepalənməsi.		5103	Kvadrat obyektlər.					
33	38	6208	8,95	14,83	4280	7093		7093	Düzbəcaqlı obyektlər.					
33	38	6208	9,71	12,70	4644	Düzbəcaqlı obyektlər.		6074	Düzbəcaqlı obyektlər.					
33	38	6208	10,46	13,70	5003	Düzbəcaqlı obyektlər.		6552	Düzbəcaqlı tərəmlər sepalənməsi.					
33	38	6208	16,07	14,44	7686	6906		6906	Bir sıra nöqtə.					
33	38	6208	18,20	13,08	8704	8704		6256	Düzbəcaqlı in obyektlər.					
33	38	6208	12,79	16,64	6117	7958		3410	Naməlumdur.					
33	38	6206	7,13	13,44	6428	Düzbəcaqlı obyektlər.		1023	Düzbəcaqlı obyektlər.					
33	38	6206	9,83	2,14	4701	Düzbəcaqlı obyektlər.		1023	Düzbəcaqlı obyektlər.					
33	38	6206	9,44	2,99	4515	Düzbəcaqlı obyektlər.		1430	Düzbəcaqlı obyektlər.					
33	38	6206	8,10	4,18	3874	1999		1999	Dairevi obyektlər.					
33	38	6206	12,16	2,27	5816	1086		5816	Düzbəcaqlı obyektlər.					
33	38	6206	12,85	1,74	6146	832		6146	Dairevi obyektlər.					
33	38	6206	12,72	1,07	6083	512		6083	Dairevi obyektlər.					
33	38	6206	13,49	3,96	6452	1894		6452	Düzbəcaqlı obyektlər.					
33	38	6206	19,13	7,00	9149	3348		9149	Düzbəcaqlı obyektlər.					
33	38	6206	21,88	7,03	10464	3362		10464	Düzbəcaqlı obyektlər.					
33	38	6206	12,93	11,23	6184	5371		6184	Düzbəcaqlı obyektlər.					
33	38	6206	12,44	12,05	5950	5763		5950	Girdə obyektlər qrupu.					
33	38	6206	7,14	15,28	3415	7308		3415	Düzbəcaqlı obyektlər.Köhnə tikiliillər.					
33	38	6206	6,71	20,32	3209	9718		3209	Müsəir tkiliyyə bitişlik düzbəcaqlı tərəmlərlər.					
33	38	6204	5,87	13,53	2807	6471		2807	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	7,22	13,74	3453	6571		3453	Bir sıra düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	6,88	14,65	3290	7007		3290	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	8,84	14,96	4228	7155		4228	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	7,20	15,49	3443	7408		3443	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	10,23	13,22	4893	6323		4893	Düzbəcaqlı obyektlər.					
33	38	6204	10,27	14,43	4912	6901		4912	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	15,66	12,98	7490	6208		7490	Düzbəcaqlı obyektlər.					
33	38	6204	19,60	14,98	9374	7164		9374	Coxsaylı nohurlar və sepalənmiş düzbəcaqlı obyektlər sahəsi.					
33	38	6204	3,46	2,20	1655	1052		1655	Müsəir tkiliyyə bitişlik düzbəcaqlı tərəmlərlər.					
33	38	6204	6,27	2,94	2999	1406		2999	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	6,97	1,94	3333	928		3333	Düzbəcaqlı obyektlər qrupu.					
33	38	6204	7,71	0,89	3687	426		3687	Düzbəcaqlı obyektlər.					
33	38	6204	10,60	1,50	5070	717		5070	Coxsaylı nohurlar və düzbəcaqlı obyektlər sahəsi.					
33	38	6204	8,89	1,31	4252	627		4252	Düzbəcaqlı obyektlər.					
33	38	6204	19,56	6,04	9355	2889		9355	Düzbəcaqlı obyektlər qrupu ilə birləşdə dəhəne.					
33	38	6204	6,79	8,22	3247	3931		3247	Düzbəcaqlı tərəmlərə əhəmə olummuş nohur.Başqa nohurlar C13					
33	38	6204	17,12	6,95	8188	3324		8188	yaxınlığında.					

	Arx	Qəbələs	<200m	Səhə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
CD	Cərəge	Tikinti	X Koord	Y Koord	Sərhədler	Y Skr		
33	38	6204	20,78	7,18	9938	3434		
33	38	6204	18,27	9,69	8738	4634	Düzbucaklı obyektlər qrupu.	
33	38	6204	17,42	10,34	8331	4945	Düzbucaklı obyektlər qrupu.	
33	38	6204	8,03	10,78	3840	9230	Müsəir yoluñ kəsdiñ iñ parçalanmış dairə.	
33	38	6204	20,02	19,30	9575	10163	Düzbucaklı obyektlər qrupu.	
33	38	6204	7,96	21,25	3807	Düzbucaklı obyektlər qrupu.		
33	38	6204	15,75	19,75	7533	9446	Düzbucaklı obyektlər.	
33	38	6196	18,02	5,09	8618	2434	Köhnə su topoqrafik elementindən sonra gələn çoxsaylı düzbucaklı elementlər.	
33	38	6196	19,74	5,57	9441	2664	Gədim su yoluñ arxında gələn düzbucaklı töremələr.	
33	38	6196	19,14	6,23	9154	2980	Düzbucaklı obyektlər qrupu.	
33	38	6196	20,26	12,82	9690	6131	Düzbucaklı obyektlər qrupu.	
33	38	6196	16,22	16,07	7757	7686	Kəndərasi volla elaqəli düzbucaklı obyektlər.	
33	39	6193	7,74	5,22	3702	2497	Düzbucaklı obyektlər qrupu.	
33	39	6193	5,00	4,88	2391	2334	Qonşu düzbucaklı obyektlər ilə düzbucaklı obyektlər.	
33	39	6193	2,74	2,00	1310	957	Kiçik çay düzbucaklı töremələr.	
33	39	6193	1,37	3,32	655	1588	Bir sıra düzbucaklı obyektlər.	
33	39	6193	6,52	7,30	3118	3491	Tünd lekələrin ikicat qrupu. Çərçivəni şimaldan cənubda doğru kəsir.	
33	39	6193	14,79	2,34	7073	1119	Tünd lekələrin ikicat qrupu.	
33	39	6193	9,27	5,78	4433	2764	Düzbucaklı tünd obyektlər qrupu.	
33	39	6193	9,81	5,56	4692	2659	Dərə-təpəli arazi,münkünki temizlənmmiş.	
33	39	6193	9,40	6,62	4496	3166	Dairevi sahə, yeqinri ki, temizlənmmişdir.	
33	39	6193	8,73	7,27	4175	3477	Markazında das qalğıçı olan temizlənmış dairəvi sahə.	
33	39	6193	11,46	5,98	5481	2860	İki temizlənmış dairəvi sahə.	
33	39	6193	8,34	18,81	3989	8996	Düzbucaklı obyektlər qrupu.	
33	39	6193	5,78	21,22	2764	10149	Düzbucaklı obyektlər.	
33	39	6191	20,90	10,13	9996	4845	Dəhne.	
33	39	6191	17,76	14,90	8494	7126	Düzbucaklı obyektlər qrupu.	
33	39	6191	19,43	14,70	9293	5581	Bir sıra tünd lekələr.	
33	39	6191	11,89	16,07	5687	856	Düzbucaklı obyektlər qrupu.	
33	39	6191	16,77	18,19	8020	8337	Dağlımsı düzbucaklı töremələrin sepələnməsi.	
33	39	6191	16,10	21,30	7700	10230	Düzbucaklı töremələr sepələnməsi.	
33	39	6189	12,84	7,04	6141	3367	Köhnə binalar.	
33	39	6189	19,90	11,67	9517	5581	Bir sıra tünd lekələr.	
33	39	6189	8,13	1,79	3888	856	Düzbucaklı obyektlər qrupu.	
33	39	6189	10,61	1,75	5074	7686	Şəpələnməsi düzbucaklı obyektlər.	
33	39	6189	21,39	6,61	10230	3161	Tikiliarə biftsik düzbucaklı töremələr.	
33	39	6189	13,00	0,56	6217	268	Düzbucaklı obyektlər qrupu.	
33	39	6187	12,71	3,17	6079	1516	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6187	11,84	6,51	5663	3113	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6189	6,87	6,77	3286	3228	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6189	9,26	7,95	4429	3802	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6187	13,00	0,56	6217	268	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6187	12,71	3,17	6079	1516	Kvadrat obyektlər.	
33	39	6187	14,55	2,29	6959	1095	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6187	16,28	2,56	7786	1224	Axin menbasının yaxınlığında düzbucaklı obyektlər.	
33	39	6187	17,52	1,19	8379	569	Kvadrat obyektlər.	
33	39	6187	18,80	2,28	8991	1090	Kvadrat obyektlər.	

	Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xəritə	PK
CD	Cərəj	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Şəhər/əl	
33	39	6187	15,97	0,91	7638	435	Kvadrat obyekt.	
33	39	6187	22,66	4,45	10837	2128	Xırdaşa assimetrik obyektlər.	
33	39	6187	12,18	4,80	5925	2296	Təpənin zirvəsinin künclündə daxili təreməllər "çirkili torpaqlı" kvadrat təremətlər.	
33	39	6187	7,54	4,93	3606	2358	İri açıq sahə ilə əhatə olunmuşdur.	
33	39	6187	5,93	5,91	2836	2827	Açıq İri sahəde yerləşmiş düzbücaqlı obyektlər qrupu. İri açıq sahə ilə əhatə olunmuşdur.	
33	39	6187	3,84	5,80	1837	2774	İri daxili oħmalanı olan düzbücaqlı təremənlər sırasının şəpələnməsi.	
33	39	6187	5,13	4,15	2453	1985	İri açıq sahəde düzbücaqlı təremətlər.	
33	39	6187	10,14	8,37	4850	4003	C-şəkilli və başqa obyektlər.	
33	39	6187	14,19	5,96	6787	2850	Kicik çay boyu xinda düzbücaq təremələrin şəpələnməsi.	
33	39	6187	14,82	7,82	7088	3740	Düzbücaqlı obyektlər.	
33	39	6187	19,73	10,66	9436	5038	Su axarları yaxnılığında düzbücaqlı obyektləri iñi qrupu.	
33	39	6187	17,62	9,92	8427	4744	Səpələnmış düzbücaqlı obyektlər.	
33	39	6185	20,00	5,00	9565	2391	Bu sahəde şəpələnmış fərdi düzbücaqlı obyektlər.	
33	39	6185	7,28	8,31	3482	3974	Derhal kiçik çay ardıcınca gəlen düzbücaqlı təremətlər.	
33	39	6185	7,60	9,49	3635	4539	Derhal kiçik çay ardıcınca gəlen düzbücaqlı təremətlər.	
33	39	6185	8,19	9,14	3917	4371	Düzbücaqlı obyektlər.	
33	39	6185	16,58	11,90	7930	5691	Bir sira şəpələnmış düzbücaqlı təremələrin düzbücaqlı təremələri.	
33	39	6185	15,00	10,15	7174	4854	Düzbücaqlı obyektlər. Yeni yollardan bir az əvvəl.	
33	39	6185	13,90	10,47	6648	5007	Düzbücaqlı obyektlər. Yeni yollardan bir az əvvəl.	
33	39	6185	13,03	10,77	6232	5151	Düzbücaqlı obyektlər. Yeni yollardan bir az əvvəl.	
33	39	6185	14,69	9,17	7026	4386	C-şəkilli və başqa obyektlər.	
33	39	6185	4,36	12,73	2085	6088	Bir sıra dairəvi obyektlər.	
33	39	6185	2,98	13,06	1425	6246	"Çirkili" sahəyə deirimi qoşma.	
33	39	6185	4,17	13,87	1994	6633	Kvadrat və onunla bağlı digər obyektlər.	
33	39	6185	5,75	13,86	2750	6629	Derhal "fortepiano dilini" ardında gələn düzbücaqlı təremətlər.	
33	39	6185	13,12	12,83	6275	6136	Düzbücaqlı obyektlər.	
33	39	6185	16,73	13,21	8001	6318	Düzbücaqlı obyektlər.	
33	39	6185	19,40	12,80	9278	6122	Düzbücaqlı obyektlər.	
33	39	6185	20,66	13,79	9981	6595	Düzbücaqlı obyektlər.	
33	39	6185	21,80	12,55	10426	6002	Bir sıra düzbücaqlı obyektlər.	
33	39	6185	21,00	16,00	10043	7652	Bu sahəde şəpələnmış fərdi düzbücaqlı obyektlər.	
33	39	6185	21,85	16,20	10450	7748	Bir sıra nöqtə.	
33	39	6185	16,19	19,15	7743	9159	Bir sıra nöqtə.	
33	39	6185	6,76	14,41	3233	6892	Bir sıra düzbücaqlı obyektlər.	
33	39	6185	6,42	14,75	3070	7054	Düzbücaqlı obyektlər.	
33	39	6185	10,34	17,10	4945	8178	Derhal kiçik çay ardıcınca gəlen düzbücaqlı təremətlər.	
33	39	6185	19,00	17,65	9087	8441	Bir sıra bitişlik qapalı sahələr ilə kəsişən birləşmiş düzbücaq sahələr.	
33	39	6185	20,35	20,64	9733	9871	Bir sıra düzbücaqlı obyektlər.	
33	39	6185	19,48	18,64	9317	8915	Bir sıra nöqtə.	
33	39	6185	17,96	21,80	8590	10426	Düzbücaqlı obyektlər.	
33	39	6183	10,15	1,39	8454	665	Düzbücaqlı obyektlər.	
33	39	6183	8,04	5,64	3845	2697	Cərgivəni şimaldan cənuba doğru kəsib keçən ləkələr xətti.	
33	39	6183	8,48	7,27	4056	3477	Düzbücaqlı obyektlərin xırda qrupu.	
33	39	6183	10,74	2,48	5137	1186	Əvvəlki ikisi ilə kəsişən bir sıra ləkələr.	

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər
33	39	6183	22,27	4,92	10651	2353	Düzbucaqlı obyektlər.
33	39	6183	20,30	4,35	9709	2080	Təpənin başında düzbucaqlı obyektlərə əhatə olunmuş iri sahə.
33	39	6183	16,33	4,56	7810	2181	Bir sahə düzbucaqlı obyektlər.
33	39	6183	16,47	3,14	7877	1502	Bir sahə düzbucaqlı obyektlər.
33	39	6183	15,11	6,36	7227	3042	Düzbucaqlı tərəmələr sepələnməsi.
33	39	6183	10,80	5,29	5165	2530	Düzbucaqlı tərəmələr sepələnməsi.
33	39	6183	19,31	6,47	9235	3094	Düzbucaqlı obyektlər qrupu.
33	39	6183	18,07	8,56	8642	4094	Düzbucaqlı obyektlər.
33	39	6183	6,87	9,62	3286	4601	Klementin qövsü.
33	39	6183	4,49	11,69	2147	5591	Bir sahə düzbucaqlı obyektlər.
33	39	6183	6,71	14,69	3209	7026	Düzbucaqlı tərəmələrin və ləkə sırası sepələnməsi.
33	39	6183	4,00	15,00	1913	7174	Bu sahədə sepələnmiş fərdi düzbucaqlı obyektlər.
33	39	6183	2,74	19,33	1310	9245	Düzbucaqlı tərəmələr "tripletlərinin" qisa sırası.
33	39	6183	3,28	20,16	1569	9642	Düzbucaqlı tərəmələr "tripletlərinin" qisa sırası.
33	39	6183	4,06	21,85	1942	10450	Düzbucaqlı tərəmələr "tripletlərinin" qisa sırası.
33	39	6183	6,57	20,83	3142	9962	Düzbucaqlı tərəmələr "tripletlərinin" qisa sırası.
33	39	6181	10,05	3,50	4807	1674	Sepələnmiş düzbucaqlı obyektlər.
33	39	6181	6,24	6,53	2984	3123	Xətti obyektlər. Yəqin ki, müasirdirlər.
33	39	6181	3,59	10,62	1717	5079	Düzbucaqlı obyektlər. Gumanlı yaxnlarda tikilmiş.
33	39	6181	21,91	13,83	10479	6614	Düzbucaqlı tərəmələrin "tripletlər" sırası.
33	39	6181	18,23	13,26	8719	6342	Əyrükəti obyektlər.
33	39	6181	7,02	11,60	3357	5548	Yolla kesilən düzbucaqlı obyektlər.
33	39	6181	6,23	13,85	2980	6624	Düzbucaqlı tərəmələr sepələnməsi.
33	39	6181	11,96	14,60	5720	6983	Xətti obyektlər.
33	39	6181	12,58	14,80	6017	7078	Xətti obyektlər.
33	39	6181	12,68	13,59	6064	6308	Xətti obyektlər.
33	39	6181	13,62	13,19	6314	7274	Kvadrat obyektlər.
33	39	6181	13,70	15,21	6552	6911	Düzbucaqlı obyektlər.
33	39	6181	19,84	14,45	9489	7045	Sepələnmiş düzbucaqlı obyektlər.
33	39	6181	17,00	14,73	8130	8293	Bir sahə birleşmiş düzbucaqlı obyektlər.
33	39	6181	21,58	13,12	10321	6275	Düzbucaqlı tərəmələr sepələnməsi.
33	39	6181	22,43	16,52	10727	7901	Bir sahə birleşmiş düzbucaqlı obyektlər.
33	39	6181	21,37	17,34	10220	9565	Bir sahə nöqtə.
33	39	6181	22,52	20,00	10770	6610	Xətti obyektlər.
33	39	6181	13,22	19,43	6323	9293	Düzbucaqlı obyektlər.
32	60	6143	3,27	8,69	1564	4156	Bir sahə dağılımlı kvadrat obyektlər.
32	60	6141	11,03	6,98	5275	3338	Sepələnmiş düzbucaqlı obyektlər.
32	60	6141	12,50	6,80	5978	3252	Sepələnmiş düzbucaqlı obyektlər.
32	60	6141	13,82	12,57	6610	6012	Bir sahə nöqtə.
32	60	6141	16,03	13,66	7667	6533	Düzbucaqlı tərəmələr sepələnməsi.
32	60	6141	15,04	16,08	7193	7690	Guman edilən başlı sahəde yaxnlarda emələ gəlmış tərəmələr. Mümkün ki, təpənin zirvəsi.
32	60	6141	14,25	15,12	6815	7231	Düzbucaqlı tərəmələr sepələnməsi.
32	60	6141	3,62	14,03	1731	6710	Düzbucaqlı obyektlər.
32	60	6141	7,37	19,91	3525	9522	Düzbucaqlı tərəmələr sepələnməsi.
32	60	6141	8,40	19,38	4017	9269	Düzbucaqlı tərəmələr sepələnməsi.

Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo N	Xəritə	PK
CD	Tikinti	X Koord	Y Koord	Şəhər	Y Skr	X Skr
CD	Cərçə	6141	7,79	19,47	3726	9312
32	60	6141	10,87	19,52	5199	9336
32	60	6141	11,77	17,75	5629	8489
32	60	6141	13,66	19,70	6333	9422
32	60	6141	13,11	22,19	6270	10613
32	60	6141	11,79	22,10	5639	10570
32	60	6141	8,95	20,62	4280	9862
32	60	6141	8,05	21,86	3850	10455
32	60	6141	8,24	20,99	3941	10039
32	60	6139	22,51	5,52	10766	2640
32	60	6139	19,03	8,34	9101	3989
32	60	6139	16,06	9,58	7681	4582
32	60	6139	14,14	17,57	6763	8403
32	60	6139	14,40	19,29	6887	9226
32	60	6139	16,87	21,57	8068	10316
32	60	6137	4,52	5,52	2162	2640
32	60	6137	8,73	12,53	4175	5993
32	60	6137	9,76	13,76	4668	6581
32	60	6137	10,00	13,23	4783	6327
32	60	6137	18,13	15,52	8671	7423
32	60	6137	7,35	18,38	3515	8790
32	40	6179	21,43	10,90	10249	5213
32	40	6179	7,61	11,87	3640	5677
32	40	6179	2,00	3,00	957	1435
32	40	6179	3,13	4,67	1497	2233
32	40	6179	6,48	3,19	3099	1526
32	40	6179	7,24	2,43	3463	1162
32	40	6179	6,03	2,03	2884	971
32	40	6179	12,81	1,78	6127	851
32	40	6179	12,25	2,88	5859	1377
32	40	6179	14,99	0,92	7169	440
32	40	6179	15,09	2,13	7217	1019
32	40	6179	13,39	5,14	6404	2458
32	40	6179	11,53	3,85	5514	1841
32	40	6179	9,87	3,72	4720	1779
32	40	6179	4,21	9,37	2013	4481
32	40	6179	21,79	5,13	10421	2453
32	40	6179	13,39	5,14	6044	2458
32	40	6179	11,53	3,85	5514	1841
32	40	6179	9,87	3,72	4720	1779
32	40	6179	4,21	9,37	2013	4481
32	40	6179	22,37	8,36	10699	3998
32	40	6179	14,14	10,03	6763	4797
32	40	6179	6,12	11,07	2927	5294
32	40	6177	7,75	5,34	3707	2554
32	40	6177	8,67	9,76	4147	4668
32	40	6177	9,90	7,95	4735	3802

	Arx	Qəbiris	<200m	Sahə №	Pulkovo N	Pulkovo E	Pulkovo S	Xəritə	PK
CD	40	6177	9,28	7,34	4438	3510	8869/3	886908	446040
Cərge	40	6177	10,74	7,76	5137	3711	8869/4	886940	446030
Tikinti	40	6177	12,81	8,53	6127	4080	8869/6	886990	446034
X Koord	Y Koord	X Skr	Y Skr	Sərhələr					
32	40	6177	9,53	2,44	4558	1167	Düzbucaklı töremələrinin "tripletlerinin" qısa sırası.		
32	40	6177	11,73	5,52	5610	2640	Düzbucaklı obyektlər qrupu.		
32	40	6177	8,42	5,95	4027	2846	Düzbucaklı töremələr "tripletlerinin" qısa sırası.		
32	40	6177	6,75	5,27	3228	2520	Düzbucaklı töremələr "tripletlerinin" qısa sırası.		
32	40	6177	5,82	5,03	2783	2406	Düzbucaklı töremələr "tripletlerinin" qısa sırası.		
32	40	6177	15,66	10,00	7490	4783	Düzbucaklı obyektlər.		
32	40	6177	15,58	9,89	7451	4730	Düzbucaklı obyektlər qrupu.		
32	40	6177	13,69	11,51	6547	5505	Düzbucaklı obyektlər.		
32	40	6177	13,75	10,19	6576	4873	Düzbucaklı obyektlər qrupu.		
32	40	6177	10,95	12,13	5237	5801	Səpalənmış düzbucaklı və başqa obyektlər.		
32	40	6177	6,64	11,69	3176	5591	Uzunsov düzbucaklı obyektlər.		
32	40	6177	4,98	11,69	2382	5591	Uzunsov düzbucaklı obyektlər.		
32	40	6177	5,31	12,98	2540	6208	Uzunsov düzbucaklı obyektlər.		
32	40	6177	5,05	14,45	2415	6911	Düzbucaklı obyektlər.		
32	40	6177	5,61	15,82	2683	7566	Dairimi göşmələr.		
32	40	6177	7,42	15,19	3549	7265	Düzbucaklı obyektlər. Yeni		
32	40	6177	8,77	15,35	4194	7341	Düzbucaklı töremələr səpalənməsi.		
32	40	6177	11,87	14,18	5677	6782	Səpalənmış düzbucaklı obyektlər.		
32	40	6177	10,81	14,12	5170	6753	Düzbucaklı və aynixətti obyektlər.		
32	40	6177	14,11	14,36	6748	6888	Düzbucaklı töremələr səpalənməsi.		
32	40	6177	8,96	17,01	4825	8135	" " işarəsi ilə nişanlanmış obyektlər.		
32	40	6177	7,91	17,22	3783	8236	Düzbucaklı obyektlər.		
32	40	6177	3,57	17,04	1707	8150	Düzbucaklı obyektlər.		
32	40	6177	7,75	17,71	3707	8470	Dairevi obyektlərdən ibarət çəvra.		
32	40	6177	9,74	17,83	4658	8527	Uzunsov düzbucaklı obyektlər.		
32	40	6177	15,07	18,46	7207	8829	Düzbucaklı obyektlər.		
32	40	6177	15,51	17,92	7418	8570	Düzbucaklı obyektlər.		
32	40	6175	17,80	15,26	8513	7298	Düzbucaklı obyektlər.		
32	40	6175	19,65	20,00	9398	9565	Yeni binadalar yaxınlığında səpalənmış düzbucaklı obyektlər.		
32	40	6175	18,25	7,36	8728	3520	Dairevi obyektlər.		
32	40	6171	4,97	7,09	2377	3391	Düzbucaklı obyektlər.		
32	40	6170	18,38	17,77	8790	8499	Mümkün kiçəper daxilində tikili və dördbucaqlı töremələr.		
35	53	6144	10,66	0,95	5098	454	Ləkələrin üzün sırası.		
35	53	6144	22,55	4,84	10785	2315	Dairevi obyektlər.		
35	53	6144	5,85	8,70	3166	4161	Kənd yolların ilə sərhədənmiş sahədə dairevi obyektlər.		
35	53	6144	22,46	5,08	10742	2430	Düzbucaklı obyektlər qrupu.		
35	53	6144	4,97	12,51	5930	5933	Bir sıra nöqtə.		
35	53	6144	21,17	13,34	10125	6380	Düzbucaklı obyektlər.		
35	53	6144	16,69	16,25	7982	7772	Dairevi obyektlər.		
35	53	6144	2,49	17,61	1191	8422	Bir sıra nöqtə.		

CD	Cərəge	Tikinti	X Koord	Y Koord	X Skr	Y Skr	Sərhər
35	53	6146	4,50	5,21	2152	2492	Çəpətə alınmamış ərazidə düzbucaqlı obyektlər. Bu yaxınlarda.
35	53	6146	12,25	5,11	5859	2444	Düzbucaqlı obyektlər. Göntürkü yeni.
35	53	6146	16,53	6,50	7906	3109	Xətti obyektlər.
35	53	6146	17,60	5,24	8417	2506	Düzbucaqlı obyektlər.
35	53	6146	11,80	7,45	5643	3563	Lakelərin ikiqat qrupu.
35	53	6146	3,76	8,62	1798	4123	Bir sıra nöqtə.
35	53	6146	22,14	13,28	10589	6351	Dairevi obyektlər.
35	53	6146	21,52	12,86	10292	6150	Xətti obyektlər.
35	53	6146	20,81	12,39	9953	5926	Xətti ve düzbucaqlı obyektlər.
35	53	6146	15,54	13,22	7432	6323	Bir sıra nöqtə.
35	53	6146	11,96	13,13	5720	6280	Bir sıra nöqtə.
35	53	6146	5,72	14,07	2736	6729	Bir sıra düzbucaqlı obyektlər.
35	53	6146	17,83	13,97	8527	6681	C-səkkili obyektlər.
35	53	6146	21,26	16,34	10168	7815	Naməlumdur.
35	53	6146	12,68	16,89	6064	8078	Dairevi obyektlər.
35	53	6146	12,21	19,36	5840	9259	Bir sıra nöqtə.
35	53	6146	21,81	19,69	10431	9417	Bir sıra nöqtə.
35	53	6148	11,11	2,97	5313	1420	Xətti obyektlər.
35	53	6148	17,86	3,81	8542	1822	Xətti ve düzbucaqlı obyektlər.
35	53	6148	13,54	6,74	6476	3223	Xətti obyektlər.
35	53	6148	16,30	6,91	7796	3305	Xətti obyektlər sistemi.
35	53	6148	2,37	10,06	1133	4811	Düzbucaqlı obyektlər qrupu.
35	53	6148	2,42	12,48	1157	5969	Xətti obyektlər.
35	53	6148	3,54	13,63	1693	6519	Dairevi obyektlər.
35	53	6148	4,91	12,24	2348	5854	Xətti obyektlər.
35	53	6148	4,53	13,93	2167	6662	Xətti obyektlər.
35	53	6150	14,15	3,65	4639	1746	Düzbucaqlı obyektlər.
35	53	6152	19,09	15,03	9130	7188	Düzbucaqlı obyektlər və bir sıra bünövrə yeri.
35	54	6161	21,06	1,26	10072	603	Düzbucaqlı obyektlər.
35	54	6163	13,42	7,85	6418	3754	Fotosəkilər gəder genişlənən bir sıra ləkələr, şimaldan cənuba gedər".
35	54	6163	21,73	16,86	10393	8063	Bir sıra nöqtə.
35	54	6165	10,96	6,20	5242	2965	Düzbucaqlı obyektlər.
35	54	6165	4,62	6,82	2210	3262	Lakelərin ikiqat qrupu.
35	54	6165	3,70	15,56	1770	7442	Bir sıra nöqtə.
35	54	6167	12,69	16,80	6069	8035	Qəbirşanlıq, C523
35	55	6160	6,86	10,41	3281	4979	Düzbucaqlı obyektlər.
35	55	6160	6,49	11,20	3104	5357	Düzbucaqlı obyektlər.
35	55	6160	3,46	22,41	1655	10718	Düzbucaqlı obyektlər.

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGIYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHATƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 1

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
26	18	6126	11,84	17,32	5663	8283	Qövssəkili fiqurlar şəklində birləşmiş düzbucaqlı obyektlər.	A	Y	8543/1	854286	455886	455886	370	400
16	20	6075	12,13	4,68	5800	2240	Çoxsaylı nöhurlar və sepalənmiş düzbucaqlı obyektlər sahəsi.	A	Y	8575/1	857541	453368	361	356	
17	21	6056	3,18	11,54	1521	5519	Özüll yeri. Yeni.	A	Y	8585/2	858575	452972	359	344	
28	17	6020	19,01	7,43	9092	3553	Düzbucaqlı obyektlər sahəsi. Gumaniki yaşayış məntəqəsi.	A	Y	8522/1	852210	458295	376		
28	17	6024	15,14	13,73	7241	6567	Əkinçilik sahəsi (tarixi naməlum.). Ləklərə və şirinlərə oxşayır.	A	8525/1	852545	457939	375			
28	17	6024	15,68	13,32	7499	6371	Əkingilik sahəsi (tarixi naməlum.). Ləklərə və şirinlərə oxşayır.	A	8525/2	852549	457944	375			
28	17	6024	14,53	15,38	6949	7356	Qəbirsanlıq.	A	8525/3	852521	457922	375			
28	17	6026	21,50	10,27	10283	4912	Əyrixəlti obyektlərə ehətə olunmuş qəbirsanlıq.	A	8528/1	852880	457775	375			
28	17	6028	14,86	1,79	7107	856	Kladbihe, pəmatnik veyne, MIQ 17 (ili 15) Müharibəyə abidə ollan qəbirsanlıq.	A	X1	xəritədə	deyil				
28	17	6028	16,08	2,42	7690	1157	MİQ 17 və ya 15. Qəbiristan.	A	8530/1	853005	457433	374			
28	17	6028	17,03	0,61	8145	292	Qəbirsanlıq.	A	X2	xəritədə	deyil				
28	17	6030	21,08	15,11	10082	7227	Qəbirsanlıq.	A	8532/1	853244	457397	374			
28	17	6030	8,58	20,89	4103	9991	Qəbirsanlıq.	A	8530/2	853029	457442	374			
28	17	6032	21,48	7,29	10273	3487	Qəbirsanlıq.	A	8535/1	853530	457348	373			
28	17	6032	18,78	5,01	8982	2396	Qəbirsanlıq.	A	8535/2	853536	457402	373			
28	17	6032	11,26	11,19	5385	5352	Qəbirsanlıq.	A	8533/6	853366	457387	373			
28	17	6032	9,72	11,08	4649	5299	Qəbirsanlıq.	A	8533/5	853341	457411	373			
28	17	6034	14,44	7,17	6906	3429	Qəbirsanlıq.	A	8536/1	853658	457251	373			
28	17	6034	12,81	9,19	6127	4395	Qəbirsanlıq.	A	8536/2	853615	457254	373			
28	17	6034	13,60	10,19	6506	4874	Qəbirsanlıq.	A	8536/3	853621	457222	373			
26	18	6130	5,10	11,24	2441	5376	Qəbirsanlıq.	A	8540/4	854055	456495	371			
29	52	6108	5,63	2,43	2693	1162	Qəbirsanlıq.	A	X3	xəritədə	deyil				
16	20	6091	18,65	8,99	8920	4300	Qəbirsanlıq.	A	8560/1	856029	454705	366			
16	20	6091	18,59	7,94	8891	3797	Qəbirsanlıq.	A	8560/2	856039	454725	366			
16	20	6085	4,92	3,29	2353	1573	Qəbirsanlıq.	A	8565/1	856530	454388	364			
18	22	5569	17,58	4,45	8408	2128	Qəbirsanlıq.	A	X4	xəritədə	deyil				
19	23	6412	12,13	20,36	5801	9737	Qəbirsanlıq.	A	8618/4	861822	452121	353			
20	25	6384	13,46	10,49	6435	5015	Qəbirsanlıq.	A	8640/2	864070	450150	347	272		

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGİYA, QƏBİRİSTANLAR, 200m-lıq ƏHATƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 2

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
20	25	6384	19,26	21,75	9211	10402	Qəbirsanlıq.	A	;	8641/1	864150	449970	449970	347	
24	33	6272	19,30	5,33	9230	2549	Qəbirsanlıq.	A	8735/1	873559	448418	448418	328		
24	34	6288	11,76	17,89	5622	8558	Qəbirsanlıq.	A	8775/1	877543	446599	446599	321		
24	34	6288	12,41	18,33	5935	8766	Qəbirsanlıq.	A	8775/2	877556	446595	446595	321		
24	34	6288	13,04	19,82	6235	9478	Qəbirsanlıq.	A	8775/6	877556	446570	446570	321		
24	34	6288	13,16	20,23	6294	9674	Qəbirsanlıq. Arxeol. Sahə 102.	A	8775/7	877555	446561	446561	321		
24	34	6288	14,65	17,30	7006	8272	Qəbirsanlıq. Cüman ki, şimala uzanır.	A	8775/3	877596	446611	446611	321		
24	34	6288	13,92	20,07	6657	9600	Hündürlükdə əhatə olunmuş və başqa obyektlər.	A	8775/8	877570	446565	446565	321		
24	34	6288	11,10	21,20	5311	10140	Mərkəzi elementli dairni sahə - guman ki, dəfn yeri.	A	8775/5	877521	446561	446561	321		
24	34	6288	15,00	22,59	7175	10804	İçərisində ləkə olan dairevi obyektlər. Ola bilər ki, qəbirdir.	A	X5	xəritədə	deyil	xəritədə	deyil		
24	34	6288	11,30	22,31	5404	10668	İçərisində ləkə olan dairevi obyektlər. Ola bilər ki, qəbirdir.	A	8775/4	877511	446537	446537	321		
24	34	6289	18,88	20,85	9030	9972	İçərisində ləkə olan dairevi obyektlər. Ola bilər ki, qəbirdir.	A	8778/2	877813	446459	446459	320		
24	34	6289	18,11	20,83	8661	9962	Dairevi obyekt.	A	8778/1	877803	446465	446465	320		
24	34	6289	17,50	20,82	8370	9957	İçərisine nəhənar ərazilər daxil olan girişdə bənd. Bezi xarici obyektlər. Ola bilər ki, yaşayış məntəqələridir.	A	8777/4	877793	446471	446471	320		
24	34	6289	17,44	21,38	8341	10225	Mərkəzi olan birləşmiş dairəvi sahələr. Gumaniki dəfn yerləri.	A	8777/5	877791	446459	446459	320		
24	34	6289	18,81	21,78	8996	10417	Müasir qəbirsanlıq, bitişik dərin qanovla elnətə olunmuş əyrixətiyi sahə.	A	8778/3	877812	446441	446441	320		
24	34	6289	17,07	22,14	8164	10589	Ola bilər ki, bəndə alınmış əyrixəti qapalı sahə.	A	8777/7	877778	446449	446449	320		
24	34	6289	17,63	22,00	8432	10522	Ola bilər ki, bəndə alınmış əyrixəti qapalı sahə.	A	8777/6	877793	446447	446447	320		
24	34	6289	18,57	22,02	8881	10531	Əyrixəti obyekt	A	8778/4	877805	446441	446441	320		
24	34	6289	19,09	22,82	9130	10914	Əyrixəti obyekt	A	8778/5	877808	446418	446418	320		
24	34	6289	17,41	22,96	8327	10981	Əyrixəti obyekt	A	8777/8	877784	xəritədə	xəritədə	320		
24	34	6289	10,65	20,70	5093	9900	Əyrixəti obyekt	A	X6	xəritədə	deyil	xəritədə	deyil		
24	34	6289	9,82	21,37	4697	10220	Əyrixəti obyekt	A	X7	xəritədə	deyil	xəritədə	deyil		
24	34	6289	11,55	20,76	5524	9929	Əyrixəti obyekt	A	X8	xəritədə	deyil	xəritədə	deyil		
24	34	6289	12,72	21,86	6083	10455	Əyrixəti obyekt	A	X9	xəritədə	deyil	xəritədə	deyil		

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOQIYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHATƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 3

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
24	34	6289	13,07	22,16	6251	10598	Əyrixətli obyekt	A			X10	xəritədə	dəyil		
24	34	6289	10,80	21,60	5165	10330	Əyrixətli obyekt	A			X11	xəritədə	dəyil		
24	34	6289	10,89	22,51	5208	10766	Əyrixətli obyekt	A			X12	xəritədə	dəyil		
24	34	6289	9,88	22,15	4725	10593	Əyrixətli obyekt	A			X13	xəritədə	dəyil		
24	34	6289	10,36	21,76	4955	10407	Krivolineyn y zamknutiy uçastok, vozmocno pokrivaçhiy qredü i borozdi sahə.	A			X14	xəritədə	dəyil		
24	34	6289	10,09	22,89	4826	10947	Müasir yolin dolanib keçdiyi əyrixətli sahə.	A			X15	xəritədə	dəyil		
24	34	6289	10,76	21,25	5146	10163	Əyrixətli obyekt.	A			8799/1	879954	446039	317	
25	36	6240	17,64	15,38	8437	7356	Əyrixətli obyekt.	A			8799/2	879934	446046	317	
25	36	6240	16,67	15,21	7973	7274	Əyrixətli obyektlər.	A			8799/3	879915	446010	317	
25	36	6240	15,50	15,40	7413	7365	Daxiliind parçalanmış sahələr olan əyrixətli bändə alınmış qapalı sahə.	A			8799/4	879903	446031	317	
25	36	6240	15,64	16,10	7480	7700	Bändə alınmış əyrixətli struktur.	A			8799/5	879907	446037	317	
25	36	6240	15,87	15,97	7590	7638	Daxili strukturları olan bändə əhatə olunmuş qapalı sahə.İki qurumuş çayın kəsişdiyi yerdə yerləşir.	A			8818/1	881850	445484	313	
25	36	6228	16,23	6,26	7762	2994	Daxili strukturları olan bändə əhatə olunmuş qapalı sahə.Guman ki , qəbristanlıq.	A							
25	36	6228	11,17	8,05	5342	3850	Torpaq qalağında obyekt.	A	Q	Y	8817/1	881732	445500	313	
17	21	6056	14,98	7,62	7162	3645	Sepələnmiş düzbucaqlı obyektlər.	Q	Q	Y	8587/1	858778	452959	359	342
17	21	6056	10,25	9,23	4901	4415	Geniş yayılmış düzbucaqlı obyektlər qrupu.	Q	Q	Y	8586/2	858699	452960	359	343
17	21	6068	12,78	14,16	6110	6772	Beş və ya artıq struktur.Gumanki dəfn yenəri.	Q	Q	Y	8602/1	860230	452370	356	326
19	24	6396	8,36	17,11	4000	8182	Girdə obyektlər qrupu. Qonşu düzbucaqlı obyektlər.	Q	Q	Y	8635/1	863509	451227	349	286
19	24	6394	4,24	12,38	2030	5921	Müasir yolin kəsib keçdiyi düzbucaqlı obyektlər qrupu.	Q	Q	Y	8636/2	863606	451025	349	283
19	24	6394	20,80	12,52	9949	5989	Paralel qanova yaxın düzbucaqlı obyektlər qrupu. Müasırdır.	Q	Q	Y	8636/1	863682	450782	348	281
25	37	6214	16,25	15,20	7772	7270	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	Y	8833/1	883320	444430	310	56
28	17	6015	6,79	3,22	3247	1541	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	Y	8517/1	xəritədə	458575	377	
28	17	6017	10,08	10,38	4821	4964	Bəziləri bir-birinin üzəridə düşən şirəm və düzbucaqlı obyektlər qrupu.	Q	Q	Y		851760			

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGIYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHADƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 4

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK	
29	51	6040	21,41	8,97	10240	4290	Xırda dairələr qrupu.	Q	Q		xəritədə	deyil	~	385		
29	51	6042	13,90	6,59	6650	3150	Müasir yolların kəsib keçdiyi düzbucaqlı obyektlər qrupu.	Q	Q		xəritədə	deyil	~	383		
29	51	6044	9,81	20,57	4690	9840	Bitişik qapalı sahəli düzbucaqlı obyektlər qrupu.	Q	Q		xəritədə	deyil	~			
29	51	6045	18,63	20,08	8912	9604	Müasir dəmir yoluñun kəsib keçdiyi düzbucaqlı obyektlər qrupu.	Q	Q		xəritədə	deyil	~			
17	21	6056	22,35	12,66	10688	6054	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8588/1	858855	452850	359	341		
17	21	6062	19,81	22,26	9476	10648	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8595/1	859543	452488	357			
17	21	6064	11,19	11,83	5350	5658	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8597/1	859717	452584	357			
17	21	6072	11,08	21,37	5300	10222	Düzbucaqlı obyektlər qrupu.	Q	Q		xəritədə	deyil	~			
19	23	6404	11,27	22,42	5390	10723	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8627/1	862730	451547	351			
19	24	6387	10,83	1,35	5181	646	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8640/1	864093	450027	347			
20	25	6372	14,03	23,00	6710	11000	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8657/1	865770	450100	344			
20	26	6361	19,24	0,61	9200	290	Düzbucaqlı obyektlər qrupu.	Q	Q	8669/1	866907	450148	341			
20	26	6358	19,97	3,21	9550	1535	Cənub-qərb küçədə düzbucaqlı obyektləri ötən altibucaqlı sahə. Xəndək altibucaqlı sahənin şərq hissəsinin hündürlərinən kənarə çıxan müasir qəbiristanlıq kimi istifadə olunan şimal-şərq küçündəki üçbücaqlı sahəni kəsir.	Q	Q	8673/1	867311	450010	341			
21	27	6353	15,36	12,05	7348	5762	Assimetrik obyekt.	Q	Q	8674/1	867458	449989	341			
21	27	6345	4,50	2,30	2150	1100	Təcrid olunmuş kurqan. Güman ki, yaşayış məntəqəsi. Arxeoloji sahə. Əsasən eynixəlli obyektlər olan iri sahə.	Q	Q	8683/1	868350	449810	339			
22	29	6323	18,40	10,18	8800	4869		Q	Q	8705/1	870520	449218	335			
22	30	6322	16,86	7,00	8065	3350	Dəstərdən olan piramidlərin iri qrupu.	Q	Q	8702/1	870200	449340	336			
23	31	6312	16,12	2,78	7708	1329	Xətti və düzbucaqlı obyektlər.	Q	Q	8713/1	871303	448698	333			
23	31	6312	3,21	13,86	1534	6629	Nöqtəli klementəri olan xətti obyektlər.	Q	Q	8710/1	871099	448555	333			
23	31	6300	5,52	19,36	2640	9259	Xətti obyekt. Yəqin ki, yenidir.	Q	Q	8721/1	872160	448320	331			
24	33	6274	4,80	3,22	2294	1541	Xətti obyektlər.	Q	Q	8730/1	873000	448685	330			
24	33	6268	19,59	17,76	9369	8494	Naməlum mənşəli xətti uzanmış obyektlər.	Q	Q	8741/1	874108	447930	327			
24	33	6264	8,93	11,51	4271	5505	Başqa obyektlə bitişik uzunsov düzbucaqlı obyektlər.	Q	Q	8745/1	874578	447824	327			

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOQIYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHADƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 5

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
24	33	6262	8,73	3,17	4175	1516	Uzunsov düzbucaqlı obyektlər.	Q	Q	8749/1	874941	447843	326		
24	34	6281	18,82	5,23	9000	2500	Çoxsaylı qüsururlarla əhatə olunan əyrinxəlli çəpərlər.	Q	Q	8766/1	876655	447230	323		
24	34	6287	22,44	5,78	10733	2765	Səthi kələ-kötürülə təpəciyi daxil edən oval torpaq sahəsi.	Q	Q	8776/1	877643	446844	321		
24	35	6251	21,54	4,24	10303	2026	Əyrinxəlli töremənnini hissəsi.	Q	Q	8786/1	878603	446840	319		
25	36	6228	5,38	14,21	2573	6796	Güman ki, qəbirsanlıq.	Q	Q	8815/2	881590	445435	314		
25	37	6210	5,27	13,89	2522	6641	Güman ki, qəbirsanlıq.	Q	Q	8837/3	883734	444207	310		
28	17	6034	14,00	21,54	6696	10302	Güman ki, dəyirmi və düzbucaqlı obyektlər.	Y	Y	8535/3	853527	457065	372	415	
26	18	6130	15,43	17,48	7380	8360	Güman ki, dəyirmi və düzbucaqlı obyektlər.	Y	Y	8540/1	854052	456320	371	405	
26	18	6128	12,23	19,13	5849	9149	Güman ki, əyrinxəlli obyektlər.	Y	Y	8541/3	854135	456104	370	403	
26	18	6128	12,61	18,72	6031	8953	Güman ki, hasara alınmış qəbirsanlıq. Yeqin ki, yenidir.	Y	Y	8541/2	854142	456102	370	403	
26	18	6128	16,38	18,52	7834	8857	Güman ki, qəbirsanlıq.	Y	Y	8541/4	854168	456050	370	403	
26	18	6122	18,70	12,95	8943	6193	Güman ki, qəbirsanlıq.	Y	Y	8546/1	854671	455334	368	393	
26	18	6120	6,26	10,12	2994	4840	Güman ki, hasara alınmış qəbirsanlıq.	Y	Y	8547/1	854729	455285	368	393	
29	51	6038	14,18	16,90	6782	8083	Mümkün ki, yol ilə bölünmüş karxana.	Y	Y	8549/3	854940	455016	368	389	
29	51	6038	10,72	19,29	5127	9226	Düzbucaqlı və əyrinxəlli obyektlər.	Y	Y	8548/1	854875	455058	368	390	
29	52	6108	11,46	4,09	5481	1956	Düzbucaqlı yarınlımiş dəliklər. Bu yaxınlarda.	Y	xəritədə	deyil	373				
29	52	6108	9,14	4,59	4371	2195	İBKGM boru kəməri ilə kəsilən düzbucaqlı obyekt.	Y	xəritədə	deyil	374				
29	52	6108	8,48	4,14	4056	1980	Qonşu obyektlərlə düzbucaqlı obyektlər.	Y	xəritədə	deyil	374				
29	52	6110	21,81	10,17	10431	4864	Qonşu düzbucaqlı obyektlərlə düzbucaqlı obyekt.	Y	xəritədə	deyil	369				
29	52	6112	16,65	13,81	7963	6605	Başqa obyektlərlə birləşmiş düzbucaqlı obyekt.	Y	yoxdur	cəstələmirdi	368				
29	52	6114	4,58	10,83	2190	5180	Daxili bölməli düzbucaqlı obyektlər.	Y	Y	8566/1	856666	453867	363	366	
29	52	6114	6,53	10,33	3123	4940	Düzbucaqlı obyektlər.	Y	Y	8566/2	856697	453872	363	366	
29	52	6114	6,69	13,19	3200	6308	Düzbucaqlı obyektlər.	Y	Y	8566/3	856696	453828	363	366	
29	52	6116	5,51	17,05	2635	8154	Yeni binalarla bitişiy düzbucaqlı obyektlər.	Y	xəritədə	deyil	363				

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGIYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHADƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 6

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
29	52	6116	9,76	17,78	4668	8503	Kəndarasi yolla əlaqalı düzbucaqlı obyektlər.		Y	8569/2	856981	453727	363	362	
16	20	6079	4,02	13,51	1923	6461	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.		Y	8569/1	856986	453701	363	362	
16	20	6079	15,52	12,26	7423	5863	Dairevi obyektlərdə düzbucaqlı obyektlər.		Y	8571/1	857127	453606	362	361	
16	20	6075	14,81	8,86	7083	4237	Düzbucaqlı obyektlər.		Y	8575/2	857523	453293	361	355	
17	21	6046	14,32	8,94	6849	4276	Düzbucaqlı obyektlər.		Y	8575/3	857324	453362	361	356	
17	21	6054	15,96	8,92	7633	4266	Düzbucaqlı obyektlər.		Y	8585/1	858537	453018	359	345	
17	21	6054	21,38	9,76	10225	4668	Düzbucaqlı obyektlər.		Y	8586/1	858616	452990	359	344	
17	21	6056	6,64	7,96	3176	3807	Düzbucaqlı obyektlər.		Y	8586/3	858660	452986	359	344	
17	21	6058	10,24	7,95	4897	3802	Düzbucaqlı obyektlər.		Y	8589/1	858958	452900	359	340	
17	21	6058	15,46	11,45	7394	5476	Düzbucaqlı obyektlər.		Y	8590/1	859022	452928	359	339	
17	21	6070	18,10	4,10	8657	1961	Düzbucaqlı obyektlər.		Y	8606/2	860662	452432	356	321	
17	21	6070	18,82	5,03	9001	2406	Düzbucaqlı obyektlər.		Y	8606/1	860645	452407	356	321	
18	22	5567	17,39	11,59	8317	5543	Müxtəlif torpaq istifadəsi olan ərazi yaxınlığında düzbucaqlı obyektlər.		Y	8611/10	861102	452621	355	315	
18	22	5567	17,61	11,74	8422	5615	Yeni binalara yaxın düzbucaqlı obyektlər		Y	8611/9	861150	452617	355	315	
18	22	5567	15,53	11,89	7427	5687	Yeni binalara yaxın düzbucaqlı obyektlər		Y	8611/8	861115	452612	355	316	
18	22	5567	19,34	16,34	9250	7815	Fermər təsərrüfatlarına yaxın düzbucaqlı obyektlər.		Y	8611/5	861182	452570	354	315	
18	22	5567	20,19	17,00	9656	8130	Düzbucaqlı obyektlər.		Y	8612/1	861209	452557	354	316	
18	22	5569	3,29	15,90	1573	7604	Düzbucaqlı obyektlər.		Y	8611/6	861175	452573	354	315	
18	22	5569	9,92	22,45	4744	10737	Düzbucaqlı obyektlər.		Y	8613/1	861330	452512	354	313	
19	23	6416	8,51	12,90	4070	6170	Düzbucaqlı obyektlər.		Y	8613/2	861345	452518	354	313	
19	23	6416	13,31	17,66	6366	8446	Düzbucaqlı obyektlər.		Y	8613/3	861373	452429	354	312	
19	23	6416	14,29	17,56	6834	8398	Düzbucaqlı obyektlər.		Y	8613/4	861389	452431	354	312	
19	23	6412	10,88	6,38	5203	3051	Düzbucaqlı obyektlər.		Y	8618/2	861875	452340	353	305	
19	23	6412	14,95	10,99	7150	5256	Düzbucaqlı obyektlər.		Y	8619/3	861937	452230	353	304	
19	23	6412	13,46	11,08	6437	5299	Düzbucaqlı obyektlər.		Y	8619/4	861905	452255	353	304	
19	23	6412	18,20	9,63	8704	4606	Düzbucaqlı obyektlər. Görünürkə yəni.		Y	8619/7	861980	452226	353	304	
19	23	6412	18,93	10,66	9053	5098	Düzbucaqlı obyektlər. Görünürkə yəni.		Y	8619/8	861991	452208	353	304	

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTİQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGİYA, QƏBİRİSTANLAR, 200m-LIK ƏHATƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 7

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
19	23	6398	8,71	11,20	4166	5357	Düzbucaqlı obyektlər.Gumanki yeni.138 arxeoloji sahənin yaxınlığında.		Y	8630/1	863012	451455	351	292	
19	23	6398	11,10	12,77	5309	6107	Düzbucaqlı obyektlər.Naməlum mənşəlli.		Y	8630/3	863040	451533	351	292	
19	24	6392	21,60	14,52	10330	6944	Hündür sahədə düzbucaqlı törmələr.		Y	8636/3	863695	450505	348	278	
19	24	6390	16,03	16,27	7667	7781	Düzbucaqlı qurğu. Bu yaxılarda Hasara allinnış düzbucaqlı obyektlər.		Y	8637/1	863732	450311	347	276	
34	28	6339	10,00	5,05	4783	2415	Hasara allinnış düzbucaqlı obyektlər.		Y	8687/1	868780	449794	338	220	
22	29	6329	7,63	9,84	3649	4706	Bir sıra tünd ləkələr.		Y	8696/1	869607	449597	337	211	
22	30	6322	1,83	20,44	875	9776	Bir sıra bünövrə yeri.		Y	8699/1	869928	449438	336	208	
23	31	6312	10,08	10,26	4821	4907	Şimala və çənuba yönəldilər bir sıra ləkələr.		Y	8706/1	870695	448652	334	195	
23	31	6312	13,72	9,79	6562	4682	Bir sıra nöqtə.		Y	8707/1	870751	448659	334	195	
23	31	6304	20,76	17,12	9929	8188	Bir sıra düzbucaqlı obyektlər.		Y	8718/1	871849	448419	332	183	
24	34	6289	16,04	12,39	7671	5926	Bir sıra düzbucaqlı obyektlər.		Y	8777/1	877799	446620	321	118	
24	34	6289	14,53	12,88	6949	6160	Üç xırda dairələr sırası guman ki, dəfn yeri.		Y	8777/2	877780	446630	321	118	
24	34	6289	12,94	12,88	6189	6160	Düzbucaqlı törmələr səpələnməsi.		Y	8777/3	877752	446638	321	119	
24	34	6289	7,28	11,12	3482	5318	Düzbucaqlı törmələr səpələnməsi.		Y	8776/5	877648	446636	321	120	
25	36	6234	17,82	10,65	8523	5093	Düzbucaqlı törmələr səpələnməsi.		Y	8809/1	880915	445758	315	84	
25	36	6234	9,67	12,63	4625	6040	Yeni kendarası yoluñ yaxınlığında özül yeri.		Y	8807/1	880750	445786	315	86	
25	36	6234	7,60	12,56	3635	6007	Özül yeri və xətti obyektlər.		Y	8807/2	880708	445804	315	86	
25	36	6234	8,59	13,38	4108	6399	Yolla böünniş adı daire.		Y	8807/3	880721	445784	315	86	
25	36	6232	20,33	8,90	9723	4257	"Qlic və şırrın" kiçik sahəsi.		Y	8812/2	881274	445678	314	81	
25	36	6232	19,16	8,66	9163	4142	Kiçik daire, guman ki, dəfn yeri.		Y	8812/1	881248	445687	314	81	
25	36	6230	20,54	6,35	9823	3037	Xırda düzbucaqlı obyektlər		Y	8815/1	881590	445570	314	77	
25	36	6230	12,97	6,33	6203	3027	Kiçik törmələr guman ki, bitişlik divarla.Yaxınlıqda düzbucaqlı törmələr.		Y	8814/1	881459	445630	314	79	
25	36	6230	11,73	6,68	5610	3195	Səpələnmiş düzbucaqlı törmələr qrupu.123 arxeoloji sahənin yaxınlığında.		Y	8814/2	881435	445635	314	79	
25	36	6230	10,24	6,40	4897	3061	Əyrixəlli çəpərlər səpələnmesi.Cox dağlılış görünürlük,gumanki başqlarının köhnədir.		Y	8814/3	881400	445645	314	79	

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOGIYA, QƏBİRİSTANLAR, 200m-lıq ƏHADƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 8

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
25	36	6230	4,20	7,10	2009	3396	Düzbucaklı töremaların səpalanması.		Y	8813/1	881300	445679	314	80	
25	36	6230	4,79	7,90	2291	3778	Sərhəddə blişlik kvadrat çəpər. 8717/1 oxşar.		Y	8813/2	881300	445663	314	80	
25	36	6230	5,59	8,80	2673	4209	Kvadrat çəpər.		Y	8813/3	881310	445636	314	80	
25	36	6230	9,58	8,57	4514	3760	Kvadrat obyekti.		Y	8813/5	881384	445630	314	79	
25	36	6230	6,69	10,78	4582	4099	Kvadrat çəpər. Naməlum mənşəli.		Y	8813/4	881380	445620	314	79	
25	36	6228	7,17	11,08	3429	5299	Müasir maşınlarla sökülmüş düzbucaklı çəpər. Yolun şimal sahəsində düzbucaklı strukturlar.		Y	8816/2	881641	445480	314	76	
25	36	6228	8,05	11,52	3850	5510	Düzbucaklı obyektlər.		Y	8816/3	881656	445465	314	76	
25	36	6228	9,70	10,07	4639	4816	Düzbucaklı obyektlər.		Y	8816/4	881699	445480	314	76	
25	36	6228	8,32	9,09	3979	4347	Düzbucaklı obyektlər.		Y	8816/5	881672	445505	314	76	
25	36	6226	8,37	12,43	4003	5945	Düzbucaklı obyektlər.		Y	8819/1	881946	445310	313	73	
25	36	6226	7,89	12,51	3773	5983	Düzbucaklı obyektlər.		Y	8819/2	881938	445310	313	73	
25	36	6226	7,12	12,28	3405	5873	Düzbucaklı obyektlər.		Y	8819/3	881925	445319	313	73	
25	36	6226	13,63	13,96	6519	6677	Düzbucaklı obyektlər.		Y	8820/1	882031	445249	313	73	
25	37	6222	21,72	14,34	10388	6858	Düzbucaklı obyektlər.		Y	8822/1	882295	445051	312	68	
25	37	6220	14,74	14,01	7050	6700	Düzbucaklı çəpər və daşlar.		Y	8824/1	882442	444963	312	67	
25	37	6218	12,72	16,56	6083	7920	Düzbucaklı obyektlər.		Y	8826/1	882641	444800	312	64	
25	37	6218	12,06	15,93	5768	7619	Düzbucaklı obyektlər.		Y	8826/2	882630	444804	312	64	
25	37	6218	7,52	16,61	3597	7944	Düzbucaklı obyektlər.		Y	8825/1	882577	444837	312	65	
25	37	6216	14,85	12,47	7102	5964	Düzbucaklı obyektlər.		Y	8830/1	883041	444613	311	60	
25	37	6216	14,39	13,05	6882	6241	Düzbucaklı obyektlər.		Y	8830/3	883022	444610	311	60	
25	37	6216	14,27	12,51	6825	5983	Bir hissəsi müasir yolla örtülen düzbucaklı töremələr.		Y	8830/2	883030	444623	311	60	
25	37	6216	18,13	13,33	8671	6375	Düzbucaklı obyektlər.		Y	8830/4	883077	444595	311	59	
25	37	6214	22,01	13,34	10527	6380	Düzbucaklı obyektlər.		Y	8834/1	883445	444390	310	55	
25	37	6212	22,13	5,85	10584	2798	Düzbucaklı obyektlər.		Y	8837/2	883799	444348	310	52	
25	37	6212	21,85	6,90	10450	3300	Düzbucaklı obyektlər.		Y	8837/1	883772	444321	310	52	
25	37	6212	8,79	11,45	4204	5476	Düzbucaklı obyektlər.		Y	8835/1	883525	444370	310	54	
33	38	6206	7,13	13,44	3410	6428	Düzbucaklı obyektlər.		Y	8840/1	884044	444336	309	49	
33	38	6204	5,87	13,53	2807	6471	Düzbucaklı obyektlər.		Y	8843/1	884342	444437	308	46	
33	38	6204	7,22	13,74	3453	6571	Düzbucaklı obyektlər.		Y	8843/2	884370	444442	308	46	
33	38	6204	6,88	14,65	3290	7007	Hündür səthdə yerləşən guman edilən obyekti. Aydın deyil.		Y	8843/3	884372	444423	308	46	

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AEROFOTOŞƏKİLLƏRİN İNTERPRETASIYASI: ARXEOLOQIYA, QƏBİRİSTANLAR, 200m-LİK ƏHATƏDƏ OLAN SAHƏLƏR

CƏDVƏL 2: 9

CD	Cərc	Tikinti	Koord x	Koord y	Skr x	Skr y	Şərhlər	Arx	Qəbir ;	<200m	Sahə №	Pulkovo E	Pulkovo N	Xərit	PK
33	38	6204	8,84	14,96	4228	7155	Hündür səthdə yerlaşan guman edilən obyektlər. Aydın deyil.		Y	8844/1	884403	444430	308	45	
33	38	6204	7,20	15,49	3443	7408	Hündür səthdə yerlaşən su ilə əhatə olunmuş guman edilən qurğu.		Y	8843/4	884375	444412	308	45	
33	38	6204	10,23	13,22	4893	6323	Bitişik elementli qoyulma çoxtərəflili əpər.		Y	8844/2	884427	444465	308	45	
33	38	6204	10,27	14,43	4912	6901	Nazik düzbucaqlı obyektlər.		Y	8844/3	884435	444427	308	45	
33	38	6204	15,66	12,98	7490	6208	Canlı çapərin sarhadlarını şərqi davam edən torpaq çəpərlərinin üç sahəsi.		Y	8845/1	884509	444507	308	44	
							C429 Yaxınlarda.								
33	38	6204	19,60	14,98	9374	7164	İki daire, ola bilər ki, qəbir.		Y	8845/2	884590	444490	308	43	
33	39	6193	7,74	5,22	3702	2497	İki daire, ola bilər ki, qəbir.		Y	8856/1	885638	445130	306	30	
33	39	6193	5,00	4,88	2391	2334	Iri, belkə üç xırda daire (qəbir). Bitişik obyektlər, ola bilər ki, yenidirlər.		Y	8856/2	885609	445090	306	31	
33	39	6189	19,90	11,67	9517	5581	Naməlum zədə.		Y	8863/1	886310	445715	304	21	
32	40	6179	21,43	10,90	10249	5213	Naməlumdur.		Y	8868/1	886806	445960	303	15	
32	40	6179	7,61	11,87	3640	5677	Naməlumdur. Dairevi sahədir, ola bilər ki, hasara alınımsızdır.		Y	8865/1	886580	445920	304	17	
32	40	6177	7,75	5,34	3707	2554	Naməlumdur. Ola bilər ki, eroziyadır.		Y	8869/5	886910	446024	303	14	
32	40	6177	8,67	9,76	4147	4668	Naməlumdur. Ola bilər ki, eroziyadır. Bitişik düzbucaqlı obyektlər.		Y	8869/1	886907	445987	303	14	
32	40	6177	9,90	7,95	4735	3802	Naməlumdur. Kəndarası yolları olan xırda ərazilər.		Y	8869/2	886918	446034	303	14	
32	40	6177	9,28	7,34	4438	3510	Hasara alılmış obyektlər.		Y	8869/3	886908	446040	303	14	
32	40	6177	10,74	7,76	5137	3711	Hasara alılmış düzbucaqlı obyektlər.		Y	8869/4	886940	446030	303	13	
32	40	6177	12,81	8,53	6127	4080	Təpə üzərində hasara alılmış xırda obyektlər. Arxeoloji məntəqə 125.		Y	8869/6	886990	446034	303	13	
32	40	6171	4,97	7,09	2377	3391	Hasara alılmış xırda obyektlər.		Y	8878/1	887825	446127	301	4	

İLKIN DURUMUN ARXEOLOJİ TƏDQİQATLARINA DAİR MƏLUMATLAR

Cədvəl 1: Milli əhəmiyyətli daşınmaz mədəniyyət və tarixi abidələr (memarlıq abidələri)

İNVENTAR NO.	ABİDƏNİN ADI	TARİX	YERLƏŞDİYİ YER
1.	"Atəsgah" atəspərestlərin kompleks məbədi	XVIII əsr	Suraxanı rayonu, Bakı
2.	"Qala (İçəri şəhər)" şəhər memarlıq kompleksi	VI-XIX əsrlər	Səbail rayonu, Bəki
2.1.	Məhəmməd məscidi	1078-1079-cu illər	M. Mansur küçəsi, 42
2.2.	Qız qalası	VI-XII əsrlər	A. Zeynallı küçəsi
	Şirvansahlar Sarayı kompleksi	XIII-XV əsrlər	Qala küçəsi 76, Bakı
2.3.	Şirvansahlar Sarayının yaşayış yeri	XV əsr	
2.4.	Divanxana	XV əsr	
2.5.	Şah məscidi	1441-1442-ci illər	
2.6.	Seyid Yəhya Eakuvinin sərdabəsi	XV əsr	
2.7.	Şirvansahların sərdabəsi	1435-1436-ci illər	
2.8.	Murad qapıları	1585-ci il	
2.9.	Hamam	XV əsr	
2.10.	Qubad Baş Məscidinin mülqəddəs emanetləri	XV əsr	
	Sahilyanı Müdafiqə Qırğuları. Qüllələr, karvansara və hovuzlar kompleksləri	Orta əsrlərin əvvəli XVIII əsr	Xəzər dənizinin qərb sahilini
3.1.	Böyük Mərdəkan Qalası	XIII-XIV əsrlər	Mərdəkan qəsəbəsi
3.2.	Kicik Mərdəkan Qala	XIII-XIV əsrlər	Mərdəkan qəsəbəsi
3.3.	Ramana Qala	XII-XIV əsrlər	Ramana qəsəbəsi
3.4.	Nərdaranda Qala	XIV əsr	Nardaran kəndi
3.5.	Bayıldı Qala	1234-1235-ci illər	Baki Buxtasi
3.6.	Bəş barmaq Divarı	Orta əsrlər	Dəvəçi rayonu
3.7.	Çıraq qala	V-VI əsrlər	Dəvəçi rayonu
4.	Qılıq Musa oğlunun qəbri	1314-cü il	Xacın Türbəli kəndi, Ağdam rayonu
5.	"Allah-Allah" sərdabəsi və Nusəbə qülləsi	1322-ci il	Berdə şəhəri
6.	Sinq Körpü	XII əsr	Qazax rayonu
7.	İlisu kəndi	XVIII-XIX əsrlər	Qax rayonu

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSİTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

8.	Məbəd	V əsr	Lakit kəndi, Qax rayonu
9.	Xinalıq kəndi	XVII-XIX əsrlər	Xinalıq kəndi, Quba rayonu
10.	Gəncəsər kişi monastırı	1238-ci il	Vəngli kəndi, Kəlbəcər rayonu
11.	Xudavəng kişi monastırı	XIII-XVII əsrlər	Tərtər çayda, Kəlbəcər rayonu
12.	11 portallı Xudafərin körpüsü	XI-XII əsrlər	Cəbrayıllı rayonu
13.	15 portallı Xudafərin körpüsü	XIII əsr	Cəbrayıllı rayonu
14.	Lahic Dövlət Tarix və Mədəniyyət Qoruğu	XV-XIX əsrlər	Lahic qəsəbesi, İsmayıllı rayonu
15.	Yusif Qusevər oğlunun qəbri	1161-1162-ci illər	Naxçıvan şəhəri
16.	Məmənina Xatın türbəsi	1186-1187-ci illər	Naxçıvan şəhəri
17.	Qarabağlılar Tarix və Memarlıq Kompleksi	XII-XIV əsrlər	Qarabağlı kəndi, Şərur rayonu
18.	Gülistan məqbarəsi	XIII əsr	Cuqa kəndi, Culfa rayonu
19.	Ordubad Tarix və Mədəniyyət Qoruğu	XV-XIX əsrlər	Ordubad şəhəri
20.	"Yuxarı Baş" Tarix və Memarlıq Qoruğu	XVII-XIX əsrlər	Səki şəhəri
20.1.	Səki Xanlarının sarayı	1796-ci il	Səki şəhəri
21.	Şuşa Tarix və Memarlıq Qoruğu	XVIII-XIX əsrlər	Şuşa şəhəri

Cədvəl 2: Milli əhəmiyyətli daşınmaz mədəniyyət və tarixi abidələr (menarlıq abidələri)

INVENTAR NO.	ABİDƏNİN ADI	TARİX	YERLƏŞDİYİ YER
22.1-22.1060	Qobustan Tarix və Ədəbiyyat Qoruğu (qədimi yaşayış məskəni və qayaüstü təsvirler)	Mezolit, Orta Dəs dövrü	Qaradağ rayonu, Bakı
23.	Göhne Gənce	Orta dəs dövrü	Gənəcə şəhəri Yaxıllığında
24.	Çalağantəpə yaşayış məskəni	Neolit	Afəlli kəndi, Ağdam rayonu
25.	Leyvanlıtəpə yaşayış məskəni	Neolit	Quzanlı kəndi, Ağdam rayonu
26.	Uzərlüktpə yaşayış məskəni	Tunc dövrü	Ağdam şəhəri
27.	Qədim yaşayış məskəni və Çoban Daşı Qəbiristanı	Tunc -Erkən Dəmir dövrü	Dağ Kasəmən kəndi, Ağstafa rayonu
28.	Töyrətəpə yaşayış məskəni	Neolit - Tunc dövrü	Aşağı Qoyvalı kəndi, Ağstafa rayonu
29.	Qədim qəbiristanı, məbəd və yaşayış məskəni	Antik döyr	Nuydu kəndi, Ağsu rayonu
30.	Beyləqan yaşayış məskəni (Oranqala)	Orta Əsrlər	Kəbirli kəndindən cənuba doğru, Beyləqan rayonu
31.	Köhnə Bərdə	Orta Əsrlər	Bərdə rayonu
32.	Niftali qəbir təpələri	Tunc dövrü	Kübəlli kəndi, Cabrayıllı rayonu
33.	Əliköpəktəpə yaşayış məskəni	Neolit	Üçtəpə kəndi, Cəlilabad rayonu
34.	Xoşbulaq qəbir təpələri	Gec Tunc -Erkən Dəmir dövrü	Xoşbulaq kəndi, Daşkəsən rayonu
35.	Şabran	Orta Əsrlər	Sahnezərli kəndi, Dəvəçi rayonu
36.	Gil-qıl cayıda istehkamlar kompleksi	Orta Əsrlər	Gil-qıl cayı sahili, Dəvəçi rayonu
37.1.-37.3.	I-III Mişar-çavda yaşayış məskəni	Neolit-Erkən Dəmir dövrü	Cəlilabad şəhərindən cənuba doğru
38.	Azix mağara məskəni	Paleoit	Füzuli rayonu
39.	Tağdar mağara məskəni	Paleoit	Füzuli rayonu
40.	Böyük Qala	Tunc -Erkən Dəmir dövrü	Söyüdülli kəndi, Kədərbey rayonu
41.1-41.2	Sərcə Minbərək qədim dəfn yeri (nekropol); Minbərək yaşayış məskəni və qəbir təpələri	Neolit, Tunc, Dəmir dövrü	Minbərek düzənlüyü, Qax rayonu
42.	Darmılı mağara adamlarının məskəni	Paleoit	Dəssalalı kəndi, Qazax rayonu
43.	Baba Dərvish yaşayış məskəni	Tunc dövrü	Dəmircilər kəndi, Qazax rayonu
44.	Qəbələ qədim şəhəri, Salbir qalası	Antik dövr-Orta əsrlər	Qəbələ rayonu
45.	Sərgərtəpə yaşayış məskəni	Tunc əsti dövrü	Sərgərtəpə, Xaqmaz rayonu
46.	Çənəxir təpələri	Antik dövr-Orta əsrlər	Çənəxir yaşayış məskəni, Xaqmaz rayonu

47.	Xocalı qəbir təpələri	Tunc-Erken Dəmir dövrü	Xocallı rayonu
48.	Məbəd	Gec Tunc-Erken Dəmir dövrü	Zazalı kəndindən qərbə doğru, Xanlıq rayonu
49.1-49.2	Borçunluda qəbir təpələri və məbəd	Tunc-Erken Dəmir dövrü	Borçunlu kəndi, Tətər rayonu
50.	Qədim Şamaxı şəhəri	Antik dövr-Orta əsrlər	Şamaxı şəhəri
51.	Kış yaşayış məskəni; Kış Məbədi	Antik dövr-Orta əsrlər	Kış kəndi, Şəki rayonu
52.	Qədim Şəmkir şəhəri	Orta əsrlər	Şəmkir şəhəri Yaxınlığında
53.	Naxçıvan şəhərində qədim şəhərin xarabaları	Bizim e.e. II Minillik – Orta əsrlər	Naxçıvan şəhəri
54.1.-54.3.	Qızılı Bulaq yaşayış məskəni; I-II Qızılı bulaqda ibadət yerləri	Tunc dövrü	Qızılıbulaq kəndi, Babək rayonu
55.1.-55.2.	Aznaburd qülləsi; Aznaburd qəbir təpələri	Tunc dövrü	Aznaburd kəndi, Babək rayonu
56.	Gültəpə I yaşayış məskəni	Neolit- Tunc dövrü	Gültəpə kəndi, Babək rayonu
57.	Gültəpə II yaşayış məskəni	Neolit- Tunc dövrü	Aşağı Uzunoba kəndi,, Babək rayonu
58.	Əlinçə qalası	VII-XII əsrlər	Xançəjə kəndi, Culfa rayonu
59.	Qarabağlar şəhərinin müqəddəs emanətləri	Gec Tunc-Erken Dəmir dövrü	Yuxarı Aza kəndi, Ordubad rayonu
60.	Damcılı mağara adamlarının məskəni	Paleoit	Tanamam kəndi, Şərur rayonu
61.	Batbatəpə yaşayış məskəni	Antik dövr	Yurdçu kəndi, Şərur rayonu
62.1.-62.3.	Gültəpə yaşayış məskəni; Qarabulaq nekoropol; ikinci Məhtə Gültəpə	Tunc dövrü	Məhtə kəndi, Şərur rayonu
63.1.-63.2.	Saxtəxṭının birinci əbədi; Saxtəxṭının ikinci əbədi;	Bizim e.e. III-I Minillik	Şaxtəxṭı kəndi, Şərur rayonu
64.	Oğlangala yaşayış məntəqəsi	Tunc-Erken Dəmir dövrü	Oğlangala kəndi, Şərur rayonu

Cədvəl 3: Tarix və mədəniyyət qoruqlarının siyahısı

Şəki şəhərində Yuxarı-Baş, Tarix və Mədəniyyət Qoruğu
Qobustan Dövlət Tarix və İncəsənət Qoruğu
Qəbələ Dövlət Tarix və Mədəniyyət Qoruğu
Ordubad Dövlət Tarix və Memarlıq Qoruğu
İçəri Şəhər Dövlət Tarix və Memarlıq Qoruğu
Şuşa Dövlət Tarix və Memarlıq Qoruğu
Lahic kəndində Dövlət Tarix və Mədəniyyət Qoruğu
Qala kəndində Dövlət Tarix və Etnoqrafiya Qoruğu
Zakatala Dövlət Tarix və Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğu
Qazax rayonunda Avey Dövlət Tarix və Mədəniyyət Qoruğu
Baskal kəndində Dövlət Tarix və Mədəniyyət Qoruğu
Gülüstan Dövlət Tarix və Memarlıq Qoruğu
Nardəranda Dövlət Tarix və Memarlıq Qoruğu.

BORU KƏMƏRİ MARŞRUTU BOYUNCA HİDROGEOLOJİ ŞƏRAİT

1	GİRİŞ	1
1.1	HESABATIN MƏQSƏDİ	1
1.2	MƏLUMATIN MƏNBƏLƏRİ	1
2	BORU KƏMƏRİ MARŞRUTU BOYUNCA HİDROGEOLOJİ ŞƏRAİT	2
2.1	İQLİM, TOPOQRAFİYA VƏ HİDROGEOLOGİYA	2
2.2	GEOLOJİ XULASƏ	3
2.2.1	Mezozoy	3
2.2.2	Paleogen	4
2.2.3	Neogen	4
2.2.4	Dördüncü dövr çöküntüləri	5
2.3	HİDROGEOLOJİ XULASƏ	5
2.4	MÖVCUD MƏLUMATLARA ƏSASƏN BORU KƏMƏRİ SAHƏLƏRİNİN HİDROGEOLOGİYASI	9
2.4.1	Boru kəmərinin Sanqaçal-Qazı Məhəmməd sahəsi	9
2.4.2	Qazməhəmməd – Yevlax sahəsi (Şirvan düzənliyi)	10
2.4.3	Yevlax	11
2.4.4	Boru kəməri xəttinin Yevlax – Poylu sahəsi (Gəncə-Qazax dağ öndən düzənliyi)	12
2.4.4.1	Üzdə yerləşən qeyri-məhdud sulu komplekslər	12
2.4.4.2	Məhdud sulu komplekslər	14
2.4.4.3	Suyun götürümü	14
2.4.4.4	Yevlax – Goran stansiyası	18
2.4.4.5	Gəncədən qərbə	18
2.4.5	Poylu – Gürcüstanla sərhəd (Qarayazı sulu horizontu)	19
2.4.5.1	Kürün alluvial çaybasarı	19
2.4.5.2	Dördüncü dövr alluvial-proluvial çöküntülərindəki sulu kompleks	20
2.4.5.3	Neogen çöküntüləri	24
2.4.6	Mühəndis-geoloji tədqiqatların məlumatlarına əsasən sulu komplekslərin xassələrinin müəyyən edilməsi	24
2.4.7	Boru kəməri marşrutu üzrə səthaltı layın (4m dərinliyə qədər) keçiricilik qabiliyyətinin paylanması	25
2.4.8	Gipsin və üzvi karbonun miqdarı	29
2.4.9	Dənələrin ölçüsünə görə paylanması	30
2.4.10	Doymuş hidro keçiricilik	32
2.4.11	Məsaməlilik	35
2.5	SULU KOMPLEKSİN ƏLAVƏ ANALİZLƏRLƏ MÜƏYYƏN EDİLMİŞ XÜSUSİYYƏTLƏRİ (OKTYABR 2001)	36
2.5.1	Giriş	36
2.5.2	Qranulometrik tərkib	36
2.5.3	Üzvi maddələrin və karbonatların təyini	39
2.5.4	Çöküntülər – su paylanması əmsalları	40
3	NƏTİCƏLƏR	41
3.1	BORU KƏMƏRİNİN MARŞRUTU	41
3.1.1	Boru kəmərinin marşrutunun hidrogeoloji təsnifatı	41
3.1.2	Yevlaxdan şərqə doğru	42
3.1.3	Yevlax və qərbə doğru ərazi	43

Cədvəllərin siyahısı

Cədvəl 2-1 1999-cu il üçün səthə yaxın hissədə orta aylıq temperatur, Gəncə	3
Şəkil 2-2 Dördüncü dövr sulu horizontunda çıraqlıkların nisbəti.	7
Cədvəl 2-2. Gəncə-Qazax dağətəyi düzənlilikdə dayaz yerləşmiş “demək olar ki, qeyri-məhdud” və iki üst məhdud sulu komplekslərin xassələri	18
Cədvəl 2-3 Gəncə-Qazax dağətəyi (önü) düzənlilikdəki sulu (sudaşıyan) horizontlardan inzibati rayonlar üzrə su götürümü - Tağıyev, Ələkbərov, 2001	19
Cədvəl 2-4. Nəzərdə tutulan boru kəməri marşrutu boyunca götürülmüş süxur nümunələrində üzvü maddələrin miqdarı, %-lə	30
Cədvəl 2-5 Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş üzvi maddələrin (ÜM) və karbonatların gətirmə çöküntülər (N=6) və çıraqı/ çaqıl (N=9) cəbri orta, median, maksimum və minimum miqdarının qiymətləri. Yzvi karbonun (ÜK) miqdarı belə bir nisbətlə qiymətləndirilir: ÜK=0,5ÜM.	39
Cədvəl 2-6 Çöküntülərin 4 müxtəlif nümunələri üçün benzola məxsus qrunt su paylanması əmsalları	40
Əlavə 1, Cədvəl 1. Xəzər ekologi laboratoiyasında təhlil edilmiş nümunələrinin götürülmə yerləri	46
Əlavə 1. Cədvəl 2.. Qranulometrik analizin nəticələri və üzvi maddənin və karbonatların miqdarının təyini.	47

Şəkillərin siyahısı

Şəkil 2-1 Qərbi Azərbaycanın hidrogeoloji xəritəsi	6
Şəkil 2-3 Azərbaycanın məhdud sulu laylarının hidrogeoloji xəritəsi	15
Şəkil 2-4a Gəncə-Qazax dağətəyi düzənliliyinin və Qarayazı düzənliliyinin 1-ci sulu horizontunda (qeyri-məhdud sulu lay) qrunt sularının dərinliyi (q\l).	16
Şəkil 2-4b Gəncə-Qazax dağətəyi düzənliliyinin və Qarayazı düzənliliyinin 1-ci suluhorizontunda (qeyri-məhdud sulu lay) qrunt sularının minerallaşma dərəcəsi (q\l).	17
Şəkil 2-5a Qarayazı düzənliliyi dördüncü dövr sulu kompleksində qrunt sularının dərinliyi (m).	22
Şəkil 2-5b Qarayazı düzənliliyi dördüncü dövr sulu kompleksində qrunt sularının minerallaşma dərəcəsi (q\l).....	23
Şəkil 2-6 Şah Dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatları çərçivəsində kəşfiyyat quyularında dərinliklərin paylanması.....	24
Şəkil 2.7 a,6. Şah Dəniz mühəndis-geoloji quyularında 1-4 m dərinlikdə yerləşən torpaqaltı qruntların keçiricilik təsnifatı.....	26
Şəkil 2.8 a,b. Şah dəniz mühəndis-geoloji kəşfiyyat şurflarında 1-4m dərinlikdə yatan torpaqaltı qruntların keçiricilik təsnifatı.....	27
Şəkil 2.9. Kürdən qərbdə yerləşən geotexniki axtarış quyularında sulu horizontun qumlu/ çıraqlı materialın üstündəki istənilən səthi qoruyucu layın xassəsi.....	29
Şəkil 2.10. Görürləməş beş çıraqlı nümunəsi üçün qranulometrik tərkib əyriləri: (1) quyu BH-A70, nümunə B2 (dərinlik 4-5 m), Qarayazı Köçvəlli yaxınlığında, qiymətləndirməyə görə K = 70 m/gün; (ii) quyu BH-A61, nümunə B4 (dərinlik 6,5-8 m), Tovuzçay çayı, qiymətləndirməyə görə K > 1000 m/gün, (iii) quyu BH-A56, nümunə B1 (dərinlik 0-0,75 m), Zəyəmçayın yaxınlığında, qiymətləndirməyə görə K = 190 m/gün, (iv) kəşfiyyat şurfu TP-A67, nümunə B1 (dərinlik 0,2-1 m), Həsənsu çayının yaxınlığında, qiymətləndirməyə görə K = 290 m/gün, (v) kəşfiyyat şurfu TP-A59, nümunə B3 (dərinlik 1,1-3,1 m), Zəyəmçay və Tovuzçay arası, qiymətləndirməyə görə K = 390m/gün.	31
Şəkil 2.11: Görürləməş beş gətirmə çöküntülər/ gillər nümunəsi üçün qranulometrik tərkib əyriləri: (i) quyu BH-A63, nümunə UD3 (gətirmə çöküntü, dərinlik 4-4,5 m),	

Həsənsu çayından cənub-qərbdə, qiyətləndirməyə görə $K = 5 \times 10^{-8}$ m/s, (ii) quyu CSA377-BH4, nümunə B1-2 (gətirmə çöküntü, gətirmə süxur, dərinlik 2,5-3 m), Tovuzçay şimalı-qərbdə, qiyətləndirməyə görə $K = 4 \times 10^{-8}$ m/s, (iii) quyu BH-A60, nümunə UD1 (gətirmə çöküntü, dərinlik 2,5-3 m), Tovuzçayın yaxınlığında, qiyətləndirməyə görə $K = 7 \times 10^{-8}$ m/s, (iv) kəşfiyyat şurfu TP-A80, nümunə B1 (gil, dərinlik 0,15-1,05 m), Büyük Kəsik, Qarayazı yaxınlığında, Gürcüstanla sərhəddin yaxınlığından, qiyətləndirməyə görə $K = 8 \times 10^{-9}$ m/s, (v) kəşfiyyat şurfu TP-A67, nümunə B2 (gətirmə çöküntü, dərinlik 1,3-2,2 m), Həsənsu çayı yaxınlığında, qiyətləndirməyə görə $K = 3 \times 10^{-8}$ m/s.....	32
Şəkil 2.12a. Gorançay qərbədəki quydan götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiyətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).....	33
Şəkil 2.12b. Gorançay qərbə kəşfiyyat şurflarından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiyətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).....	33
Şəkil 2.12c. Gorançaydan qərbə doğru kəşfiyyat şurflarından və axtarış quyularından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiyətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).....	34
Şəkil 2.13. Gorançaydan qərbə doğru keyfiyyət şurflarından və quyularından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiyətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).....	34
Şəkil 2.14. Gorançaydan qərbə kəşfiyyat şurflarından və quyularından götürülmüş çinqıl nümunələrində məsaməliyin və effektiv məsaməliyin paylanması (qranulometrik tərkib üzrə qiyətləndirmə) (N=30).....	35
Şəkil 2-15a Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az11, 12, 13, və 14 sayılı çinqıl/ çaqıl nümunələri üçün qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçülərdən daha kiçik hissəciklərin).....	37
Şəkil 2-15b Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az15, 16, 20, 21 və 23 sayılı çinqıl/ çaqıl nümunələri üçün qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçülərdən daha kiçik hissəciklərin faizi)	38
Şəkil 2-15c Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az10, 17, 18, 19, 22 və 24 sayılı gətirmə çöküntülər/ lillərin nümunələri üçün , qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçülərdən daha kiçik hissəciklərin faizi) – çöl dublikatları.....	39

1 GİRİŞ

1.1 HESABATIN MƏQSƏDİ

Bu hesabatın məqsədi – Azərbaycan ərazisində nəzərdə tutulan boru kəməri marşrutu boyunca qrunut sularının vəziyyətini təsvir etməkdir.

Hesabatda BTC boru kəməri marşrutu üzrə hidrogeoloji səciyyə (əsas kimi 09 marşrutu variantı qəbul edilmişdir) mövcud hesabatlar, ekspert rəyləri və son geotexniki tədqiqatlara əsaslanaraq nəzərdən keçirilir.

1.2 MƏLUMATIN MƏNBƏLƏRİ

Həmin hesabat hazırlanarkən aşağıdakı informasiya mənbələrindən istifadə edilmişdir:

- Qarayazı bataqlıq sahəsinə və Gəncə-Qazax dağ önü düzənliyinə istinadən 2001-ci ilin aprel və oktyabr aylarında həyata keçirilmiş çöl ekspedisiyaları.
- Yol işləri zamanı toplanmış çöküntü nümunələrinin Bakıda Xəzər Ekoloji laboratoriyası tərəfindən aparılmış analizinin nəticələri.
- Azərbaycan mütxəssisleri, xüsusən doktorlar F.Əliyev, A.Ələkbərov, İ.Tağıyev (Dövlət Geologiya Komitəsi, Ekologiya və təbii sərvətlər Nazirliyi), doktor R.İsrafilov (Geologiya institutu) və doktor N.Kats ilə müzakirələr.
- "Şah Dəniz" qaz kəməri layihəsi üzrə mühəndis-geoloji kəşfiyyatın nəticələri Gibb (2001)
- Qərb İxrac boru kəməri marşrutu üzrə layihənin Ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin müvafiq hissələri.
- BP üçün doktor F.Əliyev (2001) və doktorlar İ.Tağıyev və A.Ələkbərov (2001) tərəfindən hazırlanmış hesabatlar.
- Çap olunmuş geoloji (Nalivkin və b., 1976) və hidrogeoloji (Əliyev və b.) xəritələr.
- Keçmiş Dövlət Geologiya Komitəsi tərəfindən təqdim edilmiş kəşfiyyat şurfları üzrə (su çəkmənin, geoloji kəsilişlər) informasiya, xəritələr və profillər.
- Dərc edilmiş elmi ədəbiyyat (bax bölmə 4, Ədəbiyyat), habelə Internetdə olan xarici məlumat ədəbiyyatı.
- Bu hesabatın müəllifinə yazılı surətdə təqdim edilmiş RSK şirkətinin digər əməkdaşlarının nəticələri və xülasələri.

2 BORU KƏMƏRİ MARŞRUTU BOYUNCA HİDROGEOLOJİ ŞƏRAİT

2.1 İQLİM, TOPOQRAFIYA VƏ HİDROGEOLOGİYA

Aşağıda tədqiqat ərazisinin hidrogeologiyasına aid Qaşqay və Əliyevin (tarixsiz), habelə Əlizadə və (tarixsiz) hesabatlarından götürülmüş əsas iqlim, topoqrafik və hidrogeoloji amillər sadalanır.

BTC boru kəmərinin fərz olunan xətti Azərbaycanın ərazisindən şərqdə yarımsəhra zonasından başlayaraq qərbdə tədricən müləyim iqlimli zonadan keçidkəcə aşağıdakı dəyişikliklər qeydə alınır:

- İqlim bir qədər sərinləşir və mümkün olan yekun buxarlanma (buxarlanma üstəgəl transpirasiya) azalır. Adətən boru kəmərinin bütün marşrutu boyunca yekun buxarlanma yüksəkdir – təxminən 600-800 mm/il.
- Orta illik atmosfer yağışlarının miqdarı 150 mm-dən şərqdə təxminən Qarayazı bataqlıq yerinə getdikcə təxminən 400 mm-dək artır.
- Çay axınlarının mövsümi dəyişmələri daha nəzərə çarpan olur, su sərfizirvəsi may ayında qeydə alınır ki, bu da Kiçik Qafqaz dağlarında qarın əriməsi ilə əlaqədardır.
- Torpağın və suyun minerallaşma dərəcəsi azalır.

Çay axınlarının yaranmasının və qrunt sularının həcminin artmasının əsas mənbəyi Kiçik Qafqaz dağlarında yağış və qar halında düşən atmosfer yağışlardır ki, bunun da illik həcmi 800 mm təşkil edir. Musayevin və Pənahovun (1971) müşaidələrinə əsasən çay axını mənbəyinin təxminən 45-51 %-ni qrunt suları, 35-38 %-ni qar ərintiləri və 14-18 %-ni yağış suları təşkil edir.

Şirin qrunt sularının əsas ehtiyatı yerləşən zonada (Yevlaxdan qərbdə) boru kəməri Kür çayının mənbəyi Kiçik Qafqaz dağlarında olan aşağıdakı sağ sahil qollarını kəsir (şərqdən qərbdə):

- İncəçay
- Gorançay (orta su sərfi 2,4 m³/san)
- Kürəkçay
- Qarasu (orta su sərfi 4,2 m³/san)
- Gəncəçay (orta su sərfi 4,61 m³/san)
- Şəmkirçay (orta su sərfi 8,56 m³/san)
- Zəyamçay (orta su sərfi 5,66 m³/san)
- Tovuzçay (orta su sərfi 0,91 m³/san)
- Həsənsu


Bu çaylarda su sərfi mövsümi xarakter daşıyır. Məsələn, Şəmkirçayın maksimal su sərfi 127 m³/san, minimal su sərfi isə -0,95 m³/san təşkil edir. Dekabr – fevral ayları su sərfinin aşağı, aprel – iyun ayları isə zirvə sərfi ilə diqqəti cəlb edir.

Çay sularında pH kəmiyyəti adətən yüksək olur – 8-ə yaxın, elektrik ötürüçülük qabiliyyəti isə 600 mS/sm-dən çox olur. Musayev və Pənahovun (1971) müşaidələrinə görə sular əsasən Ca-HCO₃ tiplidir.

Bu çaylar tərkibində çaqıl-çinqılı materialların miqdarı yüksək olan və şirin qrunṭularının ehtiyatları əhəmiyyətli dərəcədə çox olan güclü alluvial gətirmə konusu (zandr çöküntüləri və ya gətirmə çöküntülər) ilə assosiasiya edilirlər.

Cədvəl 21-də yer səthinə yaxın məsafədə, Gəncə meteoroloji stansiyasında qeydə alınmış orta aylıq temperatur (hərarət) verilmişdir. Əgər nəzərə alsaq ki, torpaqaltı/qrunṭularının temperaturu havanın orta illik temperaturunu özündə əks etdirir, onda gözləmək olar ki, Gəncə rayonunda torpaqaltı temperatur orta hesabla $15-16^{\circ}\text{C}$ olacaqdır.

Cədvəl 2-1 1999-cu il üçün səthə yaxın hissədə orta aylıq temperatur, Gəncə



2.2 GEOLOJİ XULASƏ

Nalivkinin (1960) tədqiqatlarına əsaslanaraq, aşağıda Qafqaz bölgəsində geoloji şəraitin qısa təsviri, sonra isə Musayev və Pənahovun (1971) məlumatlarına əsasən Gəncə-Qazax zonasında layların qalınlığının daha dəqiq təsviri verilir (çünki bu zona bizim üçün əsas hidrogeoloji əhəmiyyət kəsb edir). Azərbaycanda süxurların aşağıdakı laylanması (təbəqələşməsinə) diqqət yetirmək zəruridir:

- Maykop lay dəstəsi – çöküntülərin ardıcılılığında qumdaşlarının və gillərin paleogendən (oliqosendən) tutmuş alt neogenə (miosenə) qədər növbələşməsi üstünlük təşkil edir
- Sarmat – alt miosen dövrünə uyğun gelir
- Ağcaqıl – tərkibində pliosen yaşlı qumdaşları, alovrelitlər, konqlomeratlar və vulkan mənşəli süxurlar olan gil çöküntülərindən ibarət laylardan təşkil olunmuşdur.
- Abşeron lay dəstəsi – ağcagıl çöküntüləri ilə eynidir, lakin bunlarda qum fasiyası daha çoxdur. Yaşı – üst pliosen.

2.2.1 Mezozoy

Nəzərdə tutulan boru kəməri xətti boyunca geologiya və hidrogeologiya Alp-Qafqaz orogenezi hadisələri (dağ əmələ gətirmə prosesi) ilə müəyyən edilir. Qafqaz dağları əsasən paleogen və mezozoy yaşlı meta-çöküntülərlə və meta-vulkanik süxurlarla səciyyələnir.

Kiçik Qafqazın yura yaşlı çöküntülərinə Gəncə-Qazax zonasında Murovdağ və Şahdağ dağ silsilələrində rast gəlinir və onlar porfiritlərdən, tufogen qumdaşlarından, kvarslı plagioporfirlərdən, əhəngdaşlarından, dolomitlərdən, konqlomeratlardan və

gillərdən/argillitlərdən ibarətdirlər. Təbaşir çöküntüləri bu zonada bazal konqlomeratları, əhəngdaşlarını (bəzən mergelli yaxud qumlu), qumdaşlarını, gilli çöküntüləri, vulkanogen formasiyaları (porfiritlər, tufogen konqlomeratlar və qumdaşları) özündə birləşdirir.

2.2.2 Paleogen

Alt paleogen fliş çöküntülərindən və tərkibində əhəngdaşları və vulkanik sūxurlar olan dəniz mənşəli gilli sıstərləndən ibarətdir. Kiçik Qafqazın üst paleogenində tərkibində argillitlər, qumdaşları və vulkanik sūxurların qalın qatlarını özündə birləşdirən konqlomeratlar olan molass tipli çöküntülər üstünlük təşkil edir (Nalivkin, 1960).

Gəncə-Qazax zonasında, Gəncəçay və İncəçay arasında mergelli əhəngdaşlarını, mergelləri, mergelli gilləri, qumlu mergelləri və qumdaşlarını özlərində birləşdirən paleosen çöküntüləri geniş yayılmışdır. Eosen çöküntüləri Kiçik Qafqazın dağ ölü zonalarında yaxşı inkişaf etmişlər və nazik laylı qum və bəzən vulkanogen çöküntüləri özündə birləşdirən mergel və mergelli gillərdən təşkil olunmuşdur. Gəncə-Qazax dağ ölü düzənliliklər daxilində qazılmış quyularda paleosen və eosen yaşılı sūxurlar tapılmışdır: 300-350 m dərinliklərdə Ağstafa yaxınlığında, habelə 1050-1210 m dərinliklərdə Kürəkçay çayı rayonunda (Musayev və Pənahov, 1971).

Oliqosen çöküntüləri (maykop lay dəstəsinin alt şöbəsi) Gəncə-Qazax zonasında geniş yayılmışlar və 2000 m qalınlıqlı qumlu/gilli laylardan ibarətdirlər (Musayev və Pənahov, 1971).

2.2.3 Neogen

Neogendə orogen (dağ əmələ gətirmə) fəaliyyətinin son fazaları maksimal intensivliyə çatır və üstünlük edən dəniz şəraitini üstün kontinental vəziyyətə keçir. Misal üçün, Kürçayı düzənliliyində terrigen «molass» tipli neogen çöküntülərinin qalınlığı Qafqazdakı eroziyon denudasiyası (açılmış) nəticəsində 6000-7000 m-ə çatmışdır (Nalivkin, 1960).

Gəncə-Qazax zonasında alt miosen çöküntüləri (maykop lay dəstinin üst şöbəsi) qumdaşları ilə mergellərin növbələşməsindən təşkil olunmuşlar. Çöküntülərin qalınlığı 500 m dən 1500 m dək dəyişmir. Bir çox sahələrdə alt miosenin bütün ardıcılılığı sonrakı eroziya sayəsində yuyulmağa məruz qalmışdır. Orta və üst miosen çöküntüləri ancaq Kiçik Qafqazın dağ öündə ancaq lokal şəkildə aşkar edilir, və, fərz edilir ki, onlar Gəncə-Qazax dağ ölü düzənlilikdən sonrakı sarmat-ağcagıl dövründəki kontinental rejim şəraitində baş vermiş eroziya prosesi nəticəsində yoxa çıxmışlar (Musayev və Pənahov, 1971).

Gəncə-Qazax zonasında pliozen-ağcagıl laylarında gilli çöküntülər üstünlük təşkil edirlər. Bazal konqlomeratlardan başlayaraq, onlar transgressiv olaraq daha qədim çöküntüləri örtürər. Kiçik Qafqaz istiqamətində ağcagılın gilli dəniz fasiyası daha aşkar olaraq kontinental fasiya ilə əvəz olunur (növbələşir) (gillər, qumlar, qumdaşları, konqlomeratlar, mergellər, vulkan mənşəli kül), bəzən isə dəniz fasiyası tamamilə yox olur (Musayev və Pənahov, 1971).

Analoji olaraq, Gəncə-Qazax zonasında pliozen yaşılı (Abşeron) çöküntülər də dəniz (qum/qumdaşı təbəqəli gillər) və kontinental (qumların və konqlomeratların çoxluğu ilə) çöküntülərdən təşkil olunmuşlar. Abşeron fasiyası dəniz fasiyasından kontinental fasiyaya kecid təşkil edir, həm vaxt mənasında (kontinental xarakter zaman ərzində çoxalır), həm də coğrafi (məkan) baxımından (kontinental xarakter Kiçik Qafqazın dağ ölü istiqamətində güclənir və burada Abşeron qalın konqlomerat laylarının ardıcılığından ibarətdir). Gəncə-Qazax düzənliliyində dördüncü dövr çöküntüləri altında yalnız alt Abşeron çöküntüləri dəniz fasiyası ilə təmsil edilir. Üstə yatan (örtən) kontinental çöküntülər – Abşeronun analoqu olub, dördüncü dövrün kontinental, alluvial və proluvial çöküntülərinə kecid təşkil edir (Musayev və Pənahov, 1971).

2.2.4 Dördüncü dövr çöküntüləri

Dördüncü dövrdə Qafqazda (əlxüsus ilə Böyük Qafqazda) dağlar və dərələrdə buzlaşma prosesi baş vermiş və bu, moren və flüvioqlyasiyal çöküntülərin əmələ gəlməsinə səbəb olmuşdur. Dağ ətəklərində qalın alluvial/proluvial laylar inkişaf etmişdir ki, onlar da (məsələn) Gəncə-Qazax dağ öünü maili düzənləyini formalasdırırlar (Nalvkin, 1960). Qrunt sularının ehtiyatlarının əsas hissəsi dördüncü dövr çöküntülərində toplanmışdır və bu sənədin sonrakı bölmələrində həmin çöküntülərin dəqiq quruluşu ətraflı nəzərdən keçiriləcəkdir.

2.3 HİDROGEOLOJİ XULASƏ

Azərbaycanda qrunt suları resurslarının vacibliyinə baxmayaraq, Nəzərdə tutulan boru kəməri xətti boyunca məhdud həcmidə hidrogeoloji informasiyanın alınması mümkün olmuşdur, halbu ki, Keçmiş Dövlət Geologiya Komitəsində hidrogeoloji xəritələr və kəsilişlər istənilən gədərdir. Azərbaycan üzrə hidrogeoloji tədqiqatlara həsr edilmiş xarici (əcnəbi) ədəbiyyat çox azdır. Bu, Azərbaycanda neft geologiyası haqqında ədəbiyyatdan, həm də qonşu Cənubi Qafqaz respublikalarının hidrogeologiyasından, hətta su daşıyan komplekslərin modelləşdirilməsini və qrunt suları ilə su axarları arasında qarşılıqlı əlaqəni, habelə yağış çöküntülərindən qrunt sularının qidalanmasını nəzərə almaqla, seysmik fəallığı da əlavə etməklə, xeyli fərqlənir.

Əliyev və başqalarının (1992) hidrogeoloji xəritələrinə, keçmiş Geologiya Komitəsindəki müzakirələrə, habelə Tağıyev və Ələkbərovun (2001) və Banks (2001) hesabatlarına istinadən aşağıda Nəzərdə tutulan boru kəməri dəhlizi boyunca hidrogeoloji şəraitin vacib elementləri nəzərdən keçirilir:

Nəzərdə tutulan boru kəmərinin dəhlizi əsasən Böyük və Kiçik Qafqaz dağları arasındaki tektonik atımlarda məhdudlaşan dağarası çökəklikdən keçir. Tektonik atımlarla məhdudlaşlığı Kiçik və Böyük Qafqaz dağları arasından dağarası çökəklikdən keçir. Kiçik Qafqaz ərazisində Gəncə-Qazax düzənləyindən cənubda yura və təbaşir «ana səthaltı süxurlar» qumdaşlarından, tuflardan, əhəngdaşlarından, gil sistərləndən, brekçiyalardan, porfiritlərdən və s. ibarətdirlər və onlarda müəyyən qədər şirin qrunt suyu ehtiyatı toplanmışdır. Onların bilavasitə BTC boru kəmərinə heç bir aidiyyatı yoxdur.

Kiçik və Böyük Qafqaz dağları arasındaki çökəklik ardıcıl olaraq neogen və dördüncü dövr çöküntüləri ilə dolmuşdur. Yer səthindən bilavasitə aşağıda yatan çöküntülərin üç əsas tipi aşağıdakılardır:

- Gətirmə çöküntülər (zand çöküntüləri)/alluvial gətirmə konusları Kiçik və Böyük Qafqazın dağ silsilələrindən yaranmışlar və çox pis çeşidlənmiş qumdaşlarından, çaqıl və çinqıldan, xırda dənəli/gilli sükürələrin nazik təbəqələrindən ibarət qalın laylardan təşkil edilmişlər. Bu növ çöküntülər qərb istiqamətində, dağlara yaxın yerlərdə üstünlük təşkil edirlər. Bu çöküntülər rus dilində – **proluvial** adlanırlar.
- Şərq istiqamətdə üstünlük təşkil edən dəniz çöküntüləri.
- Kür çayının gətirmə alluvial çöküntüləri.

Ehtimal etmək olar ki, dağarası çökəkliyin qərb qurtaracağında (Gürcüstan sərhəddi yaxınlığında), habelə Kiçik və Böyük Qafqaz dağlarının ətəkləri boyunca proluvial/alluvial çöküntülərdə iri dənəli layların sayı artır, və, deməli, su daşıyan (sulu) horizontların əlaqələri də güclü olmalıdır. Dağarası çökəkliyin mərkəzinə doğru və Qafqaz dağlarının ətəklərindən uzaqlaşdırıqca kobud dənəli çöküntülərin payı azalacaq və potensial sulu horizontlar arasında da əlaqə zəifləyəcəkdir. Əliyev və başqarı (1992) tərəfindən tərtib olunmuş xəritə təsdiq edir ki, Kiçik Qafqazın ətəklərində alluvial gətirmə konuslarındakı çöküntülər 90 % çaqıl ölçülü klastik çöküntülərdən təşkil olunmuşdur. Kür çayının yuxarı dərəsində bu çöküntülərin payı 75-40 % təşkil edir, Kürün aşağı axınında isə < 25 % dır (Şəkil 2-2).

Şəkil 2-1 Qərbi Azərbaycanın hidrogeoloji xəritəsi.

INSERT A3 MAP

Şəkil 2-2 Dördüncü dövr sulu horizontunda çəmqların nisbəti.

INSERT A3 MAP

Allüvial götirmə konuslarında iri dənəli sūxurların paylanması, ehtimal ki, bir sıra amillərin mürekkeb qarşılıqlı əlaqəsi ilə təyin edilir:

- Qafqaz dağlarından axan çayların inkişafı və yataqlarının lateral yerdəyişməsi
- Hidravlik qradiyenti artırın və yüksək energetik səviyyəli çöküntü toplanmasının erozion şəraitinə səbəb olan arabir qırılma (pozulma) hərəkətləri və orogen qalxmalar.
- İqlim flüktuasiyaları da (qərarsız dəyişmələri, enib-qalxmaları) (məsələn, qar papaqlarının dördüncü dövrde buzlaşma dövründən sonra əriməsi) eroziyanı və iri dənəli materialın nəql edilməsini asanlaşdırın yüksək enerji səviyyəli şəraitin yaranmasına götirirlər. Faktiki olaraq, prolüvial çöküntülərin hədsiz pis çeşidlənməsi və klastik sūxurların növlərinin geniş diapazona malik olması, imkan verir ki, həmin çöküntülərin xalis fluvial yox, əksinə *fluvioqlyasial* (yəni qlyasial çöküntülərin yenidən çökməsi sayəsində) olmasını fərz edək (K.Riçardson, BP, *şəxsi söhbət*, 16/10/01).

Yuxarıda deyilənlərə əsasən üfqı yayılmasına görə sistemləşdirmək və stratifikasiya edilmiş sulu horizontlara ayırməq sistemləşdirmək cəhdli problematikdir. Bunu çöküntüləri sudaşıyan komplekslərə bölməyə üstünlük verən Tağıyev və Ələkbərov (2001) da bunu göstərirler. Dördüncü dövr çöküntülərində sudaşıyıcı kompleksləri dağarası çökəklikdə aşağıdakı kimi ayırməq olar (Əliyev və başqaları, 1992):

- Üst və orta dördüncü dövr çöküntülərinin üst şobəsindəki su daşıyıcı kompleks $K(Q_{II-IV})$
- Üst pliosen və alt dördüncü dövr çöküntülərinin alt şobəsini təşkil edən su daşıyıcı kompleks $K(N_2^3-Q_{I,IV})$

Öz növbəsində bu çöküntülərin altında neogen yaşı Abşeron (kontinental) və Ağcagil (kontinental və dəniz) kompleksləri yata bilərlər. Bu neogen çöküntüləri həm də, xüsusən dağarası çökəkliyin ortasında Böyük və Kiçik Qafqaz dağları arasında, xətti tırə təşkil edərək üzə çıxırlar, məsələn, Mingəçevir dəryaçasının ətrafında və Kürün şimal sahilində, Mingəçevir dəryaçasından qərb tərəfdə.

Fərz etmək olar ki, dağarası çökəkliyin qərb qurtaracağında (Gürcüstan sərhəddi yaxınlığında), habelə Böyük və Kiçik Qafqazın ölü boyunca, qrunt sularının artımı (çoxalması, dolması) əsasən Qafqaz dağlarından dördüncü dövr yaşılı götirmə konuslarının allüvial çöküntülərinə axan çayların sularının infiltrasiyası (süzülməsi) hesabına baş verir. Bu regionda qrunt sularının təzyiqinin azalması gözlənilməlidir. Suyun artımı, ehtimal ki, yağıntılar və Qafqaz dağlarında və dağ ölü zonalarda qarın əriməsindən əmələ gələn sular hesabına baş verəcəkdir. QRUNT sularının artımı (dolumu) prosesində həm də irriqasiya suları və atmosfer çöküntülərinin bir başa prolüvial çöküntülərə hopması iştirak edəcəklər.

Dağarası çökəkliyin mərkəzi və şərqi hissələrində, ehtimal ki, səviyyənin qalxma bucağı üstünlük təşkil edəcəkdir (daha dərinlikdə yatmış sulu horizontlarda artezian təzyiqli). Bu zonalarda həmin qalxma bucağı və buxarlanma səbəbindən sulu komplekslərin balanslarında yağış çöküntüləri hesabına birbaşa qrunt sularının artımı (dolması) az rol oynayacaq.

Gözləmək olar ki, Qafqazın dağ ölü sahəsində su ilə doymayan zonanın qalınlığı daha yüksək, altda yatan horizontların qalınlığı isə, çökəkliyin mərkəzi hissəsində daha az olacaqdır.

Yeraltı suların axını, - qrunt sularının axını dağarası sulu çökmə sūxurlar kompleksində, adətən Qafqaz dağlarının ətəklərindən Kür çayına və qərbədən şərqə tərəf yönəlmüşdür. Bu 2-1 sayılı şəkildə göstərilmişdir.

İri dənəli çöküntülərdə, Qafqaz dağlarının eteklərində dolma (qidalanma) zonasında qrunt suları daha şirindir. Onların mineralallaşma dərəcəsi alçaq yerlərə tərəf özü də şərq istiqamətində getdikcə artır. QRUNT sularının hidrokimyəvi tipi HCO_3^- dən SO_4^{2-} tərəf, hətta Cl^- a qədər dəyişir (Musayev və Pənahov, 1971). Bu 2-1, 2-3 və 2-4b Şəkillərində göstərilmişdir. Bu duzlaşma (şoranlaşma, mineralizasiyanın güclənməsi), ehtimal ki, aşağıdakı iki amillə əlaqədardır:

- Axın yolları uzunu sular və çöküntülərin qarşılıqlı təsiri sayəsində (gipsin həll olması, dəniz mənşəli süxurlarda qalıq duzlarla qarşılıqlı təsir) mütarəqqi (artan) duzlaşma
- Mərkəzi düzənlikdə yağıntıların miqdarının azlığı və buxarlanması çox olması. Dolma prosesi zamanı suyun yekun buxarlanması nəticəsində (buxarlanması, üstəgəl transpirasiya), habelə dəyaz (az dərinlikdə) yerlərdə qrunt suları hesabına həll olunan bərk fazanın tərkibi çoxalır.

Şirin qrunt suları adətən bikarbonat, bikarbonat-sulfat, yaxud bikarbonat-xlorid tiplidir. Cod (zəif mineralallaşma dərəcəli) sular dağarası çökəkliyin mərkəzi hissəsində (Şirvan düzənliyi) bikarbonat, sulfat, yaxud xlorid tipli ola bilərlər. Ərazinin şərq hissəsində mineralallaşmış (duzlu) sular, adətən, xlorid tiplidir.

2.4 MÖVCUD MƏLUMATLARA ƏSASƏN BORU KƏMƏRİ SAHƏLƏRİNİN HİDROGEOLOGİYASI

2.4.1 Boru kəmərinin Sanqaçal-Qazı Məhəmməd sahəsi

Bu sahənin morfolojiyası (Gibb, 2001):

- PK 0-6: dəyaz vadilərlə müşaiət olunan sahilyanı düzənlik (müvəqqəti su axınlarının quru vadiləri), PK-6-nın yamacına qədər
- PK 7-13: azca qalxmış yayla, gillərdən və lillərdən təşkil olmuşdur. Aşağı sərhəddi (döşəmə hissəsi) az yatalı argillitlər təşkil edir
- PK 13-23,5: Turağay palçıq vulkanı eteklərində yastı dağönü düzənlik
- PK 23,5-28,5: Qotur palçıq vulkanı tırəsinin yarğanlı nahamar relyefi.
- PK 28,5-41: mineralallaşmış, lilləşmiş və gilli torpaqlardan ibarət yastı alluvial düzənlik.
- PK 41-50,5: Qazməhəmməddə alçaq yamacla qurtaran, lilləşmiş və gilli torpaqların üstünlük təşkil etdiyi alçaq təpəli zona.

Boru kəmərinin marşrutunun bu sahəsində açılmış süxurların litologiyası Abşeron və ağaçgil çökkmə süxurlarını örtmüş dördüncü dövr kontinental çöküntülərlə, palçıq vulkanı və «diluvial»/dəniz fasiyalı çöküntülərlə təmsil olunmuşlar (Əliyev, 2001).

Bu sahədə torpaqların üst (səth) qatları adətən çox zəif su keçirmə qabiliyyətinə malikdir (lil, gil), baxmayaraq ki, Şah Dənizdəki geotexniki tədqiqatlar çərçivəsində əldə edilmiş karotaj kəsilişləri və pilot quyuların kəsilişləri üfüqi istiqamətdə uzanan əhəmiyyətli sulu horizontların olmasını göstərmir. Marşrutun bu sahəsi dəniz səviyyəsindən dəyişkən yüksəkliklərlə, dərələr sistemi və yarğanlarla, habelə palçıq vulkanları ilə xarakterizə edilir. Bəzi karotaj kəsilişlərində (BH-Alb, BH-A4) palçıq vulkanlarının fəaliyyəti nəticəsində yaranmış horizont əlamətlər rast gəlir.

Əliyevə görə (2001) boru kəmərinin xətti bu sahədə heç bir əhəmiyyət kəsb edən qrunt suları olan yerləri kəsmir, həm də burada olan məhdud həcmli qrunt suları yüksək duzluqluq dərəcəsi ilə səciyyələnlərlər. Orta illik atmosfer çöküntüləri burada 100-250 mm təşkil edir. Yağın yağışların miqdarı il ərzində güclü günəş radiasiyyası, yüksək temperatur, havanın öz nəmliliyi (orta hesabla 12,4-14,6 %) və küləyin süratının regionda güclü olması nəticəsində çox yüksək olan potensial yekun buxarlanmasından xeyli azdır. Beləliklə, fərəz edilir ki, qrunt suları resurslarının dolma (artım) tempi (surəti) mövcud iqlim şəraitində çox aşağıdır.

Qrunt sularının məhdud resursları (ehtiyatları) dar/allüvial çay çöküntüləri ilə əlaqədardır (məsələn, Pirsaat çayı). Arabir olaraq (hər dən bir) əllə qazılmış quyularda yaxud mənbələrdə köçərilərin yaxud yerli əhalinin istifadə etdiyi şirin qrunt suları rast gəlir (halbuki quraqlıq olan Azərbaycanın şərq regionlarında su avtosisternlər vasitəsilə gətirilir və vedrələrlə satılır- Wolfson i Daniell, 1995). Digər nadir şirin qrunt su mənbələri əsasən suyu pis keçirən gil layları ilə sərhədləşən əhəngdaşlarının üzə çıxması (açılışları) ilə əlaqədardırlar. Qrunt sularının bu cür ehtiyatları əsasən qövsvari şəkildə Pirsaat çayından şimalı-şərq istiqamətində Daqni camp. köçəri düşərgələri olan yerlərdə səpələnib. Nəzərdə tutulan boru kəmərinin dəhlizi bu su resursları üçün təhlükəli deyildir.

Bütövlükdə, bu regionda qrunt sularının həssaslığı zəif kimi qiymətləndirilir. Lakin, bir haldəki şirin qrunt sularının ehtiyatı tamamilə kasibdir, istənilən hər bir az miqdarlı ehtiyatlar və ya mənbələr yüksək qiymətləndirilməlidir, və bu amil boru kəmərinin dəhlizində axtarış işləri zamanı nəzərə alınmışdır.

2.4.2 Qazməhəmməd – Yevlax sahəsi (Şirvan düzənliyi)

BTC boru kəmərinin bu sahəsi (hissəsi) səthaltı sūxurları (əsası təşkil edin sūxurlar) əsasən pliosen-dördüncü dövr yaşılı proluvial, «diluvial», həm də Kürçayı sisteminin allüvial çöküntülərindən təşkil olunmuş yasti yarım səhra Şirvan düzənliyini kəsir (Əliyev, 2001). Ümumiyyətlə, çöküntülərdə xırda dənəli fraksiyalar əksəriyyət təşkil edir ki, bu geotexniki tədqiqatların nəticələri və kəşfiyyat şurflarının kəsilişləri ilə sübut edilir. Kobud dənəli çöküntülər adətən çay gətirmələri ilə, məsələn, Alazan-Öyriçaydan gələn materiallarla əlaqədardırlar.

PK 146-150 sahəsində boru kəməri xətti Qərbi Qarasu bataqlığından şimal istiqamətli sahədən (yerdən) keçir. 156-ci PK-dən başlayaraq, qərbdə doğru düzənlik daha az məhsuldardır, torpaq burada şorandır və burada qlofil bitkilər rast gəlir. Lakin, sovet dövründə bu ərazidə kənd təsərrüfatı ilə məşqul olurdular. Düzənliyi eni 2-dən 5 m-dək olan çoxlu miqdarda irriqasiya kanalı kəsir, onlar, xüsusən, PK 153-158, PK 191-200 və PK 203-206 sahələrində çoxluq təşkil edirlər. Boru kəməri xətti ilə PK 171 və PK 193 nöqtələrində kəsişən Göyçay və Türyançay kanalları, tədricən təbii əyri-üyrü çay sistemini keçirlər. Torpaq qatı təzədən daha məhsuldar olur və Kür çayı istiqamətində burada kənd təsərrüfatı sahələri yerləşir. Kür çayının subasarında, PK 216-226 sahəsində istifadəsiz qalmış kanallar və qurumuş göllər vardır (Gibb, 2001).

Əliyevin (2001, tarixsiz) fikrincə (təsdiqlədiyinə görə) bu sahədə qrunt suları ehtiyatının neft məhsulları ilə mümkün cırklənməyə qarşı həssaslığı cüzdidir, sadəcə olaraq ona görə ki, burada əhəmiyyətli qrunt sularının ehtiyatları yoxdur. BTC boru kəməri xətti boyunca qrunt sularının minerallaşma dərəcəsi 5-100 qr/l arasında dəyişir. Qrunt sularının aynası (səviyyəsi) Şirvan düzünün 90% ərazisində 3 m-dən aşağıda yerləşir, qismən irriqasiya kanallarından süzülmələr sayəsində formalasırlar. BTC boru kəməri xətti üzrə qrunt sularının səviyyəsi daha dərin, təxminən, 5-10 m yer səthindən aşağıda, yalnız Kürdəmir və Şəkər-Qobu zonasında, ola bilər (Əliyev, 2001).

Əliyevə (2001) görə qrunt sularının aynasının (səviyyəsinin) qradiyentləri Şirvan düzündə aşağıdır (0,03-dən 0,0007-dək) və onlar Kür çayı istiqamətində azalırlar. Lazımı dərəcədə su keçirmə qabiliyyəti olan layların qalınlığı da Kür çayı tərəfə getdikcə azalır. Nəzərdə tutulan boru kəməri dəhlizi üzrə qiymətləndirmələrə əsasən bu 10-20 m təşkil edir. Hidrokeçiricilik su daşıyan laylarda 0,1 – 3 m/gün arasında dəyişir.

Şirvan düzənliyində qrunt sularının yalnız 5 %-ni «şirin su» kimi təsnif etmək olar (duzların miqdarı < 1 qr/l, Əliyev, 2001), özü də bu ehtiyatlar topoqrafik cəhətdən nəzərdə tutulaqın boru kəməri dəhlizinin səviyyəsindən yuxarıda yerləşirlər və çirkənməyə qarşı həssas deyildirlər.

Beləliklə, Əliyevə (2001) görə boru kəməri marşrutunu Şirvan düzənliyi ərazisində hidrogeoloji planda (cəhətdən) iki sahəyə ayırmak olar:

1. Qazıməhəmməddən Qarasu/Padar/Sığırlı dəmir yolu stansiyalarına qədər : səthaltı süxurlar gillərdən, gəlmə süxurlardan (lillər) və lilli qumdaşlarından ibarət alluvial-deluvial və proluvial-deluvial tipli çöküntülərlə təmsil edilmişlər. QRUNT sularının səviyyəsi adətən 2-3 m dərinlikdə yerləşir, mineralallaşma dərəcəsi 40-85 qr/l təşkil edir, özü də duzlardan sodium xlor və yüksək qatılıqlı sulfatlar üstünlük təşkil edirlər.
2. Sığırldan tutmuş boru kəmərinin Kür çayını və Yevlaxı kəsdiyi yerədək : gəlmə gil, lilli qumdaşları və qumlar üstünlük təşkil edir. Bu zona üçün suvarılan əkinçilik səciyyəvidir. Bəzi yerlərdə qrunt sularının səviyyəsi (aynasi) yer səthinə yaxın yerləşmişdir, şərait bataqlıqlıdır və qruntlar duz ludur (şorandır), xüsusən Ucar və Kür çayı arası sahədə. Kürün subasar düzənliyində qumlu laylar rast gelir, çox vaxt səthdə yatan gilli laylar altında (Gibb, 2001).

Əliyevin (2001) məlumatlarına görə Şirvan düzündə dərin olmayan «az qala qeyri-məhdud» sulu kompleksdən aşağıda üç artezian sulu kompleksi yarılır. Bu komplekslərdə su adətən çox güclü mineralallaşmaya malikdir (5-10 qr/l). Burada bütövlükdə şaquli təziq qradienti üstünlük təşkil edir və çirkənmədən mühafizəni təmin edir.

Beləliklə, bu zonada BTC boru kəməri dəhlizində qrunt sularının əksər ehtiyatı üçün bütövlükdə aşağıdakılardan nəticəsində hər hansı risk gözlənilmir: (a) çöküntülərin su xassələrinin pis keyfiyyətə görə və (b) qrunt sularının mineralallaşmasına görə. Lakin, əsas çayların mərcaları boyunca şirin qrunt sularının toplanma zonası ola bilər (məsələn, Kürün alluvial çöküntülərində), habelə şirin sulu irriqasiya kanalları yaxınlığında. Bundan başqa, şirin qrunt suları olan kiçik kavernaların yaxud çox xırda olduğuna görə Dövlət Geologiya Komitəsində qeydiyyatda olmayan süzülmə sahələrinin olması mümkünür. Buna baxmayaraq, yerli çobanlar üçün bu sahələr naxır bulağı kimi əhəmiyyət kəsb edirlər (məsələn, sütülən sudan əmələ gəlmış şosse yolu yaxınlığındakı su tutarı, təxminən 3-4 km Gorançay çayından qərbdə, $40^{\circ}38'46,7''$ şim., $46^{\circ}45'35,0''$ şərq).

Bütövlükdə bu sahədə qrunt suları ehtiyatlarının həssashişini aşağı hesab edilir.

2.4.3 Yevlax

Yevlaxın qərb hissəsində Kür çayının alluvial çöküntülərində (düzənliyin alluvial çöküntülərlə ərazisi təxminən RK 244,5-ə qədər uzanır, Çibb, 2001, məlumatına görə), habelə dəniz çöküntülərində həm qeyri-məhdud, həm də məhdud qrunt suları vardır. QRUNT suları yer səthindən cəmisi 1-2 m dərinlikdə rast gəlinir, özü də qumlarda və gilcəli qumlarda. Su keçiriciliyi - 0,1-0,3 m/gündür. Onlar böyük mineralallaşma ilə səciyyələnirlər.(10-15 qr/l, duzlar sodium xlorid/ sulfat tiplidir). Məhdud sulu komplekslər qum və gilcəli qum laylarında 50-200 m dərinlikdə rast gəlinir. Onlarda cod (zəif minerallığı) su toplanmışdır (1,2-1,5 qr/l). Bu sular müxtəlif məqsədlər üçün, o cümlədən içmək üçün istifadə edilir. Məhdud sulu komplekslər adətən yer səthindən qalınlığı ən azı 10 m-dən gilli süxurlar layı ilə ayrıılır (Əliyev, 2001).

2.4.4 Boru kəməri xəttinin Yevlax – Poylu sahəsi (Gəncə-Qazax dağ öni düzənliyi)

Bu sahədə boru kəməri xətti, Kürün cənub tərəfindən, Yevlax – Görənboy və boru kəmərinin Kür çayını keçdiyi yer və Poylu arasında, Qarabağ düzənliyinin az bir hissəsini (Yevlax və Mingəçevir stansiyası arasında), habelə Gəncə-Qazax dağönü düzənliyini kəsir. Gəncə-Qazax dağönü düzənliyində torpaqaltı laylar əsasən gətirmə konusunun alluvial (proluvial) çöküntülərindən ibarətdir. Onların xeyli hissəsi iri dənəli su keçirən səxurlardır və özlərində şirin qrunt suları saxlayırlar. Bu qrunt sularının ehtiyatları atmosfer çöküntülərindən (41%), habelə çaylardan səzülmələrlə (32%) formalışırlar, baxmayaraq ki, irriqasiya kanallarından səzülmələr (22%) və dağlardan su axımları da (5%) çoxdur. (Tağıyev və Ələkbərov, 2001).

Gəncə-Qazax dağ öni düzənliyində sulu horizontları şərti olaraq (Tağıyev, Ələkbərov, 2001) horizontların startiqrafik yaxınlığına və suların analoji kimyavi tərkibinə görə bir üst, qismən qeyri-məhdud (məhdud olmayan) sulu kompleksə (qrunt suları ilə və 4 məhdud sulu kompleksə bölünür (təziqli su daşıyan) laylar. Bu bölgü əslində simvolik xarakter daşıyır və mübahisəlidir, çünki faktiki olaraq sulu kompleksin quruluşu mürəkkəbdir və burada yerlərimi dəyişən çoxlu sayıda iri və xırda dənəli səxur layları horizontal (üfiqi) istiqamətdə yerləşmişlər. Eyni zamanda, çökmə səxurların ardıqlığını vahid blok kimi qəbul etmək lazımdır. QRUNT sularının toplanması (qidalanması) Kiçik Qafqaz dağlarının ətəklərində baş verir, haradakı iri dənəli səxurlar və sulu horizontlar az-çox bir-birilə əlaqəlidirlər. Şimala tərəf Kür çayına getdikcə sulu komplekslər daha da məhdudlaşırlar və təbiətləri üzrə izolə edilirlər, hətta dərin yatmış komplekslərdə artezian rejimi də yaranıb inkişaf edə bilər. Bu yerlərdə, doğrudan da suvarmada istifadə olunan artezian quyularından, nazarət edilməyən (tənzimlənməyən) axıntılar müşahidə edilir.

2.4.4.1 Üzdə yerləşən qeyri-məhdud sulu komplekslər

Ən üst, əsasən qeyri-məhdud sulu kompleks (ənənəvi bölgüyə müvafiq olaraq) çirkənməyə qarşı daha çox həssasdır (Tağıyev və Ələkbərov, 2001). Bu layın çöküntüləri Kiçik Qafqaz ətəklərində çıqıldan, iri və xırda çaqıldan, qumlu və lilli lay arası təbəqələrdən, Kür çayı istiqamətində isə xırda dənəli səxurlardan ibarətdirlər. Şəkil 2-4-adə qrunt sularının aynasının dərinlikləri verilmişdir. Qeyd etmək lazımdır ki, qrunt sularının səviyyəsinə qədər ən böyük dərinlik (tez-tez > 25 m) Kiçik Qafqazın şimali-şərq yamaclarından axan çaylar arası zonalarda müşahidə edilir.

- Gəncəçayın hər iki tərəfində
- Kürəkçay və Gorançay arasında
- Şəmkirçay və Ağstafaçay arasında

Yer səthinə yaxın olan (<5 m) qrunt sularının aynası yerləşir:

- Bilavasitə Goranboydan şimalda, ola bilsin ki, Yuxarı Qarabağ kanalından sızmalar hesabına
- Kiçik Qafqazın şimali-şərq yamaclarından axan, xüsusən Kürəkçay, Tovuzçay, Həsənsu və Ağstafaçayın dərələrində
- Kür çayının dərəsində, bəzi yerlərdə qrunt sularının səviyyəsi yer səthinə çıxır, ərazilərdə bataqlıqlar yaradır

Qrunt suları səviyyəsinin hidroqraflarına əsasən (Əlavə 2) zənn etmək olar ki, suların səviyyəsinin fluktuasiyası (enib-qalxması) kəmiyyətcə o qədər də böyük deyildir. Qrunt sularının mövsümi xarakterini müəyyən etmək mümkün olan yerlərdə (quyu 5/ 4 və 81/2, əlavə 2), onların maksimum səviyyəsi aprel-may aylarına təsadüf edir.

Geotexniki quyularda qeydə alınmış qrunt sullarının səviyyəsi barədə son məlumatlar (Gibb, 2001), bütövlükdə 2-4a şəklində verilmiş nəticələri təsdiqləyir. Qrunt sularının axını adətən cənub-qərbədə şimal-şərq istiqamətinə (yəni Kür istiqamətinə, Şəkil 2-1) yönəlmüşdür, yalnız şərq zonası istisna hal təşkil edir, beləki burada qrunt sularının axın istiqaməti şərqə yönəlmüşdür. Buna səbəb isə Bozdağ dərəli-təpəli ərazinin, zəif sukeçirmə xassəsinə malik sűxurlarının axına maneq yaratmasıdır.

Üst sulu kompleksin çöküntüləri çinqıl hasil edilən karxanalarda, Kiçik Qafqazın şimal-şərq yamaclarında əsas çayların axdığı erozion dərələrdə üzə çıxırlar (müşahidə edilirlər). Ən çox iri dənəli çöküntülər yarımbucaqlı çaqıldan tutmuş hamarlanmış hissələri, ince və orta dənəli qumdaşlarını (bəzən kobud dənəli) özündə birləşdirir. Çöküntülərin sűxurları bütövlükdə pis çeşidlənmişdir, bu da su keçiricilik qabiliyyətini aşağı sala bilər ki, onu da həmin ölçülü hissəciklərdən ibarət çöküntülərdə gözləmək olar. Adətən gilli gətirmə materialdan ibarət nazik lay (qalınlığı 1-2 m) çayarası zonalarda yaxşı su keçiricilik qabiliyyəti olan və su daşıyan iri dənəli çöküntülərin üstündə yatırlar (onları örtürlər), lakin bu vəziyyət çay dərələrində pozulur. Sulu horizontların ardıcılılığı sərhədlərində (çərçivəsində) gətirmə çöküntülərin təbəqəsi/xırda dənəli qum qeydə alınmışdır. Şahdəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatlar programı çərçivəsində qazılmış keşfiyyat quyularının nəticələrinə əsasən, çay arası zonalarda sűxurların ən üst 20 metrik ardıcılığında bəzən (az-az) kobud dənəli qum, çinqıl və çaqıl lay təbəqələrinə rast gəlmək olur. Qoşqarçay, Qarasu, Şəmkirçay, Zəyəmçay və Tovuzçay kimi çay dərələrində qum/çinqıl dəstələri bilavasitə səthin altında yerləşmişlər, bu isə əsas çay dərələrində ən yaxşı qarşılıqlı əlaqə, həssashlıq və su keçiriciliyin olmasını göstərir. Sulu komplekslərin hidrokeçiriciliyi 0,1 ilə 13,4 m/gün arasında, keçiricilik sahəsi isə 3-dən 1600 m²/gün arasında dəyişir (bax Cədvəl 2-2). Keçiriciliyin ən böyük qiymətləri Zəyəmçay və Şəmkirçayın alluvial gətirmə konuslarının mərkəzi hissəsində müəyyən edilmişdir. (Tağıyev və Ələkbərov, 2001). NOS 47-64 (Dövlət Geoloqiya komitəsinin arxiv materialı) sayılı keşfiyyat quyularından su çəkmə nümunəsinin məlumatlarına müvafiq olaraq hidrokeçiriciliyin bariz qiyməti təxminən 10 m/gün təşkil edir. Lakin, qeyd etmək lazımdır ki, Ələkbərov və Əliyev (Dövlət Geoloqiya Komitəsi, Ekoloqiya Nazirliyi, söhbətin protokolu, 3.09.01) təsdiq edirlər ki, bu zonada kobud dənəli proluvial çöküntülər üçün hidrokeçiriciliyin 20-100 m/gün olması səciyyəvidir (orta qiymət 20-40 m/gün).

Şəkil 2-4b üst sulu kompleksdə qrunt suyunun ümumi mineralizasiyası göstərilmişdir. O ki qaldı suyun keyfiyyətinə, üst sulu kompleksdə demək olar ki, ərazidə yeraltı sular şirin sulardır (minerallaşma <1 qr/l). Duzlu su zonası Ağstafadan şimalda və Gəncədən şimal-şərqtə və şimal-qərbədə müəyyən məsafədə yerləşir. Goranboydan şimalda və şərqtə şoranhıq (duzlu luq) kəskin artır. Sulu kompleksdə qrunt sularının keyfiyyəti adətən yaxşıdır. Heyvandarlıq fermaları yaxınlığında az miqdarda azot qeydə alınmışdır, Gəncə gil-torpaq kombinatı yanında isə digər çirkəndiricilər müşahidə edilir (Tağıyev və Ələkbərov, 2001).

2.4.4.2 Məhdud sulu komplekslər

Bu zonada daha dərinlikdə yatan sulu komplekslər qrunut suyu götürmək üçün əlverişli hidroavtomatik xüsusiyyətlərə malikdir və ərazinin böyük hissəsində suların keyfiyyəti yaxşıdır. Hesab edilir ki, bu su daşıyan komplekslər Nəzərdə tutulan boru kəməri proyekti layihəsi üzrə əlaqədar işlər zamanı neftlə çirkənməyə çox da həssas deyildirlər, ona görə ki, onlar dərinlədirlər və qeyri-məhdud sulu kompleksdən su keçirməyən laylarla ayrılırlar.

Qrunut sularının əsasən şirin olmasına və ya Ca-HCO₃, tərkibli olmasına baxmayaraq, dərinliyin və axın yolunun məsafəsinin artması ilə Na-SO₄⁼ hətta Na-CL xarakteri alırlar. Bir necə dərin artezian quyularından tərkibi Na-Cl ionları ilə mineralallaşmış sular alınmışdır, özü də mineralallaşma dərəcəsi bir neçə min mq/l təşkil etmişdir. Bu quyuların bir neçəsində həll olunmuş H₂S aşkar edilmişdir ki, onun qatılılığı 20 mq/l-dən çox olmuşdur. Bu sularda eyni zamanda böyük qatılıqlı həll olunmuş metan da müşahidə edilmişdir (Musayev və Pənahov, 1971).

2.4.4.3 Suyun götürümü

Mövcud informasiyaya əsasən Gəncə-Qazax dağönü düzənlikdə dərinliyi adətən 100-150 m olan 2000-dən çox su götürmək üçün quyu vardır. Su götürümü adətən birinci (ilk) məhdud, və az dərəcədə, qeyri-məhdud sulu horizontlardan həyata keçirilir (habələ, hərdən bir ikinci məhdud sulu horizontdan). Düzənliyin cənub-şərq hissəsində su götürülməsi dördüncü məhdud sulu horizontdan həyata keçirilir. Son illərdə bütün dağönü düzənlikdə götürülən qrunut sularının ümumi həcmi 820000-dən 1130000 m³/gün (9 500-13 100 litr/saniyə) təşkil etmişdir. 80-ci illərin əvvəlində illik su götürülməsi 1 600 000 m³/gün (18 500 l/san) dən çox olurdu. İstismar quyularından əlavə qrunut suları, həm də bulaqlardan, kəhrizlərdən və çay dərələrində inşa edilmiş horizontal drenaj borularından götürülür. Çıxarılan su əsasən fermalarda və şəxsi təsərrüfatlarda suvarmada istifadə edilir, bundan başqa qrunut suları Gəncə, Tovuz və Şəmkir şəhərlərində, habələ bir çox kəndlərdə içməli su kimi istifadə edilir. (Tağıyev və Ələkbərov, 2001, bax 2-3 sayılı cədvəl). Bu kompleks hüdudlarında yerli əhəmiyyətli ehtiyatları aşağıdakı kimi paylanmasıdır. qrunut suları aşağıdakı kimi paylanmasıdır:

- Gəncəni su ilə təmin edən Gəncəçay alluvial gətirmə konusu
- Qazax və Ağstafa rayonlarının kəndlərini su ilə təmin edən Ağstafaçay dərəsindəki sulu horizont
- Tovuz rayonu kəndlərini su ilə təmin edən Zəyəmçay dərəsindəki alluvial gətirmə konusu
- Şəmkir rayonunun kəndlərini su ilə təmin edən Zəyəmçay və Çəhirçay çayarası zona
- Samux və Xanlar rayonlarının kəndlərini su ilə təmin edən Gəççay çayının gətirmə konusu
- Goranboy rayonunun kəndlərini təmin edən Kürəkçay çayının gətirmə konusu

Gəncə-Qazax dağönü düzənliyidə qeyri-məhdud sulu horizontun sərhədləri daxilində Musayev, Pənahov (1971) 300-dən çox su sərfi >6000 l/san olan kəhriz aşkar etmişlər. Bu mənbələrdən adətən mineralallaşması < 1 qr/l, Ca-HCO₃ tipli (arabir halda CaSO₄) olan şirin su çıxarıılır.

Şəkil 2-3 Azərbaycanın məhdud sulu laylarının hidrogeoloji xəritəsi.

INSERT A3 MAP

**Şəkil 2-4a Gəncə-Qazax dağətəyi düzənliyinin və Qarayazı düzənliyinin 1-ci sulu horizontunda
(qeyri-məhdud sulu lay) qrunut sularının dərinliyi (ql).**

INSERT A3 MAP

**Şəkil 2-4b Gəncə-Qazax dağetəyi düzənliyinin və Qarayazı düzənliyinin 1-ci suluhorizontunda
(qeyri-məhdud sulu lay) qrunut sularının minerallaşma dərəcəsi (ql).**

INSERT A3 MAP

2.4.4.4 Yevlax – Goran stansiyası

Yevlax və Goran dəmiryol stansiyası arasında hər yerdə çox da dərində yatmayan və məhdud su horizontları geniş yayılmışdır. Məhdud komplekslər dərində yerləşdiyi üçün əməli əhəmiyyət kəsb etmirlər. Dayazda yatan horizontların dərinliyi 0,2-12 m təşkil edir. Onlar gətirmə çöküntülərə, lilləşmiş qumlara və qumlara təsadüf edirlər, onların hidrokeçiriciliyi 0,1-0,7 m/gün arasında dəyişir. Minerallaşma dərəcəsi yüksəkdir – 3-25 q/l arasında dəyişir. Təpəli Bozdağ yerinin-süxurları axının Kür tərəfə, şimala getməsinə mane olduğundan, yeraltı su axını şərqə istiqamətlənmişdir (Əliyev, 2001).

Gorançay-Gəncəçay

Qərbə, Gəncəçay tərəfə getdikcə, məhdud və çox da dərində yatmayan su horizontları vacib su mənbəinə çevrilmişlər. Burda onlar çıraqı/ çaqıl və qum laylarına təsadüf edirlər. Bu süxurların su keçiriciliyi 3-20 m/gün təşkil edir. Bu horizontların yatom dərinliyi 20-30 m-ə çatır (bax şəkil 2-4a), minerallaşması isə dərinlikdən asılı olaraq şirin suda duzların miqdarı 10 qr/l-ə qədər artır. Lakin nəzərdə tutulan boru kəməri dəhlizində qrunt suları əsasən şirindir və icməli su kimi istifadə edilir (məsələn, Səfikürd, Dəliməmməddi və Goranboyda su götürümü subartezian quyularından həyata keçirilir). Bu regionda qeyri məhdud və məhdud horizontlar arasındaki suya davamlı layların su keçiriciliyi, başqa yerlərdə olduğu kimi çox aşağı deyil, odur ki, sudaşıyan horizontların çirkənməyə həssas olması mümkündür (Əliyev, 2001).

2.4.4.5 Gəncədən qərbə

Bir daha qərbə tərəf, boru kəməri xətti boyunca, Gəncədən şimala doğru, Gəncəçay və Şəmkirçay arasında səthə yaxın lilli qum hayatı aşkar edilmişdir, onun qalınlığı 2-5m arasında dəyişir. Qrunt sularının yer səthindən 5-10m dərinliyə qədər məsafədə yatması qeydə alınmışdır (Bozdağ silsiləsi ətəklərində). Qrunt sularının minerallaşma dərəcəsi 1-3 q/l-ə çatır (Əliyev, 2001).

Sonra qərbə doğru, qrunt suları hər yerdə, dayaz (səthi) və məhdud sulu komplekslərdə şirindir. Az dərinliklərdə qrunt suları tez-tez növbələşən qumlar və gətirmə (gətirmə) çöküntülərdədir, halbu ki, çaqıllı və çıraqıllı sulu komplekslər əsasən Gəncəçay, Qoşqarçay, Şəmkirçay, Zəyəmçay, Tovuzçay, Ağstafaçay və Kür çaylarının dərələri ilə əlaqədardırlar (Əliyev, 2001).

Cədvəl 2-2. Gəncə-Qazax dağətəyi düzənlilikdə dayaz yerləşmiş “demək olar ki, qeyri-məhdud” və iki üst məhdud sulu komplekslərin xassələri

Vahid		Sulu kompleks		
		Dayaz yatan “demək olar ki,qeyri-məhdud”	1-ci məhdud	2-ci məhdud
Kompleksin üstüne qədər dərinlik	Metr, yer səthindən	-	9,0-138,00	38,5-218,0
Suyun səviyyəsi	M	54,2-0,3	(-)77-(+)15,5	(-)70-(+)10,6
Pyezometrik sətin mütləq səviyyəsi	m OD	-	441,4-33,8	400,0-40,0
Hidrolik gradiyent		Ağstafaçay-Həsənsu arası	0,03 ə 0,007dək	0,03-0,003
		Həsənsu-Tovuzçay arası	0,05 ə 0,007dək	0,01-0,003

Vahid	Sulu kompleks			
	Dayaz yatan “demək olar ki,qeyri-məhdud”	1-ci məhdud	2-ci məhdud	
	Tovuzçay – Zəyəmçay arası	0,01 ə 0,011dək		
	Zəyəmçay-Gəncəçay	0,03 ə 0,008dək		
	Düzenliyin qalan hissəsi	0,1 ə 0,004dək		
Quyuların (keşfiyyat) debiti	l/s	0,1-33,3	0,2-39,7	0,05-28,3
Quyuların xüsusi debiti	l/s.m.	0,02-10,8	0,02-3,38	0,03-2,7
Sulu horizontun qalınlığı	m	4,0-138,0	4,0-134,0	6,5-129,5
Hidro (su) keçiriciliğ	m/gün	0,1-13,4	0,25-50,6	0,7-21,4
Keçiricilik	m ² /gün	3-1600	14-1675	8-990

Cədvəl 2-3 Gəncə-Qazax dağətəyi (önü) düzənlilikdəki sulu (sudaşıyan) horizontlardan inzibati rayonlar üzrə su götürümü - Tağıyev, Ələkbərov, 2001

İnzibati rayonlar	Qrunut sularının müxtəlif illerdə götürülməsi $10^3 \times m^3/\text{gün}$	Qrunut sularının istifadəsi, %		
		Əhalinin müxtəlif ehtiyacları və içmək üçün	İstehsalat və texniki məqsədlər üçün	Suvarma üçün
Ağstafa	20 - 48	14	3	83
Qazax	24 - 59	43	17	40
Tovuz	70 - 75	17	12	40
Şəmkir	190 - 290	10	12	78
Samux	206 - 255	10	8	82
Goranboy	238 - 312	3	4	93
Yevlax	20 - 41	25	19	56
Gəncə şəhəri	48 - 52	57	30	13

2.4.5 Poylu – Gürcüstanla sərhəd (Qarayazı sulu horizontu)

Bu zonada Kür çayının şimal sahilinin Topoqrafiyası, yəqin ki, səthaltı layların geologiyası ilə əlaqədardır və təpələr-dərələr silsiləsi ilə səciyyələnir. Bunlar ŞCS-QŞmQ istiqamətlidirlər. Bu silsilələr Kür çayının qədim terraslarına uyğun gəlirlər.

2.4.5.1 Kürün allüvial çaybasarı

Əvvələn, Kürün Poylu rayonunda gətirmə allüvial çaybasarı orta və yaxşı hamarlanmış çəqləndən təşkil edilmişdir ki, matrisada gətirmə çöküntülərlə və orta dənəli qumlarla təmsil edilmişədir. Bu süturlar bəzi yerlərdə qalınlığı 10-20 sm olan lilləşmiş material layı ilə örtülürlər və açıq-ışkar çaybasarın gətirmə çöküntülərini təşkil edir. Beləliklə, Kürün gətirmə allüvial çöküntüləri, çox güman ki, yaxşı sudaşıyıcı horizont kimi özünü göstərir. Qrunut suları şirindir və çox dayaz yatırlar (Şəkil 2-4a).

2.4.5.2 Dördüncü dövr alluvial-proluvial çöküntülərindəki sulu kompleks

Kürün gətirmə çaybasarından şimal-şərqə tərəf Salahlıdan başlayaraq, Qarayazıdan keçib Sadixlı və Böyük Kəsiyə qədər uzanan, Qarayazı bataqlığının da daxil olduğu özündə birləşdirən hamar yer/ "terras" vardır. Məhz bu ərazi üzrə nəzərdə tutulan boru kəmərin dəhlizinin böyük hissəsi, Poylu ilə Gürcüstan sərhədi arasındaki sahədən keçir. Geoloji xəritə də bu zona Kür çayının "gətirmə" alluvial çöküntüləri kimi göstərilmişdir.

Burada səthaltı laylar çökmə süxurların kompleksindən (çinqıl/ çaqıl matrisada gəlmə material/ qumlardan və lilli/ gilli material layciqlarından) təşkil olunmuşdur və alluvial, ola bilsinki (dərinlikdə) proluvial mənşəlidirlər. Bir çox yerlərdə gətirmə lilli çöküntülərin, yaxud gillərin səth layları müşahidə edilirlər.

Həmin kompleksdə təzə qrunt suları toplanmışdır. Əliyevin (2001) tədqiqatlarına əsasən qeyri-məhdud sulu horizontlarda qrunt suları aynasının yatom dərinliyi şimalı şərqi dəki təpəli yerlərdə sıfırdan 37 m-dək dəyişir. 2-4a və 2-5a şəkillərində Qarayazı düzündə qrunt sularının yerləşmə dərinliyi göstərilmişdir, baxmayaraq ki, iki xəritədə bəzi uyğun suzuqlar qeyd etmək olar. Ola bilsin ki, bunu onunla izah etmək olar ki, 2-5a şəklindəki xəritəni tərtib edərkən çox dərin quyuların mə'lumatlarından uzaq başı qismən istifadə edilmişdir, belə ki, həmin quyularda suyun səviyyəsi, qeyri-məhdud sulu kompleksindəki suların aynasına (səviyyəsinə) uyğun gəlməyə də bilər. Bununla belə, hər iki xəritədən aydın olur ki, üst sulu kompleksin qeyri-məhdud hissəsində böyük ərazi sahəsi üzrə qrunt sularının aynası çox da dərində yerləşmir (<5m), və bəzi yerlərdə hətta yer səthinə kifayət qədər yaxındır, bu isə ekoloji əhəmiyyət kəsb edən bataqlıqların qidalanmasını təmin edir. 1996-cı ilin dekabrında Qarayazı baqlıqlarında aparılmış çöl tədqiqat işləri göstərir ki, su tutarının burada suyu təmizdir (bulanlıqliq dərəcəsi 2,36 NTU), qələvildir (pH 7,82) və çox da minerallaşmayıb (elektrik keçiriciliyi: 665mkS\sm - 1)

Qrunt sularının dəniz səviyyəsindən bir neçə metr aşağı olanda, görünür ki, qeyri-məhdud sulu kompleksdə qrunt sularının axınının ümumi istiqaməti Kür çayı axımına paraleldir, yəni QŞmQ-dən ŞCS istiqamətindədir. Qarayazı düzünün qərb hissəsi üçün 0,002 hidravlik gradient səciyyəvidir.

Qarayazı sulu kompleksinin daha dərində (>100m) yatdığı sahələr çox vaxt artezian təziqinə malikdirlər.

Yerli əhalı çox vaxt qeyri-məhdud sulu kompleksə qazılmış çox da dərin olmayan (3-8m) quyulardan istifadə edirlər, onlar götürdükləri suyu suvarmadan və (Sadaxlıda) içmək məqsədilə işlədirlər.

Soyuqbulaqda da su götürmək üçün quyular vardır. Belə quyulardan biri dəmir yolundan cənubda yerləşir (0,85-22-783/ 045-76-264) və onun dərinliyi 120 m-dir. Quyu artezian təziqi ilə işləyir. İkinci belə quyu, alınmış mə'lumata görə, hərbi hissənin ərazisində yerləşir (dəmir yolundan şimalda, nəzərdə tutulan boru kəməri xəttinin yanında, PK 429,5-də yerləşir).

Sulu kompleksin alt (aşağı) hissəsinə vurulmuş daha dərin quyulardan da əhalinin su təminatı mənbəyi kimi istifadə edirlər: iki artezian quyusunun (dərinliyi 360-380m, 085-16-546B/ 045-84-384C) suyundan Muğanının və Böyük Kəsiyin bir neçə min əhalisi istifadə edir. Bu dərin quyular, ola bilər ki, məhdud sulu kompleksə daxil olduqlarından, kəmərdən neft sızmaları hallarına qarşı daha çox qorunurlar (həm qərb kəməri, həm də nəzərdə tutulan boru kəməri marşrutu bu quyulardan bir neçə yüz metr aralı keçirlər).

Dəmir yolundan şimal-şərqdə bir sırada “pillələr” vardır ki, Kür çayının daha qədim terraslarına uyğun gəlirlər. Bu pillələr alluvial və prolüvial çöküntülərdən ibarətdir. Məsələn, Böyük Kəsik və Soyuqbulaqdan billavasitə şimalda yerləşən ərazidə az hamarlanmış çaqillardan ibarət böyük qalınlıqlı laylar vardır. Bunlar matrisa daxilində gətirmə materiallardan və orta dənəli qumlardan, lili/xırda dənəli qum və arabir zəif sementləşmiş layciqlardan (təbəqələrdən) ibarətdir. Salahlı yaxınlığında xirdadənəli çöküntülərin payı əhəmiyyətli dərəcədə artır, xüsusən aşağı “terraslar” sahəsində. Dəmir yolundan şimal tərəf zonada, Köçvəlli və Poylu arasında su yüngülçə şoranlaşır (minerallaşma 1-3 q/l).

Şəkil 2-5a Qarayazı düzənliyi dördüncü dövr sulu kompleksində qrunut sularının dərinliyi (m).

INSERT A3 FIGURE

**Şəkil 2-5b Qarayazı düzənliyi dördüncü dövr sulu kompleksində qrunt sularının minerallaşma
dərəcəsi (qdl).**

2.4.5.3 Neogen çöküntüləri


Sonra şimali-şərqdə, geoloji xəritələrə əsasən, yer səthinə neogen çöküntüləri çıxırlar. Bu çöküntüləri, orada hərbi hissə yerləşdiyi üçün, öyrənmək mümkün olmamışdır. Mövcud informasiyaya əsasən, bu çöküntülər əsasən xırda dənəlidir. Müxtəlif xəritələrdə (Əliyev və b.; 1992; və Nalivkin və b., 1976) Neogen yaşlı çöküntülərin üzə çıxması və onların hidrogeoloji əhəmiyyəti barədə fikir ayrılığı (ziddiyət) vardır. Lakin qəbul olunmuş hazırlı nəzərdə tutulan boru kəmərinin dəhlizi (marşrut 09) həmin zonadan keçmir.

2.4.6 Mühəndis-geoloji tədqiqatların məlumatlarına əsasən sulu komplekslərin xassələrinin müəyyən edilməsi

Bütün quyu kəsişmələrinin rəqəmli versiyalarına istinad edərək, Şah dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatlarının nəticələri öyrənilmişdir (BP-şirkətinin geotexniki məsələlər üzrə məsləhətçisi K.Ricardsonun təqdim etdiyi məlumat, 16.10.01). Bu məlumatlar əhatə edirlər:

- Təxmimnən 112 kəşfiyyat şurfunu, dərinliyi adətən 3m.
- Təxminən 110 quyu kəsilişini. Quyular əsasən dərin deyillər, 40m-dən az, əksər hallarda isə – 20m (Şəkil 2-6)

Şəkil 2-6 Şah Dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatları çərçivəsində kəşfiyyat quyularında dərinliklərin paylanması.



Bütövlükdə, geotexniki tədqiqatların nəticələri mümkün informasiya mənbələrinindən alınmış (toplunanmış) mə'lumatları təsdiq edirlər (Bölmə 2.4 yuxarıda): Yevlaxdan şərqi çöküntülər adətən xırda dənəli qumlardan və gətirmə materiallardan ibarətdir. (Kür çayı dərəsində kobud dənəli alluvial çöküntülər istisna olmaqla), Gorançaydan qərbə tərəf isə kobud dənəli qumlar və çinqıl üstünlük təşkil edirlər. Lakin qeyd etmək zəruridir ki, Yevlaxdan qərbə doğru çayarası zonada tədqiqat quyularının kəsilişində çox nadir hallarda çinqıl/ qum çöküntülərində yaxşı keyfiyyətli massi sulu komplekslərə rast

gəlinir. Olabilsin ki, yerli hidrogeoloqların (Bölmə 2.4.4) dedikləri “qeyri-məhdud” sulu kompleks, çayarası ərazinin böyük hissəsində, özünün üst hissəsində laylanan (növbələşən) qum, lil materialı və gillerdən ibarət olub, çinqıl çöküntülərində massiv sulu kompleks təşkil etmirlər. Olabilsin ki, əksinə, qalın sulu kompleks (horizont) dərin olmayan tədqiqat quyularının dibindən aşağıya doğru başlanır (və belə bir halda sulu kompleks daha yaxşı qorunur və ola bilsin ki, hətta qismən məhduddur).

Bəzi yerlərdə, lakin, tədqiqat qu yularının kəsilişlərindən belə çıxır ki, qum və çinqıl çöküntüleri yer səthindən başlayaraq quyunun bütün dərinliyi boyu davam edirlər. Belə quyular, adətən iri çay dərələrində yerləşdirilmişlər (məsələn, Qoşqarçay, Şəmkirçay, Zəyəmçay, Tovuzçay və Həsənsuçay). Fərz edilir ki, burada kobud dənəli, yaxşı keçiricilik qabiliyyətli çöküntülər alluvial gətirmə konuslarının “nüvəsini” təşkil edirlər və daha dərində yatmış sulu horizontları qidalandırmaq üçün yol rolini oynaya bilərlər.

Bölmə 2.5.1-də tədqiqat quyuları və kəşfiyyat şurflarının ən üst hissələri üçün kəsilişləri müzakirə edilir (4m dərinliyə qədər). 2.5.3- 2.5.5 bölmələrində hidravlik parametrlərin, Gorançaydan qərb tərəfdə, şurflardan götürülmüş nümunələrə və quyuların tam kəsilişlərinə istinad edərək, paylanmasıın statistik qiymətləndirilməsi öz əksini tapmışdır.

2.4.7 Boru kəməri marşrutu üzrə səthalı layın (4m dərinliyə qədər) keçiricilik qabiliyyətinin paylanması



Şah dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatları çərçivəsində quyuları və kəşfiyyat şurflarının kəsilişləri öyrənilmişdir. Qiymətləndirmə dərinliyi 1m-dən 4 m-dək zonanı əhatə edir, beləki bu interval (ara) torpaq altında uzaldılmış boru kəmərindən mümkün ola biləcək neft sızmalarına daha həssas hesab edilir (1-2 m dərinlikdə). Qiymətləndirmədə aşağıdakı təsnifat qəbul edilmişdir:

- 1 = çox aşağı keçiricilik (gil)
- 2 = aşağı keçiricilik (gətirmə çöküntülər və xırda dənəli qum)
- 3 = orta keçiricilik (orta və iri dənəli qum)
- 4 = yüksək keçiricilik (çinqıl/ çaqıl)
- 5 = Cəx yüksək keçiricilik (çat axınları)


Bu təsnifat, əlbəttə, müəyyən dərəcədə aşağıdakı səbəblərə görə subyektiv xarakter daşıyır:

- Quyu kəsilişlərinə əsasən çeşidlənmə dərəcəsini müəyyən etmək çox çətindir (hansıki keçiriciliyə böyük təsir göstərir)
- Kəşfiyyat şurfları üçün kəsişlər 4m-lıq dərinliyə çatmir, odur ki, qiymətləndirmə kəsilişin yalnız bir hissəsi üçün həyata keçirilir. Beləliklə, tədqiqat quyularından alınmış məlumatlara əsasən aparılmış təsnifat daha mötəbərdir, nəinki kəşfiyyat şurfları üzrə mə'lumatlar.
- Quyu kəsilişlərinin müəyyən sahəsində müxtəlif litoloji tərkibli sűxurlar iştirak edə bilər. Əksər hallarda xatanın ola biləcəyi qərarı alınmışdır. Məsələn, əgər uzunluğu 3 m (dərinliyi 1-4m) olan kəsişmə 1,5 lil (gətirmə çöküntülər) varsa və 1,5m çinqıl, bu sahə 4-cü kateqoriyaya təqdim ediləcəkdir. Çinqıl lilli sűxurlardan ibarət matrisada yalnız nazik təbəqələr təşkil edirsə, onda, kompromis (güzəşt) kimi 3-cü kateqoriya da qəbul etmək olar.

Şəkil 2.7 a,6. Şah Dəniz mühəndis-geoloji quyularında 1-4 m dərinlikdə yerləşən torpaqlı qruntların keçiricilik təsnifatı.




Şəkil 2.8 a,b. Şah dəniz mühəndis-geoloji kəşfiyyat şurflarında 1-4m dərinlikdə yatan torpaqlı qurunların keçiricilik təsnifatı.



Şəkil 2-7 və 2-8-dən görünür ki, torpaqaltı laylar Kürlə kəsişən yerdən şərqə doğru, Yevlax yaxınlığında, əsasən xırda dənəli lillərdən və gillərdən ibarətdir, qumlar isə burada ikinci dərəcəli rol oynayırlar. Yevlaxdan qərbə, xüsusən Şəmkirdən qərbədə qumun/ çinqılın/ çaqılın miqdarı torpaqaltı layda artır (Gibb, 2001). Beləliklə, qrunṭ suları neft dağılmaları və ya sızmalar baş verdiyi halda pis mühafizə olunacaqlar. Lakin, qeyd etmək lazımdır ki, Gəncə-Qazax dağətəyi düzənlilikdə və Qarayazı sahəsində elə zonalar var ki, orada qılanlığı bir neçə metr olan lilli və gilli materiallarla təmsil olunmuş səth layları, müəyyən qoruma imkanına malikdirlər. Amma, belə mühafizə qabiliyyətli laylar ərazinin hər yerində yoxdurlar. Odur ki, boru kəmərinin Kürlə kəsişdiyi yerdən qərbə yerləşmiş quyular üçün kəsilişlər öyrənilmişdir. Bunda məqsəd istənilən lilli-gilli qoruyucu layının qalınlığını müəyyən etmək olmuşdur. Həmin qoruyucu lay qumlu/ çinqıllı laylara təsadüf edən sulu kompleksin əksəri hissəsinə örtməklə yanaşı müəyyən qalınlığa malikdir (Şəkil 2-9). Quyular 4 kateqoriyaya bölünmüştür:

- 1 = Qoruyucu lay yoxdur. Qumlu/ çinqıllı laylarda olan sulu kompleks yer səthinə çıxır
- 2 = qalınlığı 4m-dən az olan qoruyucu qat qumlu/ çinqıllı laylarda olan sulu kompleksi örtür.
- 3 = qalınlığı 4m-dən çox olan qoruyucu qat qumlu/ çinqıllı laylara təsadüf edən sulu kompleksin üstündə yatır.
- 4 = quyunun kəsilişində sulu kompleks aydın müəyyən edilməmişdir (bu deməkdir ki, sulu kompleks yalnız quyunun dibindən aşağıya doğru başlayır, yaxud da sulu kompleks xırda və kobud dənəli materiallardan ibarət nazik təbəqələrdən təşkil olunub, vahid bütöv deyildir).

Şəkil 2.9. Kürdən qərbdə yerləşən geotexniki axtarış quyularında sulu horizontun qumlu/ çinqılı materialın üstündəki istənilən səthi qoruyucu layın xassəsi.



Qeyd etmək lazımdır ki, Gəncədən şərqə doğru tədqiqat quyularının kəsilişlərində qumlu – çinqılı massivdə aydın sulu kompleks müəyyən etmək mümkün olmamışdır. Gəncədən qərbə qumlu/ çinqılı massivdə səthqoruyucu layla yaxud həmin laysız “qeyri məhdud” sulu kompleks asan müəyyən edilir (xüsusən əsas çayların dərələrində). Lakin hətta burada da bir çox nöqtələrdə quyuların kəsilişlərində aşkar sulu kompleks müəyyən etmək mümkün olmamışdır.

2.4.8 Gipsin və üzvi karbonun miqdarı

Boru kəməri xətti boyu torpaqlarda gipsin möhtərilərinə, layciqlarına, yaxud arabir kristallarına rast gəlinir. Nümunələrdə gipsin miqdarı 0,07-dən 4%-dək, bəzi hallarda 9% təşkil edir (Qibb,2001)

Üzvi maddələrin miqdarı, nəzərdə tutulan boru kəməri xətti boyunca götürülmüş çox az saydan nümunələrdə təyin edilmişdir, nəticələri isə Cədvəl 2-4-də verilmişdir. Güman edilir ki, (Qibb tərəfindən ayrıca göstərilməsə də), bu nümunələr əsasən gillər və gətirmə çöküntülərlə təmsil olunmuşlar, çinqıl nümunəsi götürülməmişdir.

Cədvəl 2-4. Nəzərdə tutulan boru kəməri marşrutu boyunca götürülmüş süxur nümunələrində üzvü maddələrin miqdarı, %-lə

Məsafə	Diapazon	Median	Yerləşdiyi sahə
PK	%	%	
129	0,62	(0,62)	BVA5
153	0,43	(0,43)	BVA6
90-216	0,43-0,90	0,48	
216-226	0,28-0,62	0,45	
226-244,5	0,22-0,32	0,27	
281-322,5	0,14	(0,14)	


2.4.9 Dənələrin ölçüsünə görə paylanması

Şah dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatları zamanı quyulardan və kəşfiyyat şurflarından götürülmüş nümunələrin qranulometrik analizinin nəticələri öyrənilmişdir (Qibb,2001). (BP-şirkətinin geotexniki məsələlər üzrə məsləhətçisi tərafından təqdim edilmiş quyu və şurf kəsilişləri əsasında – 16.10.01). Hidrokeçiricilik (süzülmə əmsali - K), məsaməlilik və effektiv məsaməliliyi qranulometrik tərkibə görə qiymətləndirmək üçün Beyer metodundan istifadə edilmişdir, hansınakı Langguth və Voigt (1980), Misund və Banks (1993) əsaslanırlar.

Qranulometrik tərkibin analizi göstərir ki, quyularda və şurflarda rast gəlinən çinqıllı çöküntülər Yevlax/ Ağstafa və Qarayazı sahələrində, adətən çox pis çeşidlənmişlər. d_{60}/d_{10} diametrlı hissəciklərin nisbəti 10 dan tutmuş 100-ə qədər və daha çox intervalda dəyişir. Yaxşı çeşidlənmiş, onda d_{60}/d_{10} nisbəti 2-10 arasında dəyişən və yüksək hidrokeçiricilik göstəriciyə malik (hesablanmış) kobud dənəli çinqillərə Tovuzçay və Şəmkirçay dərələrində arabır rast gəlinir.


Şəkil 2-10 və 2-11-də çinqıl və lıl/gil nümunələri üçün qranulometrik analizin (səciyyəvi sukeçiriciliyə malik olan) nəticələri göstərilmişdir. Tovuzçay dərəsindən götürülmüş (BH-A61/B4 nümunə istisna olmaqla, hansınınki tərkibi kobud dənəli çinqıldan təşkil olunmuş və sukeçirmə əmsali çox yüksəkdir).

Şəkil 2.10. Götürülmüş beş çinqıl nümunəsi üçün qranulometrik tərkib əyriləri: (1) quyu BH-A70, nümunə B2 (dərinlik 4-5 m), Qarayazı Köçvəlli yaxınlığında, qiymətləndirməyə görə $K = 70 \text{ m/gün}$; (ii) quyu BH-A61, nümunə B4 (dərinlik 6,5-8 m), Tovuzçay çayı, qiymətləndirməyə görə $K > 1000 \text{ m/gün}$, (iii) quyu BH-A56, nümunə B1 (dərinlik 0-0,75 m), Zəyəmçayın yaxınlığında, qiymətləndirməyə görə $K = 190 \text{ m/gün}$, (iv) kəşfiyyat şurfu TP-A67, nümunə B1 (dərinlik 0,2-1 m), Həsənsu çayının yaxınlığında, qiymətləndirməyə görə $K = 290 \text{ m/gün}$, (v) kəşfiyyat şurfu TP-A59, nümunə B3 (dərinlik 1,1-3,1 m), Zəyəmçay və Tovuzçay arası, qiymətləndirməyə görə $K = 390 \text{ m/gün}$.



Şəkil 2.11: Götürülmüş beş gətirmə çöküntülər/gillər nümunəsi üçün qranulometrik tərkib əyriləri:

(i) quyu BH-A63, nümunə UD3 (gətirmə çöküntü, dərinlik 4-4,5 m), Həsənsu çayından cənub-qərbdə, qiymətləndirməyə görə $K = 5 \times 10^{-8}$ m/s, (ii) quyu CSA377-BH4, nümunə B1-2 (gətirmə çöküntü, gətirmə süxur, dərinlik 2,5-3 m), Tovuzçay şimalı-qərbdə, qiymətləndirməyə görə $K = 4 \times 10^{-8}$ m/s, (iii) quyu BH-A60, nümunə UD1 (gətirmə çöküntü, dərinlik 2,5-3 m), Tovuzçayın yaxınlığında, qiymətləndirməyə görə $K = 7 \times 10^{-8}$ m/s, (iv) kəşfiyyat şurfu TP-A80, nümunə B1 (gil, dərinlik 0,15-1,05 m), Böyük Kəsik, Qarayazı yaxınlığında, Gürcüstanla sərhəddin yaxınlığında, qiymətləndirməyə görə $K = 8 \times 10^{-9}$ m/s, (v) kəşfiyyat şurfu TP-A67, nümunə B2 (gətirmə çöküntü, dərinlik 1,3-2,2 m), Həsənsu çayı yaxınlığında, qiymətləndirməyə görə $K = 3 \times 10^{-8}$ m/s.




2.4.10 Doymuş hidro keçiricilik

Hidrokeçiriciliyin qiymətləndirilməsi adətən aşağıdakı düsturla təyin edilir:


$$K = C \cdot d_{10}^2$$

burada C – çeşidlənmə dərəcəsindən asılı əmsal (d_{60}/d_{10}), d_{10} və d_{60} – qranulometrik tərkibin toplum əyrisinin faizləridir. 2-12,a-c və 2-13 şəkillərində nümunələrin hesablanmış hidro keçiricilik əmsalının paylanması göstərilmişdir (nümunələr BH-A36 quyusundan və kəşfiyyat şurfundan TP-42a qərbə tərəf – Gorançaydan qərbə doğru götürülmüşdür).


Şəkil 2.12a. Gorançay qərbdəki quyudan götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiymətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).




Şəkil 2.12b. Gorançay qərbə kəşfiyyat şurflarından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiymətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).



Şəkil 2.12c. Gorançaydan qərbə doğru kəşfiyyat şurflarından və axtarış quyularından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiymətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).



Şəkil 2.13. Gorançaydan qərbə doğru keyfiyyət şurflarından və quyularından götürülmüş nümunələrdə hidrokeçiriciliyin paylanması (qranulometrik tərkibə görə qiymətləndirmə $d_{10} >$ aşkarlıq həddi olan nümunələr üçün təyin edilmişdir).



Diaqramlardan görünür ki, hidrokeçiriciliyin paylanması bimodaldır, hansılarınki modal qiymətləri aşağıda göstərilir:

Gətirmə çöküntü materialı (il): Moda = $3-4 \times 10^{-8}$ m/s (3×10^{-3} m/gün)


Çınqlı və qumlu çınqlı: moda = Təxminən $1-2 \times 10^{-3}$ m/s (86 - 170 m/gün), mediana = 5×10^{-3} m/s (430 m/gün).

Bu vəziyyət, demək olar ki, aşkar surətdə, qrununda keçiriciliyin əsl paylanması əks etdirmir. Xırda dənəli materialdakı dənələrin ölçüləri hidrometrdən istifadə etməklə yaş ələmə metodu ilə müəyyən edilir. Kobud dənəli materialdakı hissələrin ölçüləri də yaş ələmə yolu ilə təyin edilir. Ölçüləri $d_{10} < 0,001$ mm (Hidrometr vasitəsilə təyin edilən ən aşağı kateqoriya) olan gil materialı mövcuddur ki, onlar üçün hidrokeçiriciliyi kəmiyyətə qiymətləndirmək mümkün deyildir. Həm də elə kobud dənəli materiallar var ki, onlarda d_{10} -nun qiyməti əleyin ən minimal ölçüsü deşiyindən (0,075) də kiçikdir. Zahirən bimodal paylanma sadəcə olaraq gilli və daha xırda dənəli qumlu çöküntülərin olması ilə əlaqədardır, beləki mümkün olan metodlar d_{10} -nun kəmiyyətə qiymətini verə bilmir. Bundan əlavə, çınqlıñ çox yüksək hidrokeçiriciliyi ola bilsin ki, əhəmiyyətli dərəcədə işiştirmişdir, çünki Beyer üsulu belə iri hissəciklər üçün nəzərdə tutulmamışdır.

2.4.11 Məsaməlilik

Məsaməliyi və (hidravlik) effektiv məsaməliyi də Beyerin (Langguth və Voigt 1980; Misund və Banks, 1993), nomogramlarının köməkliyi ilə qiymətləndirmək olar, baxmayaraq ki, onlar hər şeydən əvvəl daha çox qum/ çınqlı çöküntü nümunələri üçün münasibdir. 2-14 şəklində bu parametrlərin paylanması yalnız çınqlı çöküntülərin BH-A36 quyusundan və TP-42a kəşfiyyat şurfundan götürülmüş nümunələr üçün göstərilmişdir (yəni Gorançaydan qərbə tərəf).

Şəkil 2.14. Gorançaydan qərbə kəşfiyyat şurflarından və quyularından götürülmüş çınqlı nümunələrində məsaməliyin və effektiv məsaməliyin paylanması (qranulometrik tərkib üzrə qiymətləndirmə) (N=30).



Şəkildən görünür ki, çinqıl nümunəsinin orta məsaməliyi 28%, effektiv məsaməliyin orta qiyməti isə 27% təşkil edir.

2.5 SULU KOMPLEKSİN ƏLAVƏ ANALİZLƏRLƏ MÜƏYYƏN EDİLMİŞ XÜSUSİYYƏTLƏRİ (OKTYABR 2001)

2.5.1 Giriş

Oktyabr 2001-ci ildə Goranboy və Gürcüstanla sərhəddə yerləşmiş Böyük Kəsik məntəqəsi arasındaki zonadan çöküntülərin 15 nümunəsi (AZ 10-AZ 24 nömrələri ilə) götürülmüşdür. Nümunələr çay yataqlarının erozion yamaclarından (məsələn, Tovuzçay, Şəmkirçay, Həsənsu və s.), yaxud çinqıl karxanalarından götürülmüşdür. Nümunələr adətən dərinliyi 3 metr olan şurflardan götürülmüşdür. Nümunələrin təsviri 1 sayılı əlavədə verilmişdir. Hər bir nümunənin kütləsi (çəkisi) adətən 6-7litr (təxminən 15 kq) olmuş, onlar paslanmayan bel vasitəsilə hermetik konteynerlərə yığılmışdır. Həmin nümunələr Bakı şəhərində Xəzər Ekoloji Laboratoriyasına (CEL) verilmiş və orada aşağıdakı analizlər aparılmışdır:


- Qranulometrik analizlər quru, ələmə və pipetka vasitəsilə təyin etmə üsullarının kombinasiyasından ibarət olmuşdur. Nəticədə hissəciklər $> 4\text{mm-dən} < 3,6 \text{ mm}$ olduğu siniflərə bölünmüştür. Bu metod CEL (2001a) sənədində öz əksini tapmışdır
- Karbonatların (xlorid turşusu ilə emal edərkən çəkinin itməsi) və üzvi maddələrin (600°C-yə qədər qızdırma zamanı çəkinin itirilməsi yolu ilə) miqdarı müəyyən edilmişdir. Bu üsul CEL (2001b) sənədində təsvir edilmişdir.
- Çöküntü – su (benzol üçün) paylanması əmsalları benzolun üç sulu konsentrasiya üçün (100, 500 və 1000 $\mu\text{g/l}$) qrup emalı üsulunun köməyi ilə təyin edilmişdir.

Az17 və Az19 nümunələri çöl dublikatları (sürətləri) ilə təmsil olunmuşlar.


2.5.2 Qranulometrik tərkib

Qranulometrik tərkibin analizi istifadə edilmiş ilkin mə'lumatları Əlavə 1-də tapmaq olar. Şəkil 2-15 a,b,c əleyin hər bir nömrəsindən keçmiş sűxur dənələrinin toplum miqdarı verilmişdir.


Şəkil 2-15a Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az11, 12, 13, və 14 sayılı çinqılı çəqil nümunələri üçün qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçüdən daha kiçik hissəciklərin



Şəkil 2-15b Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az15, 16, 20, 21 və 23 sayılı çinqıl/çaqlı nümunələri üçün qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçülərdən daha kiçik hissəciklərin faizi).



Şəkil 2-15c Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş Az10, 17, 18, 19, 22 və 24 sayılı gətirmə çöküntülər/lillərin nümunələri üçün, qranulometrik tərkibin toplum əyriləri (verilmiş ölçülərdən daha kiçik hissəciklərin faizi) – çöl dublikatları



2.5.3 Üzvi maddələrin və karbonatların təyini

Bu təyinatlarda istifadə edilmiş ilkin mə'lumatlar Əlavə 1-də verilmişdir. Cədvəl 2-5-də lil/gətirmə çöküntülər (Az10, 17, 18, 19, 22 və 24), habelə çinqıl/çaqlı (Az11, 12, 13, 14, 15, 16, 20, 21 və 23) nümulərində üzvi maddələrin və karbonatların statistik paylanması verilmişdir.

Cədvəl 2-5 Xəzər Ekoloji Laboratoriyasında analiz edilmiş üzvi maddələrin (ÜM) və karbonatların gətirmə çöküntülər ($N=6$) və çinqıl/çaqlı ($N=9$) cəbri orta, median, maksimum və minimum məqdarının qiymətləri. Yzvi karbonun (ÜK) miqdarı belə bir nisbətlə qiymətləndirilir: $\text{ÜK}=0,5\text{ÜM}$.

Gətirmə çöküntülər/lil	ÜM	ÜK	Karbonatlar
orta	4,5%	2,3%	22,9%
Median	4,3%	2,2%	22,9%
Maks,	6,1%	3,1%	28,0%
Min,	2,8%	1,4%	18,4%
Çinqıl	ÜM	ÜK	Karbonatlar
Orta	1,1%	0,6%	5,9%
Median	0,9%	0,4%	5,6%
Maks,	2,3%	1,1%	11,1%
Min,	0,4%	0,2%	2,2%

Qeyd etmək lazımdırki, üzvi maddələrin təyinatının nəticələri Gibb (2001) tərəfindən alınmış nəticələr ilə heç də tamamilə uzaşdır və onlar 2-4 sayılı cədvəldə verilmişdir. Mümkündür ki, CEL-in nümunələri daha açıq şəraitdə götürülmüşdür, nəinki Gibb-in (2001), hansılar ki kəşfiyyat şurflarından/ quyularından götürülmüşdür. Ona görə birinci halda nümunələrin üzvi maddələrlə (yer üstü torpaq qatından) çirklənmə ehtimalı daha çoxdur. Fərq həm də analiz zamanı buraxılmış səhvin nəticəsi ola bilər. Eyni zamanda çöl dublikatları üçün (Az 17 və Az 19) qranulometrik tərkib əyriləri və karbonatların miqdarı çox yaxındır, üzvi maddələrin miqdari isə çox güclü fərqlənirlər (Əlavə 1).

2.5.4 Çöküntülər – su paylanması əmsalları

Çöküntülər – su (benzol üçün) paylanması əmsalları benzolun üç su bu konsentrasiyası üçün (100, 500 və 1000 mkq/l) qrup emal usulu ilə təyin edilmişdir. Çöküntü – su kütləvi nisbəti təxminən 2:1 kimi qəbul edilmişdir. Benzol – çöküntülər məhlul qarışığının hermetik bağlı qabda 14 saat ərzində qarışdırılmış, sonra isə material su fazasını süzməkdən kobudq 1 saat ərzində durulmuşdur. Filtrat (süzgəcində keçmiş maye) qaz xromotoqrafiya GC-FID üsulu ilə analiz edilmişdir. İtkini təyin etmək və benzolu regenerasiyası üçün Process blanks əlavə edilmişdir və 2-6 sayılı cədvəldə mə'lumatlar (rəqəmlər) müvafiq olaraq korrektə edilmişdir.

Cədvəl 2-6 Çöküntülərin 4 müxtəlif nümunələri üçün benzola məxsus qrunut su paylanması əmsalları

Nümunə	Tip	Benzolun qatılığı mkq/l	Kd Ml/q	Orta Kd ml/q	Torpağın səciyyəsi
Az13	Çinqıl/çaqıl	100	0,52	0,36	83,5% >4 mm 2,0% üzvü maddə
		500	0,20		
		1000	0,35		
Az18	Gətirmə çöküntülər/ lili	100	1,13	1,16	80% <63 µm 0% >4 mm 2,8% üzvü maddə
		500	1,71		
		1000	0,63		
Az20	Çinqıl/çaqıl	100	0,27	0,25	85%>4 mm 0,4% üzvü maddə
		500	0,15		
		1000	0,33		
Az21	Çinqıl/çaqıl	100	0,61	0,63	44,8% > 4 mm 1,4% üzvü maddə
		500	0,53		
		1000	0,76		

Diqqət yetirin, ABŞ ətraf mühitin mühafizəsi idarəsi tərkibində 0,1-1% üzvi karbon olan qrunutlar üçün K_d kəmiyyətinin 0,14-dən 0,83 ml/q-a qədər olduğunu göstərir. Golder (2000) tərkibində üzvi karbon 1% olan çöküntülər üçün 0,57 ml/q qiymətini tövsiyyə edir. Ümumi qəbul edilmiş ehtimalı nəzərə olaraq, yəni K_{oc} – un bir neçə onluq ml/q (Golder 2000 - 57 ml/q qəbul edir) olduğunu qəbul etsək 2-6 cədvəlinde çinqıl üçün üzvü karbonun miqdarnı real olaraq 0,4 – 1,1 % qəbul etmək olar, qaldı gətirmə çöküntülərə – lili, onu 2,0 % qəbul etmək olar. Bu qiymətlər CEL-in üzvi karbon üçün təyin etdiyi göstəricilərlə yaxşı uzlaşırlar. (Bölmə 2.5.3).

3 NƏTİCƏLƏR

3.1 BORU KƏMƏRİNİN MARŞRUTU

3.1.1 Boru kəmərinin marşrutunun hidrogeoloji təsnifatı

BTC boru kəməri marşrutunun qiymətləndirilməsi iki parametr əsasında aparılmışdır :

1. Torpağın/səthaltı qrunutun 1m – 4 m dərinlik üçün keçiriciliyi aşağıdakı şkala (bölgü) və Şah Dəniz boru kəməri layihəsinin mühəndis-geoloji tədqiqatlarından istifadə etməklə (Gibb, 2001) müəyyən edilir:
1-ci sinif = çox aşağı keçiricilik (gil)
2-ci sinif = aşağı keçiricilik (gətirmə çöküntülər və nadir dənəli qumlar)
3-cü sinif = orta keçiricilik (orta – kobud dənəli qumlar)
4-cü sinif = yüksək keçiricilik (çinqıl/çaqlı)
5-ci sinif = çox yüksək keçiricilik (çatlarla axın).
2. Qrunt sularının həssashiğı, sulu horizontun növü və əhəmiyyətindən asılı olaraq aşağıdakı kimi təsnif edilir:
1-ci sinif = susuz horizont
2-ci sinif = məhdud sulu horizont – yerli əhəmiyyətli
3-cü sinif = məhdud sulu horizont – regional əhəmiyyətli
4-cü sinif = qeyri-məhdud sulu horizont – yerli əhəmiyyətli
5-ci sinif = qeyri-məhdud sulu horizont – regional əhəmiyyətli

Səthaltı qatın keçiriciliyinə gəldikdə isə, qeyd etmək lazımdır ki, tərtib edilmiş təsnifat müəyyən dərəcədə aşağıdakı səbəblərə görə subyektivdir:

- Kəşfiyyat şurflarının kəsilişləri 4 metri əhatə etmir, odur ki, qiymətləndirmə kəsilişin bir hissəsi üçün aparılır. Beləliklə, tədqiqat quyularından alınmış məlumatlar şurfların məlumatından daha nüfuzludur.
- Onun kəsilişlərinin müəyyən sahəsində müxtəlif növ litoloji tərkibli süxurlar iştirak edə bilir. Çox hallarda biz səhvə yol veririk. Məsələn, əgər uzanluğu 3 m (dərinliyi 1-4 m) olan kəsimdə 1,5 m lıl və 1,5 m çinqıl iştirak edərsə, həmin sahəyə «4»-cü sinif dərəcəsi veriləcəkdir. Əgər, lakin, çinqıl lilli süxurlarda layciqlar (nazik təbəqə) kimi iştirak edərsə, güzəşt kimi bu sahə üçün «3»-cü sinif qəbul ediləcəkdir.
- Kəşfiyyat şurfları və quyular boru kəməri marşrutu boyunca qeyri-bərabər paylanmışlar və onların yerləşmə sıxlığı seyrəkdir, yəni 1 km-dən azdır. Ona görə də tədqiqat nöqtələri arasında interpolyasiyanın payı xeyli çox olmuşdur. Misal üçün, PK 414 – PK 426 arasındaki sahə üçün heç bir geoloji məlumat yoxdur.
- Geotexniki tədqiqatlar aparılan marşrut indiki nəzərdə tutulmuş boru kəməri marşrutundan (marşrut 09) əhəmiyyətli dərəcədə fərqlənir, xüsusən PK 365 və PK 390 arası sahədə.

Qrunt sularının həssashişinə gəldikdə isə, qeyd etmək lazımdır ki, tətbiq edilən təsnifat nəzərdə tutulmuş boru kəmərinin marşrutu üçün aşağıdakı səbəblərə görə heç də ideal uyğun gəlmir:

- Suyun keyfiyyəti (icmək üçün yararlıdır ya yox) nəzərə alınmamışdır
- Nəzərdə tutulmuş boru kəməri xəttinin bir sıra sahələrində tərkibində qeyri-məhdud sulu kompleks və bir neçə məhdud sulu kompleks olan vertikal ardıcılıqlı ola bilər
- Dərinlikdə yatmış qeyri-məhdud sulu kompleksin daha möhkəm (etibarlı) qoruyucu qatla (gillə, lilla) örtülməsi halı nəzərə alınmamışdır. Halbu ki, məhdud sulu kompleks böyük olmayan dərinlikdə yerləşə bilər və nisbətən çox nazik gil təbəqəsi ilə məhdudlaşa bilər

Bütövlükdə hesab etmək olar ki, səthi layların keçiriciliyi yüksəkdirsə, yerli və regional əhəmiyyətli qeyri-məhdud sulu kompleks iştirak edirsə, boru kəmərinin tikintisi və istismarı ilə əlaqədar qrunt suları çirkənməyə həssasdır.

3.1.2 Yevlaxdan şərqə doğru

PK 0 (Səngəçal) – dan Kür çayına qədər - PK 216, boru kəmərinin tikintisi və istismarı ilə əlaqədar qrunt sularının çirkənməsini çətin ki, gözləmək olar. Bu onunla izah edilir ki, səthaltı çöküntülər kiçik dənəlidirlər, qrunt sularının toplanma tempi (surəti) çox aşağıdır, qrunt suları mineralallaşmışdır, icmək üçün yararlı deyildir. Həm də güman ki, təziq qradiyenti regional planda artır. Bu fikri Əliyev də (2001) bölüşdürür və bunu çap edilmiş hidrogeoloji xəritədən də görmək olar (Əliyev və b., 1992).

Səngəçal və Qazıməhəmməd arası sahədə yerin relyefi hündürlüyü görə dəyişir, bəzi yerlərdə isə çox dik olur. Süxurlar əsasən gillidirlər, qrunt suları isə şordur. Yalnız Pirsaat çayının alluvial çöküntüləri istisna təşkil edir, haradakı məhdud qrunt su ehtiyatı vardır (Əliyev, 2001).

Şirvan düzənlilikdə təziq qradientləri aşağıdır (0,03-dən 0,0007-yə qədər) və onlar Kür çayı istiqamətində azalırlar. Yaxşı keçiriciliyə malik layların qalınlığı da Kür çayı istiqamətində azalır. Fərz edilir ki, nəzərdə tutulan boru kəməri dəhlizində onların qalınlığı 10-20 m olacaqdır. Sulu horizontlarda su keçiricilik göstəricisi 0,1-dən 3 m/gün arasında dəyişir. Nəzərdə tutulan boru kəməri marşrutu üzrə Şirvan düzündə qrunt sularının mineralallaşma dərəcəsi adətən 5-100 qrl/ arasında dəyişir. QRUNT sularının səviyyəsi (aynasi) Şirvan düzünün 90 % sahəsində yer səthindən 3 m dərinlikdə yerləşir, qismən kanallar sistemindən sızmalara görə. Nəzərdə tutulmuş boru kəməri marşrutu boyunca yalnız Kürdəmir və Şəkər Qobu rayonunda qrunt suları dərin yatırlar, təxminən 5-10 m dərinlikdə (Əliyev, 2001).

Lakin, qrunt sularının bu sahədə aşağı həssashişə malik olmasına gələndə isə üç məqamı nəzərə almaq lazımdır:

1. Boru kəmərinin marşrutu boyunca mümkünür ki, çox da böyük olmayan (xəritəyə salınmayan) şirin qrunt sulu yuvalar və boşluqlar rast gəlsinlər. Əgər onlar varsa, onlar ilk növbədə əhali üçün vacibdir, çünki burada içməli suyun ehtiyatı çox azdır.
2. Harada su keçiricilik qabiliyyəti olan laylar varsa, orada qrunt suları şoran və ya güclü mineralallaşma dərəcəsinə malik olacaqlar və içməli su mənbəyi kimi maraq doğurmayaçaqlar. Lakin bu suyu müəyyən şəraitdə suvarma üçün və ya istehsalatda texniki su kimi istifadə etmək olar. Təbiidir ki, bu təyinatlı qrunt

suları çirkənməyə şübhəsiz az həssas olacaqlar, nəinki tam şirin su. Amma, hətta belə aşağı həssaslığa malik olan su karbohidrogenlə çirkənərsə qrunt suları üçün öz neqativ rolunu oynaya bilər.

3. Hətta haradakı əhəmiyyətli dərəcədə qrunt sularının resursları yoxdur qruntun, su keçirən səthaltı layları dağılmış çirkəndirciləri yerüstü su tutarlarına apara (daşıya) bilər. Onlara su axarlarını, irriqasiya kanallarını aid etmək olar ki, çirkənmə bu zaman öz neqativ təsirini göstərə bilər.

Bilavasitə Kürün yaxınlığında yüksək keçiricilik qabiliyyətinə malik allüvial çöküntülər iştirak edir və onlar sulu horizontların (komplekslərin) formallaşmasında əhəmiyyətli rol oynayırlar (RK 217-225). Belə çöküntülər də dağılmış çirkəndircilərin və səthi su axarları vasitəsilə Kürə doğru hərəkətinə şərait yarada bilər.

3.1.3 Yevlax və qərbə doğru ərazi

Kürdən qərbdə, Yevlax ərazisində və ondan qərbə doğru sulu məhdud komplekslər mövcuddur ki, onlardan şirin qrunt suları götürülür. Fərz edilir ki, bu məhdud sulu komplekslərin suyu nəzərdə tutulan boru kəmərinin nəzərdə tutulmuş tikintisi və istismarı ilə əlaqədar çirkənməyə həssas deyildir. Çünkü bu komplekslər ən azı qalınlığı 10 m olan gil qatı ilə mühafizə olunurlar. Bu zonada çox da dərində yatmayan qeyri-məhdud qrunt suları yer səthindən 1-2 m dərinlikdə rast gəlirlər, özü də adətən hidrokeçiricilik göstəricisi 0,1-dən 3 m/günədək olan qum və gılçılı qumlarda rast gəlirlər. Bu qrunt suları sadəcə olaraq çox güclü minerallaşmaya malikdirlər (10-15 q/l) və içmək üçün yararsızdır, amma onlardan istehsalat ehtiyaclarında istifadə etmək olar. Dağılmış (tökülmüş) karbohidrogenlər səthaltı qatlar vasitəsilə su axarlarına daşına bilər, həm də buxar halında yaşayış binalarına qədər yayılma bilər. Lakin, ümumiyyətlə, qrunt sularının bu zonada çirkənməyə həssaslığı aşağı kimi qiymətləndirilir.

Sonra qərbə doğru, xüsusən Gorançaydan qərbə, Gəncə-Qazax dağətəyi düzənlikdə qeyri-məhdud sulu kompleksdə qrunt suları tədricən şirinləşir və onun sənaye ehtiyatı olması guman edilir. Beləliklə, qrunt sularının çirkənməyə həssaslığı da artır. Burada sulu kompleks proluvial və allüvial qumdan, çıraqdan və çəqildən ibarət, gətirmə lillgil təbəqələri ilə növbələşən çöküntülərdə yerləşmişdir. Kiçik Qafqaz dağlarından Kür tərəfə uzaqlaşdıqca sulu kompleksi özündə saxlayan sükurlar xırda dənəli çöküntülərə keçirlər və burada sulu kompleksin horizontları şərti olaraq bir dənə üst, qismən qeyri-məhdud kompleks (qrunt suları ilə birlikdə – rus istilahı) və 4 məhdud sulu kompleksə (təzyiqli sulu lay – rus istilahı) bölünür. Bu bölgü analoji kimyavi tərkibli suları özündə saxlayan sulu horizontların yaxınlığı nəzərə alaraq aparılmışdır. Bu bölgü xeyli dərəcədə simvolikdir və mübahisəlidir, çünkü sulu kompleksin faktiki quruluşu mürəkkəbdir və kobud və narın dənəli sükurlardan təşkil olunmuş laylar horizontal istiqamətdə növbələşir. Həmçinin, çökəmə sükurların ardıcılığını vahid blok kimi qəbul etmək lazımdır.

Dağətəyi düzənlikdə, Goranboy/Gorançay zonasında və əsas çayların dərələrində qrunt suları böyük olmayan dərinlikdə (< 5 m) yatırlar. Çayarasında qrunt sularının aynasının dərinliyi 25 m-dən çox dərinlikdə ola bilər. Qrunt suları əsasən içməlidir (minerallaşması < 1 q/l). Goranboydan şimala və şimal-şərqə olan ərazi istisna təşkil edir. Tağıyev və Ələkbərovun məlumatlarına (2001) əsasən üst sulu horizont yerləşən çöküntülərin su keçiriciliyi 0,1 – 13,4 m/gün arasında dəyişir. Halbu ki, Dövlət Geologiya Komitəsindəki müzakirələr zamanı çıraqlı-çəqili çöküntülər üçün həmin göstəricilərin 20-100 m/gün daha səciyyəvi olması haqqında fikir söylənmişdir.

Gəncə-Qazax dağətəyi düzənlilikdə, çayarasında səthaltı qatlarda gətirmə lillər və gillərə rast gəlinir, bunlar isə, tamamilə olmása da, karbohidrogenlərin aşağıya doğru, qrunt sularının aynası istiqamətdində miqrasiyasına (hərəkətinə) mane ola bilərlər. Həmçinin, ərazinin böyük hissəsində bir sıra məhdud sulu komplekslər vardır ki, onların suyu şirindir. Bu komplekslər bütövlükdə boru kəmərinin tikintisi və istismarı zamanı mümkün olan çirkənmələrə qarşı həssas hesab edilmirlər.

Gəncə-Qazax dağətəyi zonada həm qeyri-məhdud, həm də məhdud sulu komplekslər istsmar edilirlər. Onlardan içmək, suvarmaq və istehsalat ehtiyacları üçün (quyular, bulaqlar, kəhrizlər və s.) su götürülür. Son illərdə dağətəyi ərazinin bütün sahəsində qrunt suları hasilatı 820000-dən 1130000 m³/gün (9500 – 13100 l/s) təşkil etmişdir. Gəncə-Qazax dağətəyi düzənlilikində qeyri-məhdud sulu kompleksi çörçivəsində Musayev və Pənahov (1971) ümumi su sərfi > 6000 l/san olan 300 kəhriz aşkar etmişlər.

Iri çay dərələrində (Tovuzçay və b.) Kiçik Qafqazın şimal-şərq yamaclarından axan (gələn) qrunt sularının həssashlığı fövqələdə yüksək qəbul edilir. Aşağıdakı səbəblərə görə:

- Ən yaxın səthaltı lay, adətən, qumlu/çinqılı/çaqılı və yaxşı qarşılıqlı əlaqəsi olan süxurlardan təşkil edilmişdir
- QRUNT suları nisbətən çox dərinlikdə yatırlar
- Yer səthinə yaxın olan səthaltı çinqillardan xırda (narın) hissəcikli material çay daşınması nəticəsində «sovru» bilər və su keçiricilik qabiliyyəti arta bilər

Karbohidrogenlərin belə dərələrdə sızması (yayılması) ciddi nəticələrə gətirib çıxara bilər, çünki çirkəndiricilər çox tez şaquli istiqamətdə miqrasiya edərək (süzülərək) qrunt sularını, dərə boyu aşağı axaraq çay çöküntülərini, yaxud da üfuqi (horizontal) istiqamətdə hərəkət edərək çay axarlarına ciddi zərər verə bilər.

Elə həmin səbəbdən də (qrunt sularının az dərinliyi, çinqıl/çaqıldan ibarət səthə yaxın laylar, sulu kompleksli yüksək keçirici horizont) qrunt sularının əksər sahələrdə Qarayazı düzündə çirkənməyə yüksək dərəcədə həssas olması hesab edilir. Bu zonada əhali qrunt sularından içmək üçün dayaz dərinliklərdən istifadə edir. Bundan başqa qrunt suları böyük ekoloji əhəmiyyətə malik bataqlaşma ərazilərini qidalandırma mənbəyi rolunu oynayırlar.

ƏDƏBİYYAT

- Ələkbərov A. və Fialko Y.R. (1982). Gəncə-Qazax massivinin geoloji xəritəsi (M 1:200000). 1/11/82, Azərbaycan SSR-nin Geoloji xulasəsi (rus dilində).
- Əlizadə Ə., Əhmədbəyli F. və b. (tarixsiz). Qərb İxrac kəməri marşrutu üçün ƏMTQ. Əlavə A11.3 «Geologiya, topografiya, torpaqlar və çirklənmə». ABŞ üçün hazırlanmış hesabat (rus dilində).
- Əliyev F.Ş., Əlizadə S.Ə., Listenqarten V.A., Fialko Y.R. və b. (1992). Azərbaycanın hidrogeoloji xəritəsi, miqyas 1:500000. Azərbaycan Respublikası Dövlət Geodeziya və Kartografiya Komitəsi, 1992 (rus dilində).
- Əliyev F.Ş. (2001). Şah Dəniz qaz kəməri. Qrunut suları (rus dilində).
- Əliyev F.Ş. (tarixsiz). Qrunut sularının geoekoloji xassələri Azərbaycan-Gürcüstan-Türkiyə (Ceyhan) sərhəddində boru kəməri üçün torpaq ayırması.
- Benks D. (2001). BTC boru kəmərinin İxrac marşrutu boyunca hidrogeoloji şəraitin xülasəsi: çöl tədqiqatları və mövcud sənədlərin xülasəsi. BP üçün RSK şirkəti tərəfindən hazırlanmış hesabat, 2001-ci ilin may ayı (rus dilində).
- BP (2001). Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi çərçivəsində seçim (əsas injiniring) mərhəlesi üzrə tələblərin mahiyyəti. BP, 2/02/01, müəllif L.D. Parker.
- Xəzər Ekoloji Laboratoriya (2001a). Dəniz çöküntülərinin granulometrik analizinin standart iş metodikası. XEL daxili sənədi. SP202 (rus dilində).
- XEL (2001b). Karbonatların və üzvi maddələrin dəniz çöküntülərində analizi üçün standart iş metodikası. XEL-nin daxili sənədi. SP203.
- Domeniko P.A. və Şvars F.U. (1990). Fiziki və kimyavi hidrogeologiya. Wiley nəşriyyatı, 824 sahifa.
- Gibb (2001). Şah Dəniz «midstrim» - Azərbaycan geotexniki tədqiqatları. Hesabat-interpretasiya: A hissəsi – quru şəraitin xülasəsi, B hissəsi – mühəndisi interpretasiya. BP üçün (Şah Dəniz Limited üçün) hazırlanmışdır. Müqavilə № C-00-BPSD-22780, Red.1, oktyabr 2001.
- Qolder (2000). Qrunut sularının çirklənməsi: Monte Karlo metodu ilə modelləşdirmə. İngiltərə və Uels ekoloji agentliyi üçün Qolder Assosiasiyyası tərəfindən hazırlanmış Program təminatı.
- Qustafsoen C.B. (1998). Risklərin qiymətləndirilməsi əsasında korrektiv faaliyyət kontekstində təbii zəifləmə. Qrunutların və qrunut sularının neft məhsulları ilə çirklənməsi üzrə 1-ci Skandinav konfransının əsərləri, Kopenhagen, 11-12 iyun 1998-ci il. Nord Soil/ Qrunutların bərpası üzrə Skandinav şəbəkəsi.
- Qaşkay R. və Əliyev F. (tarixsiz). Qərb İxrac boru kəməri (Azərbaycan) üçün ƏMTQ sənədi. Əlavə A11.4 «Hidrologiya». ABŞ üçün hazırlanmış hesabat.
- Lanquut Q.R. və Foyt R.Q. (1980). Hidrogeologianın metodları, Springer verlag, 486 sahifa.
- Misund A. and Banks D. (1993). Geologiske og hydrogeologiske bakgrunnsdata fra Øvre Romerike, innsamlet av Norges geologiske underskelse i perioden 1966-92. Norges geologiske underskelse Rapport 93.016, 234 pp. Trondheim, Norway.
- Musayev Ə. və Pənahov Ə. Kirovabad-Qazax massivinin qrunut suları və onlardan istifadə perspektivləri (azərbaycan dilində), Azərb.SSR EA, Geologiya institutu, «Elm» nəşriyyatı, Bakı, 120 sahifa.
- Nalivkin D.V. (1960). SSRİ-nin geologiyası. Qisa xülasə. Monoqrafiyaların beynəlxalq seriyası, yer haqqında elm, cild 8, Pergamon Press, 170 sahifa.
- Nalivkin D.V., Yarkin V. və b. (1976). Qafqazın geoloji xəritəsi, miqyas 1: 500000, SSRİ Geologiya Nazirliyi, 1976.
- Yaşşenko S.İ., Ələkbərov A., Fialko Y.R. və Kiselyova T.Q. (1982a). (I-I xətti üzrə geoloji-hidrogeoloji profil), 29/10/82. Azərb.SSR-in geoloji xülasəsi.
- Yaşşenko S.İ., Ələkbərov A., Fialko Y.R. və Kiselyova T.Q. (1982b). (II-II xətti üzrə geoloji-hidrogeoloji profil). 15/09/82. Azərb.SSR-in geoloji xülasəsi.
- Yaşşenko S.İ., Ələkbərov A., Fialko Y.R. və Manilo L. (1982b). (III-III, IY-IY xəttləri üzrə geoloji-hidrogeoloji profil). 15/10/82. Azərb. SSR-in geoloji xülasəsi.
- Yaşşenko S.İ., Ələkbərov A., Fialko Y.R. və Yesirova (1982d). (Y-Y xətti üzrə geoloji-hidrogeoloji profil). 12/10/82. Azərb. SSR-in geoloji xülasəsi.

**ƏLAVƏ 1: 2001-ci ilin oktyabrında götürülmüş çöküntü
nümunələrinin analizinin nəticələri. Analiz xəzər ekoloji
laboratoriyasında yerinə yetirilmişdir**

Əlavə 1, Cədvəl 1. Xəzər ekologi laboratoriyasında təhlil edilmiş nümunələrinin götürülmə yeri					
Nümunə	Pulkovo, Şərq	Pulkovo, Şimal	Dəniz səviyyəsin -dən yüksek; M	Yeri	Təsviri
Az10	085-86-394	045-27-672	319	Dəllər yaxınlığında kiçik çay	Nümunənin qalınlığı təxminən 1m-dir. Açıq-qonur rəngli qum çöküntüləri, gətirmə lili/gil ara qatları ilə. Hündürlüyü 4m olan erozion çay sahilindən, şosse yolundan 20m aralıdan götürülmüşdür.
Az11	085-86-394	045-27-672	319	Dəllər yaxınlığında kiçik çay	Çinqıl/çaqıl nümunəsi, orta dənəli qumlu, nisbətən lili/gil qarışıqlıdır. 4m-lik erozion çay sahilindən, şosse yolundan 20m cənubdan götürülmüşdür.
Az12	085-93-541	045-20-099	365	Şamkirçay çayı	Çinqıl/çaqıl nümunəsi, matrisada zəif çeşidlənmiş orta dənəli (hissəcikli) qum materialı, ayrı-ayrı kobud dənəli qumu özündə cəmləşdirir. Nümunə hündürlüyü 8m olan, analoji çöküntüldən ibarət olan erozion sahildən götürülüb, təxminən şosseni kəsən körpündən 100m cənubdan götürülüb.
Az13	085-16-916	045-85-772	292	Böyük Kəsikdən şimalda çinqıl Karxanası	Çinqıl/çaqıl nümunəsi – zarım budaqlıdan yarı hamarlanmış, matrisada pis çəşidlənmiş xırda dənəli qumlar Karxadanan götürüllübdür.
Az14	085-23-988	045-77-845	312	Köçvəlidən şimalda çay mərası	Çinqıl/çaqıl nümunəsi, mülayim – yaxşı hamarlanmış, matrisada pis çəşidlənmiş lili materialdan/xırda dənəli qumlar ibarətdir. Qurulmuş çay dərəsinin şərq erozion yamacından götürülmüşdür.
Az15	085-29-649	045-73-956	277	Qurudərə çayı	Çinqıl/çaqıl nümunəsi – yarı budaqlıdan yarı hamarlanmış, matrisada pis çəşidlənmiş xırda dənəli qumdan ibarətdir. Hündürlüyü 2-3m olan çay sahilinin şərqində, şosseni kəsən körpünün cənubundan götürülmüşdür.
Az16	085-42-241	045-52-156	340	Həsənsu-çay çayı	Çinqıl/çaqıl nümunəsi - yarı budaqlıdan yarı hamarlanmış, matrisada pis çəşidlənmiş lili/orta dənəli qumdan ibarətdir. Hündürlüyü 8m olan, qərbi çay dərəsi yamacından, şosseni kəsən körpünün cənubundan götürülmüşdür.
Az17	085-46-378	045-48-098	364	Həsənsuçayd an şərqdə böyük olmayan məcra	Kiplənmiş (sıkılmış), eynicinsli getirme lili, açıq-qonur rəngli, təxminən 1,5 dərinlikdən, axarın qərb yamacından, şosseni kəsən körpünün 20m şimalından götürüllübdür.

Az18	085-54-328	045-39-243	375	Tovuzçay çayı	Qalınlığı təqribən 2m olan gilli lil layının nümunəsi, çayın qərb sahilində hündürlüyü 12-15m olan yamacdan, təxminən şossemi kəsən körpübən 20m şimaldan götürülüb. Nümunə yamacın üstündən 2m aşağıdan götürülmüşdür.
Az19	085-46-378	045-48-098	364	Az17 nümunəsinin çöl dublikatı	
Az20	085-54-328	045-39-243	375	Tovuzçay çayı	Yarım bucaqlı, yarım hamar çinqıl/ çaqıl, matrisada gətirmə çöküntü-kobud dənəli qum, pis çeşidlənmiş sűxur nümunəsi. Nümunə təxminən hündür yamacın (12-15m) təpəsindən təxminən 3m aşağıdan, çayın qərb sahilindən, şossemi kəsən körpübən 20m şimalda götürülmüşdür.
Az21	086-07-739	045-10-565	398	Gəncədən qərbədə çinqıl Karxanası	Yarım bucaqlı (çaqilla) çinqıl, əsasən qum matrisada, nümunə təxminən ilkin səthdən təxminən 2m aşağıdan götürülüb.
Az22	086-14-451	045-21-332	212	Su kəmərinin tikintisi zamanı qazıntıdan, Gəncə – Yenikənd yolu	Xırda dənəli qumlu, gilli lil nümunəsi, yer səthindən 2m-ə yaxın dərinlikdən götürüldür.
Az23	086-30-388	045-07-327	261	Gəncədən şərqdə çinqıl Karxanası	Çaqıl nümunəsi, matrisada otra dənəli qum, pis çeşidlənmiş lil/gil qarışıqlı ilə nümunə. Nümunə yer səthindən 5m dərinlikdən, karxananın cənub yamacından götürülmüşdür.
Az24	086-30-388	045-07-327	261	Gəncədən şərqdə çinqıl Karxanası	Xırda dənəli gətirme çöküntülerin üst qatından olan lil nümunəsi. Nümunə yer səthindən 1m-ə yaxın dərinlikdən, karxananın şərq yamacından götürülmüşdür.

Əlavə 1. Cədvəl 2.. Qranulometrik analizin nəticələri və üzvi maddənin və karbonatların miqdarının təyini.



Hissələrin (dənələrin) ölçüləri	Az10	Az11	Az12	Az13	Az14	Az15	Az16	Az17	Az18
>4 mm	0,0%	69,6%	81,5%	83,5%	77,8%	53,1%	56,0%	0,0%	0,0%
4 - 2,8 mm	0,0%	2,0%	2,1%	0,7%	0,0%	4,7%	4,8%	0,0%	0,0%
2,8 - 2 mm	0,5%	1,5%	1,7%	0,3%	1,6%	3,8%	3,7%	2,2%	2,2%
2 - 1,4 mm	0,5%	2,1%	2,4%	0,2%	0,1%	4,8%	4,4%	0,7%	0,5%
1,4 - 1,0 mm	0,5%	1,7%	2,2%	0,1%	0,1%	4,7%	3,7%	0,6%	0,5%
1,0 mm - 710 mkm	0,3%	0,9%	0,8%	0,0%	0,1%	2,1%	1,6%	0,4%	0,2%
710 - 500 mkm	1,1%	3,9%	2,6%	0,3%	0,3%	7,1%	5,9%	1,3%	1,0%
500 - 355 mkm	1,0%	3,5%	1,2%	1,0%	0,5%	6,8%	4,0%	1,0%	1,0%
355 - 250 mkm	1,0%	3,4%	0,9%	2,6%	0,8%	5,4%	2,9%	1,3%	1,0%
250 - 180 mkm	1,0%	2,7%	0,6%	3,5%	1,0%	3,1%	1,7%	1,6%	0,7%
180 - 125 mkm	1,4%	2,6%	0,6%	3,6%	1,7%	1,9%	1,6%	3,1%	0,9%

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AZƏRBAYCAN
YEKUN VARIƏNTİ

125 – 90 mkm	1,0%	1,2%	0,3%	1,2%	1,6%	0,6%	0,9%	6,1%	1,2%
90 – 63 mkm	1,9%	1,0%	0,2%	0,7%	1,8%	0,3%	1,0%	14,5%	11,0%
3,9-63 mkm (il)	64,4%	2,5%	0,9%	1,7%	7,7%	0,5%	5,1%	41,5%	64,1%
<3,9 mkm (qlina)	25,5%	1,2%	2,1%	0,7%	4,8%	1,0%	2,7%	25,7%	15,8%
Karbonat, %	24,5%	3,2%	3,7%	7,9%	3,4%	7,2%	8,9%	18,4%	21,3%
Üzvi maddə, %	4,0%	0,6%	0,5%	2,0%	0,7%	0,9%	2,3%	3,9%	2,8%
Hissələrin (danələrin) ölçüsü	Az19	Az20	Az21	Az22	Az23	Az24			
>4 mm	0,0%	85,0%	44,8%	0,0%	56,3%	8,7%			
4 - 2,8 mm	0,0%	1,4%	10,7%	0,0%	5,6%	1,1%			
2,8 – 2 mm	1,7%	1,2%	9,4%	3,0%	4,1%	0,5%			
2 - 1,4 mm	1,0%	1,5%	10,5%	0,5%	3,8%	1,2%			
1,4 - 1,0 mm	0,9%	1,5%	8,0%	0,5%	3,6%	1,2%			
1,0 mm - 710 mkm	0,4%	0,7%	2,9%	0,2%	1,7%	0,6%			
710 – 500 mkm	1,6%	2,8%	7,6%	0,8%	6,1%	2,4%			
500 – 355 mkm	1,1%	1,7%	2,3%	0,8%	4,7%	1,9%			
355 – 250 mkm	1,2%	1,1%	0,8%	1,4%	3,5%	1,9%			
250 – 180 mkm	1,5%	0,7%	0,4%	2,4%	2,3%	1,9%			
180 – 125 mkm	2,6%	0,5%	0,2%	4,5%	2,1%	3,3%			
125 – 90 mkm	3,5%	0,3%	0,1%	4,1%	1,0%	3,0%			
90 – 63 mkm	11,4%	0,3%	0,1%	6,2%	0,8%	3,9%			
3,9-63 mkm (il)	47,9%	0,8%	1,7%	43,4%	2,6%	66,2%			
<3,9 mkm (gil)	25,4%	0,4%	0,5%	32,1%	1,7%	2,1%			
Karbonati, %	19,9%	2,2%	5,6%	28,0%	11,1%	25,2%			
Üzvi maddə, %	6,1%	0,4%	1,4%	4,6%	1,3%	5,7%			

ƏLAVƏ 2: Goranboy-Qazax Dağetəyi Düzənliyindən Olan Qrunṭ Sularının Hidroqrafları

Quyunu nömrəsi, dərinliyi, yerləşməsi (bölgə)



YOL HƏRƏKƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

1.1	Giriş	1
1.2	METODİKA	1
1.2.1	Marşrutun müəyyən edilməsi	1
1.2.2	Yol hərəkətinin ilkin durumu	1
1.2.3	Təhlil	2
1.3	YOL HƏRƏKƏTİ ÜZRƏ MƏLUMATLARIN TƏHLİLİ	2
1.3.1	Yol hərəkətinin orta sutkalıq axımı	3
1.3.2	Yolların buraxma qabiliyyəti	4
1.3.3	Nəticə	4
1.4	yolLARIN Nəqliyyat vasitələri ilə yüklenməsinin proqnozlaşdırılması və layihələşdirmə meyarları	5
1.4.1	Tikinti prosesi	5
1.4.2	Layihələndirmənin meyarları	6
1.5	Yol şəbəkəsinə təsir	7
1.5.1	Yollandan aşağı sürətli istifadə edənərlərlə münaqişə	7
1.5.2	Şəhər rayonlarında fiziki məhdudiyyətlər	8
1.5.3	Həssas reseptorlara yaxın yerlərdə yüksək nəqliyyat vasitələrinin «antisosial» aspektləri	9
1.5.4	Təsadüfi təsirlər	9
1.5.5	Marşrutun müəyyən olunması	10
1.5.6	Çəkidə/hündürlükdə məhdudiyyət, həmçinin alternativ marşrutlar	10
1.5.7	Yol nişanlarının qoyulması qaydası	10
1.5.8	Nəqliyyat vasitələri üzərində nəzarət mexanizmləri	10
1.6	ƏSAS MÜŞAHİDƏLƏR	11
1.6.1	Dəmir yolları ilə kəsişmə	11

1 YOL HƏRƏKƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

1.1 GİRİŞ

Bu ƏMSSTQ çərçivəsində nəqliyyat vasitələri hərəkətinin qeydiyyatı aparılmış və ilkin yumşaldıcı tədbirlər işlənib hazırlanmışdır.

Nəqliyyat vasitələri hərəkətin qeydiyyata alınmasının məqsədi ilkin durumu elə dəqiq müəyyən etməkdir ki, boru kəmərini tikən podratçı yol hərəkətini təşkili idarə planını hazırlaya bilsin. Bu planda yerli yol hərəkətinə yaradılan artıq narahathlıdan qaćmaq üzrə tədbirlər göstəriləcək.

Nəqliyyat vasitələri hərəkətinin qeydiyyata alınmasının məqsədi aşağıdakılardır:

- Obyektdə gətirən yollarda, sutkanın müxtəlif vaxtlarında nəqliyyat vasitələrinin hərəkət intensivliyini təyin etmək;
- Müəyyən istiqamətlərdə fəsillər üzrə yol hərəkəti intensivliyində hər hansı fərqlərin olmasını aşkar etmək;
- Obyektdə gətirən yollarda müxtəlif nəqliyyat vasitələri üzrə nəqliyyat axınının paylanması təqdim etmək;
- Obyektdə gətirən yollar üzrə əsas çətin keçilən körpü və məhdudlaşmanı aşkar etmək (fiziki və mədəni baxımdan və ya hərəkət qrafiki ilə əlaqədar);
- Obyektdə gətirən yollar boyu vacib hissiyatlı aspektləri aşkar etmək (məsələn, məktəb, xəstəxana və b.).

Tədqiqat 2001-ci il 20 noyabrda 8 dekabra kimi olan vaxtda aparılıb. Tədqiqat qrupuna WSP şirkətindən Adam Andrevski ilə birlikdə RSK şirkətindən Frenziz Voters rəhbərlik etmişlər. Tədqiqat qrupu yaradılması və əlavə rəhbərlik Baku Engineering Contractors (BEC) şirkəti tərəfindən yerinə yetirilib.

1.2 METODİKA

1.2.1 Marşrutun müəyyən edilməsi

Tədqiqat aparılmazdan əvvəl elə münasib yerlər seçmək lazımdır ki, əsas magistral şəbəkəsinə çıxan yollar, boruların yiğildiği yer və dəmir yoluna çıxan yollar üzrə toplanmış materiallar etibarlı olsunlar. Azərbaycan üzrə keçən bütün marşrutlar boyu boru bazaları və inşaat düşərgələrinə gətirəcəyi ehtimal olunan bütün yollar müəyyənləndirilmişdir.

Seçilmiş yollar ən çox ehtimal olunan kimi qəbul edilmişdir. Belə ki, marşrutların seçilməsinə tikinti podratçısı cavabdehdir və onlar guman edirlər ki, hesabat nöqtəsi ən çox ehtimal olunan yol hərəkət axını səviyyələri haqqında təsəvvür yaradır və ona görə onlar yol hərəkətinin idarə edilməsi planının tərtib edilməsinə kömək edəcək.

1.2.2 Yol hərəkətinin ilkin durumu

Boru kəmərinin tikilməsi və istismarına, çox güman ki, təsir edəcək yollarda hərəkətin cari səviyyəsini təyin etmək məqsədilə hərəkətin həcmi və təbiətini tədqiq etmək vacib bilinmişdir. Yolla gedən müxtəlif nəqliyyat vasitələri ona səs, vibrasiya, həm də yolin tələb olunan buraxıcılıq qabiliyyəti həm də sahə baxımından müxtəlif cür təsir edəcəkdir.

Yolla keçən nəqliyyat vasitələrinin həm həcmini, həm də növünü təyin etmək üçün nəqliyyat vasitələrinin əllə təsnifat hesabatını aparmaq vacib olmuşdur.

Tikinti yol marşrutu keçəcək vacib sahələrdə nəqliyyat vasitələrinin hərəkətinin hesabını aparmaq üçün nöqtələr seçilmişdir. Buraya şəhərlərdə əsas yollar, çaylarla kəsişmələr, həm də borular tökülmüş yerlər, düşərgələr və boru kəməri arasında olan magistrala daxil olan yollar daxildir. Ümumiyyətlə 2001-ci ilin noyabrın sonu – dekabrın əvvəlində, iki həftəlik müddətə, 10 yol müşahidəcisi işə cəlb edilmişdir. Əlavə A-da hesablama apararkən istifadə edilmiş formaların nümunəsi verilmişdir.

BP şirkətinin təhlükəsizlik qaydaları, həm də beynəlxalq xidmət normaları sutkatın qaranlıq vaxtlarında yolayıcılarında yaşayış üçün bəyənilməmiş yerlərində dayanılmasına imkan vermir. Bu sahəni tədqiq edən işçilərin 12 saat müddətində saxlanılmasını məhdudlaşdırıb, lakin, butövlükdə 8 saatlıq tədqiqat başa çatdırılıb. Bütün həftə ərzində - 7 gün müddətində, yol hərəkəti axınının dəyişməsini qiymətləndirmək məqsədilə iki sahədə (6 və 61) tədqiqat aparılmışdır.

1.2.3 Təhlil

Həmin məlumatların toplanmasından sonra aşağıdakı təhlil aparılmışdır:

- A Bütün müşahidələrdə əldə olunmuş məlumatların ümumi əsasa gətirilməsi;
- B Məlumatlara təhlil üçün yekunlaşdırılması;
- C Tikinti və istismar mərhələlərində meydana çıxmış əlavə nəqliyyat axınları qiymətləndirilməsi;
- D Yol hərəkəti ümumi axınının təhlili;
- E Yolun buraxıcılıq qabiliyyətinin təyin edilməsi;
- F Yolun çətin keçirilən hissələrinin təyin edilməsi;
- G İdarə tədbirlərinin işlənib hazırlanması

A və B bəndlərinə 3-cü Fəsildə ətraflı baxılır, eyni zamanda 4-cü Fəsildə əlavə hərəkətin proqnozlaşdırılması və yol axınının ümumi nəticələri təsvir edilir. E və D bəndləri 5-ci Fəsildə təsvir edilir.

1.3 YOL HƏRƏKƏTİ ÜZRƏ MƏLUMATLARIN TƏHLİLİ

Yol hərəkəti axını haqqında olan məlumat elə işlənmişdir ki, həmin məlumatlar bütün sahələr üzrə ardıcıl müqayisə oluna bilsin və buraxılış qabiliyyəti standartları tərəfindən ciddi müyyəyen edilmiş çərçəvədə olsun. Tədqiqatlar adı iş günlərində sutkanın nəqliyyat baxımından ən məşğul vaxtında aparılmış və 8 saat 09.00-17.00 davam etmişdir. Bu tədqiqatlar aparılan zaman işçi heyət tənzimlənmış qaydada istirahət üçün fasılə etmişdir. Yol hərəkəti müşahidə olunmayan vaxtları nəzərə almaq məqsədilə saatlar üzrə hesablamlarda düzəlişlər edilmişdir. Məsələn, əgər bir saatda 10 dəqiqə itirilibsə, onda 60/50 əmsali tətbiq edilmişdir.

Azərbaycanın yollarında yol hərəkəti çox müxtəlidir. Motorlu hərəkət geniş yayılmaqla bərabər hərəkətin xeyli həssəsi heyvan qoşqları, piyadalar, həm də velosipedlərin payına düşür. Bu müxtəlid növ yol hərəkəti yerli ətraf mühitə, şosselərin səkilərinə, həm də yolların buraxıcılıq qabiliyyətinə müxtəlid cür təsir edir. Müxtəlid nəqliyyat vasitələrindən istifadə edənlər özləri də boru kəmərinin tikintisi ilə əlaqədar olan ağır yük nəqliyyat vasitələrinə müxtəlid cür həssasdırlar.

Bu problemlərin təbiətini başa düşmək üçün yol hərəkəti üzrə aparılan bütün müşahidələr aşağıdakı Cədvəl 3.1-də cədvəlində olduğu kimi qruplaşdırılıb.

«Yavaş» kateqoriyası şosse yollarının buraxılıq qabiliyyətində önemli yer tutmur, lakin nəqliyyat vasitələrinin sürətini azalda bilər və ağır malların daşınmasının miqdarının artmasına çox həssas olar. Adətən, yüngül nəqliyyat vasitələri daha sürətlə hərəkət edəcək, yollarda çox yerlər tutacaq, həm də aşağı sürətli ağır yüksəlmiş nəqliyyat vasitələrinin narahathığına məruz qalacaqlar. Ağır yüklü nəqliyyat vasitələri tikinti ilə əlaqədar hərəkətə az məruz qalacaqlar, amma nəqliyyat həcmi səslərin, vibrasiyanın və səkilərə təsirin artmasına şərait yaradacaq.

Cədvəl 1-1 Nəqliyyat vasitələrinin təsnifikasi

Nəqliyyat vasitələrinin növü	Dərəcəsi
Piyadalar	Yavaş
Heyvan sürüsü	Yavaş
Velosipedlər	Yavaş
Motosikllər	Yüngül nəqliyyat vasitəsi
Heyvan qoşulmuş arabalar	Yavaş
Kənd təssərufatı maşınıları	Yüngül nəqliyyat vasitələri
Avtomobilər/Taksilər	Yüngül nəqliyyat vasitələri
Mikro avtobuslar	Yüngül nəqliyyat vasitələri
Avtobuslar	Ağır nəqliyyat vasitələri
Yük maşınıları	Ağır nəqliyyat vasitələri

1.3.1 Yol hərəkətinin orta sutkalıq axını

Aşağıdakı məlumatları almaq məqsədilə tədqiqatın hər biri təhlil edilmişdir:

- tədqiqat dövründə nəqliyyat vasitələrinin ümumi miqdarı;
- gün ərzində nəqliyyat vasitələri dərəcələrinin nisbatı;
- yol hərəkətinin ən çox axını saatının səviyyəsi və vaxtı, həm də hərəkətin tərkibi.

Məlumatlar yekunlaşdırılan cədvəl Əlavə B-də verilmişdir.

Tədqiqatlar dövründə bütün yollarda aparılan təhlillər göstərir ki, axınların sürəti demək olar ki, çox az olub. İki tərəfli axının minimal miqdarı gündə 100 vahiddən az, maksimal axın isə 8 saatlıq vaxt dövründə 6000-dən bir qədər çox nəqliyyat vasitələrindən ibarət olmuşdur. Ancaq iki yolda (əsas yolda və sahə 50-də ona birləşən yolda) tədqiqat dövründə nəqliyyat vasitələrinin miqdarı 4000 vahiddən çox olmuşdur.

Müxtəlif sahələrdə nəqliyyat vasitələrinin tərkibi xeyli fərqlənir. Buna baxmayaraq, demək olar ki, hər yerdə yavaş hərəkət edən vasitələr (piyadalar, velosipedlər, heyvan qoşulmuş arabalar və heyvan sürürləri) əsas marşrutlardan istifadə edənlərin 15%-dən azını təşkil edir. Bu, onunla əlaqədardır ki, bu kiçik yollar yerli kənd təsərufatı və sənaye məqsədləri üçün kimi istifadə edilir.

Yolların əksəriyyətində ağır nəqliyyat vasitələrinin payı çoxdur və çox magistrallarda bu dərəcəli nəqliyyat vasitələri 15-25% təşkil edir. Magistrallara çıxan nəzərdə tutulan yolların çoxu da yolların yerli şəbəkəsinin tərkib hissələridir və onlar kənd yerləri və Gürcüstandan Bakıya qədər olan əsas marşrutlardan ibarətdir. Onların əksəriyyəti məhsullar daşıyan nəqliyyat vasitələrinə aid edilə bilər.

Deməli, işlərin ümumi vəziyyətinə görə baş yolların şəbəkəsi yol hərəkətinin yavaş axını ilə səciyyələnir, amma əmtəə nəqliyyat vasitələrinin böyük həcmində xidmət edir. Əsas yollara çıxan yollar az yüksənmələri ilə seçilir ki, bu da yüngül nəqliyyat vasitələri sayının azalması ilə əlaqədardır. Bu yollarda yavaş sürətli və ağır nəqliyyat vasitələrinin daha çox olması hərəkət sürətinin çox az olmasına gətirib çıxarácaq.

1.3.2 Yolların buraxma qabiliyyəti

Marşrut boyu yol şəbəkəsinin mahiyyəti yol hərəkətinin yüklənməsi ilə yol qabiliyyətinə güclü təsir edir. Ümumiyyətlə, yerli avtoyol şəbəkəsinin buraxma qabiliyyətinə aşağıdakı müşahidələri daxil etmək olar:

- Yolların böyük hissəsi şosse deyil;
- Əksər yerlərdə kükə işıqlandırılmasının çatışmaması, şəhər yerlərində məhdud olması
- Yol hərəkəti işarələrinin olmaması
- Yolların nişanlanmasıın çatışmaması
- Bir tərəfli yollardan geniş istifadə
- Yol örtüyünə pis texniki xidmət
- İki tərəfli avtoyolda bardyurların (manelərin) və təhlükəsizliyi təmin etmək üçün digər infrastrukturun çatışmaması
- Ticarət fəaliyyətli obyektlərin fasadının birbaşa yola çıxması
- Stasionar infrastrukturlar (körpülər, yeraltı keçidlər, şlaqbaumlu keçidlər)

Bütün bunlar yolların buraxma qabiliyyətinə təsir edir və ancaq birbaşa müşahidə bu yollarda yol hərəkətinin maksimum yüklənmə dərəcəsini təyin edə bilər. Lakin təxmini yanaşmaqla ikitərəfli hərəkət üçün saat hesabı ilə axın üçün aşağıdakı dəlillərdən istifadə etmək olar:

- Yol örtüyünə kifayət qədər yaxşı texniki olan xidmət və kifayət qədər enli Bakı-Gürcüstan əsas marşrutu üçün – saatda 1500 nəqliyyat vasitəsi;
- Əsas yola çıxan şosselənməmiş, lakin ikitərəfli yol hərəkətinə imkan verən marşrutlar üçün – saatda 1000 nəqliyyat vasitəsi;
- Ən azı hər 100 m-dən olan aşırımla əsas yola çıxan yollar üçün – saatda 500 nəqliyyat nisbatən vasitəsi;
- Az aşırımlı əsas yola çıxan yollar üçün – saatda 250 nəqliyyat vasitəsi.

Şübhəsiz, birtərəfli hərəkətin buraxma qabiliyyəti, əgər axın bərabər tarazlaşdırılıbsa, yol hərəkətinin istiqamətli bölünməsindən asılıdır. Bu halda toqquşmaların sayının artması baş verəcək və buraxma qabiliyyəti bir az da aşağı düşəcək. Əgər axın bir tərəflidirsə, buraxma qabiliyyəti bu istiqamətdə 600 nəqliyyat vasitəsi olacaq.

Cədvəl 3-1-də verilən axının maksimal intensivliyinin təhlili göstərir ki, sutkanın istənilən vaxtında ancaq 4 sahədə nəqliyyat vasitəsinin miqdarı saatda 500 vahiddən çox olur. 50-ci sahə Gəncə rayonunun mərkəzində yerləşir. Bu yol, piyadalar üçün uyğunlaşmış geniş əraziyə malikdir, çox enlidir, yol döşəməsinə yaxşı xidmət var. Yol böyük buraxma qabiliyyətinə malikdir və saatda 500 nəqliyyat vasitəsi axını heç bir problem yaratmır. Bir tərəfli baş magistralda yerləşən 7-ci sahə də belədir. Səki tam abadlaşdırılıb və yaxşı vəziyyətdədir, kənara çinqıl tökülb, oraya giriş məhduddur. Bu yolda saatda 500 nəqliyyat vasitəsinin axını yolun buraxma qabiliyyətinə tamamilə uyğun həddədir.

1.3.3 Nəticə

Beləliklə nəticə çıxarmaq olar ki, mövcud yol hərəkəti şəbəkəsi yol hərəkətinin mövcud səviyyəsin mövcud yol nəqliyyatı şəbəkəsi lazımi səviyyədə xidmət edir. Ona görə də yol boru kəmərinin tikintisi və istismarı ilə əlaqədar yaradılmış guman edilən yol hərəkət səviyyəsinə baxılmalıdır. Bu məsələlərə növbəti bölmələrdə toxunulur.

**1.4 YOLLARIN NƏQLİYYAT VASİTƏLƏRİ İLƏ
YÜKLƏNMƏSİNİN PROQNOZLAŞDIRILMASI VƏ
LAYİHƏLƏŞDİRİMƏ MEYARLARI**

1.4.1 Tikinti prosesi

1.4.1.1 Boruların nəqli üsulu

Borular anbara dəmir yolu ilə nəql ediləcək. Boruların sonrakı nəqli boru daşıyan yük maşınları ilə həyata keçiriləcək. Hər maşın uzunluğu 12 m olan 3 boru aparacaq. Borular anbarlara 3 aylıq yığılma müddətində nəql olunacaq, sonra tikinti prosesi irəlilədikcə borular birbaşa boru kəmərinə aparılacaq.

1.4.1.2 Nəqliyyat vasitələrinin tipləri

Boru hissələrinin nəqli üçün nəqliyyat vasitələrinin tipi üzrə məlumat olmadığından fərz edilir ki, onlar şarnirlə birləşdirilmiş çərçivəli standart 16,5 metrli avtomobilərlə, yaxud ayrıca dal oxu olan taxta-şalban daşıyan yükü (bu halda borular) konstruksiya möhkəmlik verən element kimi istifadə edən yük maşınları ilə nəql ediləcək. Bu və başqa halda bu nəqliyyat vasitələri böyük minimum dönmə radiusuna, həm də təcili/tormozlama üçün aşağı texniki imkana malikdir. Belə nəqliyyat vasitələri şossenin buraxma qabiliyyətinin xeyli hissəsini tutacaq və ehtimal ki, ensiz yollarda qarşidan gələn nəqliyyata çatanda çətinliklər yaranı bilər. Ona görə şəhər rayonlarından, çox küçə avadanlığı, məsələn küçə işıqlanması olan yerdən keçən marşrutun seçiləsi hərtərəfli müzakirə edilməlidir.

Bundan başqa bütün avadanlıq və materiallar boru kəmərinə bu yollarla daşınacaq. Ağır ekskavator, və endirmə-qaldırma avadanlıqları, generator və s. üçün böyük yük götürmə qabiliyyəti olan, böyük ölçülü nəqliyyat vasitələri tələb oluna bilər.

1.4.1.3 İşlərin davamiyətii

Başlancıq işlər 2002-ci ilin oktyabrından 2 il müddətə planlaşdırılıb. podratçı tikintinin axırıncı planını işləməlidir, ancaq planlaşdırılıb ki, neft kəməri (BTC) birinci il (oktyabr 2002 - oktyabr 2003 - oktyabr 2004) çəkiləcək. Bu vaxt ərzində ərzaq, su və tikinti materialları çatdırıb nəqliyyat vasitələri ilə müvəqqəti və daimi düşərgələr göndərilməlidir.

1.4.1.4 Nəqliyyat axınının generasiyası

Tenderdə iştiraka dəvət sənədlərində minimum ehtimalla kimi aşağıdakı meyarlar müəyyənləşdirilmişdir.

Cədvəl 1-2 Nəqliyyat axımının generasiyası məlumatlarına görə fərziyələr

Yolların klassifikasiya	Hər iki tərəfə sutkada olan nəqliyyat vasitələrinin miqdarı	Hər 20 ildə standart oxlарın kumulyativ sayı (milyon)
Əsas qurğuya çıxan yollar	80	0,61
Magistral yollar	40	0,30
Yerli əhəmiyyətli yollar	20	0,15
Köməkçi yollar	6	0,046

Hər boru kəmərinin hər kəsiyinin uzunluğunun hissəsinin uzunluğu 12 m olduğu halda və bir reysdə yüksək maşının aparma qabiliyyətinin 3 belə kəsiyi apara biləcəyi halda gündə 2,8 km boru daşınacaq. İş haftası 6 gün olarsa 2 il müddətində 1700 km boru kəməri daşınacaq. Sakitlik dövrünü, lazımlı avadanlıq və materialların və s. çatdırılmasını nəzərə alsaq daşınma miqdarı yuxarıda göstərilən 80-dan az olacaq. Belə təqsim qəbul olunandır. Bu rəqəmdən ən pis variantın ilkin hesabatında istifadə ediləcək.

1.4.2 Layihələndirmənin meyarları

Aşağıda bəzi əsas layihələndirmə meyarları göstərilir. Bunlar yerli yol və digər yol istifadəçilərinə təsir edə bilər.

1.4.2.1 Sürət məhdudiyyəti

Həndəsi elementlərin hesablanması aşağıdakı layihə sürətlərinə əsaslanmalıdır:

- əsas qurğuya çıxan yol – 80 km/saat;
- magistral yol – 50 km/saat;
- yerli əhəmiyyətli yol – 30 km/saat;
- göməkçi yol – 25 km/saat.

1.4.2.2 Dönmə radiusu

Kəsişmə bucağı 90° olan keçiddə yoluñ kənarının vüə ya kəsilmə səthinin minimum radiusu belə olmalıdır:

- Əsas qurğuya çıxan yol – 15 m
- Magistral yol – 10 m
- Yerli əhəmiyyətli yol – 8 m
- Köməkçi yol – 6 m

1.4.2.3 Üfqi və şaquli qabaritlər

Bordyurdular ucalmayan yollarda yol kənarı ilə istənilən strukturun arası, yol kənarından yuxarı çıxanda üfqi qabariti 1 m saxlamaq lazımdır. Lakin müdafiə çəpərləri və yol işarələri üçün üfqi qabarit minimum 0,6 m təşkil etmalıdır. Bordyurdular ucalan yollarda minimum üfqi qabarit bordyurdun səthindən 0,6 m olmalıdır.

Üfqi qabaritlər yol klassifikasiyası üzrə şaquli qabaritlər üçün olan bütün tələblərə uyğun saxlanmalıdır.

Yollarda şaquli qabaritlər halına, boru kəmərləri sisteminə, layihə tələblərinə və qurğunun yerləşdirilməsi tələblərinə baxın.

1.4.2.4 Yolların eni

Hərəkət zonasının eni və yol qıraqı aşağıda təqdim edilən cədvələ uyğun olmalıdır. Yoluñ ortasının minimum enini almaq üçün yol qıraqının eninə yoluñ işlək hissəsinin enini əlavə etmək lazımdır.

Cədvəl 1-3 Yolların eni

Təsnifat	Yolun işlək hissəsinin eni (m)	Hər yol qırığı (m)
Əsas qurğuya çıxan yol	8,0	2,0
Magistral yol	8,0	1,5
Yerli əhəmiyyətli yol	6,0	1,5
Köməkçi yol	4,0	0,0

1.5 YOL ŞƏBƏKƏSİNƏ TƏSİR

Tenderdə iştirak etmək üçün dəvətdə nəzərdə tutulan yol hərəkətinin mövcud şəbəkəsinin istismarına yol hərəkətinin intensivliyi güman ki, hər hansı əhəmiyyəti təsir göstərməyəcək. Baxmayaraq ki, bəzi yollarda intensivlik mövcud yol hərəkəti axınının iki qatından artıq təqdim olunacaq, hərəkətin intensivliyi hər yerdə o qədər aşağıdır ki, bu heç bir narahatlılıq doğurmamalıdır. Əlavə yüksəlmək səbəbindən yubanmalara, «tixacları» və başqa yoldan istifadə edənlər üçün narahatlılıq gətirib çıxaran bilən yerlər yoxdur.

Buna baxmayaraq bir sıra problemlər mövcuddur ki, onlar (problemlər) yollarda ağır nəqliyyat vasitələrinin hərəkətinin çox olması səbəbindən əmələ gələ bilər:

- Yolların həddən artıq dar olan yerlərində maneəsiz keçmək üçün yanaşma yollarının eksəriyyətində aşağı sürətli istifadə edənlərlə münaqişə
- Şəhər ərazilərində fiziki məhdudiyyətlər
- Həssas reseptorlara yaxın yerlərdə yük nəqliyyat vasitələrinin «antisosial» aspektləri
- Təsadüfü təsirlər

Bu bəndlərin hər biri bu fəsilin qalan hissəsində müfəşşəl müzakirə olunur.

1.5.1 Yollardan aşağı sürətli istifadə edənlərlə münaqişə

Bir sıra yollarda, yollardan aşağı sürətli istifadə edənlər üçün, onların istifadə etdikləri yollarda yol hərəkətinin ümumi səviyyəsinin qalxması ilə əlaqədar narahatlıq yaranacaq. Yollardan «aşağı sürətli» istifadə edənlərin xeyli hissəsi piyadaların payına düşür. Piyadalarla ən əhəmiyyətli təsir təhlükəsizlik texnikası sahəsində mümkündür. Çox hallarda piyadaların fəallığı yollarda yol hərəkətinin ümumi səviyyəsinin mühüm hissəsini təşkil edir. Ona görə, boru və istənilən başqa tikinti materialları daşımaq üçün istifadə olunan iri nəqliyyat vasitələri ilə münaqişə mümkünür və istənilən anlaşılmazlıq ciddi xarakter ala bilər.

Kənd təsərrüfatı ilə daha çox məşğul olan rayonlarda bu təsirləri yumşaltmaq imkanları daha azdır. Azərbaycanda magistral yolların infrastrukturunu elədir ki, piyadalar üçün xüsusi piyada yolları və ya istənilən başqa mühəfizə edilmiş kecid nəzərdə tutulmur. Piyada hərəkətin çox olmasına baxmayaraq hər-hansı tədbir görməyə əsas tapılmayıb. Ehtimal ki, nəqliyyat vasitələrinin yol hərəkətinin içtiman şəbəkəsində və xüsusən kənd rayonlarında icazə verilən sürətini müzakirə etmək lazım gələcək.

Şəhər sahələrində belə münaqişələr daha tez həll oluna bilər. Marşrutlar nisbətən az şəhər sahələrindən keçir, beləliklə istənilən tənzimləmə nisbətən asan yerinə yetirilə bilər. Yenə də, əsas məsələ şəhər sahələrində nəqliyyat vasitələrinin hansı sürətlə hərəkət edə bilməsindədir. 50 km/saat maksimal sürət istənilən tikili ərazidə tormozlama yolunun çox böyük olmayacağına təminat verir. Əgər başqa heç bir alternativa yoxdursa, marşrutları elə seçmək lazımdır ki, piyada hərəkətin çox olduğu aşağıda göstərilən yerlərdən yan keçmək mümkün olsun:

- Xəstəxanalar
- Məktəblər
- Dükən və bazarlar
- Böyük məşğulluq mərkəzləri

Bu siyahıda məktəblər xüsusi əhəmiyyət kəsb edir, çünki uşaqlar nəqliyyat və yol hərəkəti sahəsində lazımi səviyyədə biliyə malik deyillər və ona görə də daha çox riskə məruz qalırlar. Şəhər rayonlarından yan keçmək mümkün olmayan sahələrdə materialların daşınması elə tənzimlənməlidir ki, daşınma vaxtı iş vaxtı ilə, xüsusilə təhsil və iş gününün başlanması və qurtarması ilə bir vaxtda dyşməsin.

İstismar nöqtəyi-nəzərindən belə imkanın olmadığı hallarda məktəb və xəstəxanaların qabağındakı yerlərdə təhlükəsizlik texnikasının təkmilləşdirilməsi tədbirlərini görmək lazımdır. Hər cür sərmayələr bahalı olmamalı və sonradan texniki qulluq tələb etməməlidir. Məktəbə giriş yerində çəpər və bəlkə də küçələri keçənlər üçün «təhlükəsizlik adası» yəqin ki, təhlükəzlilik üçün maksimal tədbir olacaqlar.

Heyvan sürürlərinin hərəkətinin səviyyəsinin kifayət qədər yüksək olduğu sahələr də mövcuddur. Ola bilər ki, belə hərəkətlər bütün yolu zəbt edəcək və onların yolu boşaltması üçün müəyyən vaxt tələb olunacaq. Az inandırıcıdır ki, heyvan sürürləri ilə əlaqədar münaqişədən yan keçmək mümkün olsun, buna görə də istənilən yumşaldıcı tədbir diqqətlə öyrənilməlidir. Təsadüfi münaqişələr üçün kənd təsərrüfatı rayonlarında yolları keçmək üçün vasitələrlə təmin olunması, bu münaqişələr çox tez-tez baş verməyincə və tikinti programının gedişinə təsir göstərməyince, iqtisadi həllini tapmayacaqdır. Müşahidələrin belə miqdardında bunun mümkündüyü çox azdır. Çox mümkündür ki, ağla batan yeganə yaşaldıcı tədbir sürücülərin özünü aparmasında ibarətdir, yəni münaqişə olan rayonlarda onlar sürəti azaltmalıdır və onlara belə vəziyyətlərdə hərəkət etmək üçün qaydalar müəyyən olunmalıdır və s.

- Nəqliyyat vasitəsini süründən ən azı 10 m məsafədə saxlamaq
- Sıgnal verməmək
- Dayanma 1 dəqiqədən artıq uzana bilərsə mühərriyi söndürmək
- Yola davam etməzdən əvvəl sürünlərə və çobana yolu boşaltmağa imkan vermək

1.5.2 Şəhər rayonlarında fiziki məhdudiyyətlər

Aydındır ki, boruları daşınmaq üçün istifadə olunan nəqliyyat vasitələrinin ölçüləri əhəmiyyətli dərəcədə böyük olacaq, çox vaxt onların uzunluğu 16,5 m-dən artıq olacaq. Daha artıq kənd təsərrüfatı ilə məşğul olan rayonlarda belə nəqliyyat vasitələrinin hərhənsi problem yaradacağı az inandırıcıdır, ancaq hər tərəfdə məhdudlaşdırıcı amillər, yolların kəsişməsi, həmcinin küçə avadanlıqları olan şəhər sahələrində bu böyük probleme çevrilə bilər.

Müşahidələr göstərib ki, şaquli məhdudiyyətlər az olacaq, buna baxmayaraq marşrutları müəyyən edən zaman bütün yeraltı keçidlər diqqətlə yoxlanmalıdır. Böyük ehtimal mövcuddur ki, nəqliyyat vasitələri dönerkən yolların kəsişən yerində problemlər əmələ gələ bilər. Şəhər sahələrində artıq müəyyən olunmuş marşrutlara sağa və sola kəskin döngələr var. Mümkün olan yerlərdə onlardan yan keçmək lazımdır. Əgər praktiki alternativ yoxdursa nəqliyyat, heç bir mövcud infrastruktura fiziki zədə vurmadan vasitəsi döñə bilər, onda buna əmin olmaq üçün yolların kəsişən yerlərini öyrənmək lazımdır.

Müşahidələr göstərib ki, şəhər sahələrində yol boyu çoxlu miqdarda dükənlər və laryoklar yerləşib. Bu cür fəaliyyət növü bilavasitə yaxınlıqda ya fiziki, ya da başqa nəqliyyat vasitələrini saxlamaqla müəyyən narahatlıq yaradır. Belə yerlərin yanından dolanıb keçmək mümkün olmayanda laryokları yolen kənarından uzaqlaşdırmaq üçün onların sahibinə kömək etmək və ya maşınları yoldan uzaqda saxlamaq üçün yerlərlə

təmin etmək zərurəti yarana bilər. Şəhər sahələrində adı iş olan nəqliyyat vasitələrini küçədə saxlamaq məsələsinin, yəqin ki, müzakirə etmək tələbatı var. Nəqliyyat vasitələrinin yollarda saxlamaq yolun işlək hissəsinin həqiqi işçi enini azaldır və ola bilər ki, daha iri nəqliyyat vasitələri yolun bu hissəsini təhlükəsiz keçə bilməsinlər. Bu problemin həlli həmin yolun istismar olunma müddətindən asılı olacaqdır. Uzun müddətli vaxt üçün (məsələn, 2 saydan çox) nəqliyyat vasitələrini saxlamaq üçün alternativ yerli sahə müəyyən edən məsələnin müvəqqəti həllini tapmaq tələb oluna bilər. Buna baxmayaraq, yəqin ki, yerləşdirmə yerini müəyyən etmək, torpaqdan istifadə hüququ almaq və torpağı istismara hazırlamaq problem məsələ olacaq. Problem qısa vaxt dövrü üçün yarandığı halda yerli polis orqanlarının köməyi kifayət ola bilər. Nəqliyyat vasitələrini marşrutun ayrı-ayrı çətin hissələrində saxlamağın müvəqqəti məhdudlaşdırılması yerli polislər tərəfindən səylə yerinə yetirilməlidir, lakin bu, qısa müddətli problemin daha sadə həlli olardı.

1.5.3 Həssas reseptorlara yaxın yerlərdə yük nəqliyyat vasitələrinin «antisosial» aspektləri

Bu kontekstdə yük nəqliyyat vasitələrinin antisosial aspektləri səs, vibrasiya və atılmalardır. Bununla əlaqədar məsələlərə həm vaxt, həm də yerləşdiyi yer nöqtəyi-nəzərindən baxılır. Programda gecə vaxtı iş aparılacağı nəzərdə tutulacaq ya yox, ancaq ağır nəqliyyat vasitələrlə yaranan səs və vibrasiya böyük miqdarda yerli əhaliyə təsir göstərəcək. Təhlükəsizlik məqsədilə gecə vaxtı iş görməkdən çəkinmək lazımdır. Məhz gecə vaxtı düşərgələrin tikintisi və ya onlara qulluq etməklə əlaqədar yol hadisəsinin baş verməsi ehtimalı ən çoxdur.

Bu bölmədən əvvəl göstərildiyi kimi marşrutlar mümkün qədər, məktəb və xəstəxanaları uzaqdan dolanıb keçməlidir. Əks halda və həmçinin nəqliyyat vasitələri insanların bilavasitə yaxınlığından keçdiyi bütün yerlərdə aşağıdakı ümumi prinsiplərə əməl etmək lazımdır:

Maşınların növbəsində dayanarkən və ya da saxlayarkən əgər lüzum yoxdursa mühərrikləri boş iş rejimində işlətməməli
Lüzumsuz yerə mühərrikləri işə salmaqdan çəkinməli
Sakit yerlərdə radionu ucadan oxutmamalı.

İstifadə olunan nəqliyyat vasitələrinin sazlığıni təmin etməklə yaxşı nəticələr əldə etmək olar. Aydırıñ ki, bu mənada, zərərli atılmaların testləşdirilməsi real deyil, ancaq maşınların texniki nasazlığı üzündən zərərli atılmaları əməli götirməmələri üçün nəqliyyat vasitələrinin sürücülərini maraqlandırmaq lazımdır: bu məqsədlə (maliyyə həvəsləndirməsi və ya cərimələr) sistemi tətbiq etmək lazımdır.

Çarxların əyləc sistemini lazımi səviyyədə saz saxlamağı təmin etmək üçün həmçinin texniki qulluq rejimi təşkil etmək lazımdır ki, nəqliyyat vasitələri adı iş rejimində və ya təhlükəli vəziyyətlərdə təhlükəsizlik üçün həddən artıq risk yaratmasın.

1.5.4 Təsadüfi təsirlər

Ən ehtimal olunan güclü təsiri təsadüfi hadisələr göstərir. Xüsusilə nəqliyyat vasitələrinin ancaq müəyyən olunmuş marşrutlarla gedəcəyinə təminat vermək zəruridir. Dairəvi marşrut üzrə hərəkət edən nəqliyyat vasitələrindən külli miqdarda istifadə edərkən onların yolu itirmək ehtimalı mövcuddur. Bu, aşağıdakılardan daxil olmaqla, bir sıra problemlərə gətirib çıxara bilər:

- Körpülərdə toqquşma və onların çökəməsi
- Yük daşınması üçün hazırlanmamış yollarda maşınların ilişib qalması
- Yol örtüyünün zədələnməsi

- Başqa infrastrukturun zədələnməsi
- Bədən xəsarəti ilə nəticələnmiş bədbəxt hadisələr
- İş vaxtının itirilməsi

Ən məqbul sayla bilən tədbirlər görmək usulu həmi üçün mümkün olan marşrut və işarə sistemlərini işləyib hazırlamaqdan ibarətdir. Diqqət vermək lazımdır ki, bu üsul xəritələrə əsaslanmasın, çünki xəritədə göstərilmiş istənilən təsvirin keyfiyyəti bəzən şübhə doğurur, həmçinin ona görə ki, sürücülərə xəritə oxumaq bacarığı tələb olunmur. Podratçıların hərtərəfli rəyinə uyğun yanaşma yollarının dəqiqliyi hazırlanmalıdır. Bu plana aşağıdakılardaxil olmalıdır:

- Boruların yığıldığı yerdən iş sahəsinə qədər marşrutların müəyyən olunması
- Çəki/hündürlük üzrə məhdudiyyətlərin, və həmçinin alternativ marşrutların müəyyən olunması
- Marşrutlar boyunca yol nişanlarının qoyulması qaydası
- Nəqliyyat vasitələrinə nəzarət mexanizmləri.

1.5.5 Marşrutun müəyyən olunması

Bu bölmədən əvvəl təsvir edilmiş sualların hamısı marşrutun müəyyənləşdirilməsi prosesində nəzərə alınmalıdır. Əlavə olaraq buraxılışa, qadağana və yol boyu məhdudlaşdırılmaya və həmçinin yol örtüyünün vəziyyətinə nəzarət prosesin gedişində məlumat verməlidir. Marşrutların müfəssəl planlarının işlənib hazırlanması aşağıda göstərilən problemləri həll edə bilər.

1.5.6 Çəkidə/hündürlükdə məhdudiyyət, həmçinin alternativ marşrutlar

Bəzə məhdudiyyətlər istənilən marşruta tələbatın mütləq aparıcı elementidir. Nəqliyyat vasitələrinin maksimal ölçüləri və həmçinin ağırlıqları əsas məhdudiyyəti müəyyən edir və optimal marşrutu seçməyə imkan verir. Müxtəlif tipli nəqliyyat vasitələri üçün alternativ marşrutlar mövcuddursa, bu məhdudiyyətlər məlumat və nəzarət məqsədilə göstərilməlidir.

1.5.7 Yol nişanlarının qoyulması qaydası

Mümkündür ki, yol nişanlarının qoyulması bu prosesin ən vacib elementi olacaq. Əsas magistraldan başlayaraq və yolların şəhər ərazisindən keçdiyi yerlərdə bütün marşrutlar aydın şəkildə nişanlanmalıdır. Yol nişanları marşrutların hər birini birmənalı göstərməli və həmçinin sürətin məhdudlaşdırılmasına və başqa təlimatlara diqqəti yönəltməlidir. Bütün sürücülər marşrutdan istifadə etmək qrafikini asan əldə edə bilməlidirlər, yüksək dəşinib gətirilməsinə nəzarət mexanizmi isə elə tərtib olunmalıdır ki, malların və materialların dəşinib gətirilməsi marşrutunun açıq-aydın nişanlanması təmin olunsun. Qayda, həmçinin sonralar nəqliyyat vasitələrinin işləmə müddətini məhdudlaşdırmaq, həmçinin təhlükədən xəbərdarlıq etmək kimi məhdudiyyətləri daxil edə bilər. Nişanlar, boru kəmərlərinə qulluq edən nəqliyyat vasitələrinə öz münasibətlərini açıq-aşkar bildirməlidir ki, yolu başqa istifadəçiləri səhvə yol verməsinlər.

1.5.8 Nəqliyyat vasitələri üzərində nəzarət mexanizmləri

Operator, məlumat verməyə səy göstərməsinə baxmayaraq, boru kəmərinin nəqliyyat vasitələrinin yararsız yollardan istifadə etməməsinə və həmçinin boru kəmərlərinin yolları boyunca ticarətlə məşğul olan başqa yol istifadəçilərinə nəzarət etməlidirlər.

Birinciye gəlincə, ciddi qəza və ya digər təhlükə olan yerlərdə yanaşma yollarının fiziki çəpərlənməsinin bəzi formalarını müzakirə etmək zərurəti yarana bilər. Axırkıya gəlincə isə, əlavə yol nişanları sistemi qoymaq lazımlı ola bilər və sürücüləri keçməyin qadağan olması haqqında xəbərdarlıq etmək üçün şlaqbaumlar qoyulması mümkündür. Bəzi yerlərdə ola bilsin ki, dönəmə yerlərinin mövəudluğu zərurəti yaransın.

1.6 ƏSAS MÜŞAHİDƏLƏR

Ölkənin ərazisini tədqiq etməyə ayrılmış vaxtda, marşrut boyunca bütün giriş yollarına baş çəkmək mümkün və həyata keçirilə bilən hesab edilməmişdir. Hər halda, yolların son seçilməsindən inşaçılar tərəfindən aparılacağı ilə əlaqədar, ətraflı tədqiqat aparmağın əhəmiyyəti məhdudlaşdırılmışdı. Ancaq, marşrutun seçilməsi ilə əlaqədar bir sıra müşahidələri göstərmək olar.

1.6.1 Dəmir yolları ilə kəsişmə

Boru kəməri çay və Bakıdan Gürcüstan sərhəddinə doğru gedən marşruta bənzər marşrutla gedir. Bir çox hallarda marşuta giriş yolları dəmir yollarını keçməlidir. Keçidlərin çoxunda şlaqbaum və ya körpü var. Marşrutu seçən zaman müzakirəsi lazımlı olan ümumi suallar hesabatda əvvəl göstərilib. Ancaq müşahidələr nəticəsində aşkar edilmiş bir sıra xüsusi halları qeyd etmək lazımdır.

Dəmir yolu körpüləri altındaki bir sıra keçidlər dar və kiçik qabaritlidir. Aşağıda, fotosəkildə belə keçid göstərilib.

Şəkil 1 Dəmiriyol körpüsü altında tipik keçid



Bir neçə müşahidəni qeyd etmək olar: Birincisi, körpü altındaki yoldan maşınlar ancaq bir sıra ilə keçə bilərlər. Maşınların hərəkətinin intensiv olduğu belə yerlərdə (məsələn, hər iki istiqamətdə saatda 50-dən artıq maşın) təhlükəsizlik məqsədilə hərəkətin xüsusilə qış aylarında, həmçinin səhər və axşam toranlıq vaxtı tənzimlənməsi lazımlı olacaq.

Hal-hazırda, şlaqbaumlu keçidlər də anoloji problemlər yaradır. Belə keçid misali aşağıda göstərilib. Görəmk olar ki, keçidlərdə nəqliyyata nəzarət kafi deyil ki, boru kəmərilə əlaqədar əmələ gəlmış yol hərəkətinin yüksək səviyyəsi təhlükəsizlik problemlərinə gətirib çıxara bilər.

Şəkil 2 Körpüsüz tipik dəmiryol keçidi



Xüsusən, yol nəqliyyatına nəzarət olmayan və yollarda çoxlu miqdarda şaquli sapdirmalar olan yerlərdə işin əsasını qoymağa maneə məhlükəsi mövcuddur. Belə yerlər, işlərin təhlükəsizliyini təmin etmək məqsədilə nəzarət altında saxlanılmalıdır.

ƏLAVƏ A
YOL HƏRƏKƏTİNİ QEYDİYATI ÜÇÜN FORMALAR

WSP/RSK

Azerbaijan Pipeline Traffic Survey
Azərbaycanda boru kəməri məşruTU
boyu yol hərəkətinin tədqiqi

Form 1

Base Sheet

BP

Count Location	Uçot yeri	Location No.	Time of start	Time of finish	Date																		
		Yerin nömrəsi	Başlama vaxtı	Başa qatma vaxtı	Tarix																		
Name of Supervisor		Name of Surveyor																					
Supervayzerin adı		Tədqiqatçının adı																					
Signed	İmza	Signed İmza																					
Direction of traffic		Hərəkətin istiqaməti																					
Pedestrians		Piyadalar				Pedestrians		Piyadalar															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Animal Flocks		Heyvan sürüləri				Animal Flocks		Heyvan sürüləri															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
Bicycles		Velosipedlər				Bicycles		Velosipedlər															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Motorcycles		Motosiklər				Motorcycles		Motosiklər															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Animal Drawn Carts		Mal-qara daşıyan				Animal Drawn Carts		Mal-qara daşıyan															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Agricultural Vehicles		Kənd təsərrüfatlıları masinləri				Agricultural Vehicles		Kənd təsərrüfatlıları masinləri															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Cars/Taxis		Avtomobilər				Cars/Taxis		Avtomobilər															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Minibuses		Mikroavtobuslar				Minibuses		Mikroavtobuslar															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Buses		Avtobuslar				Buses		Avtobuslar															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Trucks		Yük masinləri				Trucks		Yük masinləri															
1	2	3	4	5	6	7	8	9	10	11	12	1	2	3	4	5	6	7	8	9	10	11	12
13	14	15	16	17	18	19	20	21	22	23	24	13	14	15	16	17	18	19	20	21	22	23	24
Comments		Qeydlər				Comments		Qeydlər															

WSP/RSK Azərbaycanda boru kəməri marşrutu boyu
yol hərəkətinin tədqiqi
Forma 2 Yekun bırgünlük cədvəl **BP**

Location ID No. Üçot yerinin nömrəsi	Date Tarix																		
Count Location Üçot yeri	Time of start Başlama vaxtı																		
Direction Istiqamət	Time of finish başa qatma vaxtı																		
Name of Supervisor Supervayzerin adı		Name of Surveyor Tədqiqatçının adı																	
Signed İmza		Signed İmza																	
	Direction of traffic Hərəkətin istiqaməti									Direction of traffic Hərəkətin istiqaməti									
Hour From Bu saatda	9	10	11	12	13	14	15	16	Cəmi	9	10	11	12	13	14	15	16	Cəmi	Total for both directions Her iki istiqamədə cəmi
Hour To Bu saatda qədər	10	11	12	13	14	15	16	17	Total	10	11	12	13	14	15	16	17	Total	
Pedestrians Piyadalar																			
Animal Flocks Heyvan sürürləri																			
Bicycles Velosipedlər																			
Motorcycles Motosikllər																			
Animal Drawn Carts Mal-qara daşıyan																			
Agricultural Vehicles Kənd/təs. maşınları																			
Cars/Taxis Avtomobilər																			
Minibuses Mikroavtobuslar																			
Buses Avtobuslar																			
Trucks Yük avtomobiləri																			
Total Cəmi																			

Comments
Qeydlər

ƏLAVƏ B
YOL HƏRƏKƏTİ ÜZRƏ YEKUN MƏLUMATLAR

		Koordinatlar		Yolu n tipi	Gün ərzində orta axın	Axının tərkibi, (%)			Maks. axın
Məntəqə	Yerləşmə	Şərqi uzaqla şma	Qərbə uzaqlaş ma		(avtom obillor)	Asta gedən	Yüngü l	Ağır.	Avtomobil/ saat
T1	Umbakı	88,878	44,630	Əsas	2,524	0	77	23	434
T2	Umbakı	88,805	44,585	Giriş	746	45	42	13	90
T3 (Şimali-C)	Rəncber Şərqi	88,477	44,428	Giriş	153	3	76	21	31
T3 (Şərqi-Q)	Rəncber Şərqi (Şərqi-Q)	88,477	44,428	Giriş	260	1	7	92	34
T4	Rəncber - Əsas(Pirsaat)	88,455	44,434	Əsas	2,408	1	69	29	300
T5	Qaziməmməd. Giriş	88,370	44,429	Giriş	1,064	46	50	4	114
T6	Qaziməmməd	88,325	44,435	Əsas	1,800	1	75	24	516
T7	Qaziməmməd	88,330	44,443	Giriş	47	32	45	23	8
T8	Muğan	88,250	44,480	Əsas	1,083	10	65	25	107
T8	Muğan	88,250	44,480	Giriş	216	60	34	6	30
T9	Qarasu	88,132	44,538	Əsas	1,001	2	74	25	103
T9	Qarasu	88,132	44,538	Giriş	186	6	86	7	21
T10	Qarasu	87,140	44,550	Əsas	1,036	5	69	26	106
T10	Qarasu	87,140	44,550	Giriş	241	15	76	10	28
T11	Padar	88,001	44,600	Əsas	703	1	69	30	76
T12	Sığırlı	87,908	44,634	Əsas	671	14	53	33	111
T12	Sığırlı	87,908	44,634	Giriş	74	47	47	2	15
T13	Ağsu kanalı	87,850	44,643	Əsas	814	5	69	26	114
T14 kanaldan qərbe	Ağsu kanalı - qərbi	87,850	44,643	Giriş	44	63	37	0	9
T14 kanaldan şərqi	Ağsu kanalı - şərqi	87,773	44,681	Giriş	16	88	12	0	6
T15	Kürdəmir	87,773	44,715	Giriş	44	31	66	4	11
T16	Kürdəmir dolay yol.	87,687	44,715	Əsas	2,872	12	77	10	746
T16	Kürdəmir dolay yol.	87,687	44,715	İmişli yə giriş	2,564	13	75	12	373
A22	Qulabənd	87,313	44,882	Əsas	665	7	75	18	83
A22	Qulabənd	87,313	44,882	Giriş	108	53	45	2	24
A23	Ucar - şərqi	87,260	44,880	Əsas	1,725	9	84	7	216
A23	Ucar - şərqi	87,260	44,880	Giriş	942	16	77	7	137
A25	Ucar – boru toplanma ərazisinin mərkəzi	87,234	44,879	Əsas	767	2	77	21	87
A25	Ucar – boru toplanma ərazisinin mərkəzi	87,234	44,879	Giriş	209	16	71	13	32
A26	Ucar - qərbi	87,221	44,878	Əsas	730	5	75	20	86
A26	Ucar - qərbi	87,221	44,878	Giriş	237	65	34	1	76
A27	Əlikənd	87,122	44,897	Əsas	872	3	74	24	192
A27	Əlikənd	87,122	44,897	Giriş	91	25	64	11	24
A28	Türyançay - şərqi	87,078	44,914	Əsas	758	1	74	25	76
A28	Türyançay - şərqi	87,078	44,914	Giriş	11	82	0	18	3
A29	Türyançay - qərbi	87,077	44,915	Əsas	782	1	74	26	78
A29	Türyançay - qərbi	87,077	44,915	Giriş	20	70	30	0	6
A30	Ləki – boru toplanma ərazisinin mərkəzi	87,054	44,924	Əsas	933	7	71	22	98
A30	Ləki – boru toplanma ərazisinin mərkəzi	87,054	44,924	Əsas	1,125	16	67	17	103
A30	Ləki – boru toplanma ərazisinin mərkəzi	87,054	44,924	Giriş	933	7	71	22	98

BTC BORU KƏMƏRİ ÜZRƏ ƏMSSTQ
AZƏRBAYCAN
YEKUN VARIANTI

A30	Ləki – boru toplanma ərazisinin mərkəzi	87,054	44,924	Giriş	922	23	69	9	115
A33 C-Q	Yevlax – boru toplanma ərazisinin mərkəzi	86,815	44,965	Giriş	96	8	73	19	13
A33 C-Şərqi	Yevlax – boru toplanma ərazisinin mərkəzi	86,815	44,965	Podjez	1,533	1	85	15	162
A34	Yevlax - qərbi	86,805	44,985	Əsas	1,256	2	81	17	90
A34	Yevlax – qərbi giriş.	86,805	44,985	Giriş	356	15	79	6	32
A36	Mironabad	86,751	45,010	Giriş	229	23	71	6	30
A37	Neymətabad	86,743	45,011	Giriş	122	42	51	7	14
A39	Qarabağ kanalı	86,670	45,019	Əsas	1,267	3	79	18	106
A39	Qarabağ kanalı	86,670	45,019	Giriş	184	4	90	6	18
A40	Qozan stansiyası	86,566	45,030	Giriş	771	30	63	7	70
A41	Goranboy	86,560	45,031	Giriş	720	10	83	6	61
A42 Ş-Şərq	Borsunlu	86,421	45,018	Giriş	1,333	3	72	24	109
A42 Şimali-Q	Borsunlu	86,421	45,018	Giriş	730	7	64	10	73
A47&F49	Dəlməmmədli	86,324	45,084	Giriş	2,557	6	79	15	193
A47&F49	Dəlməmmədli	86,324	45,084	Giriş	2,857	8	77	15	189
A50	Qənce – mərkəzi şərqi	86,183	45,065		4,793	8	83	9	497
A50	Qənce – mərkəzi şimali	86,183	45,065	Giriş	6,273	37	58	5	480
A51 – şərqi	Qənce - şimali	86,178	45,107	Giriş	1,215	17	70	13	117
A51 C-Q	Qənce - şimali	86,178	45,107	Giriş	2,061	13	77	10	217
A55	Şəmkirçay	85,940	45,200		1,619	3	81	16	150
A55	Şəmkirçay	85,940	45,200	Giriş	1,106	13	77	10	116
A57 Ş.-Şərqi	Dəllər – boru toplanma ərazisinin mərkəzi	85,873	45,268	Giriş	555	41	57	2	53
A57 Şimali-Q	Dəllər boru toplanma ərazisinin mərkəzi	85,873	45,268	Giriş	975	43	50	7	127
A61 - şimali	Zəyəm – şimali	85,763	45,316	Giriş	393	20	74	6	67
A61 - cənubi	Zəyəm - cənubi	85,763	45,316	Giriş	783	11	80	9	81
A62	Düz Qırıqlı	85,660	45,344	Əsas	1,403	13	82	4	129
A62	Düz Qırıqlı	85,660	45,344	Giriş	250	12	81	8	28
A64	Tovuz	85,544	45,393	Əsas	2,677	14	78	8	280
A64	Tovuz	85,544	45,393	Giriş	732	12	79	9	71
A68	Həsənsu çayı - qərbi	85,405	45,526	Əsas	1,150	22	75	3	101
A68	Həsənsu çayı - qərbi	85,405	45,526	Giriş	141	14	78	9	18
A70	Poylu stansiyası	85,370	45,673	Əsas	335	23	71	6	49

MAKİSTRALDA HƏRƏKƏTİN PROFİLİ

Nəqliyyat profili

